

Təranə Vahid

# DOXSAN İMZА

*Mədəniyyət yazıları silsiləsi*

- 16855 -

Azərbaycan Respublikası Prezidentinin  
İşlər İdaresi  
PREZİDENT KİTABXANASI

Sənq East  
Qədəb West  
1988-ci ilər  
since 1988

BAKİ  
2014



Redaktor: Qulu Ağsas

Tərəna Vahid. Doxsan imza (Mədəniyyət yozuları sənədi)  
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 424 sah.

ISBN 978-9952-404-10-4

Kitabda yazıçı-jurnalist Tərəna Vahidin son illərdə "Mədəniyyət" qəzetində çap olunmuş yozalarından bir qismi toplanıb. Mədəniyyətimizin müxtəlif sahalarını eks etdirən məraqlı məsahibələr, reportajlar, araşdırma yozları yüksək zövq və peşəkarlıqla qələmə alınıb.

Mədəniyyətimizin, incasənətimizin, adəbliyyətimizin bir parçasını eks etdirən kitob ham da galacekdə tədqiqatçılar üçün qiymətli mənbəlardan biri olacaq.

## Tərəna Vahidlə daha bir tanışlıq

Tərəna Vahidlə ilk tanışlığımın üstündən o qədər də çox vaxt keçməsə də, bu xanım növbəti dəfə mani yenə amallıbaşlı həm təəccübləndirdi, həm də sevindirdi. Təəccübləndim ki, bir müddət əvvəl yenica çapdan çıxmış kitabına ondan xəbərsiz yazdığını ürək sözlərimin istisi hələ heç birimizin canından çıxmamışdı, amma mən artıq onun Mədəniyyət və Turizm Nazirliyimizin dəstayı ilə çap olunacaq növbəti kitabına – bu dəfə Azərbaycanın tanınmış sənət adamları; müsiqicilər, xanəndələr, teatr və kino xadimləri, aşiq sənətinin mahir nümayəndələri, tişa və firça ustaları – bir sözlə, bizim mənəvi dünyamızı öz fitri qabiliyyət və istedadlarının rəng, söz, səs, naxış, ilmə sehri ilə əfsunlayan insanlar barədə yazdığını məqalələr toplusuna ön söz söyleməli idim. Bu mənim gənc həmkarımın arzusu idi.

Hekayələrini oxuyandan sonra əyani tanış olduğum Tərənanın həyat və yaradıcılıq taleyi barədə hər şeyi olmasa da, müəyyən məqamları bildiyimdən, məmənuniyyətlə onun təklifini qəbul etdim və indi sizin əlinizdə gələcək nəsillərin tarixi mənbə kimi onilliklər sonra müraciət edəcəyi və faxrla vərəqləyəcəyi, qürur hissi ilə "bu mənim millətimin mənəviyyət yadداşının daşıyıcıları, əsrlərin və nəsillərin yadigarı olan istedadlı insanların hayat tarixçəsi, ömür və yaradıcılıq yolunun əksəsəsasıdır!" – deyə biləcəyi, bu gündən daha çox sabahın kitabı olacaq bir toplunun ilk oxucularından biri kimi öz fikirlərimi sizinlə bölüşürəm...

Bəlkə, bu da taleyin bir xoşbəxtliyi, Ulu Yaradanın lütfüdür ki, Tərənanın həmsöhbəti olmuş söz adamlarının, sənət fədai-lərinin, ekran və efir qəhrəmanlarının bir çoxunu mən də şax-sən tanımışam, tanıyıram və elə bu üzdən söz demək, fikir bildirmək üçün özümü dağa-daşa vurmayağam. Mən də bir vaxtlar eynən onun kimi ürəyim döyüna-döyüna, hayacandan

nitqim tutula-tutula o insanların bəzilərindən həm televiziya və həm də radio verilişləri üçün müsahibələr almışam, bəziləri haqqında qazet və jurnallara məqalələr hazırlamışam.

Mən bu gün haqqında əfsanələr danışılan Maestro Niyazi və onun gözəllər gözəli ömrü-gün yoldaşı Hacı xanımla Azərbaycanımızın incisi Şuşada, Cıdır düzündə keçirdiyim günləri indi də böyük məhəbbət və həsratla xatırlayıram.

Gənc qəlam dostumun haqqında fəxarətlə söz açdığı bas-takar Xəyyam Mirzəzadə ilə səhbatlərimizin bir az humor, bir az zarafat, bir az da çılgınlıqla gənclərin ünvanına söylədiyi giley-güzərlə (albəttə ki, bu həm də bir ustad, bir sənətkar tövsiyəsi kimi qəbul olunan ərkli narazılıq id) səhbatları indi də yadimdadır.

İnsanlığını və sənətkarlıq məharətini Bakıdan min kilometr-lərə uzaqlarda sınadığım xanəndə, xalq artisti Alim Qasimovun, virtuoz çalğısı ilə ham özümüzün, həm də dünyanın bir sıra nəhəng səhnələrini ram etməyi, yüzlərlə insanın nəbzini çaldığı tarin simlərinə kökləyib saxlamağı bacaran tarzən Ramiz Quliyevlə müsahibələrimdə duyduğum qürur hissi bu gün də köksüma sığdırır. Azərbaycanın qadın xanəndələri arasında öz səsi-nəfəsi ilə seçilən Qəndab Quliyeva ilə, yaşıının ahil çağında belə əlində qaval gənc həmkarları ilə yanışdan qalib çıxan ustad xananda Canəli Əkbərovla, səhnəmizin Məcnunu, milli muğamlarımızın və xalq mahnılarımızın yorulmaz tabliğatçısı Mənsum İbrahimovla elə ilk görüşlərdən yaranan və bu günədək davam edən dostluğumu ehtiramla dila gətirirəm. Sevimli bəstəkarımız Ramiz Mirişli ilə uzun illər bir kollektivdə çalışmadığımızı, qüdrətli rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun dərslərində iştirakımı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sahnəsində tamaşaaya qoyulan an yadda-qalan və mürəkkəb tamaşaların quruluşçu-rejissoru, məşhur Tofiq Kazimovun məşqlərini izləməyim, bu dünyadan nakam gedən gənc və istedadlı aktrisa Vəfa Fatullayeva ilə müsahibəm, Ramiz Həsənoğlunu çəkiliş meydancasında görmək imkanım... Səyavuş Aslanla, Ağakısi Kazimovla, Hamlet Xanızadə

ilə üzbaüz oturub danışmaq fürsətim... Bu gün da samimiyyətlə salamlaşış, yaradıcılıq uğurlarına sevindiyim Azər Paşa Nematovun, Hafiz Quliyevin, Mərahim Fərzəlibayovun, Rafiq Əliyevin, Bəhram Osmanovun, Hacı İsmayılovun, Həmidə xanım Ömərovanın, kinomuzun cəfakes tədqiqatçısı Aydın Kazimzadənin adları da mənim yaddaşımda əbədi iz buraxan insanlar cərgasındadır. Halə rəssam dostlarım Adil Rüstəmov, Rəşad Mehdiyev, rəqsərinə valeh olduğum Afaq Məlikova, Aliyə Ramazonovanın haqqında da Tarana Vahidin yeni söz demək cəhdidi mani sevindirdi.

Bu kitabın gələcək nəsillər üçün bir sorğu, məlumat mənbəyi olacağını əvvəldə də qeyd etdiyimdən təkrar-təkrar bu fikri qabardaraq söyləyirəm ki, bizdən sonra gələnlər bir vaxt Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini vermiş insanları tanımaq istəyəndə uzağa getmayacaklar, bu kitaba toplanmış məqalələr öz dolğunluğu və fakt bolluğu ilə onların gözü qarşısında XX əsrin əvvəllərində bünövrəsi dahi Üzeyir bay Hacıbəyli tərafından qoyulan professional musiqi mədəniyyətimizin inkişafında və təkamül tarixində xidməti olan bir sıra sənətkarlar barədə məlumatları sərgiləyəcək, Azərbaycan milli teatr sənətinin fədailərinin bir qismi ilə tanışlıq imkanı yaradacaq, aşiq-ozan sənətimizin beiyi başında dayanmış azman saz və söz xırıdarlarımızın ömür yolunu vərəqləyəcəklər.

Naya görə məqamı düşdürüyü üçün bu insanların bir çoxu ilə şəxsi tanışlığıni xatırlatdım, onların bir çoxu ilə bu gün də davam edən dostluğumu yada saldım? Çünkü hər bir qəlam sahibinin, hər bir jurnalistin öz müsahibinə fərdi yanaşma tərzi, onun yaradıcılığını təqdim və təbliğ manerası var. Məsələn, mən müsahiblərimlə hər görüşə heç vaxt "nə ola, ola!" arxayıncılığı ilə getməmişəm, hər dəfə o adam haqqında oxuyub öyrənmişəm, çalışmışım ki, onları şablon suallarımla yormayım və ya cavabı bəlli suallar verib özümü gülünc vəziyyətə qoymayım. Yəni bu insan mənə ən pünhan sərrini etibar edəndə belə, mən onu ictimailaşdirməmişəm, çünkü bu yalnız iki insan arasında olan səhbatdır. Onu kimlərinsə qeybat və ya müza-

kirə mövzusuna çevirmək ciddi jurnalistika ilə bir araya sığmayan hərəkətdir, – deyə düşünmüşəm.

Tərana də öz qəhrəmanlarına belə yanaşib, onlarla söhbətlərdə daha səmimi olmağa çalışıb, daha çox sənət adamlarının daxili aləminə güzgü tutub, onları seçdikləri peşənin zirvəsinə daşıyan zəhmətdən, aziyyatdən söz açıb.

"Böyük adamların ölümüñə yox, ölümsüzlüyüñə inanıram" – çox sevdiyim Niyazi haqqında yazısına belə başlayır Tərana Vahid! Əminəm ki, dəhiların ömrünü onları tanımaq arzusunda olanların yaddaşında ölümsüzlaşdırımıyi bacaran qələm sahibləri də hörmətə layiqdirlər və inanıram ki, "Mədəniyyət" kitabıñın cəfəkeşliyini öz zərif ciyinlərinə götürməyə müvəffəq olan Tərananın bu yeni kitabını da hekayələri kimi sevgi ilə qarşılayacaqsınız!

Telli Pənahqızı  
02.07.2014



Turana qılıncdan daha kəskin ulu qüvvət,  
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

HÜSEYN CAVİD



## **Iki dahinin ilahi əsəri**

### **"Leyli və Macnun" eşqin işığında**

104 il bundan əvvəl – 1908-ci il yanvarın 12-də Tağıyev teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Macnun" operasının nümayishi ilə müsəlman Şərqində opera sənətinin əsası qoyuldu. Başar mədəniyyətinin incilərindən sayılan bu operanın taleyi uğurlu oldu. Dünya opera sənətində yeni, unikal bir janın – müğam operasının nümunəsi kimi "Leyli və Macnun" operasının 100 illiyi 2008-ci ildə UNESCO səviyyəsində təntənə ilə qeyd olundu.



## **MUSİQİNİN İŞİĞİ**

Bu gün XXI asrin ikinci onilliyinin ikinci ilindən ötan asrin əvvəllərinə qayıtmak, o illərin ab-havasını hiss etmək, o insanların arzusunu, istəyini bilmək, təəccübünə duymaq maraqlı olduğu qədər də çətindir. Neçə ki biz 104 il bundan sonra nə olacağını bilmirik və 104 il bundan sonra adamların bizim barəmizdə nə düşünəcəklərindən də xabərsizik. Ancaq həqiqat budur ki, maraqlı qarışqı heyvət 104 il bundan əvvəl bir qış gecəsində adamları Tağıyev Teatrına topladı və bu insanlar qədim Şərqi sevgi dastanını – "Leyli və Macnun" u ilk kərə adamlardan bir boy hündür səhnədə, eşqin işığında gördülər. Allahın nəzər saldığı iki dahinin – Məhəmməd Füzulinin və Üzeyir bayın ilahi sənət əsəri o gecədən uzun bir yola çıxdı...

### *...Danışan tarix...*

"Irşad" qəzetiinin 1908-ci il 10 yanvar tarixli sayındakı elanda yazılır: "Müsəlman dilində əvvəlinci dəfə opera şənbə günü yanvar ayının 12-də Hacı Zeynalabdin Tağıyevin teatrosunda "Nicat" cəmiyyətinin dram heyati tərəfindən tamaşaşa qoyulaq: "Leyli və Məcnun". Opera 5 məclisdə və 5 təsvirdə".

Həmin elanda "Leyli və Məcnun" əsərinin müəllifi kimi dahi Azərbaycan şairi Məhəmməd Füzuli, teatr sahnəsi üçün musiqini tərtib edənlər isə Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları qeyd olunurdu... Bu da təsadüfi deyildi, librettonun tərtibi zamanı şeirlərin seçilməsində, matnin dəqiqləşdirilməsində Üzeyir bəyə kiçik qardaşı, 16 yaşlı Ceyhun bəy Hacıbəyli kömək edirdi (Ceyhun bəy sonradan operanın premyerasında Nofəl və İbn Salam rollarında aktyor kimi sahnəyə çıxacaqdı).

İllər keçəcək, Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan "Koroğlu"yadək əsərində bu operanın yaranma tarixi baradə belə yazacaqdı: "Mən bu opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin bu ideya məndə hələ xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, yəni mən 13 yaşında ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında "Məcnun Leylinin mazarı üstündə" musiqili səhnəciyə baxandan sonra yaranmışdır. Həmin tamaşa mənə o qədər təsir bağışladı və o qədər məni həyacanlandırdı ki, Bakıya köçdükdən bir neçə il sonra operaya bənzər bir şey yazmaq qərarına gəldim".

Bu səhnəcik yalnız Şuşada müvəffaqiyət qazanmamışdır. 5 il sonra – 1902-ci ilin yanvarında həmin səhnəcik Bakıda teatrlardan birində "Şərq konserti"ndə nümayiş olunmuşdu. Konsertin programına "Leyli və Məcnun"un dueti daxil edilmiş, bu duet Leyli və Məcnun paltarı geymiş, həmin illərin məşhur müğənniləri Cabbar Qaryagdıcıoğlu və Məmməd tərəfindən ifa edilmişdi...

Professional musiqi sahəsində sonralar çox "ilk"lərə imza atan 22 yaşlı Üzeyir Hacıbəyli böyük bir missiyanın astanasında idi. O bunu bütün qəlbini ilə hiss edirdi və yazi: "Azərbaycan xalqı öz sahnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi..."

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sədar Fərəcov "Üzeyir işığında" kitabında yazır: "Leyli və Məcnun"da Azərbaycan müğamlarından, təsniflərdən, xalq mahnılarından, mərsiyələrdən ustalıqla istifadə olunsa da, bəstələdiyi orijinal musiqilər müəllifin böyük istedadını, zərif, kövrək hissələrini bütünlükla aşkar edirdi. Operanın müqəddiməsi, xorlar, rəqslər və bir çox ansambl sahnələri bəstəkarın yenilməz ilhamının məhsulu olaraq özlüyündə xüsusi təravət, gözallık, kamillilik, möhtəşəmlik kimi məzliyyətləri əks etdirirdi".

### *Əfsanəvi musiqinin sehri*

...O gəcə qeyri-adi gecə idi. Şərq öz sevgi dastanını ilk dəfə musiqinin dili ilə söyləyirdi. Tamaşanın ilk rejissoru Hüseyn Ərəblinski, ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, Məcnun roluñun ilk ifaçısı Hüseynqulu Sarabski, Leyli roluñun ilk ifaçısı Əbdülrahim Fərəcov dünyani unudub başqa bir dünyada yaşıyırlar...

Birinci tamaşa haqqında Hüseynqulu Sarabski "Bir aktyorun xatıraları" kitabında belə yazır: "Axşam teatra galanda gördüm, qapının qabağında o qədər adam var ki, içəri keçmək mümkün deyil. Dal qapiya getdim, gördüm, ora bundan betərdir. O gecə binanın dörd tərəfi adamlı dolu idi..."

...İllər keçəcəkdi, bu opera milyonlarla insanı öz sehrinə salacaq, cazibəsində saxlayacaqdı...

"Azərbaycanın mədəni həyatında artıq aparıcı qüvvəyə çevrilən opera teatrinin Qafqazın və Orta Asiyənin, İranın bir sıra şəhərlərinə qastrol səfərlərinə çıxmazı da opera sənəti tarixində maraqlı sahifələrdəndir. 1914-cü ildə geniş proqramla Tiflisdə çıxış edən opera artistlərinin göstərdiyi tamaşalar xüsusi şöhrət qazanmışdır.

Həmin illər gimnaziya tələbəsi kimi Tiflisdə yaşayıb təhsil alan görkəmli Azərbaycan alimi, maarifçi Əziz Şərif "Leyli və Məcnun"a ilk dəfə baxdıqdan sonra öz təssüratlarını gündəlikdə belə qeyd edir: "...Məni heyrətə gatıran musiqi və orkestr oldu. Şərq, Qafqaz musiqisil Bugünkü ifa bambaşqa, görmədiyim və eșitmədiyim ifa idi. Orkestr Avropa alətləri – skripka, vilonçel, fleyta, klarinet, şeypur, baraban, və sairdən ibarət idi. Eyni zamanda tar və kamança da çalırdı.

Sarabskinin oyunu misilsiz idi... Bu afsanəvi musiqini, bu sonsuz kədəri unutmaq olarmı?"

Zaman-zaman Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əfrasiyab Badalbəyli, Kazım Əliverdibayov, Cavanşir Cəfərov bu operaya dirijorluq edəcək, "Leyli və Məcnun" Soltan Dadaşov, Mehdi Məmmədov, Firudin Səfərov, Hafiz Quliyevin rejissorluğu ilə yeni quruluşda tamaşa qoyulacaqdır. Müxtalif illarda Əlövsət Sadiqov, Qulu Əsgərov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov Məcnun rolunun ən yaxşı ifaçıları kimi yadda qalacaq, Sürəyya Qacar, Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkhanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramovanın yaratdığı Leyli rolları ən gözəl Leylilər kimi seviləcəkdir.

"Üzeyir işığı" kitabından: "Leyli və Məcnun" operası ilə Üzeyir Hacıbəyli öz xalqı qarşısında böyük və şərəflə missiyasını yerinə yetirmiş oldu. Bu uğurlu operadan sonra Üzeyir bəy "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əslı və Kərəm", "Şah Abbas və Xurşidbanu" kimi operalarını, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi operettalarını yazmaqla musiqili teatrın repertuar bazasını genişləndirdi və Azərbaycan xalqını yeni mədəniyyətə alısdırdı". Ötan 104 ilda "Leyli və Məcnun"un sayız-hesabsız tamaşaları olub, səhnədən insanları göz yaşına, xərif kədərə qərq edib, bu tamaşa baxdıqca baxılacaq bir sənat asərinə çevrilib. XXI əsrda bu möhtəşəm sənat nümunəsi dünyanın ən böyük sahnələrində tamaşa qoyulub. Bu gün da belədir, sabah da belə olacaq. Üzeyir musiqisinin işığı qalbləri, duyğuları, ruhları işıqlandıracaq.

Yanvarın 12-də nə qədər uğurlu və uğursuz tarixlər gizlənib. Ancaq bizim üçün bu tarixin öz yeri var. Yanvarın 12-si dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş olunduğu gündür. Bu tarixi unutmamaq üçün ilin bir günü yolumuzu Opera və Balet Teatrından salaq...

11.01.2012.

## "Şərqi musiqisinin peyğəmbəri"

Atam Şuşanın bu gününü görsayıdı,  
bağrı çatlardı...

150 il bundan əvvəl, 1861-ci ilin baharında Şuşanın "Seyidli" mahallasında boyaqçı Maşadı İsmayılin ailəsində bir uşaq dünyaya gəldi. Bu, gələcəyin görkəmli xanəndəsi, "Şərqi musiqisinin peyğəmbəri" Cabbar Qaryagdıcıoğlu idi.



Cabbar Qaryagdıcıoğlu – 150

Azərbaycan milli musiqisinin böyük ustası ömrünün 70 ilini sənətə həsr etdi. Fövqələdə istedadı ilə musiqi tariximizin qızıl dövrünü yazdı. Necə ki Fikrat Əmirov yazdı: "Cabbar Qaryagdıcıoğlu xalq musiqisinin düşünən beyni idı".

150 illik yubileyi ərafəsində Qaryagdıcılar nəsinin nümayəndəsi, Cabbar Qaryagdıcığının qızı Şəhla xanım Qaryagdıcı ilə görüşdük.

Şəhla xanımın sədə mənzilini sarılmış olsa belə, olduqca qiymətli fotosəkillər bazayır. Bu fotosəkillərdən Cabbar Qaryagdıcığının xoşbəxt anıları boylanır. Şəhla xanımın nuranı çörəsi işiqlanır, yaddaşı təzələnir. Yolumuzu XIX əsrin axırlarındakı Şuşadan salırıq...

...On yaşında şəhərdəki musiqi məktəbinə daxil olan Cabbarın ilk müəllimi şuşalı şair Mirzəli Zeynalabdin oğlu olur. O, ədəbiyyatı, fars və türk dillərini mükəmməl bilməklə yanaşı, klassik Şərqi muğamlarına da dərindən bələd idi. O, Cabbara musiqi elmini, fars dilini öyrədir, şeirə, sənətə həvəs yaradır. 13 yaşında oxumağa başlayan Cabbar Qaryagdıcıoğlu 16 yaşında ifa etdiyi "Şüstər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşır.

Məşhur tarzən Sadiqcanın təklifi ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən xeyriyyə gecəsində çıxış edir.

Onun bu məclisdə oxuduğu "Heyrati"nın səsi-sorağı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu yaxın-uzaq şəhərlərə, Orta Asiyaya, İrana dəvət edirlər.

### *Opera sahnəsinin ilk Məcnunu*

Cabbar Qaryagdiov təkcə xanandə deyildi, o həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri idi. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan "Məcnun Leylinin qabri üstündə" musiqili sahnəciyində Cabbar Qaryagdiov yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk aktyoru oldu.

1911-ci ildə Cabbar Qaryagdiov Bakıda "Nikitin qardaşlarının teatrı"nda "Fərhad və Şirin" operasının ilk tamaşasında Fərhad rolunu ifa edir. O dövrün qəzetləri bu barədə yazırlar: "Qaryağıdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu".

### *Səs və gözəllik Allah vergisidir*

Milli musiqi tariximizdə Cabbar Qaryagdiovun adı ilə bağlı hələ açılmamış nə qədər səhifələr var. O günlərdən günümüza dönürük. Şəhla xanım öz tarixçəsini danışır...

– Mən 1928-ci ildə Bakıda anadan olmuşam, bir tərəfim şusalıdır, bir tərəfim xızılı. Ailədə 8 uşaq olmuşuq, 6 bacı, 2 qardaş. Mən anadan olanda "Cabbar əmi" (bütün xalq kimi, övladları da atalarını "Cabbar əmi" deyə çağırardılar. Elə indi də Şəhla xanım atasını belə xatırlayır – T.V.) məni Şuşaya aparıb, İsa bu lağında suya salıb evə gətirəndə deyib ki, bu uşaq oldu şusaltı. Bu hərəkət o zaman adamlara qəribə görünənə də, bu, sadəcə, atamın Şuşaya olan sevgisindən irəli gəlirdi.

Soruşuram ki, görəsan, Cabbar əmi ailədə necə idi? Şəhla xanımın üzü kimi xatırələri də gülümsayır: "Müləyimdən də müləyim adam idi. Heç kimin xatırına dəyməzdı. Anama qarşı olduqca diqqətli idi. Bizi də çox istəyirdi. Səsini qoruyardı. Yayda belə pəncərələrin hamisini açmağa icazə verməzdi. "Səs və

gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə, səsini qorumaşan. Yeməyinə, yatmağına fikir vermalisən. Xanandə çox yeməməlidir" deyərdi.

Cabbar Qaryagdiovun oxumağı adı oxumaq deyildi. Bir müğəmi 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat dayanmadan oxuyardı. Seyid Şuşinski Cabbarın oxuması barədə deyərdi: "Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı".

XX əsrin əvvəlinədək Azərbaycan xanandələri farsdilli şeirlərlə müğəm melodiyalarını ifa etmək ənanəsinə riyat edirdilər. Bu ənanəyə görkəmli Azərbaycan xanandası Cabbar Qaryagdiov son qoydu. Müğəmərin Azərbaycan dilində ifası bütün Güney Qafqazda ənanəyə çevrildi.

Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri kimi də Cabbar Qaryagdiov uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək galəcək xanandələrin yetişməsində fədakarlıq göstərdi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi uzun illər çalışdı.

Cabbar Qaryagdiov tarixə həm də səsi qrammofon valına yazılın ilk azərbaycanlı xanandə kimi düşüb. Belə ki xanandə 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsi qrammofon valına yazılıb.

Şəhla xanım deyir ki, atamın dostları çox olsa da, ən yaxın dostlarından biri Qurban Pirimov idi. Həmin Qurban Pirimov ki, illər sonra "Bütün ömrümü Cabbar Qaryagdiov ilə keçmişəm. Cabbar gözəl insan, əvəzedilməz xanandə, zərif şair, güclü bəstəkar idi", deyirdi.

Söhbətimizin bu yerində Şəhla xanım atasının bəstəkarlığından söz açır. Bu yerdə xatırələr yox, tarixi faktlar danışacaq.

### *İrəvanda xal qalmadı*

Cabbar Qaryagdiov bir dəfə İrəvanda toy məclisində oxuymuş. Məclisin qızığın vaxtında qız atası xanandədən xahiş

edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o daqıqə, ela oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razi qalır. Məclis xanəndəni alqışlayır. Bu, bir faktdır ki, "İrəvanda xal qalmadı" (illər uzunu xalq mahnısı kimi təqdim edilsə də) mahnısının sözləri də, musiqisi də Cabbar Qaryağdioğluna məxsusdur. Onun 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salınıb. Opera və operetta yazarı bəstəkarlarımıza Cabbar Qaryağdioğlu yaxınlaşmış kömək göstərib. Cabbar Qaryağdioğlu təkcə elə tarzən Qurban Pirimovun müşayıti ilə 300-ə qədər mahnı və təsnif oxuyub. Yaxşı ki, unudulmaz Bülbülün və bəstəkar Said Rüstəmovun xeyirxahlığı nəticəsində həmin mahnılar nota köçürüllüb.

### Səsin möcüzəsi

Cabbar əmi deyərdi ki, kim ki oxuyanda qaval çalmadı ha, o oxuyan deyil. Onun tələbələrindən Xan Şuşinski həmişə fərqli qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdioğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Cahan Talişinskaya, Yavər Kaləntərli, Mütəllim Mütəllimov kimi görkamlı muğam ustaları da Cabbar Qaryağdioğlunun tələbələri olmuşlar.

Tədqiqatçılar yazırlar ki, Cabbar Qaryağdioğlunun Azərbaycan xanəndələri arasında daha çox dəyərləndirdiyi, sevdiyi Seyid Şuşinski olub. Xatirələrin birində oxuyuruq ki, 1913-cü ildə Bakı milyonçusu Şəmsi Əsədullayevin qızının toyunda Tiflisdən davət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, Cabbar Qaryağdioğlu öz qiymətli və məşhur qavalını ona bağışlayaraq ağlamışdı.

Bəstəkar Süleyman Ələsgərov yazırı: "Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdioğlunun təkrarolunmaz bir xüsusiyyatını də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagalmaz cəsarət, məharət və möcüzə idi".

Cabbar Qaryağdioğlu sənati ilə hər kəsin gözü qarşında möcüzə yaradırdı. Bülbül öz müəlliminin səsini yüksək qiymətləndirərək deyirdi: "Azərbaycan musiqi tarixində Cabbar Qaryağdioğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çatın tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irlimizə nadir hədiyyələrdir".

Şəhla xanımın xatirələrindən: "Günlərin birində Üzeyir Hacıbəyli atamı çağırıb deyir ki, konservatoriyada nə qadər mahnilar oxumusan, nota köçürüblər, sənə pul düşür. Cabbar əmi nə desə yaxşıdır, deyib ki, mən bu mahnıları nə özüm üçün, nə də pul üçün oxumamışam, bu mahnıları oxumuşam ki, xalqıma yadigar qalsın".

İkinci Dünya müharibəsinin ağır illərində Cabbar Qaryağdioglu'nun oğlu, daha sonra isə qızı müharibəyə gedir. Şəhla xanım deyir ki, bacım müharibəyə gedəndə tanış-bilişlər atamı qınatılar ki, qız uşağını da müharibəyə yollayarlar? Dedi, hamı necə, mən də elə.

Cabbar Qaryağdioğlunun hayatı yoldaşı Səlimə xanımla çək-dirdiyi şəkil diqqətimi cəlb edir. Həyatın xoşbəxt anının yadigarına baxa-baxa onların necə tanış olduğunu soruşuram.

Şəhla xanımın üzüna yena də təbəssüm qonur. XX əsra yolanırıq...

- Cabbar əmi içərişaherdə ikimartəbəli bir ev kirayələyir. Necə ki ölenəcən sahər erkən dururdu, o vaxt da tezdan durub pəncərədən həyata baxırmış. Görür ki, bir qız ağaclarla su verir. Pəncərənin ağızındaki qızılıqlı kolundan bir gül dərib yera atır. Qız dönüb yuxarı baxır. Atamin qızdan çox xoşu galır. Öyrənib bilir ki, kiraya qaldığı ev sahibinin qızıdır, adı da Salimadır. Cabbar əmi yoldaşlarını elçi göndərir, deyirlər ki, evsiz oğlana biz qız vermarık. Deyib ki, gedin onlara çatdırın ki, o qızı mənə versələr də, vermasələr də, mənim evim olacaq. Gedənlər bu dəfə şad xəbərlə qayıdırılar.

Baxmayaraq ki, evlənəndə atamın 45, anamın 15 yaşı varmış. Mən anadan olanda atamın 60 yaşı vardı, o, anamla çox xoşbaxt idi.

Söhbətimizin avvəli kimi, sonu da Şuşadan düşür. Şəhla xanım deyir ki, 20 ildir, Qarabağı itirmişik. Şuşanın bu gününü görsəydi, Cabbarın bağıri çatlardı...

Sizə elə galmır ki, Qarabağı işğaldan azad etmək, Şuşaya qayıtməq üçün bizə həm də Cabbarın səsi lazımdır...

22.04.2011.

## Tanıdığımız qədər tanımadığımız maestro

Avqustun 20-si dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, beynəlxalq və Dövlət mükafatları laureati, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun 100 yaşı tamam olur.

Böyük adamların ölümüնə yox, ölümsüzlüyünə inanırıam. Niyazinin mənzil-muzeyini ziyarət edərkən bir daha bunun şahidi oldum.

Bu da taleyin bir naxışı. Niyazinin evi Bülbül prospektində yerləşir. Azərbaycanın iki böyük musiqi xadiminin adı bir ünvannda kəsişir. Və bu ünvana gedərkən heç bir tərəddüd etmirən. Oxuduqlarım, eşitdiklərim və bildiklərimə görə, maestronun mənzili daima qonaqlı-qaralı olub. İndi bu ünvan Niyazinin mənzil-muzeyi adlanır və Allahın verən günü Niyazını yad etməyə, ziyarət eləməyə gələnlər olur. Ziyarətçilər arasında sadə insanlar da var, məşhur sənətkarlar da. Qonaqları Niyazının və hayat yoldaşı Hacar xanımın divardan asılmış fotoşəkillərindən boyanan doğma baxışları qarşılıyır.



Niyazi - 100

\*\*\*  
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dünyaya gəlib. Niyazinin atası Zülfüqar Hacıbəyov dahi bəstəkar Üzeyir bayın qardaşı, Azərbaycanda milli musiqili komediya janrinin yaradıcılarından biri olub. Belə mühitdə böyüyən Niyazinin musiqi qabiliyyəti erkən yaşlarından özünü bürüzə verir. O, ilk musiqi təhsilini 1921-ci ildə Y.Şefferlinqin rəhbərliyi altında skripka sınıfında alır. Niyazinin musiqi təhsilinə əmisi Üzeyir bay nazarət edir və Üzeyir

bayın məsləhati ilə Niyazi 1926-ci ildə Moskvada Qnesinlər adına musiqi məktəbində (Q.Popov və P.Ryazanovun sinifində) təhsilini davam etdirir.

Niyazi 1932-ci ildə Dağıstan Xalq Maarif Komissarlığında elm, ədəbiyyat və incasənat şöbəsinin müdürü vazifasına təyin olunur. 1933-cü ildə Həcər xanımıla ailə qurduqdan sonra Bakıya qayıdaraq konservatoriyada professor L.Rudolf və S.Ştrasserin rəhbərliyi ilə təhsilini davam etdirir. Bu illərdə Niyazi musiqi əsərləri bəstələyir. 1934-1935-ci illərdə isə dirijorluq fəaliyyatıla məşğul olur.

1937-ci ildə Niyazi Opera və Balet Teatrına dəvət olunur, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incasənatı ongününlündə M.Maqomayevin "Nərgiz" operasına dirijorluq edərək böyük müvəffəqiyət qazanır.

Sonrakı illərin gərgin fəaliyyəti də öz bəhrəsini verir. 1946-ci ildə Niyazi Leninqradda (Sankt-Peterburq) keçirilən dirijorların müsabiqəsində laureat adını qazanır. 11 xarici ölkədə konsertlər idarə edən maestro mahir dirijor kimi bütün dünyada şöhərət tapır.

Niyazi simfonik janra müraciət edən ilk Azərbaycan bəstəkarlarından biridir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosionallığı, zəngin melodiyası ilə mükemmel əsərlərdən biridir.

1942-ci ildə Nizaminin "Xosrov və Şirin" poeması əsasında yazdığı eyniadlı opera, 1961-ci ildə hind yazılışı Rabindranat Taqorun əsərləri əsasında yazdığı "Çitra" baleti musiqi xəzinəmizin ən qiymətli nümunələrindəndir.

Sənətkar eyni zamanda kamera-instrumental əsərlərin, mahni və romansların müəllifidir. Onun Vətən haqqında mahni və "Arzu" romansları bu gün musiqisevərlər tərəfindən rəğbatla dinlənilir.

Niyazi Azərbaycan musiqi tarixində ilk dəfə olaraq, "Rast" və "Şur" muğamlarını nota köçürüb, həmçinin Azərbaycan filmlərinə ilk musiqi yanan bəstəkarlardan olub. "Kəndlilər", "Almaz", "Fatəli xan" və bir çox başqa ekran əsərlərinə musiqi bəstələyib.

Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Məhz onun gərgin aməyi sayəsində 1938-ci ildə Azərbaycan Dövlət Simfonik Orkestri yaradılıb.

Maestro Niyazi SSRİ Xalq artisti fəxri adına, SSRİ və Azərbaycan SSR Dövlət mükafatına, C.Nehru adına Beynəlxalq mükafata layiq görülmüş. Sovet İttifaqının ən yüksək fəxri adı olan Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunub.

\*\*\*

Dahilər sona kimi dərk olunmur. Sağlığında olduğu kimi, elə ölümündən sonra da, çətin ki, kimsə maestro Niyazini sona qədər anlayacaq. Ancaq onun sənəti qarşısında baş ayanlar həmişə olacaq.

...Ötən əsrin nəfəsi, rəngi, qoxusu, xatirələri hələ də Niyazinin mənzilindən çəkilməyib. Qonaq otağında maestronun iranlı rəssam Bəhruz Kafi tərəfindən çəkilmiş işıqlı portreti və Həcər xanımın Xalq rəssamı Büyükağa Mirzəzadə tərəfindən katana köçürülmüş əksi asılıb. Burada müxtəlif illərdə maestroya hədiyyə edilən maraqlı əsərlər də yer alıb. Onların arasında naməlum rəssamın "Güllər" natürmortu, Ejen Delakruanın "Mərakeşli ata minərkən" əsərlərinin surətləri var.

Otaqdakı masa, kreslolar, jurnal stolu, servant və qab-qacaqlar da sahibinin inca zövqündən xəbar verir.

Niyazi vaxtının çoxunu bu otaqda keçirər, həyat yoldaşı Həcər xanımıla səhbət edər, gün ərzində baş vermiş hadisələri müzakirə edərdilər. "Niyazi jurnal masası arxasında nərd oynamağı çox sevərdi, əsas təraf-müqabili isə Lütfiyar İmanov və Bəxtiyar Vahabzadə olardı", – deyə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verir.

Onun sözlerinə görə, maestro bu mənzildə 1958-ci ildən ömrünün sonunacan – 1984-cü ilədək yaşayıb: "Mənzil avval-lər üç otaqdan ibarət olub: yemək otağı, yataq otağı və iş ota-

ğı. On ıldan sonra – 1968-ci ildə qonşu mənzil boşalarkən bu mənzili də Niyaziyə veriblər. Arakəsmə götürüldündən sonra mənzil xeyli genişlənib. Büyük otaqlardan biri ekspozisiya zalı, biri isə kiçik tədbir və konsert zalıdır.

1994-cü il sentyabrın 18-də Niyazinin mənzil-muzeyinin açılışı olub. Açılışda ümummilli liderimiz Heydər Əliyev şəxsən iştirak edərək Niyazi ilə bağlı xatirələrini söyləyib, muzeyin qonaqlar kitabına öz ürək sözlərini yazıb.

Direktorun bildirdiyinə görə, muzey yaranarkən Niyaziyə aid 4707 ədəd material vardi, hazırda isə bu materialların sayı 6200-dən çoxdur. Niyaziya maxsus materiallar müxtalif yollarla aldə edilərək muzeyin fonduna daxil edilib: "Bazılərini fond satınalma komissiyası vasitəsilə almışlıq, bazılərini isə ayrı-ayrı şəxslər muzeyimizə bağışlayıb. Bunlar, asasən, Niyazinin not əlyazmaları, diskler, afişalar, xeyli miqdarda fotosəkkillardır. Niyazinin hobbisi fotosəkil çəkmək olub. Sənətkarın arxivində 2600-a qədər foto nümunəsi var".

Kim bilir, bəlkə də, maestro həyatın anlarını fotosəkkillərdə abədiləşdirmək istayıb.

\*\*\*

Rza Bayramov Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı görülən işlərdən də danışdı: "2010-cu il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamdan sonra gərəcəyimiz işləri planlaşdırıldıq. Niyazinin şəkli olan açıqca dəsti, buklet, muzeydəki materiallar əsasında Niyazinin bəstəkarlıq və dirijorluq fəaliyyətini aks etdirən kataloq hazırladıq. Muzeyimizdə ənənəvi olaraq, hər ayın birinci çərşənbə günü dünya şöhrətli musiqiçilərə həsr olunmuş tədbir təşkil olunur. Bu dəfə isə bütün tədbirlər Niyazinin şərəfinə keçirildi. Hər il olduğu kimi, bu dəfə də avqustun 20-də Niyazinin məzarını ziyarət etdik. Həmin gün Rama-

zan bayramına təsadüf etdiyindən muzeydə yubiley tədbirini avqustun 22-da keçirməyi qərara almışdıq. Tədbirdə Niyazinin hayat və yaradıcılığını aks etdirən sərgi də nümayiş olundu. Sərgidə maestronun dirijorluğu ilə lenta alınan 16-ya yaxın val, hamçinin vaxtilə Niyazinin Qara Qarayevə göndərdiyi və dahi bəstəkarın qızı Züleyxa Qarayeva-Bağirovanın muzeyimizə bağışladığı 2 məktub və 8 ədəd açıqca da ilk dəfə nümayiş olundu. Niyazinin 100 illiyinə hasr olmuş gecə isə oktyabr ayında təntənəli şəkildə Dövlət Filarmoniyasında keçirildi".

\*\*\*

Avqustun 20-si dahi maestronun 100 yaşı tamam olur. Ancaq dahilər üçün zaman anlayışı yoxdur. Dünyaya çox maestrolar gələcək, Niyazi sənətinin ecazkarlığı, təkrarsızlığı və qüdrəti ilə hələ çox yüzillikləri arxada qoyacaq və maestro adı hər kasdən çox ona yaraşacaq – Maestro Niyazi!

17.08.2012

## Sənət, eşq və işıq



*Avgustun 14-də həyatdan və sənətdən beş əlan dünya şöhrətli sənətkar, Xalq artisti Alim Qasimovun 55 yaşı tamam oldu.*

*Alimin ifası duaya oxşayır... Səsi ilə Allaha yalvarır ki, Yerlə Gök arasındakı unudulmuş, zaifləmiş, üzülmüş telləri qırılmağa qoymasın, gūnahkar və gūnahsız bändələrini bağışlayıb, yaratdıqlarını ilahi eşqdən – işıqdan məhrum etməsin...*

Alimin səsi işığa oxşayır... azaddır... Bilmir, nə vaxt, amma əmindir ki, Yaradan nə vaxtsa ona lütf edib... əvvəlcə səs, sonra o səsə azadlıq verib. Odur ki Alimin səsi bizim bildiyimiz sənədələri çoxdan aşır...

Alimin səsi və ifası Şərqə oxşayır... Qədimliyi, zənginliyi və müasirliyi ilə Qərbi heyratlandırır...

Alimin səsinin həlqəsi illərdir ki, ekvator xətti kimi Yeri dolanır... bu nöqtədə dünya balacalaşır, hər iki qütb ovucun içi kimi aydın görünür...

Ən nəhayət, Alim sənətinin alimidir. Yenilikləri, kaşfləri, eksperimentləri hər dəfə musiqi dünyasını yaxşı mənada təlatüma gətirir. Sənət isə elə budur...

– **Alim müəllim, özünüzü iki beşin mərkəzində necə hiss edirsınız?**

– Qurban olum Allaha, o hər kəsə od verir. Kimdəsa bu od tez yanıb tükənir, kimi də qənaat edib ömrünün sonuna kimi yandırır. Tələsmək lazım deyil...

– **Amma səsinizin yaşı öz yaşınızdan qat-qat böyükdür...**

– Səsimin yaşı həm çoxdur, həm də qədim. Şükürler olsun ki, ömrümün çox hissəsini səsimə həsr eləmişəm. Səsimin asırı,

həmbalı olmuşam. O da məni həmballıqdan hörmətə yüksəldib. Mən özüm də o səsə minnatdaram.

– **Vaxtin sürətini necə, hiss edirsiniz?**

– Hərdən neçənci ildə, hansı ayda, hansı gündə yaşadığımı belə unuduram. Zamanı hiss etmirəm. Bir də görürəm ki, 50 yaşında, 55 yaşındayam.

– **Bu mərtəbəyə gəlib çatmağınızda kimlərin adını çəkərdiniz?**

– Ömrümüzü yazan Allahdır. Haradan gəlib hara gedəcəyimizi o bilir. Bu sənətə gəlməyimdə birinci Allahımı şükürələr edirəm, sonra ata-anama minnatdaram. O vaxtlar Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olmaq üçün məndən pul istədi-lər. Məndə pul nə gəzirdi. İstəyirdim, heç olmazsa, böyük sənətkarlar səsimə qulaq assınlar. Allah rəhmət eləsin, qayın-nam Səyavuş Aslana dedi, o da rəhmətlik Vasif Adıgozəlova. Bu üçü mənim sənət taleyimdə mühüm rol oynadılar.

– **Birinci dəfə toya getmayınızı necə xatırlayırsınız?**

– İlk dəfə Hacı Məmmədovla Nardarana toya getmişdik. Orada məşhur xanəndələrlə üzbaüz oturdum, ritmik muğamların, dəsgahların çoxunu oxudum. Kərim adlı bir nəfər vardi, rəhmətə gedib, dedi ki, ay camaat, nooldu, bəs deyirdiz, tay gəlməyəcək? (qədim oxuyanların davamçılarını nəzərdə tutdu). Bu toy İndiya kimi yadımda qalıb.

– **Səhv etmirəmsə, ilk dəfə Səmərqənd festivalında iştirak etdiniz və uğur qazandınız...**

– Rəhmətlik Bəhram Mənsurov bizi – Ramiz Quliyev, Şəfiqə Eyvazova və məni Səmərqənd festivalına apardı. Festivalda "Çahargah"ı ifa etdik və münsiflər və tamaşaçılar tərəfindən ifamız çox bəyanıldı. Bu səfərin ayağı uğurlu oldu, 1988-ci ildə bizi Amerikaya davət etdilər. Bu o dövrə gözlənilməz, böyük bir səfər idi. Həmin səfər muğam evinə düşən bir işıq oldu. O vaxtlar bu səfər barədə qəzetlər atraflı yazdılar. Səfərdən galən kimi Ramiz Quliyevə Xalq artisti, Şəfiqə Eyvazovaya və mənə Əmkədar artist adı verdilər.

**- Analar qədər övladlarının uğuruna kimsə sevinə bilməz. Tanınıb, məşhurlaşdıqca ananız uğurlarınızı necə qarşılıyırıldı?**

– Allah ölenlərimizə rəhmət eləsin, anam musiqini çox sevirdi. Əvvəllər qadınlar toyxanaya getmirdilər, anam deyirdi ki, mən həmişə toyxananın kənarından musiqiya qulaq asıb Allaha hey dua edirdim ki, balalarımın biri musiqiçi olsun. Allah anamın dualarını eşitdi. Uğurlarına hamidən çox o sevinirdi.

**– Bildiyimizə görə, Opera və Balet Teatrında işləyərkən ilk sənat qazancınız 80 manat 80 qəpik olub.**

– Mənçə, nə qədər gəlirin olsa da, ilk maaşın dadı tamam ayıdır. O zaman ailəmizin çox ehtiyacı vardı. Ola bilər, üstündən 3-5 manat götürdüm, amma qalanını gətirdim evə verdim.

#### **Eşq insanın təslim nöqtəsidir**

**– Səsinizdə ilahi bir eşq var. Siz o eşqi milyonlarla bölüşə bilirsiniz.**

– Mən uşaqlıqdan o sevgini hiss etəmişəm. Eşq insanın təslim nöqtəsidir. Təkabbürlü adamda sevgi ola bilməz. O daima yuxarıya can atar, özünü yüksəltmək istəyər. Alınmaz. Sevgisi olan adam isə təkabbürlü ola bilməz. Həmişə sadəliyə can atar. O eşq ilə yaşayıram, haldan-hala düşürəm. Düzdür, mən bunun elmini oxumamışam, müəllim, ustad görməmişəm, amma bu sənətin həli gətirib məni elə hala çıxardı ki, bu ancaq nağıllarda, yazıldıda olur. Mən haldan-hala düşürəm. Bax bu, sənətdir.

**– Hər ifada haldan-hala düşmək mümkündürmü?**

– Bir qazalı iki-üç dəfə zümrüdə edəndə artıq o hal yaranır. Bir şərtlə ki, tam rahatlıq olsun.

**– Sənətdə yeni yol açmağı bacardınız. Buna necə nail oldunuz?**

– Yaxşı ki, mən özüm öz dinləyicim olmuşam. Başqasının sözünə baxmamışam, özüm-özümün qənim olmuşam, özüm-özümdən öyrənmişəm və sonda özüm olmuşam.

**– Amma o vaxtlar siz qıñayanlar davardı...**

– Bəli, bu olmalıdır. Kimsə galır, birdən-birə özündən bir ifa icad eləyir. Əlbəttə, bu 50 il sənətdə olan adama təsir eləyər.

**– Bəs, siz o insanlara necə cavab verdiniz?**

– Cavab vermadım, öz sənətimlə maşğul oldum. Allah keçsin hamının günahından.

**– Alim Qasımov böyük konsert salonlarında özünü necə hiss edir? Dili, dini, irqi başqa olan xalqlar onun musiqisini necə duyur?**

– Biz xarici səfərlərə dəfələrlə süzgəcən keçmiş programla gedirik. Hansı səfər olursa-olsun, məqsədimiz bu olur ki, musiqinin insana təsir nöqtəsini tapaq, o həli, o ahval-ruhiyyəni tamaşaçılara çatdırıb bilək. Deyə bilmarık ki, bütün tamaşaçılar musiqinin təsirinə düşürlər, yox, bazılıları maraqlanırlar, nəyi isə başa düşməyə çalışırlar, amma elə tamaşaçılar var ki, onlar, həqiqətən, dünyəvi musiqini hiss edirlər, o anları yaşayırlar.

#### **Səhnə mənim üçün zindandır**

**– Əsl sənət insanları heyətləndirməlidir. Siz bu mənada xoşbəxt sənətkarsınız, ifanız insanları heyətləndirir.**

– Musiqi sərhəd tanımır. Dünyəvi ifa içdən galır, o qədər həyəcanla, o qədər eşqla ifa olunur ki, dünyadakı insanların əksəriyyəti bu musiqini duyar. Dünyəvi musiqi sənətkar tərafından təqdim olunanda onun təsir qüvvəsi dəfələrlə artır. Allaha qurban olum, dünyəvi sənətkarlar var ki, yaratdıqları olur dünyəvi. Onu dünya görə bilir, hiss edə bilir, duya bilir. Biz demirik ki, bizim sənətimiz dünyəvidir, amma eyni zamanda izaholunmazdır. Oturub saat yarımla almanın xalqı üçün "Şur dəstgahı" oxuyursan, durub getmirlər, el çalıb səni təkrar səhnəyə qaytarırlar. Deməli, tamaşaçı ilə sənətkar arasında vəhdət əməla galır. O da bir sırrı-xudadır ki, onu sənətkar həmişə axtanır. Amma çox çatinliklə tapır.

**– Bu mənada Alim Qasımovun sırrı nədədir?**

– Sirri ela sirsizliyindədir... (gülür)

**– Siz həm də o xoşbəxt sənətkarlardansınız ki, sizə oxşamaq istəyənlər çoxdur və bu gün artıq öz məktəbiniz var.**

– Hiss edirəm ki, onların çoxunda o ifa tərzi, o eşq, o işiq var. Mənə bənzəmək istəyənləri görəndə isə sevinirəm. Kimsə məni də yad edirsə, deməli, ifam qəlbinə yatır. Təlqin sevgidən galır.

**- Hər bir şaxsiyyətin arxasında güclü bir qadın dayanır.  
Üğurlarınızda yəqin ki, xanımınızın da rolü az olmayıb?**

– Allah elə qismət elayıb ki, biz ailə qurmuşuq. Sonra o mənim sənətimi sevib, qayğıma qalıb. Əgar ailədə sənətimi qiyomatlaşdırmasəydi, bəlkə də, sənətə belə bağlanmazdım.

**– 55 illik həyatınızda unuda bilmədiyiniz gün?**

– Belə günlərin sayı həddindən çoxdur. O qədər çoxdur ki, onları nə planlaşdırıbmışam, nə də arzulamamışam. Buna görə göydə Allaha, yerdə də sənətkarlara minnətdaram.

**– Səhnə sizin üçün nədir?**

– Səhnə mənim üçün zindandır. Necə ki insan zindanda qalır-qalır, sonra onu azadlığa buraxırlar, konsert qurtarır, alqışlarından sonra mənim üçün hayat başlayır.

**– İçdən gələn alqışların altında insan hansı hissəri yaşayır?**

– Bir dəfə mən öz dostlarımıla – müğam həvəskarları ilə məsləhətləşdim ki, bu dəfə səhnəyə klarnet də çıxsın. Narazılıq elədilər ki, bu, mümkün olan iş deyil. Ancaq dediyim kimi elədim. Klarnetdə Yavər, nağarada Natiq çalırdı. Mən oxuyub qurtarandan sonra səhnə arxasına keçdim. Kompozisiyanı çaldılar. Bir alqış gəldi, mən səhnənin arxasında tir-tir əsə-əsa ağlayırdım. Alqış insani bax belə təsirləndirir.

**– Allaha tez-tez şükür edirsiniz?**

– İnsan naşükür bəndədir. İsti olanda soyuq arzulayır, soyuq olanda isti. Amma elə insanlar var ki, Allahın hər gününə şükür edir. Allahın verdiklərinə nə qədər şükür etsəm, yenə azdır.

**– Özünüz özünüze nə arzulayardınız?**

– Səbir arzulayıram və istayıram ki, bundan sonra da sənətimlə, səsimlə insanlara xidmət edim.

15.08.2012

**"Dahilər hər gün anadan olmur..."**

XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmlili nümayəndələrindən biri, XXI əsr musiqimizin canlı əfsanəsi Xəyyam Mirzəzadənin oktyabrın 5-də 75 yaşı tamam oldu. Dövlət mükafatı laureati, Əməkdar incəsənat xadimi, Xalq artisti, professor, "Şöhrət" ordenli Xəyyam Mirzəzadə ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın daha bir dövlət nişanı – "Şərəf" ordəni ilə təltif olundu.

Xəyyam Mirzəzadənin 50 il ərzində yazdığı əsərlərin musiqi xarətiçisi çox genişdir. "Ağlar və qaralar" baleti, iki simfoniya, "Oçerklar-63" simfonik poeması, "Memory", "Mərakeş rapsodiyası", skripka ilə orkestr üçün konsert, səs ilə orkestr üçün "4 esse", 2 simli kvartet, ayn-ayrı alətlər üçün solo sonatalar, fortepiano üçün 12 prelüd, soprano və fortepiano üçün "Etiraf" və s. əsərlər, 40-dan artıq kinofilma və 30 dram əsərinə yazılmış musiqi, estrada və caz musiqisi, mahnılar... 75 illik yubileyi arafasında bəstəkar 22 ilə yazdığı violin və orkestr üçün böyük bir əsəri başa çatdırıb.

Bələliklə, müraciətimiz görkəmlili bəstəkar Xəyyam Mirzəzadədir.

**– Xoşbəxt sənətkarsınız, həm də o mənada ki, Qara Qarayev kimi böyük bəstəkarın sevimli tələbələrindən biri olmusunuz...**

– Hansı sənət olursa olsun, sənətkarlıq yüksək səviyyədə olmalıdır. Sənətkar olmaq üçün mütləq mühit və fədakarlıq lazımdır. Elə bir mühit ki, təhsil aldığı məktəb, tanış olduğun adamlar sənətin şəxsiyyət kimi formallaşmasına və öz yerini tutmağına düzgün yol göstərsinlər. Bu mənada baxtim onda gətirib ki, ziyanlı ailəsində anadan olmuşum, ziyanlı mühitində böyümüşəm. Düzdür, uşaqlıq illərimiz müharibə dövrünə təsadüf



edirdi, biz də hamı kimi o ağır ilları yaşamışq. Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası – red.) nəzdində yerlaşan musiqi təməyülli onillik orta məktəbdə skripka dərsi almışam. Konservatoriada dərs deyən müəllimlərin əksariyyəti o məktəbdə də işləyirdilər. Kitabların, notların qitliği dövründə orada təhsil almışq. Sonra təhsilimi Dövlət Konservatoriyasında davam etdirdim. Üzeyir bəy bu təhsil ocağına Moskvadan, Leninqraddan (Sankt-Peterburq – red.) yaxşı müəllimlər dəvət etmişdi. Sonralar öz bəstəkarlarımı – Qara Qarayev, Cövdət Hacıyev Moskvada təhsil alıb qayıtdılar, biza dars dedilər.

Qara Qarayev böyük müəllim idi. Onun sinfında oxumaq özü bir fərəh idi. Musiqi ilə yanaşı, bütün sahələrdən məlumatı vardi, əsl yaradıcı insanıydı. Mən tək deyildim, Qara müəllimin yaxşı tələbələri çoxdur...

**"Əsərin yaxşılığını, pişliyini vaxt təyin edir"**

**- Bəs sizin neçə, yaxşı tələbələriniz varmı?**

– Mənim də yaxşı tələbələrim var. Birinin adını desəm, o bərənin adını deməsəm, inciyərlər. Mənim indiki, lap təzə dostlarım manim köhnə tələbələrimdir.

**- Əsərlərinizi yazarkən sənəd ilham verən qüvvə nə olur?**

– Yaşa dolanda insanın ilhamından başqa ustalığı və ustalığı ortaya çıxır. Böyük bəstəkarın əvvəlki musiqisi hara, sonrakı musiqisi hara? Bunlar bir-birindən fərqlənir. Çünkü inkişaf gedir, üslub bir haldan başqa hala düşür. Mən bir bəstəkar olaraq, yaradıcılığım boyu çalışmışam ki, nə isə icad edim. Bu manim yeganə arzum olub. Ona görə də mənim yazdığını musiqilər intellektual musiqidir. İstəmişəm ki, bu musiqini dinləyən adamın, musiqi ilə məşğul olan adamın təfakkürü yaxşı olsun. Təfakkürü yaxşı deyilsə, heç mən incimərəm ki, mənim musiqimə qulaq asib bəyanmasınlar. Dünyada elə yazıçılar var ki, onlar çox az oxunurlar, elə bəstəkarlar var ki, onların əsərlərini çox az ifa edirlər. Əsası odur ki, belə yazıçıların, belə bəstəkarların öz auditoriyası var. Bax bu, çox vacibdir.

Son zamanlar, maşallah, oxuyanlarımız hamısı musiqi yazır. Bunlar musiqi yazırlar, artıq yazılın musiqinin variantını yazırlar. Çox qaribədir, pianoçuluq, musiqişünaslıq pis sənətdir? İndi hamısı musiqi yazır – özü də pis musiqi, ikinci növ musiqi. Bu gün radioda, xüsusilə özəl televiziyalarda olan biabırçıqların qarşısında dayanmaq çox çatındır. Baxın onlar kimin mahnısını oxuyurlar, kimin musiqisini ifa edirlər? Tak indi deyil, zövqsüz, mənasız musiqi yananlar dünən də vardi. Hamısı da itdi getdi... Əsərin yaxşılığını, pişliyini vaxt təyin edir.

Xəyyam müəllim bir anlıq səhbətinə ara verir. Sonra da deyir ki, mən 50 il konservatoriada bəstəkarlıqdan dərs demisəm. Günlərin bir günü də ərizəmi yazıb işdən çıxdım. Səbəblərdən biri də bu oldu ki, əvvələ gələn kadrlar çox yüksək səviyyədə deyildilər. Səsi olmayanlar oxuyurdu, ifa edə bilməyənlər ifa edirdi, demirəm ki, hamısı, onların arasında çox istedadlıları da vardi...

**- Əsas odur ki, yaradıcılığınızı davam etdirirsiniz...**

– Bu yaxınlarda violin və orkestr üçün böyük bir əsəri bitirmişəm. 22 ildir onu yazıram, axır ki, qurtarmışam. Ifaçım yoxdur, cünki əsər çox çatın əsərdir, o gərək yüksək səviyyədə ifa olunsun. Bundan başqa, kamera instrumental musiqisi yazıram. 75 yaşındayam, elə bilirsınız, oturub baxıram? İnsan daima inkişaf etməlidir.

**- Yaradıcılığınız boyu müxtəlif janrlara müraciət etmisiniz...**

– Musiqi yaza bilməyənlər yalnız bir janrda – mahni yazırlar. Yüksek sənətkarlığı olan, xalqa qulluq edən bəstəkarlar isə musiqinin bütün janrlarında əsərlər yazırlar. Mən opera janrından başqa bütün janrlarda musiqi yazmışam. Opera janrnına da ona görə müraciət etməmişəm ki, bu janra bizdə o qədər də fikir vermirlər. Gözəl teatrımız, gözəl sənətkarlarımız var, ancaq insanlar opera teatrına o qədər də getmir. Adam var ki, 50 yaşı var, halə də "Koroğlu"nun nə olduğunu bilmir. Bu səbəblərdən Azərbaycanda opera teatri yaranandan, görün cəmi neçə əsər yazılıb.

### *Özümü iki yerə böla bilmirəm*

– Yeni əsər yazarkən və onu bitirərkən hansı hisləri keçirirsiniz? Ümumiyyatla, bu prosesi necə yaşayırsınız?

– Əsər yazmaq qəribə bir hissdir, yeni ev tılməkdir, yeni dünya qurmaqdır. Hər dəfə əsəri yazmamışdan əvvəl qeyri-ixtiyari olaraq axtarışda olursan, hazırlıq dövrü yaşayırsan. Günlərin bir günü də oturub yazırsan. Bir not, iki not, beş not, bir takt, iki takt, bir xanə... yavaş-yavaş görürsən ki, alınır...

Əsəri bitirəndən sonra dərindən nəfəs alırsan. Çünkü mən musiqi yazmağa başlayanda çox həyəcan keçirirəm. Sonra mütləq istirahət edirəm. Heç vaxt eyni zamanda iki əsər yazmadısam. Çünkü özümü iki yerə böla bilmirəm. İstənilən əsərdə isə sənətkarlığı ən yüksək zirvə sayıram. Biz böyük ustadları niyə sevirik, cünki onların əsərlərində sənətkarlıq çox yüksəkdir. Sənətkarın gərək sənətkarlığı olsun.

Xəyyam müəllim arada saata baxır. Qeyri-ixtiyari "saata tez-tez baxırsınız" – deyirəm. Xəyyam müəllim evdə xeyli saatı olduğunu deyir. Sual verirəm ki, madam ki saat zamanın vaxtını dəyişdirə bilmir, bu qadər saat naya lazımdır? Bəstəkarın cavabı belə olur: saatın özü gözəllikdir, bir də ki mən dəqiqliyi çox sevirəm.

– Siz həm də 40-a yaxın kinofilmə musiqi yazmışsınız. "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə", "Bizim küçə", "Birişgün, gecəyarısı...", "Mənim ağ şəhərim", "Arxada qalmış gələcək" və neçə-neçə filmlər gözəl musiqisi ilə seçilir. Sizin yazdığınız musiqi ilə filmin ümumi ahəngi tam üst-üstə düşür. Buna necə nail olursunuz?

– Kino musiqisi çox yazmadısam. Amma heç vaxt film yazdım musiqi səbəbinə görə gecikməyib. O ki qaldı musiqi ilə film ümumi ahənginin tam üst-üstə düşməsinə, bu mənim şah nömrəmmdir. Təbii ki, əvvəlcədən ssenari ilə tanış oluram və film ümumi ahənginə uyğun musiqi yazıram. Eyni zamanda film montaj olanda bu prosesdə iştirak edirəm. Elə məqamlar

olur ki, məsalən, ekrana baxıram, rejissor deyir ki, burada qapı açılacaq, qapı bağlanana kimi olan zamana musiqi yazılmalıdır. Mən saata baxıram, gəlib evdə o müddətə musiqini bəstələyirəm. Ona görə də mənim musiqim dəqiqdir.

– Səsin etri, rəngi, forması olurmu?

– Mən belə düşünürəm ki, səsin rəngi olmur, obrazın rəngi olur. Əsərdə olan qara qüvvələr, ağ qüvvələr, sevgi, məhəbbət qüvvələri... Onlar da səslərin birliliyinin nəticəsində əmələ gəlir. Musiqidə səsin rəngi yoxdur, səsin xasiyyəti var.

– 75 illik ömrünüzdə hansı rənglər daha qabarlıq yer tutur, ağlar, yoxsa qaralar?

– Mənə elə gəlir ki, bütün rənglər bərabərdir. Həyat təzadır, bir rəngdə ola bilməz. Ziddiyət olmalıdır ki, yaşamaq məraqlı olsun.

– Xəyyam Mirzəzadə üçün xoşbəxtlik nadir?

– Həyatından – işindən, sənətindən, ailəsindən, ətrafindan, mühitindən razı olmaq xoşbəxtlik deyil?

– Coxlarını, elə məni də bu sual çox maraqlandırır: niyə bu gün Üzeyir Hacıbəylilər, Qara Qarayevlər, elə müasirimiz olan Xəyyam Mirzəzadələr doğulmur?

– (Gülür.) Onlardan gündə doğulsayıdı, ləzzəti olmazdı. Əvvələ, hər dövrün özünün qəhrəmanı, hər dövrün özünün tələbi var. Bir də ki dahi adamlar hər gün anadan olmurlar...

13.10.2010

## "Bilmirəm, bu nə hikmətdir, "Segah"ın əsiriyəm"



Aprelin 30-da Xalq artisti, professor, "Şöhrət" ordenli görkəmli tarzan Ramiz Quliyevin 65 yaşı tamam olur. Ömrünün 65-ci baharında Ramiz Quliyev ötən illərə nəzər saldı.

### - Ramiz Quliyev ömrünün 65-ci baharını hansı hislərlə qarşılıyır?

- İnsan ömrü boyu səmimi ola bilirsə, onun üçün həyat mənalı keçir. 65 il kimin üçün az, kimin üçün da çox ola bilər. Mən bu illərin necə gəlib-getdiyini bilmirəm. Bu yolda iti addımlarımda olub, orta sürətlə də getmişəm, ancaq yerimdə sayan vaxtlarım az olub. Bütün addımlarımı düşünərək atmışam. Qarşısına məqsəd qoymayan insanın arzusu da yoxdur. Mən həmişə evdə, ailədə, sənətdə qarşıma məqsəd qoyub arzularına nail olmuşam. 65 ilə nəzər salanda görürəm ki, az iş görməmişəm.

### - Gənc yaşlarınızdan şöhrət tacını gəzdirirsiniz. Musiqi sahəsində əldə etdiyiniz uğurlara görə, ilk növbədə, kimə minnatdarsınız?

- Birinci növbədə, valideynlərimə. Mən valideynlərimdən iki qiymətli dəyər almışam. Biri mənə verdikləri tərbiyə, biri tərcüməyi-halimdır. Bu iki taleyüklü dəyərin cəmində həyatımı qurmuşam. Və bir də, sözsüz ki, əldə etdiyim uğurlara görə müəllimlərimə minnətdaram. Gözəl müəllimlərim olub. Valideynlərimdən ayrı olanda müəllimlərimdən həmişə ata-ana qayğısı görmüşəm. Ona görə həyatım boyu çalışmışam ki, onların yolunu davam etdirim.

### - Ancaq bildiyimizə görə, ailənizdə musiqiçi olmayıb?

- Bilmirəm, bəlkə, neçənci babamsa musiqiçi olub, ancaq ailəmizdə heç kim sənətlə məşğul olmayıb. Azərbaycan xalqı

istedadlı xalqdır. İncasənat, musiqi, sənət bizim qanımızdadır. Ələlxüsus da, Qarabağda. Mən çal-çağır, toy-büsət görmüşəm. Adlarını eşidib üzərini görmədiyim korifey sənətkarların səsinə ağlım kasandən radioda qulaq asmışam. Bülbülə, Raşidə, Sara xanıma, Şövkət xanıma, Rübəbabə xanıma. Sonra onları gəlib sənətdə gördüm, onlardan çox şey öyrəndim.

### Sədəfli tarların sırrı

#### - Gəlin, illərin gəldiyi yollarla geri dönüb əlinizə ilk dəfa tar götürdüyünüz günləri xatırlayaq.

- Ağdamda ikiotaqlı evimiz vardi. Bir gün - 5-6 yaşım olardı - gördüm ki, divardan na isə asılıb. Atama "ağa" deyirdik, soruştum ki, o nadir? Dedi, tardır. Sonra soruştum ki, ağa, o kimindir? Dedi ki, əminindir. Dedim, bəs niyə oradan asılıb? Dedi, əmin indi çala bilmir. Bunu deyib atam qəhərləndi. Söhbətimiz burda bitdi. Həbib əmim hərbi idi. O, rayonlarda hərbi komisar işləyirdi. Anam mənə danışdı ki, əmim mühərabədə qolundan yaralanıb. O yara ömrünün axırına kimi amimi incitdi. O vaxt uşaq idim, sabırsızlıklə əmimin yolunu gözləyirdim. Bir gün əmim rayondan gəldi. İndiki kimi yadımdadır, UAZ markalı maşınla gəlməşdi. Əmimin əlindən tutub tar olan otağa apardım, dedim əmi, o kimindir? Dedi, sənindir. Tarı divardan alıb mənə verdi. O gündən bu günə o sadə, saya tar mənimlədir. Hazırda çaldığım tardır.

#### - Bəs niyə o tarı dəyişmədiniz?

- Sədəfli tarlarım olub. Bunun da öz sırrı var.

#### - Maraqlıdır, bəlkə, o sırrı açmağın vaxtı çatıb?

- Bu sırrı ilk dəfa sizə açıram. O sadəfli tarları Əyyubun təhsilinə bağışladım. Avstriyada oxuyunda 16 min avro pul lazım oldu. 4-5 sədəfli tarım vardi, dəyər-daymazınə satıb o pulu ödədim. Çünkü o istədə qayğı göstərmək lazım idi. Mən bu gün də amimin yadigarı olan vəfali tarı sinəmə basıb dərdlaşırəm.

#### - İlk dəfa neçə yaşında professional sahnədə çıxış etdiniz?

- İlk dəfa sahnəyə Ağdam rayon mədəniyyət evinin nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblı ilə çıxmışam. Azərbaycanın hər yerində elədir, amma Qarabağda musiqi

qiya həddindən artıq həssaslıqla yanaşırlar. Balaca bir sahv musiqiçiyə baha başa gəlir. Ona görə çalışirdim ifamda heç bir sahv olmasın ki, məni tənbəh etməsinlər. Yeniyetmə idim, 14 yaşım vardı. 1961-ci ilda Moskvada Xalq təsərrüfatı nailiyyətləri sərgisi keçirilirdi. İlk dəfə böyük səhnədə orda çıxış etdim. Mənə medal verdilər, o medalı bu gün də saxlayıram.

### *Muğam xəzinəsi*

**– Ramiz müəllim, məktəb yaratmaq çox az sənətkara nəsib olan xoşbəxtlikdir. Müasir tar ifaçılıq məktəbinin yaranması sizin adınızla bağlıdır. Tar ifaçılığı sahəsində yeni ciğır açmağa necə nail oldunuz?**

– Mən özümdən əvvəlki sənətkarların yoluna çox hörmətlə, diqqatla yanaşdım. Ümumiyyətlə, bütün tarçalanlar mənim üçün həmişə maraqlı olub. Tarzənlərin məktəblərinə nəzər saldım, onların keçdiyi yolu özümə örnək götürdüm. Amma mənim üçün daha maraqlı Qurban Pirimov, Hacı Məmmədov, Əhsan Dadaşovun sənəti olub. Mən onların həm lənt yazısına qulaq asırdım, həm də filarmoniyada canlı olaraq onları dinləyib bahralanirdim. Sonra onlar nəyi edə bilməmişdilər, mən onu etdim. Hacı Məmmədov, Əhsan Dadaşov orkestrlə tarda solo çalmışdı. Amma mənə qədər heç bir tarzən böyük simfonik orkestrlə tar solo konserti verməmişdi. 2-3 saatlıq repertuarı dərindən bilmək, dinleyicini, tamaşaçını təmin etmək ağır işdir. Bunun üçün, ilk növbədə, Özeyir Hacıbəylinin təmal daşını qoyduğu tədris məktəbindən bəhralanmak, musiqi biliklərimi artırmaq, müəllimlərimin mənə öyrətdikləri repertuarı genişləndirmək lazımdı. Dünya musiqisi çox zəngindir. Xalqımızın da böyük muğam xəzinəsi var. Musiqi mədəniyyətində muğam qədər böyük olan ikinci bir xəzinə yoxdur. Ancaq muğamımızla yanaşı, dünya musiqisini, klassikləri – Beethoveni, Motsarti, Çaykovskini də bilmək lazımdı. Çünkü dünyaya integrasiya oluruq. İtalyanla, fransızla, yunanla öz doğma musiqi alətimizdə, dünya dilində danışmağı bacarmalıyıq. Ona görə bu gün

Azərbaycan musiqisi dünyada çox maraqla qarşılanır. Bir var ifa etmək, bir də var yaratmaq, yenilik etmək. O yenilik gözəldir ki, ümumbaşarı olsun.

**– Dünyanın bir çox ölkələrində ustad dərsləri vermisiniz. Dünya musiqi alətləri arasında tarın yerini necə görürsünüz?**

– Cəsarətlə deyə biliram ki, tarın müasir ifaçılığı elə bir saviyyədədir ki, dünya səhnələrində məşhur olan skripka, violinçel, piano ilə adı bir sırada çəkilir. Bu, tədrisin, müəllimlərin tar ifaçılarının nailiyyətidir.

**– Şərqedan Qarba kimi dünyani dolaşmışınız, tarın möcüzəsinin şahidi olmuşunuz. İllər keçəsə də, hansı xatira sizi heç tərk etmədi?**

– 1976-ci ilda İslam Rzayev, Abdulla Abdullayev və mən Türkiyəyə festivala getmişdik. Milli geyimdə açıq havada konserṭ verirdik. "Segah" çaldım, ardınca da Cahangir Cahangirovun "Ana" mahnisini. Qurtaranda gördüm başının üstündə çəşablı, ağsaçlı yaşı bir qadın dayanıb. O qadın alımdən tutub öpmək istədi, qoymadım. Sonra gördüm, alımdə mizrabı axtarır. Dedi, oğul, gözlərindən öpürəm, Azərbaycan torpağının həsratındayəm. Ahil çağımızdır, ömrümün son günlərini yaşayıram. O mizrabı mənə bağışla, qoysunlar torpaq əvəzi gözlərimin üstüna. Qəhərləndim. O andan sonra mən sənətin gücünü, möcüzəsini gördüm. Azərbaycan xalqı qədər sənət qədri bilən, sənətkarı sevən xalq tanımır. Bu xalqın başına dönüm...

### *Əyyub sanəti ilə məni varlandırdı*

**– Ramiz Quliyev tar ifaçılıq sənətində estafeti oğlu Əyyub Quliyeva verdi. Ata kimi yox, bir sənətkar kimi Əyyubun sənətini necə qiymətləndirirsınız?**

– Əyyub baradə xoş sözər eşitdikcə ürəyim açılır, fərəhlənirəm, onun nailiyyətlərini, uğurlarını özümün uğuru bilirəm. Vəlideyn kimi yox, onun ilk müəllimi kimi deyirəm ki, Əyyub fitri istedəda malikdir. Sanət yolu ağır, tikanlı, dərəli-tapalı yoldur. Eyni zamanda, o qədər şərəflidir ki... Millətin musiqisi, Vətənin səsi, mədəniyyətimizin qüdrəti sənət adamlarının alı-

dədir. Var-dövlət, vəzifə galdi-gedərdi, sənət əbadidir. Əyyub sənəti ilə məni varlandırdı. Hansı ölkəyə gediriksə, onun çıxışlarına baxıb deyirəm ki, şükür sənə, İlahi, mənim də, oğlumun da çəkdiyi zəhmətlər hədər getmədi.

**– Əyyub əvvəllər sizinlə birlikdə çıxış etsə də, sonradan dirijorluq sənətini seçdi...**

– (Gülür.) Allah üzürmə baxdı ki, Əyyub tarın arxasında mənim kimi getmədi, yoxsa nəfəsimi kəsəcəkdi. O, həmişə deyirdi ki, ata, mən istəmişəm, özüm olum, öz istəyi ilə də dirijorluq sənətini seçdi. Bu sənət daha dünyəvidir. O, yüzlərlə dirijorun içində laureat oldu. Azərbaycan musiqisina belə uğurlar lazımdır.

**– Hansı müğamı özünüzə daha yaxın hesab edirsınız?**

– Bütün müğamlar mənim üçün çox doğmadır. Amma bilmirəm, bu nə hikmətdir, "Segah"ın asırıyım.

**– Siz musiqimizin canlı əfsanələrindən birisiniz. Küçədə, yolda, işdə adamların sizə münasibətini necə qarşılaysınız?**

– Təbiətan sadə adamam, səmimiyyati xoşlayıram. Mənda həm mərdlik, həm sərtlik var. Həyatım boyu xalqın içində olmuşam. Metroda, avtobusda, tramvayda yol getmişəm, sadə insanlarla təmasda olmuşam. Harada oluramsa olum, mən heç vaxt həddimi aşmamışam. Məni görəndə sevinən, qiymət və rən insanlara həmişə minnətdarlığımı bildirmişəm.

**– Qarabağın, Ağdamın baharı özgə bir bahar id. İçinizdəki həsrəti, nisgili, kadəri necə ovudursunuz ?**

– Mənim ürayimin an böyük ağrısı Qarabağ dəriddir. 20 illi həsrətlə yaşamışam, Allah eləsin, heç olmazsa, 70-a doğru gedən yolda bu həsrətdən qurtarım. Mənim arzum var, Qarabağda daşın-qayanın, dumanın-çənin, gülün-çiçəyin səsini tarın səsina qovuşdurum...

– Amin!

27.04.2012

## Biz əfsanələri çox vaxt uzaqda axtarıraq



Aprelin 16-sı görkəmlı bəstəkar, Xalq artisti, professor, "Şöhrət" ordenli Ramiz Mirisiinin doğum günüdür. Ömrünün 78-ci baharında Ramiz Mirisi ilə görüşüb ötən illərdən, ömrünün mahnilərindən, bir az da galacakdan danışdıq.

### Ömür yolundan sahifələr

Ramiz Miraqıl oğlu Mirisi 1934-cü ildə Naxçıvanda müallim ailəsində anadan olub. Üzeyir Hacıbəylinin 1937-ci ildə Naxçıvanda açdığı uşaq musiqi məktəbində təhsil alıb. Sonra təhsilini Bakida, Asəf Zeynallı adına orta Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada bəstəkarlıqla da maraqlanaraq kiçik fortepiano pyesləri yazıb. 1954-cü ildə təhsilini başa vurub Naxçıvana qayıdır, şəhər musiqi məktəbində kamancı ixtisasından və musiqi nəzariyyəsindən dərs deyib. Bəstəkar olmaq istəyi onu rahat buraxmadığından Bakıya galib və 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Xalq artisti Cövdət Hacıyevin bəstəkarlıq sinfində oxuyub. Diplom işi kimi yazdığı "Simfonik poema" Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən açıq konsertdə ifa olunub. 1962-ci ildə konservatoriyanı bitirən Ramiz Mirisi müstəqil yaradıcılıq yoluna qədəm qoyub. 1964-cü ildə Azərbaycanda ilk dəfə olaraq mahni janrında "Yallı" rəqsini ritminə müraciət edib və "Bayram axşamlarında" mahnisini yazıb. 1965-ci ildə xalq çalğı alətləri orkestri üçün "Konsert", 1974-cü ildə kamera orkestri üçün I simfoniya, 1984-cü ildə tar və simfonik orkestr üçün "Konsert" yazıb. 1997-ci ildə simfonik

*orkestr üçün "Şəhidlər" simfoniyasını yazıb. Bu əsərlər müəllifin orijinal musiqi incilərindəndir.*

*Tamaşalara, bədii filmlərə yazdığı musiqilər də orijinallığı və özünəməxsusluğunu ilə seçilir. Ramiz Mirişli 500-dən çox müxtəlif səpkili mahnının müəllifidir. Uzun illər F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləyib. 40 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasında çalışır.*

**- Ramiz müəllim, ən məşhur mahnılarınızdan biri olan "Dalğaları" 50 il bundan əvvəl, 1962-ci ildə yazmışınız. 50 ildir ki, bu mahnı könülləri dalğalandırır. Onu bəstələyərkən dənizə getmişdiniz, yoxsa dənizi qəlbinizə köçürmüştünüz?**

-(Gülür.) Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımıla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. İslam Səfərli ilə bir mahallədə yaşayır-dıq. Eşitmışdı ki, konservatoriyada oxuyuram, evinə çağınb mənə "Dalğalar" adlı şeirini verdi, mən də ona musiqi yazdım. Bu mənim ilk professional mahnim oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim, o da böyük məmənuniyyatla təklifimi qəbul etdi. Mahnı çox xoşuna gəlmüşdi. Ancaq o vaxtlar bədii şura vardi. Şeirdəki "çalxalanır dalğalar" sözüne görə mahnının birinci bədii şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İsləm Səfərli "mirvari dalğalar" sözləri ilə əvəz elədi. "Dalğaların" taleyi uğurlu oldu. Bu gənə kimi onu 30-dan çox tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı, türk müğənniləri də bu mahnını ifa ediblər.

**Muğam elə bir xazinədir ki...**

**- Musiqinin bir çox başqa janrlarında əsərləriniz var. Ancaq yaradıcılığınızın tacı mahnılarınız sayılır. Ruhunuz o qədər xalqa yaxındır ki, hərdən mahnılarınızı xalq mahnları ilə dəyişik salanlar da olur. Bunun sırrı nədədir?**

- Müxtəlif janrlarda əsərlər yazmışam: 4 musiqili komediya, kaməra orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata, səs və orkestr üçün 2 vokal məcmua, fortepiano üçün 12 süita və miniatürlər, 40-dan artıq teatr təmaşasına və kinofilmlərə musiqi. Ancaq mahnı xalq tərəfindən sevilən janrdir. O ki qaldı mahnılarımın xalqın ruhuna yaxın olmasına, yəqin, bu ondan irəli gəlir ki, muğamatı yaxşı bilirəm. Muğamat elə bir xazinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu mükəmməl musiqini yaratmaq qeyri-mümkündür. Hindistanda, ərəb ölkələrinin hamisində muğam oxuyurlar, amma bizim muğamımızın avazı yoxdur. Ona görə də musiqilərimiz, mahnılarımız bu qədər çox sevirlər.

**- Qeyd etdiniz ki, 40-a yaxın tamaşaya və filmlə musiqi yazmışınız. İstərdim, bu barədə danışasınız...**

- "Qaçırılmış qız", "Gəl qohum olaq", "Qısqanc üraklər", "Amerikalı kürakən" tamaşalarına, Ramiz Həsənoğlunun "Baylık dərsi" film-tamaşasına, 15 filmə - Arif Babayevin "Alma almaya bənzər", Tofiq Tağızadənin "Evda kişi var", Elxan Qasımovun "Köhna bərə", Şahmar Ələkbərovun "Sahilsiz gecə" və s. ekran əsərlərinə musiqi yazmışam. Şahmar Ələkbərovun "Qazəlxan" və Vəqif Mustafayevin "Yarasa" filminə isə böyük oğlum Nazimla birlikdə musiqi yazmışam. Eləcə də bir çox sənədli filmlərə və balacalar üçün "Tik-tik xanım", "Dost axtanıram", "Kirpi və alma" cizgi filmlərinin musiqisinin müəllifiyəm.

**"Mahnı da sevgi kimi azaddır..."**

**- Musiqilərinizdə qəribə bir şuxluq var. Bu nə ilə bağlıdır?**

- Həyatımızın müxtəlif anlarında çətinliklər olsa da, biz həmişə hayatı sevmişik.

**- Yəqin ki, qəlbinzdə böyük məhəbbət olmasayı, siz bu əsərləri yaza bilməzдинiz. Sevgiya münasibətiniz necədir?**

**- Mən sevməsəm, heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır...**

**- Ramiz müəllim, az adam bilir ki, siz orta məktəbi bitirəndən sonra Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olsanız da, 3-4 aydan sonra oranı tərk etməniz. Axi bu, ciddi bir qarar idi...**

Orada otura bilməzdəm, ürəyim partlayardı. Rahmətlik anam musiqiçi olmağımı istəmirdi, Lenin ordenli Əməkdar müəllim idi. İstəyirdi, nüfuzlu ali məktəblərdən birində təhsil almı. Atam da müəllim idi, müharibədən yaralı gəlmışdı, 1945-ci ildə rəhmətə getdi. Bizim nəsildə ya müəllim olurlar, ya da həkim. Amma mən musiqini seçdim.

1947-ci ildə 12 yaşım vardi. Musiqi məktəbində oxuyurdum. Bir gün biza də dedilər ki, təmiz geyinib məktəbə gəlin. "Təzə geyinin" demədilər ha, müharibədən sonra ağır illər idi, təzə paltar nə gazirdi. Təmiz paltarda, qalstuk da bağlamışdım, getdik məktəbə. Üzeyir bay məktəbimizə gəlmışdı. 10-15 nəfər şagird idik. Tar, kamança siniflərinə baxdı, gördü pianino yoxdur. Getdi, bir aydan sonra məktəbimizə pianino göndərdi. Oturub o pianinoda bir barmaqla çalırdıq.

Mən kamança sinfində oxuyurdum, orta məktəbi bitirəndə sənədlərimi Xarici Dillər İnstitutuna verdim, qəbul oldum. Amma oxumadım, Asaf Zeynalı adına Musiqi məktəbinə getdim. Süleyman Ələsgərov məni çox yaxşı qarşılıdı. Sonralar o da, hayat yoldaşı da məni oğulları kimi çox istəyirdilər. Burada təhsilimi başa vurdum. O vaxt qərar vardi, gedib rayonlarda iki il işləməli idin. Getdim Naxçıvana. Musiqi məktəbində dars dedim. Sonra Bakıya gəldim, 1956-ci ildə Konservatoriyanın bəstəkarlıq sinfinə qəbul olundum. Xülasə...

**- Sərhədlərin bağlı olduğu vaxtlar sizin mahnılarınız sərhədləri aşmışdı. Türkiyədə, İranda mahnılarınızı sevə-sevə oxuyurdular...**

O vaxtlar müxtəlif xarici ölkələrə səfərlərimiz olurdu. Bolqarıstanaya, Ruminiyaya SSRİ Bəstəkarlar İttifaqının xətti ilə İngiltərəyə getmişdik. 1984-cü ildə isə ilk dəfə Türkiyəyə getdim. O vaxtlar Türkiyəyə getmək çox çatın idi. Orda Ajda Pekan "Ay qəlbi kövrək", Nəşə Qaraböyük "Bir könül sindirmişəm" mahnı-

larımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşılıdılardı. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam.

**Baharın galisini hiss eləmirəm...**

**- Ramiz müəllim, hansı mahnını ömrünüzün musiqisi adlandırdınız?**

Bir gün Fikrət Qoca zəng eləmişdi, biz ikimiz də yaşıdıq, dedim bilirsən nə var, XXI əsra gəlib çıxmışq. Bir dənə "Əlvida" yazarsan. O da yazdı. Bu mahnını Nazpəri Dostaliyeva oxuyur. Bir da "Mənim ömrüm" adlı mahnım var, onu da Aygün Bayramova oxuyur. Əslində, bütün musiqilərim mənim ömrümün musiqiləridir...

**- Bir bəstəkar kimi xoşbəxtliyiniz həm də ondadır ki, mahnılarınız uzunömürlüdür. Zaman keçdikcə bu mahnılar daha da qiymətli olur...**

Mənim mahnılarımı Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Yaşar Səfərov, Elmira Rəhimova, Zaur Rzayev kimi tanınmış müğənnilər oxuyub. Bir də mahnının sözü uğurlu olsa, o mahnı yaşayar. Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Məmməd Arazin, Fikrət Qocanın, İsləm Səfərlinin, Bəxtiyar Vahabzadənin, Rafiq Zəkanın, Nəriman Həsənzadənin və adını çəkmədiyim neçə-neçə şairin sözlərinə musiqilər bəstələmişəm. "Bir könül sindirmişəm", "Bir xumar baxışla", "Toy olacaq", "Həyat, söylə sən kiminsən", "Səndən danışdı", "Mən sənə neyləmişəm", "Oxu, tar", "Səadət". Xülasə...

**- Son vaxtlar na yazınızı?**

Ötən ilin dekabrında möhtəram Prezidentimizin 50 yaşıının tamam olması münasibatlıa yazdığım "Oda" simfonik orkestrin müşayiati, dörd nəfər solistin ifası ilə Azərbaycan Televiziyyasında nümayiş olundu. Televiziyyada "Mürafiə vakilləri" tamaşasına musiqi yazmışam.

**- Övladlarınızdan ikisi bəstəkar, biri rejissordur. Ancaq bildiyimə görə, onlar mahni yazırlar...**

Oğlanlarının ikisi Türkiyədə çalışır. Biri gəlib, o biri oradadır. Yusif Xocalı haqqında simfoniya yazmışdı. Fevralın 26-da

Ankarada konserti oldu. Simfoniya çox yüksək səviyyədə qarşılandı. Nazim yaxın vaxtlarda İspaniyada açıq dərs verəcək. Hər iki oğlum simfoniya, filmlərə musiqi yazırlar, amma mənə hərmət edib mahni yazmırlar (gülür)...

**- Ramiz müəllim, hər dəfə bahar gələndə hansı hisləri keçirirsiniz?**

- Vallah, mən baharı hiss eləmirəm. Mən 90-ci illərdə filarmoneyada Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləyirdim. 20 Yanvar hadisələrindən sonra bir il maşq eləmadık. Nə isə, mən o vaxtdan baharı hiss eləmirəm. Həyatımızda ərik ağacı var, görürəm çıxaklıyb, deyirəm, bu nə vaxt çıxaklı? İnanın mənə, baharın gəlisi hiss eləmirəm...

*...Biz əfsanələri çox vaxt uzaqda axtarıq. Ancaq ətrafiniza diqqətlə baxsanız, müasirimiz olan canlı əfsanələr görərsiniz. O əfsanələrdən biri də Ramiz Mirişlidir...*

13.04.2012

## Şərəflə ömür yaşamışam...

*50 illik yubileyini qeyd etməyə hazırlaşan Xalq artisti Mənsum İbrahimov keçdiyi yola bir daha nazar saldı...*

*Ömür kimi səsi də Allah verir...*

*O, Allahın verdiyi səsla, gözəl ifası, sahna mədəniyyəti və sənatına olan sonsuz məhəbbətiylə milyonların sevilmilisine çevrildi...*

*17 il Opera və Balet Teatrının sahnəsində 112 dəfə Macnun oldu...*

*112 dəfə Macnun olandan sonra adam gərək dəli olsun, amma o sənati ilə, sözün yaxşı mənasında, çoxlarını dəli etdi...*

*Ustadlardan dərs alıb özü də ustad oldu...*

*Klassik muğam sənətinin ən layiqli davamçılarından biri kimi, özü də layiqli davamçılar yetişdirdi...*

*Bütün bunlara cəmi 25 ildə nail oldu...*

**- Qarşidan 50 illik yubileyiniz galır. Mənsum İbrahimovun ömür yolu haradan başlayıb, kəndiniz, eviniz, uşaqlıq xatirələriniz 50 illik məsafədən necə görünür?**

- Bu illar necə gəlib gedib, heç özüm də bilməmişəm. Vaxt su kimi axıb gedir. Bir da görürsən ki, xeyli yol galmişən. Amma hər yaşı yaşamağın özü bir xoşbəxtlikdir. Heç kim bilmir ki, ömrü nə qadardır. Mən mövhumatçı deyiləm, amma hər bir müsləman kimi Allaha bağlı adamam. Allahın yazdığı alın yaxşısına, taleyə inanıram. Dönüb arxaya baxanda uzun bir yol görürəm. Bu yollar Ağdamın İmanqulubaylı kəndinə gedib çıxır. Kəndimizin yuxarı tərəfi Sultanbud meşası idi. Xaçın çayı kəndimizin yanından axıb keçirdi. Belə gözəl bir məkanda doğulub, böyüküb boy-a-başa çatmışam.

Təbii gözalliyi ilə yanaşı, Qarabağ həm də gözəl səslər diyanır. Uşaq vaxtı mənə elə gəlirdi ki, hamının səsi var, hamı oxu-



ya bilər. Çünkü gözümü açıb toy şənliklərində böyük xanəndələr görmüşəm. O da yadimdadır ki, Xan Şuşinski, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi böyük sənətkarlar kəndimizdə konsert verərdilər. Mən də onlara həsratla, heyranlıqla qulaq asardım. Belə-bələ bir də baxıb görüm ki, artıq sənətdəyəm.

Gəldiyim yollara dönüb baxanda həm də ona görə rahatlıq tapıram ki, ömründə heç kima zərər verməmişəm, sənətimi çox sevmişəm. Çalışmışam ki, işimin mütəxəssisi, sənətkarı olum və bu gün də buna çalışıram. Çünkü müğam sənəti ağır sənətdir, bu sənəti axıra kimi öyrənməyə bir ömür bəs eləmir. Öyrəndikcə öyrənirsən. Hər halda şərəfli bir ömür yaşamışam, valideynlərimin, ailəmin yanında, xalqımın, Vətənimin qarşısında başım aşağı deyil.

**– Yollar siz böyük və sirlı şəhərə gətirdi. Hansı arzularla galmışınız, kim olmaq istayırdınız və sonda kim oldunuz?**

– Ağlım kasandən intuisiya – altıncı duyuğu ilə kim olduğunu və kim olmaq istədiyimi hiss eləmişəm. Tərəzi bürçündənəm, riski sevmirəm, hər addımımı ölçüb-biçən adamam. Qarşıma məqsəd qoysam, qərar qəbul etsəm, heç kim məni yolumdan döndərə bilməz. Hərbi xidmatdən qayıdanandan sonra oturub yaxşı-yaxşı düşündüm ki, mən nə qədər toy şənliklərinə gedəcəyam? Qarşıma məqsəd qoydum ki, təhsil alım, bu sənətin sənətkarı olum. Bu məqsədlə Bakıya gəldim. Mərhum sənətkar Vahid Abdullayev səsimə qulaq asıb bəyəndi, məsləhət bildi ki, sənədlərimi Asaf Zeynallı adına Orta İxtisas Müsiqi Məktəbinə verim. Belə də etdim, imtahananda "Çahargah" dəsgahı oxuyub ilk müğam imtahanından beş aldım...

**Sənət taleyimi Şövkət xanım hall etdi**

– 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibəti ilə V respublika musiqi müsabiqəsi keçirildi və bu müsabiqədə I diploma layiq görüldünüz. Bu uğur siza düsərli oldu, ardınca yeni uğurlar gəldi...

– Müəllimim Vahid Abdullayev çox tələbkar müəllim, həm də çox yaxşı insan idi. Üçüncü kursda oxuyanda Üzeyir bəyin

100 illiyi ilə bağlı müsabiqədə iştirak edim. Münsiflər heyatının sədri Gulağa Məmmədov idi. Şövkət xanım Ələkbərova da münsiflər heyatında idi. Müsabiqədə müxtalif bölmələr vardı, müğam sahəsi üzrə I diploma layiq görüldüm. Bu müsabiqədən sonra Şövkət xanımla tanışlığımız başladı. Səsim, ifam Şövkət xanımın xoşuna gəlmışdı deyə, məni öz sinfinə dəvət etdi, böyük məmənuniyyatla onun dərslərində iştirak etdim. Günlərin birində məndən soruşdu ki, operada oxumaq istəyərsən? Dədim ki, Şövkət xanım, mən operada oxuya bilərəm? Dedi, sənin səsin də, görünüşün də Məcnuna uyğundur, aqər öz üzərində çalışsan, zahmat çəksən, səndən yaxşı Məcnun olacaq.

Hər dəfə sahnədən alıqışlarla yola salınanda Şövkət xanımın ruhuna dua oxuyuram. Mənim sənət taleyimi Şövkət xanım hall etdi. Opera və Balet Teatrının o zamankı rəhbəri Azər Rzayevə zəng edib dedi ki, bir müsabiqə qalibimiz var, ona qulaq asmaq lazımdır. Gün təyin eladılara, bədii şuranın üzvləri yığışdırılar, Şövkət xanım da mənimlə getdi. Səsimə qulaq asıldılar, həmin gün də məni işə götürdürlər. Həm böyük sənətkar, həm yaxşı insan, həm də əvəzsiz müəllim olmaq nadir haldır. Bu üç cəhatin üçü da Şövkət xanımda cəmləşmişdi.

Opera və Balet Teatrında 6-7 il kiçik rollar ifa etdim. "Leyli və Məcnun" operasında ilk rolum isə Zeyd olub. Teatrın rəhbərliyi dəyişəndən sonra Akif Məlikov gənclərə geniş meydan verdi. Hazırda teatrın baş rejissoru olan, Əməkdar incəsənət xadımı Hafiz Quliyev 8 ay müddətində məni Məcnun roluna hazırlaşdırdı. 1993-cü ildə ilk dəfə Məcnun rolunda səhnəyə çıxdım.

**Klassik müğam məktəbinə xidmət edirəm**

**– Beləcə səhnəmizin ən uzunmürlü Məcnunlarından biri oldunuz...**

– 17 ildə 112 dəfə Məcnun kimi səhnəyə çıxmışam. Yadda-qalan tamaşalarım çox olub. 1995-ci ildə Füzulinin 500 illiyi ilə bağlı iki hissəli "Leyli və Məcnun" bədii film-operasında Məcnun rolunu oynamışam. 2008-ci ildə "Leyli və Məcnun" operasının 100 illik yubileyində Məcnun rolunda çıxış etmişəm. Parisdə, UNESCO-nun mənzil-qarargahında "Leyli və Məcnun"

operasını nümayiş etdirmişik. Bu il Qatarda Azərbaycan Mədəniyyati Günləri keçirildi və ilk dəfə biz ərəb dünyasında "Leyli və Məcnun" operası ilə çıxış etdik və ən yaddaqalan tamaşaların biri də bu oldu. Bütün bunlar tarixi tamaşalarıdır.

**- Yaxşı müəllimin yaxşı da tələbələri olur. Bu gün kifayat qədər tanınan tələbələriniz var. Artıq Mənsüm İbrahimov məktəbi öz bəhrəsini verir...**

- Müəllimlik sənətini çox sevirdim, istayıram, bildiyimi gənclərə öyrədim. İfaçılıq başqa sənətdir, müəllimlik tamam başqa sənət. Gözəl ifaçılarımız var, amma tələbələri yoxdur. Muğam notla öyrədilmir, ustad illər boyu öyrəndiklərini tələbələrinə, davamçılarına öyrədir. Borcumuzdur ki, özümüzdən sonra gələnlərə kömək edək. Böyük ustadlarımız var, Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Canalı Əkbərov, Alim Qasımov və bir çox sənətkarlar bu gün tələba yetişdirirlər. Biz də onlara baxırıq. Mənsüm məktəbi yoxdur, Azərbaycan muğam məktəbi var, mən də klassik muğam məktəbinə xidmət edirəm. Amma, əlbəttə ki, dəst-xətt özünü göstaracak. Bu il müəllimlik fəaliyyətinin bəhrəsi kimi Milli Konservatorianın kollektivi və Elmi Şurasının yekdil fikri ilə dosent elmi dərəcəsi adını almışam.

**- Özünüüzü Üzeyir bəyin mənəvi övladı sayırsınız...**

- Tək mən yox, musiqi sahəsində çalışan hər bir insan Üzeyir bəyin mənəvi övladıdır. 25 il əvvəl mən Ü.Hacibaylinin anadan olmasının 100 illik yubileyi ilə bağlı müsabiqədə iştirak edib laureat oldum, 20 ildən sonra Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik yubileyində mən artıq münsiflər heyatının üzvü idim. 2005-ci ildə keçirilən bu muğam müsabiqəsi böyük mədəni hadisəyə çevrildi. Tələbəm Təyyar Bayramov birinci yer qazandı. Müəllim üçün bundan böyük xoşbəxtlik yoxdur.

Heydər Əliyev Fondunun keçirdiyi muğam layihələri, muğam müsabiqələri muğama yeni bir ömür, yeni həyat verdi. 2009-cu ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi və ilk

dəfə Azərbaycanda beynəlxalq muğam müsabiqəsi keçirildi. Bu dövlətimizin muğamata qayğısının nəticəsi idi. Mənim üçün böyük xoşbəxtlik həm də bu oldu ki, tələbəm Təyyar Bayramov bu müsabiqədə Qran-pri qazandı, hazırda Əməkdar artist fəxri adını daşıyır. Mən tələbələrimlə fəxr edirəm və onların uğurlarına, bəlkə də, valideynlərindən daha çox sevinirəm.

**Torpaqsız yaşamaq böyük dərddir.**

**- Qeyd etdiyim kimi qarşidan yubileyiniz gəlir, yubileyinizi necə qeyd etmək istayırsınız?**

- Adı vaxtı çox da təmtəraq xoşlamıram, amma 50 illik yubileyi keçirmək lazımdır. Təbii ki, sənət dostlarımla yubileyimi qeyd edəcəyik. Bu ərafadə həm solo konsertimi, həm də tələbələrimin konsertini keçirməyi planlaşdırıraq. Eyni zamanda, Azərbaycanın bölgələrində konsertlərlə çıxış etməyi və yaradıcılıq hesabatı kimi yekun konserti Bakıda verməyi nəzardə tuturuq.

Yazıçı-publisist Mustafa Çəmənli 50 illik yubileyimlə əlaqədar "Macnunun Macnunu" adlı maraqlı bir kitab yazıb. Kitabda həyatım, yaradıcılığım, dostlarımnın dediyi sözlər, ustadların dediyi fikirlər cəmlənib. Kitab "Təhsil" nəşriyyatında yüksək səviyyədə çap olunub. Əməyi olan hər kəsa təşəkkürümü bildirirəm.

**- Sizin üçün dünyada ən böyük hədiyyə nə olardı?**

- Hədiyyələr çoxdur. Ancaq Allahın insana verdiyi ən böyük hədiyyə övladdır. Mənim üçün ən böyük hədiyyə övladlarım, tələbələrimin, dostlarımin uğurlarıdır.

Doğma torpağıma qayıtsayıdım, bu mənim üçün dünyada ən qiymətli hədiyyə olardı. Çünkü torpaqsız yaşamaq böyük dərddir.

**- Deyirlər, hər güclü kişinin arxasında güclü bir qadın dayanır...**

- İnsanın, sənətkarın arxasında sağlam ailəsi varsa, o, uğur qazanacaq. Həyat yoldaşım öz kəndimizdəndir: bir yerdə böyükmiş, ziyanlı ailədəndir və özü də ziyanlı xanımdır. Sadiq dost, həyat yoldaşı, uşaqlarının anası kimi hər zaman manə dayaq olub. Övladlarımla fəxr edirəm. Böyük qızım bu il ali

təhsilini başa vurub Xarici İşlər Nazirliyində gənc diplomat kimi işə başlayıb, ikinci qızım BDU-da təhsil alır, üçüncü qızım orta məktəbdə oxuyur, oğlumun isə bu il 6 yaşı tamam olur, məktəbə gedəcək. Bu baxımdan Allahımdan çox raziyam ki, sağlam ailəm, gözəl övladlarım var.

**- Özünüz özünüze nə arzulayardınız?**

– O qadər görməli işlərim, arzularım var ki, sayı-hesabı yoxdur. Bu işləri görmək, başa çatdırmaq üçün Allahımdan vaxt, möhlət istayıram...

**– "Mədəniyyət" qəzetinin kollektivi adından sizi ürək-dən təbrik edirik. Hər zaman səhnəmizdə olasınız!**

– Mən də sizə təşəkkür edirəm ki, "Mədəniyyət" qəzeti mədəniyyətimizlə bağlı heç bir hadisəni nəzərdən qaçırmır.

18.08.2010

**Məcnun Kərimovun səs xəzinəsi**

"Xoşbaxtam ki, musiqi xazinəmizin 11 incisini qədimdən bu günümüza gatırımişam və ruhumuzu oxşayan səsləri hər kas dinləmək imkanı qazanıb"

Ümid insani galəcəyə, maraq keçmişə aparır. 43 il əvvəl sadə bir musiqiçi tarixin yaddaşında it-bata düşmüş qədim musiqi əlatlarını axtarıb tapmaq qərarına gəldi. Bu maraqla uzun bir yola çıxıb əsrləri adladı, zamanın dərin qatlarına enib sonda axtardığını tapdı. Qədim zamanlardan biza ancaq adı gəlib çatan 11 musiqi əlatını bərpa edib, yenidən xalqımıza qaytardı. Odur ki min bir çətinliklə bərpa etdiyi əlatlər ilk dəfə səslənəndə o özünü xəzinə tapan adam kimi xoşbaxt sayır. "Kicik maraq böyük xəzinənin üstünü açdı", - deyir.

Budafəki qonağımız Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimovdur.

**– Məcnun müəllim, Azərbaycan mədəniyyətində xidmətləri olan insanlardansınız. "Məcnun Kərimov kimdir" sualına özünüz necə cavab verərdiniz?**

– Məcnun Kərimov, sadəcə, musiqicidir. 1959-1963-cü illərdə Ü. Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil almışam. 1963-1972-ci illərdə Zəngilan rayon 7 illik Uşaq Musiqi məktəbinə rəhbərlik etmişəm. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı əlatları şöbəsinin tar fakültəsini bitirmişəm. İlk müəllimlərim bəstəkar Said Rüstəmov və Adil Gəray idi. Hər ikisi Üzeyir Hacıbəyovun tələbəsi olub. Mən də həmin məktəbin üçüncü nəslinin nümayəndəsiyəm.



## **Qariba emalatxana**

**- Ancaq müəllimlərinizdən fərqli olaraq özünüzə fərqli yol seçdiniz...**

- 1967-ci ildə ilk dəfə bu fikrə düşdüm. Düşündüm, neçə olub ki, bizim zəngin musiqi irlərimizdən olan musiqi alətlərimiz unudulub, müasir dövrümüzə gəlib çatmayıb? Nizaminin, Füzulinin əsərlərində qədim musiqi alətlərinin adına rast gələndə həyəcanımı, marağımı gizlədə bilmirdim. Qərara aldım ki, bu işin ardınca gedim. Əvvəlcə M.Füzuli adına Əlyazmalar İnstitutuna üz tutdum. İki ilə yaxın bir müddətə ərəb-fars dili mütəxəssislərinin köməyi ilə bir çox alətlərin - rud, çəng, bərbəd, rübab, qopuz, çəqanə, tambur alətlərinin tarixini araşdırıldım, miniatür sənət əsərlərində o musiqi alətlərinin təsvirini tapdım. Beləliklə, bu sahaya marağım günü-gündən artdı. Alətlərin görünüşü, səslənməsi isə məni daha da maraqlandırdı. Bu həvəslə eskiz hazırlayıb musiqi alətləri hazırlayan bir çox sənətkarlara müraciət etdim, ancaq onlar bunun çatın iş olduğunu bildirdilər. Sonda özüm bu alətləri hazırlamaq qərərindən gəldim.

Hər bir sənətin sırrı, incəlikləri, hazırlanma texnologiyası var. Təbii ki, bunları bilmirdim. Ancaq məqsədimə çatmaq üçün öyrənmiş, alətləri hazırlamaq üçün dəzgahlar, materiallar yiğmali idim.

O vaxtlar Bayıldı birotaqlı evim vardi. Uşaqlar körpa olduqlarından bağçaya gedirdilər. Onlar bağçaya gedən kimi işə başlayırdım. Pəncərənin ağzını emalatxana eləmişdim, ağacları yonurdum, yonqarlayırdım. Əvvəlcə rud alətini hazırladım. Bu alətin yarısı dəridən, yarısı tut ağacındandır. Onu çox çatınlıkla, 6-7 aya hazırladım. İlk alət hazır olub səslənəndə gördüğüm işdən o qər zövq alıb sevindim ki, elə bildim, xəzinə tapmışam.

## **Doğma səslər**

**- Ən çox vaxt sərf etdiyiniz və çatın başa gələn alət hansı olub?**

- Çəng musiqi aləti var. Nizaminin, Füzulinin çox sevdiyi musiqi aləti olub. 31 simdən ibarətdir. Miniatür əsərlərdə onun şəkli var, simlər pardənin üstündən bağlanır. Amma neçə, hansı

texnologiya, hansı üsulla? Üç il çalışdıqdan sonra axır ki, onu bərpa edə bildim.

**- Bugündək 11 qədim musiqi alətini bərpa edib xalqımıza qaytarımızı. Bu alətlər musiqiçilər tərəfindən neçə qarşılandı?**

- Əlbəttə, qədim alətlərin səsləndirilməsi məsələləri vardi. 3 sayılı Musiqi Məktəbində şöbə müdürü işləyəndə artıq 6 musiqi alətini bərpa etmişdim. Qərara gəldim ki, bu alətləri ansambl şəklində səsləndirirəm. Bu məqsədlə məktəbin müəllimlərindən ibarət ansambl yaratdım. Maşq edib bir neçə musiqi nömrəsi hazırladıq. Artıq işlərimizdən və əldə etdiyimiz nəticələrdən mətbuat, televiziya, radio xəbər tutmuşdu. Bir gün Dövlət Filarmoniyasına davat olundum. Şah İsmayıllı Xatainin 500 illiyi ilə bağlı tədbir keçiriləcəkdi, bizim kollektivə o tədbirdə çıxış etməyi təklif etdilər. Çıxışımızı yüksək səviyyədə qarşıladılar.

O konsertdən sonra məna şərait yaradıldı, emalatxana vərildi, fəaliyyətimi genişləndirdim. 1991-ci ildə hörmətli Fərhad Bədalbaylı məni Musiqi Akademiyasına davat etdi, maslahat bildi ki, akademianın nazdında Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyası açaq. Bu mənim çoxdanı arzum idi. Bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdim, laboratoriya açıldı və bu gün də fəaliyyət göstərir.

## **Qədim alətlər muzeydə yaşayır**

- 90-ci illərin əvvəlində ansambl bir müddət fəaliyyatını dayandırmışdı. 1996-ci ildə Musiqi Akademiyasının tələbələrindən ibarət yeni bir heyət yığıb maşqlərə başladıq. Fərhad müəllim bizi akademik Yusif Məmmədəliyevin yubileyinə davat etdi. Prezident Heydər Əliyev həmin tədbirdə iştirak edirdi. Ansamblımızda musiqi alətləri kimi geyimlər da fərqli idi. Bütün bunlar canab prezidenti çox maraqlandırmışdı. Nazir Polad Bülbülüoğlu kollektivimiz barədə prezidentə məlumat verdi. Sahərisi gün prezident bizim ansamblıla bağlı sərəncam imzaladı. Böyük şəxsiyyətin qayğısı ilə ansamblımız dövlət statusu aldı, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nazdında fəaliyyətə başladı.

**- Min bir çətinliklə bu alatları bərpa etmisiniz. Onların yaşaması üçün daha nələr edilməlidir?**

- Alatların bərpa edilməsində dörd mərhələ var. Birinci tədqiqat işləri, ikinci alatin hazırlanması, üçüncü səsləndiriləsi, dördüncü bu alatların tədrisə daxil olmasınadır. Biz bu gün varıq, sabah yoxuq, bu alatlar itib batmasın, muzey eksponatı olmasın deyə, mütləq tədrisə salınmalı, hər biri ayrılıqda tədris edilməli və gələcəkdə ansambların, orkestrlərin tərkibinə əlavə olunmalıdır.

**- Bildiyimizə görə, bu alatlar haqqında kitab da yazmışsınız...**

- 2002-ci ildə "Azərbaycan musiqi alatları" kitabım üç dildə - ingilis, rus, Azərbaycan dillərində nəfis şəkildə çap olunub. Bu kitabın yazılışının da maraqlı tarixçəsi var. 1997-ci ildə Avstriyada elmi konfransda iştirak edirdim. Tokio Musiqi Kollecinin professoru olan bir xanım çəng alatinin Şərqdə yayılmasından geniş danişdi, ondan sonra mən çıxış etdim. O vaxt 9 musiqi alatını bərpa etmişdik, bu alatlar haqqında məlumat verdim, onların qədim miniatürlərdəki təsvirlərini göstərdim və bu alatların bərpası, səslənməsi və nəhayət, ansamblın yaradılması barədə danişdım.

Həmin xanım fasıladə mənə yaxınlaşıb dedi ki, agar siz bunları əyani şəkildə göstərməsəydiniz, sübut etməsəydiniz, heç kəs inanmadı ki, sizin xalqınız belə zəngin mədəniyyətə sahibdir. Bakıya gələndən bir ay sonra ondan bağlama aldım. O mənə Tokioda nəfis şəkildə çap olunmuş "Dünya xalqlarının musiqi alatlarının atlası"nı göndərmişdi. Dünyanın bütün xalqlarının musiqi alatları barədə malumat vardi, amma bizim musiqi alatları o atlasda yox idi. O yazmışdı ki, kitabın üçüncü naşri nəzərdə tutulub, xahiş edirik, alatlar haqqında məlumatları biza yazın, şəkillərini göndərin, üçüncü naşrdə atlasa daxil edək. Biz həmin məlumatları hazırlayıb göndərdik. Mən onsuz da işlərimin son nəticəsi kimi kitab çap etdirmək istəyirdim, həmin hadisə bu işi sürətləndirdi.

**Repertuarımızda 40-a yaxın musiqi nömrəsi var**

**- Son vaxtlar iki musiqi alətini bərpa etmisiniz. Onlar barədə bir qədər məlumat verə bilərsinizmi?**

- Nusə adlı alət tam hazırkı, hələlik onun ifası, səsləndiriləsi məsələsi ilə məşğul oluruq. Bu alatin 81 simli var. Həla XIII əsrda Safiəddin Urməvi nusə alatinin 108 simli növü barədə məlumat verirdi. Urməvi yazar ki, mən o dövrün insanların, musiqiçilərin çoxsimli musiqi alatına olan maraqlarını nəzərə alıb 3 alatin - çəng, santur və qanun (kanon) üstünlüyündən, gözəlliyyindən istifadə edib bir alət icad etdim. O da nusədir. Nusa aylanmak, şənlənmək, ruh vermək mənasını daşıyır. İndi o aləti bərpa etmişik və çox gözəl səsi var.

Muğni adlanan ikinci alatin da yaradıcısı Safiəddin Urməvidir. Uda bənzər bu alatin 37 simli var. Bu ilin sonunadək muğni alatinin də bərpası başa çatacaq.

**- Qədim Musiqi Alatları Dövlət Ansamblı ilə xarici ölkələrdə Azərbaycan musiqisini layiqinca təmsil edirsiniz...**

- Dünyanın 20-dən artıq ölkəsində çıxış etmişik. Bir çox qədim musiqilər, xalq mahnıları, rənglər, təsniflər işləyib hazırlamışiq. Ansamblın üzvləri çox vətənpərvər, milli ruhlu, sənati yaşatmağa çalışan insanlardır. Ansamblımızın konsertmeysteri Əməkdar artist Munis Şərifov həm də qədim çəqanə alatinin mahir ifaçısıdır. Ansamblımızın solistləri Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov gözəl sənətkarlardır. Repertuarımızda 40-a yaxın musiqi nömrəmiz, 3 saatdan çox proqramımız var. Bizim laboratoriyanın elmi əməkdaşı Sürayya Ağayeva həm Əbdülqədir Marağayının, həm də orta əsrlər musiqisinin tədqiqatçısıdır. O, Türkiyədə araşdırımlar aparıb bir çox Azərbaycan bəstəkarlarının əsərlərini əldə edib gətirib. İndi biz həmin əsərlərdən ibarat yeni program hazırlayıraq.

Yeri gəlmışkan, onu da deyim ki, son illər nazirlik tərəfindən biza çox böyük qayğı-dıqqət var. Mən bunu xüsusi qeyd etməliyəm. Çünkü sənətkarın ən böyük qazancı, ən böyük qiyməti onun sənətinə verilən qiymətdir.

Yeri gəlmışkən, onu da deyim ki, son illər nazirlilik tərəfindən biza çox böyük qayğı-diqqət var. Man bunu xüsusi qeyd etməliyəm. Çünkü sənətkarın ən böyük qazancı, ən böyük qiyməti onun sənətinə verilən qiymətdir.

**- Xoşbəxtlik nisbi anlayış olsa da, həm də ömrün bəzəyidir.**

- Çox xoşbəxtəm ki, kiçik bir maraq məni böyük xəzinəyə aparıb çıxardı. Musiqi xəzinəmizin 11 incisini qədimdən bu günlənzə gətirə bildim və xoşbəxtəm ki, ruhumuzu oxşayan bu səsləri hər kəs dinləmək imkanı qazandı.

07.07.2010

### Kərpic evin pəncərəsindən muğam dünyasına

*Yeddiinin yanındakı sıfır qafilədən yoxa çıxdı. Özünü Lənkəranın nağılları Tükəvila kəndinin manzərləli bir yerində - dağın döşündə, ciy karpicdən tikilmiş iki-gözlü evlərində gördü. Bu evin balaca pəncərəsindən muğam dünyasına boyananda yeddi yaşı ancaq olardı. Atası Xanəlinin oxuduğu muğamlar yaddaşına həpar, səsə qoşulub başqa bir aləmə düşərdi. Ancaq bir gün qrammonfon valında eşitdiyi bir səs ağlını başından aldı, qəlbina hakim kasıldı, onun galəcək taleyini büsbüütən dəyişdi...*



- Mənim maraqlı taleyim var. Sevinirəm ki, Allah-Təala məni kodlaşdıranda babamdan atama ötürdüyü səsi atamdan da mənə pay veribdi. Gözümü açıb atamı xanəndə gördüm. Onun muğam aləminə, muğam elmina, muğam sənətinə məhabbatının şahidi oldum. Evimizdə o dövrün nəhəng xanəndələrinin - rəhmətlik Cabbar Qaryağdıcılarının, Xan Şuşinskiyin, Seyid Şuşinskiyin qrammonfon valları vardi. Gecə-gündüz bu səslərə qulaq asardım. Bu səslər arasında bir səs vardi ki, eşidəndə məni heyrat bürüyərdi...

Vaxt gələcəkdi ki, bu balaca uşaq muğam dünyamızın Xanını yaxından görəcək, onunla bir sahnədə çıxış edəcək, məclislər yola salacaqdı. Ancaq o hələ balaca uşaqdı, yaşıdlarına qoşulub oyun oynamazdı, səslə oynayardı, səslə öyrənərdi, səslə nəfəs alardı. Deyir ki, atamın çox azəmatli, çox təmtəraqlı səsi vardi. Onun ifası mənim üçün bir möcüzə idi. Bu möcüzəni tamamlayan Xan əminin ifası oldu. Bu iki səsi eşitməsaydım, ola bilsin sənətə bu qadər bağlanmazdım.

- Atama qoşulub toyular gedərdim. Sifariş verərdilər ki, Xanəli "Bayati-Şiraz" muğamı oxusun. Atam oxuduqca diqqətlə

qulaq asardım. Hansı şöba, hansı guşə olduğunu bilməsəm də, muğamları olduğu kimi iç dünyama köçürərdim.

### Səsin işığı

Bir vaxtlar Lənkəranda tibb təhsili alıb tibb işçisi kimi insanlara şəfa verən Canəli Əkbərov illər sonra səsiylə insanların sevgisini qazanır.

21 yaşında Bakıya gəlir, gənc ifaçıların müsabiqəsində iştirak edib qızıl medalla kəndlərinə qayıdır.

– Sənədlərimi Asəf Zeynallı adına Müsiqi məktəbinə verdim. A Maksim Qorki, 8. (Bu doğma ünvanı hələ də yaddaşında əziz xatırə kimi qoruyub saxlayır). Birinci imtahanı iki böyük sənətkar - Seyid Şuşinski ilə Əhməd Bakıxanov götürürdü. Seyid Şuşinski müğam təbliğinin bayraqdarı, Əhməd müəllim tərin ustadı idi. Dedilər nə oxuyacaqsan, dedim ki, "Heyrati" zərb müğamını. İmtahandan çıxanda Əhməd müəllim dedi ki, oğul sən getmə, məni gözlä. Məni evinə apardı. Evində təzədən tarçalı. Bir az oxumuşdum ki, "sən mənim yadına Cabbar Qarayağdıoğlu saldın" – dedi. Bu mənim üçün böyük qiymət idi. Məni filarmoniyaya göndərdi. Oxudum, komissiya səsimə qu-laq asdi. Dedilər, bu ki hazır xanəndədir.

Tale gənc xanəndənin üzünə gülür. O, gənc ifaçılarla bir yerda 1963-cü il avqustun 9-da ilk dəfə filarmoniyada çıxış edir.

– Elə bil yuxu gördüm. Qatarla yola düşdüm, sahəri kəndin markazınə çatanda atam da burdaydı. Dedilər ki, "Kommunist" qazetini al. Aldım, gördüm bir elanda yazılıb: gənc xanəndaların konserti. Siyahida mənim də adım vardi. Atam sevincindən yera-göyə sığmirdi...

Həmin konsertdə "Qarabağ şikətəsi" və "Rast" müğamını ifa edən Canəli Əkbərov məlahatlı səsi ilə tamaşaçıların qəlbini yol tapır, alqışlanır, sahəri gün onu filarmoniyaya solist götürürlər. Xan əmiylə, Mütəllib Mütəllimovla, Sara xanımla, Şövkət xanımla, Əbülfət Əliyevlə və neça-neça böyük sənətkarlarla bir yerda işləmək, onların mühitində formalaşmaq gənc xanəndə üçün əsl məktəb olur.

Xan əminin səsinin vurğunu olan Canəli Əkbərov, böyük sənətkarın canlı ifalarının şahidi olsa da, ilk dəfə onunla 1964-cü ilin yayında, filarmoniyanın bağında yaxından tanış olur.

– Xan əmiya xanəndəlik sənətinin peyğəmbəri kimi baxmışam, o indi də mənim üçün həmin zirvədədir. Bu məhəbbət, inam, etibar günü-gündən artıb çoxaldı. Xan ami sonralar mənsiz toyu getməzdi. Aramızda ata-oğul məhəbbəti yaranmışdı.

### Səhnədəki yeni Məcnun

1976-ci il xanəndənin taleyində dönüş illi kimi yadda qalır. Onu filarmoniya səhnəsindən opera səhnəsinə keçirirlər. "Leyli və Məcnun" da ilk dəfə İbn Səlam rolunu oynayan Canəli Əkbərov qısa vaxtdan sonra Məcnun roluna dəvət olunur.

– Uzun illər səhnədə Məcnunu oynamışam. Səhnədə altı Leylim olub: Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva və Yaqut Abdullayeva.

30 il opera səhnəsində baş rolları böyük məharət və məhəbbətlə ifa edən Canəli Əkbərov Müslüm Maqomayevin "Şah İsmayı" operasında Şah İsmayı, Zülfüqar Hacıbayovun "Aşıq Qarib"ində Aşıq Qarib, Üzeyir Hacıbəylinin "Əsli və Kəram"ında Kəram, Şəfiqə Axundovanın "Gəlin qayası"nda Camal, Cahangir Cahangirovun "Xanəndənin taleyi"ndə Mirseyid və başqa obraslari böyük ustalıqla ifa edir.

50 yaşında Əməkdar artist, 52 yaşında Xalq artisti, 2000-ci ildə "Şöhrət ordeni" ilə təltif olunan Canəli Əkbərov, 50 ilə yaxındır ki, müğam sənətimizi yaşadır, bu yolda yorulmadan çalışır, tələbələri ilə faxr edir və gənclərə tövsiyə edir ki, müğamlarımızı olduğu kimi galəcək nəsillərə çatdırınsınlar.

### İlahi arzular

Muğamlarımıza, xalq mahnlarıımıza meydan verilməyən, dırnaqarası baxılan vaxtlarda mənəvi azab çəkan sənətkarlarından biri də Canəli Əkbərov idi.

– 1978 və 1983-cü illərdə dünyada ilk dəfə olaraq Samərqənd şəhərində Beynəlxalq Muğam Simpoziumu keçirildi. Hər

ikisində də mən iştirak edib qalib oldum. "Muzikalny jizn" jurnalı yazdı ki, azərbaycanlı xanəndə simpozium günlərində ağlaşımaz möcüza göstərdi. O vaxtı deyirdim ki, parvərdigara, nə olaydı, bu simpozium mənim Vətənimdə də keçiriləydi. O arzu-mu elə bil yaradan eşitdi. Vaxt gəldi bu xalqın, bu millətin ən ləyaqatlı xanım-xatın qızı Mehriban Əliyeva muğamın təbliğiyə bağlı layihələr həyata keçirdi və muğamın bayrağını YUNESKO-nun uca zirvəsinə sancdı. Bakımızın ən gözəl guşələrinin birində əzəmatli Beynəlxalq Muğam Mərkəzi ucaldıldı.

Və nəhayət, Bakıda Beynəlxalq Muğam Simpoziumu keçirildi. Dünyanın tanınmış musiqiçiləri, şərqşünas alımları, muğam ustaları bu ilahi musiqinin işığına yiğışdı. Mən bu günü illər boyu gözləmişdim...

Ömrünün yetmişinci baharında sənəti, ailəsi ilə fəxr edən Canlı Əkbarov deyir ki, mən Allahımdan çox raziyam. Ona görə raziyam ki, mənim məhbəbatımı xalqının ürəyinə saldı, mənim səsim, ifam bəyanıldı, bu yolla xalqıma xidmət elədim.

1940-ci il, martın 10-da Lənkəranın ucqar, dəmirağac məşələri ilə zəngin bir kəndində gəlacayın böyük xanəndəsi dünyaya gəldi. Dünyanın çox ölkəsini gəzib-dolaşan, böyük sahnələrdə məlahətli səsiylə insanların heyratlaşdırıran Canlı Əkbarov illər sonra doğma kəndiyə bağlı suala belə cavab verəcəkdi:

– Rəsul Həmzətova sual verirlər ki, dünyanın mərkəzi hərədan başlayır? O da cavab verir ki, mənim balaca aulumdan. Mən də balaca bir kənddə dünyaya göz açmışam, çiy kərpicdən tikilmiş evimizin pəncərasından muğam dünyasına boylanmışam, muğamın cazibəsinə düşmüşəm, oxumuşam, öyrənmişəm, o muğam dünyasına doğru hələ də yol gedirəm...

12.03.2010

**"İki ömrüm də olsayı, yenə bu sənəti seçərdim..."**



İllər keçəcəkdi, xalça toxuya-qız xanəndə olub opera sahnəsində şah əsərlərini - Leylini, Əslini, Ərəbzəngini və neçə-neçə təkrarsız obrazları yaradacaqdı.

Azərbaycan Dövlət Opera və Balet Teatrının sahnəsində bənzərsiz rollar yaradan, xalq mahnılarımızın, muğamlarımızın nadir ifaçılarından biri, Xalq artisti Qəndab Quliyeva yaşadığı ömrün unudulmaz xatirələrini bizimlə bölüşdü.

...Onda hələ bapbalaca qız idi. İçindəki sehri səs durmadan deyirdi ki, oxusun, oxuyub ətrafindakıları da səsinin sehrinə sal-sın. Amma bu, o qədər də asan deyildi. Çünkü Qarabağda hamı oxuyurdu. Valideynləri qızlarının musiqiyə olan marağını ötəri həvəs sayırdılar. Birçə özü bilirdi ki, sussa, oxumasa, ölər, vallah ölər, ürəyi dayanar... Odur ki, xəlvətə düşəndə oxuyurdu, ürək-dən oxuyurdu və belə anlarda xoşbəxt olurdu...

...Həyatça qəribədir, avval insanı sınağa çəkir, süzgəcindən keçirir, sonra istədiyini verir...

Orta məktəbi bitirən İl Füzuli rayonunda toxuculuq kombinatı açılır. O, səs toxumaq arzusunda ikan valideynlərinin məlahəti ilə xalça toxumağın sirini öyrənmək üçün qızlara qoşulub rayaon mərkəzini yollanır. Eynən filmlərdə olduğu kimi, yataqxanada yaşayır, oxuyur, işləyir...

İllər keçəcəkdi, o müğənni olub opera teatrının sahnəsində şah əsərlərini – Leylini, Əslini, Ərəbzəngini və neçə-neçə təkrarsız obrazları səslə ilmə-ilmə muğamımızın yaddasına hörcəkdi, xalçaçı olduğunu isə heç vaxt unutmayacaqdı...

O zaman isə kənddən gəlmış, adı, sada, heç kəsin diqqətini çəkməyən bir qız idi. Hərdən taleyi ilə barışmaq istəməyəndə, "axı mən xalçaçı doğulmamışam" - deyib üşyan edəndə elə oxuyurdu ki, səsi dağı-daşı yandırıldı.

### *...Yerin də qulağı var...*

...Günlərin birində qapını bağlayıb yənə də malahətli, yanıqlı səslə oxuyurdu. Komendant qapını döyüb səsin haradan gəldiyini xəbər alır. Qızlar nə qədər gizlətməyə çalışsalar da, sərrin üstü açılır. Söhbət 1973-cü ildən gedir...

...Yerin də qulağı var, bu xəbər tezliklə yayılır. Çalışdıqları toxuculuq kombinatının direktoru gənc qızın istedadından xəbər tutan kimi onu Asaf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə oxumağa göndərir.

Həyəcanlı, gərgin anlar arxada qalır. Gənc qız böyük sənətkarların qarşısında imtahan verib "əla" qiymətlər alır. Arzularının dalınca qaçan qızın həyatında yeni, onun üçün olduqca maraqlı mərhələ başlayır. Muğamların sırlarına bələd olduqca, xalq mahnılarının sırrını anladıqca bu sənətə daha möhkəm bağlarla bağlanır.

Bulaq kimi çağlayan duru, yapışıqlı səsi onu elə hey böyük sahnəyə səsləyir. O zaman opera sahnəsində Leylini oynamamaq onun ən böyük, əlçatmaz arzularından birinə çevrilir. Özünü sahnədə Leyli rolunda goran Qəndab Quliyeva əslində Leylinin özü idi...

### *"Əsl Leylini tapmışam"*

- Bu sənətə galmak üçün böyük çətinliklər çəkmişdim, evdəklər bir müddət mənimlə küsülü qalmışdır. Ona görə də özümü bu sənətdə doğrultmalı idim. Musiqi məktəbini bitirdən sonra qəlbimdə böyük bir istək baş qaldırdı. Opera və Balet Teatrının direktoru Azər Rzayevin yanına gedib açıqca dedim ki, Leylini oynamaq istayıram. Heç nə demədi, telefonu götürüb Bəhram Mansurova zəng etdi. Dedi ki, yanına bir qız göndərirəm, səsinə bax, gör bundan Leyli olar, yoxsa olmaz?

... Zangi basanda qapını Bəhram müəllim özü açıb məni içəri dəvət etdi. Allah ona da, xanımına da qəni-qəni rəhmət eləsin, məni mehribanlıqla qarşılıdlar. And olsun o bir olan Allaha, elə əsirdim, elə əsirdim, gəl görəsan! Ürəyimdə deyirdim ki, görən, səsimi bəyanəcək, yoxsa bəyənməyəcək, çox həyacan keçirirdim. "Mahur"u oxudum, səsimə qulaq asdi. Azər müəllimə zəng edib dedi ki, əsl Leylini tapmışam. Qara, ariq, uzun saçlı, əsl ərəb qızıdır.

Bələliklə, 1980-ci ildən Bəhram Mansurov gənc istedadı Leyli roluna hazırlanır və Qəndab xanım arzusunda olduğu Leyli rolunu böyük məharətlə ifa edir.

İllər sonra o Leyli obrazı baradə belə deyir:

-Gənc olanda o qədər məsuliyyət hiss etmirən. 10 il sahnədə Leylini oynayandan sonra özünü Leyli kimi görürən, bu rolu tam mənimsayırsan və elə bilirsən ki, öz hayatını oynayırsan.

"Leyli və Məcnun", "Əsli və Kərəm", "Gəlin qayası", "Vaqif" operalarında bənzərsiz ifası ilə şöhrət tapan müğənni sənət yollarında inamla irəliləyir. Onun xoş zəngülələri, şirin səsi sərhədlər aşır, Azərbaycan musiqisini dönyanın neçə-neçə ölkəsində layiqinca təbliğ edir.

### *Bakı toylarının nadir qadın xanəndələrindən biri*

Musiqidə Xan Şuşinski və Zeynəb Xanlarovanın sənətini yüksək qiymətləndirən xanəndə ilk dəfə Nardaran kəndinə toya gedir. Deyir ki, muğamı oxumağında, mənimsəməyimdə o camaatın böyük xidmətləri olub: "Muğamın bütün şöbələrini oxuya bilirdim, amma muğamın içinde bir bazak var, bunu mən Bakı kəndlərindəki toyılarda öyrənmişəm. Nardaran camaatı sada oxuyanları toylarına çağırırmış. Rübəbə xanımdan sonra yeganə qadın müğənniyəm ki, məni Bakı kəndlərindəki kişi toylarına dəvət edirdilər. Bütün muğam oxuyanları, xanəndələri Bakı camaatı dolandırıb, elə mənim özümü də..."

İndiye kimi dönyanın bir çox ölkələrində qastrol səfərlərində olsa da, Yaponiya səfərini bu gün də unutmayıb. Deyir ki, o səfərimiz 12 gün davam etdi. Yaponlar bizim müğamlarımıza

xüsusi maraq göstərir, konsertlərdən sonra gəlib oxuduğumuz qəzəllərin mənasını soruşturdu. Muğamlarımız onları əməlli-başlı heyrətləndirmişdi. Necə ki, indi dünyani heyrətləndirir...

Sənətdə öz sözünü deyən Qəndab xanım bu gün də dəvət olunan məclislərə, televiziya və radio verilişlərinə ürəklə gedir. Onun ifası bu gün də özünəməxsusluğunu, təravatini qoruyub saxlayır. Deyir ki, sənətim məni xalqıma tanıtdırdı, xalqıma sevdirdi, sənətim məni xoşbəxt elədi. Sənət ömrümüzdən də, tale-yimdən də raziyam. Əgər iki ömrüm olsaydı, yəna bu sənəti seçərdim...

10.08.2012

### "Kamança mənim dünyamdır"

Sentyabrın 26-da maşhur kaman ustası, Milli Konservatoriyanın professoru, Xalq artisti Faxrəddin Dadaşovun 60 yaşı tamam olur.

Faxrəddin Dadaşov o sənətkarlardandır ki, ən sevinci və ən kədərli anlarında yaşadığı hissələri kamançası ilə bölüşür...

Faxrəddin Dadaşov o sənətkarlardandır ki, 44 il səhnədə olsa da, sanata olan sevgisi və ehtiramı qarşısında hələ də səhnəyə çıxanda bir anlıq hayacanlanır...

Faxrəddin Dadaşov o ustadlardandır ki, 40 ildir sənətinin sırlarını və incəliklərini sevə-sevə talabalarına öyrədir...

Faxrəddin Dadaşov o bəndələrdandır ki, Allahın verdiklərinə hər gün min dəfə şükür edir...

- Gəlin söhbətimizə əvvəldən başlayaqq. Sizi sənətkar kimi kifayət qədər tanışaq da, 60 yaşın astanasında daha yaxından tanımaq istəyirik. Necə oldu ki, ömrünüzü-günnü-nüzi sənətə bağladınız?

- Bakıda müsiqici ailəsində anadan olmuşam. Atam Əlisahib zərb alətləri çalardı, mən də 3-4 yaşım olanda atama baxıb stolun üstündə onun hərəkətlərini təkrar etməyə çalışardım. 4 yaşım olanda atam manə balaca bir nağara aldı, 7-8 yaşına kimi nağara çaldım. İndiyə kimi yadimdadır, atam tez-tez radyoda İran müsiqilərinə, ən çox da Mustafa adlı xanandəyə qulaq asardı. O da bizim Hacıbabə Hüseynov kimi oxuyardı. Uşaq olmağımı baxmayaraq, bu səsə qulaq asanda elə bil göylərdə uçardım, dincələrdim...

8 yaşım olanda 2 sayılı Uşaq Müsiqi Məktəbinə qəbul olundum. Əvvəl ritmi, sonra səs duyumumu yoxladılar, dedilər, ha-



misi yaxşıdır. Amma tar sinfi dolduğu üçün, bir də boyum balaca olduğu üçün məsləhat bildilər ki, kamança sinfında oxuyum. Beləliklə, musiqi məktəbində oxumağa başladım, amma elə birinci sinifdə müəllimlərimdən soruşdum ki, bəs muğamatı öyrətməyəcəksiniz? Dedilar, hələ tezdir, notları öyrən. İkinci sinifdən başladılar muğamatı öyrətməyə.

### *İlk uğur*

1961-ci ildə respublikada musiqi məktəbləri üzrə müsabiqə keçirilir. Həmin müsabiqədə Fəxrəddin da iştirak edir. Kamançada Üzeyir Hacıbəylinin "Cəngi" əsərini, Müslüm Maqomayevin "Radio marş"ını və "Şüştər" muğamını çalaraq birinci yera layiq görülür. Sənətdəki ilk uğur, onun galacak uğurlarının ilki olur...

– Beş il oxuyandan sonra musiqi məktəbini əla qiymətlərlə bitirib Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. 8-ci sinifdə oxuyurdum. Bir gün məşq gedirdi, yaxınlaşış hasratla məşqə baxırdım. Tarzən Həbib Bayramov məni görüb yanına çağırıldı. Dedi, gal, kamança çal. Böyük sənətkar Əhməd Bakıxanov da orada idi. Utana-utana oturub "Şur" üstündə nə isə çaldım. Əhməd Bakıxanov "bu ki professionaldır", – dedi. Sonra da əlavə etdi ki, həftənin iki günü məşqlərimiz var, dəslərinla toqquşmasa, gələrsən. Bu söz mənə qol-qanad verdi. Beləliklə, Həbib müəllimin vasitəsi ilə Əhməd Bakıxanov məni 16 yaşimdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Xalq Çalğı Alətləri Ansamblına götürdü. 7 il Əhməd Bakıxanovla bir yerdə işlədim. O, 1973-cü ildə dünyasını dayışandan sonra ansamblın bədii rəhbəri 1994-cü ilə qədər rəhmatlık Həbib Bayramov oldu. 1994-cü ildən bu günə kimi isə 30 illik dostum, əslində, qardaşım Möhəlat Müslümov ansambla rəhbərlik edir. 44 ildir ki, şanlı tarixi olan bu musiqi kollektivində işləyirəm və hazırda ansamblın konsertmeystryiem. Həmin kollektivlə Azərbaycanın har bir guşasında, dönyanın dörd bir yanında konsertlərdə, festivallarda, radio və televiziya verilişlərində iştirak etmişəm, Azərbaycanın bir neçə nəsliñ muğam ifaçıları ilə – ad-

ları artıq əfsanəyə çevrilən Xan Şuşinski, Mütəllim Mütəllimov, Rübəbə Muradova, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi ustادlarımızdan tutmuş yeniyetmə istedadılaradək birgə çıxış etmişəm.

### *Hayatının xoş xatırası*

**– Ancaq bildiyimizə görə, sonalar təhsilinizi davam etdirdiniz.**

– 1972-1977 illərdə təhsilimi Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası – red.) davam etdirdim. Konservatoriyyada da əlaçılığım olmuşam. Müəllimim Ramiz Mirişli olub. Ham müəllimim, həm dostum olub. Bir xatira danışım, konservatoriyyada oxuyurdum, amma bundan nə anamın, nə da atamın xəbəri yox idi. Sentyabrın 1-də ikinci kurs başlayırdı, səhər tezdən durdum, anam dedi ki, hara gedirsən, oxumağın qurtarmadı? Dədim ki, konservatoriyanın ikinci kursunda oxuyuram, anamın rəngi ağappaq ağırdı, gözləri doldu, sevincindən ağladı... Bu xatira hayatımın an xoş xatırlarından biridir...

Tanrı mənə həməşə yol açıb, çox çətinliklər çəkmisəm, ailəmiz böyük olub, onları təkbaşına dolandırmaq atam üçün çətin idi. Mən xoşbaxtam ki, Allah elə qismət elədi ki, 16 yaşından qazançım oldu, həm atama, həm ailəmizə kömək edə bildim.

**– Sənəti, istədədi, insani keyfiyyatləri ilə hörmət qazanan sənətkarlarımızdan birisiniz. Başqa hansı özünəməxsus cəhətləriniz var?**

– Bir az tez özümdən çıxanam, amma həddindən artıq kövrək insanam, qarışqanı da ayaqlamaram. Bir də bütün sənətkarlarımız kimi mən də milli musiqimizin təassübünü çəkan adamam. Qoy heç kim məndən inciməsin, bu gün televiziyyada zövqü korlayan verilişlər var. İnsanların musiqi zövqünü korlaşa heç kimin ixtiyarı yoxdur. Azərbaycan Televiziyası mənim ən sevimli kanalımdır. Bu kanalda milli adət-ənanamizi yaşıdan, milli musiqimizin şəffaflığını qoruyub saxlayan verilişlər çoxdur. Buna görə də bir sənət adamı kimi Azərbaycan Televiziya-

sının rəhbəri Arif Alışanova öz təşəkkürümü bildirirəm. Azərbaycan müsiqisi dönyanın ən gözal, ən zərif və ən qadim müsiqilərindən biridir. Onu olduğu kimi qoruyub galəcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

**- Dünyanın əksər ölkələrində olmuşunuz, ən yaddaşlan səfəri necə xatırlayırsınız?**

### **Səfərlər, təəssüratlar**

- Dünyanın 4 qitəsinin 50-dən artıq ölkəsində qastrol səfərlərində olmuşam. Mötəbər salonlarda və məşhur festivallarda iştirak etmişəm. Vyana, İstanbul, London, Paris və onlarca başqa böyük şəhərlərin görkəmli mədəniyyət ocaqlarında keçirilmiş beynəlxalq müsiqi tədbirlərinin iştirakçısıyam. 1990-ci ildə Fransanın "Maison des Cultures du Monde" mərkəzi tərəfindən Mərakeşdə hazırlanın "Rihla" beynəlxalq müsiqi tamaşasında iştirak etmişəm. Mənim ifam bir sıra val və disk'larda əksini tapıb - Fransada nəşr olunan "Azərbaycan müğəmi antologiyası", Niderlandın "PAN Records" şirkəti tərəfindən buraxılan "Azərbaycan müsiqisi antologiyası" silsiləsində bir sıra kompakt-disk, hamçinin "Rast" - CD formatda ilk tamhəcmli müğəm dəsgahının yazılışı və s. səsyazma layihələrini misal götirmək olar. İsveçrə, Almaniya, Rusiya, Belçika, Tacikistan, Hollandiya və bir çox başqa ölkələrin radio arxivlərində mənim ifamda Azərbaycan müsiqisi nümunələri saxlanılır.

O ki qaldı yaddaşalan görüşə, 1989-cu ildən tarzan Möhlat Müslümova birlikdə Cabbar Qaryağdı adına Muğam Üçlüyünə rəhbərlik edirəm. 1991-ci ildə o üçlüklə - mən, Möhlat Müslümov və xanənda Zahid Quliyev Hollandiyanın Amsterdam şəhərində konsert programı verirdik. Birinci hissədə 45 dəqiqə "Rast" dəsgahı çalıb oxuduq, tamaşaçılar gözlərini yumub quşaq asırdılar. İkinci hissəni də qurtardıq, ayağa qalxdıq. Bir neçə saniyə sükut oldu, birdən tamaşaçıların hamısı ayağa qalxıb ayaq üstündə uzun müddət bizi alqışladılar, konsertdən sonra bizə yaxınlaşıb milli müsiqimiz, çalğı alətlərimiz barədə maraqlandılar, avtoqraflar aldılar. Xarici səfərlərimizin hamısı yaddaşalan olsa da, bu görüşü hələ də unuda bilmirəm.

**- Yəqin ki, oturub kamançınızla dərdləşdiyiniz vaxtlar da olur?**

- O qədər... Neçə illərin söhbətidir, ad almadığım vaxtlar idı, bir gün sinifdə tək idim, "Humayun" muğamını çaldım, gözlərim doldu. Kamançaya baxıb dedim ki, na olsun, ay kaman, qıymatın ki, yoxdur. Neçə ildir səninlə yol yoldaşıyam, sən mənim sırdaşımsan, sən də qocalmışsan, mən də. Yaş gedir, amma qıymat verən yoxdur... Cox pis olmuşdum. Bir də dönüb baxdım ki, təlabələrimdən biri dayanıb söhbətimizə qulaq asır...

Ümidsiz anları tezliklə arxada qalır. Həyatı boyu sınaqlardan keçən Fəxrəddin Dadaşovun sənəti layiqincə qiymətləndirilir:

- Xalqımızın və milli müsiqimizin qarşısındaki kiçik xidmətlərim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist, 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adları ilə təltif olundum.

"Kamança mənim üçün həyatdır, dünyadır. Kamançasız mənim bir günüm olmasın" - deyan sənətkarın 5 övladı, 8 nəvəsi var. Həyatında xoşbəxt anları çox olsa da, oğul nəvəsinin dünyaya gəldiyi günü belə xatırlayır: "Ela bil Yer kürəsi bir anda dayındı. O sevinci mən belə yaşadım. Nəvəmə öz adımı qoydum, Allahdan ömür istəyirəm ki, sənətimi nəvəmə öyrədim..."

Biz də yubilyarımızın arzusuna qoşulub "amin" deyirik və böyük sənətkarımızı ürəkdən təbrik edirik!

24.09.2010

## Aşıq İsgəndər dərdini "Ağ dəvə"yə yükləyib yol gedir...

### El sənətkarları



Aşıq İsgəndər 64 ilin zurnaçısıdır. Bir zamanlar zurnasının sədasi bir eli, bir obanı yerindən oynadardı. İndi nə el var, nə oba...

Ömrünün 84-cü yayını Sumqayıtda oğlunun, nəvələrinin ahatasında doğma torpaq nisgili ilə qarşılayır. Xəyalında dolaşan isə Laçındır, doğma kandı Mişnidir, bir sözla, Qarabağdır. Əli çatmir, ünү yetmir, gumanı bircə ona çatır ki, dərdini "Ağ dəvə"yə yükləyib yol getsin...

Onu xəyaldan ayıram:

- Neçə yaşından zurna ifa etməyə başlamışınız?

- 15 yaşından bu alətdə ifa edirəm. O vaxtdan gör neçə illər keçir...

Kövrəlir, bükülmüş barmaqları titrəyir. İmkan vermirəm ki, araya çökən sükut ləpələnsin...

- Ustadınız kim olub?

- Bizim tərəflərdə Aşıq Səməd adlı mahir bir zurnaçı vardi, Allah ona rəhmat eləsin, mənim ustadım o olub. Böyük sənətkar idi.

- O vaxtlar zurnanı nədən düzəldirdilər?

- Keçmişdə zurnanı öküz buynuzundan düzəldirmişlər. Biz onu görməmişik. Amma bizim vaxtimızda balabanı da, zurnanı da ərik ağacından hazırlayırlar.

- Çaldığınız zurnanın, yəqin ki, xeyli yaşı olar?

- Ermənilərin tifağı dağılsın. Gecənin bir vaxtı hay düşdü ki, ermənilər yolu bağlayırlar. Bu süfrə haqqı, evimdən əyin palta-

rımı da götürə bilmədim. Çalğı alətlərim, Aşıq Səməddən mənə yadigar qalan gümüş ətəklə zurnanı da orada qaldı. Gördüyüñuz bu zurnanı isə 13 il olar, almışam...

- Eşitdiyimizə görə, toyların birində zurnanı elə çalmış ki, zurna ikiyə bölünüb. Bəlkə bu barədə özünüz danışasınız?

- Neçə illər bundan əvvəl soyuq bir qış gündündə qonşu Mayıs kəndində Abdüləli müəllimin toyuna getmişdim. Toyda çaldığım yerdə zurna əlimdə ikiyə bölündü. O gün şaxtalı hava idi, görünür, soyuğun tasirindən parçalanmışdı. Bir nəfər zurnanı bərpa etdi, toyu necə lazımdırsa, o cür yola verdim.

- İndiyə kimi nə qədər zurnanız olub?

- Bəlkə, 20-30 cüt olub. Ancaq ən qiymətli ustadımdan mənə yadigar qalanı idı.

**Başımın tükü sanı toy yola vermişam**

- Taxminən nə qədər toy yola salmışınız?

- Vallah, başımın tükü sanından çox olar... Eh, nə məclislər yola salmışıq, nə yaxşı günlər keçirmişik!

- Hansı toy bu güna kimi xatırınızdadır?

- Qarabağ məsələsi təzə başlayanda Çağazür kəndindən Allahverdi müəllim galib məni oğlunun toyuna apardı. Toya iki min adam çağırılmışdı. Üç gün, üç gecə durmadan toy çaldıq. O toy heç yadımdan çıxmır.

- Əvvəller yeddi gün, yeddi gecə toy çaldırdılar. Belə bir toy çalmışınız?

- Olub, o vaxtlar mağar qurmazdılardı, toyları "qara dam" da keçirirdilər. Çalardılar, oxuyardılar, o toyların özgə ləzzəti olardı...

- Bəs niyə yeddi günlük toyalar sonradan üç günə, sonra iki günə, daha sonra bir günə endi? İndi isə toy bir neçə saat çəkir.

- Hər saatın bir hökmü var. Zəmanə dəyişib, indi başqa əy-yamdır...

- Siz toylarını çaldığınız ailələrin taməli möhkəm olurdu?

- Mənim çalğım Allah tərəfindən ididi. Vaxtı ilə toyunu elədiyim adamların sonradan oğullarının, nəvələrinin toyunu yola vermişəm. Nə boşanan olub, nə də ayrılan...

Aşıq İsgəndər deyir ki, keçmişdə yeddi gün, yeddi gecə toy çalıb yuva qurardılar, indi toy çaldırıb pul yiğirlər. Toyun həkəy, pulun istisi qurtaranda divarlar da uçur...

**- Adətən, toyları hansı hava ilə açıb, hansı hava ilə bağlayardınız?**

– Toyları "Qoçalı", "Vağzalı" ilə açar, "Heyvagülü", "Tarakamə", "Gəlin havası", hansı tuş gəlsə, onunla da bağlayardıq.

#### **Mərcdə kim uddu?**

**- Zurnanızın havasına oynayanlar az olmayıb...**

– Hə, belə şeylər çox olub. Soyuqbulaq kəndində toyda idik, bir nəfər dedi ki, məni iki saat durmadan oynatdırın, sənə 300 manat pul verəcəyəm, oynatmadırın, 300 manatını alacağam. İki saat yarım ifa etdim, 300 manatı gətirib stolun üstünə qoydu. Onda yaxşı nəfəsim vardi...

**- Zurnada hər havanı çalmaq olur?**

– Olur. Səməd Vurğunun, Aşıq Alının, Aşıq Ələsgərin sözlərinə qoşulan aşiq havalarının hamisini çalırdım.

**- O tərəflərdə elə bir adam olub ki, bu sənətdə sizi üstələsin?**

– Qara zurnada heç kəs məni üstələyə bilməyib. Deyirlər, filankas haqq aşığıdır, bu nafası, bu ruhu məna verən Allahdır. Camaatla yaxşı rəftar eləmişəm, sənətimi sevib, məna hörmət ediblər.

#### **Üç dost**

Bir kənddə üç dost yaşayırıdı: Aşıq İsgəndər, Aşıq Mirzəli, Aşıq Möhübbət. Toy başlamamış piçhapiç düşərdi: "İsgəndərin dəstası galır". Dünyanın yamanlıqlarını unudub çalardılar, elə çalardılar ki, dağ-dəş lərzəyə gələrdi. Günlərin birində qarlı dağlardan müharibə başladı.

Dağilan tək evlər, kəndlər, obalar olmadı, İsgəndərin dəstəsi də dağıldı...

– "Deyirəm, Allahın altında Vətənimdən çıxanda ermani gülləsinə tuş gələydim, sümüklərim o torpaqda qalaydı!"

Aşıq İsgəndər dərdin əlində aciz qalan insanlar kimi yiğişib yumağa dönur...

#### **Son arzu**

**- Hə vaxt kövrəlisiniz?**

– Dağlar"ı çalanda kövrəlirəm, "Vagzalı" isə an yanılı havadı, – deyib zurnasını əldəqayırmış taxta çamadandan çıxarı, "Dağlar"ı haraylayır. Dağlardan aynı düşən insanın nisgili, acısı, həsrəti dil açıb danişir. İsgəndərin zurnası qan ağlayır...

**- Laçına qayıdanda, ilk çaldığınız hava hansı olacaq?**

– Qaçaq Nəbi"ni çalardım...

Aşıq İsgəndər o yerlərə qayıtmaq ümidi ilə yaşayır. O gün uzaqdadırı, yaxındadırı, onu bir Allah bilir...

**- Hayatdan umacağınız nədir?**

– Allah səsimi eşitsin, məni Vətən torpağında öldürsün, bundan başqa arzum yoxdur.

Papaqdan söz düşür. Ömrü boyu başına qazağı papaq qoyan Aşıq İsgəndər indi başında adı, nimdaş bir papaq gəzdirdir. Adı, çox adı bir papaq...

Hər halda o, papaqsızlığı özüna sığışdırır. Papaqsız kişilər papaqlı kişiləri gərək papaqsız qoymayayırlar...

... Aşıq İsgəndər çalır, "Ağ dəvə"nin harayı isə o dağlara çatmir ki, çatmir...

09.07.2010

## Sənətinin vaqifi – "Segah Vaqif"



*"Elə bir muğam yoxdur ki, onun qapısını döyməyim. Amma "Segah" mənə anam qadər, balaq qadər ya-xındır". Xalq arasında "Segah Vaqif" kimi tanınan, Səxavət Məmmədov adına "Qarabağ" instrumental ansamblının üzvü, məşhur qarmon ifaçısı Vaqif Əliyev belə deyir.*

O, sənətə sahnədən galmadı, heç böyük müəllimlərdən da dərs almadi. Fitri istedadı ilə sənətin qapısını döydü, xalqın xeyir-duasını qazandı, milli musiqilərimizi təbii rəngləri, duru səsləri, bütün gözəllikləri ilə xalqa çatdırıldı. Odur ki ifası daima sevilir, alqışlanır. Bu gün Vaqif Əliyevin 50 yaşı tamam olur. Onun ömür yoluna birlikdə nəzar salaq.

### **Mənim vuran ürəyim Qarabağdır**

Vaqif Məhərram oğlu Əliyev 1961-ci il aprelin 1-də Bakıda anadan olub. Ancaq valideynləri Ağdamın sənətkarlar beşiyi olan Abdal-Gülablı kəndindəndir. Vaqif müəllim deyir ki, o kənddən çox sənətkarlar çıxb, Aşıq Valehdən Sara Qədimovaya, Səxavətə, Rəmişə və neçə-neçə sənətkarlara qədər. Özünü də bu torpağın övladı sayır, "Mənim vuran ürəyim Qarabağdır", - deyir. Sənətə gəlişini isə belə xatırlayır:

- Bu gün çox sənətkarlar deyir ki, müəllimim olmayıb, şübhə eləmirəm, mən də onlardan biriymə. Mənim müəllimim olmayıb. Amma atam balaban, rəhmətlik dayım qarmon ifaçısı idi. Yadimdadır, atamgil məşq edəndə o səsləri, o musiqiləri yaddaşımı köçürürdüm. 6-7 yaşım olanda valideynlərimdən xahiş etdim ki, mənə qarmon alsınlar. Sözümü yerə salmadılar, mənə balaca qarmon aldılar.

Əslində, "Segah Vaqif" in sənətə ilk addımı o gündən başlayır. Vur-tut 7-8 dili olan qarmonu çox keçmir ki, dil açıb danışır.

İlk ifası dünyaca məşhur "Cüçələrim" mahnısı olur. Özü çalışısdan na qadər zövq alsa da, eyni musiqini dinləmək axır ki evdakiləri bezdirir.

Bir gün dayım biza gəldi, anam ona mənim baramda danışdı. Dayım ifama qulaq asandan sonra dedi ki, görürəm, bu uşağın istedadı var, barmaqları yaxşıdır, mümkünə, ona böyük qarmon alın. Qarmon qucaqda oturmalıdır, görürsünüz ki, sənəsində çalışır.

Valideynləri cəmi üç notu səsləndirən qarmonun əvazına ona böyük "Kazan" qarmonu alırlar. Vaqif yeni qarmonda yeni mahnilar ifa edir.

Günü-gündən sənətə sevgisinin artdığını goran Vaqif sənətin sırlarını mükəmmal öyrənmək üçün müəllimə ehtiyacı olduğunu hiss edir. Xalası onu Bakıxanov qəsəbəsindəki musiqi məktəbinə aparır. Vaqifin ifasını eşidən müəllimlər onu bir-başa ikinci sinfə qəbul edirlər. Musiqi məktəbinin III-IV sinfində oxuyanda müəllimi heç bir tərəddüb etmadan dərsi Vaqifə tapşırır. O da öz yaşıdlarını böyük həvasla öyrədir.

Beşinci sinfi bitirərkən Vaqifin imtahanda çaldığı "Zabul segah" münsifləri heyratləndirir. Vaqifin galəcəkdə böyük sənətkar olacağına onların heç bir şübhəsi olmur. İllər keçir, müəllimlərinin uzaqqorənliyi özünü doğrudur. Vaqif sənətinin vaqifi kimi şöhrət tapır...

### **Bu, Vaqifin ifasıdır**

Sənətinə olan sonsuz sevgisi ilə yanaşı, Vaqif Əliyev illər sonra təhsilini davam etdirir. M.Əliyev adına Azərbaycan İncə-sənət İnstitutunu bitirir.

Bir müddət böyük sənətkarımız Əlibaba Məmmədovun "Hümayun" ansamblında çalışır. Sonra məşhur xanəndə, nadir səs sahiblərindən biri Səxavət Məmmədovla uzun illər çiyinçiyinə "Qarabağ" instrumental ansamblında ən çox sevilən qarmon ifaçısı kimi məşhurlaşır. İldən ilə püxtələşən sənətkar sonralar 7 ilə yaxın Ağadadaş Ağayevlə, mərhum sənətkarımız Məmmədbağır Bağırzadə ilə çalışır. "Niyə sizin ifanızə qulaq asan hər kəs, "bu, Vaqifdir" - deyir. Bunun sırrı nadədir?" sualına

Vaqif müəllim özünəməxsus tərzdə cavab verir: "Çünki mənim öz yolum var. Sənətə galən hər kəs öz yolunu tapmalıdır. Belə olmasa, o sıradan bir ifaçı olar, sənətdə iz qoya bilməz. Çox arzu edirəm ki, sənətdə hərənin öz yolu olsun". Vaqif müəllim deyir ki, gənc olanda böyük qarmon ifaçılarına hasratla, arzu ilə baxarmış. "O vaxtlar Zakir Mirzayevin, Aftandil İsrafilovun ifasına çox qulaq asmişam. Amma sənət baxımından onları təkrarlamaq yox, onların səviyyasına ucalmaq istəmişəm. Ürəyimdən keçirmişəm ki, kaş mən də onlar kimi bu sənətdə püxtalaşmış olaydım".

Vaqif müəllimin ifasını dinləyicilər həm də özünəməxsus ifasına, hər musiqinin ilkin, orijinal üslubunu qoruyub saxlama-sına görə sevirlər. "Musiqini, muğamı xalq necə eşidibsa, o cür da xalqa çatdırmaq lazımdır. Xalqın musiqisi əmanətdir, əgər əmanəti sənə tapşırıblarsa, olduğu kimi saxlayıb sahibinə çatdırılmalıdır. Musiqi xalqın sərvatıdır. Mən bu milliliyi qoruyub saxlamağa çalışıram".

Vaqif müəllim deyir ki, sənət elə qaribə bir aləmdir ki, o aləmə daxil olmuşansa, bir an da olsun dayanmamalısan, axtarışda olmalısan, sənətini püxtələşdirməlsən, insanların zövqünü oxşamağa çalışmalısan.

Gün ərzində 3-4 saat məşq edən sənətkar "Məşq eləmə-səm, barmaqlar da ölər, alət də. Sənətkar alətə canlı kimi ya-naşmalıdır. Elə havalar olub ki, qarmonum ləp insan kimi susub danışmayıb. Başqaları yox, mən onu hiss etmişəm. Məşq müttəq olmalıdır, fasılısız olmalıdır", - deyir.

Ömrünü-gününü sənətə bağlayan Vaqif müəllim 35 il ərzində onun əlindən tutan, yol yoldaşı olan qarmonlarından da danışır:

- İnsan yaşa dolduqca daha çox duyumlu olur. Əvvəllər sat-dığım, dəyişdiyim qarmonların heç birinin ardınca heyif silənmişəm, amma iki-üç qarmonum olub ki, məcbur olub satmişəm, birinin də səsi tamam olub, məcbur olub dəyişmişəm, sonra da çox peşman olmuşam. Allah şahiddir ki, sevdiyim qarmonlardan ayrılanда neçə günlər ağlamışam da...

Vaqif müəllimin ifası ürəyayatlı olduğu kimi, özü də həyatda xeyirxah, kövrək, nəcib insandır. Bəzən bir adamla dil tapa bilməyanlar, qarmonun 60 dilini tapan ifaçının səbrinə, hövsələsinə qibə edirlər. Vaqif müəllim isə buna fitri istədiyi sayasında nail olduğunu deyir. Deyir ki, sənət adamı ifa etdiyi aləti özüna ram eləməlidir. Əgər qorxsa, çakinsa, sən ondan qorxacaqsan, ifa edə bilməyəcəksən.

Bəs, görəsən, qarmon ifaçısına niyə "Segah Vaqif" deyirlər? Bu suala Vaqif müəllim belə aydınlıq gətirdi:

- "Segah" mənim qanımdadır, içimdadır. Onu heç cür içim-dən çıxara bilməram. Bütün müğamlar mənə doğmadır, ela bir muğam yoxdur ki, onun qapısını döyməyim. Amma "Segah" mənə anam qədər, balam qədər yaxındır. İnsan hara gedirsə getsin, sonda evinə qayıtdığı kimi mənim də evim-eşiyim "Se-gah"dır. "Segah"ın vətəni Qarabağdır. Mən Qarabağ dərdimizi, kədərimizi, qəhərimizi "Segah"la dilləndirirəmə, əgər mənim ifam kiminsə ürəyinin Qarabağ adlı sarı siminə toxunursa, demək, sənətdə nəyə Isa nail olmuşam. Qarabağ arzularımızın ünvanıdır.

Bu gün Vaqif Əliyevin 50 yaşı tamam olur. Amma sənətkar ömrü illərə sığdır. Bəzən sənətin bir anı əsrə bərabər olur. "Se-gah Vaqif"ə əsrə sığmayan ömür arzulayıraq, bir də Qarabağ torpağında, doğma kəndində, Şuşada onun ifasında "Segah"ı dinləmək istəyirik. Bu arzuya qoşulmayan kimsə varmı?

01.04.2011

## Anadolunun səsi – Esat Kabaklı

### Elazığ görüşləri



İllardır ki, onun oxuduğu türküler türk əllərinin səsini, türk tarixinin əzamatını, yurd, vatan, torpaq həsrətini, türklərin inca, kövrak hislərini, sevginin minbir çeşidli rəngini, ayrılıq, nisgil, kədər cizgilərini günü müzə, könlümüza, ruhumuza daşıyır. "Elazığ-Bakı mədəniyyət və sənət görüşləri" çərçivəsində türkülərə yeni nəfəs, yeni ruh, yeni can verən saz söz sənətçisi, İstanbul Universiteti Dövlət Konservatoriyanın Xalq Musiqi Birliyinin rəhbəri Esat Kabaklı ilə görüşüb tanış olduq. Anadolunun, əslində, türk dünyasının nadir səslərindən və sənətkarlarından olan Esat Kabaklını oxucularla bir az da yaxından tanıtmaq istədik.

#### Ömür xəritəsindən qeydlər

Esat Kabaklı 1954-cü ildə Elazığda doğulub. Orta təhsilini başa vurduqdan sonra avvalcə Elazığ Dövlət Mühəndislik və Memarlıq Akademiyasını, 1986-ci ildə İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasını bitirib.

Uşaq yaşılarından sənətə meyil edən Esat Kabaklı xalq oyunlarını, türküləri sevə-sevə öyrənib, Elazığ Xalq Evində xalq oyunları və Elazığ Musiqi Cəmiyyətində sənət müəllimi kimi çalışıb. Elazığ Musiqi Cəmiyyətində yaratdığı Türk Xalq Musiqi Birliyinin uzun illər rəhbəri olub.

1982-ci ildə TRT Ərzurum radiosunda türk xalq musiqi səs sənəti müsabiqəsində birincilik qazanıb. Ərzurum radiosunda bir il çalışaraq sənətçi kimi püxtəlaşıb. 1983-cü ildə Adnan Atamanın təşkil etdiyi İstanbul Bələdiyyə Konservatoriyasında türk xalq musiqisi heyatında səs sənətçisi olaraq çalışmağa başlayıb. 1986-ci

ilda TRT İstanbul radiosunda işləməyə başlayıb. 12 il burada işlədikdən sonra 1998-ci ildə təkrar İstanbul Universitetinin Dövlət Konservatoriyasına qayıdır. O vaxtdan burada işləyir. Esat Kabaklı konservatoriyada sənət müəllimi olmaqla yanaşı, ham də Türk Xalq Musiqi Birliyinin rəhbəridir. Repertuarında türk xalq musiqisinə geniş yer verən sənətkar Almaniya, Hollandiya, Belçika, Avstraliya, Yunanistan və dünyanın bir çox ölkələrində konsertlər verib. Esat Kabaklının bu gənə kimi "Oğul" (1997), "Kirva Məmə" (2000), "Yalnız türkülər" (2002) və "Siyah bəyaz türkülər" (2004) adlı dörd albomu çıxıb.

#### Sazdan deyil, səsdən qazandım

- Elazığ torpağının yetişdirdiyi ünlü sənətkarlardan birisiniz. Bu torpağın övladları saza-söza, sənətə bağlı insanlardır. Sizin sənətə gəlişiniz necə olub?

- Mən elazığlıyam, burada, Harputda bağımımız-bağçamız var. Universitədə qədər burda oxudum, evləndim. Sonra çeşidli xalq oyunları, xalq türküləri, saz dərsləri verdim.

Mən həmişə belə düşünmüşəm: qabiliyyəti olmayan sənətçi ola bilməz. Sonradan sənətçi olmaq olmur, insan sənətçi olaraq doğulur. Allahın verdiyi səs, qulaq, ürək, sevgi olmasa, o kəsdən sənətkar olmaz. Bunlar uşaq yaşılarından məndə vardi. İlk məktəb müəllimim bunu hiss etmişdi. Mənə türkү söylədərdi, mən də sevə-sevə türkү söyləyirdim. Sənətə olan sevgim illər boyu daha da artıb çoxaldı. Onu da deyim ki, orta məktəbdə bir il sinifdə qaldım, o biri sinfə keçə bilmədim. O il saz çalmağı öyrəndim. Demə, xeyirlisi bu imiş. Qonşularımızın, qohum-əqrəbaların uşaqları saz çalmağı öyrənirdi, mən də onlara baxıb öyrənirdim. Saz ifaçılığında mənim ustadım olmadı, özüm öyrəndim. Elazığda musiqi gecələrində saz çalardım. Ancaq o vaxtlar türkү söyləməzdim, ona görə ki mənim səslim bas-bariton idi. Bizdə isə türküləri, adətən, zil səslə oxuyardılar. Ona görə də mən oxumurdum, yalnız sazda ifa edirdim. 44 ildir ki, saz çalıram. Ancaq zaman gəldi ki, sazdan deyil, səsdən qazandım. Xalq musiqi ansamblında sənətkarlarımız çox yaxşı

səsim olduğunu dedilər. 1980-ci ildən etibarən səs sənətçisi kimi çalışmağa başladım.

– **Bəlkə, ifanız ona görə bu qədər fərqli oldu ki, tapdan-mış cığırla getmadınız, sənətdə öz yolunuz, öz cığırınız oldu.**

– Hər kəsin edə bildiyini eləmək sənət deyil. Gərək olanlara yeni nə isə əlavə edəsən. Mən də sənətdə təcrübə qazandıqca fərqli nə isə etməyə çalışdım. Yeni bəstələr yazdım, dediyiniz kimi, fərqlilik yaratmağa çalışdım. Biz sənət adamları o farqlılıyi yaradanda xoşbəxt oluruz.

### *Xalq var olduqca türkü olacaq*

– **Elə bir türk ola bilməz ki, türkü eşidəndə qalbi titrəməsin. Baxmayaraq ki, XXI əsrda yaşayırıq, türkü elə türkü olaraq sevilməkdədir. Sizcə, bunun sırrı nadədir?**

– Türkünün adı üstündədir. Folklor olan hər şey türkülərin içindədir. Türkülər yox olsa, o xalq, o millət yox olar. Bu mahnilarda insan anasını, atasını, nənəsini, babasını, elini, obasını, keçmişini tapır. Ona görə də türkülər həmişə ürəyimizi sizladır. Məsələn, İstanbulda modern, Avropasayağı toyalar olur. Ballı bir zamandan sonra toyu döndərirlər türkü maclisinə. Çünkü şürə altında o yatır, ondan qaçıb qurtara bilməzsən. Kimsə deyir ki, türkülər yoxa çıxır, ölürlər, xeyir, xalq var olduqca türkü olacaq.

– **Elaziğla Azərbaycan, Bakı arasında qəribə bir söz, sənət, könül bağlılığı var. Azərbaycan musiqisi ilə ilk tanışlığını necə xatırlayırsınız?**

– Bizim Elaziğda mədəniyyata, sənətə, incəsənətə böyük maraq göstərirlər. Mənim əmim tanınmış qəzet yazarı Əhməd Kabaklı hələ sovet dönməndə Azərbaycana gedəndə ona Bülbülün vallarını hədiyyə etmişdilər. Qutunun içində 4 val vardi. Əmim bu valları mənə bağışladı. Bülbülün oxuduğu 14 mahnilının sözlərini yazıb əzbərlədim. Bülbülün səsi, oxuduqları təsniflər, romanslar hələ də qulaqlarımızdadır. Ondan sonra Azərbaycana olan sevgim daha da artdı. Ərzurum radiosunda işləyarkən Xan Şuşinskiyin, Teymur Mustafayevin və neçə-neçə sənətkarların ifasını daima dinləyirdim. Böyük sənətkar Zey-

nəb Xanlarova Türkiyəyə tez-tez gəlirdi. Azərbaycana, Azərbaycan musiqisinə sevgim, heyranlığım belə-bələ yarandı. Azərbaycan musiqisi çox cilalanıb, çox inkişaf edib, mən gözəl musiqilərin hamısını sevirəm.

– **Bir neçə dəfə Azərbaycanda olmuşunuz, möhtəşəm çıxışlarınız hələ də xatırlanmaqdadır...**

– Azərbaycanda dörd dəfə olmuşam. Heydər Əliyev sərəyində çıxış etdik, yer yerindən oynadı. Orada çox maraqlı dilləyicilər vardi, biza çox hörmət, diqqət göstərdilər. Bir konsertimiz də Raşid Behbudov adına Mahnı Teatrında olub. Azərbaycanda hər çıxışımız alqışlarla qarşılanıb. Şəkidə Xan sarayını, Şamaxıda Sabirin ev-muzeyini ziyarət etmişəm.

– **Sizin oxuduğunuz "Oğlum" türküsünü Azərbaycanda hər kəs sevir. "Vatanına göz dikeni ez, oğlum!" misrasını "Qarabağa göz dikəni az, oğlum" – kimi oxuyursunuz ki, bu da mahnını könlümüza bir az da yaxınlaşdırır...**

– Bu türkünün sözlərini Sərhat Kabaklı yazıb, mən isə bəstələmişəm.

*Çabuk büyü, çabuk yetiş, tez, oğlum,  
Çakal gezen şu dağlarda gez, oğlum,  
Gez oğlum!*

*Qarabağa göz dikeni ez, oğlum!  
Dostun kim, düşmanın kim sez, oğlum,  
Tarihini şerefinle yaz, oğlum,  
Yaz oğlum!*

Bu günde kimi dörd albomum çıxbı, hər albomda 12-13 əsar olur. Onların da 7-8-nin həm sözləri, həm də bəstələri mənimdir.

– **Sizin saatlarla oturub türkülər oxuduğunu söyləyirlər. Özünüz bu sənəti təkbaşına öyrənsəniz də, saysız-hesabsız şagirdlərinizin olduğunu deyirlər...**

– Mən üç saat, beş saat oturub fərqli musiqilər ifa edirəm. Sənətin cazibəsini bu müddətdə daha çox hiss etmək olur. O ki qaldı tələbələrimə, mən İstanbulda yox, Elaziğda tələbələrimə ifaçılıq, oxumaq dərsləri keçmişəm. Burada mənim 600-700 tələbəm olub. İndi onlara Türkiyənin dörd bir yanında rast gəl-

qaldı tələbələrimə, mən İstanbulda yox, Elaziğda tələbələrimə ifaçılıq, oxumaq dərsləri keçmişəm. Burada mənim 600-700 tələbəm olub. İndi onlara Türkiyənin dörd bir yanında rast gəlmək olar. Burda ilk xalq musiqisi ansamblını da mən yaratmışım, öz əllərimlə nağara, dəf, balaban, kamança düzəltmişəm.

**- Xarici ölkələrdə də möhtəşəm konsertləriniz olub.**


- Avropanın bütün şəhərlərində, üç dəfə Amerikada, iki dəfə Avstraliyada olmuşam. Hollandiya, Belçika, Avstraliya, Yunanistan və neçə-neçə ölkələrdə konsertlər vermişəm. Türkün olduğu hər yerdə isə bizi çağrırlar, biz də sazımı alıb gedirik...

**- Yolunuz açıq olsun...**

24.02.2012

**"Əldə etdiyim nailiyyətlər mənim yox,  
Azərbaycanındır"**

Müsahibimiz İtaliyanın Ozimo şəhərindəki Opera Sənəti Akademiyasının talabası, Vokalçılardın Bülbül adına IV Beynəlxalq Müsabiqəsinin və Vokalçılardın Roza Ponsel adına X Beynəlxalq Müsabiqəsinin qalibi, gənc vokalçı Cavid Səmədovdur.



#### Dönüş nöqtəsi

- Ailəmizdə müsiqiçi olmayıb, mən isə böyüyəndə memar olmaq istayırdım. Günərin birində Müslüm Maqomayev televizorda oxuyurdu, qəfildən oxumağa başladım: "Ey aziz anam, Azərbaycan!" Otaqdakıların hamısı mənə qariba baxışlarla baxdılar. Elə bil dəqiqləşdirmək istayırdılar ki, bu səs haradan galır - televizordan, ya məndən...

O zaman 16 yaşımvardı. Evdə qərara gəldilər ki, səsimi professionallar qiymətləndirsinlər. Dövlət Uşaq Filarmoniyasında Mobil Əhmədov səsimə qulaq asıb dedi ki, səsin baritondur. Sonra məni Opera və Balet Teatrının solisti Mürsəl Bədirovun yanına göndərdi. Maestro səsimə qulaq asıb dedi ki, səsin var.

Orta məktəbi bitirən ərafadə 4 ay hazırlasdım, notları öyrəndim, nəzəriyyə ilə tanış oldum, sənədlərimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına verdim. Qəbulda galəcək müallimim professor Elmira Quliyeva ilə yanaşı, xalq artistləri Fidan və Xuraman Qasımovalar imtahan götürürdülər. İmtahan verən 25 nafərin arasında yegənə mən oldum ki, üç qabiliyyət imtahanının üçündən də beş aldım. Hələ imtahanların naticlərini gözləyarkən öz-özümə xəyallar qururdum, gələcəkdə təhsilimi İtaliyada davam etdirmək barədə düşünürdüm.

Bir neçə ildən sonra onun dedikləri yerini alacaqdı. Ancaq o zamana kimi ömürlük xatırasına hakk olunacaq o qədər məraqlı hadisələr baş verəcəkdi ki...

## **Səhnədən lojaya qədər uzun məsafə**

– Musiqi Akademiyasında birinci kursu bitirdiyim vaxt Rostropoviçin hayatı yoldaşı, dünya şöhrətli opera müğənnisi soprano Qalina Vişnevskaya Bakıya galmışdı. Moskvada onun Opera İfaçılıq Mərkəzi var. Mərkəzin tələbələri Dövlət Filarmoniyasında konsert verəcəklər, mən də konserta bilet almışdım. Axşam Əməkdar artist Samir Cəfərov zəng etdi. (həmin opera mərkəzində təhsil almışdı). Dedi, elə indi Qalina Vişnevskaya ilə oturub söhbət edirik ki, bizim gənc vokalçılara dəstək lazımdır. Məsləhət bildi ki, sabah filarmoniyaya gələsən, səsinə qulaq asacaqlar.

Deyilən vaxtda filarmoniyada oldum. Operanın solistləri, tanınmış müsiqiciləri görəndə həyəcanım bir az da artdı.

Prezident Administrasiyasının şöbə müdürü Fatma xanım Abdullazadə, Qalina Vişnevskaya, Murad Adigözəlzadə lojada əyləşmişdilər. Oxudum. Qalina Vişnevskaya uca səslə dedi: Neça yaşı var? 18 yaşım olduğunu dedim. Sual verdi: Daha nə oxuya bilərsən? Başqa bir əsər də oxudum. Qalina xanım məni yena çağırıldı. Səhnədən lojaya qədər olan məsafə mənə çox uzun göründü. Düşünürdüm ki, görən mənə nə deyəcək, zalın reaksiyası necə olacaq? Qalina Vişnevskaya məndən soruşdu ki, Moskvada oxumaq istəyirsən? Bir il Musiqi Akademiyasında oxuyandan sonra bu taklifi eşitmək mənə çox masuliyətli və çatın göründü. Sözün doğrusu, heç cavab da vera bilmədim. Yerimə başqa adamlar cavab verdilər ki, ha. Qalina Vişnevskaya Fatma xanıma təraf döñərək soruşdu ki, dövlət kömək edəcək? Yaqın, başa düşmüdü ki, tələbəyəm, o imkanım yoxdur ki, Moskva kimi şəhərdə yaşayıb təhsil alım. Fatma xanım cavab verdi ki, ağar bayənirsinzsa, dövlət dəstək verəcək.

## **Bir görüşün tarixçəsi**

Dövlət gələcəyinə ümidi etdiyi gəncdən köməyini əsirgəmədi. Cavidin yolunun üstüne xeyirxah, qayğıkeş insanlar çıxdı. Bu insanlara və özünə güvənən Cavid Moskvaya yola düşdü. Ən böyük arzusu isə...

– Çox istayırdım ki, Müslüm Maqomayevi, heç olmazsa, yaxından görüm. Novruz bayramı ərafəsində Bakıdan bir hədiyyə aldım, Müslüm Maqomayevin ünvanını öyrənib oraya yollan-

dım. Qapının zəngini basdım, həyacanlı idim. Qapını Müslüm Maqomayevin hayatı yoldaşı, dünya şöhrətli opera müğənnisi Tamara Sinyavskaya açdı. Onu görəndə həyəcanım bir az da artdı. Çox səmimi şəkildə dedi ki, Maqomayev hazırda sizi qəbul edə bilməyəcək. Mən də birçə bunu dedim ki, azərbaycanlıyam, galmışam, Müslüm Maqomayevin Novruz bayramını təbrik edim.

Bu hadisənin üstündən 3-4 ay keçmişdi. Metroda gedirdim, birdən mobil telefonuma zəng gəldi. Səs olduqca tanış idi. Dedi ki, Müslüm Maqomayevdir danışan. Həyəcandan telefonu alımda tuta bilmirdim, əlim əsirdi. Dedi, sizinla görüşmək istəyirəm, evimi tanıyırsız? Tanıdığını dedim. Vaxt təyin etdi, sabah dediyi vaxtda o ünvana getdim. Yenə də qapı açılanda məni həyəcan bürdü. Qarşısında Müslüm Maqomayev dayanmışdı. Məni içəri davat etdi. O qədər səmimi idi ki, hərdən unudurdum ki, Müslüm Maqomayevlə danışıram. Oxumamışdan əvvəl birinci sualım bu oldu ki, siz məni necə tapdırınız? Məlum oldu ki, barəmdə bir neçə dəfə Müslüm müallimə danışıblar, onun üçün maraqlı olub ki, səsimə qulaq assın.

Özümlə opera CD orkestr ovkaları aparmışdım. Çatın bir ariya oxudum. Əvvəl özü dinmədi, Tamara xanım dedi ki, səsin var, amma səslə yox, ürəklə oxumaq lazımdır. Müslüm müallim xanımına diqqatla baxdıqdan sonra məndən soruşdu: "Azərbaycan" mahnısını bilirsən? Dedim xətrrimə dayırsız, hansı azərbaycanlı o mahnını bilmir? Durdu ayağa, royalın arxasına keçdi, başlaşıq oxumağa, həyat yoldaşı da bunu videoya çəkirdi. Mahnı qurtaranda xanımına dedi ki, bax gör musiqi haradan galır.

– Azərbaycandan.

O zaman Moskva təhsilimi bitirməyimə iki həftə qalmışdı. Həmin iki həftəni hər gün sahər saat 9-dan günorta saat 1-dək Müslüm müallimlə gedirdim. Dostlaşmışdım. Mənə çox şərəf idi ki, elə bir adamin inamını, etibarını qazanmışdım.

Müslüm Maqomayevlə bağlı Cavidin o qədər xoş xatirələri var ki, bu əziz xatirələri hayatı boyu qoruyub saxlayacaq...

## **İtaliyada belə bir məsalə var: səslə də irəli getmək olar...**

Yollar arzu kimidir, sonu görünmür. Bu dəfə yollar Cavidin Vokalçılardan Bülbül adına IV Beynəlxalq Müsabiqəsinə gətirib çıxarırlar.

– Birinci-ikinci turdan keçdim, amma üçüncü tura inamım yox idi. Simfonik orkestrlə heç vaxt oxumamışdım. Biləndə ki, Rauf Abdullayev kimi böyük bir müsiqçi ilə sahnəyə çıxacam, çox həyəcanlandım. Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operasından Mərdanın ariyasını və "Karmen" operasından Eskamillionun ariyasını oxuyurdum. Gənc vokalçı kimi müsabiqədən bir diplom almaq istayırdım ki, xatirə qalsın. Ancaq müsabiqəda birinci yera layiq görüldüm.

### **Dövlətimiz mənə böyük etimad göstərdi**

– Müsiqi Akademiyasının təmirdən sonra keçirilən açılışında iki vokalçı çıxış edirdi: mən və İtaliyadan dəvət edilmiş tenor. Açılışda cənab Prezident İlham Əliyev və onun xanımı iştirak edirdilər. Heç vaxt prezidentin qarşısında çıxış etməmişdim. Oxudum, hiss etdim ki, ifam bəyanıldı. Konsertdən sonra prezident mənə təbrik etmək üçün yanına dəvət elədi. Yaxınlaşdım, əlimi sıxıdım. Cəmi 21 yaşım vardi. Bu görüşdən sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə tövsiyə olundu ki, təhsilimi xarici ölkələrin birində davam etdirim. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm ki, İtaliyada təhsil almağıma imkan yaratdı. İtaliyada belə bir məsələ var: səslə də irali getmək olar. Ancaq ondan qabaq nə qədər insanların sənə inamı, etimadı olmalıdır. Dövlətimiz mənə belə bir etimadı göstərdi. Oxumağım üçün vəsait ayırdı, hətta harada oxumağımı seçməyi də öz öhdəmə buraxdırılar. Bakı Müsiqi Akademiyasının rektoru, professor Fərhad Badalbaylinin yanına məsləhətə getdim, o mənə beynəlxalq müsabiqələr laureati, vokalçı və bəstəkar Rizvan Sədirxanovla tanış etdi. Rizvan Sədirxanov indi oxuduğum Ozimo Akademiyasında təhsil almışdı və məsləhat bildi ki, təhsilimi orada davam etdirim. O ərafədə Rizvan müəllim İtaliyaya getdi, mənim də bir DVD-mi (J.Bizenin "Karmen" operasında oynadığım Eskamilio rolu) özü ilə apardı. Mənə akademiyaya qəbul etdilər.

### **"Məhabbat eleksiri" operası ilə debüt**

– Təhsil aldığım Ozimo Akademiyası har il 8-10 konsert verir. Əgər ildə bir konsertdə iştirak edirsənsə, böyük işdir. Keçən il 8 konsertdə, bu il 10 konsertdə iştirak etdim. Mənə "Akademi-

yanın bayrağı" deya çağırırdılar. Birinci kursun sonunda mən qədim Qubbio şəhərinin Roman teatrına dəvət etdilər. "Məhabbat eleksiri" operasını öyrənmək üçün mənə 25 gün vaxt verdilər. Operanı əzbər bilmək lazımdı. 18 günde bu operanı öyrəndim, müqavilə bağladıq, opera mövsümünün açılışında həmin tamaşa da əsas rollardan birini – Belkorenin partiyasını ifa etdim. O zaman 22 yaşım vardi və bu mənim operada debütüm idi.

2009-cu il oktyabrın 12-də Bakı Musiqi Akademiyasında dirigör Azad Əliyevin başçılığı altında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə ilk solo konsertim oldu.

Konsertin videoyazısını Youtube saytında yerləşdirdim, məni bu il – 27 aprel – 2 may tarixlərində İtaliyanın Matera şəhərində keçirilən Vokalçılardan 10-cu Roza Ponsel adına Beynəlxalq Müsabiqəsinə dəvət etdilər. Müsabiqədə 300 nəfər vokalçı iştirak etdi. 100 baldan 98 bal toplayaraq birinci yeri qazandım.

Yenə də həyəcan, sevinc... Bu hisləri hər dəfə yaşamaq və təkrar yaşamaq çatın olduğu qədər də, xoşdur...

– Mən öz üzərimdə çox böyük məsuliyyət hiss edirəm. Dünyanın tanınmış opera sənəti ustalarından Raina Kabaivans-kaya mənim haqqımda Azərbaycana məktub göndərmişdi. Məktubda yazılımışdı: "Hörmətli Azərbaycan, bu gün Cavid Səmadova kömək edirsiniz və kömək edin. Sabah Cavid Səmadov sizə kömək edəcək". Bu sözləri özüma fəxr kimi yox, missiya kimi qəbul edirəm. Bu mənim nailiyyətim deyil, dövlətimizin nailiyyətidir.

Cavid bu il Qəbələdə keçiriləcək II Beynəlxalq Müsiqi Festivalına da dəvət alıb...

– Həmin festivalda iki konsertdə iştirak edəcəyəm. Biri simfonik, o biri kamerası musiqisi axşamında. İnanıram ki, ölkəmizi layiqinçə təmsil edəcəyəm.

Biz də inanırıq, çox inanırıq ki, Cavid Səmadov Azərbaycan musiqisini dünyada layiqinçə təmsil edəcək. Gənc vokalçıya həyəcan və sevinc dolu anlar arzulayıraq.

02.07.2010

## Qeyri-adi pianoçu barədə adı yazı



O, gözünün nurunu itirandən sonra meylini musiqiyə saldı...

O, dünyaya ruhun və səsin gözü ilə baxdı...

O, dünyanın kala-kötür yollarında gözünün işığı ilə yox, ürəyinin işığı ilə irəlilədi...

O, böyüklüyü və nikbinliyi ilə hər zaman insanların dostuna, sirdəşinə, qardaşına çevrildi...

Azərbaycan Dövlət Radio və Televiziyanının Əhməd Bakıxanov adına Xalq Çalğı Altları Ansamblının pianoçusu, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Gözdən Əlil Uşaqlar üçün 38 sayılı 11 illik musiqi məktəbinin müəllimi Zaur Rüstəmovun pianodakı ifaları bənzərsiz musiqi nümunələridir. Onu siz də yaxından tanıyın...

Zaur Rüstəmov öz taleyindən, sənətdən və bir də ömrünü başa vurub, kökdən düşmüş pianinolardan danışdı:

— Əslən gəncəliyim. Babalarım bay olublar. Ata-anamın yeganə oğul övladıym. 10-11 yaşında bir gözümün nurunu, 13-14 yaşında ikinci gözümün nurunu itirmişəm. 1960-cı ildə atam manı Bakıya müalicaya gətirdi. Əməliyyat uğursuz alındı, ağır günlər yaşadı... Sonra tanış-bilişlər maslahat gördülər ki, manı gözdən əlillərin musiqi məktəbinə qoysunlar. O zaman bu məktəb Buzovnada yerləşirdi. Manı ora apardılar. 1963-cü ildə göz işığını tamamilə itirdim. Meylimi musiqiya saldım. Gözdən əlil insanlar, ümumiyyətlə, musiqiya, səsə çox bağlı olur. Radio-da Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Altları Ansamblında Zaur Əliyev adlı bir pianoçunun ifası qəlbimə yol tapdı. Onun sənətinin pərəstişkarına çevrildim.

Zaur növbəti yay tatilinə gedəndə atasından xahiş edir ki, ona pianino alınsın. Atası onun arzusunu yerinə yetirir.

— Başladım özüm özümlə məşgül olmağa. Zaur Əliyeva qu-

laq asıldım, dinladıklarımı oturub düşünmədən pianoda çalışdım. Qısa müddətdə pianoda çalışmağı öyrəndim. Elə bil ana-dangalma pianoçu olmuşam. 1968-ci ildə Bakıda keçirilən Cənubi Qafqaz musiqi festivalında "Şur" muğamını ifa edib birinci yera layiq görüldüm...

1969-cu ildə respublika üzrə keçirilən "Oxu tar" müsabiqəsində isə Zaur Rüstəmov birincilik qazanır və onun ifası münsiflər heyatının sədri Əhməd Bakıxanovun diqqatindən yayınmış...

— Əhməd müəllim mənimlə tanış oldu, ünvanını verib dedi ki, biza gələrsən. Evlərində çalğıma qulaq asdı, özü ilə manı ansambla apardı. Yadimdadır, Həbib Bayramov, Zeynəb Xanlarova orada idilər. Məni onlara təqdim etdi, dedi ki, Zaur Əliyev olmayıanda pianinonu bu Zaur çalacaq. Bir şey çalmağımı xahiş etdilər, man də "Segah" çaldım. Zeynəb xanım ağlayıb qucaqladı manı. Zeynəb xanım böyük sənətkar olduğu kimi, həm də olduqca həssas insandır.

Zaur Rüstəmov böyük səbirsizliklə bu ansamblda çalışacağı günü gözləsə də, arzuları puç olur...

— Əhməd Bakıxanov olduqca nacib insan idi. Bir gün məni yanına çağırıldı. O qədər gözəl insan idi ki, ona deyilən sözləri dilinə gətirmək istəmirdi. O, sovet hökumətinin müəyyən xüsusiyyətlərini təqdim etdi, manı başa saldı ki, televiziyyada ansambla çalışmasına icazə vermirlər. Bundan sonra məni radioya aparıb ifamda "Şur" və "Segah" muğamını lenta yazdırdı. Bütün bunlar onu sarsıdır və o bir müddət sənətdən uzaqlaşır...

### Sənətdən ayrı illər

— 1972-ci ildə pianino çalmağın daşını atdım, hər şeydan küsdüm. O zaman mən kirayadə yaşayırdım. O vaxtı pulla, bəlkə də, 8-10 min manat dayarı olan çoxlu not kitabları, plastinkalarım vardı — Bethovendən tutmuş Azərbaycan bəstəkarlarının əsərlərinə, operalara qədər. Yayda tatilə gedib-qayıdanda onların heç birini tapmadım. It-bata düşmüdürlər. Bir tərəfdən də bu zərbəni aldım. Dedim, kimin üçün ifa edirəm? Bir müddətdən sonra toyrlara getməyə başladım. Gah qarmon

çalırdım, gah sintezator. Ta 1999-cu ilə kimi... 1999-cu ildə gənclik dostum tarzən Məmməd Ağasıyev məni axtarıb tapdı, "Qönçə" ansamblını yaratdığını söylədi və dedi ki, ansamblda pianoçu yoxdur, onlara kömək edim. Sözün düzü, çox çatınlılıkla bu təklifi qəbul etdim. O ansamblda 2001-ci ilə kimi işlədik, 2001-ci ildən bu günə kimi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıram.

Pianoda müğamlarımızı, xalq mahnlarıımızı yüksək peşəkarlıqla və özünəməxsus xallarla ifa edən Zaur Rüstəmov dünyasını dayışmış mənəvi müəllimindən – Zaur Əliyevdən də danışdı:

– Pianoda müğam ifa etmək çox çatındır. Allah rəhmət eləsin Zaur Əliyeva, böyük sənətkar idi, mən onun sənətini çox yüksək qiymətləndirirəm. Çox böyük pianoçu idi. Xalq mahnlarını, müğamları ansamblda pianoda ifa etmək Zaur Əliyevin adı ilə bağlıdır. Ondan əvvəl Mahmud Əliyev, Rüxsara Mirzəbəyova pianoda müğamları ifa ediblər, ancaq ansambl üçün ən gözəl harmoniya, akkord, ikiəlli müğam çalmaq Zaura maksusdur. Mən onun ifasından bəhrələnmişəm. Eyni zamanda pianoda bütün müğamları çalmaq mümkündür. Ancaq onun öz yolu var, gərək o yolu tapasan. Allah Vaqif Mustafazadəyə rəhmət eləsin, böyük cazmen, əvazolunmaz musiqiçi idi. Mən ona qulaq asanda arada müğam gəzişmələrində Zaur Əliyevin "barmaqlarını" duyurdum. Bir dəfə radioda Vaqif Mustafazadədən veriliş hazırlamışdilar. Bəstəkar Rəşid Şəfəq dedi ki, Vaqif Mustafazadə Zaur Əliyevin yanına gedirdi, ondan pianoda müğam ifa etməyi öyrənirdi. Zaur Əliyev Asaf Zeynallı adına Musiqi Məktəbini, Dövlət Konservatoriyanın bastakarlıq və nazariyyə fakültəsini bitirmişdi. Radionun fondunda onun ifasında təkrarsız müğamlar qalıb. Zaur böyük sənətkar idi. Mən hamisə onun ruhuna dua edəcəyəm, əgar o olmasaydı, onun sənəti olmasaydı, balkə də, indi mən də olmazdım.

### Kökən düşmüş piano

– Əhməd Bakıxanov deyirdi ki, piano ansamblda təkanverici qüvvə rolunu oynayır. Ansamblda bütün alətlərdən iki-üç

dənə olur, amma piano bir dənə olur. Piano həm gözallık, həm harmoniya yaradır. Çünkü piano bir ansambl, bir orkestri əvəz edir. Çox təəssüf edirəm ki, bu gün pianoların əksəriyyəti kök-dən düşüb. Sovet vaxtı çoxlu piano kökləyən ustalar vardı. Onlar pianonu gözəl kökləyirdilər. Gözəl piano kökləyən, deyərdim ki, dünya səviyyəli Lev Sergeyeviç vardi, sovet vaxtı onu Almaniyaya, Ruminiyaya, Hollandiyaya dəvət edirdilər. Hazırda Moskvada yaşayır. Aleksandr Semyonoviç isə indi Amerikada yaşayır. Odur ki yaxşı piano kökləyən ustalar yoxdur. Pianoda 400-500 sim var, bunlar hamısı köklənməlidir. Kök düz olmayanda ifaçıya da ləzzət eləmir.

İnsanları səsi ilə duyan Zaur Rüstəmov deyir ki, səs insanların pasportudur – biz dünyaya ruhumuzun gözü ilə baxırıq.

### Şükürlü adam

– Allahımdan çox razıyam, iki qızım, iki oğlum, iki nəvəm var. Həyat yoldaşım mehriban, alicanab bir qadındır. Mən həm də o mənada xoşbaxtəm ki, yaxşı dostlarım var. 47 ildir musiqi ilə yaşayıram, balalarımı musiqi ilə böyütmüşəm. Əgar insanlar mənim ifamdan zövq alırlarsa, o mənim üçün böyük sevincdir.


Zaur Rüstəmov sözünə ara verib royalin arxasına keçir. Barmaqları şırmayı dillər üstündə rəqs edir. Analar kimi zərif, analar kimi hassas bir ifa ətrafa yayılır. Cahangir Cahangirovun "Ana" mahnısı Zaur Rüstəmovun ifasında canlanır, nəfəs alır. Məhz onun ifasında bu musiqinin hər yerda səslənməsini istəyirsən.

60 yaşıını yola salmış Zaur Rüstəmov öz taleyini yaşayır. 30 ilə yaxındır Gözdən Əlil Uşaqlar üçün 38 sayılı 11 illik musiqi məktəbində dərs deyir, ansamblda çalışır, arabir yolunu səs-yazma studiyalarından salır.

Hər zaman qeyri-adilik axtarsaq da, hərdən nadir və maraqlı insanları vaxtında və qədərində qiymətləndirməyi bacarmırıq. Pianoçu Zaur Rüstəmov qayğıya daha çox ehtiyacı olan sənət adamlarından biridir. Talasək, talasək ki, geçikməyək...

22.10.2010

## 138 illik səhnə həyatı



### 10 mart Milli Teatr Günüdür

1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zardabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adigözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin "Lənkəran xanının vaziri" əsəri Bakı Realni Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın asası qoyuldu.

Teatra getmək da, teatra baxmaq da, hatta teatr haqqında düşünmək də maraqlıdır. Odur ki milli teatrimizin keçdiyi yola nəzər salmamış teatr tarixinə qısa bir nəzər salaq.

### Böyükələr üçün məktəb – teatr

Teatrin vətəni qədim Yunanistan olsa da, tezliklə yunan dilində "tamaşa yeri" mənasını verən teatr bütün dünyaya yayıldı. Teatri çox sevən yunanlar onu həm də "böyükələr üçün məktəb" adlandırdılar. Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzü verdikcə ilk tragediyalar adlanan pyeslər yaranırdı. "Tragediya" sözü isə yunanca "keçilər mahnısı" deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kaskin mübarizə, onların iztirabları, faciası təsvir edilirdi. Gülməli səhnəciklərdən

# TEATR VƏ KİNO

isa şan və mazali pyeslər – komediylər yarandı. Yenə də yunan sözü olan "komediya" "şən sakinlərin mahnisi" deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müallifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyalrla mükafatlandırıldılar.

Teatr sonralar qədim Romada, Şərqi ölkələrində – Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr icimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İstututunda birləşdi.

Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Kongres iştirakçıları belə qərara gəldilər ki, martın 27-də ilk dəfə dünya teatr xadimləri bir araya toplandığı üçün həmin gün Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.

Balka də, təsadüfdür, balka də, təsadüf deyil, Beynəlxalq Teatr Günü da, Azərbaycanda Milli Teatr Günü da mart ayının payına düşür.

#### ***Milli teatrımızın anları...***

1873-cü ilin 10 martında "Lənkəran xanının vəziri" tamaşası Bakıda sahnəyə qoyuldu...

1875-ci ildə Qubada, 1879-cu ildə Şəkida, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərilir...

1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında "Tağıyev teatrı" kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir sahifa açdı.

1896-ci ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi...

1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı...

1906-ci ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti quruldu...

1908-ci il yanvarın 12-də Bakıda ilk milli opera – Ü.Hacibaylinin "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycanda professional musiqili teatrın əsası qoyuldu...

1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı...

1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradıldı... Teatr tariximizlə bağlı kifayat qədər belə faktlar var...

#### ***Akademik Milli Dram Teatrı***

... Böyük sənət məbədimiz – Akademik Milli Dram Teatrı teatr tariximizi özündə yaşıdır. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Safa", "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nazidindəki teatr dəstələrili, həmcinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdürüyyəti" şəklində tamaşalar verən teatr 1919-cu ildən Dövlət Teatrı statusu ilə fəaliyyətə başlayır.

Sonrakı dövrda mədəniyyət və incəsənət sahəsində Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Ərəblinski və digər sənət fədailərinin şəxsi təşəbbüsleri, yorulmaz zəhməti sayasında Azərbaycan teatrı öz simasını formalaşdırmağa başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi böyük zəhmətlər, səylər və fədakarlıqlar nəticəsində təşəkkül tapır.

Mirzəağa Əliyev, Sıdqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbarov, Adil İsgəndərov, İsmayıllı Dağıstanlı, İsmayıllı Osmanlı, Möhsün Sənəni, Rza Təhmasib, Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədiri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kəzim Ziya, Məmmədəli Vəlixanlı və onlarla başqları öz fədakarlıqları və sənətkarlıqları ilə milli teatrımızın inkişafında məsilsiz xidmətlər göstərirler.

Teatr Texnikumu, M.Əliyev adına İncəsənət İstututu (indiki Mədəniyyət və İncəsənət Universiteti), Təqnid-təbliğ və Tədris teatr-studiyalarının divarları arasından peşəkar sahnəyə Ağasadıq Gəraybəyli, Tofiq Kazimov, Mehdi Məmmədov, Həsənağa Turabov, Hökuma Qurbanova, Şəfiqə Məmmədova və neçə bu kimi möhtəşəm simalar çıxdılar. Bir qismi Moskvada təhsil alan, oranın son dərəcə teatral mühitində "bişib" vətəninə dönen bu sənətkarların, o cümlədən adlarını çəkmədiyimiz aktyor və re-

jissorların əksariyyətinin istedədi, bacarığı keçmiş SSRİ və hətta dünya məqyasında tanınmağa layiq idi və tanındı da. Bu illərin repertuarında milli əsərlərlə yanaşı, xarici ədəbiyyat nümunələri də uğurla təqdim olunurdu. M.F.Axundzadənin, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlıının, H.Cavidin, S.Rəhmanın, I.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan Akademik Milli Dram Teatrı, müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Qaldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Mitterlinkin, Balzakın, H.Heynenin, Volterin, A.Ostrovskinin, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərini repertuarına daxil edib. Ötan əsrin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada tamaşalar verən teatr dövlət statusu alıqdən sonra dünyanın bir çox ölkələrində qastrollarda olub.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkə mədəniyyətinin əsas tərkibi olan teatrların işinə xüsusi önəm verilib.

Üstündən 138 il keçəndən sonra rejissor Vaqif İbrahimoglu Akademik Milli Dram Teatrında "Lənkəran xanının vaziri"ni səhnəyə çıxarmağa hazırlanır. İnşallah tamaşa hazır olanda bu barədə sizə ətraflı məlumat verəcəyik.

Bu gün isə ölkəmizdə 27 dövlət teatrının fəaliyyət göstərəsi teatri sevməyimizdən, hələ də teatrın cazibəsində olmayızdən xəbər verir. Teatr aləmində çalışan, milli teatrımızın ənənələrini sevə-sevə yaşadan hər kəsi təbrik edirik. Alqış səslərini eşidirsinizmi?

11.03.2011

## Bir əsrə sığmayan Adil İsgəndərov

Böyük yaddaş, böyük zövq, böyük sevgi sahibi Adil İsgəndərov XX asır Azərbaycan teatrının zirvəsində qərar tutub. Bu zirvədən milli teatrımızın ümumi manzərəsi aydın və işıqlı görünür.

Mayın 5-də Akademik Milli Dram Teatrında milli teatr sənatinin görkəmli xadimi, aktyor, rejissor, pedagoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureati Adil İsgəndərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tantənəli yubiley gecəsi keçirildi.



Gecəni Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Valiyev açaraq Azərbaycan teatrının ən parlaq, ən istedadlı nümayəndələrindən biri, Azərbaycan teatr sənəti yaşadıqca yaşayacaq Adil İsgəndərovun xatırı işığına yiğişanları salamladı. Qeyd etdi ki, Adil İsgəndərov Azərbaycan teatrını inkişaf etdirərək məbad səviyyəsinə qaldıran rejissorlardan biri olub. Onun Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar milli teatrımızda yeni sahifə açıb və bütövlükdə Azərbaycan teatrının inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, teatrşunaslar, sənətşunaslar 1938-1960-ci illəri milli teatrımızın qızıl dövrü adlandırırlar. O illərdə Adil İsgəndərovun quruluş verdiyi hər bir tamaşa əsl sənət nümunəsi kimi teatr tariximizin şanlı sahifələrini yazıb. Natiq çıxışında Adil İsgəndərovun quruluş verdiyi tamaşalar arasında özünəməxsus yeri olan "Vaqif" tamaşasından söz açdı. Qeyd olundu ki, 1938-ci ildə Səməd Vurğunun "Vaqif" dramını tamaşaşa qoyan Adil İsgəndərov geniş bədii ümumilişdirmələr, tipik xarakterlər və mizanlar, xalq drama mənasında xas əzəmatlı səhnələrlə zəngin olan "Vaqif" tamaşası ilə Azərbaycan səhnəsində bir inqilab etdi.

*İllər keçəcəkdi, stalinizmin tügyan etdiyi bir dövrdə milli ruhda yazılıan və milli ruhda səhnəyə gətirilən "Vaqif" iki dəhinin - Səməd Vurğun və Adil İsgəndərovun birgə işi, birgə nailiyyəti, birgə uğuru kimi Azərbaycan teatrının nadir incilərindən birinə çevriləcəkdi.*

1949-cu ilda Adil İsgəndərov dünya dramaturgiyasına müraciət edir və V.Şekspirin "Otello" əsərini səhnələşdirir. Onun quruluş verdiyi "Otello" dünya teatr xəzinəsindən olan "Otello"larla bir səviyyədə dayanır və sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir.

Nazir müavini Adil İsgəndərov yaradıcılığından danışarkən onu da qeyd etdi ki, sənətkar, ömrünün son illərinə qədər qurmaq, yaratmaq həvəsi ilə yaşayır. Adil İsgəndərov məktəbinin bu gün də mövcud olduğunu, sonuncu tələbələri olana qədər də mövcud olacağını və teatr tarixində bu məktəbin həmişə yaşayacağını deyən nazir müavini sənətkarın görkəmli aktyor kimi yaratdığı obrazlar qalereyasından da danışdı: "Onun yaratdığı obrazlar bitkin və mükəmməl idi. Mən həmişə Adil İsgəndərov haqqında düşünəndə gözlərimin önüne onun "Axırıncı aşırım" filmində yaratdığı Kərbəlayı obrazı canlanır: ötkəm, bütöv, səsində, hərakatında bir amirlik olan, dediyindən dönməyən, son dərəcə parlaq bir şəxsiyyət. Adil İsgəndərov həm də böyük yaddaş, böyük zövq, böyük sevgi sahibi idi. Bu sevginin ünvanı bütövlükde Azərbaycan idi. Qədirbilən xalqımız bu gün o sevgini yaşadır. Adil İsgəndərov məktəblərdə, teatrarda, insanların qəlbində, xatırında, yaddaşlarda yaşayır".

Gecədə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azar Paşa Nemat çıxış edərək Adil İsgəndərovu yeni Azərbaycan teatrının banisi kimi qiymətləndirdi. Adil İsgəndərovla Azərbaycan teatrında yeni bir dövrün başlandığını bildirdi. Sənətkarın milli teatrımızın inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək onuna bağlı xatırələrini bölüşdü.

Adil İsgəndərovun lət yazısı səsləndirildi: "Teatr milli dramaturgiya olmadan yaşaya bilməz. Həm klassik, həm də tə-

cüma əsərləri onun yerini vermez. Mirza Fatali Axundov, Əbdürəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Hüseyn Cavidin əsərlərindən sonra teatrın səhnəsi birdən-bira boşaldı. Cəfər Cabbarlıdan sonra səhnədə üç ilə yaxın heç nə olmadı. Teatr müəllif axtarırdı. Yeni əsərlər gözləyirdi".

*Adil İsgəndərov teatra yeni dramaturqlar calb edir, milli ruhlu əsərlər gözləyirdi. S. Vurğunun "Vaqif", "Fərhad və Şirin", V. Şekspirin "Otello", N. Hikmatın "Türkiyədə" əsərlərini tamaşaşa qoyan rejissor səhnəyə həyatlılıq və orijinallıq gətirmişdir.*

Gecənin aparıcısı, sənətşünaslıq doktoru, Əməkdar incəsənat xadimi, professor Məryəm Əlizadə Adil İsgəndərov yaradıcılığı baradə gecə boyu iştirakçılara ətraflı və dolğun məlumat verdi. Məryəm xanım çıxışında Adil İsgəndərov yaradıcılığının mərhələlərindən, Adil İsgəndərovun teatra olan sevgisindən danışdı.

Adil İsgəndərov teatrı xalqa sevdirə bildi. Tamaşaçı onun sisində sənət və sənətkarın alçatmaz olduğunu hiss etdi. Adil İsgəndərov aktyoru adılıkdan qeyri-adiliyyə kimi yüksəldə bildi. Bütün bu uğurların arxasında isə Adil İsgəndərov şəxsiyyəti dayanırdı. Onun şəxsiyyətinin, böyüklüğünün sayəsində o dövrdə Azərbaycan teatrının bir çox görkəmli aktyorları represiya qurbanı olmaqdan xilas ola bildilər.

*Ömrünün böyük bir hissəsi teatrla bağlı olsa da, Adil İsgəndərov 1966-1974-cü illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləyir. Azərbaycan kinosuna da öz töhfələrini verir. Canında-qanında olan milli ruh bu dəfə filmlərimizdə açıq-aydın hiss olunur. Onun rəhbarlığı ilə Azərbaycan kinosunun ən gözəl nümunələri yaranır. O, kino aktyoru kimi "Qara daşlar", "Uzaq sahilərdə", "Axırıncı aşırım", "Dərvish Parisi partladır", "Arxadan vurulan zərbə" və s. filmlərdə yaddaşalan roller yaradır. "Əhməd haradadır?" filminə quruluş verir.*

Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının iştirakı ilə "Vaqif", "Otello", "Şeyx Sənan" tamaşalarından parçalar nümayış olundu. Görkəmlı sanatkarın nadir səs yazıları səsləndirildi.

Xatırladaq ki, yubiley gecəsinin ssenari müəllifi Akademik Milli Dram Teatrının adəbi hissə müdürü, Əməkdar incəsanat işçisi Atababa İsmayılov, rejissor Rövşən Almuradlı idi.

Adil İsgəndərovun 100 illik yubileyi də beləcə tarixin yadına köcdü. Ancaq Adil İsgəndərov kimi şəxsiyyətlər zamana sığdır. Adil İsgəndərov Azərbaycan teatrının an böyük hadisəsi kimi daima xatırlanacaq, yad ediləcək, anılacaq.

11.05.2011

## Gülüş kralı

1973-cü il dekabrın 9-da müsələrlərinin "Gülüş kralı" adlandırdıqları Lütfəli Abdullayev 59 yaşında dünyasını dəyişdi. Ölümündən 37 il keçməsinə baxmayaraq, o yaşayır. Rolları, xoş xatırları ilə...

O, sanatkar kimi çox xoşbaxt idi. Ömrü boyu sahnəyə alqışlarla gəldi, sahnədən alqışlarla getdi...

O, aktyor kimi çox istedadlı idi, irili-xirdə bütün rolları qıtbə doğurdu...

O, təraf-müqabil kimi avazsız idi. İstənilən tamaşaonda onuna oynamaya sənət dostlarına şərəf gətirirdi...

O, insan kimi bütöv idi, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayırdı...



...Bütün bunlara görə Allah-taala sevdiyi bəndəsini xoş bir gündə, 1914-cü il martın 22-də Novruz bayramında dünyaya gətirmişdi. Özü də adı bir makanda yox, dünyanın gülüş ocaqlarının birində – keçmiş Nuxada, indiki Şəkidə. Günlərin birində o, gülüşünü də götürüb yola çıxacaqdı və bu yol onu elə bir zirvəyə aparacaqdı ki, Lütfəli yaşıdan, milliyyətindən asılı olmayaraq, bütün insanları güldürəcəkdir. Hətta gülüşü oğurlanmışları da...

Xalqına, millətinə gülüş baxş edən, roldan-rola dəyişən, başqalaşan Lütfəli Abdullayevin bütün rolları bənzərsiz idi. "Köhnə dudman"da Tağı, "Çıçaklılanan arzular"da Nadir, "Dərviş Məstəli şah"da Qulamalı, "Hacı Qara"da Hacı Qara, "Beş manatlıq galin"da Möhsün, "Gözün aydın"da Qəhrəman, "Hardasan, ay cavənlilik"da Qüdrət Səda, "Axırı yaxşı olar"da Cabbar və neçəneçə belə saysız-hesabsız rollara, obrazlara o hayat vermişdi.

Lütfəli Abdullayev sahnədə möcüzələr yaratdığı kimi, həm də gözəl kino aktyoru idi. Kinoda ilk uğurlu rolunu rejissorlar Rza

Tahmasibin va Nikolay Leşşenkonun 1945-ci ilda lenta aldıqları "Arşın mal alan" filmindəki Vəli rolu olsa da, "Əhməd haradadır?"da Zülümov, "Ulduz"da Məhəmməd, "Qəribə əhvalat"da Kefçilov, "O olmasın, bu olsun"da Baloğlan rolları milli kinomuzun çox sevilən obrazlarına çevrildi.

Onun ömrünə haradansa, bəlkə, elə göylərdən qəribə bir işq səli axmışdı. O da səxavətlə bu nurdan ətrafindakılara paylayırdı.

Söz vaxtına çakar, 1999-cu ilin soyuq dekabr günlərindən biri idi. Lütfəli Abdullayevin evində onun ömür-gün yoldaşı Sevda xanım Pepinova kövrək, şirin xatirələrini, öz həyat hekayəsini özünəməxsus təmkinlə mənə danişirdi.

**Haşıya:** İllər keçib gedib, Sevda xanım dünyasını dəyişib, ancaq onun danişdiği xatirələr yaşayır, həm də onları yaşıdır. Bu xatirələr ekranda gördüyüümüz, sevdiyimiz Lütfəli Abdullayevin görünməyən tərafları haqqında ən gəcək həqiqətlərdir. Böyük sənətkar və böyük insan haqqında əsl həqiqətlər. Sevda xanım "O, tək yaxşı insan yox, həm də yaxşı ər, arxa, yaxşı dost, yaxşı ata idı", – deyərək həyat hekayətini danişmağa başladı.

### *İlk görüş*

– Müharibənin ağır illəri idi, əhali ərzaq səridən korluq çəkirdi. O vaxtlar incəsənat adamlarına "propusık" verirdilər ki, yeməkhanada pulsuz yemək yesin. Anam Xurşid xanım Ağayeva incəsənat adamı olduğuna görə onun da belə bir güzəştü vardı. Anamın yerinə yeməkhanaya həmişə mən gedərdim. Bir neçə dəfə biz onunla eyni stolda oturub yemək yedik. Söhbətlərimizin birində dedi ki, Musiqili Komediya Teatrında işləyir. Mən teatr həvəskarı idim, ancaq o vaxtacan bilmirdim ki, Azərbaycanda belə bir teatr da var. Növbəti görüşlərin birində o mənə dəvətnamə verib "Ürəkçalanlar" komediyasının premyerasına davat etdi. Bir müddətdən sonra aramızdakı sevgidən ailəmiz xəbər tutsa da, aktyor olduğuna görə bu işə razılıq vermadılar.

### *"Lütfəli mərd idı"*

**Haşıya:** Yadimdadır, Sevda xanım Pepinova söhbətinə bir anlıq ara verdi. Cavanlıq taravətinə hələ də qoruyub saxlayan

gözal siması, uşaq gözləri kimi saf, duru gözləri bir andaca doldu. Söhbətinə davam etdi:

– O zaman ailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bay Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz "xalq düşməni" ailəsi sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüz ki, xalq düşmənin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç naya baxmadı. Onun belə mərdliyi mənə hər şeydən aziz idi.

Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-ci ildə baş tutdu. Bu illər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətinə aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, aila qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icaza vermadı ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı.

Nanəm iki il ərzində Lütfəlidən o qədər hörmət gördü ki, rəhmətə gedəndə dedi ki, sandən arxayı gedirəm. O, sözün əsl mənasında, kişi idi. Həm ar kimi, hər arxa kimi, həm dost kimi.

### *Ciddi insan*

Səhnədə hər kəsi güldürməyi bacaran böyük aktyor, görəsən, həyatda necə idi?

– Lütfəli həyatda çox ciddi insan idi. Onun hayatındaki obrazı ilə sahnə obrazı heç vaxt düz gəlməzdi. Özü deyərdi ki, mən yas yerinə getməkdən çəkinirəm. Maclisa girən kimi hamı başlayır gülməyə, yas yaddan çıxır, qalıram pis vəziyyətdə. Toya getməkdən də xoşu gəlməzdi, deyirdi, toya gedəndə hamı deyir, gülməli bir söz daniş. Mən də sahnədə aktyoram, həyatda aktyor deyiləm ki. Lütfəli öz dostlarının əhatasında xudmani maçlıları xoşlayardı.

Sevda xanım danişirdi ki, milyonlarla tamaşaçısı olan aktyorun barmaqla sayılıcəq qədər dostları vardı: Şəmsi Bədəlbəyli, Süleyman Rüstəm, Şixəli Qurbanov, Başir Səfəroğlu, Vasif Adıgözəlov və bir də Bəxtiyar Vahabzadə.

**Haşıyə:** illər sonra bu dostlardan yalnız biri sağ qalmışdı: Xalq şairi Bəxtiyar Vahabzadə. Yaxşı yadımdadır, ömrünün son illeri idи. Lütfəlidən danışib uşaq kimi ağladı. Əsl dost kimi...

Yenə Sevda xanımın söhbətinə qayıdaq. Lütfəlinin dostlarının arasında Bəşir Səfəroğlu da vardi. O Bəşir Səfəroğlu ki, xoş bir təsadüf onu sahnəyə gətirdi.

– Bəşir avvallər bizim "Pobeda" maşınımizi sürərdi. Lütfəli Bəşirin çox istedadlı olduğunu görüb rayonlara qastrola gedəndə ona da tamaşalara rol verərdi. Çünkü o bütün rolları azbərdən biliardı.

Günlərin birində Lütfəli Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyliyə deyir ki, hazır aktyorumuz var, istəyirsiniz? O vaxtdan da Bəşir sahnəyə gəldi və böyük aktyor oldu...

#### *Mən anadangalma aktyoram*

**Haşıyə:** Sevda xanım xatırələrini açıb söylədikcə nurlu siması bir az da nurlanırdı. Lütfəli həmisi deyərmiş ki, mən anadangalma aktyoram. Şəmsi İsa (Şəmsi Bədəlbəyli – red.) deyərdi ki, sən Allah fikir ver, Lütfəli rolunu azbərləsin. Məşqə gəlir, rolunu azbərdən bilmir. Lütfəli də mənə deyirdi ki, sən Şəmsinin sözüna baxma, rolu azbərləməzələr, gərək o, ürakdən gəlsin. O, ömründə oturub söz azbərləməzdidi. Hərdən ərəb əlif-bası ilə cib dəftərcəsinə qeydlər edərdi. Rolunu da ancaq məşq zamanı öyrənərdi.

#### *Bir xatırənin işığı*

O özünü bir sənətkar kimi xoşbəxt sayırdı. Çünkü üzərində Allahın nazarı vardi. Bunu hayatı boyu sinamışdı. Ətrafindəki insanlar da buna əmin idilər.

Sevda xanım danışındı ki, bir dəfə onları İsləmili rayonunun ucqar bir kandına qonaq aparmışdılardı. Ev yiyəsi dedi ki, bir bulaq var, gedək ora. Qonşular dedilər ki, bəs o bulaq çoxdan quruyub. Lütfəli inad etdi, dedi ki, gedəcəyik, vəssalam! Yiğisib getdik. Ora çatanda gördük ki, bulaqdan şırhaşırla su axır. Hami mat-məəttəl qaldı. Sonra mənə deyirdi ki, o vaxt ürəyimdə tutmuşdum ki, mən xoşbəxtəmsə, bulaqdan su gələcək...

#### *Onun hobbisi yaxşılıq etmək idi*

– Maaş gündündə evə gələndə, deyərdim, ay Lütfəli, hanı maaşın? Deyərdi filankəsin çatinliyi vardi, ona vermişəm. Çox genişqalıblı adam idi Lütfəli. Teatrda elə adam olmazdı ki, ona al tutmasın. Qastrola gedəndə bütün tanış-bilişə pay gətirərdi. Bəlkə, ona görə də onun simic adamlardan acığı galərdi.

Lütfəli uşaqları çox istəyirdi. Əvvəldən deyərdi ki, uşaqlara qarşı məndən ciddilik gözləmə, necə istəyirsən, elə də tərbiyə et. Mən onlara qarşı ciddi, talabkar ola bilməram. Ona görə də uşaqlar atalarını daha çox istəyirdilər. Ancaq o deyərdi ki, uşaqlar hansı sənəti istəyirlər seçsinlər, artistlikdən başqa.

Kimin na dərdi vardi, onun üstüne galərdi. Hansısa bir kolxoza traktor lazım idi. Kənd Təsərrüfatı Nazirliyinə Lütfəli gedərdi, birinin xəstəsi olardı, həkimi o tapardı, heç yerdə də "yox" sözünü eşitməzdidi bu adam.

O, insan, sənətkar, dost, həyat yoldaşı, hətta ata kimi də bənzərsiz idi. Həyatında zəhmətlə sənət, sənətla şöhrət birləşmişdi. Dünyaya baharda gəlsə də, bir qış günü 59 yaşında dünəyini dəyişdi. 59 ilə sığmayan bir sənəti oldu...

08.12.2010

## Zaman içinde zamansız: Tofiq Kazimov



*"Mən kommentator... deyiləm, müstəqil sənət növünün - rejissuranın nümayəndəsiyəm, odur ki heç kimin, hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm"*

Tofiq Kazimov

*Yanvarın 14-ü milli teatr tariximizdə özünəməxsus yeri olan görkəmlı rejissor, Xalq artisti, Dövlət mükafatı laureati Tofiq Kazimovun anadan olmasının 88 ili tamam olur. Artıq 31 ildir ki, o, dünyasını dəyişib. Yaşasayıdı, kim bilir, bu illər arzında Azərbaycan teatrına, Azərbaycan səhnəsinə daha hansı yenilikləri, daha hansı sənət incilərini bəxş edəcəkdi. Ancaq qədərdən kim qaçıb ki...*

Tofiq Kazimov o xoşbaxt sənətkarlardandır ki, sənəti ilə teatr tariximizdə, yaddaşlarda, xatırılarda yaşayır və yaşayacaq...

Əməkdar incəsənat xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin Tofiq Kazimov fenomenindən bəhs edən "Dördüncü ölçünün rəngləri" kitabında görkəmlı adəbiyyat, mədəniyyət, incəsənat xadimlarının Tofiq Kazimov sənəti və şəxsiyyəti barədə söylədikləri fikirlərdən bəzi məqamları oxucularımıza təqdim edirik.

### *Elçin Əfəndiyev, Baş Nazirin müavini, Xalq yazıçısı:*

- Sənətkarın hansı zamanda, hansı dövranda yaşayib-yaratması, təəssüf ki, onun özündən asılı deyil. Sənətkar zamanı seçmir, amma zaman sənətkar yetişdirir və sənətkar hansı zamanda yaşayırsa-yaşasın, o öz zamanını, dövranını ifada etməklə bərabər, gələcəyin sənətkarıdır. Tofiq Kazimov bu gün - senzurasız, bədnəm "qlavlit"siz, sosrealizmdən əsər-alamət qalmamış bir dövrdə yaşayib-yaratsayıdı, Azərbaycan teatr sa-

nati, şübhəsiz ki, öz tarixinin başqa bir Tofiq Kazimov hadisəsinə şahid olacaqdı. Ancaq Tofiq Kazimov sovet dövründə yaşayib-yaratdı. Ən əsası budur ki, Tofiq Kazimov "sovet rejissor" yox, milli teatr sənətimizin böyük xadimlərindən biri oldu. Tofiq Kazimovun daxilində, bütün içində sovet quruluşuna, sistema, ideoloji riyakarlığı, söz ilə əməl arasındaki təzada, hatta mən deyardım ki, patoloji bir nifrat var idi. Onun quruluş verdiyi əsərləri xatırlayın: bunların heç biri - uğurundan, yaxud uğursuzluğundan asılı olmayıraq, ideoloji hadisə deyildi, onun bütün sənət qələbələri yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin badii-estetik hadisələri idi. Onun quruluş verdiyi ən yaxşı tamaşalar - "Sən həmişə mənimləsan" (1964, İlyas Əfəndiyev), "Ölülər" (1966, Cəlil Məmmədquluzadə), "Hamlet" (1968, Uilyam Şekspir), "Aydın" (1972, Cəfər Cabbarlı) və başqaları heç vədlə dövrün, zamanın hakim ideologiyasını har vasita ilə, o cümlədən inzibati yollarla tələb etdiyi sosrealizm estetikasının təzahürü yox, həmin zamana, dövra, elə bil ki daxli olmayan həqiqi sənətkarın özünülfadəsi idi. Tofiq Kazimovun yaradıcılığı sovet dövründə başladı, amma bu yaradıcılığı ortaya qoyan istedadın miqyası həmin zaman və dövr çərçivələrinə siğmadı, o çərçivələr onu boğub saxlaya bilmədi. Bu sovet dövrü mədəniyyəti kontekstində hər sənətkara müyəssər olmayan bir hadisə idi.

### *Anar, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı:*

- Mənim üçün Tofiq müəllimin ilk yaddaşalan quruluşu "Ölülər" tamaşası idi. Bu tamaşada ölməz Mirzə Cəlil əsərinin ruhunu saxlamaqla Tofiq Kazimov ora bir çox yeni mətnlər, elə C.Məmmədquluzadənin öz felyetonlarından alınmış mətnlər da əlavə etmişdi. Rəssam Elçinin maraqlı dekorları (personajlar sanki mazarların başdaşlarının içində çıxırdı), Qara Qarayevin təsirli musiqisi, Kefli Isgəndər rolunda Həsanağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza Şeyxzamanovun, hətta epizodik rolda

Hamlet Xanızadanın ifası indiyadək gözümün qabağındadır. Şübhəsiz ki, bütün bu ünsürləri - tərtibatı, musiqini, aktyor

ifasını vahid və dəqiq rejissor yozumunda birlaşdirmək Tofiq Kazımovun istədi, güclü yenilik hissi ilə bağlı idi. Tamaşa, xüsusilə mətnə olan əlavələrə kəskin etiraz edənlər da vardi. Bu etirazlar ictimai baxışdan sonra müzakirələrdə da səsləndi. Mən də ömründə ilk dəfə belə müzakirədə iştirak etdim. Tamaşanı müdafiə etdim, eyni zamanda hansısa iradlarımlı da bildirdim. İndi heç yadimdə deyil ki, bu iradlarımlı nədən ibarət idi. Sonra eşitdim ki, Tofiq müəllim deyib: Hamıdan yaxşı Anar çıxış etdi, amma onun da iradalarını qəbul etmirəm... Yəqin ki, düz edirdi.

*İlham Rəhimli, sənətşünaslıq doktoru, professor:*

– Tofiq Kazımov XXI əsrin düşüncə tarzını, teatr estetikasını, insanlıq fəlsafəsini, cəmiyyət və şəxsiyyət problemlərini məhz XX əsrin ortalarında dərk edirdi. Dark edib təfakkür süzgəcindən keçirirdi. Təfakkür süzgəcindən keçirib Karlo Qoldoninin "Mehmanxana sahibəsi" (1952), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1953), Lope de Vega'nın "Sevilya ulduzu" (1953), "Dəliliər" (1963), Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964), "Hamlet" (1968), "Fırtına" (1974), Cəlil Məmmədquluzadənin "Ölüler" (1966), Ilyas Əfəndiyevin "Sən həmişə mənimləsan" (1964), "Unuda bilmirəm" (1968), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1969), Yucin O'Nilin "Qızıl", Cəfər Cabbarlının "Aydın" (1972) əsərlərinin tamaşalarında poetik vüsətlə, fəlsəfi dərinliklə, cazibəli füsunkarlıqla tacəssüm etdirirdi. Bir daha qeyd edirəm, Tofiq Kazımovun bütün tamaşaları müayyan zamanda doğulsa da, onların bağları zamanın "ətəyindən tuturdu".

*Azər Paşa Nemat, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti:*

– Hesab edirəm ki, Tofiq Kazımov Azərbaycan teatrında bir növ keçid prosesi yaşanan dövrə yaradıcılığa başladı. Keçid dövrü yaşayan teatra yeni aktyor və rejissor nəslə lazımdı. Bu dövrə ayrı-ayrı teatrarda Məhərrəm Haşimov, Mehdi Məmmədov, Tofiq Kazımov, Zəfər Nematov kimi rejissorların həmin keçid dövründə yeni Azərbaycan teatrının yaranmasında böyük rolü olub. Bu nəsildən olan Tofiq Kazımovun Milli Dram Te-

atrının səhnəsində öz zamanı üçün yeni düşüncə, yeni teatr tərzini yaratmasını qeyd etmək istərdim. Zaman çox ağır və çatın idi. Sovet kommunizm quruluşu azad yaradıcılığı imkan vermirdi. Lakin Tofiq Kazımov bu zamanda teatr səhnəsinə yeni fikir, yeni düşüncə gətirdi, bir növ, zamanla mübarizə aparırdı. C.Məmmədquluzadənin "Ölüler" əsərinin tamaşası buna misaldır. Bu dövrda Həsən Turabov kimi bir aktyor parlamağa başladı. Yeni aktyor nəslə ortaya çıxdı – Tofiq Kazımovun aktyorları – Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Fuad Poladov, Səməndər Rzayev, Vəfa Fətullayeva.

*Amaliya Pənahova, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, Xalq artisti:*

– Görkəmli rejissor professional sahnədə mənə ilk addım atmağı öyrətdi. Ilyas Əfəndiyevin "Sən həmişə mənimləsan" pyesi ustad rejissor Tofiq Kazımovun quruluşunda teatr aləmində bir çevriliş etdi. Mən bir gecənin içində maşhur oldum. Tofiq müəllim bu tamaşanı çox sevirdi və hər tamaşanın sonuna yaxın Nargilanın Həsənzadə ilə vida səhnəsinə öz lojasından baxanda onun gözlərinin yaşıldığının şahidi olurdum. Bu, sevincdəndim, yoxsa gənc qızın taleyi üçün acıyan insanların göz yaşları idimi, deyə bilməram. Lakin bu hal hər tamaşada təkrar olunurdu.

*Şəfiqə Məmmədova, Xalq artisti:*

– Zaman kateqoriyası elə mürəkkəbdir ki, şəxsən mənim üçün onun təsirini sadə sözlərlə ifadə etmək mümkün deyil. Tofiq Kazımovun zamanla münasibətləri çox mürəkkəb, təzadlı, ziddiyatla dolu, eyni zamanda son dərəcə məhsuldardır. Tabii ki, zaman ona təsir edirdi. Amma bir filosof sənətkar kimi onun da öz yaradıcılığı ilə Zamana təsiri danılmazdır. Değdiyim bu təsiri mütəxəssislər daha dəqiq və tutarlı aşkarlayar.

Bütün yaradıcılığımı mən ustadım, müəllimim Tofiq Kazımovun adı ilə bağlayıram. Onun teatrında işləmək, onun sevimli aktrisası olmaq mənim üçün böyük saadət və xoşbaxtlıq idi. Böyük fəxrlə özümü "Tofiq Kazımov məktəbi"nə mənsub olan sənətkar hesab edirəm.

*İsrafil İsrafilov, Akademik Milli Dram Teatrının direktoru, professor:*

– Tofiq müəllimin rejissor kimi sahnaya gəlişi elə bir dövrə təsadüf edir ki, o illəri mədəni-estetik oyanma dövrü kimi dəyərləndirmək olar. Həmin dövrün salnamasını yaranan, adları böyük hərflərlə yazılın görkəmli simalardan biri da məhz Tofiq Kazimov idi. Öyünməyi xoşlamayan, təbiətindəki Allah vergisini canı qədər sevdiyi teatr üçün xərcləyən bu insan, ilk onilliyini yaşadığımız yüzilliyin də ruh yaddaşında yaşayan, unudulmaz bir sənətkardır.

*Vaqif İbrahimoglu, "YUĞ" teatrının baş rejissoru, professor:*

– Şəxsan mən Tofiq Kazimov adında fenomenin mədəniyyatımızdakı, mənəviyyatımızdakı və konkret olaraq, teatr sənətimizdakı rolunu, əhəmiyyatını, naiyyətlərini, problemlərini elmi düşüncənin müstəvisində illərca təhlil etmişəm. Odur ki tam məsuliyyətlə deyə bilərəm ki, Ustadıma bəslədiyim münasibət kor-koranə pərəstiş deyil – mən Tofiq Kazimovu milli mədəniyyətimizin sərvəti kimi dəyərləndirirəm.

14.01.2011

## Vəfasız illər

Tamaşaçı ilk gündən Vəfanı, Vəfa da ilk gündən sahnəni sevmidi. Odur ki, ölümündən 25 il keçə belə, tamaşaçı sırlı tabəssümlü aktrisanı hələ də unuda bilmir. Çünkü Vəfa Fatullayeva Azərbaycan sahnəsinə, Azərbaycan teatrına elə bir təbiilik gətirmişdi ki, sünə bütür çat verib yerlə-yeksan olmuşdu, teatr cana gəlmışdı. Vəfa aktrisa kimi bunu bacarmışdı...



Ancaq ölümlə bacara bilmədi. Cami 42 il yaşadı. 25 ildir ki, həyatdan və çox sevdiyi sahnədən ayrılib. Azərbaycan tamaşaçısı isə hələ də sahnədə və ekranda gördüyü, sevdiyi çılgın, ərköyün, sadə, utancaq, kədərli, güləyan Vəfa Fatullayevanı unuda bilmir. Çünkü Vəfa sahnədə özü idi. Obrazı üstüne biçmirdi, obrazı içindən keçirirdi. İri, qara, mənəli gözləri heç vaxt tamaşaçını aldatmırı.

Vəfa gördüyü hayatı olduğu kimi sahnəyə gətirmək, sahnə ilə tamaşaçı arasındaki şəffaf pardəni bir az da şəffaflaşdırmaq, hərəkatları, yeri, duruşu, ürəkdən galan qahqahaları ilə dönyanı tamaşaçıya unutdurmaq istayırdı. Bəlkə, ona görə ki Vəfa sahnəyə şöhrət üçün gəlməmişdi. Gözünü açandan anasının başında şöhrət çələngi görmüşdü, atasının firçasında bütün rəngləri çalarına qədər sezmişdi. Vəfa üçün maraqlı olan sənət və sənətin cazibəsi idi. Sənətin içinde özgələrinin hayatını yaşayanda Vəfa özü da yaşayırı.

O, sənətkar ailəsində dünyaya gəlmışdi. Atası Azərbaycanın Xalq rəssamı Nüsrət Fatullayev, anası SSRL-nin Xalq artisti Hökumə Qurbanova idi. Ancaq o özü olmaq istayırdı. Rejissorluq fakültəsində oxusa da, fakültəsini dəyişib teatrşunas olmaq

qərarına gəldi. Amma teatrşunas da olmadı. Günlərin birində özünü böyük teatrın səhnəsində tapdı. Rejissor Tofiq Kazimov Vəfanı yazıçı-dramaturq İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə roluna dəvət etdi. Bu rolu oynamamaq onun üçün çatın idi. Çünkü tamaşaçılar arasında onun ən has-sas tamaşaçısı – anası Hökumə Qurbanova vardi. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla, təbii oynadı ki, tamaşaçı Vəfanı, Vəfa da səhnəni sevdidi. "Məhv olmuş gündəliklər" ona uğur gətirdi.

Bundan sonra Vəfa bir-birinin ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar yaratdı. İ.Əfəndiyevin "Mahni dağlıarda qaldı" əsərində Gülgaz, N.Hikmatın "Məhabbat əfsanəsi"nda Şirin, N.Xəzrinin "Sən yanmasan"ında Tənzilə, M.F.Axundzadənin "Müs-yö Jordan və dərviş Məstəli şah"ında Şərafənisa, M.İbrahimovun "Kəndçi qızı"nda Bənövşə rollarını böyük ustalıkla yaratdı.

"Göz həkimi", "Alov", "Atayevlər ailəsi" televiziya tamaşalarının-dakı rolları isə Vəfa Fatullayevanı milyonlarla tamaşaçıya sevdirdi. Televiziya tamaşalarında Vəfanın bir sanətkar kimi görün-mayan tərəfləri üzə çıxdı, Vəfa baş rolların ən yaxşı ifaçısı kimi şöhret qazandı.

Sənətdə tapdığı xoşbaxlıyi, görəsan, həyatda necə, tapa bildimi? Bu suala cavab vermək çətindir, ancaq həqiqət budur ki, Vəfa, sənəti sevdiyi kimi, hayatı da, insanları da sevirdi. Nə yaxşı ki, 42 yaşında ölüm səhnəsini oynayışı oldu. Səhnədə yox, həyatda. Bu, Vəfanın sonuncu rolu idi...

Yaşasayıdı, avqustun 25-də 67 yaşı tamam olacaqdı. Ancaq heç kim onu bu yaşda təsəvvür edə bilməyəcək. Vəfa səhnə-mizin həmişəcavan aktrisası kimi qəlbliyərdə, yaddaşlarda, xatirələrdə yaşayacaq...

29.08.2012

## Vaxt içində vaxt tapan rejissor

*Müsahibimiz tanınmış rejissor, Xalq artisti Ramiz Həsən-ogludur.*

Onu zamanın rejissoru, teatrın gene-rəli adlandırsalar da, o özünü sənətinin sırası sayıır. Hər dəfə sənət dünyasına səyahətə çıxanda az qala bir ömürlük yol gedir. Əvvəlcə "Evləri köndələn yar"ın ün-vanını tapır, "Kökən düşmüş pianino"nu kökləyir, "Qatarda" yol gedə-geda "Ordan-burdan" danişib "Nigarəncılıq" yaradanla-ra "Yaşıl eynaklı adam" kimi baxır, "Ka-mança"nın səsində yiğisib "Ac həriflər"in halına acyanlara "Günahsız Abdulla"nın dərdini danişır, keçmişdən söz düşəndə "Topal Teymur"un zamanına qayıdır, "Fatehların divanına" ürək ağır-sıyla tamaşa edir, "Bəylək dərsi"ndən qoçanlara dərs verir...



30-dan çox televiziya tamaşasına quruluş verən Ramiz Həsən-oğlu bu səyahət zamanı çəkdiyi "Aila" və "Cavid ömrü" bədii film-lərinə, teatrda yaratdığı "Mazəli əhvalat" və "Brüsseldən məktub-lar" tamaşalarına da baş çəkməyi unutmur. Hala 43 ildə hazırladığı bir ağacın yarpağı sanı ədəbi-bədii verilişləri demirik...

"İnsan keçmişdən, bu gündən və galəcəkdən ibarətdir" – deyən rejissorla bu isti yay günlərində bir qədər keçmişdən, xeyli indidən, bir az da galəcəkdən danışmağa çalışdıq.

**– Vaxtin azlığından şikayətlənən Ramiz Həsənoğlu bu günlərdə yenə də vaxt tapmir və yenə də harasa tələsir?**

– Mən Allahın yaratdığı bir bəndəyəm, amma vaxt bizdən asılı olmayaraq, sürətlə irəli qaçır. Sən də istayırsən, heç olmazsa, vaxta uyğunlaşsan. Çünkü görə biləcəyin işlər cox vaxt ya-nından keçib gedir. 6-7 il əvvəl ağır xəstəlik keçirdim, həyatda

qalib-qalmayacağıma həkimlər böyük şübhə ilə yanaşırıdalar. Məcūza nəticəsində həyata qayıtdım. Sağalıb işə gələndə bir həmkarım "Həvəsdi, bəsdi, nə lazımdı eləmisan, bundan sonra daha nə eləyəcəksən ki, özünü öldürürsən?" – dedi. Mən özümü öldürmürəm, sadəcə, düşünca və həyat tərzim elədir ki, bütün problemlərim, sevinclərim bu sənətin içindədir. Yenə də tamaşalara, yenə də filmlərə hazırlaşırıam. Hazırda Azərbaycan televiziyasının "Sabah" yaradıcılıq birliyində M.F.Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" əsəri əsasında televiziya tamaşası hazırlanıq. Azərbaycan televiziyasında texniki yeniləşmə işləri aparılır, pavilyonlar təmir olunur. İşlərimizin bir qədər langımış bununla bağlıdır. Çekilişləri "Qarabağ" studiyasında aparacaqıq. Yaradıcı qrup böyük məsuliyyatla bu işə hazırlaşır.

**– Necə oldu ki, bu dəfə Axundov yaradıcılığına üz tutdunuz?**

– Mürafiə vəkillərinin hekayəti" Axundzadənin altı komediyasından biridir və səhv etmirəmsə, bu əsər inдиya qədər professional sahnədə tamaşaşa qoyulmayıb. Axundzadə elə böyük şəxsiyyət, dramaturq və mütafəkkirdir ki, onun yaradıcılığına müraciət etməyi özüma borc bildim. Əsərdə 27 personaj var. Bu da imkan verir ki, Azərbaycan teatr və kino aləminin an maraqlı şəxslərini bu tamaşaşa cəlb edim. Tamaşada aktyor seçimi ilə bağlı sürprizimiz də olacaq. Onu deməyəcəm, efira çıxanda sizinla danışarıq...

#### **Baxtlı vaxt yola getmir**

**– Gördüyünüz bütün işləri peşəkar səviyyədə, zövqlə yerinə yetirməyə çalışmışınız. Buna necə nail olmusunuz?**

– Mən sənətkar ailəsində doğulmuşam. Sənət yolunda ilk müəllimlərim də valideynlərim olub. Anam Ətaya Əliyeva aktrisa idi, atam Hasan Mirzəyev teatr sahəsində çalışırdı. Mənə elə gəlir ki, insanı yetişdirib tərbiyə edən ilk mühit ailədir. Sonra oxuduğun kitablar, təhsil aldığı məktəb, öyrəndiyin sənət zövqünü formalasdırı. Məni yetişdirən, tərbiyə edən mühit başqa cür islamayım imkan vermir.

**– Vaxt, zaman dayışsa də, sizin quruluş verdiyiniz tamaşalar öz taravatını itirmir. Tamaşaçı təkrar-təkrar bu tamaşalara baxmaq istəyir. Bunun, yəqin ki, bir sırrı var.**

– Dedikləriniz məni sevindirir. Amma, çox təəssüf ki, mən hər işimə baxanda tam razılıq hissi keçirə bilmirəm, çünki hər görünlən işdə bir qüsür olur və sən onu görürsən.

**– 43 il əvvəl siz televiziyyaya işıqçı götürmədilər. Amma siz qəlbinizin işığı, zəhmətiniz və istedadınızla televiziyanı və teatr sənətini xeyli işıqlandıra bildiniz. Azərbaycan televiziyası sizin üçün nədir?**

– Mənə elə gəlir ki, hansı bir sənəti seçsəydim, o sənətə sadiq olacaqdım. İnstituta daxil oldum, sonra ixtisasım üzrə işləmək lazım gələndə Ətaya xanım məni televiziyyaya gətirdi ki, özümə iş tapım. İnsanın öz sənətinə gəlib çıxmağı da Allahın işidir. Mövhumatçı deyiləm, amma Allaha və alın yazısına inanıram. Milyon vəziyyətin içində elə məqam yetişir ki, sənin şəxsiyyətin ilə sənətin birləşir və vaxt keçəndən sonra sənin şəxsiyyətin sənətinin içində qabul olunur. Əgər sən seçilməsənsə, hər zaman özünü sübut, təsdiq eləməlisən. Dünən görünlən işlər dünəndə qalır. Yeni nə isə etməlisən və yeni işin daha mükəmmal, daha peşəkar olmalıdır. Azərbaycan televiziyası isə manım üçün doğmadır, çünki man burada öz sənət biogrəfiyamı yazmışam.

**– Görülən işin qiymətini nə verir?**

– Bunu zaman həll edir. 15 ilin söhbətidir, "Ac həriflər" i komyediya janrında çəkdim, amma çoxunun dodağı qaçmadı. Onda dedilər ki, bu, Ramizin uğursuz işidir. Vaxt keçdi, zaman hər şeyi yerinə qoydu. Ola bilsin ki, na vaxtsa qiymətini almayan əsər, zamanı çatanda öz qiymətini alır. Əsərin ortaya çıxması üçün təkcə sənət adəminin o əsəri üzə çıxarmaq niyyəti bəs etmir. Komponentlərin bir yerə düşməyi və bir az baxtlı bağlıdır.

**– Özünüüzü baxtlı rejissor sayırsınız?**

– Baxtimdən şikayətlənməyə haqqım yoxdur, sadəcə, baxtlı vaxt bir-biri ilə bəzən yola getmir.

## *Vaxtin içinde yaşamaq lazımdır*

– “Topal Teymur” tamaşasını çəkməyə hazırlaşanda özünüzü uçuruma atılan insanla müqayisə etmisiniz. Özünüüzü belə uçurumlara çoxmu atmışınız?

– Bizim sənətimiz cəmiyyətin – insanların gözü qarşısında olan sənətdir. Hər kəs sənin gördüğün iş barədə fikir söyləyə bilir. Ona görə də hər yeni işə başlayanda böyük riskə gedir-sən. Uğursuzluq da ola bilər, iş alınmaya bilər. Belə bir söz var, deyir, yalnız hazırlığı yetarınca olan adamlar improvisəyə qadirdirlər. O mənada hesab edirəm ki, ən böyük problem peşəkarlığın səviyyəsidir. Peşəkarlıq artdıqca uçuruma düşmək ehtimalı da azalır.

– Müsahibələrinizdə “bu gün Azərbaycan tamaşaçısına keyfiyyətli seriallar lazımdır – demisiniz. Bəlkə, bu addımı da elə siz atasınız?

– Serial xüsusi hazırlıq tələb edən bir işdir, 200-300 bölüm olur. Bu artıq böyük bir istehsalatdır. Azərbaycanda bu gün keyfiyyətli serial çəkmək üçün şərait hələ ki yoxdur. Bu o demək deyil ki, biz onu yaratmamalıyıq, yaratmalıyıq. Ən başlıcası işə, bu niyyətə düşənlər hər şeydən əvvəl bilməlidirlər ki, peşəkar prodüsser məktəbi olmasa, serial çəkmək olmaz. Azərbaycanda ilk rəsmi prodüsserlərdən biri mən olmuşam. Bu işə 17 il bundan əvvəl “Sabah”ı yaradanda başladığ. Əsasnama tərtib etdik, prodüsser şəti yaratdıq. Sadəcə, mən dövlət televiziyası nəzdində bu fəaliyyətimi davam etdirdim. Maliyyələşdirən dövlət oldu. Amma bir prodüsser kimi “Sabah”ın bütün istiqamətlərini razılaşdırıldım, nəticədə biz “Sabah”ı gətirib bu güna çatdırıldıq. Ümid edirəm ki, prodüsser məktəbləri ciddi şəkildə nə vaxtsa bizdə də yaranacaq.

– Sizi zamanın rejissoru, teatrın generalı adlandıırlar. Siz özünüüzü necə adlandırırsınız?

– Vallah, mən işin içində olanda özümü sənətin sırvısı kimi hiss edirəm. Çalışıram ki, mənimlə bir yerdə çalışan aktyor

dostlarımı, dramaturqları, operatorları, rəssamları rejissorun xofu basmasın. Xüsusi ilə aktyorlar mənimlə işləyəndə özlərini o qədər də rahat hiss etmirlər. Çalışıram ki, calb etdiyim adamlara mümkün qədər özlərini realizə etməyə imkan yaradım. Mənim prinsiplim budur.

– **Dünya sahnə, insan, sadəcə, tamaşaçıdır. Size ixtiyar versaydilar, bu sahnədə hansı pərdəni dəyişərdiniz?**

– Heç nəyi dəyişməzdəm. Çünkü dəyişdirən ancaq Yaradanıdır. Mən, sadəcə, mənə verilən enerjini, öz sənətim müqabilində, öz düşüncəmin içində reallaşdırmaq istərdim.

– **Rejissor yazıçı ilə tamaşaçı arasında vasitəcidi. Bu gün rejissor yazıçı ilə tamaşaçı arasında özünü necə hiss edir?**

– Baxır bu üçlüyə zaman necə tasir edir? O bizim işimiz deyil. Yaxşı bir söz var, deyir, sən öz məqsədlərini vaxtaşını dəyişə bilərsən, amma meyarları dəyişməyə haqqın yoxdur.

– **Ramiz müəllim, ömrünüzün hansı məqamındasə teatra üz tutmusunuz. Bu teatra olan sevginizlə bağlıdır, yoxsa...**

– 1980-ci ildə Musiqili Komediya Teatrında Vaqif İbrahimoğlu ilə birlikdə Ruhəngiz Qasımovanın “Mazəli ahvalat” əsərini tamaşaşa qoymuşuq. Üstündən 23-il keçəndən sonra Akademik Milli Dram Teatrında “Brüsseldən məktublar” əsərini tamaşaşa qoymışam. Çünkü teatrda böyümüşəm, teatri sevirməm. Şərait elə gətirib ki, uzun müddət televiziya üçün çalışmışam və çalışıram. Amma teatra məhabbatım heç vaxt tükənməyib. İstərdim ki, bu məhəbbət qarşılıqlı olsun.

– **Yenə teatrda tamaşa hazırlayarsınız?**

– Hər şey ola bilər. Masal var, deyir, heç vaxt “yox” sözünü demə.

– **Sənət dünyانıza səyahət edəndə ilk üz tutduğunuz yer hara olur?**

– Əgər mən bunu bilsəydim... Hər dəfə sənətdə yeni iş görən adam eyni vəziyyətə düşür. Xaosun içini düşürsən və o xaosun içində başlayırsan kosmos qurmağa. O kosmosu qura-qura istədiyin düzəni yaradırsan.

- **Balıq tutmağı necə, xoşlaysınız?**
- Balıq tutmamışam. Amma balıq tutanlara çox böyük məraqla tamaşa edirəm.
- **Amma siz sənət dəryasına həmişə tor atmısız və torunuza da vaxtaşırı qızıl sənət əsərləri düşüb.**
- (Gülür...)...
- **Ramiz müəllim, sizin haqqınızda "Vaxt gözləmir" adlı film çəkilmişdi. Vaxt gözləmir?**
- Vaxt gözləmir. Amma vaxtin dalınca qaçmaq lazım deyil, vaxtin içinde yaşamaq lazımdır...

25.06.2010

### **"Gərək sənətin dəlisi olasan"**

*"Deyirlər ki, insan öləndən sonra  
yənə təkrar dünyaya galır. Əgar nə  
vaxtsa manım kimi bir aktyor görsələr,  
demək, o elə manəm, gəlmüşəm..."*

Səyavuş Aslan

*Ömrünün 56 ilini sahnədə keçirən, sağlığında sənətinin canlı əfsəsına çevrilən, teatr və kinoda yaratdığı obrazlarla milyonların qalbinə yol tapan Xalq artisti Səyavuş Aslanın sentyabrın 5-də 75 yaşı tamam olur.*



Onunla beş il avval, 70 illik yubileyi arafasında çox sevdiyi məkanda - Dənizkənarı Milli Parkda görüşüb söhbət etmişdi. Beş ildən sonra, 75 illik yubileyi arafasında yənə eyni məkanda görüşdük. Məkan da dəyişib, müsahibim də, elə man də... Hə, illər öz işini görür. Beş il avvalkindən fərqli olaraq, həmsöhbətim gözümə xeyli dalğın və kədərli göründü - eynən payız kimi...

- **Səyavuş müəllim, son beş ilda nələr oldu, nələr baş verdi?**
- Bu beş ildə yağış yağdı, külək qopdu, bir çox hadisələr oldu, xəstələndim, teatrdan uzaqlaşdım.
- **Neçə ildir sahnədən uzaq düşmüsünüz?**
- İki ilə yaxındır.
- **Səhna üçün darixmisiniz?**
- Yox, darixmamışam, çünki sahnəni o qədər çox istəyirəm ki, elə kənardan baxmağın özü də ləzzət eləyir.
- **75 yaşın astanasında dayanan Səyavuş Aslan 56 il əvvəl sənətə qadəm qoyan Səyavuş Aslanın arzularını gerçəkləşdirə bildimi?**
- Haradasa hə, haradasa yox. Sənət aləmində asl sənətkar olmaq üçün keşməkeşli yollardan keçməlisən. O yollarda çətinliklər də, dözlülməz vəziyyətlər də olur, xoş, sevincli günlər

da. Əlbatta, uzun bir yoldur. Kim bütün çatınlıklara dözürsə, sənətkar olur. Mən də buna nail olmuşam.

**- Nələrin hesabına?**

– İstedadımın, Allah tərəfindən verilən verginin hesabına. Yolum həmisi açıq olub, çox asanlıqla istədiyimə nail olmuşam.

**Teatr manım üçün məbadgahdır**

– Yarım əsrden çox sahnədə olandan sonra deyə bilərsinizmi, sahnə sizin üçün nədir?

– Necə ki məscidə səcdə etməyə gedərsən, teatr da elə bir yerdir. Orada başqalarının taleyini oynamaq, başqalarının taleyi yaratmaq əsl sənətkarlara nəsib olub. Mənim üçün sahnə həmisi ən əziz yer olub, olacaq da. Həmişə! Çünkü mən bu sənətə uşaqlıqdan bağlı olmuşam, gənc vaxtından rəhmətlilik Ağadadaş Qurbanovun – biz ona Mirzəqədəş deyardik – tələbəsi olmuşam, ondan sənətin ilk sırlarını öyrənmişəm. Səhnə həmisi manım üçün böyük məbadgah olub. Gərək bu sahnənin, sənətin dəlisi olasan.

– İlk addımlarınızı Musiqili Komediya Teatrında atmışınız. Amma sonra ayrıldınız bu teatrдан...

– Bayaq dedim ki, sənətə bağlı, vergili, Allahı sevən adamam. Həmişə də istəmişəm ki, sənətla bağlı xalqımı, tamaşaçılarına yeni bir söz deyim. Amma Musiqili Komediya Teatrında bu alınmırıldı. Alınmırıldı ona görə ki bu teatrın tavanıvardı. Bu tavandan yuxarı qalxmaq olmurdur. Həmişə sənətdə özümü göstərmək istəmişəm. Rəhmətlilik Lütfəli Abdullayev, Nasiba xanım Zeynalova söhbət edəndə eşitmışdım ki, Dram Teatri böyük sənət ocağıdır. Bu teatrda hər bir sənətkar püxtələşib, hərtərəflı, böyük sənətkar ola bilər. Çünkü orada klassiklərimizin əsərlərini oynamaq olur. Azərbaycan Milli Dram Teatrının tavanı o qədər hündürdür ki, qalxıb göylərə ucalə bilərsən. Onu nəzərə alaraq mən komediya teatrından getdim və istədiyimə də nail oldum.

**- Azərbaycan teatrının "qızıl dövr"ünün şahidi kimi sənətin qızıl qaydalarının pozulmasından narahatsınız?**

– Mən teatrın "qızıl dövr"ünü görmüşəm. Onda bütün teatrlar böyük sənətkarların ocağı idi. Çoxları dünyasını dayışib. Mən də daxil olmaqla o dövrü görən adamlar indi narahat oluruq ki, niyə teatr sənətinin səviyyəsi get-gedə aşağı düşür. İndiki dövrde də yaxşı aktyorlar var, amma o dövrə çatmaz. Çünkü o dövrda birinci sənət idi. Gənclərdən xahişim budur ki, sənətlərində möhkəm olsunlar.

**- Onun üçün nə etməlidirlər, balkə, məktəbləri zəifdir?**

– O zaman bizim məktəbimiz yalnız sənətkarların oyununa baxmaq və onlardan nə isə götürmək idi. Indi dövlətimizin gözəl məktəbləri var.

**- Amma nə Adil İsgəndərov var, nə də Ağadadaş Qurbanov.**

– Baxma, o məktəbi götürən müallimlər dərs deyir, amma talabaların beyninə girmir. Əgər tələbə bu sənətə "Xalq artisti" adı üçün galırsa, ondan sənətkar olmayıcaq.

**Təkrarçılıqdan xoşum gəlmir**

**- Niya siz da bir çox sənətkarlarımız kimi Mədəniyyat və İncəsanat Universitetində dərs demədiniz?**

– Nə gizlədim, universitetin rektoru neçə il əvvəl döñə-döñə mənə belə bir təklif etmişdi. Razi olmadım. Dərs deməyə nə vaxtim, nə də havəsim olmadı. Bəzi adamlar oraya gedir ki, professor adı alsın, afişada adı yazılında yazılsın ki, Xalq artisti, professor. Bazılıları fəxri ada görə də gedib orada dərs deyirlər. Amma mən bunu istəməmişəm.

**- Hansı rolunuzu dəfələrlə oynasanız yorulmazsınız?**

– Vallah, mən çox rollar oynamışam, bütün rolları sevirəm, hamısı ləzzət verir, amma bu ləzzətin içində tam bir ləzzətlisi var. Elçinin "Mənim ağıllı dalım" əsərində oynadığım idarə rəhbəri rolumdur. O əsəri çox sevirəm və o rolu nə qədər oynasam da, doymaram.

**- Aktyor sənətində kumiriniz kim olub?**

– Lütfəli Abdullayev sahnəyə çıxanda bütün salon ayağa qalxırdı. O, böyük sənətkar, çox böyük ürək sahibi idi. Bizim sənət aləmində elə bir adam yox idi ki, o vaxt çörayın qıt vax-

tında, pulun olmayan vaxtında Lütfəli ona köməklik eləməsin. İlk addımlarımı Musiqili Komediya Teatrında atmışam, mənə kömək eləyən Lütfəli olub. Özünü vururdu xəstəliyə ki, mənim yerimə Səyavuş oynasın. Sənətə yenice gəlmış gənc bir aktyor o boyda sənətkara dublyorluq edirdi. Elə bil o dövrədə aktyorlar quş südü içmişdilər, ürəkləri böyük idi.

**"Hicran" yaxşı xatirədir**

- "Hicran" tamaşası, sahv etmirəmsə, üç böyük sənətkarın – Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın son birgə işi oldu.

- O, yaxşı bir xatirədir. Necə ki yaşlı nəsillərdən bizi yaxşı xatırə qalıb, "Hicran" tamaşası da bizim nəsildən qalan yadigarıdır.

**- Ömrünüzün hansı anını təkrar yaşamaq istərdiniz?**

- Təkrarlılıqdan xoşum gəlmir. Yaşananı bir də yaşamaq nə mümkün deyil, nə də arzulamırıam.

**- Nə vaxt özünüyü xoşbəxt saymısınız?**

- Sənətə gələn gündən özümü xoşbəxt saymışam. Heç vaxt heç nədən narazı olmamışam. Ona görə da həmişa taleyimdən razi qalmışam. Birçə ailədə... Görünür, qismət belə imiş.

**- Niya ailə seadətiniz sona kimi davam etmədi?**

- Çok çalışdım ki, xoşbaxlıyı qoruyub saxlayaqq. Qismət...

**- Sevib ailə qurmuşdunuz?**

- Əlbəttə, o vaxt Dram Teatrında işləyirdik. Orada bir-biri-mizi sevmişik, anası qızı verməyib, götürüb qaçmışam. Sevmişik, istəmişik, evlənmişik. Amma axıracan bu xoşbəxtliyi qoruyub saxlaya bilmədik. Həyatimdə bir qadını sevmişəm, o da həyat yoldaşım Ofeliya olub. Həyatının tak və yegana qadını o olub (kövrəlir, gözləri dolur).

**- Sizi, əsasən, komik aktyor kimi qəbul edirlər?**

- Məni komik rollarda görəndə komik, dramatik rollarda görəndə xarakterik aktyor kimi qəbul edirlər.

**- Hansına daha yaxınsınız?**

- Hər ikisini.

**- Həyatınızı hansı janra aid edərdiniz?**

- Bütün janrlara.

- **Ela bir rol var ki, bu güne kimi arzulayıb, ancaq oynamayasınız?**

- Ürayimdə elə rollar olub ki, istəmişəm, mənə qismət olmayıb, amma yoldaşımı qismət olub, mən də baxıb ləzzət almişəm.

**- Bir az çatındır ki, aktyoru rejissor seçir?**

- İki cür rejissor var, bunu, bəlkə də, çoxları bilmir. Rejissor var aktyorun arxasında gizlənir, rejissor da var ki, aktyorları sayıb, öz seçdiyi aktyoru çəkir qabağa, istədiyinə nail olur və onunla da fəxr edir. Mən o rejissorlara üstünlük verirəm. Çünkü elə aktyor var ki, inanmırıam, o rolu oynaya bilər. Rejissor onu qabağa çəkir və sonradan məlum olur ki, o aktyor alam imiş.

- **Təklikdə özünüzü an çox nə deyirsiniz, nəyi tövsiya edirsiniz?**

- Özüma deyirəm ki, bir az düzümlü ol. Sabırlı olmaq yaxşı şeydir. Elə vaxt olub sabırsızlık eləmişəm, ağrısını da çəkmişəm.

**- Boş vaxtınızı necə keçirirsiniz?**

- İndi yaşın o vaxtıdır ki, boş vaxtlarımı dostlarımı səhbatda, çox vaxt isə tənhalıqda keçirirəm. Oturub ötan günlərimi xatırlayıram. Harada düz harakət eləmişəm, harada düz harakət eləməmişəm.

**- Ad gününüyü qeyd edirsiniz?**

- Heç vaxt ad günümü keçirməmişəm, sənətkar olduğuma görə yubileyərim dövlət tərəfindən keçirilib.

**- Həyat şirindir...**

- Əlbəttə.

**- Yaş üstə yaşı gəldikcə nə fikirləşirsiniz?**

- İnsan yaşa dolduqca uzaq bir səfərə hazırlaşır. illar keçidkə o səfərin yolu yaxınlaşır.

**- İki ömrünüz olsaydı, təkrar bu sənəti seçardınız?**

- Başqa alımdan nə galır, nə bacarıram ki? Mən bu sənəti sevib vurğunu olub, gəlmışəm. Təkrar-təkrar neçə ömrüm olsayıd, yena bu sənətə galərdim. Deyirlər ki, insan ölüb gedəndən sonra yenə dünyaya qayıdır. Əgər nə vaxtsa mənim kimi, mənim sapkıda bir aktyor görsələr, demək, o elə mənəm, gəlmışam...

8.10.2010.

## "Mənim üçün mənfi, müsbət rol yoxdur"



Məmməd Səfa: "Heç bir aktyorun ixtiyarı yoxdur ki, hazırlasmamış, düşünmamış, rolunu içində yetişdirməmiş tamaşaçıya təqdim etsin"

Arzularının dalınca çox qaçıdı. Hami kimi. Allaha şükür, arzu da tükənmir ki... Arzuları kimi sonra rollarının dalınca qaçıdı... "Yuğ" teatrında dayandı. "Yuğ" yenilikdir, yeni ruhdur, onun da ruhu burada rahatlıq tapdı. Yeni tamaşalarda

yeni rollar yaratdı. Rollar da arzular kimidir, bir, beş, on... Yenə azdı... Sonra qaçıb kino qatarına çatdı. Kino sürət qatarı kimidir: daima hərəkətdədir, o qatarın pəncərasından bir kadra yalnız bir dəfə baxmaq olur... Nə olsun ki, belədir, xoşdur. Sonra ali məktəb auditoriyası, aktyor sənətindən dərsler... Dərs başa çatanda, gözü divardakı təqvimə sataşdı, təqvimə tərəf qaçıdı. Təqvimin vərəqləri qaçıdı. Gün, ay, il... başa düşdü ki, 50-dən dərəcələri..."

Sənəta və sənətinə olan sonsuz sevgisi onu başqalarından fərqləndirdi...

Sənət sevgisi onu yeni axtarışlara sövq etdi...

Teatrda teatri, kinoda kinonu, ümumilikdə, sənəti düşündü...

Əslində, rolları axtarmadı, rollar onu tapdı...

Ən çatın məqamlarda, ən çatın anlarda sənətindən bezmadı...

Oynadığı rollar yadda qaldı...

Müsahibimiz teatrda və kinoda maraqlı, yaddaqalan rollar yaradan, mənfi rolların ən yaxşı ifaçılarından biri kimi böyük tamaşaçı rəğbəti qazanan, 50 illik yubileyini hay-küysüz yola salıb, yaşadığı ömrü Allahın hədiyyəsi sayan Əməkdar artist, Dövlət "Yuğ" Teatrının aktyoru Məmməd Səfadır.

- Aktyor Məmməd Səfa, əslində, kimdir?

- Məmməd Səfa adı, aktyor iddiasında olan bir insandır,

əgər ola bilsə. Səmimi deyirəm, aktyorluq çatın bir sənətdir, çox istərdim ki, bu peşənin, həqiqətan, sahibi olum, bu sənətə yiyələnə bilim.

- Sizin bu etirafınızı 25 il sənətdə olan və asıl sənətkar olmaq istəyən bir aktyorun səmimiyyəti kimi qəbul edirik, ancaq harada dünyaya gəlməyiniz, hansı mühitdə böyməyiniz, niyə məhz bu sənəti seçməyiniz də bizim üçün maraqlıdır...

- Dəvəçi rayonunda, indiki Şabrandə doğulub boy-a-başa çatmışam, orta məktəbi da orada qurtarmışam. Dəqiq elmlərdə bir az zəif olsam da, qalan bütün fənləri dəli kimi sevmişəm. Xüsusilə tarixi. Müəllimlərim elə bilirdilər ki, tarixi olacağam.

- Amma siz heç kimin gözləmədiyi bir addım atdırınız.

- Sənədlərimi İncasənat İnstytutunun teatr və kino aktyorluq fakültəsinə verdim. Qabiliyyət imtahanını Adil İsgəndərov götürürdü. Yadimdadır, Adil müəllim gözlərini yumub qulaq asırdı. Mənə qiymət yazacaqlarını gözləmirdim, ancaq üç yazdilar. O biri imtahanları versəm da, müsabiqədən keçə bilmədim. Allah bilir, həmin müddətdə nələr yaşadım. Vaxt itirmədən sənədlərimi Bakı Mədəni-Maarif Texnikumuna verdim. Orada da aktyorluqla bağlı fakültə vardi. Qəbul olundum. Aktyor sənətindən ilk müəllimim Əfrasiyab Məmmədov oldu. Oranı fərqlənmə diplomu ilə bitirib, 1980-ci ildə yenidən sənədlərimi İncasənat İnstytutuna verdim. Qabiliyyət imtahanını Mehdi Məmmədov götürürdü. İki beş, bir dörd alıb, axır ki, arzusunda olduğum fakültəyə qəbul oldum.

İnstytutu qurtaran gündən isə Vaqif İbrahimoglu ilə bir yerdə işlayıram və hesab edirəm ki, Vaqif müəllim bu sənətdə əsas müəllimlərimdən biridir. O vaxtlar Vaqif müəllim yeni teatr açmaq istayırdı, özü də Musiqili Komediya Teatrında baş rejissor işlayırdı. Biz tez-tez oraya yığışırıq. Bir müddətdən sonra Həsənağa Turabov Akademik Milli Dram Teatrının nazdında bir studiya yaratdı, bir müddət orda fəaliyyət göstərdik. Nahayət, 1991-ci ildə "Yuğ" teatrı dövlət statusu aldı, teatrımızın öz binası oldu.

Teatrimizin tamaşaçı zali 50 nəfərlik olsa da, hüdudları çox genişdir. Orada bir-birindən gözəl, layiqli insanlar çalışır. Nə yaxşı bu gün Vaqif müəllim, nə yaxşı "Yuğ" teatri var.

#### "Yuğ teatri iri plandır

- Bir aktyor kimi özünü "Yuğ" teatrında tapa bildinizmi?
- İnsan ömrü boyu özünü axtarır, tapır, tapmir, bunu Allah bilir. Ancaq onu bilirəm ki, "Yuğ" teatri elə bir məkandır ki, o məkansız man özümü heç cür təsəvvür edə bilmirəm. Hesab edirəm ki, bu teatr ömrümün bir hissəsidir. O ki qaldı bir aktyor kimi bu teatrda özümü tapmağıma, ümumiyyətə, bu sənət o qədər çatin bir sənətdir ki, çalışıram ki, bu çatinliyin içində özümü tapıb.

#### - Baş "Yuğ" teatri sizin üçün nədir?

- Mənə elə galir ki, "Yuğ" teatri həm də kinodur, iri plandır. Üz-üzə, göz-gözə tamaşaçı ilə işləmək həm çətindir, həm məsuliyyətlidir. Çünkü "Yuğ" teatri səni yalan danışmağa qoymur, imkan vermir ki, sən bir aktyor kimi özünü yalan üstündə formalaşdırasan. "Yuğ" teatri səndən həssaslıq istəyir, haqqıati tələb edir. Bu mənim üçün çox qiymətlidir. Təsadüfən demədim, "Yuğ" teatri kinodur. Kinoda iri planda işləmək zərgər dəqiqliyi istəyir. "Yuğ" teatri da iri plandır. İri planda hara dönürsən dən, tamaşaçıdan qaçmaq mümkün deyil. Aktyorun inkişafında, özünü tapmasında, təsdiq etməsində, nələrisə əldə etməsində belə bir məkanın özü qiymətlidir.

#### - İstərdim ki, bu qiymətli məkanda yaratdığınız obrazlardan söz açasınız.

- İndiya kimi "Yuğ" teatrında 60-dan çox tamaşamız olub. Əksər tamaşalarda iştirak etmişəm. "Səma" adlı ilk tamaşamız Şah İsmayıllı Xatai ilə bağlı idi və o tamaşada Şah İsmayıllı rolunda oynamışım, "Dədə Qorqud"un "Bamsı Beyrək boyu"nda, Nizamının "Xəmsə"sində, Şekspirin "Otello"sunda və əksər tamaşalarda iştirak etmişəm. Son vaxtlar isə teatrimizdə Füzulinin qazəlləri əsasında 8 silsilə tamaşa hazırlanıb, ən sonuncu işimiz isə "Kafkadan salam" tamaşasıdır. İnanın, heç vaxt arzusunda

olmamışam ki, filan rolu oynayıb. Bütün oynadığım rollar özü gəlib məni tapıb və mənə elə gəlir ki, oynadığım rolları özü-münkülaşdırıa bilmışəm.

#### *Mənim üçün mənfi, müsbət rol yoxdur*

- Son illər kinoda da bir-birindən maraqlı rollar yaratmısız. İlk dəfə hansı filmə çəkildiniz?

- Kinoda ilk işim Tofiq Tağızadənin 1994-cü ildə çəkdiyi "Köpək" filmi olub. Filmdə baş rola çəkilmişəm. Ailəsinə sevən, bu yolda özünü oda-közə vuran müsbət bir roldur. Təəssüf ki, bu film bugündək ekranlara çıxmayıb.

Bu filmdən sonra Gülbəniz Əzizimzadənin "Ümid", Oqtay Mirqasimovun "Ovsunçu", Ramiz Həsanoğlunun "Cavid ömrü", Oqtay Mirqasimovun "Günaydin, mələyim", Ramiz Fataliyevin "Hökmdarın taleyi" filmlərinə çəkilmişəm. "Nərimanfilm" studiyasında İlqar Safatın çəkdiyi "Sahə" filmində çəkilmişəm. Bu da maraqlı, qeyri-ənənəvi bir filmdir. Son işimiz isə Ənvar Əblucun "Tarsına çevrilmiş dünya" filmidir ki, filmdə son montaj işləri aparılır.

- Mənfi obraz yaratmaq, o qədər də asan deyil. "Ovsunçu", "Cavid ömrü" filmlərində yaratdığınız obrazlar bu baxımdan yadda qalan obrazlardır.

- Mənim üçün mənfi-müsbət obraz yoxdur, sadəcə, insanların yaşam şərtləri var. Bu insan belə yaşayır, bu insanların xisləti belədir. Sən də rolda o insan olmalısan. Əgər bunu bacarırsan-sa, obrazı özünükülaşdırıa bilirsənsə, o rol alınacaq.

- Teatr və kino. Bir-birinə yaxın və bir-birindən fərqli sənət. Siz hansı fərqləri görə bildiniz?

- Bu manada "Yuğ" teatri mənim üçün kinoya gözəl bir keçid oldu. İstər kino olsun, istər teatr olsun, hər bir aktyorun öz iş prinsipi, özünü rola kökləməsi, işə hazırlaşması var. Fərqə qaldıqda hər sənətin özünəməxsus, spesifik xüsusiyyətləri, incəlikləri var. Teatr canlı ünsiyyətdir, kinonun auditoriyası isə daha böyükdür. Ona görə də aktyorun boynuna çox böyük məsuliyyət düşür. Heç bir aktyorun ixtiyarı yoxdur ki, hazırlaş-

mamış, düşünməmiş, rolunu içinde yetişdirməmiş tamaşaçıya təqdim etsin. Bu gün bizim elə istedadlı aktyorlarım var ki... Çox istardım elə şərait yaransın ki, onlar özlərini dünya səviyəsində təsdiqləyə bilsinlər.

**- Bayaq qeyd etdiniz ki, tarix fənnini çox sevmisiniz. Əslində, sizin, oynadığınız, yaratdığınız rollar da bir tarixdir.**

– Doğrudan da, tarixdir. İstəsan da, o anlara təkrar qayıda bilməzsən. Sadəcə, yaşadığın həmin anları bir tamaşaçı kimi seyrədə bilərsən. Ona görə də hər bir aktyor işinə elə məsuliyyatla yanaşmalıdır ki, sabah oynadığı rola baxıb təəssüflənməsin.

**- Eyni zamanda İncəsənat Universitetində müəllimsiniz.**

– Səkkiz il Mədəniyyat və İncəsənat Universitetinin səhna danışışı kafedrasında İsləmİŞAM, hazırda aktyor sənəti kafedrasının müəllimiyməm. Müəllim adını daşımaq, bu üçün altın girmək böyük məsuliyyətdir. Çalışıram ki, üzərimə düşən işin öhdəsindən layiqinçə gələ bilim.

**- Aktyor üçün gözəl danışışq əsas şərtlərdən biridir. Sizi tez-tez dublyaja davat edirlər, bədii qiraatla də məşğul olursunuz. Söz sizin üçün nədir?**

– Sözlə işləmək asan məsələ deyil, mənə elə gəlir ki, bu, ayrıca elmdir. Məsalən, şeir kiçik bir tablodur. Bu tablo sözlərdən hörüləmiş həyatdır, səslər var, rənglər var, hislər var. Sözü nə qədər hiss etməlsən ki, onu olduğu kimi qarşındakına çatdırıb illəsən. Bunun üçün hər sözə həssaslıqla və məsuliyyatla yanaşmaq lazımdır.

**- Həyat bir marafondur. Siz hara doğru qaçırsınız?**

– Hara qaçısan-qaç, müəyyən bir vaxt, müəyyən bir qədər var, ondan o tərəfə gedə bilməzsən. Mənə elə gəlir ki, 50 il Allahın mənə verdiyi gözəl bir hədiyyədir. Əminəm ki, bu 50 ili normal yaşamışam və normadan kanara çıxmamışam. Ona görə də bu hədiyyənin dəyəri mənim üçün əvəzsizdir.

27.08.2010

## "Bu dünyada mən də yaşamışam"

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Xalq artisti, professor Ağakışi Kazimovun 75 yaşı tamam olur

Bir azdan pərdələr açılacaq, zal işığa qərq olacaq, zamanın fonunda əsrin dördüncüünü yola salmış Ağakışi Kazimov görünəcək. Ömrünün 55 ilini teatra həsr edən, 100-dən çox əsərə səhna ömrü verən Ağakışi Kazimov bu dəfə sahnədə öz həyatını danışacaq. Səhv etmərəmsə, bu cür tamaşalara "monotamaşa" deyilir.

### O film mənim dünyamı dəyişdi

– Həmişə məndən soruşurlar ki, sənətə bağlılığının özü nə vaxt qoyulub? Bu suali eşidəndə uşaqlıq illərimə qayıdır. 6-7 yaşım olardı, Ağcabədinin rayon markazında yaşayırdıq. Qəsəbənin qurtaracağında qohumumuz yaşayırırdı, bir gün onlara getmişdik. Müharibə illəri idi, çox adamların evi xaraba qalmışdı. Dedilər ki, o boş evlərin birində uşaqlar tamaşa göstərirlər. İndiki kimi yadımdadır, ciy kərpicdən tikilmiş ikimətabəli ev idi. İçəri keçdik, gördüm, 5-6 uşaq bir tərəfdə aylışib. Mən də keçib onların yanında oturdum. Divardakı rəf yerləri boş idi, uşaqlar nə isə danışırıdlar, ora-bura qaçırdılar, bir-birini vurub yixirdilar. Bu mənim gördüğüm ilk tamaşa idi. Yaman xoşuma gəlmışdı...

Gördüyü ilk tamaşa heç vaxt onun hafızasından silinmedi. Böyük teatrlann böyük sahnələrində quruluş verdiyi işqli, rəngli tamaşalar belə qorxu, acliq, safalat içində yaşayan müharibə uşaqlarının əylənmək və əslində, yaşadıqları dövrün manzərəsini yaratmaq səhnəsini ona unutdura bilmədi. Günlərin birində isə möcüza ilə qarşılaşdı...



- 12 yaşım olardı, "Hind sərdabası" adlı ingilis filminə baxdım və deyasan, ilk dəfə möcüza ilə qarşılaşdım. Film hindilərin hayatından bəhs edirdi. O filmdə qız ingilis zabitinə vurulur, amma həyatı facia ilə bitir. Onun ölüm səhnəsini İndiya kimi unuda bilməmişəm. O film mənim dünyamı dəyişdi, məni kinoya bağladı.

Evimizlə kinoteatr arasında 200 metr məsafə olardı, ya olmazdı. Hər gün qəçib kinoya gedirdim. Hər dəfə də buna görə danlanırdım.

Amma heç bir qadağa onu kinodan ayıra bilmədi. Mühabib yenice qurtarmışdı, Almaniyadan qənimət kimi gətirilən dünya kinosunun incilərinə baxdıqca baxmaq istayırdı. Gündərin birində kino qədər olmasa da, maraqlı bir məşguliyyət də tapıldı...

- Rayonumuzda Saleh Səfərov adlı bir şəxs vardi, klubda dram dərnayı açıb ilk dəfə "Aydın" əsərini tamaşa yolda. Mən də kazinoda lakey rolunu verdilər. Atam dərnaya getməyimi istəmirdi. Dədim ki, əgər icaza vermasən, evdən çıxıb gedəcəyəm. Axır ki atam razi oldu. Amma bir dəfə də olsun, o, tamaşalara gəlib baxmadı. "Aydın", "O olmasın, bu olsun" tamaşalarını oynadıq, ancaq tək o iki tamaşa mənim taleyimi teatra bağlamadı. Şahərdən gələn bir oğlan elə hey Ələsgər Ələkbərovun oynadığı Aydin, Vaqif rollarından, Sidqi Ruhulladan, Mərziyyə Davudovadan danışındı. Mən də kinonu sevir, teatri sehrlili bir aləm kimi görürdüm.

#### **Uşaqlığın son yayı**

- Tofiq, Xanməmməd, İslı və mən dost idik. Dördümüz də bir məktəbdə oxuyurduq.

İllər keçdi, Tofiq həkim, Xanməmməd mühəndis, İslı Məlikzadə yaziçi, mən isə rejissor oldum. Onuncu sinifdə oxuyanda Moskva Kinematoqrafiya İnstitutuna məktub yazıb xahiş etdim ki, qəbul qaydalarını mənə göndərsinlər. Göndərdilər. Məktəbi bitirən kimi dostlarım Bakıya yola düşdülər. Atam imkansız adam idi, xırda-xuruş pul toplayıb məni də Bakıya yola saldı, mən isə buradan birbaşa Moskvaya yollandım...

Məşhur kinorejissor olmaq arzusu ilk görüşdəcə puç olur, onun kinoya olan isti münasibatının qarşısını soyuq cavab həmişəlik kəsir.

- Elə birinci söhbətimiz zamanı mənə dedilər ki, səndən kinorejissor olmaz. Mən də Bakıya qayıdanda fikirləşdim ki, yaxşı olmayacaq, axı dostlarımı demişəm, Moskvaya oxumağa gedirəm. Bu fikirlərlə Rostovda qatardan düşdüm. Soraqlayıb sənədlərimi Rostov Dağ-Madən İnstitutuna verdim, qəbul olundum. İndiya kimi yadımdadır: 1952-ci il sentyabrın 20-si idi, bizi şaxtaya apardılar. Şaxtaya düşəndə dedim, mən hara gəlmışəm? Müəllim yolda təəssüratımızı sorusunda dedim, xoşuma gəlmədi. Sahəri gün sənədlərimi alıb, Bakıya yola düşdüm...

İnsan nə zaman ki taleyini özü yazmaq istəyir, Tanrı onu cəzalandırır. Əlibəş dostlarının yanına qayıdanda artıq onlar tələbə adını daşıyırdılar. Nə etmək olar, qismətdən artıq kim yeyib ki...

- Bakıya gələn kimi Azərbaycan Dövlət Teatr İnstitutuna yollanıb rektorun qəbuluna girdim. Başında gələnləri qısaca ona danişdım. Dedi, düzdü, vaxt keçib, amma boş yerlər var. Elə söhbət edirdik ki, bir də gördüm bir kişi gəldi. Bu da Rza Tahmasib olmuş. Rektor dedi ki, Rza, apar bir bu oğlunu yoxla, gör nəyi var, nəyi yoxdur? Etüd göstərdim, şeirlər dedim, geri qayıdanda dedi, yaramır, üzündə şirəm var. Rektor dedi ki, Rza bir də yoxla, bacarıqlı cavana oxşayır. O da dedi ki, yaxşı, sabah gəlsin.

Darsa başladığı ilk günlərdən Akademik Dram Teatrının səhnəsində - "Xanlar", "Şərqiñ sahəri", "Fərhad və Şirin" in ilk variantında, "Namus", "Otello" tamaşalarında kütləvi səhnələrdə çıxış edir. Bir zaman adını eşitdiyi nəhəng aktyorlarla bir sahnəda olmaq xoşbaxlılığını an unudulmaz günləri kimi xatırlayır. Sənatına qıtbə etdiyi sənətkarlar çox olsa da, bir sənətkar onun üçün əvəzsizdir...

#### **Böyük sənətkarın xeyir-duası**

- Adil İsgəndərov ham böyük şəxsiyyət, ham böyük rejissor idi. Mənca, hələ ona bərabər teatr rəhbəri dünyaya gəlməyib. Mən açıq deyirəm, heç kim də incimasın. 1954-cü ildə III kursda oxuyurduq, Adil İsgəndərovun qazetdə müsahibəsi çıxmış-

di. O demişdi ki, qarşısındaki iki ildə Azərbaycan Dövlət Teatr İnsti-tutunu qurtaranlardan Mahmud Allahverdiyev, Ağakışi Kazimov və Şirin Abdullayevi teatra götürmək fikrim var. Elə də oldu. 1955-ci ilin fevralında əmrimi verib, məni teatra işə götürdülər. Düz 55 ildir...

Bu illərdə o, dram teatrinin sahnəsində böyük həvasla "Al-maz", "Cavanşir", "Şirvan gözəli" tamaşalarında rollar yaradır.

- Man bir yerdə görsəm ki, perspektivdə mənim işimin heç bir işıqlı tərəfi yoxdur, o yerdən milyon da alsam, çıxb gedirəm. Bu mənim xasiyyətimin ikinci tərəfidir. Fikirləşdim ki, bu gedişlə Ələsgər Ələkbərovun, Mustafa Mərdanovun yerini tutma bilməyəcəyəm, heç Məmmədəli Vəlixanlıni, Əjdər Sultanovu demirəm. Qərara gəldim ki, rejissor olacağam.

Bir gün rejissor Əliheydar Ələkbərov məni yanına çağırıldı. O zaman o, İlyas Əfəndiyevin "Qariba oğlan" pyesini hazırlayırdı. Dekorasiyalar sıfariş verilmişdi. Dedi, səninlə vacib səhbətim var. Əlavə etdi ki, "Qariba oğlan" tamaşasını başlamaq istəyirdim, rolu bölməmişəm. İlyas müəllim də məsləhət görür ki, bu tamaşanı sən hazırlayasan.

O, böyük müvəffaqiyatla "Qariba oğlan" tamaşasını hazırlayır və bu, Azərbaycan teatrında ilk musiqili dram tamaşası kimi yadda qalır.

Rejissor olmaq arzusu günü-gündən daha da artır. Günlərin birində sənədlərini Leningrad Dövlət Teatr, Musiqi və Kinematografiya İnsti-tutuna verir. Böyük sınaqlardan və çətinliklərdən keçərək rejissorluq sənətinin sırlarına yiyələnir. Tatarıstan Dövlət Akademik Dram Teatrında diplomqabağı tamaşalarını - M. Bayciyevin "Duel" dramını və C.Cabbarlinin "Aydın" əsərini hazırlayır. Diplom işi müvəffaqiyatla qəbul olunur. Təhsilini başa vurub Vətənə dönəndən sonra onu Sumqayıt Dövlət Dram Teatrına direktor tayin edirlər. Bir müddətdən sonra isə bu teatrdə baş rejissor işləyir. Gürcü yazılışı Georgi Xuqayevin "Arvadının əri" tamaşasını hazırlayır. Tamaşa 500-600 dəfə anşlaqla

keçir. Nacaf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Əfqanın "Gülməyən adam", Sabit Rəhmanın "Toy" komediyalarını da bu sahnədə uğurla tamaşa yoxdur.

Çətin günlər arxada qalmışdı, sənat uğurları bir-birini əvəz-ləyirdi. Müxtəlif səpkili tamaşalara quruluş verən rejissorun sənat axtarışları isə davam edirdi. N.Dumbadzenin "Darixma, anal" əsərinə Akademik Dram Teatrının sahnəsində quruluş verəndən sonra bütün teatrların qapıları onun üzüna açılır və Ağakışi Kazimov Azərbaycan teatr tarixində yadda qalan tamaşalara imza atır...

#### *Hər tamaşadan sonra ağlayan rejissor*

Səhnədə böyük rejissor həyatının anlarını yada salır, xatırlayıır, qulağına ardi-arası kəsilməyən alqış səsləri galır. Bunlar sənətinə və ömrünə düşən alqışlardır. Ömrünün 75-ci payızında öz-özü ilə səhbat edir. Sakit, təmkinli, səmimi...

- Teatr sizin üçün nədir?

- Ömrüm, hayatım, işim. Əgər ölandə hayatda bir az yaşamış deyərəmsə, o da teatra aiddir.

- Nə vaxt hayacanlanırsınız, pərdələr açılıb tamaşa başlayanda, yoxsa tamaşa qurtarıb pərdələr bağlananda?

- Tamaşa hazır olub ilk dəfə başlayanda çox narahat oluram ki, görəsan, necə qarşılanaçaq, necə qəbul olunacaq. Amma ilk tamaşanı təhvil verəndən sonra heç kim görmür, mən evə ağa-laya-ağlaya gedirəm. Hər tamaşadan sonra... Fikirləşirəm ki, tamaşa özü yeriyir, daha mən kirmə lazımmış? Özümü kimsəsiz və yetim kimi hiss edirəm...

- 75 yaşınız tamam olanda hansı hisləri keçirdiniz?

- Bu yaşa çatacağımı heç gözləmirdim...

- Hayatda istədiklərinizə nail olmusunuzmu?

- Hayatda istədiklərimə o qədər də nail ola bilməmişəm. Ancaq sənətdə Tatarıstan Dövlət Akademik Dram Teatrındakı "Aydın", Gənc Tamaşçılar Teatrındakı "Söhrab və Rüstəm", Akademik Milli Dram Teatrındakı "Darixma, ana!", "Qariba oğlan",

"Büllur sarayda", "Özümüzü kasan qılınç", Köln-Düsseldorf Almaniya Türk Dövlət Teatrında Bəxtiyar Vahabzadənin "Ikinci səs" və Ü.Hacıbəylinin "Arşın mal alan", Aşqabadda Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yaqmura düşdük", bir də Azərbaycan Dövlət Opera və Balet Teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası – 10 tamaşam bas edar, deyim ki, rejissoram. Mən vaxtin çox hissəsini özümə tələbkar ola-ola uduzmuşam.

– Vaxt nadir?

– Bəzən heç nə, bəzən ömrünün hamisini aparan amansız bir fakt. Axırıncı xarakterik xüsusiyyətim bundan ibarətdir: istərdim ki, öləndən sonra, heç olmazsa, yüz nəfər öz arzusu ilə gəlib mani yola salsın. Öz arzusu ilə, təhriklə yox. Mən özüm can verəndə deyə bilim ki, bu dünyada mən də yaşamışam...

01.09. 2010.

## **"Tamaşaçı alqışını eşitmək sənətkar üçün böyük xoşbəxtlikdir"**

*"Opera sənəti sevgi kimidir. Bu aləmə daxil olmaq da, oradan çıxməq da çatındır".*

Hafiz Quliyev:

*Bu il milli operamızın 102 yaşı tamam oldu. Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev isə bu il 50 yaşını tamamlayıb. Bu illərin tən yarısı bu sənət məbədi ilə bağlıdır.*

*Çalışdığı teatri hayatının ayrılmaz hissəsi sayan rejissor opera sənətini sevgi ilə müqayisə edir. Ən böyük sənət əsərləri da sevgidən yaranır. 25 il ərzində Opera və Balet Teatrının sahnəsində Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Koroğlu" operalarını, "Arşın mal alan", "O olmasın, bu olsun" operet-talarını, Z.Hacıbəyovun "Aşıq Qarib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", S.Ələsgərovun "Solğun çiçəklər", N.Əliverdibəyovun "Cırdan", R.Mustafayevin "Vaqif" operalarını böyük sənət sevgisi ilə sahnələşdirib.*

*Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənat xadimi Hafiz Quliyevlə teatr mövsümünün son günlərində görüşdük.*

### **– Teatrlarımız mövsümü başa vurur. Bu mövsüm Opera və Balet Teatrı üçün nə ilə yaddaqlanıb oldu?**

– Hər il olduğu kimi, bu mövsümə də Opera və Balet Teatrının yaddaqlanıb sənət hadisələri oldu. Keçən il ölkəmizdə "Uşaq ili" elan olunduğundan uşaqlar üçün iki tamaşa – Nazim Əliverdibəyovun "Cırdan" nağıl-operasını və İohan Strausun "Düyməcik" baletini hazırlayıb balaca tamaşaçılarımıza təqdim etdik. Bütün dünyada belə bir təcrübə var: uşaqları ləp erkən yaşlarından ciddi musiqiyə, ciddi incəsənatə alışdırmaq lazımdır ki,



böyüyəndə ciddi sənətə meyil etsinlər. Bu baxımdan hər il teatrımızda uşaqlar üçün opera və balet nümunələri hazırlayıraq.

Opera və Balet Teatrının özünəməxsus cəhətləri var. Biz bu teatr vasitəsilə Azərbaycan bəstəkarlarının opera və baletlərini dünya tamaşaçılara, eyni zamanda, dünya klassik opera və balet əsərlərini Azərbaycan tamaşaçısına təqdim edirik. Bu gün Bakıya gələn əcnəbi qonaqların əksəriyyəti birinci növbədə bu teatra üz tutur, burada Azərbaycan müsiqisi, incasənəti ilə yaxından tanış olmaq imkanı qazanırlar. Əcnəbi tamaşaçılar teatrda çox böyük təəssüratla ayrırlar. Dünya teatr sahnələrində təqdim olunan ən məşhur opera və balet əsərləri bizim teatrda oynanılır. Dünyanın tanınmış opera və balet ulduzlarını teatrımıza dəvət edirik, onlar kollektivimizlə birlikdə tamaşalarda çıxış edirlər.

Bu mövsüm "Leyli və Məcnun" operası 102 illik tarixində ilk dəfə dastanın doğulduğu yerda – ərəb dünyasında nümayiş olundu. Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Bu səfərə zəngin programla getmişdik. Opera sənətimizin şah əsərlərindən olan "Leyli və Məcnun" orada nümayiş olundu və çox yüksək səviyyadə, maraqla qarşılandı.

Teatrımız üçün bu mövsümə yaddaqalan bir sənət hadisəsi də iyun ayında Şəkida keçirilən "İpak yolu" I Beynəlxalq Müsiqi Festivalında baş verdi. "Leyli və Məcnun" və "Şah İsmayıllı" operalarını ilk dəfə olaraq açıq havada, tabii dekorlarla göstərdik. Düzdür, biz bu operaları qısalılmış kompozisiya şəklində (hərəsi 1 saat) təqdim etdik, bununla belə, bu ideya çox yaxşı qarşılandı, müsbət fikirlər söylənildi.

Bu mövsüm mənim üçün bir məqamlı da yaddaqalan oldu. 2003-cü ildə Ankarada Ü.Hacıbəylinin "Arşın mal alan" əsərini tamaşaçı qoymuşdum və tamaşa çox böyük uğur qazanmışdım. Elə oldu ki, Türkiye tərəfi məni bu mövsümə Samsun Dövlət Opera və Balet Teatrına dəvət etdi. 2009-cu ilin dekabrında orada "Arşın mal alan" əsərini səhnələşdirdim, 2010-cu ilin yanvarında tamaşa teatrın repertuarında oldu. Türkiyədə ən yaxşı tamaşalar yay qastrollarında, yay turnesində göstərilir və

"Arşın mal alan" tamaşası da Türkiyəni qarış-qarış gəzir. Mənim üçün önemli olan hadisələrdən biri də budur.

Bundan əlavə, teatrımızın özünün repertuar siyasəti var. Ən böyük, ən ciddi incasənəti yaşatmaqla yanaşı, yeni tamaşaçıları teatra cəlb etmək də önemlidir. Başa çatan mövsümü həm də ona görə uğurlu sayıram ki, səhnəmizdə gözəl sənət nümunələri göstərildi və nümayiş olunan hər bir tamaşa anslaqla keçdi.

– **"Opera teatrına münasibət heç vaxt birmənalı olmayıb"**  
– **bu sizin qənaətinizdir. Belə qənaətə gəlməyinizin səbəbi nadır?**

– Opera janr etibarı ilə ağır, çətin bir janrdır. Ola bilsin ki, bütün təbəqələrdə bu eyni cür qavranılmır. Amma təcrübəm-dən belə bir qənaətə gəlmışəm ki, opera sənəti sevgi kimi bir şeydir. O aləmə daxil olmaq da, o aləmdən çıxməq da çatındır. Elə ki o aləmə düşdün, o sənətin aludəcisi oldun, artıq o aləm-dən çıxa bilmişsən.

– **Opera və Balet Teatri, bir qayda olaraq, ənənələrinə sadıq qalır. Ancaq tamaşaçı zövqü dəyişir. Nə etmək lazımdır ki, tamaşaçı zövqü ənənəni qəbul etsin?**

– Söz yox ki, hazırda dünya teatrlarında müxtalif istiqamətlər var. Ancaq bu gün ən çox qəbul olunan da elə klassik formadır. Cənki klassikanın içində bir müasirlik xətti var. Əgər bu gün Ü.Hacıbəylinin yüz il əvvəl yazdığı müsiqiyə böyük heyranlıqla qulaq asırıqsa, demək, müasirlik xətti o klassikanın içindədir. Böyük teatrlar da, adətən, ənənəvi və klassik yolla gedirlər. Cənki biz böyük teatrda böyük sənəti yaşadırıq və böyük sənətə baxmaq üçün tamaşaçılar hazırlayıraq. Əslində, mühafizəkar adam deyiləm, amma incasənətimizdə, mədəniyyətimzdə nə gözəldirsə, onu qoruyub galəcək nəsillərə ötürməyin tərəfdarıyım.

– **14 ildir ki, böyük bir teatrda baş rejissor vazifəsində çalışırsınız. Təbii ki, rejissordan yüksək zövq, fantaziya tələb olunur. Bu gün tamaşaçıları heyratlaşdırmaq o qədər da asan deyil. Sənət işa heyratlaşdırmalıdır...**

– Rejissorun mütləq dünyagörüşü, zövqü, elmi, savadı və bundan da əvvəl fitri istedadı olmalıdır. Üstəlik rejissor İslaməli,

tər tökməlidir. Çalışıram ki, işin öhdəsindən galim. Bu sənətdə müşahidə və fantaziya da əsas şərtlərdəndir. Rejissor istayır ki, fantaziyasını hər yerdə nümayiş etdirsin. Amma opera teatrında belə bir spesifik xüsusiyyət var ki, fantaziyanı bəstəkərin yazdığı musiqi taktlarına sığışdırmağa məcbursan. İkinci çatılık isə o taktların işində fantaziyanı göstərə bilmək bacarığıdır. Əsl sənət qarşısında isə tamaşaçılar mütləq heyrətlənir. Bu anları görmək, tamaşaçı alqışlarını eşitmək hər bir sənətkar üçün ən böyük xoşbəxtliyidir.

**– Teatrda çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənat Universitetində aktyor və rejissor sənətindən dars deyirsiniz. Bütün bunlara necə vaxt tapırsınız?**

– Mən tələbə olanda müəllimlər həmisi deyardılar ki, üç cür – praktik, nazari, pedaqoq rejissorlar olur. Ən maraqlı və püxtaləşmiş rejissor bu üçünü özündə birləşdirə bilənlərdir. Həvəs, maraqlı, zəhmət olan yerdə isə həmisi vaxt tapmaq mümkündür.

**– Deyirlər, rejissor tamaşaçı ilə səhnə arasında vasitəçi-dir. Siz necə düşünürsünüz?**

– Mən ilk maşqlarda çox çılgın görünürəm, tamaşa hazır olana yaxın aktyorlarla tamaşaçı arasında arıyırəm. Çünkü mənim ifadə vasitəm aktyor, ifadə vasitəm qəbul edən isə tamaşaçıdır. Sənin işini necə ifadə edəcəklər və tamaşaçılar bu işi necə qəbul edəcəklər – bu, əslinda, maraqlı, tamaşadan-tamaşaşa dayışan bir vəziyyətdir.

**– Opera və Balet Teatrında mövsüm ərzində neçə tamaşa təqdim olunur?**

– Repertuarımızda tamaşaların sayı 40-dan çoxdur. Həftədə 3-4 opera və balet tamaşası nümayiş olunur və çalışırıq ki, tamaşaçılara milli və dünya əsərlərini növbəli şəkildə təqdim edək. Eyni zamanda, yeni ifaçılar cəlb edirik. Bu, vacib şartdır. Məsuliyyətlə deyə bilərəm ki, teatrda baş rola bir opera sənətçisi hazırlamaq, bir tamaşa qoymaq qədər məsuliyyətli işdir. Bir obraz üzərində 6-7 ay çalışmalı olursan. İstedadlı gənclərə opera səhnəsində sınaq imkanı verilir. Kim Opera və Balet Teatrının

səhnəsində özünü ifadə eləmək gücünə qadirdirsə, burada qalır. Teatrın yeni ifaçılarə həmişə ehtiyacı var. Yaradıcı heyat təzələndikcə teatrın coşqusu da artır. Buna görə də biz teatra davamlı olaraq istedadlı gəncləri davət edirik.

**– Mayın 10-da 50 yaşınız tamam oldu. Ömrünüzün yarısını bu teatrda keçirmisiniz. Teatr sizin üçün nədir?**

– Bu teatr mənim üçün çox böyük bir sənət məkanı, həyatımın bir hissəsidir.

**– Teatr mövsümü bağlanır, siz mövsümü nə zaman yekunlaşdıracaqsınız?**

– İyulun 20-də rəsmi olaraq mövsümü bağlayacağım. Ancaq elə həmin gün – iyulun 20-də teatrımızın simfonik orkestri TÜRKSOY-un xəttində İstanbulda "Koroğlu" operası ilə çıxış edəcək. Avqust ayında isə teatrımızın simfonik orkestri Avropada ən möhtəşəm musiqi festivallarından biri olan Münhen Opera Sənəti Festivalında iştirak edəcək.

**– Bəs yeni teatr mövsümünü necə qarşılamaq fikrindəsiniz?**

– Sentyabrın 18-i – dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda musiqi bayramı kimi qeyd olunur. Hər il teatrımız yeni mövsümü Üzeyir bayın bir əsəri ilə açır. Çox güman ki, mövsümü "Koroğlu" operası ilə açacaq. Mən həmisi deyirəm, Ü.Hacıbəylinin möhtəşəm musiqisi, "Koroğlu"nın "Uvertüra"sı ilə başlanan mövsüm Allahın körməyi ilə yaxşı olmalıdır.

16.07.2010

## Sənətinin paşası – Azər Paşa Nematov



### Qısa arayış:

Azər Paşa Zəfər oğlu Nematov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1965-1970-ci illərdə Teatr İnstитutunun rejissorluq fakültəsində təhsil alıb.

1972-ci ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti, sonra isə quruluşçu rejissor işləyib. İlk dəfə A. Aleksin "Qardaşım klarnet çalır" əsərini Gənc Tamaşaçılar Teatrının rus bölməsində tamaşaşa qoyub.

1973-1978-ci illərdə Sankt-Peterburqun Gənc Tamaşaçılar Teatrında çalışmaqla yanaşı, Leningrad Dövlət Teatr, Kino və Musiqi İnstitutunda dərs deyib. Bakıya qayıtdıqdan sonra 1983-1990-ci illərdə Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb. 1990-ci ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyib. 2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir. 1987-ci ildə Əməkdar incəsanat xadimi, 2002-ci ildə Xalq artisti fəxri adına layiq görülləb.

Azər Paşa Nematov o rejissorlardandır ki, sənətdə hər kəsin gərə bilmədiyini görür, duya bilmədiyini duyur, bacara bilmədiyini bacarıır. Quruluş verdiyi 80-ə yaxın tamaşa, o cümlədən Vilyam Şekspirin "Hamlet", "Afinalı Timon", Elçininin "Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", Arif Süleymanovun "Tufandən əvvəl" və s. sahə əsərləri orjinallığı, hayatılıyi və çoxqatlılığı ilə milli teatrımızın an gözəl nümunələrinəndən sayılır.

Rejissor Teatr Xadimləri İttifaqında yaradıcı gənclər laboratoriyasını yaradıb və onun rəhbərliyi ilə burada Qurban Saidin "Əli və Nino", Şekspirin "12-ci gecə" tamaşası hazırlanıb.

Teatr elə bir alamdır ki, bu aləmin əsl sənətkarı – paşası, xanı, padşahı ölkələr fəth etməsə də, qəlbəri fəth edir. Azər Paşa Nematov bu mənada xoşbəxt sənətkardır.

Azər Paşa Nematov köhnə kişilərə bənzayır. Baxmayaraq ki, yeni düşüncəsi, yeni boxışı ilə həmişə zamanı qabaqlamağı bacarıb. Ancaq görünüşü, zəhmi, sözübütövlüyü ilə ötən əsrin əvvələrində yaşayıb-yaratmış ziyanlılarımıza oxşayır.

### Rejissorun rejissor oğlu

Azər Paşa XX əsr Azərbaycan teatrında özünəməxsus yeri olan istedadlı rejissor Zəfər Nematovun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından musiqiya böyük maraq göstərib. Bu da təsadüfi deyil. Əmisi Hacıağa Hemətov Üzeyir Hacıbəylinin sevimli tələbələrindən biri olub, istedadlı bəstəkar imiş. Büyük Vətən müharibəsində həlak olub. Talabəsini çox yüksək qiymətləndirən Üzeyir bəy Bakıda onun dəfnini təşkil edib, haqqında nekroloq yazıb. Atası əmisi Hacıağanın arzularını davam etdirmək üçün Azər Paşanı musiqiçi görmək istayırdı.

– Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq şöbəsində bəstəkar Nazim Əliverdibəyovun taləbəsi olmuşam. Görkəmli bəstəkar idi. 9-cu sinifdə oxuyarkən imtahan verirdik, təsadüfən böyük bəstəkar Qara Qarayev imtahana gəldi. Mən də iddialı idim, götürüb piano və orkestr üçün konserт yazmışdım. Özüm ifa etmirdim, iki pianoçu royalda çalışırdı. Ifa bitəndən sonra Qara Qarayev soruşub ki, bunu yanan kimdir. Müəllimin adımı, soyadımı deyib. Zəfərin oğlu olduğunu biliib. Sonra məni yanına çağırıb, səhbət elədik, əmim barədə danışdı. Dedi ki, sənin çox böyük imkanların var. Konservatoriyyada təzə kurs götürmüşəm, gələrsən yanına. Mən Bülbül adına məktəbdə oxuya-oxuya bir il konservatoriyyada Qara müəllimin dərslərində iştirak etdim. Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, çox ciddi, maraqlı, yüksək humor hissi olan, ensiklopedik biliyə malik bir insan idi.

Azər Paşa musiqini sevsə də, musiqiçi olmadı. Niyasını özü deyəcək.

– Uşaq olanda atam bir necə dəfə məni özü ilə teatra aparmışdı. Çox xoşuma gəlmışdı. Elə bil ki, nağıllar aləminə düş-

müsdüm. Teatri görəndən sonra musiqi mənim üçün ikinci plana keçdi. Hərçənd ki, musiqi ilə beş yaşıdan məşğul olurdum.

Orta məktəbi bitirib sənədlərimi Teatr İnstiutunun rejissorluq fakültəsinə verdim. İmtahan verəndə yaşda da, boyda da, çakıda da abituriyentlərin hamisindən kiçik idim. Üstəlik, dişim ağrıyırırdı, üzüm iki tərəfdən şişmişdi. İmtahanda teatr sənətinin qüdrətli sənətkarları – Mehdi Məmmədov, Tofiq Kazimov, Adil İsgəndərov, Rza Təhmasib oturmuşdular. Məni bir saat 20 dəqiqə sorğu-sual eladılar, nəticədə beş aldırm.

İllər keçəcəkdi, Azər Paşa sənətdə çox imtahanlar verəcək, çox beşlər alacaqdı. Ancaq böyük sənətkarlardan aldığı o beşi heç unutmayacaqdı.

– Atamı həm həyatda, həm sənətdə özüma birinci müəllim sayıram. Atam böyük ziyalı, böyük rejissor idi. İlk tamaşamın premyerası olanda atam gələ bilmədi, xəstəxanada idi. Tamaşaya bir ildən sonra galib baxdı. Tamaşadan sonra gəldim evə, anam dedi ki, atan bu gün tamaşada olub. Gəldi mənə dedi ki, Azər balacılıqda "böyük-böyük danışındı", inanmirdim, indi deyirəm ki, oğlunun dili da var, dilçəyi də!

Bu tək atanın oğula yox, böyük rejissorun gənc rejissora verdiyi qiymət idi.

#### Avtoritet

Azər Paşa üçün teatr sənətində dünən də, elə bu gün də an böyük avtoritet Adil İsgəndərov olub. Sənətdə isə heç kimə bənzəmək istəməyib. Öz yolunu axtarıb, öz yolunu tapıb.

– Mən heç vaxt heç kimin qarşısında nə baş əymışəm, nə da yalan danışmışam. Hesab edirəm ki, o mənədə çox layiqli sənət ömrü yaşamışam. Heç vaxt heç kimə xain çıxmamışam, mərd olmuşam. Kanardan elə görünür ki, mən çox rahat həyat yaşamışam. Amma mənim çox narahat həyatım olub. Mənim üçün heç vaxt, heç kəs şərait yaratmayıb, o barədə mən heç kəsə borclu deyiləm. Gənclik dövrlərimdə sənətdə irəliləmək mənim üçün çox çətin olub, ona görə ki hazırladığım tamaşalar başqa tamaşalardan seçilib. Odur ki mənə yol açmaqdan çox, mane olmağa çalışıblar. Mən isə ortaya tamaşa qoyurdum və tamaşalarımı sevirdilər.

#### Teatri çox sevirəm

Azər Paşa Nematovun fikrinə rejissorlar müxtalif olur. Hər kəs təhsil alıb rejissor sənətinə yiyələnə bilər, ancaq istədi, fərqli düşüncəsi, fərqli baxışı, fərqli yozumu yoxdursa, ondan rejissor olmayıcaq.

Görəsan, rejissor özü quruluş verdiyi hansı tamaşaya təkrar-təkrar baxmaq istərdi?

– Bütün tamaşalarıma. Mən tamaşalarımın hamisini sevirəm. Baxıram, yorulanda yenə gedib baxıram. Çünkü mən, ümumiyyətlə, teatri çox sevirəm. İlk dəfə teatra gedəndə səhnənin spesifik qoxusu ürəyimi fəth eləmişdi. Indi də çox xoşlayıram, səhnədə, zalda heç kim olmasın, qaranlıqda oturub o qoxu ilə nəfəs alım. Həm rənglərin, həm parçaların, həm döşəmanının, həm divarların qoxusu elədir ki, onu heç yerdə oradakı kimi hiss edə bilməzsən.

– Nə vaxtsa ürəyinizdən aktyor olmaq keçibmi?

– Aktyor sənətini çox sevmişəm, indi də sevirəm. Hərçənd ki aktyorlar deyirlər, biz rejissordan asılıyıq, mən hesab edirəm ki, aktyorluqdan azad sənət yoxdur. Çünkü aktyor sonda səhnədə tamaşaçı ilə təkbətək qalır, tam azaddır. Tamaşasını ardınca aparır. Rejissor zalda oturub baxır, heç nə edə bilmir. Tamaşa başlayanda sükan artıq aktyorun əlində olur. Hesab edirəm ki, yaxşı aktyor rejissorla İsləməyi bacarmalıdır.

Azər Paşa müəllim deyir ki, teatr canlı sənətdir, daima hərəkətdədir. İralı gedəndə hər şey ola bilər: büdrəyə də bilər, yağışa, tufana da düşə bilər. Bütün bu yolları keçə-keçə teatr yaşayır. Yaşayacaq da! Bu sənət ölümsüzdür.

Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nematov son illər burada həyata keçirilən layihələrdən də danişdi.

– Bu il bizim "2+1" adlı teatr festivalımız olacaq. Kim istəsa bir, iki və üç nəfərlə tamaşa hazırlayıb göstərə bilər. Bu festival noyabrın ortalarında baş tutacaq. Hasan Əblucun xatırasına həsr olunmuş bədii qiraat müsabiqəsini də keçirməyə hazırlanıraq. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı "Axundzadə dərsləri" təşkil edirik. Hesab edirəm ki, bu gün

bizdə dramaturgiya axsayır. Gənc nəslİ bu dərslərə cəlb etmək-lə onlarda dramaturgiyaya həvəs və maraq yaratmaq istəyirik.

Görəsən, rejissor özüne ən çox hansı suali verir?

- Mənim çoxlu arzularım var. Fikirləşirəm ki, görəsən, onları görəcəyam, ya yox?

Azər Paşa müəllimin arzuları çoxdur. Kosmosa getməkdən tutmuş, Yer kürəsini qarış-qarış gəzməyədək. Bu il arzularından biri də gerçəkləşib. "Ömrüm boyu arzum idı ki, Çinə olum. Çinin qədim tarixi, mədəniyyəti mani çox maraqlandırırdı. Kosmosdan görünən Çin səddini görmək istəyirdim. Bu il qismət oldu. Çinə oldum, Çin səddinə tamaşa etdim.

Azər Paşa müəllimin arzularından biri də budur ki, öz teatrı olsun.

Bu mövzuda bir xeyli söhbət edirik. Teatrın adı, ilk tamaşası barədə danışırıq. Təbii ki, arzu kimi... Gerçəkliyə qayidırıq. Həzirdə Azər Paşa Nəmatov İlyas Əfəndiyevin "Şəhər həmişə mənimləşən" əsərini Akademik Milli Dram Teatrında tamaşaşa hazırlayırlı. İlk dəfədir ki, İlyas Əfəndiyev yaradıcılığına müraciət edən rejissor Həsənzadə roluna Fuad Poladovu, Nargilə roluna Məsmə Aslanqızını dəvət edib. "Mənim arzularımdan biri də Lev Tolstoyun "Hacı Murad" əsərini tamaşaşa qoymaqdır. Bu tamaşanı da, inşallah, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlayacağam".

Hər il avqustun 13-də Azər Paşa Nəmatov ad gününü yaxın dostları ilə birgə bağda qeyd edir. Uşaq vaxtı Abdulla Şaiqin ona hədiyyə etdiyi balaca gümüş çəngal-bıçağı və Aleksandr Tuqanovun ona bağışladığı üstü yazılı balaca gümüş qədəhi bu günə kimi əziz xatira kimi qoruyub saxlayır.

Ömrünün 64-cü yayını yaşayan Azər Paşa Nematov dənizə baxmağı çox sevir. Ucsuz-bucaqsız dənizdə nə vaxtsa arzularının dalınca gedən ağ gəmi görünür.

Bu ağ gəmi inanırıq ki, hələ uzun illər Azər Paşa Nematovun arzularının dalınca gedib bu arzuları gerçəkləşdirəcək...

12.08.2011

## "Səhnə aynadır, tamaşaçı orada özünü görməlidir"

O, sahnəyə, sahnə ona yaraşır...

O, sahnədə özünü unudub, başqa bir ömür yaşayır...

O, teatrı aylanca yox, məktəb adlandırırmış...

O, sənətkarlığı ilə tanınır, sevılır, alqışlanır...

Nacaf bay Vazirov adına Lankaran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev o sənətkarlardandır ki, şaxsiyyəti ilə sənəti, azəmətli səsi ilə aydın diksisiyi, istedadı ilə sənətkar azadlığı bir-birini tamamlayır.



...1973-cü illin soyuq dekabr günlərinin birində ürayı sənət eşqi ilə döyünen gənc bir aktyor Lankaran teatrının qapısından içəri keçdi. Keçdi və bir daha geri qayıtmadı. Böyük səhnələrə sığışmayacaq arzularını, istəklərini balaca sahnədə qeyri-adı həvəslə, bacarıqla, ürəkla gerçəkləşdirdi. Balaca səhna tamaşaçıların gözündə böyüdü, genişləndi, gözəlləşdi. Promete'y insanlara işıq oğurlayıb gətirdiyi kimi, Qabil Quliyev Lankaran Teatrına təhsil aldığı sənət ocağından, çalışdığı sənət məbədindən sənət işığı gətirdi.

O vaxtdan nə az, nə çox, 38 il keçir...

38 ildə Qabil Quliyev Lankaran Dövlət Dram Teatrında bir-birinə bənzəməyən, tamaşaçıları güldürməkdən çox düşündürən 100-dən artıq rola səhnə hayatı verib. Hərdən keçib-gəldiyi sənət yoluna dönüb baxanda xəyalları bir anlıq uşaqlıq illərinə yollanır...

### **Gerçəkləşən arzular**

**Haşıya:** Kənd uşaqlarını xoşbəxt etmək çox asandır. Əgər ucqar bir kəndə paytaxtdan "teatr göstəranları" gəlibse, hamı

sevinəcək, hamidən da çox sevinən isə uşaqlar olacaq. Uşaq olanda onların da kəndlərinə "teatr göstərənlər" gələrdi. Tamaşadan sonra uşaqların gözlərinin qabağında yeni bir dünya açıladı. Aktyorlar gəldikləri kimi, özlərindən sonra bir il bəs edəcək sevinc qoyub gedərdilər. Deyəsən, elə o xoşbaxt günlərin birində – aktyorların hərəkatını təqlid edə-edə ürəyində sənətə qarşı sonsuz bir duyu hiss etdi.

Kənddən şəhərə – 1 sayılı məktəbə oxumağa gedəndə də diqqətini ilk çəkan Pionerlər Evində Səttar müəllimin yaratdığı dram dərnayı oldu. İlk dəfə qiraat gecələrində və bir də Cəfər Cabbarının "1905-ci il" əsərində sahnəyə çıxdı.

İllər keçdi və həyat sübut etdi ki, onun teatra olan marağı, sevgisi ötəri bir havəs deyilmiş.

Orta məktəbi bitirib sənədlərini Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) verib yüksək qiymətlərlə bu təhsil ocağına daxil olsa da, bir il sonra 1968-ci ildə ürəyinin istəyi ilə sənədlərini Teatr İnstitutuna verir.

– İndiyə kimi yadimdadır, qabiliyyət imtahanında Əliheydər Ələkbərov, Rza Təhmasib, Şəfiqə Məmmədova kimi sənətkarlar əyləşmişdi. Məndan nə etüb istədilər, nə də ritmimi yoxladılar, soruştular ki, nə hazırlamış? Dedim, Mikayıl Müşfiqin bir şərini, bir də Maksim Qorkinin "Fırtına quşu"ndan bir parça hazırlamışam. Mənə qulaq asandan sonra dedilər ki, daha bu abituriyentdən ayrı şey soruşmaq lazımlı deyil. Yegənə abituriyent idim ki, imtahanların hamisindən beş almışdım. Beləcə, mən instituta daxil olub Əliheydər Ələkbərovun kursunda oxudum.

Tələbəlik illərində Akademik Dram Teatrında yardımçı aktyor kimi çalışan Qabil Quliyev böyük sənat ocağında əsl məktəb keçir. Ali məktəbi qırmızı diplomla başa vurur. Təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır. Moskvadakı hərbi kino bazasında xidmat edir. Kütləvi sahnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sırlarına yiyananır. Bir

ildən sonra hərbi xidmatini başa vurub vətənə dönür. Bir neçə filmdə kaskadyorluq eləsa da, alın yazısını kim dayışa bilər ki? Yollar onu Lənkəran Dövlət Dram Teatrına gətirir...

#### ***Yaratmaq yaradana maxsusdur***

– Mən bu teatra galəndə an təcrübəli kadr sayılırdım. Çünkü böyük sənat məktəbi keçmişdim. Teatrın zirzəmisindən tutmuş, tavanına kimi har şeyi bilirdim. Galan kimi dövlət tədbirlərini də mənə həvalə elədilər. Kollektiv kiçik olsa da, teatrda çoxlu əsərlər hazırlanırdı. Daima yüksək altında idik, baş qışımıq vaxtimız olmurdu.

Qaləbənin 30 illik yubileyi münasibəti ilə teatrda M.Musiyenkonun "Nəsillər, eşidin" əsəri tamaşaşa qoyuldu. Çox maraqlı bir əsər idi.

"Nəsillər, eşidin" tamaşasındaki ilk rolu ilə tamaşaçıların rəğbatını qazanan Qabil Quliyev bir-birinin ardınca yaddaqalan, maraqlı, tamaşaçılar tərafından sevilən rollar yaradır. C.Məmmədquluzadənin "Olular"ında Isgəndər, Ü. Hacıbəylinin hekaya və felyetonları əsasında hazırlanmış "Olanlardan keçənlərdən" tamaşasında Mirzə rolları onun adı yox, qeyri-adi bir aktyor olduğunu sübut edir. Bu tamaşalar ləntə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"na daxil edilir. 29 yaşı tamam olmamış Qabil Quliyevə Əməkdar artist fəxri adı verilir.

**Haşıya:** Qürurlu olduğu qədər təvazökar, zəhmli olduğu qədər sada olan Qabil Quliyev rolları barədə belə deyir: "Mən rol yaratmamışam, yaratmaq yaradana maxsusdur, mən rolu oynamışam. Aktyor ömrü boyu yaddaşlarda qalan, uğurlu sayılan an çox 3-4 obraz oynaya bilər. Mənim üçün an əziz rollarım alınmayan obrazlarımdır. Yəni mən onu özüm istədiyim qədər, özüm istədiyim tərzdə, formada oynamamışam".

Lənkəran teatrı dünya ədəbiyyatına da tez-tez müraciət edir. Qabil Quliyevin Gilyermo Fiçeyredonun "Ezop" tamaşasında oynadığı Ksanf, Mikloş Xubainin "Neron" tamaşasında Pavel, Qriqori Qorinin "Herostrati unudun" tamaşasındaki Kleon rolları

aktyorun obrazlar qalereyasının an yaddaqalan sənət nümunələrindəndir.

Son illərdə Lənkəran teatrı "Çar Edip", "Ezop", "Neron" əsərləri ilə bir neçə xarici ölkədə olub, festivallarda iştirak edib və bu tamaşalar maraqlı tamaşalar kimi yadda qalıb.

Əməkdar artist adını alandan 20 il sonra isə Qabil Quliyev Xalq artisti fəxri adına layiq görülüb.

- Hökumətimiz, şəxsən cənab prezidentimiz böyük etimad göstərdi, əməyimi qiymətləndirdilər, fəxri ad verdilər. Bəzən aktyorlar fəxri adlara nail olandan sonra onlara elə gəlir ki, öz işlərini bitiriblər. Amma sənətkarın qiymətləndirilməsi sənət adamının boynuna daha böyük vəzifə, daha böyük məsuliyyət qoyur. Səni qiymətləndirirlərsə, daha böyük işlər görməlisən.

#### **Sənət əyləncə deyil**

Qabil müəllimin klassikaya münasibəti də fərqlidir:

- Bu gün Azərbaycan teatrının səhnəsinə hansı əsər gəlirsə gəlsin, ona klassik formatda yanaşmaq daha gözəldir. Ona görə ki səhnə aynadır. Tamaşaçı orada özünü görməlidir. Tamaşaçı orada özünü görmürsə, deməli, sənin aynanda ləkə var, yaxşı təmizləməmişən. Bir də çox zaman deyirlər, teatr əyləncədir, istirahət yeridir, əslində, teatr insanların düşüncələrini formalasdırıran bir məkandır. Çox zaman insanlar cəmiyyətdə görüb deyə bilmədiklərini gəlib tamaşada aktyorun dilindən eşidəndə taskinlik tapır. Bu mənada teatr məktəbdür. Teatra yüngül bir əyləncə kimi baxmaq yolverilməzdir. Mən Lənkəran Dövlət Universitetində 12 il etika-estetika-kulturologiyadan dərs demişəm. Estetikada belə bir şey var, bütün sənət növləri özündə zamanın ruhunu daşıyır. Yaşadığımız zamanın ruhu da bugünkü sənət əsərlərimizə hopub. Özündə bugünkü zamanın yükünü daşıyır. Əgər bu gün tamaşaşa qoyulan hər hansı bir sənət nümunəsi cəmiyyətin həyatındakı ziddiyətləri, anlaşılmazlıqları, çatışmazlıqları özündə əks etdirə bilmirsə, heç olmazsa, onun çıxış yolunu göstərə bilmirsə, əslində, o sənət, o sənət ada-

mi heç kimə lazımdır. Sənətin gücündən qorxanlar deyirlər, sənət əyləncədir. Sənət əyləncə deyil. Hər bir xalqı kənarda onun mədəniyyəti ilə tanıyırlar. Mədəniyyət böyük anlayışdır.

Qabil müəllim deyir ki, dünyada peşələr çox olsa da, sənət azdır. Tarixdə isə milləti yaşıdan peşə yox, sənətdir. Peşələr insanlara maddi sərvət, sənət insanlara mənəvi sərvət qazandırır. Bir də sənətdə son nöqtə yoxdur, bu yol əbadidir...

**Sənət haşıya:** Bilməyənlərə bunu da xatırlatmaliyam. Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdi-xanlı Qabil Quliyevin kiçik qardaşıdır. Azərbaycan teatrında hər birinin öz yeri, öz çəkisi olan iki qardaş, iki böyük sənətkar bu gün öz sənətləri ilə, bacardıqları qədər teatr sənətinin yükünü, ağırlığını çiyinlərində daşıyır, teatr tarixinə öz adlarını təkrarsız rolları ilə yazuırlar. Bax bu yerda tamaşaçı alqısı mütləq lazımdır!

10.08.2011

## "Mən teatrsız yaşaya bilmərəm"



*...Həyatda olduğu kimi, sahnədə da baxtı gətirən və baxtı gətirməyan sənətkarlar var. Müsahibimiz sənətdə həm baxtı gətirən, həm də baxtı gətirməyan aktyordur. Baxtı onda gətirib ki, Gənc Tamaşaçılar Teatrının sahnəsində 100-dək rol oynayıb, 20-dən çox tamaşaçaya quruluş verib, 70-a yaxın filmdə çəkililib. Baxtı onda gətirməyib ki, rusdilli teatrda çalışıb, Azərbaycan tamaşaçısı onu az tanıyıb, böyük rollar üçün yaransa da, ömrünün hansı məqamında sahnədən uzaqlaşıb. Ancaq o, oynadığı bütün rolları ürəklə oynayıb: "Qarşıma məqsəd qoymamışdım ki, maşhurlaşım, ad alım, mən, sadəcə, oynayırdım..."*

Onunla müsahibə üçün vədələşdiyimiz gün Bakıda o ki var yağış yağıdı. Şirdirgi yağış bir çoxlarımızın iş-güç planlarını da pozdu. Amma həmin gənə nəzardə tutduğumuz müsahibə təxira salınmadı. Aktyor, rejissor, prodüser, müəllim, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyevlə yaradıcılıq yolundan, sahnədə yaratdığı rollardan – bir sözla, sənədən danişdık...

Rafiq Əliyev 1949-cu ildə Füzuli rayonunun Mərdinli kəndində anadan olsa da, hələ uşaq ikən atasının işi ilə əlaqədar aililiklə Bakıya köçürər. O dövrə rus dilinə böyük önem verildiyindən, atası oğlunu rusdilli məktəbə qoyur. Rus dilində bir kalma bilməyən Rafiq üçün ilk sınaq ağır olur. Özü demisən, çabalaya-çabalaya rus dilini öyrənir, orta məktəbi də yaxşı qıymatlırla başa vurur. Ancaq atasının prokuror, anasının həkim görmək istədiyi övladları sonda ürayının səsinə qulaq asır, İncəsənəti seçir...

– Orta məktəbdə oxuyanda bir dəfə dostlarımla Fioletov adına klubə getdik və ilk dəfə orada Həsən Əblucu tənış oldum. O, rus dərnəyinə rəhbərlik edirdi. Bu dərnəyə iki-üç dəfə gedib galəndən sonra həyatımı həmişəlik teatra bağladım...

### Sənət axtarışı

İllər keçəcək, sənət axtarışına çıxan Rafiq Əliyevin yolları şimaldan – Kiyev, Moskva, Leningraddan düşəcək, harbi xidməti başa vuracaq və düz 7 ildən sonra M.Əliyev adına İncəsənət Institutunda tale yenidən onu Həsən Əblucu qarşılaşdıracaqdı. Bu işqli insanın sayəsində o, Gənc Tamaşaçılar Teatrının sahnəsində ilk rolunu oynayacaqdı. Bütün bunlar sonralar baş verəcəkdi...

Orta məktəbi bitirəndə Rafiq sənət yolunu özü seçmək istədi. Əl boyda bir kağız yazüb evi tark etdi. Yox, evdən qaçmadı, əslində, arzularının dalınca qaçıdı...

– Kiyevə getdim, İncəsənət Institutuna daxil olmaq istəyirdim. Xəbərim yox idi ki, orada qəbul imtahanları bir il rus, bir il Ukrayna dilində keçirilir. Baxtimdən həmin il qəbul Ukrayna dilində oldu. Geri dönməyi özümə şikayırdı, qatara minib Moskvaya getdim. Moskvada da malum oldu ki, qabiliyyat imtahanları çoxdan başlayıb, marhala-marhala seçim turları keçirilir. Bunu biləndə qatara minib bu dəfə də Leningradda yollandım. Sənədlərimi Leningrad Teatr və Kinematoqrafiya Institutuna verdim. Yena də imtahanlara gecikmişdim. SSRİ-nin bir çox yerlərində mənim kimi galənlər vardi, seçim turunda 15 nəfərin içində məni seçdilər, çox istedadlı, bacarıqlı olduğumu bildirsələr da, sonda "ancaq Azərbaycan teatrı üçün yarıyarsan, danışığında qüsür var", – dedilər. Bu haqsız irad qalbimə toxundu. Bunu qəbul imtahanında iştirak edən müəllimlərdən biri də hiss etdi. Məsləhət gördü ki, Mədəni Maarif Institutunda ilk dəfə eksperiment kimi televiziya və kino rejissorluğu kursu açılacaq, o müsabiqədə iştirak edim. Belə də oldu, müsabiqədə iştirak edib instituta qəbul olundum.

Iki il burda təhsil aldım. Ancaq iki ildən sonra eksperiment kimi açılmış kursu Teatr və Kinematoqrafiya Institutuna köçür-

mək istədilər. Bu təhsil ocağında böyük sənətkarlardan dərs almışdıq, sənətin müəyyən sırlarına bələd olmuşduq, hər şeyi yenidən başlaya bilməzdik. Odur ki təhsiliyi yarımcıq qoyub hərbi xidmətə getdim və bu müddətdə hüquq fakültəsinə daxil olmaq üçün hazırlaşdım. Fikirləşirdim ki, sənət alınmadı, heç olmasa atamın arzusunu yerinə yetirim.

Bakıya gəldim, o zaman bacım A.Zeynallı adına orta-ixtisas musiqi məktəbində vokaldan dərs alırdı. Bir gün mən məktəbin müəllimi Tamara Xəlilovanın yanına apardı. Yaxşı səsim olduğunu ona demişdi. Tamara xanım mənə qulaq asandan sonra dedi ki, sanın başqa sənət seçməyə ixtiyarım yoxdur. Beləliklə, mən M.Əliyev adına İncəsənət İnstitutunun musiqili komediya fakültəsinə daxil oldum.

### *Rejissor üçün risk, aktyor üçün şans*

Böyük sınaqlardan sonra Rafiq Əliyev çox sevdiyi sənət aləminə qədəm qoyur. Günlərin birində institutda Həsən Əbluclu qarşılaşır. Həsən Əbluc onu Gənc Tamaşaçılar Teatrının rus bölməsinə aparır və hazırladığı "Qaçış" tamaşasında ona 76 yaşlı adamın rolunu verir. Gənc aktyor bu rolun öhdəsindən məharətlə gəlir və ömrünü Gənc Tamaşaçılar Teatrına bağlayır...

— Gənc Tamaşaçılar Teatrında il yarım işləyəndən sonra rejissor Azər Paşa Nematov mənə "Bumbaraş" tamaşasında baş rolu – Bumbaraş rolini verdi. Rejissor üçün böyük risk, mənim üçün şans idi. Bu şansdan, yəqin ki, düzgün istifadə etdim, çünki bu roldan sonra Azər Paşa Nematov bütün baş rolları mənə həvalə elədi.

"Buraxılışdan sonrakı gecə", "Ötan ilin son gecəsi", "Necəsan, cavan oğlan?", "Üç müşketyor", "Aprel sahəri", "Buratino" və onlarca tamaşalarda yaratdığı rollar onu balaca tamaşaçıların sevimli aktyoruna çevirir. "Mən oynayarkən bir uşağa çevrilirəm" – deyən aktyor 20 il ərzində Gənc Tamaşaçılar Teatrının səhnəsində yaddaqlan rollar yaradır.

— 1990-ci ildə Azərpəşa Nematov teatrından gedəndən sonra mənim üçün böyük bir boşluq yarandı. Çünkü o, istedadlı rejissor, böyük, əvəzolunmaz bir insandır. O gedəndən sonra özü-

mü rejissor kimi sınaib həm Azərbaycan, həm rus bölməsində tamaşalar hazırladım. Rus bölməsində 20-yə yaxın tamaşaya quruluş verdim, Azərbaycan bölməsində isə "Nəsrəddin", "Sarıköynək günüşi necə gətirdi?", "Çimnaz xanım yuxudadır" tamaşalarını hazırladım.

1990-ci ildən sonra özünü daha çox rejissor kimi sınayan Rafiq Əliyev "rejissorluq sənəti" dünyasın an çatin, an ağır peşəsidir", – deyir.

— 2000-ci ildən "İbrus" teatrında çalışıram. Teatra tanınmış aktyorlar davat olundu. Fuad Poladov, Şükufa Yusifova, Mehriban Zəki, Fəxrəddin Manafov, Mələk Abbaszadə, Məbəd Məhərrəmov, Sadiq Əhmədov və başqa sənətkarlar teatrdə fəaliyyətə başladılar. Mən də yenidən aktyor sənətinə qayıtdım. Molyerin "Tartüf" əsəri əsasında hazırlanmış "Tartüf Aqayeviç" tamaşasında baş rolu – Tartüf Aqayeviç rolini oynadım.

Aktyorun bu rolu teatr ictimaiyyatını, sözün yaxşı mənasında, heyrətləndirdi və Tartüf Aqayeviç Rafiq Əliyevin an yaddaqlan rollarından biri oldu.

### *Teatrda işləyib kinoda maşhurlaşan aktyor*

Rafiq Əliyev son illarda Teatr Xadimləri İttifaqının "Zəfər Teatrı"nda hazırlanan "Kaktus gülü" tamaşasında aktyor, "Afinalı Timon"da isə isə prodüser kimi yer alır. Amerika yazılışı Nil Saymonun "Növbəti" əsərini Ramiz Fətəliyev yeni variantda yazır və Rafiq Əliyevin bu tamaşada yaratdığı Villi Klark rolu isə aktyorun an sevimli rollarından biri olur.

— Sənət ömrümün yarısını Gənc Tamaşaçılar Teatrında akt-yorluq eləmişəm və demək olar ki, çox sayıda rollar oynamışəm. Amma Azərbaycan ictimaiyyatı məni o qədər də yaxından tanımayıb. Çünki rus bölməsində çalışmışəm. Bu rolları oynayanda minlərlə tamaşaçını sevindirmişəm, minlərlə uşağın qəlbində teatra mahəbbət hissi oyatmışəm. Bütün bunları sənəti, səhnəni, teatri sevdilim üçün eləmişəm. Bu gün teatrlarımız təmir olunur, yeni üslubda, yeni formada, yeni texnologiya ilə tamaşalar hazırlanır. Tamaşaçıya teatri sevməyi, teatri başa düşməyi, teatri duymağı öyrətmək lazımdır.

Ömrünü teatra həsr eləsə də, Rafiq Əliyev kino aktyoru kimi daha çox məşhurlaşıb. Son illər "Hökmdarın taleyi" filmində oynadığı yüzbaşı Vanya və "Məhkumlar" filmində yaratdığı müstəntiq obrazları Rafiq Əliyev sənətinin yeni çalarlarını ortaya qoyur.

Bələliklə, atasının prokuror, anasının həkim görmək istədiyi Rafiq Əliyev həyatda valideynlərinin sənət arzularını gerçəkləşdirə bilməsə də, sahnədə bu obrazları məharətlə yaratdı...

Rafiq Əliyev yaradıcılıq fəaliyyəti ilə yanaşı, yeddi ilə yaxındır ki, Teatr Xadimləri İttifaqında sədr müavini vəzifəsində çalışır. Söhbət əsnasında ittifaqın yeni teatr mövsümündə görəcəyi işlərdən də danışdı.

- Bu il bizim çox böyük işlərimiz olacaq. Biz vaxtaşın ittifaqda konfranslar, ustad dərsləri, seminarlar keçiririk. Gənclərin istedadını üzə çıxarmaq üçün har cür şərait yaradır, təqaüddə olan sənətkarlarımıza maddi və mənəvi yardım etməyə çalışıq.

Xeyli vaxt idi ki, Moskvada keçirilən A.Çexov adına Beynal-xalq teatr festivalının bir qolunu Bakıda təşkil etmək istayırdıq. Bu təşəbbüs Teatr Xadimləri İttifaqının olsa da, ideyanı gerçəkləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi biza hərtərəfli kömək etdi və inşallah bu ilin noyabrında "Çexov festivalının İpək yolu" layihəsi Bakıda keçiriləcək. Bu böyük bir mədəni hadisə olacaq, dünyanın tanınmış teatr xadimləri Azərbaycana galəcəklər. Burada ham də Dünya Teatr Konfransı keçiriləcək, Kanadanın, Fransanın, Belarusun və dünyanın bir çox başqa ölkələrinin teatrları festivalda iştirak edəcəklər. Əlimizdən gələni edəcəyik ki, bu imtahandan uğurla çıxaq. Çünkü festivalı Bakıda keçirməkdə məqsədimiz Azərbaycan tamaşaçısını dün-yə teatrlarının səviyyəsi ilə tanış etmək, eyni zamanda, Azərbaycanı mədəniyyəti və incəsənəti sevən istedadlı xalq kimi dünyaya tanıtmaqdır.

Söhbətimiz bitəndə bayırda hələ də yağış yağirdi. Rafiq müəllim sonda yağışı çox sevdiyini, yağış yağında gəncliyini, Leninqradda oxuduğu illəri xatırladığını və bir də nə üçünse "mən doğma kəndimizi çox sevəram", - dedi...

22.09.2010

## "Səhnə müqəddəs yerdir..."

*Hərdən mənə elə galır ki, sahnə yalnız ruhlu, qanadlı adamlar üçündür, sahnədəsənsə, oynamalısan, mütləq oynamalısan, həyatın bahasına olsa belə... Və bir də sahnə gözəl qadın kimidir, yalnız onu dəlicasına sevəni sevir...*

*Yazımızın qəhrəmanı da sahnəni sevir, bəlkə də, dəlicasına... Sevməsaydı, ömrünün 42 ilini sahnədə keçirməzdi.*

Gənc Tamaşaçılar Teatrının sahnəsində irili-xirdalı xeyli yad-daqlan rollar yaradan, sənət dostlarının dediyi kimi, uşaq safiğini, sadalıyini bu yaşاقan qoruyub saxlayan, səhərlər teatra, axşamlar evə tələsən Əməkdar artist Rahib Əliyev bu yay 65 yaşıni sakitca qarşılıyib, ömür daxilina atdı. Yubiley yaşında özündən çox tavazökarlıqla danişa da, sənət dostları ondan ürəkdolusu söz açıdılар.

- İçarişaharda böyüyüb boy-a-başa çatmışam. 7-8 yaşım olanda dayım manı o zaman Dağıstı park deyilən yera apardı. Orada "O olmasın, bu olsun" tamaşasını göstərirdilər, Məşədi İbad rolunu da Mirzəağa Əliyev oynayırdı. O tamaşa baxandan sonra mənənda teatra böyük maraq yarandı. Orta məktəbdə oxuyunda rejissor Ağasəlim Manaflı xalq teatrı yaratdı, orada yaxşı roller oynadım, teatra həvəsim bira-beş artdı.

Rahib Əliyev atasını erkən yaşlarından itirdiyindən 16 yaşından gündüzlər işlayıb, gecələr oxuyur, məktəbi bitirən kimi Teatr İnstitutunun dram, kino aktyorluğu fakültəsinə daxil olur. Sənət müəllimi Əməkdar artist Kərim Həsənov üçüncü kursda oxuyan Rahibi Gənc Tamaşaçılar Teatrına dəvət edir. Büyük sənətkarlar Yusif Valiyev, Hüseynəğa Sadıqov, Süleyman Əlas-gərov, Rəhila xanım Məlikova və neçə-neçə korifey sənətkarlarla bir sahnədə çıxış edir, aktyorluq sənətinin incəliklərini on-



lardan öyrənir. Üstündən uzun illər keçəndən sonra belə "onların yanında işləmək böyük fəxr idi", - deyir.

- Hüseyn Arifin ssenarisi əsasında hazırlanan "Yolda" tamaşasında Yusif Vəliyevlə bir səhnədə iştirak etmişəm. O, Səməd Vurğunu oynayırdı, mən də aşığı. Çox gözəl tamaşa idi.

Bir il teatrda pulsuz işləyəndən sonra 1968-ci ilin sentyabrın 18-də Rahib Əliyevin əmri verilir, teatrda işə götürülür...

#### **Rahib xarakterik aktyordur**

**Əməkdar artist Rafiq Hüseynov sənət dostu barədə belə deyir:**

- Rahib Əliyevlə teatra təxminən bir vaxta gəlmış və gələn kimi də bir-birimizə dublyor olmuşuq. Rahib xarakterik obrazları gözəl oynayır. Mənçə rejissorlar onun yaradıcı imkanlarından daha səmərəli istifadə edə bilərdilər. Onun çox uğurlu rolları var. "Hacı Qəmbər"də ("Yağışdan çıxdıq, yağmura düşdük") Cəbi, Əkrəm Əylislinin "Mənim nağməkar bibim"də Mərəməş müəllim və s. rolları tamaşaçıların yaddasından silinməyib. Böyüklüyündən kiçikliyindən asılı olmayaraq, onun yaratdığı obrazlar tamaşaçıların yanında qalır. Aktyor üçün bundan yaxşı nə ola bilər? Gənc Tamaşaçılar Teatrının səhnəsində həm böyüklər, həm balacalar üçün rollar yaranan Rahib Əliyev uşaqları çox sevir və "uşaqlar üçün oynamamın daha çatındır" deyir. "Uşaqları aldatmaq olmur, onları inandırmalısan, rolnuna, ifanla. Bunun üçün səhnədə uşaq olmalıdır".

Aktyorun ən sevimli rollarından biri "Hacı Qəmbər" tamaşasında yaratdığı Cəbi roludur. Bir zamanlar bu rolla Moskvada, Aşqabadda bol alqışlar qazanardı...

#### **Rahib həm də Allah adamıdır**

#### **Xalq artisti Yasin Qarayev:**

- 1974-cü ildə bir qrup gənc İncəsanət Institutunu bitirib Gənc Tamaşaçılar Teatrına gəldik. Rahiblə ilk oynadığım tamaşa "Hacı Qəmbər" tamaşası oldu. Mən aşiq Vəlini, Rahib Əliyev Cəbinə oynayırdı. Çox duzlu, məzəli, koloritli rol oynayırdı və hər dəfə də onun ifası alqışlarla qarşılanırdı. İsi Məlikzadənin

"Sağlıq olsun" tamaşasında da mən Əziz rolunu, o isə müdər rolunu oynayırdı. Rahib tamaşaçılar tərəfindən sevilən və alqışlanan akt yordur. Rahib həm də Allah adamıdır, sözün bütün mənalannnda. Ürəyində hansı arzuslu varsa, qoy hamisi yerinə yetsin.

Yazıçı-dramaturq Elçinin Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşa yoxulan bütün əsərlərdən rol alan Rahib Əliyev rejissor Loğman Kərimovdan razılıq edir: "Ona çox minnətdaram, o mənə yaxşı rollar verib", - deyir. Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsərində yaratdığı zabit rolü isə aktyorun çox sevilən rollarından biridir.

#### **Aktrisa Sona Babayeva:**

- Rahib müəllim təmiz qəlbli, güclü humor hissi olan adımdır. Aktyor kimi onunla çox tamaşalarda oynamışam, "Mənim ağ göyərçinim" tamaşasında isə o zabiti oynayırdı, mən də onun arvadı rolunu. İnanın, bir adam tamaşadan gülüşsüz çıxmır. Onunla tamaşada tərəf-müqabil olmaq olduqca xoşdur. Həm özü oynayır, həm tərəf-müqabil oynadır. Ona ən birinci cansağılığı arzulayıram. Rahib böyük sənətkardır.

Teatrla yanaşı televiziya tamaşalarında bir-birinə banzamayan rollar yaranan Rahib Əliyev 12 filmdə davət alıb. Bu filmlərdən əksəriyyətinin rejissoru Vaqif Mustafayevdir. Maraqlıdır, görəsən, Rahib Əliyev özünü şanslı aktyor hesab edirmi?

- Şanslı aktyor olmamışam, oynamışam da... mənim xarakterim elədir ki, heç özümü göza soxmuram. Gedib xahiş-minnətlə rol almırıam, mən rolları oynayıram, onunla da kifayətlənirəm...

#### **Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazimov:**

- Mən balaca vaxtımıdan Rahib müəllimi tanıydım. O zaman "Dəymadüşər-Gülməşəkər" adlı veriliş vardi, Rahib müəllim orda Dəymadüşəri, mərhum Mübariz Əlixanoğlu da Gülməşəkəri oynayırdı. Çox sevimli personajlar idı.

Qismət elə gətirdi ki, 1991-ci ildə bu teatra gəldim və "Sirli dəyirman", "Dördüncü təcavüz olmayıacaq" tamaşalarında akt yordum. Rahib müəllimlə tərəf-müqabil oldum. Rejissor kimi

isə mənim bir tamaşamda – Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Rahib müəllim Rəhim kişi obrazını oynayıb. "Pəri Cadu"da oynadığı roldan da yerdən-göyə razı qalmışam.

Rahib müəllim o tipli aktyorlardandır ki, onun üçün rolun böyüyü kiçiyi yoxdur. Bütün rollarını eyni diqqətlə, eyni canfəşanlıqla, sevə-sevə oynayır...

"Səhnədə özümü unudub başqa adam oluram, başqa adamın hayatını yaşayıram", – deyən sənətkar teatrı futbol komandasına bənzədir. Komanda güclüdürse, hər kəs öz yerindədirse, oyun uğurlu alınacaq. Tabii ki, maşqçıdan də çox şey asılıdır. Son sözü isə oyuncular deyir...

### **Ampluası olmayan aktyor**

#### **Aparıcı səhnə ustası Vahid Əliyev:**

– 36 ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrinin aktyoruyam və səhnəyə galən gündən bir çox tamaşalarda aktyor kimi Rahib Əliyevlə təraf-müqabil olmuşam. Rahib Əliyev çox maraqlı aktyordur. Kimi onu dramatik, kimi komik aktyor kimi qəbul eləyir, amma mənə belə gəlir ki, Rahib mahz ampluası olmayan aktyordur. Yəni o taxayyülü aktyordur, hansı obrazı verirsənsə, o obrazın öhdəsindən ustalıqla gəlir. Yadimdadır, man teatra galəndə heç kəsin rəqabətə girmədiyi Xalq artisti Hüseynağa Sadiqovla Cəbi rolunda dublyor idilər. Hər aktyor Hüseynağa Sadiqovla dublyor ola bilmirdi. Həm Hüseynağa müəllim, həm də Rahib rolunu özünəməxsus çalarlarla oynayır. 25 ildir ki, Novruz bayramlarında Azərbaycan televiziyasında Kosa-Keçəl kimi iştirak edirik. Olub ki, Kosanı başqa bir aktyorla da oynamışam, hər halda Rahib tam başqdır.

Rahib müəllim həm də ailəcanlı bir insandır. Bu illar ərzində Rahib müəllim beş övlad böyüdüb boy-aşa çatdırıb, onlara təhsil verib və bu övladlar həyatda öz yerlərini tutublar. Sənət dostuma cansağlığı arzulayıram.

#### **Görəsən, sevdiyi sənət, müqəddəs saydıgı səhnə Rahib Əliyevə nə qazandırdı?**

– Səhnə mənim üçün müqəddəs yerdir, teatr hayatımın bir parçasıdır. Beş övladım var, hamısı da ali təhsilli idir. Səkkiz nəvəm var. Bunlar hamısı qazancdır, Allah verən paydır. Uzun illər ərzində teatrda yaxşı dostlar qazanmışam. Teatr mənə bunları verib. Həyatimdən razıyam.

#### **Gənc Tamaşaçılar Teatrının truppa müdürü Ələsgər Muxradxanlı:**


– Rahib müəllimi 20 ilə yaxındır tanıyorum. Aktyor kimi çox istedadlı, çox təvazökar bir insandır. Heç vaxt məşqə gecikməz, məşqdən qalmaz. Çoxlu sayıda rolları, hər rolünün da özünəməxsus ifaları var. Çox həlim xasiyyətli aktyordur. Öz işinə tələbkar aktyordur. Tamaşaya həmişə 2 saat əvvəl galir, qrimlanır, oturub öz çıxışını gözləyir. 65 yaşı tamam oldu, təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram.

Çex dramaturqu Karel Čapek yazırı: "Əgər sizlərdən biri aktyor olmaq istəyirsə, ilk növbədə, əsablərinin gərginliyini yoxlaşın. Görşün ki, yelçəkanlara, kağız qırıntılarını yeməyə, nimdaş trikonu təzə kimi geyməyə, taxtabiti iyi verən ləki üzüna yaxmağa gücü çatırsa, onda gəlsin. Səhnə onu gözləyir".

Hər gün teatra üz tutan sakit, müləyim, mehriban Rahib müəllim 42 ildir ki, Karel Čapekin dediyinə əməl edir. Buyurun, Rahib müəllim, səhnə sizi gözləyir...

24.09.2010

## "Sənətdə özümü xoşbəxt sayıram"



*İyunun 26-sı tanınmış rejissor, Xalq artisti Mərahim Fazalibayovun doğum günüdür. Bu ərafadə sənətkarla görüşüb söhbət etdik.*

– 70-ə yaxın əsərə sahnə həyatı verən Mərahim Fazalibayov öz hayatını səhnələşdirsaydı, tamaşanı hansı janrıda hazırlayardı?

– Hər bir insan tale ilə doğulur, Tanrı tərəfindən ona bir ömür qisməti, tale yazısı verilir. Əlbatta, sənətkar taleyi keşməkeşlidir. Çünkü o, həmişə zirvəyə doğru can atır. Zirvəyə gedən yol isə heç də hamar deyil. Bu yolda gərək həmişə nikbin olasan, həmişə çalışsan ki, uğur qazanasan. Mənə elə gəlir ki, sənətkar taleyimdən tamaşa hazırlasam, çalışardım ki, nikbin ruhlu olsun və işqli sonluqla qurtarsın. Çünkü hər yoluñ sonunda bizi işq gözləyir.

– O tamaşada ömrünüzün hansı anlarını daha qabarlıq göstərərdiniz?

– Yaşadığım illəri kinolent kimi geriya firladardım, 62 yaşdan başlayıb uşaqlıq dövrüna qədər gedərdim. "Irəli getmək, sənətdə daha çox uğur əldə etmək üçün daha nələri etmək olardı" sualına cavab axtarardım.

– Baş ömür tamaşanızda nələri dəyişərdiniz, nələrə yeni quruluş verərdiniz?

– Həyatda enişlər də olub, yoxuşlar da. Səhvərim də çox olub. Mən özümü yumşaq təbiətli insan sayıram, heç vaxt yumruğunu masaya vuran rəhbərlərdən olmamışam. Sumqayıt Dövlət Dram Teatrının, Akademik Milli Dram Teatrının baş rejissoru olmuşam. Çalışmışam, aktyorları başa düşüm. Hər aktyor özü bir

dünyadır. Onları başa düşmək, onların hər işini istədikləri kimi həll etmək, mümkün olmur. Kiminsə gözündə pis rejissor, kiminsə gözündə yaxşı rejissor, kiminsə gözündə zəif, kiminsə gözündə humanist insan ola bilərsən.

### **Man diktator olmamışam**

– Ancaq rejissor sözünün hərfi mənası "diktator" deməkdir. Sənətdə diktatorluğa münasibətiniz?

– Bəli, rejissor sözü latınca bu mənəni verir. Hökm verən, diktə edən. O diktator yox ki, çalışır nəyin bahasına olursa-olsun istədiyinə nail olsun. Burada da qələbə çalışmaq var, amma bu hökm humanist notlarla olmalıdır. 40 ilə yaxındır, teatr sənətindəyəm, mən diktator olmamışam, çalışmışam, həmişə öz fikirlərimi aktyorlarla müştərək bələbər ortaq məxrəcə gəlim. Çünkü özümü diktator rejissor saymırıam. Ancaq dünyada öz hökmünü, hətta özünün yanlış fikrini yeritməyə çalışan rejissorlar var.

### **Xeyirxah al**

– Nə zamansa sənət adəminin ciyinə xeyirxah bir al toxunur və onun qarşısında yeni yollar açılır. Sizin həyatınızda bu yol, bu məqam hansı andan başlayır?

– Sənətdə özümü xoşbəxt sayıram. Orta məktəbi bitirəndə Teatr İnstututuna gira bilmədim. Sən demə, taleyin hökmü başqa imiş. Leninqrada getdim, sənədlərimi Leninqradda (Sankt-Peterburq) Dövlət Teatr, Musiqi, Kinematoqrafiya İnstututunun rejissorluq fakültəsinə verdim. Güclü müsabiqə vardi, 700 nəfər sənəd vermişdi. İnstututa qəbul olundum. Tahsilimi başa vurandan sonra təyinatla mənə Çeçenistana, Qroznı şəhərinə göndərdilər. Orada Rus Dram Teatrında iki il işləyəndən sonra, Bakıya qayıtdım və burada mənə ilk xeyirxah əlini uzadan Mehdi Məmmədov oldu. Sumqayıt teatrında hazırladığım "Poladəridənlar" tamaşasına baxandan sonra Mədəniyyət Nazirliyinə müraciət elədi, tamaşa barədə ittifaq matbuatında ma-

raqlı yazı çap etdirdi, "Pravda" qəzətində tamaşa ilə bağlı yazı dərc olundu. Xeyirxah əli Mehdi Məmmədovdan başladı.

Sonra böyük ata, böyük sənətkar kimi İlyas Əfəndiyevin əlini çınimdə hiss etdim. İlyas Əfəndiyev kimi prinsipial, ötkəm xasiyyətə malik olan böyük bir dramaturq mənə – 26 yaşlı gənc rejissorə Akademik Milli Dram Teatrında "Xurşidbanu Natəvan" tamaşasını həvalə elədi. Teatrın baş rejissoru Tofiq Kazimovun mənə dəstəyi oldu. O imkan yaratdı ki, teatrın ən tanınmış aktyorları bu tamaşada iştirak etsinlər.

Ilyas Əfəndiyevin xeyirxah əli 20 il mənim çınimdə oldu. O, Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi, teatrda lirik-psixoloji əsərlərin meydana gəlməsində mənə çox kömək elədi. O mənim müəllimim idi. O, rejissor kimi mənə inanırdı. İlyas Əfəndiyevin üç əsərini başqa rejissorlar hazırlayıb təhvil verəndə o, üç tamaşanın heç birini qəbul etmədi, yenidən mənə qaytardı. Bu teatr almında nadir bir hadisədir. Ona görə yox ki, mən tamaşanı onlardan daha yaxşı hazırlayırdım, ona görə ki, İlyas Əfəndiyev mənə inanırdı.

Bu inam sayəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cahənnəmdə vüsali", "Tənha iyda ağacı", "Dəlilər və ağıllılar", "Hökmdar və qızı" (iki quruluşda), "Bizim qariba taleyimiz" və "Qaçaq Süleyman" televiziya tamaşasını hazırlamaq mənə qismət oldu.

#### **Teatr çox mürəkkəb mexanizmdir**

– Gözəlliyin yanında şeytanın kölgəsi dolaşlığı kimi teatr sözünün yanında da həmişa bir intriqə sözü olur. Uzun illər ərzində özünüyü bu intriqalardan qoruya bilmisiniz?

– Teatr çox mürəkkəb bir mexanizmdir, bu mexanizmdə udmaq da olar, uduzmaq da. Əsas odur ki, aktyor sənətkardır, yaradıcı insandır. Rejissor əvvəl aktyorun daxilini, onun şəxsi xarakterini öyrənib ona rol verməlidir. Boş mübahisədən, boş hikkədən nə rejissor, nə də aktyor udar. Ancaq iki tərəf ortaq məxrəcə galmalıdır. Fikir haçalaşanda yaradıcılıq axsayır.

– Bir vaxtlar yollar sizi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrından Akademik Milli Dram Teatrına gətirdi. İllər sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrına siz arṭıq teatr sənətində öz sözünü demiş, öz möhürünu vurmuş bir sənətkar kimi qayıtdınız. Bildiyimizə görə, bu teatrda tamaşa hazırlayırsınız?

– Məni Sumqayıt Dövlət Musiqili Dram Teatrına davət ediblər və mən bu teatrda İlyas Əfəndiyevin "Sən həmişə mənimləsan" əsərini sahnələşdirməyə hazırlaşıram. Çünkü mənim 15-16 yaşım olanda "Sən həmişə mənimləsan" əsərinə baxmışsam, orada Nargilə obrazını çox sevmişəm, o dramı çox sevmişəm. Həmin vaxtlar mən dərnəyə gedirdim, həvəskar aktyor idim. O tamaşaya baxandan sonra galacək sənət yolumu müəyyənləşdirdim, bu tamaşa mənim üçün bir təkan, bir başlangıç oldu. Dedim, rejissor olacağam.

Şişirtmək istəmirəm, bəlkə də, o tamaşaya 30-40 dəfə baxmışam. Bugünədək o tamaşanın bütün mizanları, bütün anları yadimdadır. Mən yaddaşımı hopmuş "Sən həmişə mənimləsan" tamaşasından bəhrələnərək bu əsəri yeni quruluşda tamaşaçılara təqdim etməyi düşünürəm.

Bununla yanaşı, Akademik Milli Dram Teatrında iki əsər üzərində işləyirəm. Bildiyiniz kimi, Akademik Milli Dram Teatrında isləhatlar, yeniləşmə gedir. Çox sevinirəm ki, bu gün böyük teatr ocağımız olan Akademik Milli Dram Teatrına teatr sahəsinə dərindən bilən, teatrşunas alım İsrafil İsrafilov rəhbərlik edir. O, bütün aktyorların yaradıcılığına dərindən bələddir. Çalışır ki, hər bir aktyor öz istedadını göstərsin. İsrafil müəllim mənə iki çatın əsərin üzərində işləməyi təklif edib, hazırda o əsərlər üzərində işləyirəm.

– Atalar və oğullar bəşəri mövzulardan biridir. Oğlunuz Samir teatr rejissor olmasa da, kinorejissor oldu. Doğma-lıqla yanaşı, sizi eyni zamanda sənət birləşdirir. Bu barədə nə deyərdiniz?

- Adatən, deyirlər ki, oğullar atalarının istedadının kölgasında yatırlar. Samir teatr rejissoru deyil, kino rejissorudur. Kino rejissor olsa da, teatri sevir. Onun kompüter qrafikasında gördüyü işləri həmişə mənə tərifləyirlər, bir ata kimi faxr edirəm ki, oğlum manim istedadımın kölgasında yatmayıb, onun öz yolu var.

#### - İyunun 26-da 62 yaşınız tamam olur...

- Ad günləri elədir ki, insanı həmişə bir an geriyə baxmağa vadar edir. Çünkü san geriyə baxmasan, irəliyə gedə bilmərsən. 62 yaşında fikirləşirəm ki, çoxlu səhvlərim olub. Nədənsə mən sahvlərim baradə həmişə çox düşünürəm. Va fikirləşirəm ki, mən yenidən doğulsayıdım, bu səhvləri eləyərdimmi? Baxıram ki, yənə eləyərdim. Ona görə fikirləşirəm ki, yaş qoy ötsün, mən də bu yaşıñ müqabilində tale nə ömür veribsə, öz xasiyyatımda qalaraq Azərbaycan teatrına öz töhfələrimi verim. Biz galacak nəsil üçün elə bir teatr qoyub getməliyik ki, onun imzası, Avropana, dünya teatrlarının sırasına düşsün və bizdən sonra gələn gənclər desinlər ki, bizim belə bir teatrımız var.

24.06.2011

#### Azərbaycan teatrı Vaqifini itirdi

Vaqif İbrahimoglu isə Azərbaycan teatrına yaratdığı sənət ocağını - "Yuğ" teatrını yadigar qoyub getdi.

Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycan teatr sənətinin parlaq simalarından biri, tanınmış rejissor, "Yuğ" teatrının bədii rəhbəri, Əməkdar incəsənat xadimi Vaqif İbrahimoglu vəfat edib.

Mayın 13-də Aktyor Evində sənətkarla vida mərasimi keçirildi.

Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq bütün şüurlu hayatını, fəaliyyətini Azərbaycan teatr sənətinin inkişafına, təbliğ olunmasına, dünyada tanıdılmasına həsr edən Vaqif İbrahimogluun keçdiyi sənət yoluna nəzər saldı.

#### Zaman Vaqifla dostluq edəcək

Teatr İnstitutunda görkəmli rejissor Tofiq Kazimovun sınıfını uğurla başa vuran Vaqif İbrahimoglu sənətdə ilk addımlarını Gənc Tamaşaçılar Teatrında atsa da, qısa zaman kasıyından sonra arzu və ideyaları bu teatrın sahnəsinə siğmadı, Teatr Xadimləri İttifaqının nəzdində ilk dəfə olaraq, Eksperimental studiya yaratdı. O illərdə nəinki Azərbaycanda, keçmiş sovetlər məkanında belə studiyalar barmaqla sayılacaq qədər az idi. Belə bir studiyani yaratmaq mənəvi gücү və böyük ideyası olan rejissorlara qismət olurdu. Vaqif özündə bu gücү hiss edirdi. Daha sonra İncəsənat İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris Teatrına bədii rəhbər təyin olunanda Vaqif İbrahimoglu Azərbaycana səs-səda salan bir xeyli tamaşalarla sənət bioqrafiyasını zənginləşdirməklə yanaşı, ham də Azərbaycan teatr salnaməsinə yeni adlar yazdı. Neça-neça aktyor həmin teatrda ilk addımlarını atdı. Bunun ardınca Musiqili Ko-



mediya Teatrında baş rejissor fəaliyyətini davam etdirdi. Türkiyədə ilk dəfə olaraq azərbaycanlı rejissor kimi bir-birinin ardınca səhnə əsərlərinə quruluş verən də Vaqif İbrahimoglu oldu.

Ədalat Vəliyev qurmaq, yaratmaq eşqi ilə "qaynayan" Vaqif İbrahimoglu ilə 80-ci illərin əvvəlində olan söhbətlərini xatırladı:

– Teatrin idarə olunması, səhnə amirlik sistemi, teatrin gələcəyi, Azərbaycan teatrının söykənə biləcəyi məqamlarla bağlı Vaqiflə saatlarla, günlərlə davamlı söhbətlərimiz olurdu.

80-ci illərin ikinci yarısında Vaqif İbrahimoglu uzun illər içarısında gəzdirdiyi öz müəllif teatrını yaratmaq ideyasını həyata keçirmək üçün gərgin axtarışlar edirdi. 1989-cu ildə Milli Akademik Dram Teatrının o dövrük direktoru, böyük sənətkar Həsənağa Turabovun xeyir-duası, razılığı, yaxından köməyi ilə bu teatrın nazdində Vaqif özünün teatr studiyasını yaratdı. Bu gün artıq "Yuğ" teatrı kimi formalaşmış, 20 ildən artıq fəaliyyətdə olan teatrın əsası Milli Akademik Dram Teatrının kiçik sahnəsində qoyuldu. Vaqif belə bir dövrə heç bir teatra bənzəməyən, öz yolu, öz xətti olan bir teatrı yaradırdı, formalaşdırırdı. Sonralar dövlət statusu alan bu teatr bu gün artıq Azərbaycan teatrına onlarla aktyor və rejissor vermış bir məktəbə çevrilib.

Dünyada avangard teatrlar, studiyalar, cürbəcür teatr laboratoriyaları çoxdur, bunlar zaman-zaman yaranır, birləşir, dağlırlı, mahv olur. Amma Vaqif İbrahimoglu yuqlama ilə özünü bürüzə verən, ağlayaraq, gülərək təmizlənən böyük nəzəriyyə söykənən yeni bir teatr yaratdı. Bu teatr birmənalı qarşılanmadı. Öncə başa düşülmədi, təqid də olundu, amma teatr axsamadı, çökəndi. Öz yolundan sapmadan irəlilədi. Azərbaycanın çox istedadlı insanları – dramaturqlar, qəlam sahibləri bu teatrla ünsiyyət qurdular. Bu teatra çoxlu sayıda xarici qonaqlar, rejissorlar gəldilər. Çoxlu sayıda tələbələr ilk addimlarını burada atıldılar. Artıq bu gün finaldır, Vaqif yoxdur. Bəlkə, bu gün isti-isti Vaqifin yoxluğu bir fiziki yoxluq kimi qəbul olunur, amma he-sab edirəm ki, zaman Vaqiflə dostluq edəcək, güman edirəm ki, zaman Vaqifin xeyrinə işləyəcək. 62 il ömür yaşasa da, neçə

60 illər Vaqifi onun qurduğu, yaratdığı, həyata keçirdiyi tamaşalarla yaşادacaq.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev nəzirliyin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, yanına, sənət dostlarına dərin hüznə başsağlığı verdi.

Vida mərasimində Vaqif İbrahimogluunun tələbə yoldaşları, dostları da öz ürək sözlərini söylədilər.

### **Vaqif sonuncu məşqini, sonuncu dərsini keçir**

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nematov göz yaşlarını saxlaya bilmədi: "Man bu gün sənət qardaşımı itirdim. Biz hələ anlamırıq ki, neca böyük sənətkarı, insanı itirmişik. Vaqif Azərbaycan teatr sənətinə silinməz izlər qoyub. Vaqif İbrahimoglu Azərbaycan teatr sənətinin çox düşüncəli, çox idraklı, qeyri-adi bir nümayandəsi kimi qeyri-adi bir teatr yaratmağa da nail oldu".

"Vaqif sonuncu məşqini, sonuncu dərsini keçir", – deyən Azər Paşa Nematov Vaqif İbrahimogluunun ağır anlarında dərələrina şərīk olan, ona dəstək verən Mədəniyyət və Turizm Nəzirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.

### **Balaca "Yuğ" teatrı böyük bir dünya idi**

Vaqif İbrahimogluunun gəndlik, tələbəlik dostu, sənətşünaslıq doktoru, professor Maryam Əlizadə na qədər çatin olsa da, vida sözlərini ifadə etdi: "Hamışəki kimi yena da Vaqifin atrafinə insanlar toplaşıb. Onu heç vaxt tək görməmişəm. O balaca "Yuğ" teatrı elə bil ki böyük bir dünya idi. Əslində, an seçmə, an sayılan Azərbaycan ziyalıları mütləq ora baş çəkirdilər. Vaqif orada hər axşam bir zəka ziyafəti, bir intellekt ziyafəti verirdi. "Yuğ" teatrı dünyada çox nadir rast galınan bir ruh məkanıdır. Son 5-6 ayda o çox ağır xəstəliyə düşər olsa da, Vaqif o xəstəlikdən öz ruhunu qoruya bildi. Ruhu təslim olmadı".

Maryam xanım qeyd etdi ki, Vaqif İbrahimoglu özünü çox xoşbaxt insan sayırdı. O, xoşbaxt idi. Çünkü hayatının an ağır mərhələsində də, o, sonsuz sevgi ilə, səmimi dost münasibəti ilə əhatə olundu. "Mənim bu qədər dostlarım var, mən

xoşbaxtəm, mənim üçün narahat olmayın. Mən həyatda qarşıma nə məqsəd qoydumsa, istər sənətkar, istər insan kimi ona yetə bildim", – deyirdi Vaqif İbrahimoğlu.

Məryəm xanım Vaqif İbrahimoğlunun sənət yoluna da nəzər saldı.

– 70-80-ci illərdə Azərbaycanda teatr avanqardı yarandı. Teatr avanqardinin ən görkəmli nümayəndələrindən biri Vaqif İbrahimoğlu idi. 90-cı illərin əvvəlində Azərbaycan xalqı müstəqillik uğurunda mübarizəyə atıldı. Vaqifin qurduğu tamaşaçılar Azərbaycan vətəndaşında ictimai şüuru, milli özünüdərki oyatdı. Vaqif İbrahimoğlu bunların hamisini çox yüksək səviyyədə etdi.

O, teatr pedaqogikasında böyük müəllim adını qazandı. Hami ona müəllim deyirdi. Bu gün Vaqif İbrahimoğlunun bir ordu qədər tələbələri var. Onlar artıq yetişmiş rejissorlar, aktyorlardır.

Çıxışının sonunda Məryəm xanım bildirdi ki, böyük şəxsiyyətlər ölmürlər, yalnız dünyasını dəyişirlər: "Vaqif ölmədi, o, dünyasını dəyişdi. Nə qədər ki Azərbaycan teatri var, Vaqif yaşayacaq, na qədər ki onun tələbələri, dostları var, onların üzəyində yaşayacaq, na qədər ki müstəqil Azərbaycan var, Vaqifin ruhu müstəqil Azərbaycanın ruhunun içərisində yaşayacaq".

### ***Əyani bir kitabımvardı: bu gün mən onu itirdim***

Xalq artisti Fəxrəddin Manafov müəllimi ilə belə vidalaşdı:

– Mən Vaqifin tələbəsiyəm. O mənim müəllimim olub. O mani sahnəyə gətirdi, öyrətdi. Mənim bir çox kitabları var, amma əyani bir kitabımvardı: bu gün mən onu itirdim".

### ***Vaqifdən daha olmayıacaq***

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:

– Mənə danışmaq çox çatındır, çünkü Vaqifi çox istəyirdim, 30 il əvvəl bu binada mən Teatr Cəmiyyətində işləyəndə Vaqif-la ilk dəfə tanış oldum. Sonralar Vaqif öz teatrını yaratdı. O, çox böyük, çox istedadlı rejissor idi. Həm də çox istedadlı aktyor idi. Vaqif Azərbaycanda mənim tanıdığım insanlar arasında ən

savadlı insanlardan biri idi. Ən nəhayət, Vaqif İbrahimoğlu çox etibarlı bir dost idi. Vaqifdən daha olmayıacaq...

### ***O hala uzun zaman yaşayacaq***

Milli Akademik Dram Teatrının direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov:

– Vaqif ilk dəfə mənə "yuğ" estetikası, "yuğ" teatr ənənələri barədə danışanda hala o teatr yox idi. Vaqif deyirdi ki, müxtəlif türkdilli xalqlar içərisində yuğ mərasimlərini keçirmək çox dəbdə olub. Hər hansı bir insan dünyasını dəyişəndə, qabiliə adamları toplaşın o qəhrəmanın taleyini, hayatını, gördüyü əməlləri teatral şəkildə canlandırırdılar. Bu gün bir yuğ mərasimi yaratmağa bizim gücümüz yoxdur, ancaq Vaqif bunu bacaradı.

İsrafil İsrafilov Vaqif İbrahimoğlunun Azərbaycan teatrında sayılıb-seçilən xidmətlərindən də danışdı: "Yuğ" teatri Azərbaycan teatr məkanında elə bir yer tutdu, Azərbaycan teatr düşüncəsində elə bir zəlzələ yaratdı ki, hala uzun müddət o dalğalar özünü göstəracak, yeni cığırların yaranmasına imkan yaradacaq. Vaqif hala uzun zaman yaşayacaq".

Qeyri-standart düşüncə tarzi, novatorluğu, nəcib insanı keyfiyyətləri ilə XX asrin sonu XXI asrin ilk onilliyinin böyük rejissorlarından biri kimi sənət tariximizə düşən Vaqif İbrahimoğlu, öz vasiyyətinə əsasən, Mərdəkan qəbiristanlığında torpağa tapşırıldı. Onun işıqlı xatırası isə uzun illər teatr dünyasında yaşayacaq.

"Yuğ" teatri barədə belə bir deyim var: "İnsan burada məbəddə olduğu kimi içiça çəkilib tənhalaşır, təklənir, sükuta, Tanrıya qovuşur". Vaqif İbrahimoğlu uzun illər idi ki, Tanrıya doğru yol gedirdi. O, Haqq dünyasında – sükutla işığın birləşdiyi məkəndadır...

18.05.2011

## Məbədin sırrı, gizli kod və teatr...



O, rejissorluq sənətini sənət kimi çox sevir...

O, "səhnə mənim üçün bir obrazdır", - deyir...

O, arzusunda olduğu beş əsərin hala da sərri, kodunu axtarır...

Bahram Osmanov 1985-ci ildə Azərbaycan Dövlət İncəsənat İnsti-tutunun rejissorluq fakültəsini bitirib. 1987-ci ildə Dövlət Akademik Milli Dram Teatrında quruluşçu re-

jissor kimi fəaliyyata başlayıb. T.Uilyamsın "Şüşə heyvanxana", B.Vahabzadənin "Hara gedir bu dünya?", Y.O'Nilin "Qarağaclar altında məhabbat", V.Babanlıının "Ana intiqamı", Ə.Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Varlı qadın", "Mesenat", C.Cabbarlının "Ədirdən fəthi", U.Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N.Həsənzadənin "Pompeyin Qafqaza yürüyü", H.Ibsenin "Oyuncaq ev" və daha neçə-neçə əsərini özünaməksus yazumu ilə sahnələşdirib.

Istedadlı rejissor hamçinin Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V.Şükşin), Gənclə Dövlət Dram Teatrında "At ilinin birinci ayı" (R.Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski), Dövlət Gənclə Tamaşaçılar Teatrında "Caza" (Ə.Əmirlı), Azərbaycan televiziya-sında "6 saylı palata" (A.Çəxov), "Bəyaz gecələr" (F.Dostoyevski), "Yurd yeri" (E.Mehrəliyev), "Qu quşunun məhabbatı" (Şahin) və s. tamaşalara maraqlı quruluş verib.

Həmsöhbətimiz Əmkəndər incəsənat xadimi, tanınmış rejissor Bahram Osmanovdur.

- **Bahram müəllim, söhbətimizə Mirza Fətəli Axundzadənin 200 illik yubileyindən başlayaqq. Yəqin ki, bir rejissor kimi ötən illər ərzində Axundzadə yaradıcılığına müraciət etmisiniz...**

- Axundzadə yaradıcılığına daha çox Mədəniyyət və İncəsənat Universitetində aktyor sənətini tədris edərək müraciət etmişəm. Böyük dramaturqun 6 komediyasından müxtəlif parçaları tələbələrlə hazırlanmışam. Peşəkar səhnədə isə 12 il bundan əvvəl Gənclə Tamaşaçılar Teatrında Axundzadənin "Sərgütəşti-mərdi-xəsis" komediyası əsasında "Hacı Qara" tamaşasını hazırlanmışam və hazırda teatrda bu tamaşanı bərpa etmişik.

Malum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi Axundzadənin 200 illiyi münasibətilə teatr festivalı təşkil edib. Ədibin yubileyinə bayram çələngi kimi bütün teatrlar öz töhfəsini verəcək. Gənclə Tamaşaçılar Teatrında hazırladığım "Hacı Qara" və Musiqili Komediya Teatrında "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası əsasında hazırladığım "Kimyagər" tamaşası da festival çərçivəsində nümayiş olunacaq.

- **"Hekayəti-Molla İbrahimxəlil kimyagər" uzun illərdir ki, səhnəyə qoyulmurdu. Necə oldu ki, bu əsərə müraciət etdiniz?**

- Səhv eləmirəmsə, bu əsər axırıncı dəfə ötən asrin 50-ci illərinin sonunda tamaşaya qoyulub. Sevindirici haldir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu il Axundzadənin bütün əsərləri tamaşaya qoyuldu. Hər bir kollektiv, hər bir rejissor da həmin əsərləri fərqli yozumlarda tamaşaçırlara təqdim etmək arzusundadır. O ki qaldı "Kimyagər"ə, bu, o dövrə xurafatın aleyhina yazılmış qiymətli bir əsərdir. Komediyada az işləyib çox qazanmaq sevdasına düşən, nəfsinin quluna çevrilən insanlardan bahs olunur. Ancaq əsərə bu günün gözü ilə baxanda görürsən ki, İbrahimxəlil firildaqqı olsa da, əslində, bu əsərdə hər kas bir-birini aldatmaqla yaşıyır.

Tamaşanın libretto müəllifi Əjdər Öl, musiqi tərtibatçısı Siyavuş Kərimidir. Tamaşanın hazırlanmasında Əjdər müəllim mənə çox kömək etdi. Siyavuş müəllimin tamaşaya yazdığı musiqi isə hadisələri daha qabarlı şəkildə göstərməyə imkan yaradır. Hansı cəmiyyətdə tamah önda gedirsə, həmin cəmiyyətdə qarmaqarışılıq hökm sürür. Qarmaqarışılıq hökm sürandə firildaqqılar həmişə ön planda "qəhrəman" olur. Tamaşada bu detalları göstərməyə çalışmışıq.

### **Komediyani komediya kimi hazırlamağı sevmiram**

– Komediya fərqli bir janrdır. Yaradıcılığınızda bu janın yer...  
 – Komediyani janr kimi sevram. Bu janr zələ tamaşaçılarla doldurmağı bacarı. Antik ədəbiyyat faciə ilə başlasa da, ondan 50 il sonra komedyanın atası sayılan Aristofan çoxlu sayda komik əsər yazdı. O dövrda insanlar hayatı problemlarını dəf etmək üçün teatra gedirdilər, sonra da evə gedib məşət problemlərini həll edirdilər. Mən komedyanı komediya kimi hazırlamağı sevmiram. Komediyada elə bir dramatik məqam axtarıb tapıram ki, bu günlə səslaşın və sözünü desin. 50 il bundan əvvəl "Hacı Qara"nın xəsislik mövzusunda yazılmış bir əsər kimi dayərləndirirdilər. Ancaq bu gün məlum olur ki, Axundzadənin bu pyesində XXI əsra garək olan xeyli gizli məqam var. Mən bu məqamlardan bahalənmişəm. Axundzadənin komedyaları iki əsrdir ki sözünü deyib, yəqin, yüz illər bundan sonra da öz sözünü deyəcək.

**– Bəhram müəllim, bir qədər də öten illərə nəzər salaq. Bildiyimizə görə, orta məktəbdə oxuyarkən sahnədə rollar oynamısınız.**

– Gəncə Dövlət Dram Teatrında uşaq rolları oynamışam. Ona aktyorluq deməzdim. Sadəcə, bir həvəs idi. Yaşimdən böyük rollar oynayırdım. Əmək kitabçamda ilk iş yerim də bu teatrındır. Ancaq orta məktəbi bitirəndə aktyor yox, rejissor olmaq qərarına gəldim. Mədəniyyət və İncəsanat Universitetinin rejissorluq fakültəsini bitirdim. Diplom işi kimi T.Uilyamsın "Şüsha heyvanxana" tamaşasını hazırladım. Bu tamaşada SSRİ Xalq artisti Hökümə Qurbanova, tanınmış aktyorlar Fuad Poladov, Hamlet Xanızadə iştirak edirdilər. İnstitutumuzun rektoru mərhum Aslan Aslanov o vaxt təhsil naziri Qurban Əliyevi də bu tamaşaya dəvət etmişdi. Tamaşa bəyənildi. Hərbi xidmətdən qayıdanın 3-4 gün sonra məni Akademik Milli Dram Teatrına çağırıldılar. Həsənağa Turabov teatra yenice direktor təyin olunmuşdu. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev üç günün içində iş məsələmi həll etdi. Mənim taleyimdə, sənətdə qalmağında bu şəxslərin mühüm rolü olub. Uzun illər

keçə də, mən bu gün ilk dəfə olaraq, qazetiniz vasitəsilə bu minnətdarlıq hissini qeyd etmək istəyirəm.

**– Və beləcə, xeyli sayda tamaşaya uğurlu sahə hayatı verdiniz...**

– O gündən bu günə işləyirəm. Elə mövsüm olub ki, altı tamaşa hazırlamışam, elə mövsüm olub ki, beş tamaşa hazırlamışam, elə mövsüm olub ki, bir tamaşa da hazırlamamışam. Amma onu deya bilərəm ki, Azərbaycan teatrının sevilməsi, çıxaklılaşması üçün nə qədər gücüm var çalışmışam və çalışacağam. Hazırda Azərbaycan teatrında olan aktyor nəslü 140 illik Azərbaycan teatrında heç vaxt olmayıb. Bu gün hər bir teatrda truppenin yarısı islamayı bacaran sənət adamlarıdır. Onları qorumaq, onlara qayğı göstərmək lazımdır.

**– Adətən premyeradan sonra hansı hisləri keçirirsiniz?**

– Tamaşa hazırlayıb təhvil verəndən sonra artıq beynimdə başqa bir əsər formalaşır. Yəqin, bu bir vərdiştir. Ancaq mən hələ arzuladığım tamaşaları hazırlamamışam.

**– Maraqlıdır, bunlar hansı əsərlərdir?**

– Beş əsər var ki, onlardan hər hansı birini hazırlamaq istədim. Bilmirəm, bəlkə, heç ömür vəfa etmədi...

**Teatrlarımızın kamil dramaturgiyaya ehtiyacı var**

**– Sənatinizdə dönüş nöqtəsi nə vaxt yarandı?**

– 40-dan sonra islamak bir qədər çətin olsa da, ləzzətlidir. Bu yaşda sənəti anlayırsan və çalışırsan ki, zəif əsəri tamaşaya hazırlamayasan.

**– Klassika, yoxsa müasir əsərlər sizin üçün daha maraqlıdır?**

– Klassikanı sevirəm. Ancaq klassika daha çox aktyor yetişdirmək üçün lazımdır. Teatr müasir əsərsiz yaşaya bilməz. Hər dövrün öz dramaturqu olmalıdır ki, tamaşaçı ona inanıb teatra gəlsin. Müasir əsər sahnəyə həm də yeni nəslin ədəbi zövqünü gətirir.

**– Bu gün sahnəmizdə hansı əsərlərə ehtiyac var?**

– Janrından asılı olmayaraq, teatrlarımızın kamil dramaturgiyaya ehtiyacı var. Bu gün Azərbaycan dramaturgiyasında XXI

əsrin tələblərinə cavab verən Xalq yazıçısı Elçin, Əli Əmirli, dramaturgiyada sınaqdan çıxan Əjdər Ol, Elçin Hüseynbaylı, dramaturgiyaya gəlmək istəyən gənc yazıçımız İlqar Fəhmi və neçə belə istedadlı dramaturqlar var.

– **“Teatr məbəddir” fikrinə münasibatınız: teatr doğrudanmı məbəddir?**

– Teatr məbəddir” fikri orda işləyən insanlara aid deyil. Tarihin sahifələrinə daha çox kilsə, məscid və teatr tikan memarlar düşüblər. Teatr yeganə sənət növüdür ki, tamaşaçılar könüllü olaraq məscidə, kilsəyə, ibadətxanalara getdikləri kimi, evlərindən çıxb bu sənətə tamaşa etməyə galırlar.

– **Teatra gəlib baxanların ruhu necə, təmizlənir?**

– Bəli. Əgər sahnədəki ifaçılarla tamaşaçılar arasında gözə görünməz enerji mübadiləsi yaranırsa, onlar təmizlənib gedir.

**Səhna manim üçün bir obrazdır**

– **Aktyorluq çatındır, yoxsa rejissorluq?**

– Mənim üçün aktyor sənətindən böyük sənət yoxdur. Aktyor sənətinə pərəstiş edirəm, ancaq teatrın düşünən beyni rejissorur.

– **Rejissor həm də diktatordur...**

– Teatr sənəti, ümumiyyətlə, qarşılıqlı diktaturanı istəyir. Aktyor sənəti ilə maşğul olan illər keçdikcə o diktaturanı qəbul edirə, mənim fikrimcə, böyük aktyor olur.

– **Nə vaxtsa bu sənətə gəldiyinize görə peşman olmusunuz?**

– Xeyr. Bu sənətə gələndə bilirdim ki, mani nələr gözləyir. Amma mən bu sənəti sənət kimi çox sevirəm. Hardan mən elə gələr ki, bütün teatrların giriş qapısına bu sözlər yazılımalıdır: özünü sənətdə yox, sənəti özündə sev.

– **Tamaşa yeni başlayanda daha çox həyacan keçirirsiniz, yoxsa tamaşa başa çatanda?**

– Əsərin lazımlı olan nöqtəsini – tamaşanı nəyin naminə hazırladığımı tapana qədər azab çakırəm. Bazən bu, illərlə uzanır. Və bazən aylırsan ki, arzuladığın və hazırlamaq istədiyin tamaşa da baş rolda görmək istədiyin aktyor artıq hayatıda yoxdur.

Peşəkar sənətimin 23 ili Akademik Milli Dram Teatrında keçib. Mən o teatra gənc ikən gəlmişdim. Mənimlə yaşlı olan aktyorlarla birgə yaşlaşmışım. Bu müddət arzində mən düşünürdüm ki, filan aktyorun 70 yaşı olanda filan pyesdə oynayacaq. Bir gün aylıb görüram ki, arzuladığım aktyor artıq hayatıda yoxdur...

– **Səhnədə ən çox sevdiyiniz obraz.**

– Elə sahnə mənim üçün bir obrazdır. Bayaqki sualınıza cavab olaraq hazırlamaq istədiyim tamaşalardan birinin adını çəkmək istəyirəm. Uzun illərdir ki, Şekspirin “Üçüncü Riçard” pyesi üzərində çalışıram. 32 yaşimdə Şekspirin “Kral Lir”ini tamaşa yoxmuşdum. İmkan olsa, “Maqbet”, “Üçüncü Riçard” asərlərini də tamaşa yoxaram. Mənə elə gələr ki, bu əsərin lazım olan kodunu, sırrını tapmışam.

– **Uzun illər sahnədə bir-birindən maraqlı tamaşalar hazırlayandan sonra deyə bilərsinizmi, ilk dəfə hansı tamaşadan heyratlanmışdiniz?**


– 5-6-ci sinifda oxuyanda Gəncə Dövlət Dram Teatrında Polşa yazıçısı Yan Saloviçin “Qariba dilənci” əsəri əsasında hazırlanmış tamaşa yoxmuşdım. Onda mən o sehri gördüm. Teatr, ümumiyyətlə, sehrlə aləmdir...

– **Öz hayatınızdan tamaşa hazırlasayıdınız, onu hansı janra aid edərsiniz?**

– Deyə bilmərəm...

01.06.2012

## Yetmiş yaşlı cavan



### Tabassümlü yubiley yazısı

...Ağaxan Salmanlı sahnəyə təsadüfən yox, taleyin hökmü ilə gələn aktyorlardandır. 50 ildən çoxdur ki, onun yolu sahnədən keçir. Bu illar ərzində o, sahnədə müxtəlif xarakterli, müxtəlif xasiyyatlı, müxtəlif əqidəli insanların farqlı, bir-birinə bənzəməyən obrazlarını özünəməxsus ustalıqla oynayıb. Ağaxan Salmanlı həm də o xoşbaxt aktyorlardandır ki, balaca, epizodik rolları bir ştrixlə, bir jestlə – bir sözlə, əsas, yaddaşalan obrazlar səviyyəsinə qaldırmağı bacarı.

Çünki onun istedadı ilə intellekti bir-birini tamamlayır. Öyrəndikləri ilə kifayətlənməyib öyrənmədiklərini öyrənir. Onunla tək teatrda yox, ədəbiyyatdan, musiqidən də söhbət etmək maraqlıdır.

Ağaxan Salmanlı həm də tamaşaçılar tərəfindən sevilən aktyordur. Bu sevginin arxasında onun səmimiyyəti dayanır...

Oktyabrın 29-da Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlının 70 yaşı tamam olacaq. Həyatının 50 ildən çoxunu teatr sənatinə həsr edən Ağaxan Salmanlı ömrünün 70-ci payızından dönüb gəldiyi yollara baxdı...

– Bütün fəsillərin öz gözəlliyi olduğu kimi, ömrün payızının da öz gözəlliyi var. Payızda yarpaqlar saralır, töküür, təbiat ölüzür, amma bununla yanaşı, payız həm də barlı-baharlı fasıldır. Mənə elə gəlir ki, yaradıcılığımın ən bəhrəli, bol dövrünə indi – ömrümün payızında gəlib çatmışam. Və bu dövrdən dönüb yaradıcılıq yoluna nəzər yetirəndə ilk olaraq uşaqlıq illərimi xatırlayıram.

Mən Bakıda – Yeni Suraxanıda dünyaya galmışam. Atam poeziya həvəskarı idı, Əli Fani taxəllüsü ilə şeirlər, qazəllər ya-

zırdı. Yadimdadır, evimizdə tez-tez ədəbi məclislər qurulurdu. Mən da onlara qulluq edirdim. Anam isə bağçada tərbiyəçi işlayır, uşaqların bədii tərbiyəsi ilə məşğul olurdu. Bağçada, müxtəlif səhnacıklar hazırlayanda anam da məni o tədbirlərə cəlb eləyirdi. Yəqin ki, o mühitin mana təsiri oldu. Amma böyüküb orta məktəbi bitirəndə sənat seçimim ailədə müsbət qarşılanmadı.

### – Maraqlıdır, niyə?

– Dedilər, bu sənata getmə, acliqdır (gülür), amma mən inanmadım. Üräyimin səsinə qulaq asdım, aktyor oldum.

Bu məqamda balaca bir haşıya çıxıb deməliyim ki, Ağaxan Salmanlı orta məktəbi bitirib aktyor olmaq sevdasına düşəndə valideynləri əməlli-başlı narahat olur. Elmlər Akademiyasında işləyən Əli kişi oğlunu bu fikrindən daşındırmaq üçün Fizika İnstitutunda işə düzəldir. Ağaxan yay aylarında üç ay mühasib işləyir və günlərin birində işini atıb Kukla Teatrına gedir. O gedən, bu gedən...

– Cavanlığında çox utancaq idim, amma sahnəyə həvəsim o qədər güclü idi ki, sahnədən əl çəkmədim. Rola hazırlanırdım, tamaşaçı qarşısına çıxməq istəyəndə utanırdım. O utancaqlıq mənimlə xeyli yol yoldaşı oldu. Teatr Institutunun dram-kino aktyorluğu fakültəsində təhsil alanda özüma inamım bir az artdı. Ancaq "dördüncü divar" söhbəti uzun illər məni tərk etmədi. Sovet vaxtı teatrımız 10 il təmirə dayandı. On il ərzində teatrımız səyyar fəaliyyət göstərdi. Rayonlarda qastrollarda olduq, tamaşaçı ilə üz-üzə, göz-gözə dayandıq. Belə-bəla dördüncü divarı tamaşaçı özü qırdı.

### Sən sənətkar olacaqsan

– İnstytutda oxuduğum vaxt Rauf Kazimovski televiziyada "Danabaş kəndinin əhvalatları" tamaşasını hazırlamışdı. Həmin tamaşada Əliağa Ağayev Xudayar bəy rolini, mən də Sakinə xanımın oğlu Əliqulu rolini oynayırdım. Maraqlı bir rol idi. Mən Xudayar bəyin qızını istəyirəm, Xudayar bəy də anımı istəyir, anam da ona getmir. Orada maraqlı bir sahə vardi,

mən anama çımxırırdım ki, get də Xudayara. Məqsədim var axı. Anamın üstüna çımxıranda bilarakdən səsimdə "xoruz" buraxırdım. Rauf Kazimovskinin ürəyi gedirdi. Deyirdi ki, tələba olala bu rola belə incalılık yanaşırsansa, galacəyin var, sən sənətkar olacaqsan.

Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayan Ağaxan Salmanlı bir-birindən maraqlı obrazlar yaradır.

Seyfəddin Dağlinın Cəfər Cabbarlinin həyatından bəhs edən "Bahar oğlu" əsərində Cəfər Cabbarlı obrazı Ağaxan Salmanlınin böyük teatrda debütü olur. Vilyam Şekspirin "Romeo və Cülyetta"sında Romeo, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, İmran Qasımov və Həsən Seyidbəylinin birgə qələmə aldığı "Sən nə üçün yaşayırsan"da Samad, Altay Məmmədovun "Yadındamı" tamaşasında Dinar obrazları həyatiliyi, təbiiliyi ilə yadda qalır, istedadlı aktyor tezliklə tanınıb məşhurlaşır.

Ağaxan Salmanlinin bir aktyor kimi tanınıb məşhurlaşmasında televiziya tamaşalarının və adəbi-bədii verilişlərin də böyük rolu olur. Üzeyir Hacıbəylinin telenovellələri əsasında hazırlanan "Ordan-burdan" televiziya tamaşasında yüksək sənətkarlıqla oynadığı doktor Bayram və "Səhər görüşləri"ndə yaratdığı Feliçita rolları tamaşaçılar tərəfindən sevılır.

#### Bizim sənətdə tamaşaçı sevgisi əsasdır

— Tələbə vaxtı Arif Babayevin, Rauf Kazimovskinin, Ağalı Dadaşovun dəvəti ilə televiziyanın "Səhər görüşləri", "Yumoristik hekayələr", "Satirik novellələr" verilişlərində, xeyli sayda televiziya tamaşalarında iştirak etmişəm. Azərbaycan Dövlət Televiziyasına ona görə minnətdəram ki, populyar olmağında, tanınmağında, sevilməyimdə bu televiziyanın müstəsnə xidmətləri olub. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin ahvalatları", Qılman İlkinin "Bam nağılı" televiziya tamaşalarında oynadığım obrazlar öz yerində, mani televiziyyada ən çox tənində rollarım "Ordan-burdan" tamaşasında oyandığım doktor Bayram, bir də "Səhər görüşləri"ndə oynadığım Feliçita rollarım

oldu. "Ordan-burdan"da kiçik bir rolda mən xarakter yarada biledim. "Eto mne nado?" sözü bir anın içində qanadlanıb uçdu. "Mani mani Feliçita" sözləri də qanadlı oldu. Aktyor ömrü boyu çoxlu rollar oynayır, ancaq onların içində bir-iki rolu seçilən, sevilən olur. Onu da biz seçmirik, tamaşaçı seçir. Ona görə də bizim sənətdə tamaşaçı sevgisi əsasdır.

— İstərdim, 50 illik sənət yolunuzun ən yaddaqlan üç məqamını xatırlayاسınız...

— Çatın sual oldu... "Bahar oğlu" tamaşasında oyandığım Cəfər Cabbarlinin obrazı mənim üçün çox möhtəşəm bir rol idi. Cəfər Cabbarlı obrazı qəribə bir obraz idi. Bu obrazda həm dramatiklik, həm liriklik, həm də faciə vardi.

Ikinci, 1971-ci ildə mənim teatrda çıxarılmışım oldu. Bu mənə ən böyük zərbə idi. Teatrimizdə Etel Lilian Voyniçin "Ovod" əsərini tamaşaya qoymuşdular, man də Ovod rolunu oynayırdım. O dövrə ən uğurlu tamaşalarımızı Akademik Dram Teatrının səhnəsində oynayırdıq. Belə oldu ki, axşam bu tamaşanı oynadıq, çox da uğurla oynadıq. Sahəri galib gördüm ki, "Qaraca qız" tamaşasında mənə meymun rolunu veriblər. Bu mənə çox pis təsir etdi. O rol oynamadım, məşqlərə getmədim. Cavan idim, ağılla yox, emosiya ilə hərəkat etdim. Roldan imtina elədiyimə və əmək intizamını pozduğuma görə məni işdən çıxardılar. Gedib üç il Mədəni-Maarif Texnikumunda dars dedim.

Bu da taleyin bir işidir. Mədəni-Maarif Texnikumunda dərs deyarkən, tələbəmlə ailə qurdum. Üçüncü yaddaqlan məqam isə təkrar teatra qayıtmağım oldu. Düzdür, kollektivdə təzədən özümü təsdiq eləmək çatın oldu, amma bir-iki roldan sonra Altay Məmmədovun "Yadındamı" əsərində oynadığım Dinar obrazı ilə sahnədə bir daha özümü təsdiqlədim. Bu rol mənə uğur gətirdi.

Ağaxan Salmanlı aktyor olmaqla yanaşı, özünün dramaturgiya və rejissorluq sənətində də sinayıb. Uşaqlar üçün yazdığı pyeslər ("İgidlik imtahani", "Niyyat gecəsi" və s.) müxtəlif teatr-

ların sahnəsində tamaşaya qoyulub. Ağaxan Salmanlı quruluşçu rejissor kimi Dərbənd Azərbaycan Dram Teatrında 10 tamaşaya quruluş verib, ümumilikdə isə müxtəlif teatrlarda 30 tamaşanın quruluşçu rejissor olub. "Pul dəlisi", "Məhəbbət bir bələdir", "Məzəli hadisə", "Nənənin kələyi", "Dovşanın ad günü", "O da mənəm, bu da mənəm" tamaşaları maraqlı rejissor yozumu, incə musiqi duyumu, rəqsləri ilə yadda qalıb.

Ağaxan Salmanlı eyni zamanda üç kitab müəllifidir. Onun ən çox sevdiyi dramaturqlar isə Cəfər Cabbarlı, Vilyam Şekspir və Karlo Qaldonidir...

Son 10 ildə ən çox sevdiyi rolü isə Elçinin "Ağ dəvə" əsərində oyandığı Balakərim roludur...

- Hamı məni komik aktyor kimi tanırı. Amma mən dramatik rolları daha çox sevirəm. Bu mənada Balakərim rolü sevdiyim rollardan biridir.

- **Bildiyimizə görə, filmlərə az çəkilmisiniz. Bunun səbəbi nadir**

- Kinoda məni rejissorlar görmürlər. Həmişə xırda-para rollara çəkilmişəm. Son vaxtlar tez-tez filmlərə davət olunuram.

- **Səhnənin o üzündəki Ağaxan Salmanlı kimdir?**

- Çox sadə, çox aciz, utancaq, kömək olmasa, künçdə qısılib qalan bir kəs. Ağaxan bax budur.

- **Bir insan kimi istəyirəm, özünüyü xarakterizə edəsiniz.**

- Birca bunu deya bilərəm ki, bir insan kimi pislik eləmək mənədə alınmir, bacarmıram (gülür).

- **Ömrünüzün bu məqamında ürəyinizdən hansı rol keçir? Özünüz özünüzü hansı rolu arzulayırsınız?**

- Ürəyimdən Kral Liri oynamacaq keçir. Özüm özüma bu rolü arzulayardım.

- **Adamin inanlığı gəlmir ki, 70 yaşıınız tamam olur.**

**Özünüz necə, buna inanırsınız?**

- Mənim də inanmağım galmır. Amma bu faktdır, gərək faktla barişam, çaram yoxdur... (gülür).

## "Ölülər"in sonrakı taleyi



### Bir əsərin tarixi

...Rəfiqəmin atası ölüm ayağında olanda hakim maslahət gördü ki, dağa-daşa düşməsinlar. Gedib hazırlıq görsünlər. Bütün külfət hakimin hərəkatından qeyzlənsə də (hamin anda hamı belə düşünür va taləb edir ki, hakim nə edirsa-etsin, amma xastəni ölümün caynağından qurtarsın), sonda onun sözü ilə razılaşdı. Birca rəfiqəm ipə-sapa yatmadı. Sanki hamı onun atasının ölməyini istayırdı. Hamin gün məni yanına alıb Sumqayıta – "ölünü belə dirildən", "duası daşdan keçən" (rafiqəm belə deyirdi) – bir molla-nın yanına apardı. Molla gözərini qırıb rəfiqəmə dedi ki, eviniza tərəf qara bir ilan sürünür.

Rəfiqəmlə baxışdıq. Bu o demək idi ki, sənə inanmayana lənat!

Rəfiqəm əl-ayağa düşüb molladan kömək istədi. Mən də dönyanın ən yönəmsiz müqayisəsini apardım. Qırıq-salxaq cümlələrlə onu Nostradamusa bənzətdim və deyəsan, bu adı

molla hayatımda birinci dəfə eşidirdi. Çünkü bunu eşidincə üç kərə "Kim?", – deyib susdu. Başa düşdüm ki, o, Nostradamusun kimliyindən tamamilə bixabərdir.

Nə başınızı ağrıldım, molların məsləhəti ilə vaxtı fövtə vermadən qara bir toyuq almaliydik. Bazara getməyinə getdik, amma qara toyuğunu tapanacan ayağımıza qara su endi. Guya toyuq ağı olsa, qara ilan rəfiqəmin atasını udacaqdı.

Bazarda qaraşın toyuqlar çox olsa da, ağı cillər işləri korlayırdı. Axır ki qapqara bir toyuq tapdıq və elə sevindik ki, elə bildirilik suyu tapmışdıq. Sonra o qapqara toyuğunu satan oğlana birlik şirin söz deyib qara toyuğun başını "xirit" elətdirib bədəninin üstə qoyduq və mollaya apardıq. Molla adəb-ərkanla qara toyuğun başını ərəb hərifləri ilə qaraladığı ağı parçaya büküb bərk-bərk sarıldı. Tərslikdən qan sızıb "kəfən"dən çıxdı.

Hələ biz bu qorxunc bükülünü köhnə qəbiristanlıqda, köhnə bir qəbirin ayaq tərəfində basdırımalı idik. Rəfiqəm başını itirmişdi. Oxuduğumuz universitetdən bir az yuxarıda – nəşriyyatın yanında qəbiristanlıq olduğunu bilirdim. Bakiya üz tutduq. Rəfiqəm atasının ölücayından elə qorxurdu ki, yol boyu ağını açıb bir kəlmə də danışmadı. Qəbiristanlıqda köhnə bir qəbir tapıb, o qəbirdə uyuyana Allahdan qəni-qəni rəhmət diləyib, oğurluğa gəlmiş adamlar kimi ətrafa baxa-baxa yeri taləm-tələsik qazdıq. Toyuğun başını basdırın kimi dabənimizə tüpürüb qəbiristanlıqdan qaçıdıq. Uzaqlaşdıqca rəfiqəmin soluxmuş çöhrəsi işıqlanırdı, mən də xeyirxah bir işin qulpundan yapışdığınıma görə ürəyirdə özüma təsəlli verirdim ki, bəs dost-dosta nə gündə gərəkdir?

Səhari gün rəfiqəm dərsə gəlmədi. Dekanatlıqdan xəbar verdilər ki, atası rəhmətə gedib...

Neçə gün özüma gələ bilmədim. Rəfiqəmin atası öldüyünə görə yox, guya kimin atası dünyani tutub duracaqdı, rəfiqəmin boşça çıxan inamına görə heyif silənirdim.

Rəfiqəmin atası torpağa tapşırılan gün çox fikirləşdim, diqqatla baxıb özümü və ətrafdakıları Cəlil Məmmədquluza-dənin "Ölüler"inin arasında tapdım...

Bu uzun-uzadı müqaddimədən sonra yüz il geriyə yollanıram. Zaman elə bir şeydir ki, keçmişə getmək asan, galəcaya getmək çatdırır. Çünkü keçmiş ölülərə, gələcək dirilərə məxsusdur...

### "Ölüler" doğulur

1909-cu il iyunun 12-də iti qələmi, kəskin publisistikası, həyatı pyesləri ilə dövrünün işıqlı simalarından biri olan Cəlil Məmmədquluza "Ölüler" əsərini yazıb başa çatdırır. Yəziçi alyazmasını qələm dostlarına verir və "Ölüler" əl-əl gəzib dolaşır.

"Açıq söz" qazetinin 73-cü sayında Sultan Məcid Qanızadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov "Ölüler" haqqında müsbət raylərini bildirərək yazırlar: "Artıq dərəcədə maharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rollar oynayacaq, paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir".

Ancaq beyinləri pasdan təmizləyib, ruhlara can vermək üçün "Ölüler" sahnədə dirilməli idi. Bu məqsədla Cəlil Məmmədquluza-dənin Qafqaz Mətbuat Komitəsinə yazdığı müraciət cavabsız qalmır. Senzura 1909-cu il 27 avqust tarixi qəran ilə əsərin tamaşa yolumasına icazə verir. Amma 1911-ci il 7 iyun tarixli "Kaspı", 9 iyun tarixli "Baku" qəzetlərinin yazdıqına görə, "Ölüler"in həmin il Tiflisdə oynanılması üçün iki dəfə cəhd göstərilsə də, bu təşəbbüs nəticəsiz qalır. Bütün bunlara baxmayaraq, Mirzə Cəlil "Ölüler"in sahnəyə yol tapacağına inanırdı...

### "Ölüler" sahnədə

Əsər sahnəyə yalnız 7 ildən sonra – 1916-cı il aprelin 29-da yol tapdı. İlk dəfə Bakıda – Tağıyev Teatrında tamaşa yolu "Ölüler" ilin an böyük teatr hadisəsinə çevrildi. Tamaşanın ilk rejissoru Hüseynqulu Sarabski olur. Tamaşada Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsər, İsgəndər rolunu Mirzəağa Əliyev oynayırdı. Onların qeyri-adı oyunu uzun illər tamaşaçıların yadlaşdırından silinmir.

Bələ danışırlar ki, ilk tamaşadan əvvəl İsgəndər obrazını oynamaya hazırlaşan Mirzəağa Əliyev eşidir ki, Kefli İsgəndər ob-

razını yaradarkən Cəlil Məmmədquluzadə Naxçıvanda yaşayan Paşa aga Sultanov adlı bir vəkili nəzərdə tutub. Bu soraqla Naxçıvana yollanır, böyük səyə onun xarakteri, əxlaqi, rəftarı barədə məlumat toplayır. Öyrənir ki, Paşa ağa 1874-cü ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib. Türk, fars, rus dillərini və ədəbiyyatını mükəmməl bilir. Məmməd Tağı Sidqi ilə birlikdə 30 min sözdən ibarət rus-fars lügətini hazırlayıb, sonra isə 56 min sözdən ibarət rus-fars-Azərbaycan lügətini tərtib edib. Belə geniş biliyi və dünyagörüşü olan adam, təbii ki, cəhalətdə ayıq başla yaşaya bilməzdi.

Cəlil Məmmədquluzadə isə "Kefli Isgandər yüzlərlə Paşa ağaların içindən seçilmiş real bir surətdir", - deyərdi.

Şeyx Nəsrulla rolunu isə Əliqulu Qəmküsər elə ustalıqla yaratmışdı ki, sonralar Mirzaağa Əliyev yazırırdı: "Mən Əliqulu Qəmküsərlə üç dəfə "Ölüler" əsərində oynamışam. İki dəfə Bakıda, bir dəfə Gəncədə. Qəmküsər ruhanıları yaxşı tanıdığı, onlara yaxşı bələd olduğu üçün Şeyx Nəsrullah rolunu fövqaladə bir məharatla oynayırırdı. Mən onun oyuncunun mislini sonralar da görə bilmədim" (bütün bunlara görə də yenilik və sənət düşmənləri 1919-cu il yanvarın 28-də onu qətlə yetirdilər - T. V.)

İlk tamaşa barədə "Açıq söz", "Baku", "Kaspi", "İqbəl", "Bəsirət", "Tuti", "Babayi-Əmir" qəzet və jurnallarının sahifələrinə ətraflı və mübahisəli məqalələr çap olunur.

Hüseyn Cavid "Ölüler"i yüksək qiymətləndirərək yazırırdı: "Ölüler" son komedyalarımız içində parlaq mövqə tutur. "Ölüler"də sənətkarana bir dirilik, mahir bir incəlik var. "Ölüler"in hər təbəssümündən acı bir fəryad qopar... "Ölüler" qüsursuz deyil. Fəqat bu qüsür bir rəsmiñ ətrafında gözə çarpan ləkələr qədər təbii görünə bilər".

O illarda "Ölüler" Orta Asiyada, Volqaboyu və Qafqazın bir sıra şəhərlərində də nümayiş olunur.

### "Ölüler" mühakimə olunur

Mürtəcə dairələr isə Cəlil Məmmədquluzadəni "millətə yaraşmayan", xalqın adət-ənənəsinə zidd olan bir əsər yazmaqdə günahlandırırlırdılar. Onları "Ölüler"də ən çox narazı salan Isgandər obrazı idi.

"Ölüler" tamaşasının hər bir sahnəsi din pərdəsi altında gizlənilib insanları aldadan mübariza silahına çevrilmişdi. Bu əsər yalnız sırvı oxucular, tamaşaçılar, dindarlar arasında deyil, elm adamları və ədəbi ictimaiyyət arasında da geniş səs-küyə səbəb olmuş, hətta əsər günah işlətmiş adam kimi məsuliyyətə cəlb edilmiş, mühakimə olunmuşdu. "Ölüler"ın ədəbi mühakimə haqqında mətbuatın verdiyi bir elanda oxuyuruq: "Bu günlərdə Dövlət Teatr Heyati Ədəbiyyat və Tənqid Komissiyasının təşəbbüsü ilə dövlət teatr müdürüyyəti və bəzi ədəbi silmələrin iştirakı ilə məşhur "Ölüler" faciəsinin qəhrəmanı Kefli Isgandərin ədəbi mühakiməsi olacaqdır".

Lakin Cəlil Məmmədquluzadə ilə üzvləri ilə birlikdə 1920-ci ilin iyundunda Təbrizə yola düşür. 1921-ci ilin mayınadak orada yaşaması və başqa səbəblərdən ədəbi mühakimə ləngiyir. Mühakimə 1923-cü ilin fevralında baş tutur. "Ölüler"ın ədəbi mühakiməsi belə bir qərar qəbul edir: "Isgandər müvəqqəti olaraq ictimai həyata müqayir bir şaxsiyyat kimi mədəni hüquqdan məhrum edilsin, lakin Şeyx Nəsrullahha qarşı üsyani müsbət bir hərakət kimi qeyd edilsin".

Bu ədəbi mühakimə "Ölüler"in ölürlər növbəti qarşılaşması id...

### "Ölüler" dirilir

Sonrakı illarda "Ölüler" Abbas Mirza Şərifzadənin, Aleksandr Tuqanovun quruluşunda tamaşaşa qoyulur. 1938-1939-cu teatr mövsümündə Şəmsi Bədəlbəyli bu məşhur əsəri yeni quruluşda tamaşaşa hazırlayıır. Bu quruluş "Ölüler"in an yaddaqlan tamaşalarından biri olur.

1948-1949-cu teatr mövsümündən 1966-cı ilə kimi "Ölüler" Azərbaycan Dövlət Akademik Dram Teatrının sahnəsində oynanılmışdır. Yalnız 1966-cı noyabrın 12-də milli teatr sənətimizin parlaq simalarından olan Tofiq Kazimov "Ölüler"i yenidən sahnəyə dəvət edir. Tofiq Kazimov Mirza Cəlilin ruhunu saxlamaqla əsərə elə Mirza Cəlilin öz felyetonlarından bir çox yeni matnlər də əlavə edir. Tofiq Kazimovun quruluşunda rəssam Elçinin

maraqlı dekorları, Qara Qarayevin təsirli musiqisi, Kefli İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Mammədrza Şeyxzamanovun ifası ilə "Ölülər" səhnədə yenidən dirilir.

Zaman-zaman "Ölülər" tamaşası Azərbaycan teatr sənətinin yüksəlişini, aktyor və rejissor işi, teatr təqnidini sənətində müəyyən qüvvaya malik olduğunu sübut edir.

1992-ci ildə Cəlil Məmmədquluzadanın "Ölülər" əsərinin motivləri əsasında görkəmli rejissor Tofiq Tağızadə "Ölülər" əsərini "O dünyadan salam" adı ilə ekranlaşdırırdı. Film insanları ayıq olmağa, yaxşını pisdan, xeyiri şardan, həqiqəti yalandan ayırmağa, həyata ayıq gözlə baxmağa çağırır. Cəhalat və kərtəbi fanatizm ifşa olunur.

Elə bu gün də bizi güldürən və ağladan "Ölülər" müxtəlif teatrların səhnəsində, müxtəlif rejissorların quruluşunda, müxtəlif aktyorların ifasında səhnədədir. Sabah da belə olacaq, illər sonra da. Çünkü ölüler ölmür, Cəlil Məmmədquluzadanın "Ölülər"i də heç vaxt ölməyəcək...

23.02.2011

## Sənətinin sultani

*Bəs manım bir abbasım hara gə-  
etdi?*

Həyat qəribədir. Bazən sultanların çata bilmədiyi ucalığı səda bir sənətkar fəth edir. Necə ki, Əhməd Rumlu "O olmasın, bu olsun" filmindəki ham-bal rolu ilə sənətinin sultani oldu...

Ötən asrin əvvəllərində elə bu şəhərdə xeyli küçələr vardı. "Misgərpalan", "Güzgüçülpalan", "Zərgərpalan", "Başmaqçipalan"...

"Həmşəripalan" adlanan mahal-lədə tacir Məhəmmədqulunun ilk övladı dünyaya gələndə adını Əhməd qoydular. Məhəmmədqulu dina meyilli olduğundan oğlunu axund görmək istəyirdi. Bu arzuyla da onu molla məktəbinə qoyur. Molla məktəbinə başa vurduqdan sonra Əhməd mədrasada təhsil alır. Sonralar çalışqanlığı ilə yaşılarından xeyli seçilən Əhmədi Nacaf şəhərində mükəmməl dini təhsil almağa göndərmək istəsələr də, Məhəmmədqulu ilk övladının gözündən uzağa getməsinə razılıq vermir.

## Səhna işıqlarının uğur sorağı

"Quran"ı azbərdən bilən, fars, ərəb dillərinə yaxından bələd olan Əhməd, yeniyetməlik vaxtlarında malahatlı səsi, zehni, hafızasıyla yaşılarından seçilər, məhərrəmlikdə böyük məharətlə "şəbih" deyər, qəsidələr oxuyardı.

Bütün bunlar keçən asrin onuncu ilində baş verirdi.

Tezliklə bu mərasimlər xalq teatrları ilə əvəz olunur. Əhməd yolunu Təqnid-Təbliğ Teatrından salır. Səhnəni sevir, ömrünü bu sənətə bağlayır.

Eyni zamanda Sədi Şirazini, Füzuli yaradıcılığına dərindən bələd olan Əhməd "Rumlu" təxallüsü ilə şeirlər yazmağa başlayır. Özünü nəsrədə də sınaır. Teatrda çalışan rejissorlar onun



əşərlərini böyük həvəslə tamaşa yemək qoyurlar. "Saadat uğrunda", "Qan içində", "Seyran", "Yanar daş", "Dostluq" dramları uzun müddət Gənc Tamaşaçılar Teatrının səhnəsində uğurla oynanılır.

O, səhnədə bir-birinə bənzəməyən rollar yaradır. "Əlvida, Hindistan"da kahin, "Bir saatlıq xəlifə"da saray əyanlarından biri, "Hacı Qara"da Cəbi və saymaqla qurtarmayan rollar... Əhməd Rumlu dilənci rolundan tutmuş şah roluna kimi bütün rolları ürəklə, məharətlə oynayırdı.

Dövrünün qabaqcıl aktyorlarından Ərablinski, Sarabski kimi o da Əhməd Rumlu kimi tanınır və sevilirdi.

### **Hambalın sinağından 50 aktyor keçə bilmədi**

Saysız-hesabsız rollar yaratırsa da, yalnız bir rol ona əbədilik qazandırırdı. "O olmasın, bu olsun" filmindəki sadə və klassik Hambal rolu...

Əhməd Rumlu vaxt itirmədən məşqlərə gedir, tamaşalarda oynayır, böyük bir ailəni saxlamaq üçün isə ticarətlə məşğul olurdu. Belə bir vaxtda "O olmasın, bu olsun" filmini çəkməyə hazırlaşırdılar. Filmin quruluşu rejissor Hüseyn Seyidzadə olsa da, ikinci rejissorу Moskvadan davət etmişdilər. Sınaq çəkilişindən filmdə gördüyüümüz bütün aktyorlar çıxsa da, hambal roluna aktyor tapmırlar ki, tapmırlar. Moskvadan gəlmış rejissor belə qərara gəlir ki, çəkilişlər bir müddət saxlanılışın. Bu vaxt kimsə Gənc Tamaşaçılar Teatrında belə bir aktyor olduğunu deyir.

Əhməd Rumlu dəblə geyinib-keçinməyi sevən, səliqəli bir adam olduğundan onu ilk dəfə rejissor görəndə çəş-baş qalır. Baxışları ilə sanki demək istəyir ki, bunu çəkək hambal roluna? Adamlar rica edir ki, beş dəqiqə səbir etsin. Bir azdan Əhməd Rumlu paltarını dəyişir, qrimlənir, alında rolun matni gəlir. "Ha, Maşədi" deməyi ilə baxıb görürler ki, rol əsl bu aktyor üçün ölçülüb-biçilib.

Hambal rolu Əhməd Rumlu yəğnə ugur gətirir. Sonralar o, "Bu film yaşayın filmdir, o rol da əsas obrazlardan biridir", - deyərdi.

Əhməd Rumlu "Bir məhəlləli iki oğlan" filmində iki rol - qapıcı və qatarın kafesindəki satıcı rolunu oynayıb. Bundan əlavə, "Amfi-biya adam", "Füzuli" filmində də yaddaşalan obrazlar yaradıb.

### **Kim Rumlu kimi olmasa...**

Əhməd Rumlu yalnız aktyor deyildi. Onun könül dünyası olduqca zəngin idi. Beş minəcən qazalı bu gün də qorunub saxlanılır.

*Heyranam o rassama ki,  
çəkmiş belə surat,  
Xilqatda sənə oxşayan  
inca əsar olmaz.  
Kim Rumlu kimi olmasa,  
əşarda dara,  
Peyğəmbəri-asr olsa,  
sözündə kasər olmaz.*

Bu maraqlı, istedadlı insanla bağlı çoxlu xatirələr yaşayır. Deyilənə görə, Əhməd Rumlu Əliağa Vahidlə bir məhəllədə qonşu yaşayır, dostluq edərlərmiş. Pəncərələr arasında məsafə bir metradan çox deyilmiş. Əliağa Vahid birinci pəncəradən keçəndə alını şüşaya vurub deyərmüş:

"Əhməd, tut". Qazalın bir misrasını deyərmüş. İkinci pəncərəyə çatanda Əhməd ikinci misrani qaytararmış. Bəzən saatlarla deyişərmışlar.

Əhməd Rumlu yaddaşlarda hambal rolu ilə qalsa da, sən demə, əsl hambal rolu yaratmaq üçün də böyük şəxsiyyət olmaq gərakmış. Sənətkar 80 illik ömründə heç vaxt yaltaqlığın, yalançılığın, saxtılığın dadına baxmadı. Yaşadı, yaratdı, hayatda çoxlu xatirələr, izlər qoyub getdi.

Nəsillər dəyişəcək, hər dəfə Azərbaycan kinosunun incilərindən sayılan "O olmasın, bu olsun" filmində baxanlar Əhməd Rumlunu yad edəcək, sevəcək və yorulub əldən düşmüş hambalın "Sənin 5000 manatın cəhannəmə, bəs manim bir abbasım hara geeetdi? A dədəm qurban, a nənəm qurban..." kinalı şivanına gülümsünəcək...

12.03.2010

## Eldar Quliyev: "Kino sənəti böyüdücü şüşədir"



"Sovet dövründə 20 ildə 15 film çəkmişdim. Son 20 ildə isə cəmi 3 film çəkmişəm. Amma bu filmlər mənə, bəlkə də, 15 filmin çoxundan daha yaxındır".

İyünün 10-da Heydər Əliyev Sarayında rejissor Eldar Quliyevin "İstanbul reysi" bədii filminin təqdimatı keçiriləcək. Müsahibimiz Dövlət mükafatı laureati, Xalq artisti, kinorejissor Eldar Quliyevdir.

Onun sənət yolu "Bir cənub şəhərində"n başlandı. Sonra bir cənub ölkəsinin keçmişinə, "Babək"in zamanına yollandı, "Sevinc buxtası"nı çəkdi, "Nizami"ni kinoda əbədiləşdirmək istədi, "Ürək, ürək...", "Var olun, qızlar", "Gümüşgöl afsanəsi" bir-birini əvəz etdi, "Taxribat", "Na gözəldir bu dünya", "Girov" filmlərində də öz sözünü dedi. İndi "İstanbul reysi" kinomuzda öz yerini tutmağa hazırlanır...

– Eldar müəllim, "İstanbul reysi" filmi barədə suala keçməzdən önce istərdim, zaman reysi ilə bir qədər keçmişə qayıdaq. O illərə ki, yeniyetmə bir oğlan "Vətən" kinoteatrında "Durnalar uçur" filmində baxdı və bu film onun gələcək həyatını bütünlüklə dəyişdi. Film sizə niya bu qədər təsir etmişdi və illər sonra bu filmə baxanda yena da eyni hissələri yaşayırsınız?

– Sözsüz, o film mənə böyük təsir etdi. Yaxşı ki mən bu filmi gördüm. Yoxsa həyatda özümə başqa bir sənət, başqa bir yol seçərdim (gülür). Bilmirəm, o yollarda özümü tapa biləcəkdim, ya yox. Bu filma ilk dəfə baxanda orta məktəbdə oxuyurdum, özüm də Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmaq arzusunda idim. Bilmək istəyirsiniz, bu film

mənə niya belə təsir etmişdi? 1945-ci ildə Böyük Vətən müharibəsi başa çatandan sonra işıqlı bir dövr başlamışdı. Bu işığın içində "Durnalar uçur" filmində insan həyatının dramını gördüm. Rejissorun böyük ustalığı idi. Ona görə də bu film həyatımı bütünlüklə dəyişdi və mən kinorejissor olmaq qərarına gəldim. İnanıram ki, hər insanın bir taleyi var. O da Allahdan galır...

– Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya qayıtdınız...

– Galəndən sonra iki il işsiz qaldım. Kiyevdə yaşayan dostlarımın yanına getdim. Bir müddətdən sonra qayıtdım, cünki diplom işimi çəkməliydim.

– Hər şey "Xəzan yarpaqları"ndan başladı

– Salam Qədirzadənin "Xəzan yarpaqları" adlı hekayəsi vardı. Adını dəyişib "Biri vardi, biri yoxdu..." qoyub qısametrajlı bir film çəkdir. Moskvada diplom işimə yüksək qiymət verdilər. Qayıdan sonra bizim kinostudiyada da rəhbərlik mənə bir qədər diqqət verməyə başladı.

– Sonra "Bir cənub şəhərində" filmini çəkdiniz. Cənub şəhərinin sırrı nədə idi?

– Gör neçə illər keçir... (fikrə gedir) 40 ildən çoxdur. Onda cavab verdim. Ssenari maraqlı, mövzu mənə yaxın idi. Özüm də belə bir mahallədə böyümüşdüm. Təzə Pir mascidinin yaxınlığında... Bütün çəkilişləri Təzə Pir mascidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdım. Amma filmə baxanlar elə bilirlər ki, çəkilişlər içərisindən aparılıb. Doğma, tanış sahnələri çəkməyə elə də çatınlık çəkmədi. Yaxşı ssenari idi, eyni zamanda, o filmdə manim də uşaqlıq həyatımın, uşaqlıq dünyamın xatırələri gizlənib.

– Yeri gəlmışkən, nə vaxtsa bu filmin davamını çəkmək istəmisiniz?

– Heç vaxt belə bir fikrim olmayıb. Dünya praktikasında belə şeylər çox olub ki, filmən ardını çəkiblər, ancaq o filmlər özünü doğrultmayıb.

– "Baş müsahibə", "Var olun, qızlar", "Ürək-ürək...", "Gümüşgöl əfsanəsi", "Burulğan" müasir mövzuda çəkdiyiniz filmlərdir. Tarixi mövzuda çəkdiyiniz filmlər arasında "Babək" filminin öz yeri var. "Bu mənim filmimdir", – deyirsiniz. – Yenidən tarixi mövzuda film çəkərdinizmi?

– Çəkardım. O vaxtlar uzun müddət tərəddüd edib "Babək" filmini çəkmək istəmədim. Elə hesab edirdim ki, məni bu filmi çəkməyə məcbur edirlər. Amma sonralar dedim, nə yaxşı ki bu filmi çəkdir. Çünkü bu filmin sayəsində tariximizi daha yaxşı, daha dərindən öyrəndim. Tarixi film çəkan rejissor gərək o dövrü, o zamanı elə öyrənsin ki, özünü də o həyatın içində hiss edə bilsin. Bütün bunlara görə bu filmə minnətdaram.

– **Kino incəsənat olmaqla bərabər, həm də istehsalatdır. "Babək" filmini sovet vaxtı 60-dan çox ölkə almışdı. İndi necə, filmlərimizin xarici ölkələrdə alıcıları varmı?**

– Niya, indi də alınır. "Girov" filmi bir neçə ölkə tərafından alınıb. Polşa kimi kino ölkəsi filmi alıb. Eyni zamanda, bu film bir neçə beynəlxalq festivalda iştirak edib. O ki qaldı sualınızın ikinci tərəfinə, bəli, zəmanə belədir. İndi "Avatar", "Terminator" kimi filmlər milyonlar qazanır. Mən bilən bu zaman da ötüb keçəcək. Çünkü belə filmlərdə tamaşaçını maraqlandıran onun texnologiya tərafıdır. Belə baxanda Hollivuddan başqa heç yerdə belə yüksək səviyyəli texnologiya yoxdur. Heç Avropada da belə imkanlar yoxdur. Belə çıxır ki, filmin bazarı yoxdursa, gərək film çəkməyək? Xeyr. İndi şükür Allaha, müstaqil dövlətik. Tariximiz, müasir həyatımız var. Biz film çəkməliyik. Çünkü kino həm də an yaxşı təbliğat vasitəsidir. Gənclərimiz vətənpərvərlik mövzusunda filmlərə baxıb qəhrəmanlarını tanımlıdırlar. Bu baxımdan kino ağır yük daşıyır. Bu gün dünya səviyyəsində filmlər çəkməyə imkanımız olmasa da, gec-tez bütün bunlar düzələcək. Kinoya yeni nəsillər gəlir, inşallah onların imkanları daha yaxşı olacaq.

#### ***Kinomuzun pauza dövrü***

– **Müsahibələrinizin birində demisiz ki, kinomuzda pauza hökm sürür.**

– Bəli, 90-cı illərin əvvallarında o pauza oldu. Kinostudiya faktiki olaraq işləmirdi. O pauza, əslində, yeni mərhələnin gal-

cəyindən xəbər verirdi. Biz bu pauzadan yavaş-yavaş çıxdıq. Bütün bunlar cavan rejissorlar filmlər çəkirlər, beynəlxalq festivallarda iştirak edirlər. Bütün bunlar yaxşıdır. Qoy dünya Azərbaycan kinosunu görsün, tanının.

– **Müsahibələrinizin birində demisiz ki, nə qədər həyat, insan var, kino da olacaq. Sizcə, kino hansı yeniliyin astanasındadır?**

– Kino incəsənatın bir qoludur. Kino birbaşa texnika, texnologiya ilə bağlıdır. Üstəlik cəmiyyətdə yaxşı yazıçı, bəstəkar, rəssam olmalıdır ki, kino sanatı inkişaf etsin. Bizda Markes yoxdur. Bizda Picasso, Salvador Dalı də yoxdur. Amma biz Tahir Salahovla, Toğrul Nərimanbəyovla, Qara Qarayevlə, Fikrat Əmirəvələ, Niyazi ilə fəxr edirik. Bu adalarını çəkdiyim insanların kinomuzun inkişafında çox böyük əməyi olub.

Sualınızın ikinci tərəfinə keçək. Bilirsizizmi, kino hansı yeniliyin astanasında olursa-olsun, əsas insan amilidir. Dahi şairimiz Nizami deyirdi ki, insanın daxili dünyası kosmosdan böyükdür. Bir baxın, insanın daxili dünyasında açılmamış nə qədər sirlər var. İnsanın daxili o qədər zəngindir ki, axtarsa, hər dəfə bir yenilik tapacaq. Və bu yeniliyi hər kəsdən avval sənətkarlar duybə sənətin gücü ilə insanlara çatdıracaqlar.

– **Son 20 ildə cəmi üç film çəkmisiniz. Bu sizdə təəssüf hissi yaratmır ki?**

– 20 ildə üç film çəkmışam, sovet vaxtı isə 20 ildə 15 film çəkmışdım. Amma bu üç film mənə, bəlkə də, 15 filmin çoxundan daha yaxındır. İstəmişəm, bu filmlərlə bugünkü həyatda gedən prosesləri necə görürəmsə, necə hiss edirəmsə, o cür də tamaşaçılara çatdırıram.

– **Kino sənətinə həyatın güzgüsü deyə bilərikmi?**

– Kino sənati güzgü deyil, böyüdücü şüşədir. Sənətkar heç kimin görmədiyini görür, hiss edir və şüşədən başlayır onunla səhbət etməyə.

– **Kinomuzun daha geniş inkişafına nail olmaq üçün nə etməliyik?**

– Son illər kinoteatrlar təmir olunur, müasir texnologiyalar alınır. "Nizami" kinoteatrında təmir işləri gedir. Amerikada avtomobiləri istehsal etməyə başlayanlar özlərinə sual verdilər ki,

yaxşı, bu avtomobiləri istehsal edirik, bəs onlar harada hərəkət edəcək. Qərara gəldilər ki, əvvəl yolu çəksinlər. Kinoteatr yoxdursa, kino heç kimə lazımlı deyil. Ona görə də biz əvvəlcə kinoteatrları bərpa etməliyik.

**- Sovet vaxtinın statistikasıdır. Bir ildə kinoteatrlarda "Dədə Qorqud" filminə 1,9 milyon nəfər, "Babək" filminə isə 1,7 milyon nəfər tamaşaçı baxmışdır.**

- Bəli, əvvəllər tamaşaçılar çox böyük həvəslə kinoteatrlara gedirdilər. Ona görə də biz, ilk növbədə, tamaşaçı ilə əlaqəni bərpa etməliyik.

**- "İstanbul reysi" filminiz artıq hazırkıdır. Film necə alındı?**

- Bu suala cavab verə bilmərəm. Bəlkə, bu filmi sabah çək-səydim, tamam başqa cür çəkərdim. Alındı, alınmadı, yaxşıdır, ya yox, bunu ancaq tamaşaçı deyə bilar. Film çəkilib qurtaran-dan sonra özü yaşamağa başlayır. Sənəz. Necə ki, usağı böyüdürsən və o, həyatda özü yol seçir, sənət seçir, dostlarını seçir, düşmənləri də olur, film də belədir. Elə olur ki, bu gün baxıb əla dediyin filmə üç ildən sonra baxan olmur. Kino sənətində əsas budur ki, film ürəyə yol tapsın. Elə filmlər də var ki, uzunömürlü olacağına inanmırısan, amma o, illər boyu yaşayır.

**- Eldar Quliyev özü haqqında film çəksəydi, hansı janrı çəkərdi, o filmin adı necə olardı?**

- Mən heç vaxt özüm haqqında film çəkməzdəm. Amma onu deyim ki, çəkdiyim hər filmdə məndən nəsə var. Yenə böyük şairimiz Nizaminin sözlərini xatırlatmaq istərdim. Nizami deyir, ga-lacəkda kim manimla maraqlansa, kim manim haqqında bilmək istəsə, asərlərimi oxusun. Hər misrada mən varam.

**- Deməli, çəkdiyiniz hər bir filmdə Eldar Quliyev var.**

- Sözsüz. Hər filmimdə mən varam.

04.06.2010

## Kino, ilk sevgi və ağ qarpız

Həmida Ömrərova: "Mədaniyyət xalqın simasıdır, onu qorumaq la-zimdir"

Əvvəl istədim, səhbətimizə bir-başa kinodan başlayım. Sonra fikri-mi dəyişdim. Axi o kinodan əvvəl, birinci sinifdə ilk dəfə gördüyü oğla-nı sevmişdi... Sonra böyüdü, sevdiyi sənət yolunu seçdi. Kinoda sev-sevə yaratdığı rolları ilə tamaşaçı rəğbatı qazandı, milyonların sevim-lisina çevrildi. Ulduz oldu. Günlərin birində köhnə bir xatırını xatırlayıb güldü də... Hələ bağçada bambalaca qız olanda yolda gördüyü və böyük çatınlıkla bağçaya gətirdiyi qarpız ağ çıxmışdı. Qeyri-adilik qarpızın ağ çıxması deyil, ağ qarpızın şirin çıxması idi. O da ağ qarpızı şirin qisməti kimi yemişdi...

Xalq artisti Hamida Ömrərova ilə budafəki səhbətimiz ağ qar-pız, ilk sevgi və kino barədə olacaq. Üçüncüdən başlasaq yaxşıdır...

**- "Balıq üçün su nədirsə, aktyor üçün filmə çəkilmək o deməkdir". Müsahibələrinizin birində belə demisiniz. Ötən əsrin 80-ci illərində ən çox filmə çəkilən aktrisa Hamida Ömrərova 90-ci illərdə milli kinomuzun ağır günlərinin də şahidi oldu. Artıq XXI əsrin onuncu ilini yaşayırıq. Son on ildə neçə filmə çəkilmisiniz?**

- Bu suali mənə heç kim verməmişdi... Son on ildə "Azte-lefilm"in istehsalı olan "Tənha durna ucuşu", "Dədə Qorqud", Rusiyada "Dronqo" seriallarına, "Qafqaz yuxuları" ikiseriyalı bədi filminə, yenə Rusiyada, NTV studiyasında "Silah" filminə çəkilmişəm. İnişil Oqtay Mirqasimovun "Günaydın, mələyim" filmi-nə çəkildim. İndi də "Xəzər TV"-də nümayiş olunan "Susmuş vicdan" serialında çəkilirəm. Yadıma düşən bunlardır. Əsas NTV



studiyanın seriallarına davat alıram. Düzdür, buna tam yaradıcılıq demek olmaz, çünkü her bir aktyor öz potensialını, öz imkanlarını bilir. Vaxtilə ildə 4-5 filma çəkilən aktrisa üçün bunlar kifayət deyil. Mən o mühitə alışmışam ki, bir gün çəkilişim Bakıda olurdu, bir gün Tacikistanda, o biri gün Moskvada. Çalışıram, o boşluğu doldurum. Odur ki indi özüm də ssenari yazıram.

#### **İndi serial zamanasıdır**

– Özünüüzü incasənətin bir çox sahələrində sinamısız – kinoaktrisa, kinoşunas, müəllif və teleparıcı, müəllim, jurnalist, dublyajda filmlərin səsləndirilməsi... İndi də məşhur qadınların hayatından bəhs edən kinossenari yazarınız. Bu ideya hansı zərurətdən yarandı və işlər nə yerdədir?

– Yenə də bayaqqı fikrimə qayıdırıam: kino aktyoru üçün başlıca məsələ filma çəkilmək, teatr aktyoru üçün isə sahnədə rollar yaratmaqdır. Hər bir aktyor çalışır ki, özünü realize elasın. Aktyorun həmişə formada olması üçün onun yaradıcılıqla məşğul olması vacib şərtidir. Boşluqdan istifadə edib tanıdığım aktrisaların hayatından ssenari yazmaq qərarına gəldim. Əlbəttə ki, o hayatı olduğu kimi ssenarıda əks olunmayıb. Heç bir aktrisa istəməz ki, öz hayatını olduğu kimi oynasin. Amma onların xarakteri, münasibətləri, hayatı qarşılaşıqları problemlər hamısı ssenarıda əksini tapıb. Obrazların adları da eynən qalır. Əslində, mən yazmağa başlayanda qarşıma serial yazmaq məqsədi qoymamışdım. Sadəcə, böyük bir əsər alındı. Obrazları yaxından tanımaq üçün bu ssenari serial formasında çəkilməlidir. Çox arzu edirəm ki, nə qədər aktrisalar sağdırılar, öz obrazlarını özləri yaratsınlar. Çünkü heç kim onların obrazlarını özləri kimi oynaya bilməz.

#### **Ssenarinin film variantını necə görürsünüz?**

– Orada eyni zamanda beş-altı qadının hayatından danışılır. Bu artıq serialın işidir. Açığı, bu ideyanın həyata keçəcəyinə elə də inanmiram. Çünkü bizdə seriallara dəstək yoxdur. Seriallara maliyyə dəstəyi olmalıdır. Mən bir tamaşaçı kimi türklərin çəkdiyi "Aşqa sürgün", "Yarpaq tökümü" seriallarına baxıram.

Digər tərəfdən, onların müəllifləri Türkiyənin tanınmış yazıçılardır. Onların qaldırdığı problemlər bizim hər gün qarşılaşdırmız, üzəşdiyimiz problemlərdir. Daha yaxşı olmazmı ki, bizim tamaşaçılar necə ki köhnə filmlərimiz üçün darixırlar, eləcə də seriallarımız olsun, öz seriallara baxsınlar. Belə hesab edirəm ki, indi zamana serial zamanasıdır.

#### **– Möcüza baş versə, ssenarinin taleyini hansı rejissora həvalə edəcəksiniz?**

– İcazə verin bunu hələlik sərr saxlayım (gülür). Nə isə gizli qalmalıdır axı...

#### **– Telekanalların birində yeni layihə ilə çıxış edəcəyinizi də eșitmisiy....**

– Ola bilsin ki, yaxın vaxtda layihəni gerçəkləşdirməyim. Oğlum 10-cu sinifdə oxuyur, mən sənətə görə oğluma çox vaxt ayıra bilməmişəm. O, tez böyüdü, uşaqlıq görmədi. İndi müstəqil həyatın astanasındadır. Galan il 11-də oxuyacaq. Mən bacardığım qədər ona çox vaxt ayırmalıyam.

#### **Sarkazmla gülürəm**

#### **– Öz həyatına italyansayağı gülməyi bacaran Həmida Ömarova sənətdə nəyə güla bilir?**

– O qədər şeylər var ki... Gülürəm, sarkazmla gülürəm, cünki gülməkdən başqa çarəm qalmır. Real həyatda qeyri-adi hadisələr çox olur. Məsalən, sürücü gəlib böyük bir müğənni olur. Sas var, Allah vergisidir. Və yaxud da görürsən ki, istedadı olan kölgədə qalır, istedadsız qabağa gedir. Bütün bunları başa düşürəm. Həyatın təcrübəsindən çıxmış aksiomdur ki, agar sənİN özünün bacarığın, qabiliyyətin yoxdursa, illərin əlayindən keçə bilməyəcəksən. Dünya kinosunda elə parlaq nümunələr var. Məsalən, ötan yüzilliyyin an yaxşı Amerika filmi kimi tanınan Orson Uellsin "Vətəndaş Keyn" filmi. Filmdəki sarı matbuatın maqnati Keyn obrazını həyatdakı prototipdən götürmüdürlər. O, səsi olmayan bir opera müğənnisini nə qədər məşhurlaşdırmağa çalışsa da, ulduz edə bilmir. Arzu başqadır, onu həyata keçirməyi bacarmaq başqa. Çoxumuz uşaqlıqda aktyor, aktrisa

olmaq, kinoya çəkilmək istəmişik, amma buna istedad, bacarıq da lazımdır. Bacarıq, istedad, qabiliyyat olmayandan sonra o arzunu heç cür reallaşdırmaq mümkün deyil. Rusların belə bir məsəli var: "istedadlıya kömək eləmək lazımdır, istedadsız on-suz da özünə yol tapacaq". O yolun müddəti uzun olmayıcaq, amma zərbə istedadlıya dəyəcək. Belə hadisələrin şahidi olan-da acı-acı gülürəm...

**– Ömrünüzün bu anlarında hansı rolü böyük məmnu-niyatla oynayardınız?**

– Özümü, öz müasirimin qarşılaştığı problemləri... Çünkü bu mənə daha yaxındır. Həyata baxırsan, o qədər maraqlı qadın obrazları var ki... Yaşlı qadın obrazlarını, mərd, işgūzar, hətta kişilərin görə bilmədiyi, bacara bilmədiyi işləri bacaran, möhkəm xarakterli, oğlanlarını müharibədə itirən, amma heç nəyə baxmadan nəvələrini böyüdüb boy-a-başa çatdırıran qadınların obrazını yaratmaq istərdim.

#### **Sevgini illərlə yaşatmaq sevməkdən da çatındır**

**– Həmidə xanım, galin səhbətimizin səmtini bir az də-yışək. Birinci sinifdə gördüğünüz oğlunu sevmisiniz. Mümkünsə, o əhvalatı danişin, sonra keçid edin veracəyim sualın cavabına. Doğrudanmı, sevgi yalnız kitablıarda və kinolarda qalıb?**

– Sualınızın ikinci hissəsindən başlayaqq. Həyatda sevgi anlayışı yavaş-yavaş ilkin mənasını, mahiyyətini itirir. Mən həmişə demişəm ki, Romeo və Cülyetta, Leyli və Məcnun bir-birinə qo-vuştalar, bilmək olmazdı ki, onlar hayatın problemləri ilə toqquşandan sonra o sevgidən əsr-alamat qalacaqdı, ya yox. Onların sevgisi ona görə əbadi mahəbbətə çevrildi ki, bir-birlərinə qismət olmadılar. Sevmək, o sevgini illərlə yaşatmaq sevməkdən da çatındır. Sevməyi hamı bacarıır, amma onu illərlə əbədiləşdirmək, illərlə qoruyub saxlamaq çatındır, çox çatındır...

O ki qaldı birinci sınıf mahəbbətinə, qəribə bir mahəbbət idi. Yadına gəlir, sınıf yoldaşım ağappaq bir oğlan idi. Dayım oğlanlarının arasında böyümüşdüm deyə, məndə oğlan hərə-

katları vardi. Onun yanaqlarını tutub sıxmaqdan, dartmaqdan xoşum gəlirdi. Bir gün məktəbdən evə gəldim, nənəm namaz qılırdı. İmkan vermədim ki, yaziq arvad düz-əməlli namaz qıl-sın. Qişqırdım ki, nənə mən arə gedirəm (gülür). Nənəm da sa-kit-sakit dedi ki, yaxşı, qoy anan gəlsin məsləhatlaşək. Üçüncü sinifda oxuyanda həmin oğlanın ailəsi başqa yera köcdü...

Söhbət ki, sevgidən düşdü, sizə maraqlı bir əhvalat da danışım. Heç yerda yazılmayıb. Biz Şəkidə Tofiq Tağızadənin "Babamızın babasının babası" filminə çəkilirdik. Texniki avadanlıqla problem olduğundan biza istirahət vermişdilər. Mənim Marqarita adlı geyim üzrə rəssamım vardi, biz onu "Marqo" deyə çağırırdıq. Mehmanxanada bir otaqda qalırdıq. Fürsətdən istifadə edib dedik ki, gedib bazarдан meyvə alaq. Yayın cırhacır vaxtı idi. Gedirdik ki, gördük arxamızca bir oğlan düşüb. Hara getdiksə, o da galdi. Bir dükən belə, iki dükən belə, axırı dedim ki, gəl qaçıq. Biz qaçıraq, o da qaçı, bu nə işdir düşmüşük... Çox çətinliklə izi itirdik. Qaça-qaça gəlib mehmanxananın ikinci mərtəbəsindəki otağımiza çatdıq. Elə təzəcə dərindən nəfəs alıb Allaha şükür edirdik ki, qapı döyüldü. Dedim Marqo, get qapını aç. Marqo getdi, əlüstü də geri qayıtdı ki, səni çağırırlar. Getdim, gördüm həmin oğlan qapıda dayanıb. Açıqli-acıqli dedim ki, nə istayırsan? Dedi bir manat ver də... (gülür). Mən də elə bilmədim ki, xoşuna gəlmışam.

**– Ağ qarız da hamının qismatına çıxmır...**

**– Mənim ömrüm boyu baxtimə ağ qarızlar çıxb. Hər barədə. Necə istayırsınız, başa düşün...**


**– Aktyor, aktrisa nə vaxt xoşbəxt olur?**

**– Aktyor, aktrisa o zaman xoşbəxt olur ki, kinoteatrda film nümayiş olunur, tamaşaçılar ayağa qalxıb onu alqışlayırlar**

**– Bir cümlə ilə mədəniyyətə necə tərif verərdiniz?**

**– Mədəniyyət xalqın simasıdır. Xalq öz simasını qorumaq üçün mədəniyyətini qorumalı, inkişaf etdirməlidir.**

19.05.2010



Onun iş otağının qapısının üstüne "kinoarxiv" sözü yazılıb. Özü də kino tarixini araşdırmaq üçün ömrünün 48 ilini arxivlarda keçirib. Yarım asr ərzində milli kinomuzun gerçek tarixini araşdırınb aydınlığa çıxaran da elə o olub – Aydin Kazımkızadə.

Yanvarın 15-da Mədəniyyat və İncəsənat Universitetinin dosenti, Azərbaycan Dövlət Film Fonduun aparıcı mütəxəssisi, Əməkdar İncəsənat xadimi, tanınmış kinoşunas Aydin Kazımkızadənin 71 yaşı tamam olur. Ömrünün 48 ilini Azərbaycan kino tarixinin araşdırılmasına, kino salnaməsinin yaradılmasına həsr edən Aydin müəllimlə bu məqamda görüşüb səhbət etdi.

**– İnsanın yaddaşı kinolenta bənzəyir. Sadəcə, bu ömür ləti canlı, sürətli və daha etibarlıdır. Ömür lətinizdə hansı anlara təkrar-təkrar baxmaq istardınız?**

(Bilmirəm, sual müsahibimi niyə belə kövrəldi, ömür lətindən hansı kadri boylandı? Göz yaşını görməyim deyə, ayağa qalxıb pəncərənin önüne keçdi. Bir azdan iş stolunun siyirtməsindən təsbehini götürdü...)

– İnsanın ən silinməz yaddaşı uşaqlıq illəri ilə bağlı olur. O illərdə gördüklerin, yaşadıqların yaddasından silinmir. Mühabibə dövrünü görmüş bütün uşaqlar kimi, mənim də uşaqlıq illərim çox ağır keçib. Atam Böyük Vətən müharibəsində halak olub, anam iki uşağa həm ana, həm də atalıq edib. Uşaq olanda hərdən özüma sual verirdim ki, filankəsin atası var, bunun atası var, onun atası var, bəs mənim atam niyə yoxdur? Amma çatınlıklarə baxmayaraq, o dövr ən ağır, həm də ən xoşbaxt il-

lərim olub. Çünkü o ağırlığı mən o qədər da başa düşməmişəm, anam üçün, ailəm üçün ağır olub. Novruz bayramı gələndə bildirdim ki, anam biza nə isə alacaq. Qardaşımı ayaqqabı, mənə köynək... Biz bir il ərzində oturub o günü gözləyirdik. Yeddinci sinfə qədər mənim həyatım belə keçib, amma yeddinci sinfə gəlib çatanda artıq dərk eləməyə başladım ki, ailədə çatınlık çoxdur, bu çatmır, o yoxdur, bu yoxdur... Bir gün musiqi məktəbindən galib musiqi duymu olan uşaqları, o cümlədən məni də seçdilər. Dedilər ki, sən musiqi məktəbinə götürürük, amma deyərsən, anan sənə qarmon, ya da tar alsın. Bu xəbəri sevinə-sevinə anama çatdirdim. Anam susdu, heç nə demədi...

Çox arzularının üstündən o beləcə sakit, səssizcə ölüb keçdi...

– Yeddinci sinifdə başa düşdüm ki, allaya kömək eləmək lazımdır. Gecə məktəbinə – fəhlə-gənclər məktəbinə getdim, gecələr oxuyurdum, gündüzlər Azərbaycan Teatr Camiyyatının istehsalat müəssisəsində xarrat köməkçisi işləyirdim. Teatrlar üçün mebellər, stol, stul, şkaf hazırlayırdıq.

#### Həyatın anları

Həyatın ağırlığını, ehtiyacın nə olduğunu kiçik yaşlarından aydınlığı ilə görən balaca Aydının ilk qazancı ailədə, görəsən, necə qarşılandı? Bu sual da müsahibimi kövrəltdi:

– Billəriniz, niyə kövrəlirəm, anam bir gün görmədi. Həyatı çox çatın oldu. İlk dəfə maaşı alıb evə galəndə anama balaca suvenir aldım. Ağ rəngli balaca-balaca fillər idi. Gərək ki 7 dənə idi. Onu qoyduq radionun üstüne ki, evimizə yaraşq versin. Pulun qalanını isə anama verdim.

Çiyinlərini ağır yük altına verib böyükərlə işləsə də, o, hələ uşaq dünyasından ayrılmamışdı. Həmişa dükanda gördüyü və ala bilmədiyi ağ fillər əslində onun istədiyi və saatlarla baxa biləcəyi oyuncuq idi. Həyat isə asla oyuncuq deyil...

– İki il xarrat köməkçisi işləyəndən sonra universitetə daxil oldum və mənim üçün ikinci bir həyat başlandı. Gecə məktəbində oxuduğuma görə çox çatınlık çəkirdim. Çünkü gecə məktəbi ilə gündüz məktəbi eyni təhsili vermirdi. Gecə-gündüz oxudum, amma gördüm yox, yənə çatınlık çəkirkək, evə pul

gətirmək lazımdır. Ona görə də universitetin qəzet redaksiyasında ədabi işçi kimi işləməyə başladım. Tələbələr dərsdən sonra bulvara, kinoya gedərdi. Mən bunların hamisindən məhrum idim. Tələbaçılıyın nə olduğunu görməmişəm, hiss eləməmişəm. Həmişa işləmək, işləmək, işləmək, iki-üç manat pul qazanmaq. O illəri belə yaşamışam.

Aydın müəllimin unuda bilmədiyi ən böyük yaxşılıq isə o dövrda Azərbaycan Kinematoqrafiya Komitəsinin sədri işləyən Məmməd Qurbanovun adı ilə bağlıdır.

– O insan mənə atalıq qayğısı göstərib. Onun sayasında Azərbaycan Kinematoqrafiya Komitəsi Məlumat-Reklam bürosunun direktoru, "Kino" qəzeti və "Film" jurnalının baş redaktoru vəzifələrində işləmişəm. Məmməd Qurbanov məni çox qiymətləndirirdi. Məni qonaqlara həmişa belə təqdim edərdi; bizim ən gənc rəhbər işçi. Kinoda müəyyən hadisələr baş verirdi, elə anlar olurdu ki, o məni təhlükələrdən qoruyurdu, mənə arxa olurdu. Bu insanın yaxşılıqlarını heç vaxt unutmaram. Yaxşılıq unudulmamalıdır.

#### *Yeniliyi sevən adam*

– Hər kəsin bir alın yazısı var, Aydın Kazımkadənin həyatının ana xəttindən axtarışlar, axtarışlar, axtarışlar... keçir...

– Mən yeniliyi sevən adamam. Evdə də yeniliyi sevirəm, işdə də. Eynilikdən xoşum gəlmir. Yeniliyə olan bu həvəsim manı arxivlərə aparıb çıxardı. Arxivlər niyə mənim üçün maraqlıdır? Ona görə ki arxivlarda olan protokolları, ərizələri, yazıları, soyadları oxuyanda mən o insanları tanıyıram. Çünkü elə insanlarla bir yerdə işləmişəm ki, onlar Cəfər Cabbarlı, Abbas Mirza Şərifzadə ilə bir yerdə işləyiblər. O insanlarla bağlı o qədər xatirələr eşitmışəm ki, o protokolları oturub oxuyanda mənə elə gəlirdi ki, bu insanlarla danışıram. Ömrümün 48 ilini arxivlərdə keçirmişəm. Kinonun tarixi ilə məşğul olmaq istəyan insan ancaq arxivlə işləməlidir.

– **Aydın müəllimin həyatının ən böyük mükafatı nədir?**

– Bu suala birmənali cavab vermek olmaz. Ən böyük mükafat mənim ailəmdir. 48 ildir ki, ailə qurmuşam, iki övlad böyütmüşük, 4 nəvəmiz var. Nəvələrimin dördü də ali məktəbdə təhsil alır. Mənim həyatda ən böyük mükafatım ailəmdir.

Azərbaycan kino tarixinə dair 15 kitabın müəllifi olan Aydın Kazımkadə sabirli, təmkinli olduğu üçün bəzən bir məqaləyə iki il vaxt sərf edir. Ancaq itirdiyi vaxta və ömər təassüflənmir. Əldə etdiyi naticə ona sevinc baxş edir və gördüyü işə görə kiminsə ona "sağ ol" deməsini da gözləmir. Əvvəllər doğum gününü dostları ilə həvəslə qeyd edən kinoşunas indi belə deyir:

– Qabaqlar ömür binası tikilirdi, kərpicin üstüna kərpic gəlirdi. İndi o kərpiclər ömrün sarayından bir-bir düşür. Kinomuzun tarixi ilə bağlı bir neçə kitab var, o kitablari yazıb başa çatdırmaq istərdim ki, həyatdan köçəndən sonra məndən də bir iz qalsın.

Sonda kinomuzun zəhmatkeş, cafakeş, yorulmaz tədqiqatçısına elə milli kinomuzun yaşı qədər ömür arzuladıq. Əminəm ki, bu arzuya mədaniyyətimizi, incəsənətimizi, kinomuzu sevən hər kəs qoşulacaq.

15.01.2011

## Ölümündən əvvəl "Qətl günü"



Hamlet Xanızadə "Qətl günü" filminde müxtalif zamanlarda yaşa-mış üç insanın faciasını yaratdı: Şair, Sadi Əfəndi, Xastə. Ancaq bu filmdə yaratdığı rollarını görmək ona nəsib olmadı. Ölüm səssiz-səmirsiz galib əvvəlca onu, sonra filmin ssenari müəllifi Yusif Samədoğlunu apardı. "Qətl günü" isə qaldı...

O heç nəyə məhəl qoymadan qiyqacı baxışları ilə kələ-kötür dünyanın tozlu-dumanlı, ağılı-qaralı, haqlı-nahaqlı yolları ilə yol gedirdi. Niyə belə tələsirdi, heç özü də bilmirdi. Bilmirdi ki, bu yollar onu "Qətl günü"nə aparır. Bəlkə də, bilirdi... 49 il Alla-ha sarı boy atan bir insan "İblis"də İblisi, "Xayyam"də Hasan Səbbahı, "Dəli yiğinçığı"nda Molla Abbası, "Topal Teymur"də Teymuru dirildərək tamaşaçıların yaddaşında müxtalif zaman-da və məkanlarda yaşamış insanların obrazını canlandırdı. Hamlet Xanızadə səhnədə xeyirlə şəri eyni məhabbatla yara-danda iki dünyani özündə birləşdirəndə, sənəti və sənətkarlığı ilə insanları heyatlandırırdə nəhəng olurdu...

Ölümündən 21 il keçə də, o, teatr və televiziya tamaşalarında, kinoda yaratdığı rollarla insanların yaddaşındadır. Ömür-gün yoldaşı Nailə xanımın xatirələrində Hamlet Xanızadə belə yaşayır.

### Böyük sənətkarın böyük sevgisi

Bizim yaşadığımız evlə üzbaüz Kamal Xudaverdiyev yaşı-yırdı. Biz eyvana çıxanda onları, onlar da bizi gördürlər. Hamletlə Kamal tələbə yoldaşı idilər. Bir gün onlarda bir-birimizi gör-dük. Sonralar küçədə tez-tez üz-üza gələrdik. Bir dəfə necə

oldusa, mahəllə qızları ilə şəhərə çıxdıq. Kamalla Hamlet də bi-zimlə getdilər. Yavaş-yavaş tanış olduq. Sonralar bildik ki, ana-larımız bir yerdə işləyirlər. Hamletin anası bu məsələdən xəbər tutanda sevinib, deyib ki, Leyla xanımı (anama) böyük hörmə-timiz var. Sonra elçilər gəldilər, dörd ay nişanlı qaldıq. Hamlet çox ciddi, hərəkatlarını ölçüb-biçən, dilli-dilavər bir oğlan idi. Nə isə, çox xoşuma gəlmüşdi. O vaxtlar Hamletin aktyor olduğunu bilsəm də, teatrda heç bir rolunu görməmişdim. Aila qu-randan sonra məni hər tamaşasına aparırdı.

Ciddi xasiyyəti vardı, yalanı, şit zarafatları sevmirdi. Ürayı-yumşaq, həddindən artıq qohumcanlı adam idi. Əslində, Hamlet bütün insanları sevirdi. Bəlkə, ona görə də qohum da, yad da onun xətrini istəyirdi. Həssas, emosional olduğu üçün dai-ma narahat görünürdü. Həddən çox mütəlia edirdi. Özü də büt-tün elmlərdən xəbərdar idi. Yaxşı rəssamlığı da vardı. Hərdən pianinoda özü çalıb-oxuyar, ailədə mehribanlıq yaradardı. İm-kan daxilində köməksizə əl tutardı.

### Etibarlı dostlar

Hamletin hayatı dostları çox olsa da, Fuad Poladov, Hafiz Fətullayev, Mikayıł Mirzə, Yaşar Nuri, Flora Kərimova xatrını çox istədiyi dostlarından idi. Ancaq Hamlet an çox Fuad Poladovla söhbət edərdi, onların söhbəti bitib-tükənməzdi. Hər il dün-yasını dəyişdiyi gün və bir də Novruz bayramında dostları yiğisib qəbrini ziyarət edirər. Olub ki, havalar pis keçib, nəsa bir iş çı-xıb, onlar borana, qara baxmayaraq Hamletin ziyarətinə tələsiblər. Belə dostlara minnətdar olmaya bilərəm?

### Hamlet onlarla filmdə irili-xirdalı rollar yaratmışdı

Hamlet hər şeydən razi idi. Sevdiyi rollar vardır, istəyirdi on-ları oynasın. Bəzi arzusuna çatdı, bəzi istədiyi rollar Ürayında qaldı.

İşləməkdən yorulmurdu. Teatra gedirdi, radioda səs yazdı-rırdı, televiziyyada dublyajda olurdu. Sonra kinostudiyyaya keçdi. Söz gazıldı ki, Hamlet teatrından inciyib gedib. Ancaq belə deyildi, Hamlet onlarla filmdə çəkilmişdi. "Yeddi oğul istərəm", "Axi-rincı aşırım", "Arxadan vurulan zərbə", "Qızıl uçurum" və saira-

Epizodik rolları belə onun üçün olduqca əziz idi. Sonra yena teatra qayıtdı. "Atabəylər", "Fəryad", "Dəli yiğincığı"nda oynadı. 1988-1989-cu illərdə Fuad Poladovla birlikdə maşın qəzasına düşdü. Çənasi bərk azılmışdı. Əməliyyatdan bir neçə gün sonra "Qətl günü" əsərini oxuyur, obrazla tanış olurdu. Rejissor demişdi ki, baş rola Hamletdən başqa heç kimi çəkməyacayım. Hamlet o filmə çəkildi. Birinci hissənin dublyajı öz səsi ilə oldu. Ancaq ikinci hissəni dublyaj etmək ona nəsib olmadı. Fuad Poladov bu məsuliyyatlı işi öz boynuna götürdü.

"Qətl günü"nın çəkilişi dörd ay çəkdi. Sonra 20 Yanvar hədəsi baş verdi. Hamlet sarsılmışdı. Hər gün Şəhidlər xiyabanına gedirdi. Bir gün işdə təzyiqi qalxır, hakimə gedir. Hakim məsləhət görür ki, evə qayıtsın. O isə dostları ilə Şəhidlər xiyabanına gedir. Bir da gördüm ki, Hamleti gətirdilər. Artıq beyninə qan sızmışdı. Xəstəxanaya apardıq. Fevralın 3-də sahər saat 6-ya 15 dəqiqə qalmış Hamlet bizi həmişəlik tərk etdi.

#### Son arzu

Hamlet kristal adam idi. Dona-döna deyardi ki, "mani orda burda yox ha, kəndimizdə basdırarsınız, Bakının Şağan kəndində". Doğma kəndi onun dünyada ən çox sevdiyi yer idi. Onu Fəxri xiyabanda dəfn etmək istəsələr də, arzusunu yerinə yetirdik. Başqa cür ola da bilməzdik. Hamletin yas mərasimina Dərbənddən Lənkəranə kimi tanıdığımız, tanımadığımız adamlar galmışdılər...

Hamletin ölümü də adı ölüm olmuşdur. Şəhidlərin məzarını ziyarət edə-edə haqsızlığa, ədalətsizliyə dözməyib özü də şahid oldu. Görünür, Hamlet daxilən azad insan olduğunu görə azadlığın na olduğunu bizdən yaxşı bilirdi.

Ölümündən 21 il vaxt keçədə, bu dünyada ailəsi, övladları, yaxşı dostları, xoş xatirələri və bir də onun üçün hayatı qədər qiymətli olan rolları qaldı. O rolları ki, teatr və kino tariximizdə bu obrazları ancaq və ancaq Hamlet Xanızadə yarada bilərdi.

04.02.2011

#### Teatr tale sənətimdir

*"Ad günü" kövrək hissənin qanadında çəkilmiş, ilk məhəbbətə bənzəyən çox həssas filmdir".*

Hacı İsmayılov



*Doğulduğu il – 1944*

*Bürcü – Dolça*

*Sevdiyi rəng – səma rəngi*

*Sevdiyi rəqəm – 7*

*Sevdiyi müğənni – Raşid Behbudov*

*Yanvarın 22-si Akademik Milli*

*Dram Teatrının aktyoru, Xalq artisti Hacı İsmayılovun doğum günüdür.*

**– Sənətə gəlməzdən əvvəl Hacı İsmayılov kim idi, nə düşünürdü, nə fikirləşirdi, nə arzulayırdı?**

– İçərişəhərdə anadan olmuşam. Gözümü açandan qədim memarlıq abidələrini, Şirvanşahlar sarayını, qala divarlarını görmüşəm və bütün bunlar məndə qarğıba hissələr oyadıb. 6-7 yaşimdə "Amfibiya-adam", "O olmasın, bu olsun" filmlərinin çəkilişlərinin şahidi olmuşam. Elə o zamanlar məndə kino sənətinə, aktyorluğa maraq oyandı. 190 sayılı orta məktəbdə oxuyanda dram dərnəyinə yazıldım. Məktəb sahnəsində ilk rolum "Gənc ustalar" tamaşasındaki Tənbəl Mahmud oldu və bu rol İndiya kimi yadımdadır.

**– Sənətə olan marağınız ailədə necə qarşılandı?**

– Pis qarşılıanmadı. Atam dənizçi, anam evdar qadın olub. Nəslimizdə yeganə adamam ki, bu sənətə maraq göstərmmişəm.

**– Sənətdə mənən dayağıınız kim olub?**

– Heç kim alımdən tutmayıb, heç kəs də dayaq olmayıb. Orta məktəbdə ədəbiyyat müəllimimiz vardi, Zərbəli Səmədov. 8-9-cu sinifdə oxuyanda müəllimimiz hərəyə bir sənət məsləhət gördü. Mənə də qayıtdı ki, bala, sən də get artist ol, sandan yaxşı artist olar. Mən də meylliandım bu sənətə.

Sənət aləmində bir aktyor kimi məşhurlaşmağında kinorejissor Rasim Ocaqovun xidmətləri böyükdür. O məni ilk dəfə "Ad günü" filminə davət etdi. Mustafa rolundan sonra beş filmdə çəkildim. Ona ömrüm boyu borcluyam.

### **Cismən Hacı, ruhən Mustafayam**

#### **- Teatrın sehrinə necə düşdünüz?**

- Orta məktəbdə oxuyanda iki şəyə sevinirdim: bir idman dərsi olanda, bir da teatra gedəndə. O vaxt bizi tez-tez Gənc Tamaşaçılar Teatrına aparırdılar.

#### **- Səhnədə sizni nə heyvətləndirirdi?**

- İlk dəfə pərdə açılanda səhnədən qəribə qoxu gəldi. Çox xoşagələn, heç bir atırla müqayisə olunmayan qoxu idi. Bu qoxu məni məftun elədi, sanki sehrlə alama düşdüm. Elə o anda qərara gəldim ki, özümü teatra həsr etləyim.

#### **- "Sevil" tamaşasındaki Məmmədəli bəy teatrdə ilk rolunuñuzdur. Bəs hansı rol sizə uğur gətirdi?**

- Belə hesab edirəm ki, teatrdə ən müvəffəqiyyətli rolum yazıçı-dramaturq Anarın Cəlil Məmmədquluzadənin əsərləri əsasında yazdığı "Sizi deyib gəlmışəm" tamaşasındaki Məhəmmədhəsən ami roludur.

#### **- Necə oldu ki, Rasim Ocaqov sizni filmə davət etdi?**

- 70-ci illərdə biz cavan aktyorlar kinostudiyyaya gedirdik. Ürəyimdən filmə çəkilmək istəyi keçsə də, aktyorlara baxanda bu istayımdan vaz keçirdim. Bir gün bufetdə çay içirdik, sən demə, Rasim Ocaqov da üzbaüz stolda oturub baxırmış, müşahidə edirmiş. Qəfildən yaxınlaşmış dedi ki, yeni film çəkirkən, istəyirəm, səni də fotoçaklışa davət edim. Beləliklə, "Ad günü" filmində çəkildim və Mustafa müəllim mənim kinoda ən uğurlu rolum oldu.

#### **- "Ad günü" sizə uğur gətirdi, Dövlət mükafatına layiq görüldünüz. Bəs "Həm ziyarət, həm ticarət" sizə hansı uğuru qazandırdı?**

- "Ad günü" kövrək hislərin qanadında çəkilmiş, ilk məhabətə bənzəyən çox həssas filmdir. Mən o filmə çəkiləndə bilmirdim ki, o, uğur qazanacaq. Amma "Həm ziyarət, həm ticarət"

rat" a qədər artıq arxada neçə film vardi. Tamaşaçıların rəğbatını doğrultmaq, üstünlük, yeni bir söz demək də lazımdı. Şükürler olsun ki, bu film də alındı. Rəsmi mükafat-zad almasa da, tamaşaçılar tərəfindən sevildi. Mən bu sözü dəfələrlə demişəm: cismən Hacı, ruhən Mustafayam.

#### **- Kino aktyoru kimi daha çox şöhrət qazansanız da, Rasim Ocaqovdan sonra az filmə çəkildiniz...**

- Əlbatta, rəhmatlık Rasim Ocaqov sağ olsayıdı, mən, yaqın ki, daha çox filmlərə çəkilərdim. Vaxt gedir, ömür gedir, adam elə bir yaşa çatır ki, istəyir yaradıcılığında daha çox iş görsün. Son 10 ildə demək olar ki, arzularımın əksəriyyəti ancaq teatrda gerçekleşib. Nə kinoda, nə televiziyyada elə böyük işlərim olmayıb.

#### **- Yeni aktyor üçün yaş həddi olmamalıdır.**

- Hansı rəssama, demək olar ki, ixtiyar yaşın çatıb, daha rəsm çəkma. Aktyor da elədir, teatr aktyoru idmançı deyil, rəqqas deyil ki, müəyyən yaş həddinə çatanda sənətdən uzaqlaşın. Aktyor ömrünün axırına qədər aktyordur. Bir söz də var, aktyor garək elə səhnədən getsin. Aktyor üçün yaş həddi olmamalıdır.

#### **- Bu gün teatrdə nə baş verir?**

- Teatrdə hər zaman müəyyən söz-söhbətlər, dedi-qodular da olub, intriqə da, narazı adamlar da. Vaxt olub ki, mən də nadansa narazı olmuşam, amma bunlar teatrın içində gedən prosesdir. Mən dedi-qodulardan, intriqadan həmişə uzaq olmuşam. Yaradıcılıq və həyat kredom o olub ki, mən tapşırılan işi sədaqatla, vicdanla yerinə yetiririm. Ümumiyyatla, teatr bir evdir, o evin matbaxında olan söz-söhbəti kənara çıxarmaq o qadər də etik normalara uyğun deyil.

#### **- "Kino, yoxsa teatr" seçimi qarşısında qalsayıdınız, hansını seçardınız?**

- Sözsüz ki, teatri seçardım. Mən teatr aktyoru olmaq istəmişəm. Düzdür, tamaşaçı sevgisini mənə kino qazandırb, amma teatri çox sevirəm. Teatr tale sənətimdir.

#### **- Bu gün çəkildiğiniz filmlərə, oynadığınız tamaşalara baxanda hansı hisləri keçirirsınız?**

- Dediym ki, rol aldığı filmərin əksəriyyətini Rasim Ocaqov çəkib. Qəribadır, o məni məndən yaxşı tanıydı. İndi

həmin filmlərə baxıb deyirəm ki, nə yaxşı mən o filmlərə çəkilmişəm. Bir çox aktyorlar kimi mən da gözləyirəm ki, yerli teleseriallar çəkiləndə kino fəaliyyətini davam elətdirir.

**- Aktyorları daxilən azad adamlar hesab edirlər. Siz necə?**

- Mən bilmirəm o daxili azadlıq nədir, ancaq uşaqlıqdan bu günə kimi ürəyim nə istayıbsə, onu da etmişəm. İndi da belədir, elə axıracan da belə olacaq.

**Məndən yaxşı qapıcı olardı**

**- Səhnədən kənardə Hacı İsmayılovun hayatında nələr var? Marağınız, hobbiniz...**

- Şəxsi həyatım o qədər də maraqlı deyil. Gündəlik məşət qayğıları, gündəlik işlər. Boş vaxtlarında mütləq ilə məşğul oluram. Yaxşı şeirləri, gülməli lətifələri toplayıram, müdrik sözlər eşidəndə kitabçama qeyd edirəm. Idmanla böyük marağım var. Bu sənəti seçməsəydim, yəqin ki, idmançı olardım.

**- Idmanın hansı növü ilə məşğul olmuşunuz?**

- Futbol, boks, qılincçynatma, voleybol... bunların hamısı ilə məşğul olmuşam. Məndən yaxşı qapıcı olardı, sənat qoymadı (gülür). Hərdən deyirlər ki, kökəlmirsən. Deyirəm ki, mənim özülmə idmanla qoyulub, ondandır.

**- Sizi nə sevindirir, nə kədərləndirir?**

- Başımı qaldırıb səmaya baxanda, təbiətin gözəlliklərini görəndə sevinirəm ki, nə yaxşı bir insan kimi dünyaya gəlmışəm. Məni kədərləndirən isə xalqımızın başına gələn bələlərdir.

**- Sehri balıq bir arzunuzu yerinə yetirmək istəsəydi, ondan nə istərdiniz?**

- Sovet vaxtı qaribə arzumvardı. Deyirdim ki, Allah mənə çoxlu pul yetirsin, özümə bir maşın, bir bağ alım. Sonralar "Zaporej", "Moskviç" markalı maşınlarım oldu. İndi də maşının var: "Fiat". İndi isə arzum oğlumu evləndirməkdir. Çoxdanki arzum da qüvvəsində qalır: bağım olsun. Harada olursa olsun, fərqi yoxdur, amma bağım olmasını çox istəmişəm. Yayda dincalmayı çox sevirəm, istəmişəm ki, balaca bir bağım olsun, yayı orada keçirim.

**- Ürəyinizdə qalan rol varmı?**

- Cavanlıqda Ovodu, Hamleti oynamaq istəmişəm. İndi də klassik əsərlərin birində yaxşı bir rol oynamaq arzusundayam.

**- Dublyaj sahəsində də xidmətləriniz böyükdür. Bu sahədə indi hansı işlər görürsünüz?**

- Dublyaj sahəsində 70-ci illərdən çalışıram. Hazırda İran serialının səsləndirilməsində iştirak edirəm.

**- Bu il "Əjdaha ili"dir, bu ildən nə gözləyirsiniz?**

- "Yaşıl eynəkli adam" televiziya tamaşasından sonra hər dəfə "Əjdaha ili" galanda elə bilirəm, mənim ilimdir. "Əjdaha ili"ndən çox şey gözləyirəm. Gözləyirəm, teatrımızda yaxşı-yaxşı tamaşalar hazırlanınsın, yaxşı qastrol səfərlərimiz olsun, kimin ürəyində nə arzusu varsa, bu il hayata keçsin.

**- Ad gününüüzü, adətən, necə qeyd edirsiniz?**

- Ad günlərini təmtəraqla keçirmirəm. Yalnız 60 yaşım tamam olanda qohumlarım, yaxın dostlarım yiğisib 60 illiyimi yaxşıca qeyd eləmişik.

**- Ən böyük arzunuz?**

- Allah-taala mənə ömrə versin, yarımcı işlərimi sona çatdırırm.

Səhnədə 100-dən artıq obraz yaranan, 20-dən çox filmdə çəkilən sevimli aktyorumuz Hacı İsmayılovun 68 yaşı tamam olur. Əslində, Hacı müəllim heç vaxt qocalmayıcaq. Azərbaycan kinosunda yaratdığı Mustafa müəllim obrazı ilə həmişə Mustafa müəllimin yaşında olacaq...

13.01.2012

## İNCƏSƏNƏTİN RƏNGLƏRİ

### Böyük sivilizasiyanın beşiyi – Qobustan abidələri



*Mədəniyyatlər danişanda dünya ilkin çağlarına qayıdır bütvəlaşır. Sülh və dostluq bərqərar olur.*

*...Dünyada ən qadim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsa, yolunuzu Mesopotomiyanın da qadim olan Qobustan abidələrindən salın.*

Üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkata galib sizi 15000 il əvvələ – paleolit dövrünə aparacaq. Başar cəmiyyətinin ilkin dövründə yaşayan insanların hayatı, məişəti, məşğulliyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan qazanacaqsınız.

Açıq səma altındaki muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qadim təqvim, "Günəş saatı", "Qavaldaşı" və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.

Bakıdan 54 kilometr canubda – Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun sahisi 4000 hektardan artıqdır. "Səma altında muzey" in əsas eksponatları Böyükdaş, Kiçikdaş və Çingirdağ adlanan ərazilərdəki 4400-ə yaxın qayaüstü rəsmlər – petroqliflərdir. Bu günlə kimi qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib.

Dünya tarixçilərinin ümumu rəyinə görə, Qobustan petroqliflərinin an qədim hissəsi başəriyyətin inkişafının ilkin çağlarında yaranıb. Sadəliyinə və primitivliyinə baxmayaraq, bu rəsmlər ibtidai insanın özünüfadə vasitəsi kimi olduqca qiymətlidir. Bu rəsmlərdə heyvan təsvirləri, balıq oyu, məisət sahnələri, kollektiv rəqslər, müxtalif rəmzlər, o cümlədən faza cisiimləri, Günsəs, bürclər aks olunub.

### **Gəlacaya üzən qayıqlar**

Bir zamanlar Xazarın ləpaları Qobustana kimi uzanardı. Qobustan qayalarında yüzdən artıq qayıq təsviri var. Formasına görə, bu qayıqları üç qrupa bölgürlər: xətti siluet və hörmə görünüslü qayıqlar daha qədim qayıqlar hesab olunur. Çünkü arxeoloqlar bu fikirdəirlər ki, Qobustanda qayıqların tarixi yalnız mezolit – orta daş dövründən başlayır. İlk qayıqlar, əsasən, ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü və təknaşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş dağlarının atayındakı daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş kölgəvari, enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir. Qamışdan və qarğıdan hazırlanmış qayıqlar isə e.a. VII-VI minilliklərə aid edilir. Qədim insanlar bu qayıqlarla balıq ovuna çıxardılar. Böyükdaşa hakk olunmuş balıq təsvirləri bu baxımdan maraqlıdır. 29 sayılı qayadakı sahnə taxminən belə oxunur: qayıq səfərdən uğurla qayıdır. Sahildəki adamlar sevinçlərini, şad yanalıqlarını rəqs edərək bildirirlər.

Qayıq təsvirləri təkcə ovçuluğu deyil, həm də danızcılıyın tarixi, su-naqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. Qayıqların burun hissəsində təsvir olunan gūnaşın təsviri isə fəza cisiimlərinə inamı, işıqlı hayatı aks etdirir. Xəzər Qobustanın qədim sakinləri üçün ümmənsiz, sonu görünməyən bərəkatlı bir dəniz idi və günəş də hər gün onun mavi suları arasından doğurdu.

### **Qədim insanların "Günsəs saatı"**

Astronomların fikrincə, qədim insanlar Qobustandakı bu qayalardan Günsəs rəsədxanası, yaxud "Günsəs saatı" kimi istifa-

də edirləmiş. Mülahizələrə görə, qədim insanlar ilin uzunluğununu da öyrənmiş, saat, ay, mövsümü rüblərlə bağlı təsəvvürə də malik olmuşlar. Qədim qobustanlılar ilü hər biri 40 gündən ibarət 9 aya bölürləmiş. Qayaüstü rəsmlərdə bunun izləri açıq-aydın hiss olunur. Bu, Neolit dövrünün ən böyük kaşflərindən sayılır.

Astronom A.Rüstəmov qayaüstü rəsmləri tədqiq edərkən ham də onu aşkar edib ki, Qobustan qayalarında işıq-kölğə prinsipi ilə işləyən "Qnomon təqvimi" dünyada bənzəri olmayan ən mükəmmal taqvimlərdən biridir.

### **Qədim insanların incasənat əsərləri**

Qazma üsulu ilə qayalar üzərində hakk olunan qadın və kişi obrazları bazən öz təbil böyüklüyündə təsvir olunub. Təsvirlərdə kişi rəsmləri daha çoxdur. Kişiər uca boylu, silahlı, ovlayan, qurub-yaradan güclü və əzmlili bir qüvvə kimi təsvir və tərənnüm olunub.

Təsvirlərdə təkrar-təkrar qadın gözəlliyi və ülviliyi ilə qarşılaşmaq mümkündür. Ana nəslinin ibtidai icma quruluşunda tayfalara başçılıq etması, yol göstərməsi bu təsvirlərlə təsdiqlənir. Qadınların bədəni döyülmüş şəkillərlə bəzədilib. Bəlkə də, bu şəkillər geyim mədəniyyətinin otlardan, yarpaqlardan hazırlanmış ən qədim nümunələridir.

### **Tarix dərsi və ya qayalarda gizlənən tarix**

Ulu əcdadlarımız olan albanlar ilk sinflı camiyyətdə bu torpağın əsl varislərindən biri kimi şöhrət qazanmışlar. Mənbələrdə deyilir ki, eradan əvvəl I əsrda albanlar romalılara qarşı 60 min piyada, 22 min süvari qoşun çıxarmış, böyük igidliklə vuruşmuşlar. Bizim eranın 90-ci illərində romalıların yenidən Azərbaycana hücumunu, Xəzər sahilərinə qədər gəlmələrini Qobustandakı Böyükdaşda sal qaya üzərində hakk olunmuş latın yazılışı təsdiq edir. Həmin daş kitabədən oxuyuruq: "İmperator Domisian Sezar Avqust Germanisinin dövrü, Lutsi Juli Maksim ildırım süratli XII legion centurionu". Bu yazidan malum olur ki, imperator Domisianın hakimiyyəti zamanı (eranın 81-96-ci


ilları) Roma legionu Azərbaycanda olmuş, Qobustan ərazisina qədər gəlib çıxmışdır. Çox güman ki, qadim romalılar Qobustana valeh olmuş, öz tarixlərindən də bu qeydləri daş kitabələrə hakk etmişlər. Son iki asrdə dünyanın bir sıra ölkələrində – Afrika, Fransa, İspaniya, Orta Asiya, Sibirdə, Ağ dəniz sahilərində on minlərlə qaya təsvirlərinə təsadüf edilsə də, Qobustan qaya rəsmləri qalereya çoxaslılı, zənginliyi və sənətkarlıq baxımından kamiliyi ilə daha qiymətlidir.

Dünya şöhrətli Norveç alimi və tədqiqatçısı, qadim nəqliyyat vasitəsi kimi gəmiçiliyin tarixini araşdırın Tur Heyerdal 1981-1994-cü illərdə qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfər təşkil edir. Qobustanı gəzərkən öz heyranlığını gizlədə bilmir. Qayıqlar ələminə tamaşa edərkən sevincini belə ifadə edir: "Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs niyə sizinkilərin sorağı səkkiz minillik öncədən galır?", – deyə soruşur. Qayaların dibindən apanılan arxeoloji qazıntılarından aşkar edilən təsvirləri göstərəndə məşhur səyyah sevincdən əllərini qaldırır: "Bax mən təslim. Bu qaya təsvirləri dünya mədəniyyat beşiklərindən olan beynəlnəhrdən də qədimdir. Görünür, Azərbaycan da belə qadim ocaqlardan olub. Bu yadigarlardan sonra şübhələnməyə dəyməz", – deyir.

Dünyanın beş qıtاسının qaya təsvirləri arasında zənginliyi ilə seçilən Qobustan abidələri Dünya Mədəni İrs Siyahısına daxil edilib. Xatırladaq ki, dünyada 800 abidə bu siyahıya daxildir ki, onların da ikisi – "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu və Qobustan Dövlət Tarix-Bədii Qoruğu Azərbaycana məxsusdur. Demək, Qobustan tək Azərbaycan xalqına deyil, bütün başarıyyatə məxsusdur.

27.04.2011

## Tariximizin yaddaşı, İçərişəhərin baş tacı: Şirvanşahlar sarayı



Bakı – qadim Azərbaycanın qaynar ürəyi, sivilizasiyaların kəsişdiyi vəaslında, birləşdiyi yer. Zamanın damla-damla hördüyü, tazaladıyi, böyüdüyü məkan. Gözəlliyyinə və zənginliyinə qənim kasılmış tarix yolların nə qədər çox əssə də, Yer üzündən silə bilmədiyi odlar və küləklər diyarı. Xazarın baş qoyub dincəldiyi qoca şəhər...

Tarixi abidələri ilə insanları heyratlandırıb bu məkanda keçmişlə galacak gözlə qas qədər bir-birinə yaxındır. İstəsan, əsrləri daş kitabələrdə vəraqlayacaqsən, diqqətlə qulaq assan, danışan tarixin səsinə eşidəcəksən. Bunun üçün yolunu şəhərin içindəki Ana şəhərdən – İçərişəhərdən salmalısan. İçərişəhərin hər daşında tarixin ürəyi döyüñür. Dalanlar, döngələr, daş yollar sırlı şəkildə bir-birini əvəz edir. Nahayət, gəlib İçərişəhərin baş tacı olan Şirvanşahlar sarayına çatırıq...



Əsrlər boyu xalq arasında Murad darvazası kimi tanınan Şərqi darvazasının bu üzündə XXI əsrdir. Müasir dünya, çağdaşlıq, modern inkişaf. Demək, başarıyyatın keçdiyi yolda çox şey dəyişib. Dəyişməyən Tanrıya olan sevgi, tarixin izləri və heç nəyə məhəl qoymadan öz yoluyla axıb gedən zamandır...

İndi zamanın gəldiyi yolla geri dönəcəyik. Darvazalar açıla-  
caq və cami bir addimdan sonra XV əsra düşəcəyik.

Orta əsrlər Azərbaycan memarlığının incisi sayılan Şirvanşahlar sarayı İçərişaherin ən hündür nöqtəsində qüdrətli Şirvan hökmdarı I Xəlilullah ibn Seyx İbrahim tərəfindən ucaldılıb. Yaxın Şərqdə analoqu olmayan bu möhtəşəm kompleksdə 52 otaqlı saray binası, divanxana, alim Seyid Yahya Bakuvinin türbəsi, Şərqi üslubunda portal, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən minarəli məscid, şahın ailəsinin dəfn olunduğu türbə, qədim saray hamamı, 70 pilləli yeraltı su anbarı - şah ovdanı yerləşir.

Tarixi mənbələrin verdiyi məlumatə görə, 1420-ci ildə inşasi-  
na başlanılan bu azamatlı sənət abidəsi 30 il müddətinə hissə-  
hissa tikilib başa çatdırılıb.

Şirvanşahlar sarayı hündür portalı, minarəli günbazla ta-  
mamlanan binaları, ornament və kitabələrinin təkrar edilməz  
incə oyma təsvirləri, yüksək bədli zövq və ustalıqla yaradılmış

detalları, son dərəcə zərif və qüsursuz daş hörgüsü ilə bu gün  
də insanları heyatlaşdırır.

Sarayın Şərqi arxitekturasının nadir incilərindən sayıla bilə-  
cək nəbatı və həndəsi ornamentlərlə süslənmiş azamatlı por-  
talını donmuş musiqi adlandıranlar da yanılmırlar.

### **Saray binası**

İkimartabəli saray binası kompleksin ən qədim tikilisidir. Bi-  
rinci mərtəbədə 27 otaq, ikinci mərtəbədə 25 otaq yerləşir.  
Bina öz ləkəniz forması, daşların düzülüşündəki işq oynaqlığı,  
portalının möhtəşəmlüyü, birinci və ikinci mərtəbənin pəncərə  
və mazğallarındaki şabəkə ilə diqqəti cəlb edir. Bu möhtəşəm  
sarayın divarları Şirvanşahların şanlı tarixini günümüza qədər  
gətirib çıxarıb.

XV əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin təqribən  
100 il davam edən müstəqillik və inkişaf dövrü başlanır. 50 ilə  
yaxın hökmədarlıq etmiş Şirvanşah I Xəlilullah möhkəm idarə-  
cılık qanunlarına əsaslanan güclü dövlət aparıcı, inzibati-amir-  
lik və vergi sistemi yaratmağa müvəffəq olur. Şah ölkəsinin  
abadlığı və çiçəklənməsi üçün qalalar, qəsrlər, qala divarları,  
saraylar, karvansaralar, körpülər tikdirir.

Qüdrətli Xəlilullah ən mühüm qərarlarını da mahz bu saray-  
da verirdi. Ömrünün ən xösbəxt anları da elə bu sarayla bağlıdır.

### **Divanxana**

Divanxana Şirvanşahlar sarayının əsas binasına yaxın yer-  
ləşir. Təyinatına görə divanxanada rəsmi qəbul marasimləri, şah-  
ın və əyanlarının iştirakı ilə dövlət şurasının iclasları keçirilərdi.

Əsas girişin hündür, simmetrik biçimli portalı ornamentlə,  
qeyri-adi dərəcədə zərif və gözəl yazı ilə bəzədilib. Ornamen-  
tin naxışları ançır və üzüm yarpaqlarının hörüləşməsindən iba-  
ratdır. Bundan əlavə, portal iki medalionla bəzədilib, onların  
içərisində ərəb dilində, kufi qrafikası ilə yazılar var.

Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10  
surası əks olunub. Mübarək kəlamların birində deyilir: "Allah öz  
istədiyi insanları düz yola aparır".

Divanxana həm içəridən, həm də çöldən daş günbazla ör-  
tülülmüş səkkiz guşəli zaldan ibarətdir.

Memar Əmirşahın yaratdığı Şərəf darvazası Şirvanşahlar ansamblının XVI əsrə aid olan yegana tikilisidir.

### **Şah məscidi**

Saray məscidi kompleksin aşağı hayatındadır. Yüksək zövq və sənətkarlıqla tikilib. Məscidin minarəsində abidənin 1441-ci ildə tikildiyi göstərilir və daşlara hakk olunmuş yazıda deyilir: "Böyük və qüdrətli Allaha həmd, Məhəmmədə dualarımız olsun. Bu minarənin açılmasını qüdrətli sultan Xəlilullah əmr etdi. Allah onun hakimiyyat və şahlıq günlərini göylərə ucaltsın".

Allah bəndələrinin dualarını qəbul etdi, Şah məscidindən bu gün də azan səsi eşidilir.

Əsrləri yola salmış daş yollarla addımladıqca adama elə gəlir ki, bu dəqiqə şəhər darğası Mövlana Həsən, ya şahnesi Səleh, ya da saray şairi Bədr Şirvani, bəlkə də gələcəkdə I Xəlilullahın varisi olacaq balaca Fərrux Yasarla qarşılaşacaqsan.

### **Xatira türbəsi**

Bu türbə Şirvanşahların ailəvi məqbarəsidir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyonda "Allah, Məhəmməd" sözləri oxunur. Türbənin giriş qapısına hakk olunmuş başqa bir yazida isə oxuyuruq: "Mərhəmətli böyük sultan Xəlilullah hicri tarixiylə 839-cu ildə bu müqəddəs türbəni anasının və oğlunun xatırəsinə tikdirmişdir".

Ölüm haqdır. Həminin keçdiyi son qapıdır. I Xəlilullahın anası Bikə xanımın uyuduğu bu türbəyə diqqatla baxsanız, orada rahat uyuyan və oğluyla fəxr edən bir ananın üz çizgилərini görə bilərsiniz.

Xatira türbəsində başqa qəbirlər də var. Xəlilullahın saray şairi Bədr Şirvanının verdiyi məlumatə görə, Şirvanşah I Xəlilullahın 5 oğlundan dördü atasının sağlığında dünyasını dəyişmiş, qüdrətli hökmədar bu ağnları yaşamışdı. Böyük hökmədar əzizlərinin xatırəsini uca tutmuş, özünün və zövcəsi Xanikə Sultanın da son mənzili bu türbə olmuşdur.

Müallifi memar Məhəmməd Əli olan Şirvanşahlar türbəsi öz gözəlliyi və zəngin ornament bazayı ilə bu gün də hər kəsi heyrətləndirir.

### **Bakuvı türbəsi**

Çox da böyük olmayan günbəzlə örtülmüş səkkizbucaqlı türbə xalq arasında "Darviş türbəsi" kimi tanınır. Bu türbədə saray alımı olmuş Seyid Yəhya Bakuvı uyuyur. Bakuvının həyat və yaradıcılığı xeyli zəngindir. 30 adda sufi-mistik xarakterli əsəri günümüza qədər gəlib çatıb. Onun "Həqiqəti axtaranların sırrı", "İşarələrin rəmzi" kimi əsərləri falsəfa, astronomiya və riyaziyyat elmlərinin öyrənilməsi sahəsində dəyərli mənbələrdir.

### **Saray hamamı**

Şirvanşahlar saray kompleksinin ən aşağı hissəsindəki həyətdə, yerin altında tikiilmiş hamamxana da xüsusi maraq doğuran tikililərdəndir. XV əsrə aid olan bu tikiildə Şərəf hamamlarına xas bütün cahətlər birləşib. Hamam biza uçub-dağılmış formada gəlib çatıda, qalıqlar binanın rasional kompozisiya-ya uyğun inşa edildiyindən xəbar verir.

"Çöl" adlanan otaqlar soyunma, "İçarı" adlanan otaqlar isə yuyunmaq üçün nəzərdə tutulub. İsti su hovuzu olan yerda suyun qızdırılması üçün xüsusi qızdırıcı külxana otağı olub. 1733-cü ildə sarayda olmuş avropalı səyyah İ.Lerx hamam haqqında yazırı: "O, xaricdən olduğu kimi, daxildən də gözəl bazədilib".


Deyirlər, tarix də teatr sahnəsi kimidir. Bu sahə hər zaman yeni tamaşalar istəyir. Zaman galdi, Şirvanşahlar tarixin səhnəsinə çıxmış güclü Səfəvilər dövlətinin hücumu qarşısında süqut etdi. Şirvanşahlar sülaləsinin adından, bir də əsrləri keçib gələn bu qıymətli abidələrdən başqa bir iz qalmadı.

XV əsr mədəni irsimizin tacı olan Şirvanşahlar saray kompleksinə səyahətimiz burada başa çatdı. Hə, az qala unudacaqdim: 1964-cü ildən qoruq-abidə elan olunan saray 1997-ci ildən UNESCO tərəfindən qorunan abidələr siyahısına daxil edilib.

Darvazalar açılır, biz şanlı tariximizin bir parçasından ayrılib yenidən XXI əsrə qayıdırıq...

14.05. 2010

## "Qarabağ şikastası" rənglərin göz yaşında



Bu dəfə "Qarabağ şikastası" na çalınacaq, nə oxunacaq. Qarabağın dərdləri tanınmış qrafika ustası, respublikanın Əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Adil Rüstəmovun "Qarabağ şikastası" adlı yeni fərdi sərgisində rənglərin dili ilə danışacaq.

O gün Bakı gözünü açıb hər tərəfi dümağ qar içində gördü. Axır ki Bakıya qar yağıdı, 2010-cu ilin ilk qarı. Qulağımızda "Qarabağ şikastası"nin harayı, ürəyimdə Qarabağ nisgili, yaddaşimdə Qarabağ xatırələri "Qarabağ şikastası"nın rəsmini çəkan rəssamla görüşə gedirəm. Əvvəlcə ilk qar münasibəti ilə bir-birimizi təbrik edirik. Axi söhbətə başlamaq üçün bəhanə lazımdı.

Neçə illərdi ki Qarabağ mövzusu hər bir sənətkarı düşünür, narahat edir. Hər kəs sanki sənətinin qüdratiyle Qarabağ işgaldən azad etməyə çalışır. 20 ildən sonra Adil müəllim bu kövrək, ağırlı mövzuya müraciət etdi. Səhhətinin ən kritik məqamında - infarkt dan sonra. Bir il müddətində Qarabağ həqiqətlərinin, Qarabağ müsibətlərinin Qarabağ lövhələrinə köçürməklə, əslində, ürəyinin yükünü azacıq da olsa yüngülləşdirmiş oldu. Sənətşunas Ziyadxan Əliyev rəssamin yenisi əsərləri barədə belə deyir: "Adil Rüstəmovun rəssam, daha çox isə vətəndaş münasibətinin vaxtında, özü də layiqli səviyyədə gerçəkləşdiyini söyleməliyik. Obrazlı desək, onun rənglərdən "yoğrulan", cizgilərdən "hörülən" "Qarabağ şikastası" hələlik bizlər üçün əlçatmaz olan torpaqlarımıza yönəlan bədii ağıdır, qəriblik nağmasıdır".

Adil Rüstəmov Qarabağ ünvanlı qrafik lövhələri qarışıq texnikada işləsə də, rəssamin fəlsəfi yozumu, duyumu aydın və düşündürücüdür. "Görəsən, "Qarabağ şikastası" silsiləsində hansı rənglər daha qabarıq nəzərə çarpir" sualına cavab axtarıram. Axi "Qarabağ şikastası" ən kədərli, nisgilli şikastələrimiz-

dən olsa da, Qarabağ dünyanın ən rəngli torpağıdır! "Əsərlərin hamısı az, həddindən artıq ağır rənglərə malikdir. Qızılı, qəhvəyi, qara... Bu rənglər təbiatima keçib, dəst-xəttimə hakk olunub", - deyir Adil müəllim.

Rəssam Qarabağ ünvanlı qrafik lövhələrə ayrı-ayrılıqda yox, ümumi bir ad verib. Çünkü Adil Rüstəmovun İndiya kimi keçirilən 6 fərdi sərgisinin hər biri ünvanlıdır. "Artika", "Lirika-poeziya", "Əllağa Vahid - 100", "Füzuli - 500", "Biz bir millət, iki dövlətik", "Adil Rüstəmov - Hüseyn Hüseynbəyli", "Ömər Xəyyam aləmi". Özünəməxsus dəst-xətti ilə seçilən rəssam öz əsərlerinin bir ad altında nümayiş olunmasını opera ilə müqayisə edir: "Operada bütün sahnələr bir-biri ilə əlaqədardır və bir-birini tamamilayır. 30-dan çox əsərin bir ad altında olması mən bilən elə operadır" - deyir.

Adil müəllimin sənətini sevənlər yüksək zövqə, dünyagörüşə, geniş mütaliyə malik olan insanlardır. Balka, ona görə ki rəssam hər bir mövzunun daxilinə nüfuz etməyi bacarı, illərlə çəkəcəyi əsərin fəlsəfi yozumunu, poeziyasını, musiqisini axtarır. Xalq rəssamı Ömər Eldarov Adil Rüstəmov yaradıcılığı barədə belə deyir: "Onun hər bir qrafik əsəri böyük estetik zövq və texniki baxımdan yüksək səviyyənin təzahürüdür".

"Qarabağ şikastası" bu baxımdan rəssamın sənəti və sənətkarlığı barədə yeni söz deməyə əsas verəcək. İnşallah bu qeyri-adı, rəssamın sayca yeddinci sərgisi yaxın vaxtlarda V.Səmədova adına Sərgi salonunda nümayiş olunacaq və hər kəs öz gözüylə "Qarabağ şikastası"ni görcək.

Söhbətimizi qarla başladığımız kimi, qarla da yekunlaşdırırıq. "Yağışdır, qardır, bunlar hamısı paklıqdır, təmizlidir. Bir də baliqda görürəm o paklığı" - deyir rəssam. Taaccübəlanıram. "İndiya kimi yüzə yaxın balıq rəsmi çəkmişəm. Balıq çəkəndə dincəlirəm, rahatlıq tapırəm". Kim bilir, bəlkə, bir gün Adil müəllimin çəkdiyi baliqlardan biri dil açıb danışacaq və rəssamın üç arzusunu yerinə yetirmək istəyəcək. Əminəm ki, o arzulardan biri, bəlkə də, elə birincisi Qarabağı işgaldən azad etmək olacaq...

30.01.2010

## "Ən böyük rəssam Yaradanın özüdür"



Rəssam Rəşad Mehdiyevin sənət dünyası özünaməxsus, fərqli və rənglidir...

...Onun sənət ələmi geniş, sırlı və fəlsəfidir...

...Onun əsərləri duyğulu, düşündürücü və təsirlidir...

...Onun yaratdığıları çoxqatlı və bütövdür...

...Onun təsvirləri sənətkarlıq baxımından heyranedicidir...

Dövlət Rəssamlıq Akademiyasının baş müəllimi, Rəssamlar İttifaqının üzvü, incəsanət nəzariyyəsi üzrə fəlsəfə doktoru Rəşad Mehdiyev yeganə azərbaycanlı rəssamdır ki, 2006-ci ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib. BMT-nin tarixində bu fakt hələlik ilk və sonuncu olaraq qalmaqdadır. Dünyanın bir çox ölkələrində fərdi sərgisi keçirilən, əsərləri böyük marağa səbəb olan rəssam Rəşad Mehdiyevlə iləyincəndə bir az sənətdən, bir az fəlsafədən, bir az indidən və galacəkdən danişdıq...

### Sənət dairəsi

Gözünü açanda hər tərəfdə rəng gördü, elə bil dünyanın bütün rəngləri onun görüşünə galmışdı. Ağlı kəsəndə atasının sehri fiçasına heyranlıqla tamaşa elədi. Məktəbə gedəndə siniflərinin rəssami olub bütün uşaqların rəsm tapşırıqlarını o çəkdi. Günlərin birində ən yaxın sirdaşının firça olduğunu anladı və bu dostluq get-geda möhkəmlənilib ömürlük dostluğa çevrildi.

Atası Xalq rəssamı, professor Rafiq Mehdiyev sənət seçimi-ni oğlunun ixtiyarına buraxdı. Rəşad da qəlbinin səsinə, ürəyinin istəyinə qulaq asıb, Tanrıının verdiyini – rəssamlığı missiya kimi qəbul etdi.

– Mənim bir rəssam, ən əsası bir insan kimi yetişməyimdə atamın böyük rolü olub. O həm mənim müəllimim, həm də

hayatda mənəvi dayağım id. Eyni zamanda atam mənə vizual sənatin incəliklərini, rəssamlıqda peşəkar düşününə formalarını, incəsanət tarixinin faktorları və təhliliini aşayıb.

**Haşıya:** Əzim Əzizimzadə adına Rəssamlıq Texnikumunda, daha sonra Mədəniyyət və İncəsanət Universitetində təhsil alıb. 1991-ci ildə təhsilini Türkiyənin Memar Sinan adına Gözal Sənətlər Universitetində davam etdirib. 1996-ci ildən Rəssamlıq Akademiyasında baş müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.

### Çərçivə içində çərçivədən kənar

Hansı mövzuda və hansı janrda olursa-olsun, Rəşad öz düşündüklərini, öz duydularını və öz gördükərini çəkir. Daxilindəki sənətkar azadlığı, sənətə baxışı o qədər hüdudsuzdur ki, yaratdığıları, çəkdikləri hansısa çərçivədə olsa belə, çox vaxt çərçivəyə siğmir.

"Kətanın üstündə nə çəkirsənə çək, təki professional olsun. Nəinki tamaşaçı, rəssam da öz içində çəkdiyinin sənət əsəri olduğunu inanmalıdır", – deyir Rəşad Mehdiyev.

O istanilan mövzuya öz baxışı, öz düşüncəsi ilə yanaşır, hər bir əsərini yeni formada tamaşaçılara təqdim edir və onları heyrətləndirməyi bacarı. Onun yaratdığı rəsmlər təkcə maşhurların şəxsi kolleksiyalarında deyil, Dünyanın bir sıra muzeylərində də qorunub saxlanılır. Müxtəlif ölkələrdə – ABŞ, Rusiya, Türkiye, Gürcüstan, İtalya, Avstriya və s. əsərləri nümayiş olunan rəssamin Bakıda üç fərdi sərgisi keçirilib.

### Sənətin öz qanunları var

– İnsanları hansı mövzular düşündürürsa, onlar mənim üçün də maraqlıdır. Sənət adamlarını isə daha çox başarı mövzular düşündürür. Baxır, o mövzuya kim necə münasibat göstərir, necə yanaşır, o ələmi necə görür. Sənətin öz qanunları var, o qanunlar çərçivəsində san o ələmə daxil olmalıdır. Sənətə yeni baxış, yeni kolorit, yeni forma, özünaməxsusluq gətirirsənə, tamaşaçı onu görüb qiymətləndirəcək.

Sənətdə özünü təsdiqləyib uğurlar qazansa da, Rəşad Mehdiyev rəssamlığın çatın bir sahə olduğunu da deyir:

- Rəssam olmaq çox çatındır. Çünkü rəsmi çəkmək azdır, onu yaratmaq lazımdır. Sən öz daxili aləmini hər gün inkişaf etdirməlisən, dünyagörüşünü, biliyini artırımlısan, dayansan, tükənəcəksən. Üstəlik bildiklərini kima isə öyrətməli, ötürməlisən ki, o, yenidən sənə qayitsın. Çətin sahədir, həm də deyərdim ki, çox çətin həyat tərzidir.

**Haşıya:** "1960-1980-ci illərdə Azərbaycan dəzgah qrafikasının inkişaf yolları" mövzusunda araşdırımlar aparan, sanballı elmi iş ortaya qoynan Rəşad Mehdiyev incəsənat nəzariyyəsi üzrə fəlsəfə doktorudur.

- Atam Rafiq Mehdiyev də həmin dövr Azərbaycan qrafikasının bir nümayəndəsi idi. Baxmayaraq ki, onun yağılı boyalarla işlədiyi əsərləri çoxdur, - deyən gənc rəssam da atası kimi bildiklərini və öyrəndiklərini sevə-sevə tələbələrinə öyrədir. Dövlətin mədəniyyatımıza və incəsənatımıza göstərdiyi qayğıdan, diqqatdan də ürəkdolusu danışır.

Əsərlərinə ad qoymağı sevməsə də, "Sufi", "Dairə", "Leyla", "Vaqif Garayzadə", "Tərəzi", "Ağac", "İlanlarla rəqs" kimi əsərlərinin adı illə mövzusu bir-birini bitkin şəkildə tamamlayır.

Yaradıcılığında simvollara geniş yer verən rəssam deyir ki, bu sənətdə simvollar çox şeyi ifadə edir.

Yola salmağa hazırlaşdığımız 2010-cu il yaradıcılığında uğurlu il adlandıran Rəşad Mehdiyev ilboyu çalışdığını deyir. "Ola bilsin ki, kimsə bir il, beş il, on il əsərlərini təqdim etməsin, amma on ildən sonra elə əsərlər təqdim etməlidir ki, mədəniyyətimizin inkişafına öz töhfəsinə versin. Fikrim var ki, aprel ayında Bakıda fərdi sərgimi keçirim. Necə alınacaq, bunu bəri başdan deya bilməram, ancaq belə bir planım var".

Sənətdə istədiyinə nail olduqca, xoşbəxtlik hisləri keçirən sadə, istedadlı, təvazökar rəssam Rəşad Mehdiyev söhbətminin sonunda "Ən böyük rəssam Yaradanın özüdür", - deyərək yuxarı baxdı... Göylər həmişəki kimi sakit idi...

29.12.2010

## "Xalça sənəti ornamental mədəniyyət və tarix kitabəmizdir"

Xalçalarda nəsillərin bir-birinə örtürüyü kodlaşmış ornamentlər, xalqın təfakkürü və itmiş tarixi gizlənir.

Məmmədhüseyn Hüseynov özünaməxsus yaradıcılığı olan xalça rəssamlarımızdan biridir. Xalça sənətini müqəddəs hesab edən rəssam illərdir ki, bu sahədə axtarışlar apardı, sənətin sırlarını öyrənir. Yaradıcılığında tarixi süjetli xalçalar, semantik simvolik işarələrlə tərtib olunmuş kompozisiyalar başlıca yer tutur. Həndəsi və nəbatı yönə böyük layihələri olsa da, onların həyata keçirilməsi üçün maliyyə vasaitinin tələb olunduğu bildirir.

Rəssamin 28 kompozisiyadan ibarət Məkka-Mədinə məktəbinə aid "Sufi" adlı xalçası, "Xeyir və şər" kompozisiyası özünaməxsusluğunu və sırlılıyi ilə diqqəti cəlb edir. Hələ tamamlamadığı "Azərbaycan oğuz dünyası" adlı xalçası isə tariximizə aid qiymətli bir xalça olacaq. Bu xalçada süjet xətti ilə yanaşı, Gəmiqaya, Qobustan və Abşeronda olan bəzi tarixi abidələr kodlaşdırılmış şəkildə aks olunacaq.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı rəssam Məmmədhüseyn Hüseynov milli xalçalarımızın keyfiyyətindən, gözəlliyindən və tarixiliyindən söz açdı.

...Yol...

Məmmədhüseyn Hüseynov 1967-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olub. Neftçaladakı 8 illik rəssamlıq təməyülli məktəbdə təhsil aldıqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib.



Hərbi xidmətdən sonra iki il Leninqrad (Sankt-Peterburq) şəhərində Rəssamlıq Akademiyasının hazırlıq kursunda təhsil alıb. Bu müddətdə şəhərdəki muzeylərdə Azərbaycan xalçaları, miniatürləri ilə yaxından tanış olub. Özü demişkən, məhz bu sənət əsərləri ilə tanışlıqdan sonra qərara alıb ki, xalçaçı rəssam olsun.

1990-cı ildə məlum hadisələrlə bağlı vətənə dönen Məmmədhüseyn həmin il Azərbaycan Dövlət İncəsənat İstututuna (Mədəniyyət və İncəsənat Universiteti) daxil olub. Bu təhsil ocağında xalça sənətinin ustası Latif Karimovdan cəmi bir il dörd ay dərs alsa da, bu müddət onun hayatı silinməz izlər buraxıb...

– Latif Karimovun xalça sənətində biza miras qoyub getdiyi yol çoxşaxəli yoldur. Onun kitablarını oxuyanda çoxlu elm koridorları görürsan. Hansı araşdırıcı hansı yolla getsə, mütləq naya isə rast gələcək. Xalçaçı rəssam kimi mən də xalçanın texnologiyasını, sirlərini öyrənə-öyrənə başa düşdüm ki, bu sənəti öyrənmək azdır, bu sənətdə mütləq müəyyən biliklərə yiyələnməlisən. Xalça sənəti bizim ornamental mədəniyyət və tarix kitabəmizdir. Zaman keçdikcə yazılı ədəbiyyatda belə nəyi isə dayışmak mümkündür, amma xalça sənəti elədir ki, hər hansı tarix, yazı, hadisə ornament şəklində, bir növ kodlaşmış formada xalçada əks olunur. Əgər bu gün qadim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydi, tariximizə daha dərindən bağlanardılar.

Böyük sənətkarımız Latif Karimov həmişə deyərdi ki, mən öz sənətimi, tarix və ədəbiyyatı kamil bilirəm. Onun yanında bir il olmaq kifayət idi ki, xalçaçılıq sənətinə ürəkdən bağlanan, bu sənəti sevəsan. Xalçaçı rəssam kimi mən bu yolla yetkinləşməyə doğru gedirəm. Hər hansı bir ornamentin və ya hər hansı bir kompozisiyanın üzərində işləyarkən mütləq onun tarixini, etnoqrafik xüsusiyyətlərini öyrənirəm.

#### Xalça sənətinin sırrı

– Xalça sözünün mənası "xallı yer", "xallı çəmən" deməkdir. Eyni zamanda şifahi xalq ədəbiyyatında, türk etnoqrafik mənbəyində xalı sözünün mənası "qala-qalan" deməkdir. Bu xalça-

larda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü, itmiş milli tariximiz gizlənlər.

Bu sənətdə o qədər sirlər var ki, onlar açılsa, hər bir adam xalçanı evinin ən qiymətli sarvəti sayar. Bu sirlərdən agah olmaq üçün xalça sənətinin tarixini bilmək lazımdır. Qədim oğuzlann hayatı tərzində xalçaçılıq əsas sənətlərdən olub. Müqəddəs kitabımız olan "Qurani-Kərim"in "Əl-Rəhman" surasında belə bir ayə var: "Onlar yaşıl balışlara, inca ilməli, gözəl naxışlı xoflu xalılara söykanmış olacaqlar..." Deməli, xalça sənəti eyni zamanda göylərdən galən bir sənətdir. Xalçanın "Türk ilması" deyillən bəfi handası simmetriya adlanır. Türk bəfinin ilməsini müasir texnologiyaya, müasir texnikaya tətbiq etmək mümkün deyil. Bu ilmələri yalnız allə toxumaq mümkün kündür. Necə ki elə kitablar var ki, onu tərcümə etmək mümkün olmur, onun müqəddəsliyinə xaləl galır, xalça sənətinin müqəddəsliyi də bax bundadır.

#### Xalçaya köçən genetik informasiyalar

Qədimlərdən üzü bu yana Azərbaycanda belə bir ənənə vardı: uşaq anadan olan kimi adına xalça toxunardı. Onu toxuyan ya ana, ya nənə olardı. Onların toxuduğu xalçalar genetik informasiya şəklində ilmələrə köçürülər, nəsildən nəslə ötürülərdi. Uşaq həmin xalça üzərində imaklədikcə bədəninə dəyən qıcıqlar, gözüne toxunan rənglər, şüuruna təsir edən müsbət enerji doğulduğu elə, obaya, vətənə, ailəyə bağlılığını şüuruna və genetik koduna hopdurardı. Həmin toxunan xalçaların bəzisi xovsuz, bazısı xovlu olardı. Yayda, qışda, çöldə-bacada xalçanı beşiyin altına sarərdilər. Bu da uşaqların təhlükəsizliyinə zəmanət verərdi. Çünkü nə ilan, nə aqrəb, nə zərərverici həşəratlar xalçanın üstündə hərəkat edə bilmir.

Uşaq böyüb yetkinlik yaşına çatanda qızlara və oğlanlara aid xalçalar toxunardı. Kişilərə aid xalçalarda qəhrəmanlıq, nəsilartırma, xeyir, döyük və ibadət simvolları əks olunardı. Qadınlara aid xalçalarda isə bakırılık, gözəllik, analıq, nurani-pirani ol-

maq nişanları ilə yanaşı, cadugarlık nişanları ornamentlarda əksini tapardı. Qız-gəlinlərimiz özləri üçün cehizlik xalça toxuyar, əra gedəndə özü ilə birlikdə həmin qiymətli sərvəti aparardı. Ona görə də xalça bizim həm mənəvi, həm maddi sərvətimizdir.

Zaman-zaman toyluq, hədiyyəlik, eyni zamanda ölümlük xalılarımız da olub. Ölümlük xalı insanları son mənzilə kimi müşayiat edərmiş. Dəfnənən sonra xalçanı yuyar, masidlərə və yaxud da mərhumun ailəsinə verərdilər. Ölümlük xalıların simvolları, rəng koloriti fərqliyi, mürəkkəbliyi ilə seçilərdi.

### **Oxunan xalçalar**

Bələ hesab edirlər ki, xalça sənətinin himayaçıları peyğəmbərlərdir. Çünkü İbrahim peyğəmbər Allah yolunda oğlunu qurban kəsərkən Yaradan bu qurbanı qoyun qurbanı ilə avaz edir. Xalça da bu heyvanın yunundan toxunur.

Şərqdə xalça sənəti çox xalqlara aid olsa da, bu sənətin, əsasən, türk xalqına aid olduğunu tarixi mənbələr sübut edir. Dünyada yayılan xalça kompozisiyalarını öyrənərkən maraqlı faktlar üzə çıxır. Azərbaycan xalçasının 28 kompozisiya quruluşu var. 28 növ kompozisiya öz növbəsində 28 hissəyə, hər hissə də sağ və sol qanada ayrılır. Hər qanad 28 məfhumu ifadə edir. Həmin məfhum isə 28 rəmzi ifadə edir. Hər rəmz də xüsusiyyətinə görə dörd ünsürü – od, hava, torpaq, su ünsürünü tamamlayır. Deməli, bizim xalçaların elementləri yükündür, kodludur. Əsasən də, türklərə məxsus olan ornamentlər naxışların yaddaş məfhumudur. Həmin yaddaş məfhumunu oxumaq üçün mütləq tarixi, etnoqrafiyanı bilmək lazımdır.

### **Xalça 40-a yaxın xəstəliyi müalicə edir**

– Bizi xalçaları, adətan, məisət nöqtəyi-nazarından təbliğ edirlər. Ancaq bu heç də belə deyil. Mənim öz araşdırılmalarına görə, xalça 40-a yaxın xəstəliyi müalicə edir. Xalçanın toz sormaq qabiliyyəti var. Türk ilməsinin-bafının bir ucu manfi, bir ucu müsbətdir. Biz həmin ilməyə mikroskop altında baxsaq, həmin tüklərin içərisində kanal görünərik. O borucuğun içərisi spiralvaridir. Həmin ilmələr ətrafdə olan manfi enerjini, evdəki

kadarı, gərginliyi və yaxud da sevinci sormaq qabiliyyətinə malikdir. Xalça o enerjini sorur, ərişlərə dolanan yerdən həmin enerji keçib geri qayıda bilmədiyindən orada qalıb kristallaşır. Ona görə də bizim ulu acdadlarımız Qubada, Şirvanda, Qarabağda xalçanı ildirimli havada şimşek çaxanda, göy guruldayanda çayda yuyarlımış. Onlar fizikanın qanunlarını bilməsələr də, təbiati hiss edərlərmiş. İldirimli havada o kristallar parçalanır, axar su insanın xalçaya hopan xəstəliyini, mənfi enerjini yuyub apararmış. Ona görə də xalçaya canlı varlıq kimi yaşımaq lazımdır.

### **Azərbaycan xalçasının özəllikləri**

Azərbaycan xalçası həm texnoloji xüsusiyyətlərinə, həm rəng, həm də ornament xüsusiyyətinə görə Bakı, Təbriz, Quba, Şirvan, Qarabağ, Gəncə-Qazax klassik xalça məktəblərinə bölünür. Hər məktəbin özü isə qruplara, tiplərə, məntəqələrə, ocaqlara ayrılır. Bu da xalça sənətimizin zənginliyindən irəli gəlir. Bütün xalçaların fərqləndirən onun keyfiyyəti, gözəlliyi və tarixliyidir. Bu gün dünyada ən maşhur xalçalar elə Azərbaycan xalçalarıdır.

17.02.2012

## 40 il dayanmadan rəqs



Tamaşaçı alqısi qızıldan da qiymatlıdır

Milli rəqslərimizi dünyaya sevdirən Azərbaycan Dövlət Rəqs Ansamblının yaranmasının 40 illiyi qeyd olunur

Filosoflar bu qənaətdədirlər ki, rəqs gözəl, harmonik, təbii, axıcı və sərbəst, avropalıların tabırınca desək, qratsiyalı bir hərəkətin təqdimatıdır. Rəqs haqqında danışarkan həm da "hərəkətin ən gözəli süzməkdir", – deyirlər. Bu mənada Azərbaycan rəqsi dünənin ən gözəl, ən mükammal rəqsidir.

### Ansamblın tarixinə qısa bir nəzər

Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ansambl müxtalif illərdə görkəmlili balet ustaları SSRİ Xalq artisti, "Şöhrət" ordenli Leyla Vəkilova və respublikanın Xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. Bu illər ərzində ansambl Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısına çevrilib. Öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirən ansambl Azərbaycan folklorunun qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində misilsiz xidmətlər göstərib. Ansamblın repertuarında Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrat Əmirov, Telman Haci-

yev, Said Rüstəmov, Hacı Xanməmmədov və başqa görkəmlili bəstəkarların musiqisi əsasında yaradılan rəqsler yer alıb.

Yüksək peşəkarlığı ilə seçilən ansambl 40 il ərzində həm də yüksək ifaçılar nəslini yetişdirib – Nəriman Karimov, Yusif Qasımov, Təranə Muradova, Zahir Qasımov, Fərman Məmmədov və onlarca tanınmış rəqs ustaları ən yüksək fəxri adlara layiq görülüb. Bir çox beynəlxalq festivalların, Azərbaycan mədəniyyəti günlərinin, dövlət səviyyəli irimiyyatlı tədbirlərin iştirakçısı olan ansambl 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülüb. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Dövlət Rəqs Ansamblı 1991-ci ildə "Əməkdar kollektiv" fəxri adı ilə təltif olunub.

### 40-a yaxın rəqsə quruluş vermişəm

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, "Şöhrət" ordenli Afaq Məlikova ilə yubiley ərafəsində görüşüb ansamblın keçdiyi sənət yoluna nəzər saldıq.

– Afaq xanım, söhbətimizə ləp əvvəldən, sənətə gəlişinəndən başlayaqq...

– Mən sənətkar ailəsində dünyaya gəlmisəm. Atam Süleyman Tağızadə Akademik Milli Dram Teatrında çalışırdı, Əməkdar artist idi. Amma o istəmirdi ki, mən rəqsə gedim. Deyirdi ki, sənət çox çətindir, adamlar müxtəlifdir, paxilliq eləyəcəklər, sən özünə başqa sənət seç, ali təhsil al. Bizim evimiz Dram Teatrına yaxın idi. Tez-tez tanınmış sənətkarlar evimizə gələrdilər. Hökumə Qurbanovə, Barat Şakinskaya, Leyla Bədirbəyli. Anam yemək hazırlayardı, hamısı oturub yeyib-içar, deyib-gülərdilər. Mən də onlar üçün bir az rəqs edərdim. Rəhmatlık Leyla Bədirbəyli deyirdi ki, ay Süleyman, Allah bu uşağa istedad verib, sən niyə bunu qoymursan rəqsə? Atam qəti şəkildə "olmaz", – deyərdi.

Amma mən xoreoqrafiya məktəbinə qəbul olundum, uzun müddət atamın bundan xəbəri olmadı.

İllər sonra həyat bizi sınağa çəkdi, əvvəlcə anamı, sonra atamı itirdim. Onlar rəhmətə gedəndən sonra qəti qarara gəldim ki, mən rəqs edəcəyəm.

- Müəllim sarıdan bəxtiniz gətirdi, Leyla Vəkilova, Qəmər Almaszadə kimi böyük sənətkarlardan dərs aldınız...

- Xoreografiya Məktəbində SSRİ Xalq artisti Leyla Vəkilovanın sinfində oxuyurdum, Qəmər Almaszadə kimi böyük sənətkar bizi dərs deyirdi.

Əmina xanım Dilbazi bir gün galib öz ansambl üçün uşaqlar seçirdi. 20 qız arasından iki nəfəri seçdi, onlardan da biri mən idim. Əmina xanım dedi ki, sən milli rəqslər oynamalısan. 1963-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gəldim. 15 yaşımvardı.

Mənə "balerina" deyirdilər. "Bu qız balet öyrənib, xalq mahnılarını oynamaq ona çatın olacaq" sözlərini də eşidirdim. O sözləri eşidəndə atamın dediklərini xatırlayırdım. Paxılılıq, çəkışma... Amma mən heç vaxt münaqışları sevməmişəm, heç ki min paxılığını çəkməmişəm, başımı aşağı salıb öz işimlə məğul olmuşəm.

1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblı yaradılanda Afaq Məlikovani solist kimi ansambla dəvət edirlər. Ansamblda "Durnalar", "Süzən qızlar" və s. rəqsləri böyük şövq və məharətlə ifa edən Afaq xanım tamaşaçı rəğbatı qazanır. 1980-ci ildə onu ansambla baletmeyster, 1983-cü ildə İsa bədii rəhbər təyin edirlər.

- Leninqrada səfərə hazırlaşırdıq, maestro Niyazi mənə dedi ki, baletmeystərsən, get, rəqslərə quruluş ver. Hansı musiqi olacaq, rəqsi nəyin üstündə quracaqsan, bunları özün müəyyənləşdir. Dədim ki, maestro, mən rəqsi necə qurum, özüm hələ oynayıram. Dedi, get, nə istəyirsin elə.

Çox fikirləşəndən sonra Üzeyir Hacıbəylinin "Cəngi"sinin üstündə rəqs qurmağı qərara aldim. Rəqsi iki obraz üzərində qurdum, maşqlər apardım, solo yerini də özüm oynadım. Rəqs hazır oldu, nömrəni proqrama saldılar. Konsert başlayanda çox həyəcanlı idim. Böyük sənətkarımız Qəmər Almaszadə də konsertdə idi. Ürəyim döyündü, rəqs qurtaran kimi Qəmər xanım məni yanına çağırıb təbrik etdi. Dedi, çox xoşuma gəldi.

İlk imtahandan uğurla çıxan Afaq Məlikova o vaxtdan bu günadak 40-a yaxın rəqslər quruluş verib. "Cəngi", "Odlar yurdu", "Gənclik rəqsi", "İncalıq", "Lirik rəqs", "Qavalla rəqs" və onlarca gözəl rəqslər Afaq xanımın sahnəmizə baxış etdiyi incilərdəndir.

- Quruluş verdiyiniz rəqslərdə milliliklə müasirlik bir-birini tamamlayır, qəribə harmoniya yaradır...

- XXI əsrda yaşayırıq. İncasənətdə milliliklə müasirliyin sintezi dünyanın hər yerində müsbət qarşılanır. Biz rəqs ansamblıyalıq, milli rəqslərimizlə yanaşı dünya xalqlarının da rəqslərini ifa edirik.

#### Səhna mənim üçün hayatıdır

- Afaq xanım, uzun illərdir ki, böyük bir kollektiva rəhbərlik edirsınız. Bu illər ərzində ansambl öz şöhrətini, nüfuzunu həmişa qoruyub saxlayıb. Buna necə nail olmusunuz?

- Rəqs çox çatın sənətdir. Har gün an azı 5-6 saat məşq edirik. Konsertlərə, mədəniyyət günlərinə davət olunuruq, səfərlərə gedirik. Hər zaman deyirəm ki, bu sənəti seçən insan fiziki cəhat-dan sağlam olmalıdır. Mən 22 il sahnədə oynamışam. Bizim sənətimiz elədir ki, ildə bir dəfə xəstələnə bilərsən. Ailəmiz, uşağımız da olub, maşqlərdən, səfərlərdən heç vaxt qaçmamışq. Əgər sən bu sənəti seçmisənsə, canını bu sənətə qurban eləməlisən.

O ki qaldı sualınıza, 75 nəfərdən ibarət böyük bir kollektivimiz var. Bədii rəhbər kollektivi ela saxlamalıdır ki, aralarında dostluq olsun. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Ən birincisi, kollektivdə birliyə nail olmaqdır. Sənətdə nizam-intizam olmasa, heç nə olmayıacaq. Saat 10-a məşq təyin olunanda saat 9-da özüm məşq otağında olmuşam, hamidan sonra işdən getmişəm. Məşqdən əvvəl mən onların bacısıyam, anasıyam, amma elə ki zala girdim, hamının fikri rəqsdə olmalıdır.

- Ömrünüzün bir hissəsi xarici ölkələrdə, səfərlərdə, qastrollarda keçib. Azərbaycan rəqsləri dünya sahnələrin-de necə qarşılanır?

- Çox gözəl, xüsusi ilə də milli rəqslərimiz. Sovet vaxtı xarici ölkələrə getmək çatın idi. Hələ o zamanlar Zeynab Xanlarova ilə mən az qala bütün dünyani gəzmışik. Hər yerdə də bizi ayaq üstündə alqışlayıblar. Sərhədlər açılanдан sonra ansamb-

İmiz dünyani qarış-qarış gəzdi. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiye, Hindistan, Nepal, İsveçra, Çin, İraq, Vyetnam – bir sözlə, dünyanın əksər səhnələrində dəfələrlə Azərbaycan rəqslərinin ən gözəl nümunələrini nümayiş etdirmişik. Bizim musiqimiz, rəqslərimiz o qədər gözəldir ki, dilindən, dinindən, irqindən asılı olmayıaraq, hər kəsi heyrətləndirir. Mən bunun şahidiyam.

**Rəqs nömrələriniz olduqca ölçülü, biçili, nizamlı, mükəmməldir.**

– Kollektivimizin üzvlərinin 90 faizi ali təhsillidir. Gənclər 16 yaşında ansamblımıza galırlar. Onlara birinci tövsiyəm bu olur ki, oxuyub ali təhsil alınsınlar. Çünkü rəqs sənəti elə bir sənətdir ki, 20-25 ildən sonra səhnədən getməlisən. Ona görə da gənc-lərə məsləhət görüürəm ki, 35-36 yaşında təqaüdə çıxanda hansısa klubda, özfəaliyyət kollektivində işləyə bilsinlər. Ancaq mükəmməl rəqslər fasiləsiz məşqin, bir də bu sənətə sonsuz məhəbbətin nəticəsidir.

"Səhnə mənim hayatımdır. Tamaşaçı alqışı isə səhnə adəmi üçün qızıldan da qiymatlıdır", – Azərbaycan səhnəsində təkrarsız ifaları ilə rəqs tariximizin qızıl sahifələrini yanan Afaq Məlikova belə deyir. 40 illik yubileyi münasibəti ilə doğma kollektivinin hər bir üzvünə cansağlığı arzulayan Afaq xanımın arzusuna biz də qoşuluruq.

27.04.2011

## Rəqqasənin taleyi

Onun hayatı filma bənzəyir: uğursuz başlangıç, gözlənilməz şöhrət və xoşbəxt sonluq...

Milli rəqslərimizin mahir ifaçısı, Əməkdar artist Aliya Ramazanova-nın bu il 70 yaşı tamam olsa da, zərif, bənzərsiz sənəti ilə hala da tamaşaçıları heyran etməkdədir.

...Bir azdan çəkiliş başlayacaq. Aliya xanım növbəti televiziya çəkilişinə hazırlaşır. Fürsatdan istifadə edib onunla söhbət edirik. Deyir ki, bir az rəssamlığım da var, paltarımın eskizlarını, adətan, özüm çəkərdim. İndiyədək 70-a yaxın milli geyimim olub. Ən uzunömürlü rəqs paltarımın yaşı isə yarım asrı çoxdan keçib...



Hayat qaydasız, amansız oyundur. Aliya gözünü dünyaya açanda II Dünya müharibəsi başlamışdı. Müharibənin dalgaları əvvəlcə atasını, sonra anasını əlindən aldı. Üç bacı taleyin ümidi qaldı. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 sayılı uşaq evinə gətirdilər. Bacılarından da belə ayrı düşdü. Ancaq xeyirxah insanlar sevgisini, nəvazışını ondan əsirgəmədi. Uşaq evinin müdürü Bahar Ağalarova o ağır illərdə kimsəsiz uşaqlara dayaq oldu.

Üstündən uzun illər keçə də, Aliya xanım o günləri belə xatırlayır: "Yeddinci sinfə kimi uşaq evində qaldım. O vaxta kimi bu gözəl qadının asıl adını bilmirdim, yalnız "Anacan" kimi tanıydım".

### Mən rəqs edəcəyəm

– Uşaq evində gözəl rəqs otağımız vardı, otağın bir küçündə iri royal qoyulmuşdu. Bu otaq mənim xoşuma gəlirdi. Orada oturub royal çalmağı və rəqs etməyi çox sevirdim. Müəllimlərim məni "itirəndə" həmişə rəqs otağında tapardılar...

İllər keçdikcə Aliya böyüyür, böyüdükcə bacıları haqqında fikirləşir, onları görmək üçün Allaha dua edir. Soyuq bir qış gecəsində onun həsratına son qoyulur. Qəbələ (o vaxtkı Qutqaşen) rayonundan uşaq evinə 10 nəfərə yaxın 12-13 yaşında qız gətirirlər. Aliya bu qızlardan biri ilə tanış olur. Bir müddətdən sonra həmin qız rayondakı rəfiqələrinə məktub yazarkən Aliya təsadüfən bacısının adına – Abida adına rast gəlir. Bu qızın kim olduğunu soruşur. Qız Abida haqqında danişir və məlum olur ki, o qız Aliyanın bacısıdır və neçə illərdir ki, onu axtarır...

"Uzun sürən ayrılığa baxmayaraq, mən bacımın şəklini tanıdım. O məndən bir neçə yaş böyük idi, həmişə də qayğıma qalmışdı".

"Anacan" Aliyanın bacısını uşaq evinə gətirdir. "O gündən mən bacımdan ayrı düşmədim, həyat məni hara aparırdı, onu da özümlə birlikdə aparırdım... Ancaq o biri bacım o ağır illərdə dünyasını dəyişmişdi".

7-ci sinifdən sonra Aliya bacısı ilə 5 sayılı sənət məktəbində daxil olur, orada həm orta təhsil alır, həm də naşriyyat üzrə mütəxəssis ixtisasına yiyəlanır. Aliya məktəbdə həmcinin rəqs dərnəyində fəaliyyət göstərir.

– Üç il Ehtiyat Əmək Qüvvələrinin rəqs dərnəyinin üzvü ol-dum. 1958-ci ildə respublika üzrə rəqs kollektivləri arasında müsabiqələr keçirilirdi. Xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev bizim rəqs kollektivimizə baxmağa gəlmisdilər. Bizi çıxışımıza baxandan sonra Əmina xanım məni xeyli tərif-lədi, Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə davat etdi və fikrimi soruşdu. Fikirləşmək nədir, az qala göylərdə uçurdum...

1958-ci il iyünün 15-da Əminə Dilbazi məni Filarmoniyanın direktoru, görkəmli incəsanət xadimi Soltan Hacıbayovun yanına apardı. Haqqında bir qədər söhbət etdilər. Soltan müəllim ərizəmə qol çəkib dedi: "Qızım, bu gündən sən bizim balaca "artistkamızsan", sənə müvəffəqiyyətlər arzu edirəm".

O gündən 16 yaşlı Aliyanın böyük səhnə hayatı başlayır, düz 25 il fasıləsiz Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı-

nın gözəl, istedadlı rəqs maləyi kimi böyük səhnələrdə milli rəqslərimizi sevə-sevə, böyük şövq və məhabbatla ifa edir.

Aliya xanımın birinci qastrol səfəri Çin Xalq Respublikasına olur. Sonralar dünyanın yarından çox ölkəsini gəzsə də, ilk səfarin hayəcanı hələ də onu tərk etməyib:

– Rəqslər Əminə Dilbazi və Əlibaba Abdullayev tərəfindən qurulmuşdu. Hədsiz dəracədə gözəl milli rəqslər idi. "Neftçilər süütası", "Vətən süütası", "Tırmaş", "Turacı", "Nəlbəki", "Nazlana-nazlana", "Hind rəqsi", "Üç gül", "Naz eləmə", "Vağzalı-Mirzeyi" və neçə-neçə gözəl rəqslər. Səfər üçün təzə milli kostyumlar da ti-kilmişdi. Milli kostymuların eskizini hamımızın sevimliyi, milli geyimlər üzrə rəssam Reyhan Topçubaşova çəkirdi. Kostym-larda həm rəqsin mənası, həm də milli xarakter saxlanılırdı.

İllər keçdikcə Aliya Ramazanova ansamblın ən tanınmış solistlarından biri kimi şöhrət tapır. Cindən başlayaraq Misir, Danimarka, Almaniya, Macarıstan, İtalya, İspaniyaya dək bir çox ölkələrdə milli rəqslərimizi tabliğ edir.

### **Böyük səhnələr, alqışlar, güllər...**

..O bir sənətkar kimi bu sevinci uzun illər yaşayır. 1982-ci ilda Əməkdar artist fəxri adına layiq görülür. Rəqs alamində 20-22 ildən sonra səhnəni tərk etməlisən. Aliya xanım 25 ildən sonra səhnəni tərk eləsə də, onun yeni sənət ömrü başlayır. Şəhriyar adına mədəniyyət mərkəzində "Zəriflik" rəqs qrupunu təşkil edir, istedadlı uşaqları qrupa cəlb edir.

– Rəqs sənətinin bütün sırlarını onlara öyrətdim. "Azərbaycan elləri", "Yallı", "Azərbaycan toyu", "Zəriflik", "Güllər", "Tərəkəmə", "Dəsmalı", "İnnabi", "Sarı gəlin" rəqslərini uşaqlara sevdirdim. Onların xarici ölkələrə qastrol səfərinə getmələrinə nail oldum.

Aliya xanımın fəaliyyəti bununla yekunlaşmır. O, Azərbay-can Dövlət Universitetində "Sevinc" milli rəqs qrupunu yaradır və 10 il bu qrupun rəhbəri olur. Eyni zamanda Əbilov adına Mə-dəniyyət Evində "Çiçək" qızlar ansamblına rəhbərlik edir. Hazırda "Muğam" Teatrında sənətinin sırlarını gənc nəslə öyrədir.

Aliya Ramazanovanın ustاد sənətkar kimi özünü qurduğu rəqslər də var.

- "Zəriflik" rəqşini özüm qurmuşam. "Ay ləli yar" rəqsi də mənim rəqsimdır. Uşaqlar üçün isə "Güllər" rəqşini qurmuşam. Belə rəqslərim çoxdur. İndi hamisini xatırlaya bilmirəm.

Aliya xanımın milli rəqslərimizlə bağlı dəyarlı fikirlərini da eşitmək istədik:

- Azərbaycan milli rəqsləri öz mövzusuna görə müxtəlifdir. Xalq arasında geniş yayılmış "Vağzalı-Mirzeyi", "İnnabi", "Turacı", "Nazlana-nazlana", "Tirmə şal", "Dağlar gözali", "Qara göz", "Qara tellar" və s. rəqslər toylarda, bayramlarda, şənliklərdə ifa olunur. Bu rəqslər qadın rəqqasələr tərəfindən ifa olunur.

Kişi rəqqaslarının ifa etdikləri "Qazağı", "Nuxa rəqsi", "Gənclik rəqsi", "Çobanlar rəqsi" isə daha çevik və şux olur.

Xalqımızın an tanınmış rəqslərindən biri də kütləvi rəqslərdir. Kütləvi rəqslərə hər rayonun özünəməxsus "Yallı"sı, qəhrəmanlığı tərənnüm edən "Cəngavərlər" rəqsi, idmana daha yaxın olan "Zorxana" rəqsi, dəstə ilə ifa edilən "Cəngi" və başqa rəqslər daxildir.

El içində çox yayılmış rəqslərdən biri də məzəli rəqslərdir. "Məzali hadisə", "Dostlar", "Ovçular" belə rəqslərdəndir.

Azərbaycan milli rəqslərindən biri də görkəmli bəstəkarlarımız tərəfindən bastalanan süitalardır. Süitalar gözəl musiqi nömrələrinə qurulan bir neçə hissəli rəqslərdən ibarətdir. Səid Rüstəmovun "Azərbaycan süitası", Cahangir Cahangirovun "Vətən", "Bahar galır", Qılman Salahovun "Neftçilər", Vasif Adıgözəlovun "Şadlıq", Hacı Xanməmmədovun "Zəhmət" süitaları uzun illər sahnəmizi bəzayıb.

Aliya xanım deyir ki, hər gülün öz atri olduğu kimi hər rəqsin də öz gözəlliyyi var. Mənim şah əsərim "Vağzalı-Mirzeyi"dir. Bu rəqsi uzun illər sevə-sevə ifa etmişəm.

Aliya Ramazanova yaxşılığı unutmayan insandır. Əminə Dilbazini sənat müəllimi sayan rəqqasə bu gün də ustادından ürək dolusu danışır: "Rəqs kraliçəmiz Əminə xanım Dilbazi biz rəqqasələrin həm müəllimi, həm anası, həm bacısı idi. Onun sənətə olan sevgisi hamımız üçün nümunədir".

Xalq artisti Əminə Dilbazi isə Aliya xanım haqqında belə yazırı: "Günlərin bir günü yolumuz Qara şəhərdəki məktəblərdən birinə düşdü. Mən orada zahiri cazibəsi, gözəl ifası ilə diqqətmi cəlb edən Aliya Ramazanovanı tapdim və Dövlət Mahnı və Rəqs Ansamblına dəvət etdim. Biz taləbələri öyrədiridik, Aliya isə rəqsləri özü öyrənirdi. Aliyanın sırrı ondadır ki, o, sənətə, rəqsə vurğundur.

Aliya xanım həm də canlara dəyan, səmimi, dar günün dostudur. Onun sənətkarlığı ilə yanaşı, dostluğunu da yüksək qiymətləndirirəm. Mən Aliyanı özüma dost sayıram".

Ömrünü sənətə və oğluna hasr edən Aliya xanım dəyarlı bir övlad böyüdüb. Oğlu Bəxtiyar Ramazanov yüksək ixtisaslı neft mühəndisidir. Nəvələri isə nənələri ilə fəxr edir.

### **Çəkilişin vaxtı çatır. Səhna onu gözləyir...**

...Rejissorun üzü günəş kimi işq saçır. "Bir görəydiniz ki, Aliya xanım "Sarı gəlin"ı necə rəqs elədi?! Əladan da, ala!", - deyir.

Aliya xanım o xoşbəxt sənətkarlardandır ki, sənətin, sahnənin cazibəsi bu gün də onu tərk etməyib: "Mən sahnədə olmasaydım, bəlkə də, indi dünyada yox idim. Məni yaşıdan sahnənin cazibəsi, sahnə sevgisi, sahnə gözəlliyyi olub. Şədam ki, həyatım sahnədə sevinclərlə, güllərlə, uğurlarla keçib..."

28.12.2011

## ƏBƏDİ UÇUŞ

### Azad düşüncənin ilk mehi və ya uzun yolun başlangıcı

#### I yazı

Yazıcı, filosof, ictimai xadim, milli dramaturgiyamızın banisi Mirza Fətəli Axundzadə zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə azad düşüncənin böyük nümayandası kimi görkəmli yer tutur. O, ətrafin-dakı zulmat, cahalat, nadanlıq çərçivələrini sindirib xalqa azadlıq işığını göstərmək istayirdi.

Mirza Fətəli Axundzadə – 200



1812-ci il iyunun 30-da qədim Şəkidə Mirza Məhəmmədtəğinin ailəsində gələcəyin dahisi – Fətəli adlı uşaq dünyaya gəldi. İki ildən sonra atası Mirza Məhəmmədtəğ və anası Nana xanımla Təbriz yaxınlığında Xamnə qasabəsinə köçən balaca Fətəli 13 yaşındak Cənubi Azərbaycanın müxtəlif yerlərində yaşayır. Sonda Nana xanım ərindən ayrılmaga məcbur olur və 1825-ci ildə oğlu ilə Şəkiyə, amisi Axund Ələsgərin yanına qaydırır. Axund Ələsgər Fətəlini oğulluğa götürür, onun təhsil və tərbiyəsi ilə yaxından məşğul olur. "Axund Ələsgəroğlu" kimi tanınan Fətəli sonralar atalığına mahabbət və hörmət əlaməti olaraq Axundzadə soyadını daşıyacaq və bu soyad bir xalqın taleyində mühüm rol oynayacaqdı... O illər hala qarşıda idi...

Fətəlinin ruhani olmasını isteyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Fətəli Şah Abbas məscidinin nazdin-dəki mədrəsədə görkəmli ziyalılardan və tanınmış ruhani alimlərdən dərs alır, məntiq və fiqh elmlərini, habelə dahi şair və filosof Mirza Şəfi Vazehdən nastəliq xəttini öyrənir. Mirza Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu görüş Mirza Fətəlinin hayat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütafəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkida açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Hacı Ələsgər Fətəlini mükəmməl təhsil alması üçün Tiflisə aparır. Qafqazın baş hakimi baron Rozen (general Roman Fyodoroviç Rozen – red.) Fətəlinin Şərq dilləri və elmləri sahəsində mükemmel hazırlığından razi qalaraq onu dövlət xidmatına – Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edir.

### **"Səbuhi" – sahər mehi**

...Artıq üçüncü il idi ki, Fətəli Tiflisdə mütərcim kimi çalışır. Ərəb, fars, türk dillərinə, Şərq poeziyasına, Firdovsi, Hafiz, Sədi, Rumi, Nizami, Füzuli kimi dahilərin yaradıcılığına yaxınlaşmış olan Fətəli tezliklə rus dilinə də yiylənir, rus ədəbiyyatını ciddi surətdə öyrənməyə, müasir ədəbi mühitdə baş verən hadisələri izləməya başlayır.

Poetik istedada malik olan Mirzə Fətəli ədəbi faaliyyətə də poeziya ilə başlayır və "Səbuhi" təxəllüsü ilə fars dilində şeirlər yazır. Klassik poeziya anənaləri əsasında, məsnəvi formasında yazılan "Zəmanədən şikayət" adlı şeirində Mirzə Fətəli xalqın ağır həyat tərzinin əsl sabəbkəri olan dövrünün eybəcərliliklərini açıb göstərir:

*Kimə man üns ilə baxdim, manı təshifi yandırıdı,  
Kimə qalbimdə yer verdim, manı qovdu kənarından,  
Kimə yar dedim, dərhal dönüb mənə nar oldu,  
Vəfa umdumsa hər kəsdən, cəfa etdi mənə hər an.*

Onun poetik duyuları 1937-ci ilin fevralında böyük rus şairi Aleksandr Puşkinin ölümünə yazdığı "Şərq poeması"nda özünü daha qabarıq göstərir. Puşkinin ölüm xəbəri 25 yaşlı Fətəliyə ağır təsir edir. Elegiya bu sətirlərlə başlayır:

*Gecə etdim uyğumu gözümdən kənar,  
Sordum: "Ey sərr çeşməsi – ürayım, nə var?"*

Mirzə Fətəli öz qəlbinə nələr söyləyirdi? Bahar gəlmış, gülərlər əlvənlığına, çəmənlər yaşıllığına heyran kəsilib, şairin bağçasının "şeyda bülbülü", "nitqinin tutisi" işa nədənsə susub. Nə

üçün? Ona görə ki "söz ordusunun başçısı" artıq yoxdur, "söndürmiş əcal yeli onun çıraq ruhunu".

Gənc şair obrazlı dilla rus ədəbiyyatının inkişafında Puşkinin yerini və xidmətlərini dəqiq müəyyənləşdirir:

*Nəzm evini süsləyən Lomonosovdu –  
Orda Puşkin xayalı oldu barqərar.  
Derjavin tutmuşdusa sözün mülküni,  
Yerində Puşkin oldu nazmiyla muxtar.  
Cama bilik meyini tökdü Karamzin –  
Puşkina qismət oldu o cami-gülnar.*

Elegiya şairin ruhuna təntənəli, eyni zamanda hüznü müraciatla bitir:

*Tutulub bu xəbardən ağsaçı Qafqaz,  
Səbuhinin şeiriylə yasını saxlar.*

Az sonra "Puşkinin ölümünə Şərq poeması" I. Klementyevin köməyi ilə "Moskovski nabilyudatel" jurnalının 1837-ci il mart nömrəsində çap olunur. Jurnalın redaksiyası bu şeiri "şair əli ilə Puşkinin məzarına atılmış latif bir çiçək" kimi səciyyələndirir, "rus mədəniyyətinə bu cür rəğbat göstərən parlaq istedada" uğurlar dilayırdı.

M.F.Axundzadənin elegiyası həm də Azərbaycan ədəbiyyatında Rusiya haqqında, onun böyük şairi barədə deyilmiş ilk söz olur...

Ədəbi yaradıcılığa şeirlə başlayan Mirzə Fətəlini qarşıda uzun bir yol gözləyirdi. Min bir çətinliyə baxmayaraq, bu yolu keçəcəkdi...

### **Azərbaycan dramaturgiyasının ilk nümunələri**

M.F.Axundzadənin yaradıcılığı müxtəlif sahələri əhatə etsə də, ona ən böyük uğur qazandıran ölməz komediyalıdır. Belə ki Tiflis şəhərində fəaliyyət göstərən rus teatrları, bu teatrlarda tamaşa yoxulan əsərlər Mirzə Fətəlidə dramaturgiyaya böyük maraq yaradır. O, doğma xalqını orta əsr feodal dünəyinin bələlərindən, nadanlılıqından qurtarmaq, ictimai-siyasi şüurunu oyatmaq, mədəni xalqlar səviyyəsinə qaldırmaq üçün teatr va

dramaturgiyanın təsirli bir vasitə olduğunu görürdü. Nəticədə XIX əsrin 50-ci illərində bir-birinin ardınca "Hekayati-Molla İbrahimxəlil kimyagər", "Hekayati-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah cadukuni-maşhur", "Hekayati-xırs quldurbasan", "Sərgüzaştı-vəziri-xani-Lənkəran", "Sərgüzaştı-mərdi-xəsis" ("Hacı Qara") və "Mürafiə vəkillərinin hekayəti" adlı altı komediya yazır. 1850-1855-ci illərdə qələmə alınan bu komediyaların hər birinin mövzusu real həyatdan götürüldüyündən həyatın güzgüsünə çevirilir. Bu güzgüdə isə hər kəs özünü görür...

Azərbaycan dramaturgiyasında ilk təcrübə olan "Hekayati-Molla İbrahimxəlil kimyagər" (1850) komediyasında Mirzə Fətəli realizminin qüdrati, sənətkarlığı ilk komediyasından diqqəti cəlb edir. Tədqiqatçı L.Məmmədova yazır: "Molla İbrahimxəlil surəti real həyatdan götürülmüş, həqiqətən, olmuş hadisələr əsasında qələmə alınaraq komediyanın ruhuna uyğun şəkildə salınmış, tipikləşdirilmişdir. Komediyadakı hadisələr Şəki şəhəri yaxınılığında, Xaçmaz dağlarında cərayan edir. Əsərin qəhrəmanı Molla İbrahimxəlilin "məcüzə"si müflislaşmış və varlanmaq istəyən "nuxulular" üçün göydəndüşmə bir "səadət" kimi görünür. Var-dövlətinə itiran, yüngül yolla qazanmaq istəyən, hər cür alçaqlığa razi olan cahillər yalançı kimyagərin "məcüzəsini" anlamaq qabiliyyatına malik deyillər. Avam xalqın sadəlövhəyündən asanlıqla istifadə edən tüfeyleli Molla İbrahimxəlilin pərdəsi altında soyğunçuluğa başlayır".

#### **M.F.Axundzada və N.V.Qoqol**

Avamlar mühitində özünə sığınacaq tapan, qazanc üçün "ışıq ucu" görən Molla İbrahimxəlil kimyagər surəti çox düzülməz dərəcədə qəddar təsvir edilmişdir. "Molla İbrahimxəlil kimyagər" komediyası avamlıq və cəhalət əleyhinə yazılsa da, burada ayrı yolla varlanmaq istəyən tüfeylilərin təqidi önlən çəkilmiş, heç nəyə yaramayan, həyatda yeri bilinməyən unctionlər kimi damğalanmışdır.

Mirzə Fətəli Axundzadə dram əsərlərində böyük rus yazıçı-dramaturqu Nikolay Vasil'yeviç Qoqola (1809-1852) daha çox yaxındır. Mirzə Fətəli də Qoqol kimi dövləti çüründən, onu məh-

və doğru sürükləyen rüşvət xorluğunu, oğurluğu, satqınlığını, avamlığını öz gözləri ilə görmüşdü. Hər iki yazıçı komediyaları vasitəsilə cəmiyyətin yaramaz cəhətlərini üzə çıxartmış, tamaşaçılara birgə gülmüşdülər. XIX əsrin birinci yarısında Rusiyada təqidi realizmin əsasını qoymuş Qoqolun yaradıcılığı bir çox yazıçılar kimi Axundzadənin də diqqətini çəkmişdi. O, rus realizm ənənələrini Azərbaycanın yerli şəraitinə uyğun şəkildə ədəbiyyata tətbiq etmişdi. "Hekayati-Molla İbrahimxəlil kimyagər" komediyasının süjeti, orada qoyulan ictimai-siyasi məsələlər Qoqolun "Müfəttiş" komediyasındaki hadisələrlə yaxından səsləşir.

"Molla İbrahimxəlil kimyagər" komediyasında əsas məqsəd xalqı geridə saxlayan feodal münasibətlərinin ifşası, vətənə, millətə, xalqa məhəbbət, rəğbətdir. Bu komediya artıq çürümkədə olan ictimai quruluşa qarşı çəvrilmiş, vaxtında yazılmış satirik əsər idi...

06.04.2012

#### **II yazı**

#### **Axundzadənin ölməz komediyaları**

Mirzə Fətəli Axundzadanın 1850-1855-ci illərdə yazdığı və "Təmsilat" adı altında birləşən altı dram əsəri Yaxın və Orta Şərqi ədəbiyyatında ədəbi məktəb formalasdır. Görkəmlili ədəbiyyatşunas və pedaqoq Firdun bay Köçərli Mirzə Fətəlinin ədəbi irsindən bahs edərkən bu məqamı xüsusi qeyd edirdi: "Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücudə gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı bir qüvvə, bir təbii-füsunsaz, bistilahlı-türki "Allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikrү xayalatı ilə yoxdan var etsin. Bu "Allah vergisi", yoxdan vücudə gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kamalınca var imiş. Bu sözlərin doğru olmasına onun komediyaları möhkəm dəlil və aqil şahiddir".

### **"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-maşhur"**

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə qələmə aldığı ikinci dram əsəri "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-maşhur" komediyasıdır.

Komediyada hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hatəmxan ağanının qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-korana riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

Əsərdə XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir. Müəllif qadınlara – Şəhərbanı xanım və Şərafnişa xanımı avamlığına, hətta kişilərin də onlardan geri qalmamasına ürək ağrısı ilə acıyr. Şəhərbanı xanının Dərviş Məstəli şahın Parisi dağıdacağına inanması, Şahbazın Avropana elm dalınca getməsi ilə razılaşmaması, yoluna sədd çəkməsi, Şahbaz bayın isə "Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız-sanzıs", – deyərək azmla mübarizə aparması, Hatəmxan ağanının "Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilməklə ağıl artmaz" və ya "Sən Parija getmədən də müsyö Jordanın səhbətlərinə qulaq asmaqla oranın əhlinin adət və xəvvasından mütəlle ola bilərsən" sözlərində Axundzadənin nə qədər yüksək sənətkarlıqla avamlığı, geriliyi pişlamasını, dövrünün eybəcərliklərini bacarıqla qabartması aydın sezmək olur.

"Hekayəti-müsyö Jordan həkimi-nəbatati və dərviş Məstəli şah cadukuni-maşhur" əsərində faktları nəzərdən keçirək: "Allahı sevarsən, öz yanından zad quraltma", "Parisda onun nə iti azibdir?"; "Vallah, ona bir töv tutaram ki, galdiyi yolu da azar, özü də Parisi unudar"; "...analı-qızlı iki pulluq ağıınız yoxdur", "Papağı çevirərsən, il gələr keçər", "Tamam Parisin qızları qurban olsun sənin bir tükünəl" ... Bu cümlə və ya ifadələr drama-

turji məqamları aydın təsəvvür etməyə, obrazın psixologiyasını duymağa bədii əsas verir.

Komediya ilk dəfə Tiflisdə "Kafkaz" qəzetində rus dilində hissə-hissə çap olunur, ilk dəfə Peterburqdə rus dilində oynanılır, sonralar isə milli teatrımızın səhnəsinin ən uzunmürlü və sevilən əsərlərindən birinə çevrilir.

Xatırladaq ki, 1976-ci ildə Kamil Rüstəmbayov və Şamil Məmədbayov Mirzə Fətəli Axundzadənin bu klassik komediyasının motivləri əsasında "Dərviş Parisi partladır" bədii filmini çəkiblər. Film milli kinomuzun ən gözəl nümunələrindən biridir.

### **"Sərgüzaştı-vaziri-xani-Lənkəran"**

Mirzə Fətəli Axundzadə 1850-ci ildə "Sərgüzaştı-vaziri-xani-Lənkəran" komediyasını yazar. Bu komediyada xanlıq idarə əsaslı komik dillə ifşa olunur.

Bu komediyada dramaturq lətifələrdən bacarıqla istifadə edir, xanın şikayatlara baxarkən çıxardığı hökmər Molla Nəsreddin lətifələri qədər mənə daşıyır. Ədib bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalq gülüşü ilə öldürür.

...1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nacaf bay Vəzirov və Əsgər ağa Goranının (Adıgozalov) təşəbbüsü ilə M.F.Axundzadənin "Sərgüzaştı-vaziri-xani-Lənkəran" əsəri əsasında "Lənkəran xanının vaziri" tamaşası Bakı Realni Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanılır və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulur. 139 ildir ki, Axundzadənin komediyaları sahnəmizin şah əsərləridir və illar keçdikcə da belə olacaq.

### **"Hekayəti-xırs quldurbasan"**

M.F.Axundzadənin 1851-ci ildə qələmə aldığı bu komediyanın mövzusu kand hayatından götürülüb. Əsərin fabulası Bayramla Pərzadin sevgi macərası üzərində qurulub. Bayram kasib bir gənc, Pərzad isə dövlətli qızıdır. Onlar bir-birini sevirlər, Ancaq Pərzadin əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadin atasının) var-dövləti başqasına qismət olmasın deyə,

onun qızını öz oğlu Tarverdiyə nişanlayır və toy etməyə hazırlaşır. Çatın vəziyyətə düşən Bayram sevgilisini Məşadi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrədib qudluruğa göndərir. Tarverdi qudluruqda tutulur. Ancaq Bayram Tanverdinin tutulmasına razi olmur, düzəldiyi hıyları etiraf edir.

"Hekayəti-xırs qudlurbasan" komediyasının da uğurlu səhna hayatı olmuş, zaman-zaman müxtəlif teatrların repertuarında yer almışdır.

### ***"Sərgüzaştı Mərdi-Xəsis" ("Hacı Qara")***

1852-ci ildə Axundzada "Sərgüzaştı Mərdi-Xəsis" komediyasını yazır. Komediyada xəsislik, tüfeyli yaşam tarzi təqnid edilir. Əsər belə başlayır:

#### ***Əvvəlinci maclis***

Əvvəlinci maclis vəqə olur Heydar bayın obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə, Səfər bəy qıvrıq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydar bəy qabağında habelə yaraqlı-əsbablı qıvrıq geyinmiş malal ilə danişir.

Heydar bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmənədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaqlaşığın içində oturasan. Dövlət daxi haradan olsun, pul haradan olsun! Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmak olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmak olur! Nə qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var!

Axundzadə bütün əsərlərin mövzusunu real həyatdan götürmüdü. O, "Hacı Qara"nın mövzusunu Avropa ədəbiyyatından götürsə də, əsərdə əsas mənfi obraz kimi səciyyələndirilən Hacı Qara real şəxsiyyət olub. Ağcabədi bazارında parça ticarəti edərmiş.

"Sərgüzaştı-mərdi-xəsis" komediyası xalq deyimləri ilə zəngin, zamansız bir komediyadır.

### ***"Mürəfiə vəkillərinin hekayəti" və ya altıncı komediya***

Mirzə Fətəli Axundzadanın altıncı komediyası 1855-ci ildə yazdığı "Mürəfiə vəkillərinin hekayəti"dir. Bu pyes üç pərdədən

ibarət olsa da, Axundzadanın yazdığı an kiçik hacmli pyesdir. Bu əsər komediya janrında olsa da, içində Səkinənin dramı var.

M.F.Axundzadanın realizmindən insan psixologiyası, mənəviyyatı, onun inikası əsas cəhatlərdən biridir. Mütafakkirin yaradıcılığı haqqında həla öz sağlığında xarici ölkələrdə dəyərli yazılar çap olunmuş, onun komediyaları rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə olunaraq, ona dünya şöhrəti qazandırmışdı. O dövrə Azərbaycan yazıçılarından Rusiyada və Qərbi Avropada an çox tanınan, məşhur olan, sevilən məhəz Mirzə Fətəli Axundzadə olmuşdur.

Əsərləri müxtəlif ölkələrdə, müxtalif dillərdə çap olunsa da, ədibin Azərbaycan dilində komediyaları ilk dəfə 1859-cu ildə Tiflisdə çap olunmuşdur.

"Kavkaz" qəzetinin 19 avqust 1853-cü il tarixli nömrəsində (N 61) yazılır: "Canlı şəxsləri qələmə almaqla, onların məişətini düzgün təsvir etməklə o, (M.F.Axundzadə - red.), elm və etnoqrafiya üçün böyük iş görmüşdür. Bundan əlavə o, azərbaycanlıların adət-ənənələri haqqında quru traktat deyil, canlı insanları təsvir edən dramatik parçalar təqdim etməklə sədə oxuculara da böyük yardım göstərmişdir. Vaxt gələcək ki, bu gün dönüb keçmiş olacaq və bugünkü mollaların, bayların, mirzalərin nəvələri Avropa təhsili alacaqlar. Biz əminik ki, bu zaman hər hansı alim XIX əsr Zaqqafqaziya müsəlmanlarının ictimai və şəxsi hayatı haqqında tədqiqat işi apararkən... Axundovun komediyalarına əsaslanacaqdır. Biz buna tam əminik. Çünkü Axundzadanın komediyalarından biz onun öz xalqının adət-ənənələrlə gözəl tanış olduğunu görürük".

11.04.2012

### III yazı

#### Axundzadənin nəşri

Yazıcı, filosof, ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzada zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında azad düşüncənin ifadəçisinə çevrildi. Ətrafindəki zülməti, cəhaləti, nadanlığı yararaq xalqa işığın, azadlığın, maarifin yoluunu göstərdi...

#### Nəsrümüzdə yeni ciğir – "Aldanmış kəvəkib"

Mirzə Fətəli Axundzada 1857-ci ildə özünün ilk nəşr əsəri olan "Aldanmış kəvəkib" ("Hekayəti-Yusif şah") povestini yazar. Yazıcı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrinin əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam ağıl idarə edir" konsepsiyasından çıxış edən müallif İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kaskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızığın təbliğ edir. Odur ki "Aldanmış kəvəkib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzada bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşinalığı, haqsızlığı da ifşa edir.

Yazıcı tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə yüksək adəbi-bədii səviyyəyə qaldırır. Müallifin etiraf etdiyi kimi, o, hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. M.F.Axundzada yazar: "Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu genişləndirmişəm. O zamanın vezirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, galəcək nəsillər üçün ibrat olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar".

Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyatını ona görə tənqid edir ki, o öz iradəsini, axmaq bir münəccimin insafına tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddərətini həll edir. Şah öz hakimiyyatını möhkəmlətmək üçün azad fikirli in-

sanları amansızcasına təqib edir. Onun vezirləri Sərdar Zaman xan, Müstövfi Mirzə-Yahyə, Mirzə Möhsün və Axund Səməd xalqı ziyan vuran hərəkətləri ilə faxr edirlər. Yaziçi bütün bu mənfi tiplərə qarşı özünün rəğbat bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır.

Axundzadənin yaratdığı şah obrazı uzaqqorən, xalqın xeyrinə çalışan insan, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O özünün qisamüddətli hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan qaldırır, özü da xeyli tədbirlər həyata keçirir.

Mirzə Fətəli bu əsəri ilə dünya mütləqiyətinin əleyhina çıxmışdır.

#### Badii-falsəfi abidə – "Kəmalüddövlə məktubları"

Mirzə Fətəli Axundzada 1865-ci ildə "Kəmalüddövlə məktubları"nı yazar. Bu əsərində yazıcı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsad qoyur. Odur ki "Kəmalüddövlə məktubları" başarıyyata xidmət etmək, Şərq xalqlarını dini xurafatdan, zalimlərin əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevirilir.

Yazıcıının şəxsi arxivində saxlanan bir sıra məktublar bu ölməz bədii-falsəfi əsərin yazılıması, rus və fars dillerinə tərcümə edilməsi, İngiltərə, Fransa, İran, Türkiye və Hindistanda yayılması səbəbələrini aydınlaşdırmağa kömək edir.

Malum olduğu kimi, yazıcı bu bədii-falsəfi traktatında Kəmalüddövlə ilə Cəmalüddövlənin məktublaşma yolu ilə aparıldığı mübahisədə təbliğ etmək istədiyi fikirlərin həqiqət olmasına sübut etməyə çalışır.

M.F.Axundzada 1869-cu il 4 fevral tarixli (Londona, İran safiri Hacı Şeyx Möhsün xana) məktubunda əsərin yazılışında qarşıya qoymuş olduğu məqsədi şərh edir. O, "ömrümün son dövründə kədarlı qəlb"ə munis olan dostuna bildirir ki, "Kəmalüddövlə"nin müallifi də Avropa filosoflarının aqidəsindən olan bir adamdır. Yəni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisine nail olsunlar...

Müəllif istayır ki, onun da xalqının qəlbində qeyrət, namus, adalat, bərabərlik, xalqı və vətəni sevmək hissələrinin toxumu əkilsin. O, xalqın içarısında olan nifaq və ədavətin birlik və səmimiyyətə çevriləşməsini, zəlillik, yoxsulluq və dilənciliyin aradan qaldırılmasını arzu edir. Xalqın sərvət və qüdrət sahibi olmasına istayır. O bilir ki, dini fanatizm aradan qalxmayıncı, onun bu arzuları yerinə yetməyəcəkdir. Çünkü dini fanatizm insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur.

Professor Teymur Əhmədov "Böyük ideallar mücahidi" məqaləsində yazır: "Kəmalüddövlə məktubları"nda M.F.Axundzadə istibdada, cəhalata və fanatizmə qarşı çıxır, insanparvarlıq, həmrəylilik, xalqlar arasında dostluq və əməkdaşlıq ideyasını təbliğ edir. Bu, hakim feodal dünyasına qarşı çevrilmiş bir əsərdir. M.F.Axundzadənin təbirinçə desək, həla "hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdır". Elə ona görə də öz məktublarında M.F.Axundzadə özünü əsərin müəllifi deyil, naşiri və ya sahibi kimi qələma verir, əsərin nəşr edilməsi xətrinə maddi imtiyaz hüququna göz yumduğunu dənə-dənə bildirirdi. O, ədəbi-tənqid, ictimai-siyasi və falsəfi görüşlərini bəzən yaxın dost və tanışlarına göndərdiyi məktublarında ətraflı şərh edirdi. Yaziçinin İranın "Millət" qəzetinə 1870-ci il (daqiq gün yoxdur) tarixli məktubu, Mirzə Ağanın pyesləri haqqında 1871-ci il 28 iyun tarixli məktubu, Mirzə Yusif xana "Yek kəlmə" haqqında 1875-ci il 8 noyabr tarixli məktubu və s. bu baxımdan diqqəti cəlb edir.

#### **"Pak Allahdan birçə arzum vardır"**

Fransa dövlətinin baş konsulu müsyö Nikolaiya göndərdiyi 1872-ci il 6 dekabr tarixli məktubunda M.F.Axundzadə yazır: "Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərqi ölkələrinin heç bir yerində çap etdirmək işindən azad deyiləm. Avropada çap etdirmək üçün də özüm lazımı imkan və vəsaitə malik deyiləm. Siza bildirirəm ki, bu əsər Avropa müəlliflərinin əsərləri üslubunda yazılmışdır, onu ancaq Avropada çap etdirmək mümkündür. Şərqi İsləm ölkələrində bu əsəri yaymayı işə ancaq

Avropa alimləri və mütəfəkkirlərinin əli ilə icra etmək mümkündür. Mən kitabın həm orijinalında, həm də tərcümədə satılmasından aldə ediləcək qazancı tamamilə və ham də könül-lülük və razılıq hissi ilə sızə bağışlayıram".

Buna baxmayaraq, M.F.Axundzadənin Peterburq, Paris, London, Tehran, Təbriz, Bombey və İstanbul şəhərlərində yaşayış dostlarına göndərdiyi məktublar nəticəsiz qaldı. Yerli naşirlər müstəbid hakimlərin və fanatik din xadimlərinin qorxusundan əsəri çap etmək istəmədilər.

M.F.Axundzadə özü də "bir para müləhizələrə görə" əsərin müəllifi olduğunu gizli saxlayırdı. Bununla belə, "Kəmalüddövlə məktubları"nı nəşr edib yaymaq, insanlıq aləminə bir xidmət göstərmək üçün bütün imkanlardan istifadə edirdi. Yaziçi öz məktubunda bildirirdi ki, bu əsərdə toxunulmamış "elə bir böyük siyasi və ya dini məsələ yoxdur". Əsəri Peterburqda çap etmək ıxtiyarını Y.A.İsakova həvalə etməklə yanaşı, M.F.Axundzadə arzu edirdi ki, o, əsərin fransız, alman və ingilis dillərinə tərcüməsinin qayğısına qalsın.

Zamanın tələbi başqa idi. Xalqı qəflət və cəhalət yuxusundan ayıltmaq üçün "tənqid, istehza və məsxərə" zəruri idi. Artıq moixa, nəsihat və ata məhəbbəti tərzində yazılın əsərin vaxtı çoxdan keçmişdi. Bunların "insan vaxtını zay etmək və insana kəsalat gatırmakdən savayı faydası" yox idi.

Ədib 1871-ci ilda Tehrana, "Təmsilat"ı fars dilinə tərcümə edən Mirzə Məhəmmədcəfərə göndərdiyi məktubunda bildirirdi ki, "Əgər nəsihat və moizənin insanlara təsiri olsaydı, mərhum Şeyx Sədinin "Gülüstan" və "Bustan" əsərləri əvvəldən axıra qədər nəsihatdır. Bəs nə üçün İran camaati 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihat və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-güna artır ki, əskilməyir".

M.F.Axundzadə cəhalət zülmətini dağıdıb insanlıq aləmini nura qərq edə biləcək əsərlərinin hələ öz sağlığında çap edilib yayılacağına inanırdı. O, Belçikada, Brüssel şəhərində təhsil alan oğlu Rəsidi göndərdiyi məktublarının birində yazır ki, "Ka-

malüddövlə"nin nəşr edilacayına və ümumdünya şöhrəti qazanacağına ümidi bəsləyir. Sonra narahatlıqla yazırırdı: "Bilmirəm, mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yoxsa o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq qalbimdə qalacaq və bu iki ümidimi həyata keçirmək məndən sonra sənin öhdənə düşəcəkdir".

Yazıcı dostu Manukçı Sahibə göndərdiyi 1876-cı il 18 may tarixli məktubunda "qocalsa da, saçı-saqqları ağarsa da, qüvvətli olduğunu" bildirir: "Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görərək ona özüm toy edəydim. Ondan sonra "Kəmalüddövlə"ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil üçün yadigar qoyaraq, bu fani və puç dünyani tərk edərdim. Qoy gələcək nəsil "Kəmalüddövlə"nin mazmununa əməl etsin və məhvi yolunda illər uzunu çalışdığını köhnə İslam əlifbasını da dəyişdirsin!"

Vaxtilə Aleksandr Radişevin "Peterburqdan Moskvaya sayahat" əsəri Rusiyada necə tufan qoparmışdısa, bu əsər də yüksək ruhani dairələrdə eyni hayacan doğurur. Təsadüfi deyil ki, bu əsəri "Azərbaycan maarifçiliyinin manifesti" adlandırırlar.

20.04.2012

## Təbi dəniz kimi dalgalanan şair

"...Man vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgar ömür vəfa etsayıdlı, sümüklərimi də xalqımın yolunda qoyardım".

Mirza Ələkbər Sabir

Bura Sabir bağıdır. Ziyalıların ançox üz tutduğu, Sabirlə dərdlaşdıyi makan. Bu bağda həmişə sakitlik olur, heç kim fikirli Sabiri öz dünyasından ayırmamaq istəmir. Man də Sabirin keçib gəldiyi 150 ilik tarixə nazar salmaq üçün yolumu Sabirin ruhunun hopduğu məkanlardan biri olan bu bağdan saldım. Tarix demişkən, bu bağın da öz tarixi var. Ela bu tarixdən başlayaqq...


M.Ə.Sabir - 150



### Sabirin abidası

...Mirzə Ələkbər Sabirin adını daşıyan park şəhərin markazında, İstiqlaliyyət küçəsində yerləşir. Vaxtilə bu bağ İsmailiyya bağı kimi məşhur olub. 1922-ci ildə burada böyük satirik şairin 60 illiyi münasibətlə abidəsi ucaldılır. Abidənin müəllifi tanınmış heykəltəraş, Peterburq Rəssamlıq Akademiyasının məzunu Yakov Keylixis idil. Bu, Bakıda ucaldılan ilk heykəltəraşlıq nümunasıdır. Satirik şair ayaq üstə təsvir olunmuşdu.

İllər sonra, 1958-ci ildə bu heykal Cəlal Qaryağdının hazırladığı yeni abidə ilə əvəz olunur. Heykəlin hazırlanmasında C.Qaryağdı ilə yanaşı, arxitektorlar Q.Əlizadə, A.İsmayılovun da



böyük zahməti danılmazdır. Şair bu dəfə oturaq vəziyyətdə, əlində kitab, sakit xəyala dalmış şəkildə təsvir olunub...

\*\*\*

Biz də Sabir bağının bir küncündə oturub sakitlik axınında XIX əsrə qayıdırıq – Mirzə Ələkbər Sabirin doğulduğu 1862-ci il...

Ələkbər Zeynalabdin oğlu Tahirzada (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik baqqal dükəni olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istayirdi. Buna görə oğlu sakkız yaşına çatanda onu mollaxana-yaya qoyur.

Mollaxanada şagirdlərin ilk vəzifəsi "Quran" oxumaq olsa da, Ələkbər "Quran"ı oxuyub başa vurmadan yazı yazdığını üçün molla onun ayaqlarını falaqqaya salıb döyür. Mollaxanadakı dö-zülməz qanun-qaydalar, maraqsız keçən dərslər, evdə ata və anası tərəfindən sakkız yaşılı uşağın oruc tutmağa, namaz qılmağı məcbur edilməsi Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şeirində ifadə olunur:

*Tutdum orucu irəmazanda,  
Qaldı iki gözüm qazanda,  
Mollam da döyür yazı yazanda.*

Sabir 12 yaşına qədər mollaxanada oxusa da, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçir. Bu məktəb onun üçün faydalı olur, xüsusilə biliyinin və şairlik istedadının inkişafına kömək edir. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub məsləhətlər verir, onda yaradıcılıq havasını artırır.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlərini də oxuyub redakta edir. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırib öz dükənində köməkçi işlədir. Ancaq elma və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazılığında davam edir. Dostu Abbas Səhhətin yazdığını görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası tez-tez onu məzəmmət edərmiş. Hətta bir dəfə şeir dəftərini cırır. Atasının bu hərəkatı gənc Sabira ağır təsir etsə

da, onu mütaliədən və yaradıcılıqdan çəkindirmir. Əksinə, bu münasibətlə yazdığı bir qıtəsində o, şeir dəftərinin atası tərəfindən cirilmasına cavab olaraq şairlikdən al çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının verdiyi əzab-aziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxır, Orta Asiya, oradan da İrana gedir. Sabzivar, Nişabur, Samarqand, Buxara, Xorasan və başqa şəhərləri gazır. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cahalatı şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəq-qipərvər alımlar, yaziçilarla görüşüb tanış olur.

İlk səfərindən qayıdan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində Ələkbərin 8 qızı, bir oğlu dünyaya gəlir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirir. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırır. Buna baxmayaraq, o, yena dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, badii yaradıcılıqla машğul olur.

1902-ci ildə baş vermiş dəhşətli zəlzəla Şamaxı şəhərini təmar edir. Yanığın nəticəsində şəhərdə yüzlərə imarət yanib külə dönür, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerde qalır. Sabirin evi də dağılır. O, təkbaşına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma qaralayır. Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, manavi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmış. Arvadını və qızını savadlı görmək istəyan Sabir onlara alifba öyrədirmiş. Şairin qızı Səriyyə xanım sonralar yazırkı ki, həyatının olduqca ağır, sixintili keçməsinə baxmayaraq, atam xoş üzü, zarafatçı, səmimi idi.

Ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmır. Bu zaman dostu Abbas Səhhət ona mənəvi cəhatdən dayaq olur. Onlar boş vaxtlarında Şamaxının o zamanki ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tarrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub müzakirə edirdilər.

### **"Molla Nəsrəddin"ın ən sevimli şairi**

XX əsrin avvəllərindən başlayaraq Sabirin əsərləri mətbuat sahifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetiñə manzum təbriknaməsi çap olunur. Bir qədər sonra isə "Həyat" qəzetiñə "Beynəlmiləl" şeiri çap etdirir. 1906-ci ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılıyib onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri olur.

Bu zamandan C.Məmmədquluzada ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalim ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara qarşı haqq səslərini ucaldırlar. Bütün bunların nəticəsi olaraq Sabir özüñə çoxlu dost qazandığı kimi, düşmən də qazanır. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda, istər Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pişləyir, onun yazdığını oxuyanları kafir elan edirlər. Hatta bəzən ruhanilər Sabirin ölümüñə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kasib ağır sözlər deyirdilər.

1907-ci ilin avvəllərində Sabir sabun bişirib satmaqdən əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına galır. O, Bakıya gəlib bir müddət "Irşad" qəzetiñə redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyi hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şəbəsində müəllim yeri boşalacaqdır. Dostları şaire həmin yeri tutmaq üçün taşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirlər.

### **Sabirin "Ümid" məktəbi**

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qori seminariyasından aldığı məktubdan sonra o, seminariya-

dan ümidiñi kəsməli olur. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim kimi dərs deyir. Müallim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bayanırlar.

Həmin ilin sentyabrında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvaffaq olur. Bu məktəbdə 60-a yaxın şagird təhsil alır. Yeni əsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırlar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, "Quran" və şəriət dərsleri tədris edilirdi.

1910-cu ilin avvəllərində Sabir Bakıya İslamaya galır. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədanlarında işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Haqiqat" qəzetiñə redaksiyasında işləyir. "Günəş" qəzeti hər haftənin cüma günü "Palanduz" sərlövhəli gülüş sahifəsində Sabirin "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm şeirlərini çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"da yazmaqdə davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyatla dolanan böyük şair 1910-cu ilin axırlarında qaraciyər xəstəliyinə tutulur, Şamaxıya qayıdır. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadanın evində qalır. "Molla Nəsrəddin"in əməkdaşları şaire böyük qayğıkeşlik göstərirler. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yena şeir yazmağa davam edir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

Iyun ayında həkimlər şaire cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razi olmur. O, Şamaxıya qayıdır. Ömrünün son günlərinin birində şair yazar:

*İstəram ölməyi mən, leyk qaçar məndən aça,  
Gör na bədbəxtəm, acałdən də gərək naz çəkəm!*

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağırın bir elan dərc edir. Bu elandan sonra Rusyanın və Yaxın Şərqiñ bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"ın ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddetləndiyini və ona başqa bir əlac olmayıcağını goran şair cərrahiyyə əmaliyyatına razi olur, iyulen 8-də Bakıya gəlir. Lakin artıq hakimlər cərrahiyyənin də heç bir fayda vermayacəyini söyləyərək, ona Şamaxıya qayıtmış məsləhət görürər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazar: "...Qəzətdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan etimi xalqımın yolunda çürütdüm. Əgar ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulen 12-də, həyatının və yaradıcılığının an parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbaz qəbiristanı"nda dəfn olunur.

Sabirin xatırasına hörmət əlaməti olaraq vəfətindən bir il sonra, 1912-ci ildə arvadı Büllurnisa xanım, dostları Abbas Səhət və M.Mahmudbəyovun sayı ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur. Oxular kitabi hərarətlə qarşılıyır. İki il sonra xalqın ianasılı "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işiq üzü görür...

25.04.2012

## Şair, ölüm dalğası və azadlıq

1937-ci ilin bütün tarixləri qan rəngindədir. Üstündən 75 il keçə belə, o tarix hələ də insanları üzüdür, qorxudur, məyus edir. 1937-ci il oktyabrın 13-də Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olan,

*Na qədər ki hakimlik var, məhkumluq var, mən varam.*

*Zülma qarşı üsyankaram, əzilsəm də, susmaram! –*

Əhməd Cavad – 120

– deyən böyük istiqlal şairi, azərbaycançılıq, türkçülük ideyalarının yorulmaz təbliğatçısı, hayatı boyunca bir an olsun belə, ideallarından əl çəkməyən, həm ictimai faaliyyəti, həm də bədii yaradıcılığı ilə tarix sahifəsindən üzüağ çıxan vətən oğlu, mübarizlik, qəhrəmanlıq nümunəsi Əhməd Cavad güllələnir.

Özü demişkən:

*Soranlara bən bu yurdun*

*Anlatayım, nəsiyam:*

*Bən ceynanan bir ölkənin*

*"Haqq!" bağıran səsiyam!*

### Ədəbiyyatımızın Əhməd Cavad sahifəsi

Babaları Cənubi Azərbaycandan olan Əhməd Cavad Axundzada 1892-ci il mayın 5-da Şəmkirin Seyfali kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini molla-xanada alır. Sonra ailələri Gəncaya köçür. O, buradakı Şah Abbas masjidinin nəzdində faaliyyət göstərən ruhani seminarında təhsil alır. Seminarının müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırırlar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşunas Abdulla Sur, Şeyxüislam Pişnamazzadə kimi dövrünün tanın-



mış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Hüseyen Cavidə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırır. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alır. Bundan alava, müəllimlərinin milli-mənəvi ruhlu səhbətlərini dinləməsi, türk xalqlarının düşdürüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən səhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, onun bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayır.

Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənir. 1912-ci ildə təhsilini bitirərak müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayır. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır. "Qoşma" adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-ci ildə çapdan çıxır.

### **Çırpinirdin, Qara dəniz**

Bunlar işığa can atan, fəqət taleyi qaranlıqdan keçən Əhməd Cavadın hayatının başlanğıcıdır. O, yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu idi. Odur ki əsrin əvvəllərində Türkiyənin düşdürüyü ağır vəziyyət onu ciddi narahat edir. Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissasi" sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedisində Türkiyənin şərq cəbhəsindəki döyuşləri Səriqəmiş uğursuzluğu ilə natiqəlanır. Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır. Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-galır, yardım işlərində yorulmadan çalışır. Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Na gördümsə" şeirində dila gətirir:

*Ərməğanım yaşlı nağma,  
Bir quş oldum, çıxdım yola.  
Getdim, gördüm dost elində  
Na bir səs var, nə bir layla.*

Əhməd Cavad bu tarixi şeiri 1915-ci il martın 22-də yazar. Çünkü 1914-cü ildə Osmanlı dövlətinin mühəribədə iştirak etməsindən həyacanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazmış və böyük ümidiylə yaşamışdı. "Qara dəniz" şeirinin son bəndi belə bitir:

*Dost elindən əsan yellər  
Mənə şeir... salam söylər.  
Olsun bizim bütün əllər  
Qurban Türkün bayrağına.*

Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffaqiyət qazanır. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gəlir. Azərbaycan və türk birləşkləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə Bakının Yasamal dağındaki səngərlərdə düşmənlə vuruşur. Bu döyüş meydandasında Əhməd Cavadın yazdığı "Bismillah" şeiri milli həyacana malik olan dəyərli lirik əsərlərindən biridir:

*Atıldı dağlardan zəfər topları,  
Yüründü irəli əsgər, Bismillah.  
O Xan sarayında çiçəkli bir qız,  
Bəkliyər bizləri zəfər, Bismillah.*

### **Azadlıq və mübarizə himni**

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tərihimizin an parlaq sahifəsi kimi sevincə qarşılıyan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini – "Azərbaycan marşı" ni yazar. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçranglı, ay-ulduzu bayraqımıza böyük sevgisinin bədii ifadəsidir:

*Türkistan əlləri öpüb alını  
Söyləyir dərdini sana, bayraqım!*

*Üç rəngin aksını Quzğun dənizdən  
Ərmağan yollasın səna, bayraqımlı..*

Əhməd Cavadın yuxarıda adını çəkdiyimiz "Çırpinirdi, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himniinin aks-sadasıdır.

Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə yazdı: "O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordu-dan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi".

1919-cu ildə Əhməd Cavadın "Dalğa" adlı şeir kitabı nəşr olunur.

1920-ci ildə cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik edir.

Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olur. "Maarif və mədəniyyət" jurnalında İsləyə-İsləyə Ali Pedaqoji İnstитutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olmuşdur. Bir müddət Azərbaycan Politeknik İstitutunda, Kənd Təsərrüfatı İstitutunda (Gənclə) dərs demiş, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olmuşdur.

Əhməd Cavadın məşhur "İstiqlal uğrunda şeirlər" kitabı 1928-ci ildə İstanbulda işq üzü görür və bununla da həmin dövrda mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başlayır. Mətbuat sahifələrində Əhməd Cavadə çirkab atanlar özləri də yaxşı bilirdilər ki, o, mənəviyyat və təmizliyi ilə çoxlarından yuxarıda dayanır. Şairin əsərlərini "aks-inqilabi yazılar" adlandıraq onu hər tərəfdən tənqid və təhqir atəşinə tuturdular.

### **Sən ağlama, mən ağlaram**

1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad "Azərnəşr"da fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmir. Xüsusilə də Yaziçılar İttifaqının plenumla-

rında şairi kəskin tənqid edirlər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, aleyhdarlarının adı ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərir. Hücumlar isə öz nəticəsini verir.

1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat sahifələrində Əhməd Cavadə qarşı mənhus iftira kampaniyası getdikcə genişlənir. "Kommunist" qəzetinin 12 mart 1937-ci il nömrəsində Seyfulla Şamilovun yazıçıları tənqid edən "Ədəbiyyatda bolşevizm idəyalılığı uğrunda" adlı məqaləsində: "Burada hər kasdan avval Əhməd Cavad haqqında danışmalıyıq. Əhməd Cavad Azərbaycan xalqının ən qatı düşməni olan "Müsavat" hökumətinin sevimli və dərvişlik edən şairi olmuşdur.

Bu adam, ümumiyyatla, bir yazıçı olaraq xalqımız tərafından lazımlıca oxunmadığına, sevilmediyinə, daha doğrusu, tanınmadığına baxmayaraq, xalq düşmənlarının agitasiyası işində az vazifa daşılmamışdır. Əhməd Cavad özünün belə bir manhus keçmiş ilə revolusiyadan (inqilabdən – red) sonra yənə də ədəbiyyatımızda iştirak etməkdən məhrum edilməmişdir.

Həmin məqalədən üç ay sonra, 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yaziçılar İttifaqının üzvlüyündən çıxırlar. Beş gün sonra isə həbs edirlər. Həmin dövrə qəzetlərdə çıxan materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli", "Sıralarımızı təmizləyin", "Amansız olmalı", "Səhvərimiz haqqında". Bu yazıların müəllifləri sovet hökumətindən kifayət qədər bəhralanən yazıçı və tənqidçilər idı.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana "xalq düşməni" damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qasını, bazak əşyalarını da müsadirə edirlər.

Bu da taleyin bir ironiyası: vaxtilə Əhməd Cavadla bir kənddə müəllim İsləyən Mircafer Bağırov sonralar Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olur. Əhməd Cavadın repressiyaya məruz qalmışında onun xüsusi rolü olduğu güman edilir.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, man ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Palang dərisi geymiş pahlavan" əsərləri işiq üzü görür.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin sahnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

06.06.2012

## Ədəbiyyatımızın böyük dayağı

### Gələcək günün yazıçısı

Hayat Mirza İbrahimovu erkan yaşlarından sinağa çəkdi. Körpə yaşlarından hər iki valideynini itirib amansız həyatla üz-üzə qaldı. Göydə Allaha, yerda ürayının sasınə qu-laq asib arzuların daşınca getdi. Bu yol açıldıdan, susuzluqdan, 37-ci ilin ölüm saçan anlarından, ikinci dünya müharibəsinin odundan-əlovundan, 50-ci illərin "millətçi" damgasından ötüb keçdi. Nə yaxşı ki, Allahın yazdığını banda poza bilmir. Mirza İbrahimov öz taleyini yaşadı. Zəngin adəbi yaradıcılığı, böyük elmi irsi ilə yanaşı, ictimai xadim kimi zamanasının qəhrəmanına çevrildi. Qəhrəmanlar isə unudulmur...

Xalq yazıçısı, dramaturq, publisist, akademik, ictimai xadim Mirza İbrahimovun 100 illik yubileyi arafasında yazıçının qızları – Xalq artisti, professor Sevda İbrahimova və "Literaturni Azerbayjan" jurnalının baş redaktoru Solmaz İbrahimova ilə görüşdü. Onlar ataları ilə bağlı xatirələrini bizimlə bölüşdülər.

### Sevda İbrahimova:

– Hər insanın ata-anası ona əzizdir. Zaman keçdikcə bunu daha dərindən başa düşürük. Övlad üçün ata-ana bir məfhumdur, onları ayrı təsəvvür edə bilmarık. Atam həyatın çatın sinaqlarından, əzablı yollarından şərafla keçmiş, sənət və elm fədaisi kimi xalqına xidmət etmişdir. Ona görə də atamın özünə, öz sənətinə dərin mahəbbəti və tələbkarlığı mənim üçün avazsızdır.

Düşünürəm ki, atamın xoşbəxtliklərindən biri də anam kimi gözəl və qayğıkeş bir həyat yoldaşının olmasında idi. Anam Sara xanım məşhur tarzən Qurban Pirimovun qızı idi. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, ilk azərbay-



Mirza İbrahimov - 100

canlı pianoçu qadınlardan biri olmuşdur. Gözəl müsiqiçi olsa da, ailə qurandan sonra hayatını biza və atama həsr etdi. Anam olduqca fədakar qadın idi. Atamla anamın münasibəti isə xüsusil qeyd olunmalıdır. Atamla anam mənim üçün ayrılmazdır. Bu iki insan bir-birini tamamlayırdı. Belə ailələr tək-tək olur.

Sevda xanımın "Atama çatmayan məktub"undan satırlar: "Bizim evdə həmişə Azərbaycan xalq mahnları, Üzeyir bayın, Baixin, Beethovenin, Şopenin müsiqiləri səslənər, Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanışlıq, gözəl incəsənət əsərləri, teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər olardı..."

#### **"Atam olduqca sada insan idi"**

— Allah atama yaxşı dostlar nəsib etmişdi. Onlar dar gündə də, xoş gündə də atama qardaş, bacı olublar. Aralarında yaş fərqliğinin olmasına baxmayaraq. Üzeyir Hacıbəyli ilə atam bir-birlərinə böyük hörmət və məhabbat bəsləyiblər. Samad Vurğun, Abdulla Şaiq, Rəsul Rza, Sabit Rahman, Nigar Rəfibəyli və neçə-neçə böyük sənatkarlar o zamanın ədəbi-badii mühitində bir-birinə dayaq olublar. Onların hamısı bizim evin əzizləri idilər.

O zamanlar bir çox görkəmlı insanların – bəstəkar, şair və yazıçıların yaşadığı bir ünvan vardı: Xaqani, 19.

1938-ci ildə "Həyat" pyesinin premyerası olur. O zamana qədər Mirzə İbrahimov kirayədə yaşayır. Həmin premyerdən sonra Mirzə İbrahimova ev verirlər. Yazıçı ömrünün axırına qədər bu ünvandakı mənzildə yaşayır. Ali Sovetin Rəyasət Heyətinin sadri olarkən ona daha geniş mənzil təklif olunsa da, o həmin mənzildən imtina edir.

— Atam olduqca sada insan idi. Vəzifədə olanda da, vəzifədən gedəndə də heç dəyişmədi. Çünkü atam yüksək amallarla, yüksək ideyalarla yaşayır. Vətənini, torpağını, xalqını, sadə, samimi, ürəkli, dürüst insanları sevərdi. Bizi zəhmətə, əməyə öyrədirdi.

Mirzə İbrahimovun qızı Sevdaya yazdığı məktubdan satırlar: "Sevda bala! Yazmaq barədə hər gün düşün, hər gün işləməyə çalış, az da olsa, bir saat, iki saat da olsa, işlə, onda əsər

yaranır. Mən sənin üçün bunun çatınlığını başa düşürəm, ancaq yazmayanda darixacağımı, ruhən əzginlik hiss edəcəyini də biliram. Buna görə də çalış müəyyən saatlarda işlə. Ancaq darixma, əsar yavaş-yavaş yaranır. Mən romanı düşünəndə, stolun dalında günlər və saatlarla oturub heç bir şey yaza bilməmişəm – yazıb-pozmuşam. Demə, elə o əzablı dəqiqlərdə əsar yaranırmış" 16 fevral 1969-cu il.

Mirzə İbrahimov başqa bir məktubda yazar: "Sevda, operanın birinci pardəsini qurtarmağın, onun üzərində ciddi İsləməyin məni lap sevindirdi. Ancaq iş, xüsusən yaradıcılıq işi hər cür darixmağa və qəm-qüssəyə qarşı ən yaxşı dərmandır. Yadında saxla, mənim həyatımda elə ağır və faciəli dönüşlər olub ki, əgər yazıb-oxumasaydım, özümü öldürməli olardım. Səadət ancaq əməkdədir, qızım!"

28 aprel 1970-ci il.

— Mən sizə bir fakt söyləyim. Atamın dəfn mərasimində bir qadın ağlayaraq rusça dedi ki, "naş papa umer". Soruşdum ki, siz onu tanıyırsınız? Dedi ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə o, Ali Sovetin sadri olanda hər ay biza pul, ərzaq malları göndərərdi. Biz onu "ata" deyə çağırardıq. Doğrudan da, atam Ali Sovetdə aldığı maaşı uşaq evinə göndərəmiş, deyərmiş ki, kitabların nəşrindən aldığı qonorar basımızdır.

İllər sonra o da məlum oldu ki, atam 37-ci ildə neçə-neçə ziyanlıları – şairləri, yazıçıları ölümün pəncəsindən – xalq düşməni kimi damğalanmaqdən xilas edib. Bu o dövrə böyük qəhrəmanlıq idi.

Bizim evdə həmişə sadalıq və səmimiyyət olub. Babamız da elə idi, atamız da, anamız da.

Sevda xanımın "Atama çatmayan məktub"undan: "Atam xalqımızın 90-ci illərdə başına gələn müsibətləri, Qarabağ faciəsini çox böyük hayacanla, ağrı ilə duyur, narahatçılıq keçirirdi. Ver-tolyot qazası onun sahətinə yeni bir zərbə endirdi. Ömrünün son illərində ürəyinin bütün nazik telləri tarıma çəkilmişdi. Xal-

qına, torpağına olan məhəbbət hissi onda bütün hislərdən öndə idi. Ancaq ən ağır vəziyyətdə belə Azərbaycan xalqının işiqli, gözəl gələcəyinə inanırdı".

- Atam hərtərəfli, fenomen, işqli bir şəxsiyyət olub. Zaman keçdikcə mən ata-ana məhəbbətini, işığını daha da dərindən duyuram. Bu işiq bizim üçün müqəddəsdir...

#### **Hasrat**

Mirzə İbrahimovun qızı Solmaz İbrahimovanın xatirələrindən:

- Hər övlad valideynləri barədə xoş sözlər deyə bilər. Mənə elə gəlir ki, o cür ata, o cür baba olmayıb. Atam mənim üçün nümunədir. Atamın ağır, xoşbəxt günləri də olub, ancaq heç vaxt özünü itirməyib. Yolunu özü seçib və öz yolu ilə gedib.

Ailəmizdə həmişə sadalıq olub. Yəqin ki, bu atamdan gələn xüsusiyyətdir. Atam bütün insanlara qarşı çox sadə idi. Yadimdadır, biz həmişə küçə ilə gedəndə çox adamlar atama yaxınlaşdırı. Atam o insanları tanımasa da, onlarla doğma insan kimi davranardı. Yəqin ki, bu hiss insanın içindən galır.

Atam heç vaxt evdə iş barəsində səhbat etməzdi. O, eva gələndən sonra vaxtını ailəsinə, uşaqlarına ayırdı. Yeni kitabları çap olunanda ilk sevincini bizimlə, yaxın dostları ilə böülüşərdi. O, ədəbiyyatla yanaşı, musiqini, teatri da çox sevərdi. Ömrünün son illərində atam çox arzulayırdı ki, "Yaxşı adam", ya da "Kəndçi qızı" pyesləri yenidən Milli Akademik Dram Teatrında tamaşaşa qoyulsun.

Mirzə İbrahimovla həyat yoldaşı Sara xanım arasında böyük məhəbbət olub. O vaxtlar Mirzə İbrahimov artıq yazıçı kimi tanınırdı, "Həyat" pyesi tamaşaşa qoyulmuşdu. Sara xanım da incəsənətə bağlı insan idı. Onlar ilk dəfə Filarmoniyada görüşürənlər. 1937-ci ildə Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibaylı taxır. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Rəsul Rzanın xeyir-duası ilə 1938-ci il dekabrın 4-də Mirzə İbrahimovla Sara xanım ailə qurur. Onlar uzun illər bir yerdə xoşbəxt yaşayırlar.

- Anam rəhmətə gedənə qədər atamın qocalığı heç hiss olunmurdu. Anam rəhmətə gedəndən sonra atamın beli büküldü. Anamın dünyadan getməyi ona çox pis təsir eləmişdi. Mən atamı, anamı ən xoş xatirələrlə yad edirəm. Onların xatirələri mənim üçün ən qiymətli təsəllidir.

İllər arxada qalmışdı. Mirzə İbrahimov ləyaqatlı ömür yaşamışdı. Bir insan, yazıçı, ictimai xadim kimi xoşbəxt ailə, ağıllı övladlar, qiymətli dostlar və anəsasi xalqın sevgisini, məhəbbətini qazanmışdı. Bütün bunlarla yanaşı, Mirzə İbrahimovun qəlbində Təbriz həsrəti vardi. Bu həsrət ömrünün son anına can onu tərk etmədi.

Mirzə İbrahimovun işqli xatirələri tak övladlarının yox, xalqımızın yaddaşında zaman-zaman yaşayacaq, o hər zaman yad olunacaq, anılacaq.

21.10.2011

## Səhnəmizə gülüş və təbəssüm gətirən Sabit Rəhman



Sabit Rəhman 100

*Onun tamaşaları sahnəmizə yeni nafas, yeni mövzu və sağlam gülüş gətirdi. Onun komediyalarının dadi, duzu, istiotu qədərində, ölçüsündə oldu. O, hər zaman sevildi...*

*70 ilə yaxındır ki, sahnəmizdə "Toy" çalınır, "Xoşbaxtlar" "Aydınlıq" çıxır, "Nişanlı qız"ların "Hicran"ına son qoyulur, Allah bilir, balka, neçənci dəfadır ki, "Əliqulu evlənir". Bütün bunlar "Yalan" deyil. Həqiqat budur ki, Sabit Rəhman olmasayı,*

*bu ədəbi incilərin heç biri olmayıacaqdı. Bütün bunlarsız Azərbaycan sahnəsinin nə qədər kasad olacağını təsəvvür etmək isə o qədər də çatın deyil.*

*Bu il Sabit Rəhmanın anadan olmasının 100 illiyi qeyd olunur. Bu il ərzində görkəmlü yazıçı-dramaturqu nə qədər xatırlayıb yad etsək, yəna də azdır...*

### **Sovet əxlaqına divan tutan "Toy"**

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il mart ayının 26-da Şəkidə dünyaya gəlib. 1926-ci ildə "Molla Nəsrəddin" jurnalında "Şeyx Samit" imzası ilə darc olunan fel-yetoru ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. İllər keçəcək, 50-dən çox hekaya, "Vəfəsiz", "Son faciə", "Arzular" povestlərini, "Nina", "Böyük günlər" romanlarını, "Hicran", "Ulduz" musiqili komediyalarını yazacaq Sabit Rəhman daha çox sahnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.

Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə "Toy" komediyasını yazar. "Toy" toy kimi qarşılansa da, Sabit Rəhma-

nın yazdığı "Toy"un əsl mahiyyatını bilmək üçün böyük bir imperianın süqutunu gözləmək lazım gəlirdi. Marhum adəbiyyatşunas-tənqidçi Yaşar Qarayev yazırı: "Mən həmişə heyrat edərdim ki, bu qədər şaqraq, şən və şux bir "Toy" "37"-dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı, bu "Toy" – matəmdə bayram, vəba vaxtı işrat" idi?

Axi düz yarım asr biz "Toy"u məhz belə təsvir və təhlil etmişik! Yox, teatr Cavidin və Müşfiqin yasını "Toy"la qeyd edə bilməzdil. Əslində, bu toy ölan mənəvi-əxlaqi sərvətlər üçün Sabitin və sahnənin qoşa ittihamı, mövcud əxlaqa və zəmanəyə onların birlikdə tutduğu manalı, eyhamlı divan və toy idi.

Sabit Rəhman dirnəqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə da, əslində, bu gülüşün arxasında bir insan taleyi dayanırdı. Necə ki, özü "Toy" komediyasını yazandan sonra demişdi: "Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək manə üstün gəldi".

### **Aktyorlar üçün yaradıcılıq çeşması**

Bu mənada Sabit Rəhman zamanında sözünü deməyi bacardı və böyük sənətkarlar cərgasında yer aldı. O takca nasır, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsərati ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qəlamından çıxan "Arşın mal alan", "O olmasın bu olsun", "Koroğlu", "Əhməd haradadır" filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayıla bilər. Bunu vaxtı ilə "Arşın mal alan" filminin kinossenarısını oxuyan Üzeyir bay Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: "Başqası mənim gülüşlərimi hoqqabazlıqla çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermişan".

Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbaxt sayarı. Xalq şairi Rəsul Rza onun barəsində yazırı: "Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyarlər, can bir qalbdə dostuq. İndiya kimi bizim dostlu-

ğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var".

Sabit Rəhman teatra çox bağlı insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılırdı. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sıdqi Ruhulla, İsmayıllı Osmanlı, Möhsün Sənani, Ağasadiq Gəraybaylı, Hökumə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirinə desək, Sabit Rəhman və Azərbaycan teatrı – bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.

İllər arxada qalmışdı. Sabit Rəhman yaradıcılığını bəsbütün komediya janrına hasr etmişdi. Kifayət qədər tanınır və sevilirdi.

1970-ci ilin 23 sentyabrında teatrda "Küləklər" komediyasının məşqləri gedir, özü 60 illik yubileyinə hazırlaşırdı. Ancaq "Toy"dan başlanan yolda "Küləklər" əsdi. O, "Vafasız" olmasa da, dünya ona vəfəsiz oldu. "Küləklər" komediyasını görmək ona nəsib olmadı. Sabit Rəhmanın iş otağında saatın əqrəbləri sanki donub, həmişa 3-15 dəqiqə qalmış göstərir – Sabit Rəhmanın dünyadan ayrıldığı vaxtdır....

Gülməyi və güldürməyi bacaran Sabit Rəhman dünyasını dəyişəndən sonra belə, ənənəsinə sadıq qalaraq əsərləri ilə insanları güldürməyi, sənəti, fitri istedadı, uzaqqorənliyi ilə zamanın fövqündə dayanmayı bacardı.

Bu gün də Sabit Rəhmanın tamaşaları seva-sevə baxılır, Şəki Dövlət Teatrı onun adını daşıyır.

P.S. Ən sevdiyin və çox baxdığını tamaşa hansıdır? Bu sorğunun bir cavabı var: "Hicran". Bu tamaşanın isə öz taleyi var...

22.09.2011

## Iki imperiyanın qorxduğu şair - Əli Tuda



Əli Tuda barədə şahin xüsusi fərmanı: "Tutulduğu anda mahkəməsiz-filansız qatlə yetirilsin!" O, ağır sınaqlardan keçə-keçə Azərbaycanın yaddaşında AZADLIQ şairi, xalqının şairi kimi qaldı.

Zaman su kimi rahat, dəvə karvanı kimi ləngərli, dəyirman daşı kimi ağır-ağır ötüb keçəcək, Əli adlı bir uşaq böyüyüb iki imperiyanın qorxduğu şairə çevriləcəkdi. Xalq isə qəhrəmanını sevib "Tuda" – yəni "Xalq" taxallüsü ilə çağıracaqdı. Ancaq o zaman qədər Əli keşməkeşli, mübarizələrlə dolu bir tale yaşayacaqdı.

O qaldırdı deyə bükük belini,  
Başından keçmədi yetən yolunda,  
Kimi ayağını, kimi alını,  
Mən başımı qoydum Vətən yolunda!

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olsa da, Əli Tuda (Əli Əliqulu oğlu Cavadzadə) 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Ətən əsrin avvallarında neft Bakısına üz tutanların arasında Əlinin də ailəsi var. Ancaq bu səfər ailəyə uğur gətirmir. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyükür. Tanrı sanki ona yetimliyin, itkiların əvəzində istedad verir. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin ömrü də uzun çakmir. 30-cu illərdən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Cənubi Azərbaycandan olduqlarına görə Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Onun tale payı mühacir hayatı olur.

Cənubda da Əlini sakit həyat gözləmir. Ata yurdu Savalan dağının atayindəki Çanaxbulaq kəndində tasarrufat işləri ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə qara fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən süzülən şeirləri kağıza köçürür.

*Sən ey baxıb neçə yera,  
Nasa xəbər alan dünya!  
Heç demirsən birca kərə,  
Na təhərdi balan, dünya!*

1940-ci illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əlinin hayatında yeni bir səhifə açır.

*Nə qədər döyüş var, mübarizə var,  
Bayraqım vətəndir, silahım qəlam.*

– deyən gənc Əli bu hərəkətə qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. "Ana dili" kitabının tartibində və çap olunmasında xüsusi rol oynayır.

Bundan əlavə Əli Tuda İran tarixində ilk dəfə olaraq, Təbrizdə Milli Filarmoniya yaradır. "Öz gözlərimlə" kitabında Əli Tuda yazır: "Bu təkca Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya id. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert programını döñə-döñə oxuyurdular. Ancaq programda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvarının edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdürüyyəti biliirdi".

*Tuda taxallüsünü  
Xalq özü verdi mənə.  
Mərd, fədai olmağı  
Maslahat gördü mənə.*

Milli hökumət onu ali mükafatla, "21 Azər" medali ilə təltif edir. O zaman Əli Tuda 22 yaşı vardı...

Üzünə gülən taleyi yena ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti İran dövləti beşkdəca boğur. Əli Tuda-

nin üsyankar ruhlu kitabları matbaədə yandırılır. Əli Tuda barədə şah xüsusi fərman verir: "Tutulduğu anda məhkəməsiz-filansız qatla yetirilsin!"

O, yenidən Şimali Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tuda üçün ömürlük taleyə çevrilir. Əli Tuda 1946-ci il dekabrın 12-də ləkəsiz vicdanla sovet Azərbaycanına gəlir və bu ləkəsiz vicdanını ömrünün sonunadək qoruyub saxlayır.

*Har kəsin öz qibləsi var,  
Manim qiblam Vətəndir –*

deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrlığın həsratını köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Canub həsratı mövzusuna sadıq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tuda irsi qoyub getdi. "Cənub nəğmələri", "Məhbusların son sözü", "Arazın o tayında", "Qəzəb", "Təbriz yolu", "Mühacir qeyrəti", "Mənim səsim", "Yarımçıq das-tan" – bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tarihimizdə yer aldı.

Əli Tudanı həm də XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirirlər. "Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermadılar. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdul!" Bu sözlər Xalq şairi Nəriman Həsənzadəyə məxsusdur.

Əli Tuda 1996-ci il fevralın 26-da vafat etdi. Mərd, mağrur, heç kəsa baş aymayan şair sağlığında heç bir faxri ad almasa da, bütöv Azərbaycanın yaddaşında AZADLIQ şairi, xalqının şairi kimi qaldı.

25.02.2011

## Şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan yaziçi



3 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən sayılan Xalq yaziçisi İlyas Əfəndiyevin anim günüdür

"Müəllif öz adına və oxucuya hörmət etməlidir".

Ilyas Əfəndiyev

*İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq üçün sabablər çoxdur. Çünkü onun yaradıcılığı mədəniyyətimizin qiymətli bir parçasıdır. İlyas Əfəndiyev ədəbiyyatımıza "Kənddən maktublar"la gəlsə də, qısa vaxt ərzində həyat qədər hayatı hekayələri, povestləri, romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi mühiti xeyli durulda bildi. İlyas Əfəndiyev əlinə qəlam aldığı gündən ömrünün son gününə kimi ürayının səsina qulaq asdı, ədəbiyyat namına yazdı...*

Ilyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Füzulidə tanınmış tacir ailəsində anadan olub. Ata-babası bütün Qarabağda kasiba, yoxsula əl tutan, xeyirxah insanlardan biri kimi ad qazanmışdı. Bu ailənin bir qolu tacir nəslidir, digər qolu ruhani təhsili almış axund və üləmələrdən ibarət idi. Ona görə də bu ailə sovet hakimiyyəti dövründə – 30-cu illarda ciddi təqiblərə məruz qalır, onların ata-baba mülkü əllərindən alınır, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnir, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunur. Yaziçinin atası Məhəmməd Əfəndiyevin evi, böyük mülkü, bağı zəbt edilir, "səs hüququndan" məhrum olur.

İllər keçəcək, galacayın böyük yazıçısı o hadisələri belə xatırlayacaqdı: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüğü mən idim. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər".

Qarabağın aran rayonlarında yaşayan ailələr kimi Məhəmməd kişi də yay aylarında ailəsi ilə bərabər yaylağa – Şuşaya köçər, İlyasın uşaqlıq illərinin bir hissəsi Şuşada keçərdi.

İllər keçəcəkdi, İlyasın uşaqlıq xatirələri zaman-zaman boy verəcək, Şuşa və Qarabağ mövzusu onun yaradıcılığında müüm yerlərdən birini tutacaqdı.

Ancaq ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları uzun sürmür, atası Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. Atasının vəfatından sonra İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata marağının artmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olur. İ. Əfəndiyev anası haqqında xatirələrində yazar: "Anam keçmiş müsəlman qızlanı kimi, evdə mollakuna adamlardan dars almışdı. Ərəb və rus əlifbalarında yazüb oxuyurdu. Mütaliəni çox sevirdi... Ümumiyyətlə, anamız çox inca zövqə malik bir qadın idi..."

### Yolların sonundakı işiq

Ilyas Əfəndiyev 1930-cu ildə pedaqoji təmayülli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyat fənnindən dərs deyir. Galacayın görkəmli dramaturqu Füzulidə fəaliyyət göstərən kiçik kollektivin tamaşalarında "teatr" adlı sehrlə bir alamlı tanış olur. Sonralar o, qeyd edir ki, "mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim".

Ailə vəziyyəti ilə əlaqədar olaraq, təhsilində bir neçə il fasılə versə də, ali təhsil almaq arzusu İlyasi tərk etmir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, elə həmin il İ. Əfəndiyev "qolçomoq" oğlu olduğu üçün institutdan uzaqlaşdırılır.

Ancaq hökm verən zamandır. İlyas Əfəndiyevin alın yazısını kimsə dayışa bilməzdi. 1938-ci ildə o APİ-nin coğrafiya fakültə-

sinin qiyabi şobasını bitirib rayona qayıdaraq müəllimliyini davam etdirir.

... 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata galır və bir-birinin ardınca hekayələr yazmağa başlayır. "Rayonda orabura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində heç kasa bir söz demədən hekayələr yazdım. Sonralar "Kənddən maktublar" adı ilə çap olunan həmin hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya..."

Bakı ədəbi mühiti onun yaradıcılığında mühüm rol oynayır. İ.Əfəndiyev ilk matbu əsarıla əlaqədar yazar: "1939-cu ildə "Revolyusiya və kultura" ("Inqilab və mədəniyyət") jurnalında "Gözlənilməyən sevgi" adlı ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən maktublar" kitabım nəşr olundu".

Yazıcı bir neçə qazetlə əməkdaşlıq edir. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyatını əvvəlcə "Kommunist" (1939-1940), sonra isə "Ədəbiyyat qəzeti"ndə nəşr şobasının müdürü kimi davam etdirir.

### **"İlyas Əfəndiyev teatri"**

Böyük Vətən müharibəsinin başlanması bütün sənət adamları kimi İ.Əfəndiyevin də yaradıcılığını yeni səmtə çevirir. İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə xatırlayırlar: "...Tənmiş yazıçı Mehdi Hüseyn mənə yaxınlaşdırıb... "İstayırsan, birlükdə bir pyes yazaq", - dedi. Maşhur yazıçının təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə, də biz birlükda "İntizar" pyesini yazdıq. Pyesi Adil İsgandarov özü tamaşa qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəşr yazmaqla bərabər dramaturgiyaya daxil oldum".

Bundan sonra yazıçı milli teatrımız üçün "İşıqlı yollar" (1946) və "Bahar suları" (1947) pyeslərini yazar. 40-ci illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nəşr və dramaturq kimi təsdiq edir. Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı 1941-1945-ci illərdə Azərbaycan Radio Komitəsində ədəbi verilişlər şobasının müdürü, 1945-ci ildən Bakı kinostudiyasında

ssenari şobasının rəisi, daha sonra isə "Azərnəşr"da bədii ədəbiyyat şobasının müdürü vəzifəsində çalışarkan ədəbi ictimaiyyatla bilavasita təmasda və əlaqədə işləyir, hayatı dərindən öyrənir, dünyagörüşünü daima artırır. 1945-ci ildə İ.Əfəndiyevin "Aydınlı gecələr" adlı ikinci kitabı nəşr olunur.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini tantənə ilə qeyd edərək, səhnə sanətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev "Şəraf nişanı" ordeni ilə təltif edilir.

1954-cü ildə tamaşaşa qoyulmuş "Atayevlər ailəsi" dramaturq İ.Əfəndiyevin yaradıcılığında uğurlu bir addım kimi yadda qalır. Pyes Tofiq Kazımovun quruluşunda sahnələşdirilir.

Bir-birini kaşf etmiş iki sənətkar sonralar Azərbaycan teatr tarixinin parlaq sahifələrini yazacaq, yaradıcılıq əlaqələri uzun illər davam edəcəkdir.

### ***Yazmaq onun alın yazısı id***

Ilyas Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli "Söyüdü arx" romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırır.

Ədəbiyyatın bütün janrlarında kamil sənət nümunaları yaranan Ilyas Əfəndiyevin yaradıcılığında 60-80-ci illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında Janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəşr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldırıran, gözəl mənəvi keyfiyyətlər aşılan, eyni zamanda müasir Azərbaycan nəşrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sanköynəklə Valehin nağılı" (1976-78), "Geriya baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşunas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan "Sən həmişə mənimləsan" (1964) pyesi ilə Azərbaycan sahnəsində lirik-psixoloji dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq "Mənim günahım"

(1967), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Qariba oğlan" (1973), "Baqlardan gələn səs" (1976) və s. pyeslərini yazar.

Ölməz sənət nümunələri ilə Azərbaycan dramaturgiyası xazinasını zənginləşdirir, belalikla, "İlyas Əfəndiyev teatrı" yaranır.

"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayatdır ki, ilk tamaşası 1968-ci ildə olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq 1971-ci ildə tarixi mövzuda "Mahni dağlarda qaldı" pyesini yazar. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış pyesə görə 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülür.

Görkamlı ədəbiyyat xadımı kimi geniş şöhrət qazanmış I. Əfəndiyev 1979-cu ildə Azərbaycanın Xalq yazarı fəxri adına layiq görülür.

60 ildən çox yaradıcılıq yolu keçmiş İ. Əfəndiyev 90-ci illərdə də məhsuldar bir yaziçi kimi yazıb yaradır, "Şeyx Xiyabani" (1986), "Bizim qaribə taleyimiz" (1988), "Sevgililərin cəhənnəm-də vüsali" (1989), "Tənha iyədə ağacı" (1991), "Dalılər və ağıllılar" (1992), "Hökmdar və qızı" (1994) və s. pyesləri tamaşaşa qoyulur, yeni kitabları naşr edilir.

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ildə Xalq yazarı İ. Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi. Prezident Heydər Əliyevin sərəncamı ilə yaziçi ədəbiyyatın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edildi. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış İlyas Əfəndiyev 1996-ci il oktyabrın 3-də dənəsini dəyişdi, Fəxri xiyabanda dəfn olundu.

Böyük sənətkarın əbədi – hər zaman anılacaq və xatırlanaç ömrü başladı...

30.09.2011

## Ölümsüz həyat

Iyunun 12-də Xalq yazarı Isa Muğannanın Yer üzünə gəlişinin 82-ci il tamam olur.

Eşitdiyi qədim və doğma ün onun galəcək taleyini büsbüütün dəyişdi. Bağlarını itirib dünyada sərgərdan gəzən insanlara, elə özünə də yazıçı gəldi. Axi bir zamanlar bu dünyada ölümsüz insanlar yaşardı. Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbaxtliyini həmişəlik itirdi. O zamandan çox minilliklər keçib, ləp çox... Ölümsüz insan, əbədi hayat, həqiqət işi insanların yaddaşından silinib. Nə qədər çatin də olsa, o bağları xatırlamağa və qələmə almağa yaziçı Isa Hüseynovun-Muğannanın qüdrəti çatdı.

– Hərdən adama elə gəlir ki, Muğannanın 500 yaşı var. Amma sizin 82 yaşıınız tamam olur. Özünüzü hansı yaşda hiss edirsiniz?


– 70-ə yaxın...

– Bəlkə, bir az da azaldaq?

– (Gülür.) Yox, ondan aşağı salmaq çatındır. İki dəfə kilinkik ölüm keçirmişəm. Birində altı, birində doqquz daqiqə. Bu xəstəliyin mənə xeyri də oldu, zərəri də. Zərəri bu oldu ki, səhətimdə problemlər yarandı, uzun müddət yaddaşım olmadı. Xeyri də bu oldu ki, belə demək mümkündürsə, o dünyani görüb gəldim. Yəni ki ölümü hiss etdim.

– Necə hiss etdiniz? Ölüm eşitdiyimiz qədər dəhşətlidirmi?

– Əslində, ölüm yoxdur. Əməlisaleh adəmin nəfəsi kasıldıyi daqiqədən beynindən işiq çıxıb şar şəklində toplaşır. Onun içərisində insanın silueti görünür. Bunu ancaq kainatın sırla-



rinə bələd olan adamlar görür. Sonra o şarın işində insanın gözünün rənginə, saçının sayına qədər nə varsa, bərpa olunur. İki-üç gün Yerdə qalandan sonra kainata, ayrı bir planeta doğru hərəkət başlayır...

### **Geriya sananan tarix**

Bu məqamda Muğanna "Mən kainatın sırlarından danışmağa başlasam, gərək çox uzaqlara gedəm", – deyib səhbətin samtini dəyişmək istəyir.

Amma məni "uzaq planet" maraqlandırır. İsa müəllim səhbətinə davam edir.

– Planetlərin adları Odər dilindədir. Od həqiqət, Ər işq deməkdir. Bu qadim türk xalqının həm adı, həm dilinin adıdır. Yerda başarıyyatın, insan hayatının üç tarixi məlumdur. Birinci tarix 50 min il irəli sayılan tarixdir. Bu Odər başarıyyatının tarixidir. Bəzi xalqların günahı ucbatından atomu parçalayıblar. İndiki dövrə necə parçalanma gedir, necə raketlər uçur, 50 min ilin axırlarına yaxın da belə olub. Onda da indiki kimi yağışlar başlayıb, su basqınından sonra kainatın sahibləri Odər sivilizasiyasının yaddasını insanın beynindən siliblər. Və tarix həmin dövrdən geri sananmağa başlayıb. İkinci tarix geri sayilaraq gəlib çıxıb birinci ilə. Birinci ildən başlayır üçüncü tarix. İndi 2010-cu ilə kimi gəlib çıxmışdır. O 100 min il, bu da 2010 il. Bu, başarıyyatın ümumi tarixidir. Bu tarix zəngin, keşməkeşli və təhriflərlə doludur.

– Siz bu fikirdəsiniz ki, bir zamanlar Yer üzündə ölümsüz insanlar yaşayırırdı. Hansı günaha batdıq ki, əbədi hayatdan mahrum olduq?

– Bu, Yerdəki dil təhrifləri ilə bağlıdır. Dil "məna" deməkdir. Kainatdan alınan həqiqatlara yaşamaq insana və Yer planetinə əbədiyyat verir. Sonradan bu əbədi hayatı minillik hayata çevrilib. Sonra insan 600 il, daha sonra 400 il yaşayır. İndi heç yüz yaşına da çatmır.

– Dönüb yaşadığınız ömrə baxanda ən çox nələri görürsünüz?

– Ən çox özümü, öz hayatı görüram. Hayatda necə yaşamışam, o hayatın ən xırda anlarını da xatırlayıram.

– Əsərlərinizdə yüzlərlə obrazda hayat, tale vermişiniz, bu obrazlar nəsil-nəsil insanların dostuna, sirdəsına, idealına çevrilib. O qəhrəmanlarla təkrar qarşılaşmaq istərdinizmi?

– O qəhrəmanların bazilarını həyatdan götürmüşəm. Onları tez-tez xatırlayıram. Qılınc Qurban adlı qəhrəmanım "Saz", "Tütək səsi" "Quru budaq" əsərlərimdə və "İdeal" romanımda iştirak edir. Amma bu obraz oxucunu bezdirmir. Hayat dəyişdikcə bu obraz da dəyişir, yeniləşir, özüne tənqidi yanaşır.

### **Taleyi dəyişmək olmaz**

– "Arx" adlı hekayəniz sizi ədəbiyyata gətirdi. Sonra arx çaya, çay dənizə çevrildi...

– 1947-ci ilda 19 yaşında "Arx" adlı ilk hekayəm, 1949-cu ilda "Anadıl ötən yerdə" ocerkim çap olundu. Atam haqqında ocerki gənclər gündən Yazıçılar İttifaqında oxudum. Mehdi Hüseyn ayağa qalxıb dedi ki, ədəbiyyata galmayan münasibatla səni təbrik edirəm. Sonra ocerk janrından da əl çəkdim.

– N.Nərimanov adına Tibb İnstitutuna daxil olsanız da, təhsilinizi yarımcıq qoyub kəndə qayıtdınız. Çünkü Tanrı sizi başqa bir missiya üçün yaratmışdı. Yazıçı olmalı idiniz və olduğunuz da...

– Tamamilə doğrudur. Tale səhbəti boş-boşuna deyil. İnsanın taleyi, alın yazısı həqiqatdır. İnsan ana bətnindən başlayaraq idarə olunur. Taleyi dəyişmək olmaz.

– "Yanar ürək", "Doğma və yad adamlar", "Tütək səsi", "Maşhər" əsərləriniz nəsimizə yeni talatüm gatıldı. Tənqidçilər qeyd edirlər ki, məhz bu əsərlər vasitəsilə Azərbaycan nəşri 37-ci illərin vahimələrindən xilas olaraq cəsarətlə yeni mərhələyə qədəm qoydu. Bu sizin daxili azadlığınızdan irəli galirdi, yoxsa...

– Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim nəslimlə bağlıdır. Muğanna nəsinin kökü Süleyman peyğəmbərə gedib çıxır. Atəşpərəstlik yarananda Süleyman peyğəmbər

öz adını və nəslinin adını Muğanna qoydu. Muğanna bizim müğlər, bizim bağlar, bizim Allahlar deməkdir.

Ünə tabe olmaq bir tərəfdən azadlığı itirmək deməkdir. Amma ikinci tərəfdən o qədər kainatdan məlumat alırsan ki, o məlumatlar sənin özünü daxilən azad edir. Sən özünü Odər başarıyyətində hiss edirsən və o dövrün - birinci sivilizasiyanın qayıtməsi üçün çalışırsan. Bu da mənim yaradıcılığımın ikinci dövründə yazdığını asərlərdə öz əksini tapıb.

- **Sizi Azərbaycanın Folkneri adlandırırlar. Dünya miqyasına çıxmığınızı nə mane oldu?**

- Mənim həddindən çox milli, Odər mədəniyyəti ilə bağlı olmayıam.

- **İnsanda ən çox hansı cahəti qıymətləndirirsiniz?**

- Bir var kamil, bir də var cahil insan. Lap dünya gözəli olsun, cahilin nayını xoşlayım? Ağlı, dərrakəsi, eşqi ilə vəhdətdə olan insan mənim üçün insandır.

**Qədim sivilizasiyanı dirildən galəcəyin yazılıcısı**

- Ədəbiyyatımızla yanaşı, milli kinomuzun inkişafında da böyük xidmətləriniz olub. İstərdim, bu barədə danışasınız.

- Bir zamanlar mənim əsərlərim çox ciddi təqiqidlərə məruz qaldı. Yazıçılar İttifaqı Moskvaya, Mərkəzi Komitəyə yazdı. Oradan siyasi şöbanın müdürü gəlib növbədənən plenum çağırıldı, məni möhkəm tənbəh elədilər. Mənəvi atam adlandırdığım Mehdi Hüseyn məni yanına çağırıb tapşırıb ki, 26-lar haqqında ssenari yazım. Sən demə, Mərkəzi Komitədə məni sovet yazılıcı kimi qəbul etmirmişlər. Ona görə də Mehdi Hüseyn ona tapşırılan ssenarini mənə tapşırıb ki, yersiz hücumlardan, təzyiqlərdən məni qorusun. Üç şərqli müallifin iştirakı ilə film çəkildi. O vaxt respublikaya rəhbərlik edən Vali Axundov bizi qəbul elədi, filmi bayəndiyini dedi və Mərkəzi Komitanın adından tapşırıb ki, Nəriman Nərimanov haqqında film çəkək. Film çəkildi və böyük mübahisələrə səbəb oldu. Məni Mərkəzi Komitəyə çağırıb Hacı Zeynalabdin Tağıyev obrazına görə danıldılardı, dedilər

ki, kapitalisti ideallaşdırılmışın. Onu da deyim ki, respublikanın rəhbəri Heydər Əliyev həmin iclasda iştirak etməmişdi. Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi iclasda mənə söz vermək istəmədi. Mən ayağa qalxıb dedim ki, bu iclas məndən ötürü çağırılıbsa, sözümü deməliyəm. Bir cümlə işlatdım. Değim ki, böyük əsər yazılıb, böyük zəhmət çəkilib, amma yalançı sosiologiya bizim hətta ən iri sənətkarları da məhv edir.

İclasın sahərisi günü Heydər Əliyev plenumin stenografiyasına baxıb, birinci mənim çıxışımı oxuyub və deyib ki, o, haqlıdır! Göstəriş verib ki, film nə qədər gedir, o qədər kinoteatr larda nümayiş olunsun. "Ulduzlar sönmür" adlı bu film 40 gün bütün kinoteatrılarda göstərildi. Sonradan bu filmi yenidən montaj elədim, adını dəyişib "Doktor Nərimanov" qoyдум.

Ulu öndər Heydər Əliyev ziyalılara, Azərbaycanın dayarlarına çox böyük qiymət verirdi. Günlərin birində məni Mərkəzi Komitəyə çağırıb dedi ki, Nəsiminin yubileyi keçiriləcək, film çəkilməlidir, ssenarisini sənə tapşırıq. O ərəfədə Rəsul Rza Hələbdən qayıtmışdı, oradan Nəsiminin divanını və Nəsiminin edamına aid çoxlu materiallar gətirmişdi, mən də roman yazmağa başlamışdım. Heydər Əliyeva dedim ki, axı mən Nəsiminin haqqında az bilirəm. Dedi ki, sənə əlavə materiallar verəcəyik. Dedi ki kimi də oldu, mən çoxlu əlavə materiallar verdilər, bu da mən kömək elədi. "Nəsimi"nin ssenarisini yazdım, film çəkildi.

Sonra povestlərim əsasında "Tütək sası" və ssenarim əsasında "Nizami" filmləri da çəkildi.

- **Bir müddət kinostudiyyada baş redaktor vəzifəsində işləmisiiniz...**

- "Azərbaycan" jurnalında nəşr şöbəsinin müdürü idim. Mehdi Hüseyn məsləhət gördü ki, kinostudiyyaya keçim. Adil İsgəndərovla bir gündə, bir büro iclasında təsdiq olunduq. Onu da qeyd edim ki, kinostudiyyada işlədiyim müddətdə bir çox filmlərin - "Yeddi oğul istəram", "Babak", "Dəli Kür", "Axırıncı aşırı" filmlərinin taleyində həlledici rol oynamışam.

- Kinodan ədəbiyyata qayıdaq. "Məşhər" romanından sonra "İdeal", "Qəbiristan", "Gurün", "Cəhənnəm" əsərləri barədə qısaca belə deyirsiniz – bu əsərlərin məğzində bəşəriyyatın taleyi dayanır.

- Hər kəs başarıın tarixində yazar, bəşəriyyati bir addım irəli aparmağa xidmat eləyirsə, o, yaziçidir.

- İkinci Dünya müharibəsinin ağrı-acılarını böyük ustalıqla ədəbiyyatımıza gətirdiniz. Bu gün Qarabağ dərdimiz var...

- "Qəbiristan" adlı romanım Qarabağ mövzusundadır. "Azərbaycan" jurnalında bir qədər ixtisarla çap olunub.

- Niya əsərinizin adını "Qəbiristan" qoymusunuz?

- Mən elmsiz adamların bətnində gəzdirdiyi qabırı və qəbiristanlığı nəzərdə tutaraq əsərimi "Qəbiristan" adlandırmışam.

- Qədim sivilizasiyanı diriltməyə cəhd edərək galacayıñ yazılıcısı olan Muğanna 2012-ci ildə dönyanın sonu fərziyəyəsinə necə baxır?

- 2012-ci ildə Amerikada bütün xastalıklaqa qarşı bir dərman keşf olunacaq və bu dərman bütün dünyaya yayılacaq. Mən özlüyüm də bunu əbədiyyat dərmani adlandırıram. Yeri nə qədər su basır bassın, nə qədər tufan qopur-qopsun, həyat davam edəcək.

- Dünya şirindir, niya belə deyirlər?

- (Gülür.) Həyat şirindir, ona görə. Yeməklər də şirindir, həyat da şirindir, insanın bir-biri ilə ünsiyyəti, səhbəti də şirindir...

- Oxularımız adından sizə cansağılıq, uzun ömür və əbədi həyat arzulayıraq.

11.05.2010

## "Qarlı aşırım"dan "Axırıncı aşırım" a doğru

Həmkarları dövrün ədəbi əsərlərini yazanda o, yaddaşımıza çökmüş hisi, pası, unutqanlıq qaliqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı.

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermanıstanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İndi nə Vedi var, nə Böyük Vedi, nə də Fərman Kərimzadə... Ancaq Vedinin və vedillərin bol-bol xatırları, dardları, yaşantıları var. Bir də Fərman Kərimzadənin yazdıqları...



"Ə, nə hökumət, hansı hökumət? Mən belə hökumət tanımiram!" Bu sözü "Axırıncı aşırım" filmində Kərbəlayı İsmayıllı deyir. Ancaq bu sözü sovet hökumatının qılıncının tiyası da, qəbzəsi də kasdiyi 1967-ci ildə yazıçı, 60-ci illər nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə deyirdi. Qırmızı ilgimin puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. "Qarlı aşırım" romanı ilə aldanmış insan selini dayandırıb bayılıkdən köləliyə sürüklənan bir xalqa aşırının o üzündəki həqiqəti göstərirdi...

İllər keçdi, ilgim dağıldı, ədəbiyyatımızda və kinomuzda "Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...

İllər önce isə Fərman Kərimzadəni böyük ədəbiyyata gətirən iki sahifəlik "41 nömrəli ayaqqabı" hekayəsi olmuşdu. "Son eksponat", "Toy toğlusu", "Mis qazan", "Talada", "Ümid", "Xinalı" hekayələri, "Xallı maral", "Toy dəvətnaməsi" povestləri böyük uğur qazansa da, Fərman Kərimzadə Azərbaycan ədəbiyyatında "Qanlı aşırım", "Xudafərin körpüsü", "Çaldıran döyüşü" kimi tarixi romanların, "Təbriz namusu", "Qoca qartalın ölümü" əsərlərinin müəllifi kimi tanıdı və sevildi.

Fərman Kərimzadə hayatı ədəbiyyata gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. Ziddiyətli, koloritli obrazlar, min illərin o üzündəki tarixi məqamlar və yaşantılar, xalqın milli və mənəvi yüksəlişi, uğurlar və məglubiyətlər, şərlə xeyrin amansız mübarizəsi və bütün bunların fonunda yazıçı şəxsiyyəti. O, sənətkar kimi də, şaxsiyyət kimi də vaxtdan ucada dayanmayı bacardı. Çünkü həmkarları dövrün ədəbi əsərlərini yazanda o, yaddaşımızın üstüna çökmüş hisi, pası unutqanlıq qalıqlarını bir kənara atıb asıl ədəbiyyat nümunələri yaratdı.

Fərman Kərimzadə maraqlı yazıçı olduğu kimi, həyatda da özünəməxsus insan idi. Sabir Rüstəmxanlı "Salam Fərman" memuarında yazar: "Bütün ağılı, insanlığı, mənəvi gözəlliyi ilə Allah onu xoşbaxt yaratmışdı. Amma bu xoşbaxtlığın içində kənar dan heç kəsin görmədiyi, duymadığı bir dərd vardi..."

Doğrudan da, Fərman Kərimzadənin ədəbi taleyi ilə şəxsi taleyi arasında qariba bir oxşarlıq vardı. Əsrlər boyu xalqının başına gələn dəndlər, faciələr, bələlər onun da taleyindən yan keçmədi. XX əsrda an faciəli tarixini yaşayan Vedi və vedililər dəfələrlə makrili ermanı siyasetinin qurbanı olub, deportasiya ya məruz qaldı. 1948-ci ildə başlanan deportasiyada onun da nəslisi, el-obası sürgünlərə, səs-küysüz soyqırımlara düşür oldu. Fərman Kərimzadə də bu taleyi yaşadı. Ancaq illər keçəsə də, Vedini unuda bilmədi. Ağrı dağının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı. Bu dəfə dərəcə batmanla gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.

Fərman Kərimzadə Vətənini sevirdi. Bu özgə bir sevgi idi. Bəlkə, ona görə də xalqının başına gələn fəlakətlərin kökünü keçmişdə axtarırdı.

O illərdə Fərman Kərimzadə Vedibasarın sözə qarışib qələmlə döyüşən sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə ürəkləri titradən bayati qopurdu:

*Vedinin yanı dağlar,  
Ürəyi, canı dağlar,  
Burda bir el var idi,  
Siz deyin, hanı dağlar?!*

Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir. O, yazıçı olmamışdan əvvəl rassam idi. Şair Musa Yaqubun tabirinə desək, "Fərman rassam təfəkkürü, şair zərifliyi ilə nərimizə bir şirinlik gətirdi".

Deyirlər, Fərman Kərimzadə bahar çəği çiçəkləyən şəftalı ağacını çox sevərdi. Bəlkə, ona görə ki çiçəkləyən şəftalı ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağılı-qaralı dünyadan çəhrayı rəngə doğru can atdı. Arzuları, amalları, istəkləri şəftalı ağacının çiçəkləri kimi işiq saçdı. Bir də onu deyirlər ki, Fərman Kərimzadə haqqını sağlığında almayan, layiqincə qıymatlandırılmayan sənətkar taleyi yaşadı. Əslində, yazıçı heç vaxt sənəti müqabilində təmənna güdmədi. Meyarlar dəyişsə də, o öz zirvəsində necə varsa, eləcə də əzəmatli qaldı.

Baharda dünyaya galan sənətkar elə baharda da – 1989-cu il mayın 17-də dünyasını dəyişdi.

Bizə qalan isə əsərləri və Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında rejissor Kamil Rüstəmbayovun 1971-ci ildə elə yaziçinin öz ssenarisi əsasında ekranlaşdırıldığı "Axırıncı aşırım" filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsrlərindən biridir.

O, ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda özünəməxsus, təkrarsız Fərman Kərimzadə kimi qalacaq.

02.03.2011

## Şirin və duzlu qələm sahibi



Seyfaddin Dağlı - 90

Avqustun 27-si nasır, dramaturq, publisist, tərcümaçı kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Seyfaddin Dağlıının anadan olmasının 90 ilü tamam olur.

### Ömür yolundan qısa qeydlər

Seyfaddin Dağlı (Seyfaddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də Xızıda dünyaya gəlib. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtalif vazifalarda işlə-

yib. Dövlət Radio Komitəsində baş redaktor (1956-1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vazifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıcı" nəşriyyatında redaktor işləyib. 1948-ci ildə "Dəniz kaşfiyyatçısı" adlı ilk kitabı nəşr edilib. "Adı sənin, dadi mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Taza galin", "Kölgalar piçıldası" pyesləri, "Bahar oğlu", "Masal", "Kacıl qapısı", "Sabiqlar" və sair kitabları geniş oxucu kütləsinin rəğbatını qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Müsiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaçaya qoyulub. Yaziçi 1983-cü il yanvarın 18-də dünyasını daiyışib.

Cəmi 62 il yaşasa da, Seyfaddin Dağlı mənali ömür yaşadı. Həm insan, həm yazıçı, həm həyat yoldaşı, həm ata, həm dost kimi. Bu gün də - ölümündən 29 il keçə belə, yaddaşlarda, xatırılarda sanki hələ həyatda yaşayırmış kimi yaşayır. Seyfaddin Dağlıının ömür-gün yoldaşı Cəfər Cabbarlının qızı Güllərə xanım illərin o üzündə qalmış Seyfəddinli günlərini belə xatırlayır:

- Seyfəddinin bir az mənə qohumluğu çatır. Onun hayatı asan olmayıb. Dünyaya gələndən 13 gün sonra anası Qəmər xanım rəhmətə gedib. Seyfəddinin atası Əlağa Abbasov dövlət

qulluqçusu olub, müxtalif rayonlara işləməyə göndərilib. Ela buna görə da uşaq ata babası Bəhlul kişinin ümidi qalıb. Bir müddət sonra Seyfəddinin atası manım əmim qızı ilə ailə qurub. Seyfəddin ailəsi ilə birgə Bakıya köçüb, orta məktəbi də elə bu şəhərdə oxuyub.

Bir müddətdən sonra Seyfəddinin babası da rəhmətə gedir. Seyfəddin taleyin bu zərbasını da sakit qarşılıyır.

Güllərə xanım deyir ki, Seyfəddin tez-tez atamın - Cəfər Cabbarlının yanına galərdi. Atam onu əzizləyər, könlünü alardı.

- Atamın gənc yaşında dünyasını daiyışması 13 yaşı Seyfəddinə də böyük dərd oldu. Onu çox sevən, qayğı göstərən insanlardan birini də itirdi.

Seyfəddin orta məktəbi bitirib, avvalca texnikumda təhsil alır. İlk iş yeri "Kommunist" qazetinin redaksiyasıdır.

### Taleyin qisməti

- Seyfəddin bədil yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayıb. 1941-ci ildən 1956-ci ilədək hərbi xidmətdə olub. Həmin illərdə "Ordu" qazetində ədəbi işçi, "Diviziya" qəzetində redaktor işləyib. Sovet ordusunun tərkibində İrana gedib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub. O vaxt artıq mən də tələbə idim, universitetdə oxuyurdum.

### Günlərin birində tale onları yenidən qarşılaşdırır

- 1951-ci ildə nişanlandıq. Hər ikimiz tələbə idik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toyumuz oldu. Sonra Moskvaya getdik. Seyfəddin dərslərini davam etdirdi. Akademianın əlaçı tələbələrindən olan Seyfəddinin güclü hafızası vardı. Bakıda Azərbaycan dilində təhsil alsa da, rus dilini mükəmməl öyrənmişdi. Çoxları buna inana bilmirdi. Tələbə yoldaşlarına hansı material lazım olurdusa, ondan soruşturular, Seyfəddin də hansı kitabın neçənci cildində, neçənci sahifəni oxumalı olduğunu deyirdi.

Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Seyfəddin həm jurnalistlik, həm də yaradıcılıqla məşğul olur. İllar keçir. Seyfəddin Dağlı ilk övladına babası Bəhlulun, ikinci övladına

Cəfər Cabbarlıının ədəbi qəhrəmanlarından birinin – Altayın, qızına isə anası Qəmərin adını qoyur.

Seyfəddin Dağılı 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Yaradıcı fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalı ilə bağlı olur. Həmin dərgidə o, uzun illar baş redaktor vəzifəsində çalışır.

Güllərə xanım o günləri belə xatırlayır:

– Gərgin iş gününün sonunda Seyfəddin evə yorğun-arğın döñərdi. İki-üç saat dincələr, gecə saat üçə-dördəcən, bəzan lap səhərə qədər yazı masasının arxasından qalxmazdı. Nə qədər çox işi olsa da, həmişə ailəsinin qayğısına qalardı. Heç vaxt istirahətə takcə getməzdə. Hər yay bizi istirahətə aparardı. Riqada, Sankt-Peterburqda, Volqaboyu şəhərlərdə keçirdiyimiz o günlər ömrümüzün ən şirin günlərindəndir.

#### **Satıra onun ruhuna yaxın idi**

Güllərə xanım Seyfəddin Dağlıının yaradıcılığından da söz açır:

– Bir çoxları kimi o da yaradıcılığa şeirlə başlamışdı. Sonralar bunu ardıcıl şəkildə davam etdirmədi. Amma şeir yazmaqdan əl də çəkmədi. Onun satirik şeirlərindən bazılara musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu "Çayçı" mahnısı çox məşhurdur.

Yazdığı əsərlərin aksariyyətinin ilk oxucusu idim. Onun qələmindən çıxan bütün yazılar mənə maraqlı görünürdü. Arabır deyirdim ki, belə yəzsəydin, daha yaxşı olardı. Məni diqqətlə dinləyirdi. Amma sonda yəna öz fikrində qalırdı. Həyatda da belə idi. Seyfəddini fikrindən daşındırmaq çətin masala idi.

Seyfəddin Cənubi Azərbaycan hayatından bahs edən "Kacil qapısı", Cəfər Cabbarlıya hasr etdiyi "Bahar oğlu" əsərləri oxucular tərəfindən böyük rəğbatla qarşılansa da, daha çox satirik əsərlər yazardı. Bu janr onun ruhuna yaxın idi. Məqalələrində, satirik hekayələrində, novellalarında gördüyü nöqsanları tənqid edirdi. Deyib-gülməyi, maraqlı söhbətlər etməyi çox xoşlaşdırırdı. Amma kənardan baxanlara elə gələrdi ki, bu adam hələm-

hələm gülməz. Görkəmi çox ciddi, zəhmli idi. Elə xarakterində da ciddilik vardi. Ancaq danışmağa başlayanda özünü gülmək-dən saxlaya bilmirdin. İştirak etdiyimiz toy maclislərində, şənliliklərdə hamı onun çıxışını sabırsızlıqla gözləyərdi.

Seyfəddinin ədəbi qəhrəmanlarının hər biri həyatdan götürülüb. "Sabiqlər" əsərinin qəhrəmanları kimlərdir? Vəzifələrindən uzaqlaşdırılmış nazirlər. Məgər biz belələrini az görmüşük? Onun tənqid obyektləri "Kirpi" jurnalında dərc etdirdiyi yazılar da konkretlaşdırıldı. Əlbəttə, bunlar Seyfəddinə bəzən başağrısı da gətirirdi. Amma onu tutduğu yoldan çəkindirmək mümkün deyildi.

– Mərd adam idi. Elə buna görə də ona hörmət eləyir, xərini istayırdılar.

Həmişə bizi deyirdi: "Gecə saat üçdə də qapımı döysələr, gedib ürəyi rahat açacağam. Ona görə ki heç kimin yanında nə dilim qıсадır, nə də gözüm kölgəlidir. Mən yalnız öz zəhmətin haqqını yemişəm. Uşaqlarına nəsihat edirdi ki, hər şəya özləri nail olsunlar, iş-gücdən, zəhmətdən qorxmasınlar. Çox məsuliyyətli adam idi. Bir işi öhdəsinə götürübsə, onu mütləq görməli idi. Heç vaxt boş yera kimsaya söz verməzdə. Vad verdisə, hökmən yerinə yetirməli idi. Yorulmaq nə olduğunu bilməzdə. Ona üz tutanları naümid qaytarmazdı. Əlindən gələn qədər hamiya yaxşılıq edirdi.

Güllərə xanım Seyfəddin Dağlıının son günlərindən da danışdı:

– Onun ölümü mənim üçün qaflatañ oldu. Seyfəddinin bir gün dənəsini dəyişəcəyini ağılıma belə gətirmirdim. Elə bilirdim ki, o heç vaxt ölməyəcək. Biz bir-birimizi çox istayırdık. Bilmirəm, bəlkə, elə buna görə mən onun xarakterində, davranışında heç bir nöqsan görmürdüm. Yoldaşım olduğuna görə demirəm, uşaqlarımın atası olduğuna görə demirəm, Seyfəddin yaxşı adam idi. Yaxşıya yaxşı deyarlar. Seyfəddin həmişə çalışırdı ki, xalqa yaxın olsun.

#### **Darıxıram onun üçün**

– Seyfəddin Dağılı 1950-ci ildən yazmağa başladığı və hissə-hissə yazdığını "Şirin duz" əsərinin çap edilməsini çox arzulasa

da, bu əsərin nəşrini görmək ona qismət olmur. Atasının ölü-mündən üç-dörd ay sonra Qəmər "Şirin duz"u köçürür və çap etdirir.

Seyfəddin Dağının qızı, C.Cabbarının ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı atası ilə bağlı xatirələrini bizimlə bölüşdü:

– Nə qədər yaxşı sözlər, yaxşı hislər varsa, atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatlı adam idi.

Qəmər xanım bildirdi ki, Seyfəddin Dağının 90 illik yubileyini sentyabr ayında Cəfər Cabbarının ev-muzeyi ilə C.Cabbarlı adına Mədəniyyat, Elm və Tahsilin İnkışafına Yardım İctimai Birliyi birgə keçirməyi planlaşdırırlar.

Söhbət zamanı Qəmər xanım bir arzusunu da dila gətirdi: "Atamın əsərləri o zamanlar kiril alifbası ilə çap olunub. Ona görə də gənc nəslin Seyfəddin Dağılı yaradıcılığı barədə məlumatı azdır. İstərdim ki, atamın əsərləri latin qrafikası ilə çap olunsun. Çünkü bu əsərlər, çox dəyərli əsərlərdir".

Görüşümüzün sonunda Güllərə xanım "Seyfəddinlə bağlı hər bir xatirə mənim üçün əzizdir. Darixıram onun üçün" – dedi. Güllərə xanım aşib-daşan xatirələrini bir söhbətə sıçısdırı bilməsə də, biz böyük insani şirin, kövrək xatirələrlə yad etdik. Yad edilmək isə hər insana nəsib olmur...

26.08.2011

### Yeri sahv düşməyən şair



Onun şeirləri özü kimi sadə, samimi və təbii idi. Odur ki onun barasında keçmiş zamanda danışmaq çatındır. Amma onu hər zaman – ilin dörd faslində də xatırlamaq xoşdur... Söhbət poeziyamızın Qabilindən gedir. Avqustun 12-i Xalq şairi Qabilin doğum günü idi...

..."Yayın təndir kimi istisində bir körpə də içərişəhərin təzə sakininə çevrildi. Kim bilərdi ki, təqvimin bu adı günü vaxt ötəcək tarixa dönəcək, Qabil adlı sənətkar yetişəcək". Yaziçi-publisist Əmir Mustafayev Qabil haqqında belə yazacaqdı: "Bəlkə də, tariximizin qədim bir parçasında dünyaya gəldiyinə görədik ki, sonralar Qabilin yaradıcılığını rəngli poeziya adlandırib göy qurşağına bənzədəcəklər. Əslində, Qabilin poeziyası özüne bənzayən poeziyadır. Sada, işıqlı, qanadlı..."

Ötan əsrin tan yarısında – 1950-ci ildə "Şəhər açılır" adlı ilk şeirlər kitabı ilə Qabil yaradıcılığında səhər açıldı. Və nə yaxşı ki bu səhər özü ilə poeziyamıza yeni nafas, yeni ruh gətirdi. Bu manada 1958-ci ildə şairin "Mehpara" adlı poeması mühitdə və ictimaiyyət arasında böyük hadisə kimi dəyərləndirildi. Qabil 30-dan çox kitabın müallifi kimi tanındı və sevildi.

Hələ 33 il əvvəl qələm yoldaşı, yaziçi Elçin Qabil yaradıcılığı barədə yazırı: "Qabilin poeziyası iddiyasız poeziyadır. Burada iddia ilə imkan arasında təzad yoxdur, ona görə də ürəklərə yol tapa bilir, hisləri oxumağı bacarıır, düşüncələrə həmsöhbət olur. Qabil poeziyası həm də müasir poeziyadır, zəngin Azərbaycan poeziyası anənəsinə sadıq, novator poeziyadır. Qabil poeziyası vətəndaş - şair poeziyasıdır".

*Vətən sözü müqaddəs,  
Əs bu söz üstündə, as!*

Qabilin şeirlərinin öz musiqisi var. Bu musiqini duymaq üçün Qabilin sənətini duymaq lazımdır. Çünkü Qabilin şeirlərindəki lirika həyatdan gəlmə, sağlam lirikadır.

*Harda ümman görürəm*

*Sən yadına düşürsən,*

*Mənim mavi Xəzərim!*

*Harda liman görürəm*

*Sən yadına düşürsən,*

*Mənim doğma şəhərim!*

Aristotel deyirdi ki, poeziya əslində tarixdən daha ciddi və daha fəlsəfidir. Bu manada şairin on il müddətinə qaləma aldığı on üç min misralıq "Nəsimi" poemasını Qabil yaradıcılığının zirvəsi adlandırırlar. Qabil "Nəsimi" poeması ilə sözün və şairin olmazlığını bir daha sübut etdi.

Nağməkar şairimiz Cabir Novruz Qabil yaradıcılığı barədə yazdı: "Bir kimsə, hətta rəqibləri də dilinə gətirə bilməz ki, "Səhv düşəndə yerimiz", eləcə də digər neçə-neçə gözəl şeirlərin, poemaların, nəhayət, "Nəsimi" kimi bir əsərin müəllifi Qabilin poeziyamızda yeri səhv düşüb. Əksinə, hamımız yaxşı bilirik ki, görkəmli sənətkarımız Qabilin ədəbiyyatımızda özünün çox görümlü, dənilməz yeri var. Artıq o bu yerin daimi sakinidir..."

*Müsibət oluruq biz,  
Səhv düşəndə yerimiz.*

Əgər Qabil təkcə "Səhv düşəndə yerimiz" şeirini yazımiş olsaydı belə, o poeziyamızda yaşayacaqdı.

Qabil yazdıqları ilə, poeziyamıza gətirdiyi səmimi duyğulanı, fikirləri ilə zamansız şairdir.

*Milyon sıfır  
Bir rəqəmin solunda  
Hədərdi...  
Birca sıfır  
Bir rəqəmin sağında  
Qədərdir!*

Və bir də Qabil doğum gündündə yox, hər zaman xatırlana-  
caq şairdir... Çünkü o hər zaman xalqının yanında olub. 20 Yanvar  
müsibətində hər misrası qan ağlayan "Mərsiyyə" şeiri ilə dərdli  
xalqına ağı dedi, talan olmuş yurdunu düşmənlərdən azad et-  
mək üçün Azərbaycan əsgərinə ünvanladığı "Ümid sənədir an-  
caq..." şeiri vətənpərvərlik ruhunda yazılmış ən gözəl şeir nü-  
munələrindən biri oldu:

*Uzanır danışıqlar,*

*İmzalanır sənədlər.*

*Xaritədə ələma*

*Göstərilir sənədlər...*

*Səsimizə səs verir*

*Dünya başbilənləri,*

*Ümid sənədir ancaq*

*Azərbaycan əsgəri!*

Qabil yazdıqları, yaratdıqları ilə ölümsüz şairdir. 12 avqust isə onun dünyaya gəldiyi gün idi...

13.08.2010

## Əliağa Kürçaylı adlı bir şair vardı...



Ömrünün sonunacan Əliağa Kürçaylı işiq içinde, poeziya ışığının içinde üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi. "Qu quşunun nəğməsi" şeirində dediyi kimi:

*Qu quşu nəğməni bir ağız deyir,  
Ömründə bir ağız...  
Amma nəğmə ha.*

"Ən xoşbəxt dəqiqalardımda, ən sıxıntılı anlarımda da nədənsə birinci növbədə Kürü xatırlayıram" – 1928-ci ildə Salyan rayonunun Kürqaraqşlı kəndində dünyaya galan Əliağa Kürçaylı sonralar belə yazdırdı. Deyirlər, "mühəribə uşaqları" vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşlığı gün ilk şeirini yazdı, ilk şeirindən özüne "Kürçaylı" təxəllüsü götürdü. Və elə ilk şeirindən dəqiqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: "Gənc şair Əliağa Kürçaylini bir həftəlik çorak kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə gəndərməyinizi xahiş edirik".

Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylinin həyat və sənət yolunu qəti müayyanlaşdırıldı. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatırılarda Əliağa Kürçaylı yazdırdı: "Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabat kürsüsünə təraf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adı bir kəndlə balasına necə təsir edə bilar? Sifatım alışın yanır, ürəyimin qanı gicgahlarına vurur. Xitabat kürsüsündəyəm. İndi Səməd Vurguna daha yaxınam. Çəkinqə-çəkinqə Səməd Vurguna baxıram. Danışım ya şeir oxuyum?"

– Şeir oxu, natiqimiz onsuz da az deyil. "İlk bahar çıçayı" adlı şeirimi oxuyuram:

*Yadimdadır, güllələr şığıyb keçən zaman  
Səni qanlı otların üzərindən dardıym.  
O inca tellarını mərmilər deşən zaman  
Xatira daftərimin arasına sərdiyim...*

Səməd Vurğun – "Bu cavanın böyük galacayı var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram" – deyir.

Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fahla-ganclar məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.

50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınır sevılır. "Arifin bağçası", "Salam, gələcək illər", "Gözəllik" adlı şeir kitabları çap olunur. O takca istedadlı şair deyil, həm də dramaturq, publisist, təqnidçi kimi tanınır. "...Yesenin poeziyada etiraf nöqtəsidir" – deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin "İlahi" komediyasını ilhamla dillimizə çevirir.

"Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam" – Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardi. O, kifayət qədər tanınır və sevilirdi.

Təbiət, məhəbbət lirikası, inca, səmimi hissələr Kürçaylı yaradıldığı üçün saciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.

*Canım qurban elimə,  
Çəmanımə, çölüma;  
Elsiz, günsüz bir ömür  
Başsız küləkdi – dedim.*

*Çox yanırsan dedilər,  
Odlanırsan dedilər;  
Vətən üçün alışan  
Mən yox, ürəkdi – dedim.*

Kürçayının şeirleri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyatlara görə nağmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq, "Yadıma sən düşürsən", "Belə ola həmişə", "Heç xəbərin yoxdu sənin", "Səslə məni" mahnıları bu gün də eyni sevgi, məhabbatla qarşılanır.

Dramaturq kimi Əliağa Kürçayının yaradıcılığı, əsasən, müsiqili komediya teatrının repertuarı ilə bağlıdır. "İstədiyimi şeirlə ifadə edə bilməyəndə komediya, yaxud pyes yazıram", – deyən Əliağa Kürçayının "Ləpələr", "Nənəmin şahlıq quşu", "Boşanاق, evlənərik" və başqa pyesləri indi də teatrlarımızın sahnesində uğurla tamaşaşa qoyulur.

"Mənim ən yaxşı şeirim budur. Onun gözləri məni həyat yollarında azmağa qoymaz" – Əliağa Kürçaylı sevimli qızı Ülkər barədə belə deyirdi. Bilmirdi ki, dünyaya əlvida dediyi gün Ülkər atasını tək qoymayıb onuna uzun bir yola, əbədiyyat yoluna çıxacaq və dünyadan ən kədərlə dastanlarından biri yaranacaq...

*Bu nadir, saraldi, soldu şəfəqlər,  
Dünyaya göz yumdu ata da, qız da.  
Bu nadir, Ülkəsiz qaldı üfüqlər  
Qaldı Kürçaylısız Kür çayımız da.*

Bu misralar o dəhşətli gün – 1980-ci il fevralın 13-də Əliağa Kürçayının və qızı Ülkərin qoşa məzari başında Nəbi Xazrinin qəlbindən süzülmüşdü.

Əliağa Kürçayının ölüm xəbəri poeziyanı sevan, Kürçaylı sənətinə bələd olan hər kəsi sarsılmışdı. 52 yaşında dünyasını dəyişən Kürçayının ölüm xəbərini eşidən Xəlil Rza Ulutürk belə demişdi: "Müasir şeirimizin ən uca və barlı-baharlı budaqlarından biri sindi".

Əliağa Kürçaylı müxtalif illarda dövri matbuatda və nəşriyat sahəsində işləmiş, "Yazıcı" nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.

70-ci illarda Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. "Yollarda axtar məni", "Həyatın dolayları", "Dünya ağışumdadır", "Bütövlük" kitabları işıq üzü görür. Nəşr olunan kitabların-

da "Durnalar cənuba uçur", "Məhəbbat", "Sən kimsən", "Sınaq", "Payız günləri" – ümumilikdə 25 poeması çap olunur.

Əliağa təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyət, təzad yox idi.

Yəqin ki, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərafəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçayının üz çizgилərindən yararlanıb. Əliağa Kürçaylı isə "Nəsimi" adlı şeirini böyük sənətkarla ithaf edib.

"Seçilmiş əsərlər" inə müqəddimədə Əliağa Kürçaylı yazırı: "Yaşasın poeziyal!" Əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, asl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək, o da yaşayacaq.

*Harda olsan gələrəm,  
Təki sən səslə məni,  
Darda olsan gələrəm,  
Təki sən səslə məni.*

Dünyada bir Kür çayı vardı. İndi də var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq, indi də var... Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına və yarpaqlarına, birçə "Səslə məni" şeirini söyləyin. O, gələcək, mütləq gələcək...

25.11.2011

**"Mənə yarımcıq azadlıq verinçə,  
bütöv ölüm ver, İlahi!"**



22 iyun poeziyamızın həmişəyaşıl Eldar şamı Eldar Baxışın doğum günüdür.

Eldar Baxış bütün varlığı ilə axtardığı bütöv azadlığı son mənzilində tapdı. "İstərdim ki, mənim qəbrim mənim şeirim olsun" – dedi Eldar Baxış. Bir da vasiyyat etdi ki, baş daşıma "Azadlıq" sözünü yazarınız. Belə də oldu...

*Fil dartib dağıdır, aslan dağıdır,  
Qarışqa üzülə-üzüla gedir.  
Aslanın bir gına getdiyi yolu  
Qara qarışqlar yüz ilə gedir.*

Başqalarının yüz ilə getdiyi yolu Eldar Baxış 49 ilə başa vurdu. Təpədən dirnağacan şair olan Eldar Baxışın özündən sonra bitib-tükənməyən söz ömrü başladı.

Xalq şairi Bəxtiyar Vahabzadə isə "XXI əsr Eldar Baxış əsri olacaq", – deyirdi.

Eldar Baxış keçən əsrda doğulub – 1947-ci il iyun ayının 22-də Qubadlı rayonunun Diləli Müskənlı kəndində. On yaşında atasını itirədə, yetimliyin dadını dada-dada, yixila-yixila, dura-dura Eldar bu dünyani sevdidi. Orta məktəbi, daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirdi. Büyyük ürəyini əvvəl balacalara açdı. Azərbaycan radiosunda "Sandıqca", "Yaşıl yarpaq", "Tumurcuq" uşaq verilişlərini Eldar Baxış yaratdı. "İydə çıçayı", "Allı qız, ballı qız, xallı qız", "Qara ilə Qaracanın nağılı" kitabları çap olundu. Böyükləri də yaddan çıxmadı Eldar Baxış:

*...Yazıçıq insan, yetim insan  
balkə, duyur ela,  
duyur ki, bu dünyaya  
gəldiyi gündən  
duyur ki, bu dünya  
gidi dünyadır –  
yaşamağı ölməyindən,  
ölməyi yaşamağından gözəl.*

Eldar Baxış şairlər içinde şairlik yükünü ləyaqətlə daşıyan şairlərdən idi.

*Anam deyir ki.  
Allah hamının Allahıdır, –  
Yaxşının, pisin,  
Əyrinin, düzün,  
Namardin, mərdin...  
...Allah hamının Allahıdır,  
Ancaq mən  
Hamının şairi ola bilməram, anal!*

"Mənə görə sözü qıçıq olunca, gözü qıçıq olmaq yaxşıdır", – deyən Eldar Baxış hamının şairi ola bilməsə də, AZADLIQ şairi oldu.

Milli mənliyimizin beiyi başında məgrur dayanan ziyaliflərimizdən olan Eldar Baxış 70 il qolumuzu bağlayan əsərat zəncirlərinə baxıb:

*Bu yurdun qızılı, gümüşü də var,  
Altına sərməyə palazı yoxdur,  
– deyirdi. Sadəcə, demirdi, həm də üşyan edirdi. Kələ insan  
ömründənsə, özünə qara balıq ömrü arzulayırdı:*

*Sən məni bir qara adam kimi yox,  
Qara balıq kimi öldür dünyada.*

Eldar Baxış qəlbini, düşüncələrini, arzularını şeirlərinə köçürürdü:

*Bu dünyadan sevincini götürün,  
Dərdinə dəymayın, dərdi mənimdir.*

Eldar Baxışın bir-birinin ardından "Ağ saçların işiği", "Deya bilmədiyim sözlər" kitabları işıq üzü gördü. "Ölüsü ilə arəbcə, dirisi ilə rusca" lətifə kitabı isə Eldar Baxışın gülüş içinde həqiqətləri idi.

Nə yaziq ki həqiqətlərin hamısı deyildi. Külək kimi, su kimi azad olan Eldar Baxışın da "Deya bilmədiyi sözlər" i vardi.

*...Siz ey ürəyimin başında  
dolaşan sözlər,  
ürəyimin qanına bulaşan sözlər,  
ağ deyib, ağlaşan sözlər,  
basdı ağladınız,  
basdı sizladınız,  
sizin gözünüzün yaşı  
mənim gözümün yaşıdır,  
sizin başınızın daşı  
mənim başımın daşıdır.*

Eldar Baxış poeziyamızın hamışayaşıl Eldar şamıdır. Həyatı boyu heç kimdən, heç nədən zərrəcə də olsa, qorxub-çəkinmədən yazdı. Duyduqlarını yazdı, düşündüklərini yazdı, istadıklarını yazdı.

*Azadlıq dediyin ayrı şeydi –  
Göyün quşuna toxunsa,  
Göyün quşu sevinər,  
Yerin daşına toxunsa,  
Yerin daşı sevinər,  
Gözün yaşına toxunsa,  
Gözün yaşı sevinər...*

22.06.2011

**Bircə qarış yol varılmış,  
Adəmdən Akif Səmədə...**



*Şairlik Akif Səməd üçün təmənnasız, umacaqsız borc hissi idi. Onu xalq eləmiş Tanrı, ayağı altında dayanmış üzüyöla Yer, başı üstündə çətir tutmuş Götür qarşında. Bu baxımdan Akif Səməd çağdaş poeziyamızın ən iddiasız şairlərindən biri idi.*

Dünya o vaxt gözündən düşdü ki, pasportuna yazdlar ki, Akif Səməd 1959-cu il iyulen 22-da Qazax rayonunun Astabəyli kəndində anadan olub. Akif Səmədin və onu tanıyanların bildiyi həqiqət isə budur ki, Akif Səməd ıap qədimdən qalmadı, min illərin o üzündən gəlir. Heç burada da qalası deyil, yol adamıdır, günlərin birində:

*Ömrün sazi yaxşı,  
Ölümün nazi yaxşı,  
Hər şeyin azi yaxşı,  
Ömür yaman uzundu.*

– gileyini edib səssiz-səmirsiz çıxb Gedəcək. O vaxta qədər özünü sözlə ovudacaq, tale şairi olacaq, zəif, xəsta ürəyi ilə qəlamdaşlarına, insanlara ürək-dirək verə-verə yaşayacaq. Dünyanın faniliyini bilə-bilə onu sevəcək. Yunis Əmrə, Nəsimi yoluunu seçib sufilikdən su içəcək.

*Yarəb, adamam adıma –  
Sanıma yazığın gəlsin.  
Bu dünya xandır, man qulu,  
Quluna yazığın gəlsin.*

Akif Səmədin canında, cismində ən qədim türk ruhu yaşayır, ən qədim türkün xarakteri, taleyi qərar tuturdu. Ağırtaxtalı,

sanballı, əsl türk kişi olan Akif Səməd təpədən dırnağacan türkü idi. Deyirdi, türk dünyaya azad galib, azadlığın bir adı da turkdür. Azad olan türk heç vaxt qul ola bilməz. Qolunda zəncir olan qul deyil, qolundakı zənciri öpən quldur.

*Gecələr sabaha kimi  
Saharin davası gedir.  
Gülnən ari arasında  
Zəharın davası gedir.*

Xalq şairi Sabir Rüstəmxanlı Akif Səməd barəsində yazırıdı: "Azərbaycanın əsl, canlı poetik fikrinin daşıyıcılarından olan, öz sözü ilə vaxtin, yüzilliklərin sərhadını qırıb atan, ruhumuzun ölməzliyini göstərən böyük el şairimizdir Akif Səməd".

*Bir nar ağacı var,  
Bir də dar ağacı.  
Namarda nar düşər,  
Mərdə dar ağacı.*

Ölümlə qol-boyun yol gedən Akif Səməd heç vaxt adı insan ömrü yaşamadı. Şeirləri, hayatı kimi sevgisi, qisməti da İləhiddən gəldi. "Sevgi ömürdür, ölümdür, məcnunluqdur, aqlılıkdir, kamillilikdir", – Akif Səməd belə deyirdi.

Akif Səməd xəstə, zəif ürəyi ilə ölümün üstünə gedirdi. O, ölümündən yox, ölümsüzlükdən qorxurdu.

*Ölüm nədi? – adı divar,  
Həllac Mənsur var, Hadi var,  
Fağır ölümün adı var,  
Qardaş, ölüm nəmənədir?*

Akif Səməd yalnız özünü, balalarını, dostlarını düşünmürdü. Akif qarabağlı qaçqının, paltosuz-pencaksız tələbənin, gecə növbəsindən çıxan əli mazutlu fəhlənin, yeməkxana qapısından qovulan kimsəsiz itin, xırmandan dən axtaran sərçənin qayığısına qalır, bütün bunları ürəyinə salırıldı. Sonra da Akif Səmədə deyirdilər ki, ürəyini qoru.

40 yaşına kimi ölüm iki dəfə ürəyini çalmışdı. 40 yaşında Akif Səməd min il yol gələn pirani qocaya oxşayırıdı. "Dörd ki-

tab, bir Tanrı haqqı"ndan özgə haqqı tanımayan Akif Səmədin şeirləri özüne, özü şeirlərinə oxşayırıdı.

*Kim qovalıdı Tanrı haqqı  
Ana haqqı, Tanrı haqqı  
Dörd kitab, bir Tanrı haqqı  
Çox duruyam, çox arıyam.*

Akif Səməd kamil insan idı. Onun şəxsiyyəti, duduru şeirləri bədil və publisistik yaradıcılığı bir yerdə cəmlənəndə, əsl harmoniya yaranırdı. "Qibla yerləri", "Uzaqdan gəlirəm", "Adəmdən", "Ömrü özüne yaşısan", "Özümə yol" kitabları Akif Səmədin ürəyinin qanı ilə yazılmışdı.

Bütün məziyyatları ilə Akif Səməd orijinal adam idı. Onun üçün dünyada sözdən qiymətli heç nə olmadığından, dediyi sözün çəkisi də həmişə ağır gəlirdi.

Ölümü də ani oldu Akif Səmədin. 2004-cü ilin 6 iyulu. Bir anda ölüm gəldi, qanadlarına alıb apardı qanadlı Adəm övladını. Heç ağızları, dostları ilə vidalaşmağa da vaxt tapmadı. Ölüm-dən sonra Akif Səmədin, özü demişkən, yeni ömrü başladı.

*Yadındamı qardım?  
Şəhraya yağardım,  
Əvvəl də mən vardım,  
Sonra da mən varam.*

10.08.2011

## Ayrılığın sonu yoxmuş...



*Avqustun 28-də xalqını çox sevən və xalqın çox sevdiyi yazıçı Əlibala Hacizadənin 75 yaşı onsz qeyd olunacaq.*

*Əlibala Hacizadə alına qələm alan gündən xalqın yazılışı oldu. "Ona görə sənət aləmində təmənnasız xidmətim çox böyük mükafata layiq görülüb, o da xalqımın, oxucularımın mənə mahabbətidir", – deyardı.*

"İtkin galin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş..." trilogiyası, "Təyyarə kölgəsi", "Vəfəlim manim", "Dünyanı tanrı", "Möcüza", "Yandırılan adam", "Ölüm yoxdur" romanları və inca ruhlu şeirləri Əlibala Hacizadəni tanıtdırdı, məşhurlaşdırdı, sevdirdi. Çünkü Əlibala Hacizadə yaziçi idi. Yaziçi hissiyatı heç vaxt onu aldatmadı. Ölümündə belə. Son müsahibəsində "artıq mənə ayrılan yaşamaq limitinin qurtardığını hiss eləyirəm..." və bir da "son kitabımlın adı "Son hekayalar" olacaq", – demişdi. Bilmirəm, bu kitab çap olunub, yoxsa çap olunacaq, ancaq Əlibala Hacizadənin hayatı sakitcə sona çatdı...

Əlibala Hacizadə anadan yaziçi doğulmuşdu, milyonların görə bilmədiyini görür, duya bilmədiyini duyur, yaza bilmədiyini yazırırdı.

"Allah məni yaradıb, mən isə kitablarimdakı qəhrəmanları yaratmışam. Onlara tale, ömür, mükafat, cəza vermişəm. Bu obrayaların, bu adamların atası da, anası da mənəm. Bunların dərdim dərdim, xoşbəxtliyi xoşbəxtliyim, sevgisi sevgim, ayrılığı mənim ayrılığımı. Öz ömrümüzə onların taleyini yaşamışam" – deyardı.

Bir dəfə ondan "Hansi hislər sizi yaziçiliğə yönəldi, yoxsa bu elə alın yazısının özü idi?" – deyə soruşdum. Cavabı belə

oldu: "Görünür, bu, alın yazılıdır, Allah vergisidir. Şöhrətpərəst adam deyiləm, gənclik illərimdə qarşıma maqsad qoymamışdım, məşhur adam olum. Mən, sadəcə, ürəyimin istadıklarını, ürəyimin dediklərini kağıza köçürüram. Özümü fahlə hesab edirəm. Ona görə sənət aləmində təmənnasız xidmətim çox böyük mükafata layiq görülüb, o da xalqımın, oxucularımın mənə mahabbətidir. O mahabbəti hər eldə, hər obada görmüşəm. Azərbaycanın hansı bir guşəsinə, hansı bir kəndinə getsən, orada ya Əfsana, ya bir Elmaddin taparsan. Qəhrəmanlarım Azərbaycanın har yerinə səpalanıb".

Əlibala Hacizadə 1961-ci ildə çap olunan "Heykal gülür" adlı ilk kitabını qorxa-qorxa sənət aləminə təqdim etsa da, kitabının ayağı uğurlu oldu. "Unutmaq olmur", "Məhəbbət olmayan evdə" povestləri onu maraqlı yazılı kimi məşhurlaşdırdı, 16 ilə yaxşı triologiyası isə Əlibala Hacizadaya böyük şöhrət qazandırdı. "16 il mən fikrən, xəyalən onlarla danışmışam, onlarla dərdlaşmışam. Onlara elə öyrəşmişəm ki... Bilirdim ki, nöqtəni qoyan kimi bu qəhrəmanlarla xudahafizləşəcəyəm..."

"İtkin galin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş..." kitabları o dövrə an yüksək tirajla çap olunaraq rekord həddə çatdı. Əsərləri takrar-takrar, hər dəfə 100, 200, 300 min tirajla çap olundu, an çox sevilən və an çox satılan əsərlər kimi yada qaldı.

Əlibala Hacizadənin ədəbiyyatımıza gətirdiyi Əfsana obrayı isə o illərin an yadda qalan obrayalarından biri kimi şöhrət tapdı. Görəsan, Əfsana həyatdan götürülmüş obrazdır, yoxsa yazılı taxəyyülünün məhsuludur? Bu sual uzun illər oxucular maraqlandıran suallardan biri oldu. Əlibala Hacizadə bu suala belə cavab verərdi: "1966-cı ildə Əfqanistana getdim. Onda Yazıçılar İttifaqının üzvü idim. 4 kitabı çap olunmuşdu. Oradakı insanlar da, hayat da manim üçün təzə idi. "Qürbat hekayələri" silsiləsindən bir neçə hekaya yazdım. Sonra gördüm ki, yox, bu hekaya çarçivəsinə siğmir. Düşündüm ki, böyük əsər yazım. Süjetini qurdum, hər şey hazırlır, amma yazmağa otura bilmirdim. Çünkü yazılılıq aləmində bir təkan lazımdır və bir gün Allah bu təkanı mənə qismət elədi.

Bir dəfə Əfqanıstanın paytaxtı Kabilin markazi küçələrin-dən biri ilə gedirdik, gördük, dörd yol arasında hərəkət dayanıb. Sürçüdən soruşdum ki, bax gör nə olub? Sürçü dedi ki, ağa, bir ora bax. Baxıb gördüm ki, ağappaq bir libas geyinmiş, son dərəcə gözəl bir qız şahanə yerişlə küçədə yeriyir, uzaqdan baxanda elə bildim ki, onun qara gözlərindən üstüma işiq seli axdı. Elə gözəl idi ki, dil bunu təsvir edə bilməz. Qaş-daşı, ayağındakı qızıl xalxalı, qızıldan düymələri, – bunların hamısı göstərirdi ki, zəngin ailənin qızıdır. Başa düşdüm ki, kükənən hərəkəti onun gözəlliyyinə görə dayanıb. O gözəlliyi görəndən sonra Əfsanəni tapdim".

Əlibala Hacızadə tak Əfsanəni tapmadı. Qəlbindəki işiq seli insanların ürayına, yaddaşına nüfuz etdi, onun gözəl nəsr nümunələri kimi ömrünün kövrək vaxtlarında duyğulu, həssas, yazdığı inca ruhlu şeirləri də oxucularını heyrətləndirdi.

Sadə, sadə olduğu qədər böyük, böyük olduğu qədər həssas, həssas olduğu qədər səmimi Əlibala Hacızadənin günlərin birində ömrü bitdi, yeni bir ömrü başladı. Biz buna ayrılıq deyirik. Özü deyirdi ki, "Ayrılığın sonu yoxdu..." Bəlkə də, var, onu biz bilmirik...

27.08.2010

## "Özümü dramaturgiyada daha rahat hiss edirəm"

"Əgər yazarının deməyə sözü varsa, o, ədəbi növdən, janrdan asılı olmayaraq, sözünü deyəcək, özünü ifadə edəcək".

"Aza qane olmağı bacaran adamlar çox vaxt rahat olurlar. Manım bir hayat devizim var: şikayətlənmə və istəmə! Çox vaxt bu devizə əmal elaya bilirəm".

Əli Əmirli



Müsahibimiz yazıçı-dramaturq Əli Əmirlidir.

- İyirmi illik yaradıcılıq təcrübəsi olan, altı nəşr kitabı-nın müəllifi Əli Əmirli necə oldu ki, günlərin birində dramaturgiya yoluna qədəm qoydu və bir də nəsə qayıtmadı? Elə bil canınızı nəsrən qurtarmaq istəyirmişsiniz.

- Doğrudur, mən günlərin birində dramaturji fəaliyyətə başladım, amma bu bir günün işi deyildi. Kitab oxumağı öyrəndiyim gündən mən teatrda doğru galirdim, amma orada hansı keyfiyyətdə olacağımı, nə edəcəyimi bilmirdim. Çoxlu pyes oxusam da, dramaturq olmaq heç aqlıma da galmirdi, aktyor olmaq mənim üçün daha qavranılan, daha görünən idi. Bununla belə artıq yeniyetməlik dövründə aktyor ola bilməyəcəyimi başa düşdüm və uzun müddət, nəsrlə maşğul olduğum dövrdə də teatri ancaq tamaşaçı kimi sevdim. Düz iyirmi ildən sonra qanımdakı teatr virusu özünü çox faal şəkildə göstərməyə başladı, nəticə də pis olmadı. Gənc Tamaşaçılar Teatrında çox prozaik adı olan "Əriza" pyesim tamaşaşa qoyuldu, 1990-ci ildə. Azərbaycan üçün çox qəddar İl idi: komendant saatı, fövqaladə vəziyyət, siyasi-iqtisadi qarışığı, Sovet İttifaqının aqoniya dövrü, ermənilərin təcavüzü. Yeddi-səkkiz ay çəkən maşqlərdən sonra istedadlı rejissor Mövsüm Mürsəlov ta-

maşanı təhvıl verdi. Akademik Milli Dram Teatrının direktoru mərhum Həsənağa Turabov da premyerada iştirak edirdi. Tamaşanı çox bəyənmişdi, məni Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə əməkdaşlıqla dəvət etdi. Beləliklə, olduq dramaturq! Canımı nəsrən qurtarmaq məsələsinə gələndə isə... Burada süssəm, yaxşıdır.

**- Müsahibələrinizin birində dediyiniz kimi, dramaturgiya sərt səhnə qanunlarına tabedir. Bir vaxtlar nəsrən deyə bildiklərinizi pyeslərinizdə də deyə bilirsınız mı?**

- Əgər yazıcının demaya sözü varsa, o, ədabi növdən, janrıdan asılı olmayaraq, sözünü deyəcək, özünü ifadə edəcək. Konkret mənə gəldikdə isə deyim ki, mən özümü dramaturgiyada daha rahat hiss edirəm, hətta səhnənin dediyiniz o sərt qanunları, dar çərçivəsi, teatrın şərtiliyi də mənə kömək edir. Məni düşündürən istənilən mövzunu artıq səhnə, teatr çərçivəsində görürəm. Siza bir sırr açıf: dramaturgiyanın çatinliyi haqqında deyilənlər dramaturqların uydurduğu mifdir. Çətin olan onun açarını, düsturunu əldə etməkdir. Dramatik vəziyyət, üstəqəl peşəkarlıq! Ən vacibi odur ki, dramatik və ya komik situasiyanı düzgün tapasən. Yoxsa Əmin Baxtiyarov ("Alov" əsərinin qəhrəmanı nəzərdə tutulur) demiş, Kantın transsənental falsafəsi də bir şey eləyə bilməz.

**- Zamanında yazılmış "Bala bala sözündəndir" komediyanız əsasında çəkilmiş "Bala - başabəla" teletamaşası son iyirmi ilin ən yaddaqalan tamaşalarından biridir. Bu əsərə görə başınız ağrımadi?**

- Deməzdəm, başım ağrıyıb, əksinə, bu tamaşa öz yaradıcılarına populyarlıq gətirdi. Təəssüf ediləsi odur ki, həmin əsərdə qoyulan problem bu gün də öz aktuallığını itirməyib.

**- "Köhnə ev", "İyirmi ildən sonra", "Varlı qadın", "Ağqoyunlular və Qaraqoyunlular", "Mesenat" və sair pyeslərinizi 2006-cı ildə nəşr etdirdiğiniz "15 pyes" kitabında cəm etmişiniz. Maraqlıdır, bu pyeslərdən neçəsi bu gün səhnədədir?**

- Sualınızdakı sətilaltı mənəni başa düşdüm. Məlumat üçün deyim ki, "15 pyes" kitabındaki əsərlərin çoxu yazıldığı zaman-dan, ildən asılı olmayaraq, bu gün Azərbaycanın əsas teatrları-nın əksəriyyətinin repertuarındadır. Buraya adlarını çəkmədiyi-niz "Kişi və qadın", "Səhnədə məhəbbət", "Sevən qadın", "Müqəddəs Valentin günü" pyesləri də daxildir. Eləcə də 17 il avval yazılmış "Bala bala sözündəndir" komediyası hazırda Qaxda gürcü dilində tamaşaya hazırlanır. Əlbəttə, bunlar hamisi dövlət teatrlarıdır, onlara məhsul istehsal etmək lazımdır, deməli, pyes gərəkdir. Məni daha çox sevindirən əsərlərimə hə-vəskar teatr kollektivlərinin də müraciət etməsidir. Məsələn, ötan il "Ağqoyunlular və Qaraqoyunlular"ı səhnələşdirmiş Qaf-qaz Universitetinin teatr dərnəyi bu il çox mürakkəb arxitektonikası olan "Mesenat"ı tamaşaya hazırlayıf. Müəllimi olduğum Mədəniyyət və İncasənat Universitetinin diplom tamaşaları sırasında hər il mənim pyeslərimin də olması mənim üçün fə-rəhli haldır. "Varlı qadın" komediyası isə yazıldığı 1999-cu ildən başlayaraq bu günədək 10-dan çox teatrın repertuarındadır.

**"Varlı qadın"ın Tacikistana gedib çıxmazı xoş təsadüfidir**

**- "Varlı qadın"ın adını çəkdiniz, növbəti sualı yarandı. Sovetlər dönməndə deyərdilər ki, hansısa bir yazıcının əsərləri nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox əzaqlarda da tanınır, sevılır, halbuki o pyeslərin çoxu heç öz çəvrəsində belə tanınmırı. Sizdə vəziyyət necadir? Bildiyimizə görə elə indi adını çəkdiyiniz "Varlı qadın", "Köhnə ev", "Onun İki qabırğası" xarici ölkələrdə də tamaşaya qoyulub.**

- İnformasiyanız bir qədər dəqiq deyil. Sovet dönməndə Azərbaycanın bir çox dramaturqlarının əsərləri xaricdə uğurla tamaşaya qoyulurdu. İlyas Əfəndiyevin, Əmran Qasımovun, daha sonralar Anarın, Elçinin pyesləri xarici ölkələrdə tamaşaya qo-yulub, indi də müxtəlif ölkələrin teatrları bizim ədiblərin əsərlərinə müraciət edirlər. Burada, ilk növbədə, istedad, sonra dil

baryerinin olmaması və albattə ki, müəllifin fəallıq dərəcəsi rol oynayır. Mənim əsərlərimin xaricə çıxmışında isə sonrakı iki faktor yox dərəcasındadır. "Varlı qadının" Tacikistana gedib çıxmışının özü xoş bir təsadüf idi. Düşənbədə yaşayan Amal Hacıyeva adlı həmyerlimiz "Tacikistan mədəniyyəti günləri"ndə Bakıda olanda mənə telefon açıb kitabımı istəmişdi. 4-5 aydan sonra məni Düşənbəyə premyeraya dəvət elədi. Geda bilmedi, amma bir müddət sonra Tacikistanda "Azərbaycan mədəniyyəti günləri" keçiriləndə mən da nümayandə heyatının tərkibində Düşənbəyə getdim və rus dilində hazırlanmış tamaşaya baxdım. Eyni vaxtda daha bir teatr da əsəri tamaşaya hazırlamışdı, tacik dilində. Həmin tamaşa Orta Asiya ölkələrinin II Beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medala layiq görünlüb. Daha sonra festival iştirakçılarından Qırğızistan və Qazaxıstan teatrları da "Varlı qadın" müraciət ediblər. Gör-dünyünüz kimi "Varlı qadın" mənsiz gəzir. Amma etiraf edim ki, əsərlərimin doğma teatrımızda tamaşaya qoyulması məni daha çox sevindirir.

**- Əli müəllim, bu gün dünyamızda, yaşadığımız cəmiyyətdə qəribə, bazən dəhşətli hadisələr baş verir: ağlaşımaz facialər, gözlənilməz sonluqlu məhəbbət macəraları, qəribə insan münasibətləri, insan tipləri... Sizə elə gəlmirmi ki, bütün bunların fonunda yazıçı taxəyyülündən doğulan əsərlər çox solğun, təsirsiz görünür?**

- Sual xeyli maraqlıdır, müzakirəyə geniş imkanlar açır, amma mən qısa deməyə çalışacağam. Var hayatı həqiqəti, var bədii həqiqət. Biz çox vaxt bu iki həqiqəti qarşıq salırıq, ona görə də dəhşətli facialəri sahnaya gətirəndə ya təsirsiz olur, ya da utanc gətirir. Yazıçılar, xüsusilə dramaturqlar və kinossenaristlər həqiqi gerçekliyi deyil, məhz onun tam bənzəri olan suratını, realizmin özündən çıxarılmış qalibini yaratmağa çalışmışdır. Bədii həqiqət bu zaman yaranır, onun gücü reallığı olduğundan daha real, daha təsirli göstərmək iqtidarındadır.

**- Zamanın müxtəlif dönenlərində teatrın sonunun gəldiğini deyirlər, ancaq teatr ölmür, sanki yenidən dirçəlmək üçün nəfəs dərir, möhlət istəyir...**

- Dünya teatri na ölmək fikrindədir, na də onun ölümünü gözlayənlər var. Ölkəmizə gəldikdə isə, teatr həyatımızın mənzərəsi rangarəngdir, maraqlıdır. Prezidentin teatrların inkişafı ilə bağlı sərəncam və tapşırıqları, Mədəniyyət və Turizm Nazirliyinin gördüyü genişmiyyətli işlər Azərbaycan teatrının yeniləşməsinə, yeni nəfəslə inkişafına təkan verəcək. Bu gün Azərbaycan teatri İslahatlar və yeniliklər, daha böyük inkişaf ərafəsində və azmindədir. Verilmiş fürsətdən bacarıqla istifadə etmək üçün teatri sevmək lazımdır, cünki sevgi yaradıcıdır.

#### **Teleapariciliq mənim hayatımda bir epizoddur**

**- "Axırətdən qabaq gəzinti", "Ölü doğan şəhər", "İldirim-ötürən", "Sevən qadın" ... Əsərlərinizə yaxşı, cəlbedici adlar qoyursunuz. Necə seçirsiniz adı? Əsəri yazmağa başlayanda, yoxsa sonda?**

- İnsanın adı taleyinə təsir elədiyi kimi, əsərlərə də adları təsirsiz qalmır. Dramaturgiyada isə bunun əhəmiyyəti daha böyükdür, tamaşanın adı birbaşa cassaya təsir edir. Ad əsardan avval də, sonra da yarana bilar, bazən də təsadüf kömək edir. Bir dəfə avtobusda bir rusun qolunda döymə yazı gördüm: "Jizz proqulka pered smertyu", yəni həyat ölümündən qabaq gazintidir. Mən kiçik bir redakta ilə o yazidan istifadə edib elə o vaxt yazı prosesində olan romanımı "Axırətdən qabaq gəzinti" adlandırdım. Əsəri çapa verəndə jurnalın baş redaktoru adın mütləq dəyişdirilməsini tələb elədi, amma çap ərafəsində kadr dəyişikliyi oldu və Yusif Səmədoğlu "Azərbaycan" jurnalına baş redaktor gəldi, əsər də elə öz doğma adı ilə çap olundu.

**- Yazıçı, dramaturq, auditoriyada müəllim, teleaparıcı... Vaxtin da bolluğundan şikayətlənirsiniz. Bu necə olur?**

- Teleapariciliq mənim hayatımda bir epizoddur, hatta bir qədər ayləncəli epizod. Altmış yaşında bir növ özüm özümə sa-

taşdım. Qalan fəaliyyat növləri də elə çox vaxt aparmır. Ümumiyyətlə, gərgin işləməyi, gərgin yaşamağı sevmiram, hər şeyi öz axarına buraxıram, nəticə heç də pis olmur, sizə də məsləhət görürəm.

- "Yazıcıya yaraşmayacaq dərəcədə realistəm" deyən Əli Əmirlinin reallıqdan qaçdığı vaxt olubmu?

- Müsahibələrimin birində işlatdiyim bu gəlişigözəl cümlə və ya teatral replika yaradıcılığıma deyil, mənim həyat tərzimə aiddir. Reallıqdan qaçmağa gələndə isə bu, mümkünüsüzdür, ondan nə qəça bilərsən, nə də gizlənə. Havayı güc, enerji sərf etməyə dəyməz. Həmin gücün reallığın yaratdığı problemin həllinə yönəltmək daha səmərəli nəticə verər.

- Nə vaxt özünüzü tam rahat hiss edirsınız?

- Aza qane olmayı bacaran adamlar çox vaxt rahat olurlar. Mənim bir həyat devizim var: şikayətlənmə və istəmə! Çox vaxt bu devizə əməl eləyə bilirəm.

17.12.2010

## Yaxşı jurnalist insanların səsine çevrilir

Sənətdən və həyattan beş alan Flora Xəlilzadənin 55 yaşı tamam olur.

Sözlə oynamaq odla oynamaq kimidir. Hər ikisi təhlükəlidir. Bu gün söz bazarında at oynadıb sözü öldürənlər, dirnaqarası yazılarla matbuati gözdən salanlar görəsan, nə vaxtsa Flora Xəlilzadənin, heç olmazsa, bircə yazısını oxuyublarmı? Gərgin axtarışların, yuxusuz gecələrin hesabına qəlamlə günaşı qarşılıyib sözü qaranlıqdan işığa çıxarıblarmı? Tarixin qaranlıq sahifələrində it-bata düşmüş, haqqı yeyilmiş insanların taleyini, halalca haqqını bərpa edib ruhunu şad ediblərmi? Danışmaq lazımlı gələndə susanlar, susmaq lazımlı gələndə danışanlar Flora xanım kimi vaxtında danışmağı və susmayı bacarıblarmı? Flora xanım haqq sözünün və jurnalistikənin yolunda oddan-avodan keçib, kirpiyi ilə qor götürüb, amma heç vaxt qələminin gözü qorxmayıb, heç vaxt gözüqipiq yazılar yazmayıb. Bu manada o, müasir jurnalistikəmizin örnək simalarından biridir.

Flora Xəlilzadənin yazıları təbiatın özü kimi rəngli, təravətlı və ruhludur...

Flora Xəlilzadənin yazdıqları an şanı kimi ölçülü-biçili, nizamlı və bal kimi şirindir...

Flora Xəlilzadənin yazdıqları vaxtında yazılın, amma vaxta siğmayan, zamansız yazılardır...

...55 il bundan sonra belə Flora xanımın yazdıqlarını oxuyan elə biləcək ki, bu yazılar elə indi, elə bu an yazılib. Çünkü Flora xanım əlinə qələm alan gündən bu günəcən ürəksiz, ruhsuz yazı yazmayıb. Onun yazılarının daimi musiqisi ürək çırıntılarıdır və Flora Xəlilzadə imzasını zaman-zaman oxucuya sevdilər də elə budur. Əminəm ki, Flora Xəlilzadə sözə inandığı



qədər dünyada heç naya inanmır. Oturub yazanda bir söz olur, bir qələmi, bir də başının üstündə Allahı...

Odur ki 30 ildən çoxdur ki, Flora Xəlilzadə imzası Azərbaycan mətbuatında sevilən, izlənilən və hörmət bəslənilən imzalarından biri olub və bu gün də belədir...

### ***Doğma imza: Flora Xəlilzadə***

Bu imzani nə vaxt sevdiyim, bu imza ilə nə vaxt doğmalaşdım yadımda deyil. Yadımda olan budur ki, orta məktəbdə oxuyurdum, ham də Flora xanımın yazılarını oxuyurdum. Sevəsevə, zövq ala-alə, heyran ola-ola...

İllər sonra çox imzalar tanıdım, çox yazılar oxudum, amma Flora Xəlilzadə imzasına olan sevgim və rəğbatim heç vaxt dəyişmədi.

Sonralar jurnalistika aləminə qədəm qoymurdum. İlk dəfə Flora xanımı "Azərbaycan" nəşriyyatında görəndə sadəliyi ürəyimə kimi işlədi, yazılarını nə qədər sevirdimsə, özünü də o qədər sevdim. Ancaq bütün bunlara rəğmən heç vaxt ona yaxınlaşmaz, sadəcə kənardan müşahidə edardım. Yazıları kimi, geyim tərzi, saç düzümü, hətta saatı da fərqli idi... Günlərin birində təsadüf bizi qarşılaşdırıldı. Flora xanımın otağına getdim, adımı dedim, soyadımı soruşturdum. Flora xanım bir anda çiçək kimi açdı, dedi ki, bu imzani çoxdan axtarıram, yazılarını oxuyuram və ünvanıma bir qucaq xoş sözlər də dedi... Bunları deməyə də bilərdi, amma Flora Xəlilzadə olduğu üçün dedi. Bu sözləri onun dilindən eşitmək mənim üçün çox xoş idi. O vaxtdan düz beş il keçir və keçən bu beş ildə Flora xanımı bir az da yaxın-dan tanımaq imkanı qazandım...

### ***Sözü ancaq söz xilas edə bilər***

Flora Xəlilzadə 1955-ci il avqust ayının 23-də Qərbi Azərbaycanda, Zəngəzur mahalının Sisyan (Qarakilsə) rayonunun Urud kəndində anadan olub. Hami kimi o da doğma kəndlərini sevərdi, aqlına da gətirməzdə ki, amansız ruzigar bu mahalı, bu obanı yerindən oynadacaq, o uşaqlıq, yeniyetməlik xatırələrini böyük bir şəhərin səs-küylü qarışığındı qoruyub saxlayacaq,

doğma kəndi üçün burnunun ucu göynəsə də, bağlı yolları heç cür aşib keçə bilməyəcək. Bunlar sonra olacaqdı.

O zaman isə orta məktəbi bitirib böyük ümidiylər Bakiya gəldi, Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsini bitirdi, "Azərbaycan tabiatı" jurnalında və "Azərbaycan müəllimi" qazetlərində işlədi və ömrünün ən gözəl çağlarında dönyanın ən böyük dəndlərindən birini – yurd itkisini yaşadı. Ən ağır anlarında söza sığındı, söza pənah apardı, çətin məqamlarında söz onu xilas etdi. Bəlkə, bu səbəbdəndir ki, Flora xanımın yazılarında hər kəsin duya biləcəyi xərif, titrək bir kədar var...

Sonralar bir müddət "Azərbaycan qadını" jurnalının baş redaktoru vəzifəsində çalışdı. Ancaq hərdən mənə elə galır ki, Flora xanım dünya yaranandan "Azərbaycan"dadir. Artıq neçə illərdir ki, "Azərbaycan" qazetində mədəniyyət şöbəsinin müdürüdir və mədəniyyətimizlə, ədabiyyətimizlə bağlı dərc olunan silsilə yazılarının saysız-hesabsız oxucuları var...

Təsadüfi deyil ki, Flora xanımın yüzlərlə elmi, publisistik, tənqidçi məqalələri müasir Azərbaycan mətbuatının ən gözəl nümunələrindəndir.

Flora xanım həm də 12 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların laureatıdır. Jurnalistikə sahəsindəki xidmətlərinə görə preşident İlham Əliyevin sarəncamı ilə "Təraqqi" medalına layiq görülüb, "Qızıl qələm", Hasan bay Zərdabi və bir çox mükafatlarla yanaşı, beynəlxalq mükafatlar alıb.

Flora xanımın çoxşaxəli yaradıcılığının bir qolunu da özü-nəməxsus publisistikası təşkil edir. Bu, insan-tale-zaman, sənətkar-şəxsiyyət-zaman prizmasından baxılan, yaşanan və yazılın publisistikadır. Qəhrəmanın daxili aləmini xırda, nəzərə çarpmayan ştrixlərlə açmaq, şişirdilmiş yox, gerçək obraz yaratmaq, hadisələrə birtərəfli deyil, tam obyektiv yanaşmaq, az qala hər yazısını yeni formada, yeni biçimdə oxucuya təqdim etmək və zaman məfhümünü unutmamaq Flora qələminin özünəməxsusluqlarıdır. Flora xanım qələmi ilə Azərbaycan m-

dəniyyəti, incəsanəti və Azərbaycan insanının keşiyində durmağı bacaran publisistdir.

Bütün dünyada belə bir deyim var: yaxşı jurnalist insanların səsinə çevrilir. Tariximiz, milli-mənəvi dəyarlərimiz, mənəviyyatımızla bağlı Flora xanımın yazdıqları, əslində, milyonların səsidir. Kitabları arasında elmi-adəbi toplu olan "Məmməd Araza məktub", tarixi-ethnoqrafik-bədii nəşr olan "Yolum düşə Zəngəzura", "Analar", "Taleyimdən keçən adamlar" publisistik kitabları, Flora Karimovaya həsr etdiyi "Bənövşə atırlı səs", Afaq Başırqızının həyat və yaradıcılığından bəhs edən "Bu mənim tale yolum", gözəl sənətkarımız Yaqut Abdullayevanın kaşmaraşlı hayatını əks etdirən "Dağları tərpədən fəryad" ədəbi portretləri jurnalistikamızın gözəl nümunələrindəndir. Ancaq heç kim deyə bilməz ki, yazılarında bu qədər hassas və duyğulu olan Flora xanım qələmini şeirdə sinamayıb.

### **Flora Xəlilzadənin gerçek "Yuxuları"**

Flora xanım həm də şairdir. "Şeiri göndərən Allah, yaşıdan ürək, yazan əldir. Bu gələn şeirlərin çoxu eləcə ürəyimdə qaldı. Onu kağıza köçürməyə əlimin vaxtı olmadı", – desə də, vaxt təpib kağıza köçürdüyü şeirləri də az deyil. Bu şeirlər qatarlanıb günlərin birində "Ürəyim aldatdı məni", "Yuxular" şeir kitabı kimi oxuculara təqdim olundu. Flora xanımın qəlbindən qopan bu şeir yarpaqları rəngli, kövrək və həm də səmimidir.

*Biz piyada, fırsat atlı,  
Hər döngədə tutulmaz ki,  
Yazı vardı tale adlı,  
Ömrümüzdən atılmaz ki...*

Vətən, torpaq, yurd itkisi Flora xanımın şeirlərində dil açıb dərdini danışır:

*Könlüm ağlar ötəna,  
Ümid bağlar yetəna,  
Ovul ürəyim, ovul,  
Əlin çatmaz Vatəna*

Flora xanım deyir ki, mən söz adamıym, söz mənim üçün dünyanın bütün var-dövlətlindən yuxarıda dayanır. Mənca, artıq şərha ehtiyac yoxdur...

Dünyada qapılar çoxdur. Bu qapılardan biri də, Flora xanım iş otağının qapısıdır. Bu qapı heç vaxt bağlı olmur. Sözü olan, dərdini danışan, məsləhət alan bu qapını ürəkla döyür, bu qapıdan ümidi çıxır. Flora xanım bacardığı kimi, insanların alındən sözlə tutur. Axi yaxşı söz də sədəqədir. Bu gün bütövlükdə bütün dünyanın ünsiyyatə, yaxşı söza ehtiyacı var.

Sadəlik, xeyirxahlıq, yaxşılıq onun boyuna biçilib. Flora xanım bu mənada da xoşbəxt insandır.

Yenə qapı döyülür, Flora xanım hamışəki təmkini, ürəyiciliyi ilə gələn qonağı qəbul edir. Bu dəfə gələn nə məsləhətə galəndir, nə də dərdini götürüb galəndir. Bu dəfə Flora xanım qonaq gələn "55"-dir...

### **Bütün beşlər ona yaraşır**

Flora xanım sənətdə də, həyatda da beşi çoxdan alıb. Jurnalistika ağır peşadır. O bu peşənin yükünü uzun illər ciyinlərində daşıyıb. Jurnalistika həssas sənətdir, o bu sənətə daima həssas yanaşır. Eyni zamanda ailə, uşaqlar, axtı bunlar da qayı istəyir. Flora xanım iki oğul anasıdır. Elñur anası kimi sanat yolunu seçib, "Lider" kanalında telejurnalıstdır, ikinci oğlu Bahruz rejissorluq sənətinin sırlarını öyrənir. Flora xanım bu gün həmdə nənədir. Özündən çox şirin-şakər nəvələrindən - Gülnurla Gülcandan danışmağı xoşlayır.

Iki beş (55) Flora xanıma çox yaraşır. Ömrünün bu anında yubilyarımıza nə arzulayardıq? Təbii ki, ürəyindəki arzuların gerçekleşməsini, cansağlığı, qarşısındaki 50 ilin bütün beşlərini, söz ağacından dərmək istədiyi əlçatmaz sözləri və bir də nə qədər istəyirsə, o qədər yazıb-yaratmağı. Çünkü matbuatımızın, oxucularımızın, əslində, hər birimizin Flora Xəlilzadə yazılırinə və imzasına ehtiyacı var.

20.09.2010

## Qələm adamı



*Mustafa Çəmənli barlı-baharlı yazıçıdır. Yazdığı kitabların sayı da, sanbali da ildən ilə artır...*

*Mustafa Çəmənli maraqlı yazıçıdır. Hansı janrıda, hansı mövzuda yazırsa-yazsın, oxunur...*

*Mustafa Çəmənli ürəkli yazıçıdır, yazdıqlarını ürəkla, sevə-sevə yazır...*

*Mustafa Çəmənli zamansız yazıçıdır. Yazdıqları faktdır, həqiqətdir, tarixdir...*

*Mustafa Çəmənli həm də taleli yazıçıdır, ədəbiyyatımıza 21 yanında "Ləpirlər" həkayəsi ilə gəlib. 40 ilə yaxındır ki, onun ləpirləri adəbiyyatımızda, publisistikamızda qeyri-adiliyi, yeniliyi ilə seçilir. Odur ki qismətinə düşən yazıçı taleyini gileyənə-gileyənə yox, sevə-sevə yaşayır. Özü demişkən, yazıçılıq adama var-dövlət gətirmir, amma elə bilsən ki, yazmasan, bunları daha heç kim yazmayacaq...*

Həmsöhbətimiz yazıçı-publisist Mustafa Çəmənlidir. Söhbətimizi kitablarının adı üzərində qurmağa çalışdım.

**- "Mənim dünyamın adamları" ilk kitabınızdır. Sizin dünyanzında kimlər vardi?**

— Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşam. Atamı çox erkan yaşında itirmişəm. Babam Məhəmmədin himayəsində böyüüb, onun tərbiyəsini almışam. Uşaq yaşlarında atamın yoxluğunu dərk edib dünyani daha tez tanımışam.

Təbiətin içinde böyükçə təbiati çox sevmişəm, sübh tez-dən meşəyə qaçıb ancır ağacının başına dırmaşmışam, meşanın səsinə qulaq asmişəm və sonralar bilmışəm ki, sən demə, dər-diym o ancırlər, o narlar halalca malımız imiş. O bağ vaxtı ilə ana-min dayısının olub. Şura hökuməti qurulanda Musa dayım kolxoz-a girmədiyinə görə sürgün olunub, gedib qayıtmayıb. Təəssüflər

olsun ki, sonralar bu meşəni qırıb yerində pambıq əkdilər. Əlim heç yera çatmasa da, "Meşa yeri" adlı bir hekaya yazdım.

Düzdür, evimizdə yazar-pozan yox idi, amma babam sənat adamlarına çox qayığı ilə yanaşırdı. O zaman deyirdilər ki, Şuşa Qafqazın konservatoriyasıdır, Ağdamın konservatoriyası isə Abdal-Gülablı kəndi idi. O kənddə çoxlu xanəndələr, aşıqlar, sənatkarlar yaşayırırdı. O zaman dolanışq çatın idi, amma baba-mın imkanları geniş olduğundan daima evimizdə çal-çağır olardı. Mən də uşaq marağı ilə bunlara qulaq asardım. Bəlkə də babamın himayasında yaşadığımı görə idi, lap kiçik yaşılmadan uşaqlara qoşulub oynamaqdansa, yaşılı kişilərin söhbətinə qulaq asardım. Onların danışdıqları mənə nağıl kimi gələrdi, amma böyüyəndə bildim ki, bunlar nağıl deyil, bunlar 30-cu, 37-ci illərin real hadisələridir.

"Mənim dünyamın adamları" ilk kitabımdı oldu.

**O, səsləri axtardı və tapdı**

**- Dünyada çoxlu itirilmiş səslər var. Necə oldu ki, "Itirilmiş səslər" i axtarıb tapmaq qərarına gəldiniz?**

— Unudulmuş insanları axtarıb, arayıb radioya verilişlər hazırlayırdım. Bir dəfə radio studiyasında gördüm ki, beli bükülmüş bir xanım koridorda o yan-bu yana gedir. Dedilər ki, bu adam deyir ki, mən vaxtı ilə müğənni olmuşam, müharibəyə gedəndən sonra səsimi itirmişəm. Onunla tanış oldum, məlum oldu ki, onun dedikləri həqiqətdir. Bu xanım Bika Samədzadə idi. Onun adına dövrü matbuatda rast galmışdım. "Yadigar səslər" adlı bir veriliş hazırladım, Bika Samədzadə o verilişdə həm də Üzeyir Hacıbəyovun oxunmayan mahnlarını oxudu. Sonra bu hadisə əsasında "Itirilmiş səs" adlı hekaya yazdım. İkinci kitabımlı belə yarandı.

**- Həm də o qənaətdəsiniz ki, "Səs qərib olmur".**

**- "Səs qərib olmur" badii əsərim olsa da, həm də sənədlə hekayədir, mayasında real həyat hadisələri dayanır. Bu kitabda povestlərimlə yanaşı, 21 nəfər sənatkar haqqında portret öcerklərim çap olunub. Kitabın adına gəldikdə isə Əhsan Da-**

daşov haqqında bir yazı oxumuşdum, o deyirdi ki, tarın nəyə qadir olduğunu 1961-ci ildə İstanbulda qastrolda olarkən biliib. Səhnəyə çıxıb "Rast" ifa edərək birdən görüb ki, çox yaşlı bir kişi salonda oxuyur. Konsertdən sonra o kişini axtarış təpib. Məlum olub ki, vaxtı ilə Azərbaycanı tərk etmiş, bizim xanəndəmiz Məşadi Məmməd Fərzaliyevdir. Bu hadisə o zaman mənə o qədər təsir elədi ki, "Səs qərib olmur" kitabını yazdım...

**- Xatirələr hərəsi bir ovqatda, bir rəngdə, bir səsədə olur. Amma "Nəğməli xatirələr"ın özgə ovqatı var.**

- Bir dəfə rəhmətlik Yavər Kələntərlini danışdırmaq eşqinə düşdüm. O vaxtlar diktofon yox idi, bu söhbətin xatrınə maqnitofon alası oldum. Yavər Kələntərlə o qədər söhbətcil, rəvan danışan bir insan idi ki, iki gün onunla söhbət edim. Mənə hər şey danışırı, amma o zaman hər şeyi yazmaq olmazdı.

Yazını hazırlayıb "Sovet kəndi" qəzetiñə verdim. Bu yazını o qədər ləngitdilər ki, bir ildən sonra Yavər xanım dünyasını dəyişdi. "Nəğməli xatirələr" adlı böyük bir yazı hazırlayıb "Azərbaycan" jurnalına verdim. Sonra "Nəğməli xatirələr" kitabım çap olundu

#### *Əvvəli və sonu olmayan roman*

**- Muğam sənətinin bayı, sultanı çox olsa da, siz "Muğam dünyasının Xanı"ndan yazdırınız...**

- Xan əmi uşaqlığımın, gəncliyimin xanəndəsi idi. Gözümü açandan onun barəsində rəvayatlar, əfsanələr, nağılabənzər söhbətlər eşitməmişəm. Xan əminin "Şur"una, "Rast"ına pətəfon vallarında qulaq asmışam. Tələbə olarkən filarmoniyaya gedərdim, görərdim ki, xanəndələr Xan əminin başına yiğişib, mən ona heyranlıqla baxardım, amma yaxınlaşmağa cürat eləməzdəm. Sonra elə oldu ki, onunla tanış olduq, 75 yaşı olan da evində onun səsinə qulaq asdım. Bir dəfə dedim ki, Xan əmi, niyə indi filarmoniyada oxumursunuz? Dedi ki, mən Xanım, bir dəfə manım səsimi eşitdikləri kimi eşitmasalar, mən bunu özümə bağışlamaram. Xan əmi səsinə və şəxsiyyətinə hörmət edən sənətkar idi. Xan əmidən kitab yazarkan onunla ciyin-ciyinə işləyən, Xan əminin tələbəsi olan, onu yaxından ta-

niyan insanların xatirələrini topladım, üstəlik bunların hər biri haqqında ensiklopedik məlumat yazdım. Özüm də Xan əminin evində olanda Xan əmi "Şur" dərsi keçmişdi, xatira hekayə yazdım, adını da - "Şur dərsi" qoydum. Hörmətli tənqidçimiz Vəqif Yusifli bu kitabı əvvəli və sonu olmayan roman adlandırmışdı.

#### *Doğma səsler*

**- O zaman səs səs olur ki, "Səsin ruhu" olur.**

- Bir nəfər təaccübə soruşdu ki, doğrudanmı, səsin ruhu olur? Mən onu başa sala bilmədim ki, gecənin bir yarısı Səxavət Məmmədovun səsinə qulaq asıb, onu maclisdə gözümüz qabağına gətirirsən, görürsan ki, ona qulaq asan var, heyranlıqla o səsi udan var, o səsdən ayrılmama istəməyən var, o zaman səsin ruhu olduğunu inanmaya bilmirsən.

**- "Oxu gözəl..." in də öz tarixçəsi var...**

- Şövkət xanımdan yazdığını birinci kitab sağlığında çap olundu. Bu kitabda Şövkət xanımın dövrünü - 37-ci ildən tə sağlığına qədər olan dövrü əhatə etmişdim. Ancaq bu kitabı "Oxu gözəl..." adı ilə çap olmağa qoymadılar. "Oxu gözəl..." mah-nisinin sözləri Səməd Vurğunun, musiqisi Səid Rüstəmovundur. İlk dəfə də Şövkət xanım bu mahnını Səməd Vurğunun yubiley gecəsində oxuyub. Halbuki Səməd Vurğun xəsta olduğunu üçün o gecədə iştirak edə bilməyib. Şövkət xanım bu hadisəni mənə təsirlər danişmişdi deyə, mən də təsirlər yazmışdım. Kitabın adı isə "Şövkət Ələkbərova" oldu.

Vaxt gəldi mərhum prezidentimiz Heydər Əliyev fərman verdi ki, Şövkət xanımın yubileyi keçirilsin və onun barəsində kitab hazırlanınsın. O kitabı təkrar hazırladım, xatirələr əlavə elədim və kitab "Oxu gözəl..." adı ilə çap olundu.

**- Səhv etmirəmsə, "Sənətkar ömrünün izləri" itmir.**

- Elədi, gəncliyimdə opera sənətində çalışan sənətkarlar-dan yazmaq istəyirdim. Xanlar Haqverdiyev adına çox rast gəldim, Bahram Mənsurova zəng edib belə bir adamın olub-olmadığını soruşdum. Dedi ki, bu adam sağlamdır. O adamlı görüşüb taleyini yazdım. Məlum oldu ki, bu adam bay nəslindəndi, onu çox incidiblər, 1938-ci ildə Aşqabada gedib, orada

fəaliyyət göstərən Dövlət Opera və Dram Teatrında çalışıb, operalarımızın baş rollarını ifa edib, an böyük uğurlarından biri isə Koroğlu rolunu ifa etməsi olub. 1939-cu ildə SSRİ üzrə 11 nəfərə Əməkdar artist adı veriblər ki, onlardan biri də Xanlar Haqverdiyev olub. "Sənətkar ömrünün izləri" bu mənada itmir.

**- "Leyli və Məcnun" 100 il sahnədə" böyük bir əməyin ürəkaçan nəticəsidir. Yüz ili bir kitaba siğışdırmaq yəqin ki, asan olmadı.**

- 2008-ci ildə "Leyli və Məcnun"un 100 illiyi olacaqdı. Ona görə də 2006-cı ildən başlayaraq iki il sərasər o işlə məşğul oldum, arxivləri arayıb-axtardım, "Leyli və Məcnun 100 il sahnədə" kitabını yazdım. Bu kitab sənədli-bədii ensiklopediyadır. Bu kitab üçün arxivlərdən, evlərdən 500-a yaxın şəkil toplamışdım, kitaba 345 şəkil salındı. Kitabın çapına göstərdiyi körməyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Çünkü bu kitab mənim 30 illik zəhmətimin bəhrəsidir.

**- Siz eyni zamanda "Buradan bir atlı keçdi", "Fred Asif", "Mən olmayanda dostum ol", "Ruhların üşyani" kimi dəyərli kitabların və adını çəkmədiyimiz neça-neça kitabların müəllifisiniz. Ancaq qəsdən 40 yaşında yazdığınız və şah asəriniz sayılan "Xallı gürzə" tarixi romanınızı sona saxladıdınız. "Xallı gürzə" sevilən bir roman oldu...**

- Bu kitab XVIII əsrin tarixi şəxsiyyətlərindən olan Pənah xandan bəhs edir. Qələmə aldığım bu kitabda faktlara, hətta hər sözə, ifadəyə olduqca diqqatla, ehtiyatla yanaşmışam.

Mustafa Çəmənli üzərinə düşən missiyani heç bir təmənna güdmədən, qapılar döymədən, "böyük işlər görmüşəm", - demədən daşıyır. Fakt isə fakt olaraq qalır: Mustafa Çəmənli 40 ilə yaxındır ki, mədəniyyətimiz, incəsənatımız yolunda qəlam çalır.

11.08.2010

## "Yazıcı cəsarətli olmalıdır"

*"İki cür ədəbiyyat var: pis və yaxşı ədəbiyyat. Oxunan və oxunmayan ədəbiyyat. Oxunmayan ədəbiyyat mənim nəzərimdə pis ədəbiyyatdır."*

Elçin Hüseynbaylı



*...Hərdən fikirləşirəm ki, görəsan, ədəbiyyatın qapısı var? Axi ədəbiyyata gələnlər haradansa keçməlidir? Tezca də bu ağılsız fikri başımdan qovub əzaqlaşdırıram. Ədəbiyyatın nə qapısı var, nə pəncərəsi... Ədəbiyyatın sözü, sözün işığı var. Bu işığa gələnlər əvvəlcə özlərindən, vaxtlarından və talelərindən keçib galırlar. Tabii ki, söhbət asıl ədəbiyyatdan gedir...*

*O da bir yazıçı kimi keçmişlər galəcəkda, galacayı keçmişdə axtarı...*

*O, fərqli düşüncəsi, maraqlı ideyaları, iti qələmi ilə oxucunun vaxtını oğurlayır...*

*O özünü məhsuldar yox, zəhmətkeş yazıçı sayır...*

*O, cəsarətsiz yazıçıni maraqlışdırır...*

*O, yuxuda uçsa da, ədəbiyyatda yeridiyini etiraf edir...*

*O, yazmaq istədiyini yazmayı bacaran yazıçıdır...*

Müsahibimiz "Rəqs edən oğlan", "Baliq adam", "İki nəfər üçün oyun", "Cənab XXI əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari – 141-ci Don Juan", "Şah Abbas" kitablarının müəllifi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbaylidir.

**- Keçmişlər galəcəkdə, galacayı keçmişdə axtaran yazıçı ilə söhbətimizə haradən başlayaqlı?**

- İndidən.

**- İndidən söz düşmüşkən, bir yazıçı kimi vaxtin qılığından, yoxsa vaxtin bolluğuundan şikayətlənirsiniz?**

- Bəlkə də, mən yegənə yazıçıyam ki, vaxtin bolluğuundan aziyyət çəkirəm. Görünür, bu da ondan irəli gəlir ki, sadəcə

vaxtı düzgün bölüsdürməyi bacarıram. Rasional təfakkür daima saat kimi işləyir. Eyni zamanda paralel bir neçə işi görmək mümkündür. O baxımdan mən həm yazıram, həm oxuyuram, həm danışıram, hətta kima isə qulaq da asıram.

**- Hər yazıçının özünəməxsus iş rejimi olur?**

— Yazlarımı işdə yazıram. Səhər işə galırəm, elə bil emalatxananın qapısını açıram. İş otağım bir az da laboratoriyyaya oxşayır, yazıram, oxuyuram, yeri gələndə yazdıqlarımı pozuram, poctuma gələn məktubları oxuyuram, yənə də vaxt çatır.

**- Adətən, yazıçı və şairlər əsər yazanda sakit bir guşəyə çəkilirlər...**

— Sakitlik mənə yuxu gətirir. Görünür, bu mənim həyat təzimdən irali galır. İşə başlayandan dinamik yerlərdə — informasiya agentliklərində işləmişəm. Daima başımın üstündə səs-küy olub. O səslərə öyrəşmişəm. Yazmağa başlayanda heç nə məni yazdan qopara bilmir. Həm də yazı prosesi düşüncə prosesidir, texniki proses deyil. Hislərin hansısa çalarları, cümlənin forması dəyişə bilər. Sadəcə, bunlar ola bilər.

**- Cəbrayıl rayonunda böyüüb boy-a-başa çatmışınız, Moskvada ali təhsil alıb Bakıda əvvəl jurnalist, sonra yazıçı kimi tanınmışınız. Hansı əsər size ilk uğuru gətirdi və sizi bir yazıçı kimi ilk olaraq kim qiymətləndirdi?**

— Birinci olaraq özüm-özümü yazıçı kimi dərk eləyib qiymətləndirmişəm. Yaradıcılığa erkən yaşılarından başlamışam. 21-22 yaşında hekayalər yazmağa başladım. İlk və indi də mükəmməl saydığım "Abuna pulu" adlı hekayəm işə çox gec çap olundu. Çünkü tərəddüd edirdim.

**- Nəyə tərəddüd edirdiniz?**

— Deyirdim, bəlkə, həvəsdir, keçib gedər. Sonra gördüm, yaradıcılığa çox ciddi meylim var. İstəyirdim yazdıqlarım kiminsə yazdığını bənzəmasın.

**- Kiminsə yaradıcılığından tasırlanmadan yazmaq mümkündür?**

— Təbii ki, tasırlar olur. Oxuyursan, öyrənirsən, şüuraltı tasır həmişa mümkündür. Hətta ağıllı şəkildə bəhralanmak də mümkündür. Orxan Pamuka bir müsahibəsində sual verirlər ki, deyি-

lanə görə, siz Umberto Ekodan tasırlanırsınız. O cavabında bildirir ki, tasırlanmak yumşaq sözdür, bəzi şəyəri ondan çırpışdırıram. Düşünürəm ki, burada qorxulu heç nə yoxdur. Əsas odur ki, ideya, əsər özünün olsun.

**- Dediniz ki, "Abuna pulu" gec dərc olundu.**

— Bu hekaya 1989-1990-cı illərdə "Gənclik" jurnalında çap olundu.

**- Baş ədəbiyyat tənqidçilərindən ilk olaraq yazıçı kimi haqqınızda kim yazdı?**

— O vaxt Vəqif Yusifli mənim haqqımda "Yaşlılarından bir boy yuxarı görünən yazıçı" adlı yazı yazdı. İkinci yazısında isə məni bir boy da artıq qiymətləndirdi. Yazdı ki, ədəbiyyatımıza Sabir Əhmədli kəndin dramını, İsa Hüseynov faciasını, Elçin Hüseynbaylı şeir və romantik nağılini gətirdi.

**"Hekaya mənim üçün desertdir, çərazdir"**

— Vəqif Yusifli yanılmadı. Artıq bu gün hekayaçı, romançı, dramaturq kimi özünü təsdiqləmişiniz. Əvvəlcə hekayələrinizdən danışaq. "Qara çadralı qadın", "Pəncəradən baxan ayın şaklı", "Vulkan adam", "Yekəpar", "Günahın gül üzü", "Dezodarant qız" və yazdığınız hər bir hekaya axtarış oxucusunu tapdı. Müxtəlif janrlarda özünüsinəsinəniz da, "mənə ən doğma olanı hekayəçilikdir", — deyirsiniz. Səbəbi?

— Müxtəlif janrlarda özümü sinmişəm. Rəngarənglik, həyat tərzimdə olduğu kimi, yaradıcılığında da izlənilir. Hekaya mənim üçün desertdir, bir növ çərazdir. Mən hekayəni ləzzət ala-alə, heç nə düşünmədən, heç nəyi qurmadan rahatlıqla yazıram.

**- Baş publisistika?**

— Publisistika gündəlik həyatına daxil olan və mənim qələmimin işlək olmasına xidmat edən bir sahədir.

— Qabriel Qarsia Markes böyük ədəbiyyata jurnalistikadan galmışdı və deyərdi ki, "Jurnalistika mənə gerçəkliliklərlə əlaqa saxlamağa imkan yaradır". Sizdə necə, bu iki sahə bir-birinə mane olmur ki?

— Əksinə, bunlar bir-birinə stimul verir. Mən maraqlı adamlarla səhbət etməyi, maraqlı tarixçələri dinləməyi, xüsusi tarixi yerləri gəzməyi xoşlayıram.

**- Tarixin yadigarlarına baxdıqca nə düşünürsünüz?**

- Dərhal həmin məkanı, həmin adamları təsəvvürümüzə canlandırmağa çalışıram. Onların hənirtisini, səsinə duyuram.
- Əsərlərinizdə də hiss olunur ki, sizin keçmişə və gələcəyə səyahətləriniz asanlıqla baş verir.
- Zaman və məkan vəhdəti ilə yanaşı, virtual zamanla keçmişə və gələcəyə getmək, o zamanı və məkanı duymaq, təsəvvüründə canlandırmaq mümkündür.

**Mən zəhmətkeş yazıçıyam**

- "Don Juan", "Balıq adam", "Şah Abbas", "Metro vadisi", "Tut ağacı boyunca" romanlarınız qısa vaxt ərzində məşhurlaşdı, sevildi. Romançılıq zəhmət tələb edən bir sahədir...

- Bəzən mənə mahsuldar yazıçı deyirlər. Mən mahsuldar yazıçı deyiləm, zəhmətkeş yazıçıyam. İş saatım 8 saatdır. Hesab etmirəm ki, bu qədər zəhmatin qabağında üzə çıxan mahsul o qədər də çox deyil. 50 yaşı haqlamışam, 8 roman yazmışam. Hazırda yeniyetmələr üçün "Azix" romanının üzərində işləyirəm. O da virtual - sintetik tipli, yeni yazıçı texnologiyası ilə yazılan bir romandır. İdeyası maraqlıdır, "Azix" adının dirildilməsindən - klonlaşdırmadan bahs edir. Klonlaşdırında saf və sağlam hüceyrələr götürülür. Amma bu romanda ölmüş hüceyrənin dirildilmesi və sonradan klonlaşdırılmasından bahs olunur. Keçmişə galəcək, doğrudan da, mən həmişə maraqlandırır. Çünkü keçmişə və gələcək qırılmaz tellərlə bir-birina bağlıdır.

- Qələminizi dramaturgiya sahəsində da sınağınızın və sizi həm də ən yaxşı absurd pyes müəlliflərindən hesab edirlər. Son 10 ildə "Axırı sakitlikdir", "İlgim", "Labirint", "İki nəfər üçün oyun", "Fanatlar", "Hamının günahı" pyesləriniz müxtəlif teatrların sahnəsində tamaşaçaya qoyulub. "Leyli və Məcnun", "Adəm və Həvva", "Sezar", "İmperator" əsərləri janrına və üslub xüsusiyyətlərinə görə seçilib. Pyeslərinizin sahnə həlli siz qane edirmi?

- Qane edəni də var, qane etməyəni də. Rəhmətlik Hüseyinəga Ataklıyev Gənclər Teatrında 7 əsərimi tamaşaçaya qoyub. O, həmişə mənə deyardı ki, sənin sahnə duyumun çox fərqli-

lidir, yaxşı olar ki, eksperiment elayıb bir əsərini özün sahnəlaşdırırsan. Bu barədə fikirləşirəm, ola bilsin ki, nə vaxtsa öz əsərimi özüm sahnəlaşdırırmı.

Əgər dramaturqla rejissor oyunu yaxşı qurursa, bu məni calb elayıb. Ancaq istər dünya, istər klassik əsərlərin təkrar sahnəyə qoyulması tamaşaçı üçün maraqlı deyil, çünki tamaşaçı əsərin sonluğunu bilir. O yalnız peşəkarlar - sənətşünaslar, rejissorlar üçün maraqlı ola bilər. Belə düşünürəm ki, teatr rəhbərləri yeni əsərlərdən, yeni imzalardan çəkinməməlidir.

**- Müsahibələrinizdə demisiniz ki, yazıçı cəsarətli olmalıdır.**

- Şübhəsiz. Yazıçı cəsarətli olmasa, düşüncələrini qələmə alıb, fikirləşdiklərini oxucuya verə bilməsə, onda o nə yazıçıdır? O yazıçı maraqlıdır ki, cəsarətlidir.

**- Bu gün yazıçının ən böyük problemi nədir?**

- Bu gün yazıçının ən ciddi problemi kitab satış şabakasının olmamasıdır. Ölkə üzrə 11-12 işlək kitab mağazası var. Bakı kimi şəhərdə 7-8 kitab mağazası ola olmaya. İki yüz minlik əhalisi olan rayon mərkəzlərində kitab mağazaları yoxdur. Demək, yazıçının bazarı yoxdur. Bu da bizim həm populyarlığımıza, həm maddi dolanışığımıza, həm də oxucularla birbaşa temas yaratmağıza imkan vermir.

**Yaxşı və pis ədəbiyyat**

**- Nə olursa olsun, yazıçı yaxşı yazmalıdır. Bu fikrə münasibətiniz?**

- İki cür ədəbiyyat var: pis və yaxşı ədəbiyyat. Oxunan və oxunmayan ədəbiyyat. Oxunmayan ədəbiyyat mənim nəzərimdə pis ədəbiyyatdır.

**- Belə bir deyim var: yazıçının bütlüəsdirmək onu məhv etməkdir. Hər halda yazıçı istəməz ki, onu bütlüəsdirsinlər, yazıçı istəyər ki, onu sevsinlər.**

- Bəzi televerilişlərdə yazıçıları və şairləri az qala müttəhim kimi ittiham edirlər ki, siz niyə populyar deyilsiniz, sizi niyə oxumurlar? Sosial status baxımından yazıçı oxucudan üstün-

dür. Çünkü məhsul istehsal edən məhz yazılıçıdır, şairdir. İndi onun günahıdır ki, kitab bazarı yoxdur, onu oxumurlar? Yaxşı əsərə görə yazılışa minnətdar olmaq lazımdır.

– Çexov deyirdi ki, ədəbiyyat ağrının özüdür. Bu baxım-dan Qarabağ ağrısını ədəbiyyata gətirmək o qədər də asan deyil.

– Qarabağla bağlı yazılarım çoxdur. "Kəndə gün çıxanda qayıdacaq" hekayəm var, hər dəfə o hekayəni oxuyanda kövrəlirəm. Bunlar yaşılmış həqiqatlərdir.

Qarabağ mövzusunda yazdığım "Gözüna gün düşür" hekayəmin motivləri əsasında qısametrajlı film çekilir. "Qaracanın qara başı" hekayəm də Qarabağ mövzusundan bəhs edir. Axtarış arayan olsa, bütün əsərlərimdə Qarabağ var. Ən acı həqiqət isə budur ki, Qarabağ özü bu gün bizdə deyil.

– Son pulunu kitaba verən adam görsəydiniz, ona neçə baxardınız?

– Düşünərdim ki, bu, doğrudan da, ədəbiyyat vurğunudur. Ədəbiyyat obrazlardan ibarətdir, insan ensiklopediyasıdır, insan mozaikasıdır. Ədəbiyyatı sevən insanları sevir. Mən da o insana bu sevgi ilə yanaşardım.

– Ədəbiyyat uşusu, hər kəs uça bildiyi qədər uçur, siz hara doğru uçursunuz?

– Yuxularımda çox uçuram, ədəbiyyatda isə hələ yeriyiram. Uçmaq üçün sürət götürmək lazımdır...

05.11.2010

## Ədəbiyyatımızın güzgüsü

"Azərbaycan"ın dayışmayan əna-nası vicdanlı seçimdir".

İntiqam Qasimzada

Yanvarın 28-da "Azərbaycan" jurnalının 88 yaşı tamam oldu. İki sakizin qoşa dayanması üçün "Azərbaycan" jurnalı bu illərdə ağır, ləngərli, ham də şərəflə bir yol keçdi. Mətbuat tariximizdə daimi fəaliyyətdə olan ən uzunmürlü jurnal da mahz "Azərbaycan" oldu. Elə bu gün də çağdaş ədəbiyyatımızın seçmə nümunalarını bu jurnalın sahifələrindən oxuyuruq. Gənc istedadlarının ədəbi ucuşu da çox vaxt şəffaf ucuş zolağından – "Azərbaycan"dan başlayır.

Müsahibimiz "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasimzadədir.

### "Azərbaycan"ın tarixindəki tarixlər

1923-cü il yanvarın 28-də "Maarif və mədəniyyət" adı ilə işıq üzü görən jurnal daha sonralar "İnqilab və mədəniyyət", "Vatan uğrunda", 1946-1952-ci illərdə təkrar yena "İnqilab və mədəniyyət", 1953-cü ildən bu günə kimi isə Səməd Vurğunun təklifi ilə "Azərbaycan" adı ilə nəşr olunur. Tağı Şahbazi Sımurq jurnalın ilk redaktoru olub. Sonralar Cəlil Məmmədzadə, Ruhulla Axundov, Mirza İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, İsmayıllı Şıxlı və neçə-neçə böyük sənətkarlar bu missiyani şərafələ daşıyıblar.

– "Azərbaycan" jurnalı zaman-zaman ədəbi incilərimizin ilk müjdəcisi olub. Bu gün "Azərbaycan" ədəbiyyatımızın ümumi mənzərasını əks etdirə bilirmi?

– "Azərbaycan" jurnalı yazılımızın, şairlerimizin irihəcmli əsərlərini çap edən yeganə qalın jurnalıdır. Dünən də, elə bu



gün də məqsədimiz ən yaxşı əsərləri bu jurnalda çap eləməkdir. Bu gün də jurnalımıza axın çoxdur. Köhnə ənənələrə sadıq qalaraq, ən yaxşı əsərləri növbədənkənar çap edirik, redaktəyə ehtiyacı olan yazıları yaxşı mənada bir qədər darayıraq. Elə yazıçılar var ki, əsərini illər boyu cəlalayır, nöqtə-vergülünə qədər düzəldir, düzunu-istiotunu vurub bize təqdim edirlər, amma elə yazıçılar da var ki, çap olunmağa tələsirlər, onların yazılarının redaktəyə ehtiyacı olur, biz də üzərimizə düşən işi yerinə yetiririk. Özü də vicdanla.

**- Bir neçə il bundan əvvəl poeziyaya axın sizi narahat edirdi. Hətta poeziyaya axını epidemiyaya bənzətmışdiniz.**

- Bu gün müasir dünyada poeziyadan çox prozaya axın var. Bəli, biz bir az poetik xalqıq, zəngin poeziya ənənələrimiz var, amma bu gün şeir yazanların sayı çox olsa da, seçilən, yadda-qalan əsl şair azdır. Ədəbi hadisəyə çevrilə biləcək şeirlər, imzalar o qədər də çox deyil. Müqayisə üçün 60-ci illərə qayıdaq. 60-ci illərdə ədəbiyyata kimlər galdi: Vaqif Səmədoğlu, İsa İsmayılovzadə, Ələkbər Salahzadə, Əli Kərim... Gələn kimi də tanındılar. O zamanlar şairlərin sayı indikindən qat-qat az idi, amma fərqlənən imzalar, istedadlı şairlər daha çox idi.

**- Ədəbiyyata üz tutan gənclərin intellektual səviyyəsi necə, sizi qane edirmi?**

- Ədəbiyyata gələn gənclərin arasında yüksək intellektual səviyyəli çox istedadlı uşaqlar var. İndi ucdantutma deyirlər ki, təhsildə vəziyyət acınacaqlıdır - oxuyan yoxdur. Amma belə deyil, auditoriyada 40 tələbə arasında iki istedadlı tələbə varsa, kifayat edər. Hər oxuyan Molla Pənah olmur. O mənada intellektual səviyyəsi kifayət qədər yüksək olan, geniş dünyagörüşlü, zövqlü gənclərimiz var.

**Hər xalqın milli xüsusiyyətləri var**

**- Nərimizdə vəziyyət necədir?**

- Nərimizdə vəziyyət eynan poeziyamızda olduğu kimidir. 90-ci illərə qədər Azərbaycan nəşrinin ənənəvi bir yolu vardı.

Müasir gənclik o ənanədən uzaqlaşmağa cəhd eləyir. Hətta yaşı nəslin nümayəndələri – 60-cılar nəslinə məxsus yazıçılarımızın da, məsələn, Elçinin, Anarın son yazılarında forma axtarışları, dövrümüzə uyğun yazı tərzi, üslub özünü göstərir. Bu ondan irəli gəlir ki, yaşlı yazıçılarımız zamanla ayaqlaşmağa çalışırlar və buna ustaliqları, peşəkarlıqları ilə nail olurlar.

Amma bir çox gənclər bazən mexaniki təqlid yolunu tutur, Avropa ədəbiyyatında, nəsirdən bir çox hadisələri tam özünkünləşdirmədən, ürəyinin süzgacından keçirmədən, milli variantını tapmadan qələmə alır. Hər xalqın öz milli xüsusiyyətləri, psixologiyası, adat-ənənələri ilə yanaşı, ədəbi ənənələri də var. Öyrənmək lazımdır. Ötan əsrin 20-ci, 30-cu, 40-ci, 50-ci, 60-ci illərində Azərbaycan ədəbiyyatı rus ədəbiyyatından çox şey əzx eləyib. Sözün düzü, təqlid eləyanlar onda da olub, ancaq onlar heç nə əldə edə bilmədilər. O kəslər ki, öyrəndilər, yaradıcı tərzdə mənimsədilər və öz əsərlərini İsmayıllı Şixli, İsa Hüseynov, Elçin, Anar, Sabir Əhmədov kimi ortaya qoydular, bu əsərlər qəbul olundu, sevildi və yaşadı. O illərdə İsmayıllı Şixli "Dəli Kür" romanını yazdı. "Dəli Kür", əslinde, Avropa-rus romanı sapkısında yazılmış bir əsərdir. Mən niya birbaşa rus demədim, ona görə ki rus romanının özü də Avropa romanının təsirində yaranmış bir roman idi. Biza qonşu olan, dilini bildiyimiz bir xalqın ədəbiyyatından öyrəndik, ona görə də bu roman milli bir roman kimi uğur qazandı. Biz dünya ilə temasdayıq. Ədəbiyyatda integrasiya lap qədimdən olub. Vaxtilə Şərq poeziyasına integrasiya etmişik; ərəb şeiri, fars şeiri, türk şeiri bize çox şey verib. Ədəbiyyatın, sənətin sarhədi olmur.

**- Vaxtilə "Azərbaycan" jurnalında çap olunmaq üçün müəlliflər uzun müddət, hətta illərlə gözləməli olurdular.**

- Qovluqlar yena doludur. 35 ildir, bu jurnalda çalışıram, 14 ildir ki, baş redaktoram. Bu illərdə İsmayıllı Şixli, Cabir Novruz, Yusif Səmədoğlu kimi redaktorlarla İsləmisiş. Sizə bir sırr açım, çox istedadla yazılmış əsərlər heç vaxt ləngimayıb, heç vaxt da

növbə gözləməyib. İrad tutublar ki, filankəs niyə növbə gözlamır? Cavabımız bu olub ki, filankəs ona görə növbə gözləmər ki, istedadla yazılmış əsəri saxlamaq olmaz. O əsəri tez çap edib oxucusuna catdırmaq lazımdır ki, başqları da ondan yaxşı mənada bəhrələnsinlər.

### **Müsahiba içində müsahiba**

#### **- Bu gün ədəbi tənqidə nə baş verir?**

Söhbətimizin bu yerində qapı açıldı. Bir anlıq sükut yarandı. İntiqam müəllim "Görkəmli tənqidçimiz, ədəbiyyatşunas allimiz Rüstəm Kamal, təşrif buyurub. Etiraz etmirsizsa, bu sualı ona ünvanlayaqq", – dedi. Etiraz etmadım. O işə suali belə cavablandırırdı:

– Çox çatin sualdır. Mənim aləmimdə, müasir tənqidin estetik programı, müstəvisi məlum deyil. Tənqidçi sözü öz siyasi anlamını bir qədər itirib. Bölgü aparsaq, görərik ki, var estetik tənqid, yəni əsərlərin yaxşı təraflarını görən, onu qabardan ya-zılar, buna tənqid yazı demək mümkündürsə, bir də var şou atmosferindən gələn, bir qədər şəxsi qərəzin üstün olduğu ya-zılar. Əslində, ədəbi tənqid daha böyük anlam daşıyır.

İntiqam müəllim "Bizim görkəmli tənqidçimiz, özünün də tənqidçi olmasına baxmayaraq, tənqidimiz haqqında çox tənqid münasibət söylədi", – deyib ədəbi tənqidlə bağlı Rüstəm müəllimin fikirlərinə öz fikirlərini də alava etdi:

– Yənə qayıdırıq sovet dönəminə. O dövrə Yaşar Qarayev, Akif Hüseynov kimi tənqidçilər sistemli olaraq ədəbiyyatı izləyirdilər. Akif Hüseynov Azərbaycan nəşrini ardıcıl olaraq izləyirdi, Yaşar Qarayev isə çoxşaxəli idi. O həm dramaturgiyanı, həm poeziyanı izləyirdi. Bu cür peşəkar, operativ, özünü bu işə hasr etmiş sərf tənqidçilər bu gün demək olar ki, yoxdur. Varsa da, bir-iki nəfərdir.

– "Azərbaycan" jurnalının bir missiyası da dünya ədəbiyyatının ən qiymətli nümunələrini Azərbaycan oxucusuna catdırmaq olub.


– İndi "Azərbaycan" jurnalı o ənənəni saxlasa da, daha çox Azərbaycan ədəbiyyatına yer ayınır. Dediym kimi, o dövrə başqa jurnallar yox idi, ona görə də bu missiyani öz üzərimizə götürmüştük. İndi sırf tarcümə əsərləri çap edən jurnallar var, ona görə də daha çox öz ədəbiyyatımızın nümunələrini çap edirik.

– Zaman dəyişdikcə münasibətlər, baxışlar, üslublar, mövzular, hətta nəsillər dəyişir, "Azərbaycan" jurnalının dəyişməyən ənənəsi hansıdır?

– "Azərbaycan" jurnalının dəyişməyən ənənəsi vicdanlı seçimdir. Vicdanla, ədəbiyyata xəyanət elamadən istedadlara yol açmaq, müasir ədəbiyyatın manzərasını mümkün qədər əhatəli əks etdirməkdir. İstedadlı yazızlara zaval yoxdur. Yaxşı ənənələr yaşayır. Biz dəridən-qabıqdan çıxırıq ki, o ənənələr həzaman yaşansın.

11.02.2011

## Lənkəran folkloru, Mirhaşim müəllim və bir ovuc gilasçımayı...



O xalq xoşbaxtdır ki, zəngin folkloru var.

Hacı Mirhaşim Talişli filologiya elmlər namizədi, Lənkəran Dövlət Universitetinin dosentidir. Əməkdar müəllim, Prezident təqaüdçüsüdür. Deyir ki, bu il 86 yaşım tamam olur, fikirləşirəm ki, daha işləməyim, evdə oturub xatirələrimi yazım.

Yazmaq demişkən, Mirhaşim müəllim həm də tanınmış qələm sahibidir. 16 yaşından "Müsəfir" imzası ilə yüzlərlə qəzəl, qəsidiə, təxmis, təzmin, mürəbbə, mərsiya, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisiidir, Azərbaycan ədəbiyyatında ilk dəfa əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitabının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. Ətan il isə "Xatirəmdə yaşayanlar" kitabı çap olunub.

Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Programına əsasən, Lənkəran şəhəri 2011-ci il üzrə "Azərbaycanın folklor paytaxtı" elan edilib. Cənub mirvarisinin özünəməxsus zəngin folkloru barədə dolğun məlumatlar alda etmək üçün qocaman şair, ədəbiyyatşunas, tədqiqatçı-alim Hacı Mirhaşim Talişlini ziyarət etdik.

Hacı Mirhaşim Talişli Lənkəranın Böyük Bazar hissəsində – ulu babası Mirmustafa xanın adını daşıyan küçədə yaşayır. Lənkəranın tarixi, mədəniyyəti ilə bağlı zəngin bilgiler sahibi olan 86 yaşlı Mirhaşim müəllimi öz hücrəsində – doğma kitablarının arasında "tapdıq".

## Çəltik və çay nağmaları

Lənkəranın sonuncu xanı Mir Mustafa xanın nəslindən olan Hacı Mirhaşim 86 illik ömründə çox tarixi hadisələrin şahidi olub. Ətan əsrin ağrı-acısını, qırmızı imperiyanın din düşmənciliyini, milli-mənəvi dəyərlərimizə qarşı bığanalıyını görüb. Ancaq heç nə onu öz əqidəsindən, yolundan döndərə bilməyib. Allaha sevgisi, inamı heç vaxt sarsılmayıb. Ağlı kasandan namaz qılıb, oruc tutub, müqəddəs yerləri ziyarət edib, zəngin biliyi, geniş dünyagörüşü ilə dövrünün işqli simalarından birinə çevrilib. El-obasına, yurd-yuvاسına qəlbən bağlı olan Mirhaşim müəllim Lənkəranın folklorundan ürək dolusu danışdı:

– Lənkəran folkloru çox zəngindir. Əgər Qarabağda xanəndəlik, təkifacılıq məşhurdursa, Lənkəranda birgə oxumaq, kollektiv şəkildə xorla oxumaq dəbdir. Bunun da öz səbəbi var. Lənkəranda qədimdən çəltik əkib bacarıqlar. Çəltikçilik kollektiv işdir. Əmək prosesində yaranan nağmalar çəltik nağmaları kimi yaddaşlardan yaddaşlara köçüb. Zaman gəldi ki, çəltikçiliyi çayçılıq əvəz etdi. Çayçılıq da birgə işdir. Beləliklə, çay nəğmaları yarandı. Sonra bu nəğmalar toy nəğmalarına çevrildi.

Mirhaşim müəllim deyir ki, Lənkəran folklorunda yüza yaxın nəğmalər var. El arasında belə bir deyim də var ki, darya-dan balıq qurtarmaz, Lənkəran kəndlərindən nəğmalər.

Vaxtı ilə Mirhaşim müəllim bu nəğmalara sevə-sevə söz yازmış.

Söhbətimizin bu yerində Mirhaşim müəllim nəğmalardan birini zülməzə edir:

Çayımızın adı var,  
var, var,  
Gör, nə gözəl dadi var,  
var, var.  
Çayda bizim qızların  
var, var,  
Əmək, hünər payı var,

*var, var.*

*Ürəyinin odu var,  
var, var.*

*Çay yiğan qızlar xorla bu nəgməni oxuyardılar.  
Çəltik yiğan qızların isə öz nəgmələri vardı:  
İki gözəl gördüm dünən bulaqda,  
Biri al geyinib, birisi ağda.  
Qardaşdan soruşdum, hansını sevdin?  
Dedi, gözüm qırmızıda, ürəyim ağda.*

Mirhaşim müəllim Lənkəranın toy adatlarından də danışır.

– Bizim toy adatlarımız çox maraqlıdır. Bütün toy mərasimləri nəgmələrlə keçir. Gəlini evə gətirəndə ayağının altında qurban kəsirlər, belə bir nəgmə oxuyurlar:

*Ay gəlinin toy qoyunu,  
Bıçaq gətir, soy qoyunu.*

Bu gün də Lənkəranda toy mərasimləri nəgmələrlə keçirilir. Lənkəranın yas mərasimləri də özünəməxsusdur. Yasda had-dindən artıq ağlamaq adət deyil. Belə deyirlər ki, ölanı Allah aparı. Sən Allaha etiraz elayırsənmi? Yas maclisində biri ağı deyib ölanı oxşayır, sonra hamiliqliq imam üçün marsiya deyirlər.

Lənkəran folklorunda bir çox sənətlər, peşələrlə bağlı ənənələr bu gün də yaşayır. Əsrlərdir ki, bu bölgədə müxtəlif cür həsirlər toxunur. Əvvəller xalça-palaz az olardı, camaat həsir üstə oturar, məscidlərə həsir döşayardılar. Haşıyalı hasirlar, sada hasirlar, Gilani hasirlar məşətdə an çox işlənən hasirlərdəndir.

Qədim dulusçuluq sənəti də bu gün Lənkəranın bir çox kəndlərində, xüsusi ilə Separadı kəndində yaşıdır. 150-200 il bundan avval stakan-nalbaki, məlşət aşyaları olmayan vaxtlarda dulusçuluq sənəti ən gəraklı sənətlərdən biri kimi inkişaf etmiş, özündən sonra zəngin izlər qoymuşdur. Bu gün də Lənkəranda az qala hər evdə gil bardaqlar saxlanılır. Bunun da öz tarixçəsi var.

### **Lənkəranın Novruz ənənələri**

Novruz bayramı Lənkəranda bir qədər fərqli keçirilir. Çərşənbə axşamı bütün evlərdə hökmən ziyad baliği bisirilir. Çərşənbənin sahəri evdəki bütün sular atılır, adamlar çay qirağına, bulaq başına gedib bardaqlarla təzə su gətirir, suyu evə, həyata sapırlar.

Mirhaşim müəllim deyir ki, Lənkəranda bir çərşənbə tanıyrılar. Novruzdan əvvəlki çərşənbə – ilaxır çərşənbəni. Axırkıçın çərşənbədə od üstdən atlanır, üzərlik yandırır, evdəki adamların sayına görə şam yandırırlar. Süfrəyə təndirdə bisirilmiş baliq İavəngisi qoyulur. Ancaq "il şirin olsun", – deyə bu İavəngiaturşu vurulmaz. Çərşənbə axşamı hər kasın ağızına sarımsaq dəyməsi adətdir. Süfrəyə yeddi adda "s" hərfi ilə başlayan nemətin qoyulması da adətdir.

Çərşənbə axşamı bisirilan baliğin başı isə 13 gün saxlanılandan sonra atılır. İnanca görə 13 gündən sonra nəhslik qurtaçır, xoşbaxt hayatı başlayır.

Folklorumuzu sevə-sevə tabliğ edən Mirhaşim müəllim deyir ki, sovet vaxtı folklordan, adət-ənənələrimizdən danişanları sürgüna, ölümə göndərirdilər. İndi öz folklorumuzdan ürakla danişırıq, neçə var, eləcə də gənc nəslə öyrədirik. Folklorumuzu, adət-ənənələrimizi yaşatmaqsa gənc nəsillərin üzərinə düşür.

Mirhaşim müəllimin evi asl ziyaratgahıdır. Bu evdə kimlər olmayıb? Azərbaycanın görkəmli alımlarından akademik Feyzulla Qasımkəzadə, professorlar Seyfəddin Qandilov, Əliyar Safərli, Əjdər Ağayev, Rahila Məhərrəmova, Mirza Rəhimov, Seyfulla Əsədullayev, şair və yazıçılarından Bəxtiyar Vahabzadə, Qabil, Nəriman Həsanzadə, Hüseyn Abbaszadə və neçə-neçə böyük sənətkarlar bu ocaqda Mirhaşim müəllimin qonağı olublar.

Sadə, mehriban, təvazökar Mirhaşim müəllim bir şərində belə deyir:

*Safdir dilayim mənim,  
Yoxdur gileyim mənim.  
Davaçılara dostam,  
Darvazam dar olsa da,  
Gendir ürəyim mənim.*

Mirhaşım müəllimin evində nadir bir çiçək növü – gülas yetişdirilir. Bu gülü Mirhaşım müəllimin babası Mirmustafa axund vaxtı ilə Kərbəla ziyarətindən gətirib. Gözəl, xoş ətri olan bu gül indi Lənkəranın əksər evlərində atır saçır.

Söhbətimizin sonunda Mirhaşım müəllim ayağa qalxıb kövrək barmaqları ilə gülas çiçəklərini dərib ovcuma tökdü. Mirhaşım müəllimin bacısı hacı Səadət xanım çiçəkləri sapa düzüb mənə hədiyyə etdi. Bu işiqlı ocaqdan, doğma insanlardan xoş hissələrlə ayrıldım. Əgər yolunuz nə vaxtsa Lənkərandan düşsə, Mirhaşım müəllimi ziyarət etməyi unutmayın. Axi belə qiymətli, işiqlı, nadir insanlar tariximizin, yaddaşımızın, folklorumuzun bir parçasıdır.

27.07.2011

## "Məni ədəbiyyat yaşıdır"

Iyulun 21-i yazıçı-dramaturq Marat Haqverdiyevin doğum günüdür. 73 yaşı tamam olan dramaturq ömrünün bir hissəsini memarlıq sənatinə, bir hissəsini isə ədəbiyyata, dramaturgiyaya hasr edib. Hər iki sahədə uğurlar alda etsə də, özü belə deyir: "Hesab edirəm ki, tarixi-memarlıq abidələrinin bərpası müqəddəs bir işdir, ancaq açığını deym ki, manı ədəbiyyat yaşıdır. Ədəbiyyat olmasaydı, bəlkə də bu yaşa galib çatmazdım".

"Ailəda mahkəmə" adlı ilk komedyası ilə ədəbiyyatda qədəm qoyan Marat Haqverdiyev "Mahabbət, şeytan və lambada", "Maşuqalar", "Ah, qadınlar, qadınlar", "Qısqanc üzəklər", "Amerikalı kürakan", "Fədakarlıq", "Sənsiz yaşaya bilməram", "Mahabbət azablan", "Mahabbət yaşa baxmir" və neça-neça uğurlu əsərləri ilə səhnəmizə yeni nafəs, yeni ruh gətirdi.

Doğum günü ərafəsində yazıçı-dramaturqla görüşüb ötan günlərdən danışdıq. Təbiatca təvazökar, sadə və samimi olan Marat Haqverdiyevin ömür yoluna birgə nəzər salaq.

Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmanistanın Əməkdar artisti Xanlar Haqverdiyev uzun illər Opera və Balet Teatrının solisti olub. "Əşli və Kərəm"da Karam, "Aşıq Qərib"da Qərib, "Şah İsmayıllı"da Şah İsmayıllı, "Leyli və Məcnun"da Məcnun rollarını özünəmaxsus məharatla yaradıb.

Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq kimi şöhrət tapıb. "Şeirlər", "Dağlar", "İki ana", "Sevgi sıtları", "İki bayram" kitaları rus, ispan, türkman, hind dillərinə tərcümə olunub. Cahan Əfruzun "Qanqın böyük dalğası", "Tahirin aqibəti" və başqa əsərləri 70-ci illarda Moskvada səhnələşdirilib. Onun "İlham



pərisi", "Gəldim ki, deyəm sevirəm" faciəsi sonralar doğma səhnəmizdə və başqa respublikaların sahnəsində dəfələrlə tamaşa qoyulub.

İki sənətkarın ahatasında böyük Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərək memar olmayı qərara alır.

### **Ədəbiyyata tərcümaçı kimi galmışam**

İllər keçəcək, 73 yaşın tamamında Marat müəllim səmimiyyatla etiraf edəcəkdir: "Anamın yanında yazmağa, atamın yanında oxumağa utanırdım". Çünkü atasının sözləri hələ də qu-laqlarında səslənirdi. Atası həmişə belə deyərdi: "Sənətə galırsənsə, yaxşılardın yaxşısı olmalıdır".

Marat Haqverdiyev 1956-ci ildə Azərbaycan Politexnik İnsti-tutunun memarlıq şöbəsinə daxil olur. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçmir, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi bir sıra MDB ölkələrində qastrol səfərlərində olur.

Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışır. Ömrünün 40 ilə yaxın hissini isə Mədəniyyət Nazirliyinin nəzdində olan Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtalif vəzifələrdə işləyib.

Respublikamızın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatri, Rəşid Behbudov adına Mahnı Teatri, saysız-hesabsız muzeylər, məscidlər, mədrəsələr, qalalar, türbələr, sarayların bərpası ilə məşğul olub.

Bəs, görəsən, Marat müəllimin ədəbiyyata gəlişi necə olub?

- İşimlə paralel olaraq, 70-ci illərdə ədəbiyyata əvvəlcə bir tərcümaçı kimi galmışam. Orta və ali məktəbi rus dilində bitirdiyim üçün, heç bir çatinlik çəkmədən anamın əsərlərini - şeirlərini, poemalarını ana dilindən rus dilinə çevirirdim.

Anam dünyasını dəyişəndən sonra belə qərara gəldim ki, onun yolunu davam etdirim.

### **Böyük sahnənin cazibəsi**

Marat Haqverdiyevin yazıçı-dramaturq kimi ilk əsəri "Ailadə məhkəmə" komediyası olur. Bu əsər Lənkəran Dövlət Dram Te-

atrında Əməkdar incəsənət xadımı Baba Rzayevin quruluşunda tamaşa qoyulur.

Tamaşa uğurlu alınır. Marat müəllim o illərə qayıdır: "İlk əsərim tamaşa qoyulanda Baba Rzayev dedi ki, bax ha, bundan sonra əsər yazmasan, günah eləmiş olarsan. Deyirdi ki, səndə komediya yaxşı alınır".

Bu uğur dramaturqu havəsləndirir. Bir il sonra Gənc Tamaşaçılar Teatrında Mərahim Fərzəlibayovun quruluşunda dramaturqun "Məhabbat, şeytan və lambada", ardınca isə "Məşuqələr" əsəri tamaşa qoyulur. Hər iki əsər mədəniyyət aləminə səs salır.

- Bir gün Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov galib tamaşa baxdı. Tanış olduq. Dedi ki, xahiş edirəm bizim teatr üçün də bir əsər yaz. 1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazüb Həsən Turabova təqdim etdim, çox bəyəndi. Akademik Milli Dram Teatrının sahnəsində Mərahim Fərzəlibayov bu əsəri tamaşa qoydu. Tamaşada baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonra "Qısqanc ürəklər" komediyam yənə də bu teatrdə Mərahim Fərzəlibayovun quruluşunda tamaşa qoyuldu. Bu tamaşa da yaxşı mənada böyük səs-küy yaratdı.

Marat Haqverdiyevin bir-birindən maraqlı yeni əsərləri - "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhabbat əzabları", "Məhabbat yaşa baxmir" və s. ölkəmizin müxtalif teatrlarında uğurla tamaşa qoyulur.

"Qısqanc ürəklər" komediyasının sorağı isə qardaş Türk-yədən gəlir, İstanbul şəhəri Sariyer Bələdiyyə Teatrının yaradıcı heyati "Qısqanc ürəklər" səhnəyə qoyur.

- 2000-ci ildə mən İstanbul - "Qısqanc ürəklər" tamaşasının premyerasına davat etdilər. Tamaşanın premyerası Çırağan sarayında keçirildi. Bu sarayda, adətən, dövlət tədbirləri keçirilir, amma o zaman hörmət aləmati olaraq bu tamaşanın premyerası orada keçirildi. Premyera yüksək səviyyədə təşkil olunmuşdu. O zaman məndən başqa bir əsər istədilər, mən də "Ah qadınlar, qadınlar" əsərini təqdim etdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sariyer Bələdiyyə Teatrı, "Fateh" Universitetinin teatrında sahnələşdirilib.

Marat Haqverdiyev dram əsərləri ilə yanaşı, eyni zamanda maraqlı ssenarilərin də müəllifidir.

- Xalq artisti Lütfü Məmmədbayov mənim ssenarim əsasında "Saninlə və sənsiz" bədii televiziya filmini çəkib. Bu melodrama azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhabətindən bahs edir. Film Azərbaycan dövlət televiziyası ilə dəfələrə nümayiş olunub. "Səni gözləyirəm" lirik əsərimi da Lütfü Məmmədbayov ekranlaşdırıb.

### **"Fədakarlıq"**

"Mənim yaradıcılığımın böyük bir hissəsi ulu öndərimiz Heydar Əliyevlə bağlıdır", - deyən Marat Haqverdiyev 1993-cü ildə yazdığı "Qarabağ şikəstəsi" ssenarisində dahi siyasetçinin Azərbaycanın ağır günlərində hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini aks etdirib. Bu ssenari əsasında M.Fərzəlibayov ikiseriyali bədii televiziya filmi çəkib.

Marat Haqverdiyevin ümummilli lider haqqında ikinci əsəri "Fədakarlıq" adlanır. Müəllifin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkilir. Sonra müəllif bu ssenarinin dram variantını qələmə alır. Əsər Sumqayıt Dövlət Musiqili Dram Teatrında sahnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir.

Marat Haqverdiyevin "Əsrin möcüzəsi" pyesi və "Üç dəniz möcüzəsi" adlı ssenarisi də xalqımızın rifahı naminə hayata keçirilən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisindən bahs edir.

Yazıcı-dramaturq olmaqla yanaşı, Marat Haqverdiyev həm də öz mövqeyi olan ziyahlarımızdan biridir. Ömrünün zirvəsinə doğru yol gedən Marat Haqverdiyev "Cənnat sarayı" əsərini yenica tamamlayıb.

Çox iş görüb az görünən Marat Haqverdiyevə ömrünün bu çağında ürəyi istadiyi əsərləri yazmağı, yeni tamaşalarının premyerasının həyəcanını yaşamağı, tamaşaçı alqışını və tamaşaçı sevgisini arzulayıraq. Çünkü o, söz sarayı ilə insanları güldürməyi də, ağlatmayı da, düşündürməyi də bacarıır.

20.07.2011

### **20 Yanvar həyatın güzgüsündə**

Ədəbiyyat həyatın güzgüsüdür. O güzgüyə diqqatla baxsaq xalqımızın keçmişini, xoşbəxt çağlarını, başına gələn faciələri aydınca görərik.

Bu mənada yaxın tariximizin - 20 Yanvar faciəsinin qan izləri, göz yaşları ədəbiyyatımızda hələ qurumayıb. O qanlı gecənin ilk harayı, ilk əks-sadası isə ədəbiyyatımızın hassas qanadında - poeziyada əksini tapdı. Şəhidlərimiz hələ torpağa tapşırılmamış Xalq şairi Qabilin ürəyinin qanı ilə yazdığı "Mərsiya" si ədəbiyyatımızı təlatüma gətirdi. Şairin ürəkparçalayan misraları xalqın dərdinə, kədərinə, əhval-ruhiyyasına qarışdı.

*Öldü gənc, öldü uşaq,  
öldü galin-qızlarımız,  
Ölmədi, şəhid oldu neça yüzümüz,  
Bu Karbala düzələridir, düzələrimiz,  
Neca qan ağlamasın  
üzlərimiz, gözlərimiz?  
Gecəni ataş ilə qırmızı qan eylədilər.  
Xalqımı, millətimi gülləbaran eylədilər.*

Qabilin harayına Məmməd Aslan "Ağla, qərənfil, ağla" şerini ilə qoşuldu. Vaxtında və zamanında yazılmış bu şeir qərənfilin obrazını, ədəbiyyatımıza gətirib heykallaşdırıldı.

*Qərənfil - şəhid qanı,  
Ağla, qərənfil, ağla.  
Ağla, inlət meydani,  
Ağla, qərənfil ağla.*

Xalq şairi Bəxtiyar Vahabzadənin dörd aya yazdığı "Şəhidlər" poeması isə 20 Yanvar müsibətini dastanlaşdırıldı. Xalqımızın, millətimizin başına gətirilən qanlı faciənin geniş mənzərəsini, tablosunu ədəbiyyatımızda əbədiləşdirdi.

*Qatıl gülləsinə qurban gedərən  
Gözünü sabaha dikdi şəhidlər.*

*Üçranglı bayraqı öz qanlılarıyla  
Vətən göylərinə çəkdi şəhidlər.*

O ağır, o qanlı günlərdə Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmşanlı, Fikrat Qoca, Musa Yaqub, Musa Ələkbərli qələmindən sözüllən göz yaşları dərdlərimizə ağı dedi.

Xalq şairi Zəlimxan Yaqubun hönkürtü, hayqırı dolu misraları kədər rəngli səmamızda şimşək kimi çaxdı:

*Sınar dağların beli, bu qədər  
ah götürməz,  
Adı insan olan kas belə  
günah götürməz,  
Yerda bəndə götürsə,  
göydə Allah götürməz,  
Qəm yemə, dəli könlüm,  
nahaq qan yerdə qalmaz.*

Nəriman Həsənzadənin "Şəhidlər xiyabani" adlı şeri müqaddəs yerdə - Şəhidlər xiyabanında hər kəsi bir anlıq dayanmağa, düşünməyə və "Şəhidlər xiyabani" adlı bir dünyadanın sakinlərinin taleyini dinləməyə səslədi:

*Dayanın, Şəhidlər xiyabanı,  
Yas toya qarışb, toy yasa burda.  
Qızıl qumaşlarda qara xonçalar,  
Nişan gətiriblər bir qızı burda.*

20 Yanvar Güney Azərbaycan ədəbiyyatında da öz aksini tapdı. Bakıda baş vermiş qanlı olaylarda şəhidlik zirvəsinə ucaşan igidləri Vətənimizin azadlığının mücahidi kimi tərənnüm etdilər. "Varlıq" jurnalının səhifələrində 20 Yanvara hasr rolunuş xeyli yazılar işıq üzü gördü.

20 Yanvar nəşrimizdə də öz aksini tapdı. Azadlıq yolunda canını qurban verən Vətən oğullarının hayatından, fədakarlığından bahs edən neça-neça hekayələr, povestlər yarandı. "Fərizə və İlham" dastanı isə xalq arasında XX əsrin son gerçek məhəbbət dastanı kimi tarixa düşdü.

Zamanında yaranan ədəbiyyat nümunələri ilə yanaşı, ədəbiyyat həm də hadisələrə kənardan baxmaq, müşahidə etmək qudratına malikdir. Vaxtından və zamanından asılı olmayaraq, şəhidlik mövzusu ədəbiyyatımızdan keçməkdədir. Hələ XVI əsrda poeziyamızın dahisi Məhəmməd Füzuli şəhidlik abidəsi olan "Hədiqatüs-süəda" əsərində inam və etiqadları yolunda müsibətlərlə rastlaşan, lakin bu yoldan dönməyən haqq aşıqlarını vəsf etmiş, şəhidliyi an böyük şərəf və an böyük rütba kimi qiymətləndirmişdi.

Bu mənada 20 Yanvar faciəsi ədəbiyyatımızda zaman-zaman cücaracək, qanlı tariximizi töradanlar lənatlanacak, Vətənin azadlığı uğrunda canını qurban verən Vətən övladlarının ruhu ehtiramla yad ediləcək.

20.07.2011

## Xocalı faciəsinin izləri ədəbiyyatımızda

Xocalı faciəsi ədəbiyyatımıza elə o gecədan – fevralın 25-dən 26-na keçən – səhəri olmayan gecədən boylandı. O gündən taleyimizə yazılın Xocalı yazısını yazmağa çalışırıq...

*İlahi! San onlara rahatlıq ver...*

*İlahi! Taskin et!..*

*San onlara səma nağmaları göndər,*

*Tasallı sap...*

Bu misralar Nurəngiz Günü "Xocalı simfoniyası"ndandır. Və əslində "Xocalı simfoniyası" Xocalı faciəsinin ağısı, oxşamasıdır. "Xocalı simfoniyası" balasını itirmiş ananın qorxu, talaş, hıçkırıq, hönkürtü qarışq harayıdır:

*Yox, ruzgar! O cürə əsmə sən!*

*Torpaqda...*

*Torpağın altında dip-dırı ölülar var*

*Diksina bilər Onlar...*

Nurəngiz Günü "Xocalı simfoniyası" həm də Xocalının yer üzündən silindiyi gecənin ədəbiyyata hopan səsidi. Hələ ki bu səsi bütün dünya eşitməyib, hələ ki "Xocalı simfoniyası" üç dildə – Azərbaycan, rus və ingilis dilində nəşr olunub. Ancaq Xocalı faciəsinin dünyanın kar olmuş qulaqlarına çatdırmaq istəyiriksa, "Xocalı simfoniyası" dünyanın bütün dillərinə tərcümə olunmalıdır.

Hər kəs Xocalı faciəsini gördüyü, hiss etdiyi, duyduğu və yaşadıǵı kimi yazar. Bir dərdin yüz yozumu, bir dərdin yüz çaları dil açıb danışır.

*Bu il yena*

*Xocalının ad gündündə*

*Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına getdik,*

*"Xocalı faciə"nə*

*tamaşa etdik...*

Bu misralar şair Qəşəm Nəcəfzadənin "Xocalı mövsümü fevral" başlığı altında dərc etdirdiyi silsilə şerindəndir. Qəşəm Nə-

cəfzadə Xocalı faciəsinə ağı demir, Xocalı faciəsinə içində yaşadığı vaxtin içindən baxır:

*Xocalı uşaqlarının  
Soyuqdan donduğunu görəndə,  
Uşağımızın paltosunu  
Yaxşıca düyməladık,  
Əlinə peçenə verdik  
Üzündən öpdük  
Başını sığalladıq...*

Əslində, bu səmimi, çox səmimi bir etirafdır. Həyat öz axarı ilə gedir. Uşaqlar böyükür... böyüməyan, lentlərin yaddaşında yaşayan, don vurmuş, güllələnmiş, qar üstüne sapalanmış uşaqlardır. İblisin divan tutduğu mələk sifatlı uşaqlar... İnsan ovunun qurbanları, qisası alınmayan tifillər... Biz ilin bir günü yox, ilin 365 günü Xocalı faciəsini yaşamalıyıq. Bir gün çox azdır, o qədər azdır ki, Xocalı soyqırımının qurbanlarının adını belə sayıb qurtarmağa çatmaz...

*Xocalı mövsümü fevral!  
Xocalı mövsümüdür bu ay.  
Lentin tozu alınır,  
Bir da göstərilməyi  
Qaldı galən ilə.*

Şair Ələmdar Quluzadənin qələmə aldığı "Şəhid şəhər" poeması da Xocalı faciəsinin dəhşətlərinə, ağrılara, faciələrinə həsr olunub.

*Başar görməmişdi bu qovhaqovu,  
Danışa bilmirəm, dilim da asır.  
Bülənd olub ərşə qalxdı alovu,  
Sağlar girov düşdü, şahidlər asır.*

Şair "Şəhid şəhər" in dəndlərini, dəndlərin köklərini axtarır:

*Oduna qalandıq çox imdadların,  
Sözümüzün yüz sual, yüz nidası var.  
Qapıma qonaqtək galən yadların  
Evimə sahiblik iddiası var.*

Ələkbər Salahzadənin "Xocalı xəcilləri", Ədalət Əsgəroğlu-nun "Dərdimizin qan rəngi" poemaları da Xocalı faciəsinə həsr olunub.

Xocalı faciəsindən danişarkən yadına və çoxlarının yadına jurnalist Səriyyə Müslümqızı düşür. Xocalı hadisəsi onun gözlərinin qabağında baş verib, bu faciənin bütün ağrı-acısını, insan aqlına sığmayan müsibətlərini yaddasından əvvəl gözlərinə köçürüb. Üstündən 19 il keçməsinə baxmayaraq, hər dəfə Səriyyə Müslümqızı ilə qarşılaşanda gözlərində Xocalının qanlı mənzərəsini görüram. Bir jurnalist, bir vətəndaş, bir xocalılı, bir şahid kimi Səriyyə Müslümqızının qələmə aldığı "Qar üstüna qan yağırdı", "Ümid olmasa, öläram" (ingilis dilində), "Ölümündən o yandakı Xocalı" kitablarını ədəbiyyatımızın Xocalı dərdi ilə bağlı canlı salnaməsi sayıram...

Çox güman ki, Xocalı faciəsi ilə bağlı adlarını çəkə bilmədiyim çoxlu əsərlər, şeirlər, hekayələr yazılıb. Ola bilsin ki, kimsə halə Xocalını qəlbindən kağıza köçürməyib, ola bilsin ki, kimsə sözünü demayıb, amma Xocalı mövzusunun Azərbaycan ədəbiyyatında daimi mövzulardan birinə çevriləcəyinə gərək kiminsə şübhəsi olmasın. Biz dərdimizi sözla deməyi bacarmalıyiq. Zaman-zaman Xocalı lövhələri ədəbiyyatımızdan boyanıb qanlı gecənin dəhşətini, faciəni, qatla yetirilan günahsız insanların səsini batmağa qoymamalıdır. Çünkü zamanın, vaxtin, yaddaşın unutduğunu ədəbiyyat unudulmağa qoymur...

19.01.2011

## Bir azadlıq şairi vardı...

"Atamın tək istəyi Azərbaycanın müstəqilliyi id"

Azər Almas

"Elaziş-Bakı mədəniyyət və sənat görüşü" (2-4 fevral) zamanı böyük şairimiz, ömrünü qardaş diyarда başa vurmuş Almas İldırımın oğlu Azər Almasla görüşdük. Ömrünün müdriklik çağını yaşayan bu nuranı insan, üstündən uzun illər keçəsə belə, hələ də atasını göz yaşları ilə xatırlayır. O xatırələr hər birimiz üçün qlymatlidir...

Almas İldirimin hayatı qəmli bir nağıla, qurban, həsrət, dərd dolu hekayəyə, əslində tarixin çatın bir dönməndə bir millətin başına gətirilən faciələrdən bahs edən tarixi romana bənzəyir. 45 illik ömründə sürgün, mühacirət, qurban hayatı yaşayan Almas İldirim tarixin sərt döngülərində xalqını, millətini, vətənini hər kasdən çox sevdiyi üçün "xalq düşməni" damğası ilə günahlandırıldı...

Canından çox sevdiyi Azərbaycandan əvvəlcə Dağıstana, sonra Aşqabada sürgün olundu...

Ömrünün baharında dəfələrlə ölümlə göz-gözə, nəfəsnəfəsə dayındı...

Onun iradəsini, əqidəsini heç nə qıra bilmədi: nə təqiblər, nə böhtanlar, nə haqsızlıqlar...

O, oddan-avodan keçib bütün varlığı ilə bağlandığı Türkiyəyə can atdı, qardaş ölkəyə pənah apardı ...

Türkiyə qollarını açıb onu öz balası kimi qarşılıdı...

Almas İldirim Türkiyanın söz, sənat beşiyi olan Elazişda 19 il yaşadı. Bu torpaqda kök atdı, şəxsiyyəti, istedadı, şeriiyyati ilə bu torpağın sevimli övladlarından biri oldu.



Zaman axdı, sular duruldu, SSRİ adlı imperiya 70 ildən sonra süqut etdi. O günü görmək böyük şairimizə nəsib olmasa da, övladlarına nəsib oldu.

Almas İldirim iki qardaş ölkənin vətən, xalq şairi kimi tarixə düşdü...

### **Almas İldirimin hayatı hekayəsindən**

Almas İldirim 1907-ci il martın 25-də Bakının Qala kəndində varlı ailədə dünyaya gəlib. Bir müddətdən sonra ailəsi Qala-dan Çəmbarakanda köçür. Burada fars təməyülü yeddiillik "İttihad məktəbi"ndə təhsil alır. Hələ məktəbdə oxuyarkan şeirlər yazır, farscanı mükəmməl öyrənir. Sonra Abdulla Şaiq adına Pedaqoji Məktəbi bitirir. Bu məktəbdə rus dilini də dərindən öyrənir, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyin Tağızadə, Abdulla Şaiq kimi məşhur şair və yazıçılarından dərs alır.

1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqişü-naslıq fakültəsinə daxil olsa da, bir neçə ay sonra zəngin ailənin övladı olduğu üçün universitetdən uzaqlaşdırılır. Ancaq bu, yegana səbab olmur. 1927-ci ildə İstanbulda "Həyat" jurnalında çap olunan şeiri də əsas səbablardan biri olur.

Almas İldirim ədəbi aləmə erkən yaşılarından qədəm qoymuş, 1919-cu ildə Seyid Hüseynin "Yaşıl qələmlər" dərnəyində fəal iştirak etmiş, dərnək bağlandıqdan sonra 1922-ci ildə Əhməd Cavadın və Hüseyin Cavidin təşəbbüsü ilə yaradılan "Yaşıl yarpaq" dərnəyində, bu dərnəyin "Yaşıl yarpaq" qəzetində Mikel Müşfiqlə birgə çıxış etmişdir.

Türk dünyasına bağlı olan azad fikirli gənc zamanın sosial və siyasi məsələlərinə qarşı çıxdığına görə kiçik burjuva yazarı kimi 19 yaşında NKVD-nin "qara siyahısı"na düşür.

Milli-mənəvi məsələlərdə etdiyi vətənpərvər çıxışları, İstanbulda çap olunan şeiri ona şan-söhrətlə yanaşı, bələlər da gətirir.

Rəfiq Zaka Xəndanın ifadəsi ilə desək, "qabiliyyətsiz və sat-qın qələm sahibləri" İldirimi açıqca günahkar elan edirlər.

Böyük bir sevgi ilə vətənini, millatını sevan Almas İldirim 1931-ci ildə Aşqabada sürgün olunur. Bu zaman o, "Əlvida, Bakı" şeirini yazar.

*Səndə keçib getdi iyirmi dörd yaşım,  
Bir zaman bələdan çıxmadi başım,  
Sən oldun həmdəmim, dərdli yoldaşım,  
Laylalar söylədin mənə, alvida!*

O, Aşqabadda çəsidi türk ellərindən sürgün edilən ailələrin uşaqlarına elm öyrədib, dərs deyir. 1932-ci ildə Şamaxıdan sürgün edilən və əslən Güney Azərbaycandan olan bir ailənin qızı ilə evlənir. Aşqabadda Almas İldirimin azadlıq mövzuları ilə bağlı şeirləri əldən-əla gəzir.

Sovet ideologiyasına xidmat etmədiyi üçün burada da təqib olunur. 1933-cü il iyunun 19-da Zivər xanımı və üç aylıq körpası Azəri götürüb karvanla yola çıxır:

*Bilmiram ki, yurdunu sevən bir şair,  
Nə üçün bir canı kimi izlənir.  
Elazığda bir göl var – Xəzər  
Azər Almasın söylədiklərindən:*

Mən o zaman 3 ay 19 günlük körpəyim. Məni qucaqlı-na alıb yola düşürlər. Karvanla 24 saat yol gedəndən sonra bu yolculuğun riskli bir yolçuluq olduğunu düşünən atam Firuza yaylasında karvandan ayrılır. Atamla anam günlərlə ac və susuz yol gedirlər. İran sərhədində yaxın bir yerdə istiqaməti itirirlər. Onları tuturlar, "Bolşevik sovet casusu" damğası ilə 25 gün atama işgəncə verirlər, 24 saat sinəsinə kimi soyuq suda saxlayırlar. Atamgil maddi və mənəvi sıxıntılar içərisində yaşasalar da, 1934-cü ildə böyük müsibətlərdən keçib Türkiyənin Van şəhərinə gəlirlər. Bir neçə aydan sonra biz Vandan Elaziğə galmışik. Gözümüz açdım ki, Elazığdayam. Atam bu vilayətin Palunun Qaraca bölgəsində də əvvəl müəllim, sonra nahiya müdürü işlədi. Belə-bələ Elaziğin bütün bölgələrində təhsilli bağlı böyük işlər gördü, məktəblər açdı.

Elazığda bir göl var, atam həmişə onun sahilinə gedib göl ilə dərdləşərdi. Bir gün Atatürkə məktub yazar ki, qurbanatda böyük bir Xəzər var, adı olmayan bu gölə Xəzər adı verməyimə izin verin. Atatürk bu xahişi qəbul edir. O zamandan bu gölcü-yün adı Xəzər olur.

*Aç qoynunu, uzaqdan gəlmışam, çox yaşlıyam;  
Eli, yurdyu çalınmış bir qərib Qafqazlıyam.  
Zənn etma ki, yoxsulam, Kürlüyəm, Arazlıyam  
Bakıdan ayrınları yaxın zamandır Gölcük.  
("Gölcük'lə dərtləşmə")*

### **Atamın güldüyüünü heç xatırlamıram**

**- Atanız Azərbaycan üçün çox darıxırdı, o günlər yadınızdadır?**

– Çox insan vatanından qovulur, amma mən vatanını bu qədər geri almaq istəyən, vətəni üçün ölen bir adam – atamı tanıyorum. Atam vatanından ayrı heç bir şey düşünməzdi. Vətəni nəfəs almaq, su içmək kimi biliirdi. Bizi də elə hislərlə böyüdü. Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi.

*Könlüma tək Kəbə seçdim səni mən,  
Sansız neynim qürbat elda günü mən,  
Sansız neynim Allahı mən, dini mən!  
Azərbaycan, mənim tacım, taxtim oy!  
Oyanmazmı kor olası baxtim oy?!*  
("Əsir Azərbaycanım")

### **- Atanızın son illərini necə xatırlayırsınız?**

– Xəsta idi, xəstə-xəstə də atın belində əraziləri gazib nəzarət edirdi. Atam 1951-ci ildə 45 yaşında vəfat etdi. Bakının Qala kəndində doğulub, Malatyanın Qalasında dünyasını dəyişdi.

Atamın güldüyüünü heç xatırlamıram. Çox ciddi idi, daima fikirli görünürdü. Vətəni düşünərdi, əlinə qələm alıb mahnı zümzümə edə-edə şeir yazdı. Onun içində bir vətən mahnısı vardı.

*Qafqaz; o yaşıl yurd, o məhəbbət vətənimdir.  
Qafqaz; onu mən görəmdən ölsəm, ona dair;  
Qəbrimdə yazılışın iki misra bu kitabə:  
"Aşıqdır gözəl yurduna qürbatda da şair,  
Xəyyam necə aşiq idisə gül ranglı şərabə".*  
("O məhəbbət Vətənimdir")

**- Bildiyimizə görə, siz atanızın məsləhəti ilə neft mühəndisi oldunuz...**

– 1940-ci illərdə kənddə məktəb yox idi, biz Ağına köcdük. Atam Ağında müəllim işləyirdi, 1943-cü ildə mən üçüncü sınıfdə oxuyanda atam müəllimləri başına yiğib Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsərini tamaşa yoxdu. Özü də baş rollardan birini ifa edirdi. Bütün nahiyanın camaati galib o tamaşa yoxdu. 1945-ci ildə mən ilk məktəbi bitirib orta məktəbə getdim. 3 il orada, 4 il də gimnaziyada oxudum. 1950-ci ildə gimnaziyanı bitirib diplому aldım. 3 ay sonra atam vəfat etdi. Malatya valisi vardi, mən o valini heç unutmadım. O görə ki, biz küçədə qalmışq, bizi kiçik bir ev verdi. Mənə də valilikdə bir iş verdi. Bir gün mənim gimnaziya müdürüm valini ziyarətə gələrkən qapıda məni görür, içəri girib deyir ki, bu gənc məktəbi əla qiymətlərlə bitirib, burada nə iş görür? Vali məni yanına çağırıb dedi ki, oğlum, oxumaq istayırsanmı? "İstəyirəm", – dedim. Mana bir az pul verib qatara mindirdi, dedi ki, qardaşlarını, ananı mənə əmanat ela, qatara minib İstanbula get. İstanbula gəldim, burda Azərbaycan Mədəniyyət Dərnəyi vardi, orada mənə sişinacaq verdilər. İmtahanlarımı verib İstanbul Texniki Universitetinə daxil oldum. Valiya telefonla məlumat verdilər. Mən universitetdə oxuyarkən anamı, qardaşlarım – Aras, Odkan və Mehmet Bakıxanı da yanına göndərdilər. Azərbaycan Mədəniyyət Dərnəyində anama bala-ca bir iş verdilər. Üçüncü kursda oxuyarkən Almaniyada oxumaq üçün iki tələbə seçməyə görə imtahan keçirdilər. İmtahan verdim, məni Almaniyaya oxumağa göndərdilər. Hər ay təqa-üdümün yarısını anamgilə göndərirdim. 1961-ci ildə təhsilimi başa vurub İstanbula qayıtdım. Yeraltı mədənlərdə yaxşı bir işa düzəldim. Atam həmişə mənə deyardi ki, san neft mühəndisi olacaqsan, gedib Bakıda türk mütəxəssisi kimi neft sahəsində çalışacaqsan.

### **Bu nağıl bitmeyecek**

**- O illərdə Azərbaycanla bağlı hər hansı bir əlaqəniz vardımı?**

– Azərbaycanla əlaqələrimiz tamam kəsilmədi. 1940-ci illərdə atam anasına məktub yazar, oradan bir nəfər atama ca-

vab yazar ki, buraya məktub göndərmiş, hansı ünvana göndərmiş, o ailəni Sibirə sürgün edərlər. Ondan sonra atam daha məktub yazmadı, əlaqəmiz buna görə kəsildi. Amma 1990-ci ildə bir gün oturmuşduq evdə, telefon zəng çaldı. Dedi, mən Azərbaycandan gəlmışəm, Zeynəb Xanlarovayam, İstanbuldayam, sizə Azərbaycandan məktub gətirmişəm. Bu məktubu bizə əmim oğlu Hacıağa yazmışdı. Beləliklə, bizim Azərbaycanla əlaqələrimiz yarandı. İldə iki dəfə Bakıya gedirik, Bakıda ki doğmalarımız da bizə qonaq gəlirlər.

Türkiyədə, Elazığda atamı çox sevirlər. Atam iki ölkənin şairidir. Atamın 100 illiyi əvvəlcə burada, sonra isə Bakıda yüksək səviyyədə qeyd olundu.

Atam vətəni üçün, Türkiye üçün o qədər gərəkli bir insan oldu ki, nə Azərbaycan, nə Türkiye onu heç unutmadı. Onun şəxsiyyəti, ədəbi fəaliyyəti, şeirləri Elazığda bir nağıla döndü...

...Bu nağıl bitməyəcək, Xəzərdən Xəzərə kənül yolları salan Almas İldirim Azərbaycanın, Türkiyənin, Elazığın şairi kimi anılacaq, xatırlanacaq, onun vətən yanığı ilə od tutub yanın şeirləri zaman-zaman insanların ruhunu oxşayacaq, yaddaşlardan yaddaşlara, nəsillərdən nəsillərə keçib yaşayacaq...

22.02.2012

## Xəyyamın dünyası, dünyanın Xəyyamı

*Səhra gamisi deyilan dəvə karvanı yol gedir, piyaladən qan ranglı şərab süzülür, ərəb qızı rəqs edir, qum saatında zaman axır... Şərqi nadir incilərindən biri olan Ömrə Xəyyam zamanla birgə axıb dünyavilaşır. Dünya onu tanır: riyaziyyatçı, filosof, ilahiyyatçı, astronom, həkim və bir də rübai ustaşı kimi...*

*...O bahar Tanrı Çadırçı İbrahimini sevindirdi. Uzun illərdən sonra övladı oldu. İbrahim oğlunun adını Ömrə qoydu.*

Ömrə sözünün mənası "həyat", Xəyyam sözünün mənası "cadır ustaşı" deməkdir. Sonralar xalq arasında belə bir deyim olacaqdı: atası çadır, oğlu müdriklik çadırı tikdi.

**Xəyyamın dünyası. Nişapur Şəhəri, 1048-ci il.** Tarixçi Əbdül-Həsən Əli ibn Beyhəqi "Müdrilikli mühafizə edənlərə əlavələr" kitabında yazar ki, Ömrə Xəyyam adı ilə tanınan Əbü'l-Fəth Ömrə ibn İbrahim al-Xayyami 1048-ci il mayın 18-də İranın Nişabur şəhərində dünyaya gələndə Merkuri Gunaşla birləşmiş vəziyyətdə, Yupiter isə ona nisbatən üçbucaq vəziyyətində olmuşdu. Göy cisimlərinin qəribə düzülüşü altında dünyaya gələn körpə, doğrudanmı, qeyri-adi olacaqdı? Bunu zaman göstərəcəkdi...

O dövrda Nişapur bütün Şərqi alimlərinin cəmləşdiyi elm mərkəzi idi. Xorasanın, İranın, ərəb dünyasının hər yerindən biliyə can atanlar mahz bu şəhərə üz tuturdular.

Ömrə bu elm beşiyində adlı-sanlı alim və ruhani Nasrəddin şeyx Məhəmməd Mənsurun yanında təhsil alır. Müəllimi tez-tez Pifaqorun bu sözlərini təkrar edardı: "Insanın firavonluğu idrakin qanunlarına əslənsə, çox yaxşı olar".



Ömər yaşılarından xeyli fərqlənirdi. O, elmləri öyrənir, öyrəndikcə dünya haqqında düşünür, sonda bir fikir onu kədərləndirirdi: "Bəlkə də, biz heç vaxt dünyanın sırlarını öyrənə bilməyəcəyik". Sonra isə bu qənaətə gəlirdi: "Həyat qıсадır, insan isə dünyada hər şeyi dərk etmək istayır. Amma təəssüf ki, onun bir qarışını belə dərk etməyə qüvvəsi çatmır".

Ömər elmlərə yiyləndikcə öz-özüne deyirdi: "Elmlərin içarısında bütöv, ən ciddi və dəqiq bir elm var. Bu, cabr elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmuş məsələlər var. Deməli, məqsədim bax bu olmalıdır".

*Yaşasan üç yüz il, beş yüz il, min il,  
Bu köhna dünyadan gedəcəksən, bil,  
İstər dilənci ol, istərsə şah ol,  
Məzarda qiymət bir, iki cür deyil.*

**İlahi An. Səmərqənd Şəhəri, 1066-ci il.** Bu tarixdə yollar onu əfsanəvi şəhərə – Səmərqəndə gətirir. Ömər bu sırlı şəhərdə vaxtının çoxunu elm ocaqlarında keçirirdi. 1066-ci ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra "Doğruluq külliyyati"nın müəllifi Əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdırıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gazib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.

*Fəlak qulağıma söylədi pünhan:  
Na görsə qadərdən-qazadan insan,  
Məndən bilir, ancaq mənim qüdrətim,  
Olsayıdı, gəzməzdəm belə sərgərdən.*

**Tarixi görüş. Isfahan, 1074-cü ilin baharı.** Buxaranın Şərq darvazasından karvan Isfahana yola düşür. Ömər Xəyyam ağılna da gətirməzdə ki, həyatının 20 ili bu şəhərlə bağlı olacaq. O dövrda Ömər Xəyyamin şöhrəti hər tərəfə yayılmışdı və bu qoca şəhərdə də onun yolunu gözləyənlər vardi.

Isfahanda alimlərin müdafiəçisi, müdrik insan, "Siyasətnamə" risaləsinin müəllifi, Məlik şahın ağılli və tədbirli vəziri Ni-



zam əl-Mülklə Ömrə Xəyyamın görüşü hələ də tarixin yaddaşından silinməyib.

**Ulduzların sırrı. İsfahan rəsədxanası.** Miladi tarixi ilə 1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlik şah tərəfindən rəsədxana tikilir və Şərqiñ ən tanınmış astronomları bu rəsədxanaya cəlb olunur. Ömrə Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik edir.

Bu illərin axtarışları hədər getmir. Ömrə Xəyyam Müayyid əl-Mülküñ sifarişi ilə "Novruznamə" əsərini yazıb başa çatdırır. 1077-ci il dekabr ayının ortalarında Ömrə Xəyyam özünün ri-yaziyata aid ən mühüm əsərlərdən birini – "Evklidin kitabının girişdə olan çətinliklərin şərhləri"ni yazar.

1091-ci ildə Ömrə Xəyyam fəlsəfəyə dair "Mövcudluq haqqında risala"sını yazar. Ümumiyyətlə, Xəyyamın qələmindən çıxmış 5 fəlsəfi risala dövrümüzə qədər gəlib çıxbı.

*Bu şəhərlər dolur, boşalır hər an,  
Baxdıqla bu çələ oluram heyran.  
Çünki bilinməyir hardan galibdir  
Haraya yollanır bu uzun karvan.*

Ömrə Xəyyam qeyri-adi istedada malik idi. O, "Qurani-Kərim"i əzbardən bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini da verə bilməşdi. Şərqiñ ən bilikli ilahiyyatçıları Xəyyamdan masləhat alırdılar. Ərəb fəlsəfə tarixçisi Yusif Kifli "Filosofların tarixi" adlı əsərində yazar: "Xəyyam yunan fəlsəfəsini bildirdi, nücum elmində və fəlsəfədə onun misli-bərabəri yox idi".

Əl-Beyhəqinin sözlərini yada salaq: "İnsan necə qüdrətli yaddaşa malik olmalıdır ki, kitabı yeddi dəfə oxuduqdan sonra sahə yol vermadan onun üzünü köçürsün!"

**Nişapur, 1098-ci il.** Xəyyam ömrünün sonunu yoxsulluq içində yaşıyırı. Onun biliyi, ağılı daha heç kimə gərək deyildi. Xəyyamı anlamayan və yaqın ki, heç vaxt anlamağa qüdrəti çatmayan adamlar onun barəsində: "Bədbəxt filosof, yeddi göydə bir ulduzu yoxdur", – deyirdilər.

*Kimin bir çörəklilik buğdası vardır,  
Başını çəkməyə yuvası vardır.*

*Nə ağadır, nə da kimsəyə nökar,  
Şad olsun, zənn etsin dünyası vardır.*

**Dünyanın xəyyamı.** Deyilənlərə görə, Ömrə Xəyyamın son oxuduğu kitab İbn Sinanın "Şəfa kitabı" olub. Kitabı oxuduqdan sonra "Pak şaxsləri çağırın, mən vəsiyyat edəcəyəm" – deyir. Axşam namazını qurtardıqdan sonra "İlahi, sənə malumdur ki, mən imkan daxilində səni dərk etmişəm. Bağışla məni, – səni dərk etməyim – mənim sənə doğru gedən yolumdur", – deyarak vəfat edir.

*Yaradan dünyani neçin yaratdı?  
Sonra dəyişməyə neçin əl atdı?  
Əgər gözaldırsa, mahva nə layiq  
Çırkinsa, nə üçün qüsura batdı?*

Elmə dünyəvi ölçü qazandıran Xəyyamı Qərbda "Şərqiñ Danlesi" adlandırır, sənətkar, mühəndis, filosof kimi tanınan Leonardo Da Vinçi və riyaziyyatçı-alim Bles Paskalla müqayisə edirlər.

XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sənəşin gəmisi "Titanik" batarkən göyərtəsində 13 milyon sterlinq məbləğində sarvətlə yanaşı, Ömrə Xəyyamın qədim əlyazması "Rübəyyat"ın da olduğu bildirilir. Bu, Qərbda Ömrə Xəyyam yaradıcılığına böyük marağın daha bir sübutudur.

Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömrə Xəyyam kimi...

7.02.2012

## RUHUMUZUN MEMARLARI

### Ustadlar ustası Dirili Qurbani

Ehtimal olunur ki, "aşıq" sözü arab dilindəki "eşq", "aşıq" sözündən yaranıb, vurulmaq, bənd olmaq, sevmak deməkdir. Orta əsr lərdə aşiq sözü "Haqq aşığı", "Allah aşığı" mənasını verməklə yanaşı, həm də titul kimi işlənir, şifahi xalq yaradıcılığında və klassik ədəbiyyatda da "aşıq" sözü yənə eyni mənəni daşıyırırdı. Türk dilində isə "aşıq" sözü işiq mənasını verir. Övliya Çələbî "eşq" və "aşıq" sözlərinin türkçə "işiq" sözündən yaradığını söyləyirdi. "İşiq" və "aşıq" sözləri isə Allaha məhabətlə yanan mənasını verir.

Aşıq sözü ilə bağlı başqa bir ehtimal isə bundan ibarət idi ki, ilkin orta əsrlərdən başlayaraq hər şeyi bilən, hər sırra vaqf olan bilici adamlara "şeyx", və ya "şix" deyə müraciət edərlərmiş. XVI əsrə Şah İsmayıllı Xətainin sarayındakı bilici ozanlara hörmət alaməti olaraq "a şix" deyə müraciət edilmiş, bu da sonralar "aşıq" titulu kimi söz dünyamızda yaşamaq hüququ qazanır.

Ehtimallar, yozumlar nə qədər olsa da, aşiq sözü əsrlərdir ki, yol gəlir. Elə bir zaman gəlib çatdı ki, ozanı aşiq, qopuzu saz avaz etdi. Bir yolun bitdiyi, bir yolun başlandığı XVI yüzillikdə Dirili Qurbani haqq yolunun – aşiq sənətinin, aşiq şeirinin ilk yolcusu oldu.

*Əzizim Diri dağı,  
Duman, gəl, bürü dağı.  
Xudam bir körpü salib,  
Arxası Diri dağı.*

500 ildən çoxdur ki, xalq ruhuna yaxın olan Qurbani ırsını, Qurbani izlərini sevə-sevə yaddaşında yaşıdır. 500 ildən çox-



dur ki, Qurbani haqqında rəvayatlar, əfsanələr xalqın yaddaşında zaman-zaman cürcərib boy atır.

Mirzəliyan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının döşündəki Diri kəndində anadan olmuş, bu kandda böyümüş, sonralar şeirlərində dəfələrlə doğma yurdunu xatırlatmışdı.

"İsmim Qurbanıdır, kəndim Diridir..." – deyən el sənətkarı başqa bir şeirində kimliyini belə ifadə edir:

*"Dirili Qurbanın arzi-halını  
Yalvara-yalvara yara deyarsən".*

Şairin əsl adı Qurban olmuş, Şah İsmayıllı Xətai ilə tanışlığa qədər "Dirili Qurbanı" kimi tanınsa da, saray mühitində düşəndən sonra o dövrün ənənəsinə görə şair Qurbanı taxallüsünü qəbul etmişdir.

Nəzir-niyazla dünyaya gələn Qurbaniya 17 yaşında Mazan-nəna pirində buta verilir. Gəncə xanının qızı Pəriyə aşiq olan Qurbanının hayatı büssütün dəyişir.

*Qurbanının dərdi olub ziyada,  
Allahı çağırram, yetişər dada,  
Bir gözəl seçmişəm işiq dünyada,  
O pari salıbdı çöllərə məni.*

Aşıq Qurbanı tezliklə həm lirik şair, həm dastançı kimi xalq arasında tanınıb sevilir. Üstündəki Tanrı nəzəri, fərqli düşüncəsi və ilahi eşqi onu imtahana çəkir.

### ***Ədəbiyyatımızın solmayan "Bənövşə"si***

İnsan və təbiət gözəlliklərinin vəhdəti Qurbanı yaradıcılığında bir-birini tamamlayır. Bu baxımdan Qurbanının "Bənövşə" şeiri ədəbiyyatımıza yeni bir mövzu gatirdi. Bənövşəyə yüzlərə şeir həsr olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbanının "Bənövşə"sinin ömrü qədər uzun və ətirli olmadı.

*Tanrı səni xoş camala yetirmiş,  
Səni görən aşiq ağlın itirmiş,  
Malaklımları dərmış, göydən gatırılmış?  
Heyif ki, dəriblər az bənövşəni.*

Tarixi mənbələrə görə, Aşıq Qurbanı Şah İsmayıllı Xətainin hakimiyyəti dövründə yaşmış, 1500-cü ildə gənc Şah İsmayıllı Xətai Xudafərin körpüsündən keçib Şirvana yürüş edarkən Qurbanı onunla tanış olmuş və bu görüşü ömrü boyu unutmayışdır. Sonralar Qurbanı hökmədə yaxın olmuş, şeirlərində onu vəsf etmişdir.

*Bu dünyada bir haqq divan,  
O dünyada cənnət-məkan.  
Qoy var olsun, türki zəban,  
Şah Xətai, Şah Xətai.*

Səfəvi dünyagörüşünün tərkib hissəsi olan türkçülük, millətçilik duyuları Qurbanı yaradıcılığında qabarıq şəkildə hiss olunur. 1535-1537-ci illərdə Osmanlı qoşunlarının Azərbaycana yürüşü zamanı Qurbanı yerli hakimin təhrikli ilə Türkiyəyə aparılmış, Sultan Səlim tərəfindən 11 ildən artıq Qars qalasında qurbətdə qalmış, Vətən həsrəti ilə ağırlı-acılı günlər yaşamışdı.

*Aynı düşdüm vatanimdən, elimdən.  
Başı çənli, qarlı dağlar qalındı.  
İçən ölməz dərda dərman suyundan,  
Axar sular, tər bulaqlar qalındı.*

1548-ci ildə şah Təhmasibin ordusu Qarsı ələ keçirərək Qurbanı azad edilir. Vətəna dönən aşiq Xətainin xatirəsinə böyük kədər, qüssə ilə dolu "Ola" rədifi mərsiyyə divanını yazar.

*Falak, sanla vuruşmağa bir qabil meydan ola,  
Tut alimi, fürsat sənin, kaş belə ehsan ola.  
Getmiş idim mürşüdima dərdimə dava qila,  
Mən na bilim, mən galinca xak ilə yeksan ola.*

Ustad aşıqlar belə güman edirlər ki, Qurbanı Şah İsmayıllı Xətaiyə – "Şah Xətai", "Şahsevəni", "Şahsarayı", "Baş divani", "Heydəri", "İbrahimî" və "Sultani" kimi yeddi saz havası hasr etmişdi.

### "Qurbanı" dastanı

Qurbanı ırsını nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara ötürüb yaşadanlardan biri də Aşıq Qurbanının hayatından və yaradıcılığından bəhs edən "Qurbanı" dastanıdır. Görkəmli folklorşunas Məhəmmədhüseyn Təhmasib "Qurbanı" dastanını şərti olaraq Ganca, Diri, Zancan versiyalarına ayırmışdı. "Qurbanı" dastanı xalqın çox sevdiyi məhəbbət dastanlarından biridir.

*Qurbanı der: Diriliyəm man, diri,  
Yolunda qoymuşam can ilə səri,  
Axtardığım yardım, şikanım Pəri,  
Mətləbimdi, Pəri üçün gəlmışam.*

"Qurbanı" dastanında 61 qoşma ustادnamədən, 8 gərayılardan, 2 divani, 5 deyişmə və bir müxəmməsdən istifadə olunub.

Dirili Qurbanı haqqında gazən rəvayatlar, əfsanalar isə bu gün də bitib-tükənmir. Sevgilisi yolunda min-bir azab-aziyyətə tuş gələn, hayatı qüssə-kədər içində keçən Qurbanını ov zamanı ilan çalır, sevgilisi Pərinin qolları arasında canını tapşırır. Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. Başqa bir rəvayətdə isə Qurbanını ilan çalır, haraya gələn atasının qolları üstündə can verən aşiq belə bir bayatı çağırır:

*Vurdu bir talxa manı,  
Şəms etdi xalxa manı,  
Apar, qəbrim genda qaz,  
Göstərmə xalxa manı.*

Qurbanının günümüze gəlib çatan şeirləri gəraylı, qoşma, divani, deyişmə, bayatı və qitələrdən ibarətdir. Qoşmalar içərisində qifilbənd-qoşmalar, tacnis qoşmalar və 20 bandlık "Cəhannamə" vardır.

*Qurbanidi mənim adım,  
Adəm atadı bünəyadım,*

*Şeş atdım, çahar oynadım,  
Axır fəlak uddu manı.*

Qurbanının ən böyük xidmətlərindən biri isə ilk dəfə aşiq şeirində divani yazmasıdır. O dövrda divani el şerinin qəzələ qarşı duran ən mükəmməl forması idi və bu janrı yaratmaqla Qurbanı köhnə ənanəni dağıdaraq yeni bir cığır açdı.

Qurbanı zaman-zaman tarixin yaddaşına, xalqın ruhuna hopdu. Hər il bahar gəlib bənövşələr torpaqdan baş qaldıranda, saz dil açıb danışanda, "Ustadnama"lər oxunub ustadlar yada düşəndə Dirili Qurbanının şeiriyyəti əvvəlcə ruhumuzu, sonra yaddaşımızı, keçmişimizi dirildir.

04.03.2011

## Miskin Abdal

*"Qırıqlar piri" özü verib dərsimi ümman mənim,  
Çatın gira Ürayıma ləlini-şeytan mənim.  
Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,  
Qoruyanım özün qoru xain dostlardan məni.*

Sazının səsi, qəlbinin sözü ilə asırları adlayıb keçən Miskin Abdal kimdir? Sazla-sözün vəhdətində hansı möcüzələr yaratdı? Miskin Abdal hansı tarixi şaxsiyyətin yaxın sirdəsi, məsləkdaşı oldu? Bu suallara cavab tapmaq üçün XV əsrin sonu XVI əsrin avvallarına – Miskin Abdalın zamanına yollanırıq.

Miskin Abdal adı ilə tarixa düşən Seyid Hüseyin 1430-cu ildə Göyçə mahalının Zərgərli (Sariyaqub) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tənmiş tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sənənmiş müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.

Bələ bir mühitdə böyükən Hüseyin müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqatlı daşıyır. Miskin Abdal adı ilə aşiq-sufi adəbiyyatının binasını qoyur, Zərgərli şəcərasının Mövlana Miskin Abdalı – ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə adəbiyyata, aşiq sənətinə bühlurluq, müqəddəslik gətirir.

Miskin Abdalın sufi dünyasında gözəl səs musiqiləşir, gözəl söz şeirləşir:

*Tərs düşüb falayın işi,  
Lil basan arxdımı, nadi?  
Fani dünyanın gərdişi,  
Dolanan çarxdımı, nadi?*

"Miskin" sözünün leksik mənasından başqa, fərqli bir mənəsi da ilahi eşq naminə nəfsini boğmaq, mənəvi ucalığın zir-

vələrinə, pir məqamına qovuşmaqdır. Miskinin məğlub olan bədəni, qalib gələn ruhu onu həqiqətin on doqquzuncu pilləsində abdallaşdırır. Sufilikdə abdallıq – şeyxlik, pirlilik mərtəbəsi sayılır.

Rafik Özdak "Türkün qızıl kitabı"nda yazar ki, "Orta Asiyada Alp ərənlər, Anadoluda "babalar", "abdallar" və "qazilar" vətənə xidmət edən rəhbərlər olmuşlar".

İslam ensiklopediyasında İsa "abdal" sözünü görkəmli türk alimi Fuad Körpülü belə açıqlayır: "Abdal sufiliyin mərtəbə silsiləsindəki dərəcələrindəndir".

Miskin Abdal da bu dərəcəyə zərrə-zərrə, pillə-pillə ucalmışdır.

*Yazıq könlüm na sizlarsan, bülbüla tay olmusan,  
Haçan yordan yarımlısan, sevilib bay olmusan.  
Sən dərvışsan, haqq yolunda, haqqı istə, haqqı sev,  
Na olsun ki, bel bükülüb, kamana tay olmusan.*

Tarixi mənbələrin verdiyi məlumatlara görə, Şah İsmayıllı Xətai Azərbaycanın şimalına yürüşlərə hazırlaşarkən yolunu Göyçə mahalindən salır. Çünkü safavilərin yaxın dostu, inanılmış mürşidləri bu ərazidə yaşıyırdı. Mənəvi tellərlə Göyçəyə bağlı olan gənc sərkardə 1500-cü ildə müqəddəs övliya kimi tanınan Miskin Abdalla görüşür. Miskin Abdal gənc səfəvi sərkədasını böyük ehtiram və sonsuz məhabbatla qarşılıyır. Bu tarixi görüş zamanı Miskin Abdal şaha saz bağışlayır. Sazın, sözün, şəxsiyyətin birliliyi qızılbaş müridlərinin ruhunu coşdurur. Bu görüş rəvayatlara, əfsanələrə çevrilir.

Sonralar Miskin Abdal Şah İsmayıllı Xətainin rəsmən səlahiyyətli vazırı olur, dövlətlərərəsi diplomatik əlaqələrə rəhbərlik edir. Tarixi mənbələrin verdiyi məlumatə görə, o dövrə sarayda ən nüfuzlu şaxslər söz və sənat adamları sayılırdı. Haqq aşığı Miskin Abdal alim, şair, övliya kimi əvəzsiz idi.

Miskin Abdal Şah İsmayıllı Xətainin şərəfinə saysız qoşmalar, şərəfnamalar qoşur, saz və söz divanları yaradır. Deyilənlərə görə, "Şahsevəni" və "Şahqalxdi" saz havalarını da Şah İsmayıllı şərəfinə səsləndirmişdir.

Miskin Abdal şah sarayında büyük nüfuz qazanır. Yüksek diplomatik məharətinə görə mükafatlandırılır. Yaşadığı Sarıyaqub kəndi ona bağışlanır. Ətrafdakı beş kəndin vergisi şahın xüsusi fərmanı ilə ona ayrılır.

Miskin Abdalın şəxsi hayatı isə heç də asan olmur. Mövləsi tərəfindən ona buta verilən sevgilisi cavan ikan faciəvi şəkildə dünyasını dəyişmiş, Miskin Addalın könül evi viraş olmuşdur.

*Abdal, yastıq daş olar,  
Üst torpağın yaşı olar,  
Mələklər yoldaş olar,  
Allah, ölümün haxdı!*

İtkilər onu hayatı boyu izləmiş, Dağıstanda səfərdə olarkən ata-anasının ölüm xəbərini eşidən Miskin Abdal qış ayında vətənə dönərkən borana düşüb iki oğlunu itirmişdir.

*Yixdin könlüm şəhrini,  
Dad falak, aman falak!  
İçdim hicran zəhrini,  
Zülm etdin yaman, falak!*

Miskin Abdal an dəhşətli sarsıntıni Şah İsmayıllı Xətainin ölmənүni eşidərkən keçirir.

*İqlimin şahiydi Hazrat Süleyman,  
Ədalətə pənah idi Nuşirəvan.  
Şix oğlu İsmayıllı, o cənnat-məkan,  
Düşməz əla o, bir yadigardı, getdi.*

1524-cü ilda sarayla birdəfəlik vidalaşaraq doğma yurduna - Goyça mahalına qayıdır. Ömrünün ahil çağlarında Sarıyaqubda açdığı ilk məktəb Goyçanın elm, irfan, sənat dünyasında mühüm rol oynayır.

Miskin Abdal 1535-ci ilda 105 yaşında vəfat edir. Onun yaşıdığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyyarət edilir.

*Seyraquba yixıldımı görən nər,  
Aşix sinsə sin axtarar, gor enər,  
Belə dedi bu çağımı görənnər:  
"Miskin Abdal bir zamanlar piriyydi".*

Miskin Abdalın garayı, qoşma, divani və tacnisləri XV-XVI yüzilliklər türkdilli şeirimizin nadir nümunələrindən sayıla bilər.

*Ay beymürvət, neyləmişəm,  
Yandırırsan oda məni?  
Cəlladsansa, al xəncarın,  
Gecə-gündüz buda məni.*

Təsadüfi deyil ki, o dövrlərdə tacnis geniş yayılmasa da, Miskin Abdal tacnisin kamil nümunələrini yaratmışdır.

Aşağıın əldə olan divanları göstərir ki, o, kamil, bilikli və dünyagörüşlü, nacib təbiətli, xeyirxah, ruhən pak, təmiz, müqəddəs əməllərə və amallara tapınan bir insan olmuşdur.

Bir əsrlik ömrü saraylarda, səfərlərdə, hayatın ağırlı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsətirlərə büründü. "Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhabbat dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.

"Şah İsmayıllı və Miskin Abdal" dastanı isə öz ideya-badii xüsusiyyətlərinə görə məhabbat və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır. "Aslan şahla İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçanın saz-söz ustalarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.

Sonda onu da qeyd edək ki, Miskin Abdal dünyasına yol almada biza filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun böyük zövq və ürəkla qələmə aldığı "Miskin Abdal" kitabı bələdçilik etdi.

11.11.2011

## Aşıq şeirinin padşahı – Abbas Tufarqanlı

Aşıq şeirinin şaksız va şəriksiz padşahı Abbas Tufarqanlı 400 ildən çoxdur ki, sənətinin sultani, söz karvanının yorulmaz, usanmaz yolcusudur. Aşıq Tufarqanlı o bəxtəvər padşahlardandır ki, onun xəzinəsinin qapısı hər kəsin üzüne açıqdır. Bu qapıdan kimsə əlibəş geri dönməz, bu xəzinə nə azalmaz, nə tükenməz.

*Mən sənə can dedim, sən də mənə can,  
Alış eşq oduna, mənim kimi yan.  
Adım Aşıq Abbas, yerim Tufarqan,  
Gahdan aqla, gahdan yada sal manı.*

Tarixin yaddaşında, zamanın çaxxında, sazin ruhunda "Qul Abbas", "Tufarqanlı Abbas", "Şikastə Abbas", "Yaziq Abbas", "Bikəs" təxəllüsleri ilə yaşayan aşiq Abbas Tufarqanının dünyası dünyانın özü qədər əzəli və əbadidir...

*Usta ol, ustani tanı,  
Üstümüzdə durub qanı.  
Qul Abbasın din-imani,  
Get, pərim, gəla bilməram.*

Tufarqanlı Abbasın nə zaman anadan olub, dünyasını dəyişdiyi malum olmasa da, ehtimal edilir ki, o, XVI əsrin sonlarında XVII əsrin əvvələrində Güney Azərbaycanda yaşayıb-yaratmış, deyilənlərə görə, Şah Abbasın müasirlərindən olmuşdur. Abbas Tufarqanının hayatı və yaradıcılığı barədə an diri və duru mənba əsrlərin sınağından çıxmış "Abbas və Gülgəz" dastanıdır.

Gənc yaşlarında Abbas'a buta verilir, o Batmançı Məhəmməd xanın bacısı Gülgəz Pərinin sorağı ilə Təbrizə gedir. Yuxuda bir-birlərini görən sevgililər görüşüb ahdi-peyman bağlayırlar. Şah Abbas da Gülgəz Pərinin gözəlliyyini eşidib öz pəhləvanı Dəli Becanı Təbrizə Gülgəzi gətirməyə göndərir. Dəli Becan qızı zorla İsfahana aparır. Aşıq Abbas bu xəbəri eşidib sevgilisinin sorağı ilə yola düşür.

*Nə aqlarsan, nə sizlarsan,  
Bir dardi beş olan könlüm!  
Axırda zünnar bağlarsan,  
Qama yoldaş olan könlüm!*

"Abbas və Gülgəz" dastanının əldə tam yeddi variantı, yeddi variantın da hər birinin özünəməxsus orijinal cəhətləri, fərqli xüsusiyyətləri var.

*Duman, gal get bu dağlardan,  
Dağlar təzə bar eyləsin.  
Na gözlərim səni görsün,  
Na könlüm qubar eyləsin.*

Əksər dastan qəhrəmanları kimi Abbasın da başına bir çox müsibatlar galır. Yolda karvana çatan Abbası Dəli Becan su quyuşuna atrır. Xoca Yaqub onu xilas etmək üçün kəndə gedir, qayıdanda gözüne inanmır. Dastan boyu Abbas ağır sınaqlara çəkilsə də, gözəgörünməz bir qüvvə onu xilas edir.

*Mən Abbasam, yara qurban yar üçün,  
Doğra bağırm, kas ciyərim, yar üçün,  
Yar odur ki, bu dünyada yar üçün,  
Yaxa yırtı, zülf dağında, yara üz.*

Dastandan məlum olur ki, dövrünün açıq gözlü insanların dan olan Abbas Tufarqanlı üç dildə – ərəbcə, farsca, türkçə söz demək qüdratına malik olmuşdur.

*Yaşa, sevdiciyim, yaşa,  
Yazılanlar galər başa,  
Bir yandan özün bas daşa,  
Bir yandan el car eyləsin.*

Zəhərli quyuya salınsa da, bütün bəlalardan sağ-salamat çıxan Abbası yeni bəlalar gözləyir. Onu dar ağacından asmağa aparırlar. Abbas ayrınlıq vədəsinin çatdığını güman edir.

*Abbas deyar: gül faslıdi,  
Bundan artıq dard hansıdı?  
Ayrılığın vədəsidir,  
Gal könlümü al, ölüram.*

"Abbas və Gülgəz" dastanının sonu xoşbəxtliklə bitir. Abbasın başına bir çox müsibatlar galsə də, sonda Şah Abbas aşiq Abbasın haqq aşığı olduğuna əmin olub sevgililərə xeyir-dua verir. Abbas da şaha "Mərhəmatın artıq olsun, Pərini məna buta verən həmişə kōməyimizdədir", – deyir.

Aşıq Abbas Tufarqanının sənətkarlıq qüdrəti, şairlik məharəti, üslub xüsusiyyəti, obraz yaratmaq qabiliyyəti, təbinin rəvanlılığı, dilinin səlistiliyi və gözəlliyi qarşısında insanlar bu gün da heyranlıqlarını gizlədə bilmir.

*Ay ağalar, gedənə bax, gedənə,  
Məni gözüyaşlı qoyub yar gedər,  
Yüklənibdi qafla-qatır, barxana,  
Sanasan ki, külli-alam var gedər.*

Abbas qüdrətli bir şair-aşıq olmuş, gözallamalər, nəsihətəmiz ustadnamələr, mənalı, gözəl tacnislər, şux, oynaq gərayıllar, divanilər yaratdığı kimi, həm də gözəl dastanlar qoşmuş, öz dövrünün ən çirkin hadisələrindən birini – gözəl qızların güclə saraya aparılmasını maharətli dastançı kimi dolğun yaratmışdır. Aşıq dastançular isə zamanın axarında bu dastanı müxtəlif variantlarda danişmişlər. Abbasın dastançı şair-aşıq olduğunu sübut edən ən yaxşı dəlillərdən biri də onun bu dastandan başqa "Abbas" adlı daha bir əsərinin olmasıdır.

*Qədəm qoyub yar bağına galanda  
Elə gal, elə get yol incimasın.  
Şəkar lablərindən mənə busa ver,  
Dodaq tərpənməsin, dil incimasın.*

Aşıq Abbasın uğurlu ustadnamələri gözallamalərləndən də çıxdı. "Bəyənməz", "Əyilməz", "Olma" rədifi qoşmaları əsrlərdir aşılıqların dilinin əzbəri, dastanların zinətidir. Aşıq Abbas Tufarqanlı həm də dərd, kədər, nisgil şairidir.

*Ölkəmizdə nə aşnayam, nə yadam,  
Dost yanında nə qəmginam, nə şadəm,  
Ay camaat, nə bələli səyyadəm,  
Tor qururam tərlən üçün, sar galir.*

Söz-sənət karvanında yüz illər yol gələn Abbas Tufarqanlı dünyasına boylandıq, ustadın fikir bağçasından söz dərdik, ruhlandıq, təzələndik. Ruhumuza sağlıq!

11.03.2011

## Sarı Aşığın bayati dünyası

Azərbaycan aşiq ədəbiyyatında qüdrətli söz sərrafi, bayati ustası kimi adını tarixin yaddaşına yanan Sarı Aşıq o sənətkarlar-dandır ki, hər bayatisi söz xəzinəmizin qızıl kərpiclərindəndir və onun zəngin irsi ilə hər xalq, hər millat öyüne bilar.

İllərin, əsrlərin o üzündə Sarı Aşıq adlı bir haqq aşığı yaşardı. O da bütün bəndələr kimi Allahın verdiyinə şükür edər, sabahdan umid dilərdi. Ancaq Yaradan onu ilahi məhəbbətlə imtahanaya çəkdi, aşiq nakam məhəbbətdən kərpic-kərpic söz sarayı tikdi.

*Mən aşığam hasarı,  
Sınıq könlüm hasarı.  
Aşıq dərddən ev tikmiş,  
Qəmdən çəkmış hasarı.*

Günümüzə gəlib çıxan rəvayətlərə görə, qüdrətli el sənətkarı, saf məhəbbət, zərif duyğular ustadı Sarı Aşıq XVII əsrda Laçının Gülbəird kəndi yaxınlığında yaşamış, bayatılanı yaranmış, elə o torpağa da qovuşmuşdur. Sarı Aşığın o yerdə yaşamasını bayatıları da təsdiq edir:

*Aşıqəm Gülbəirdə,  
Şəh qonub gülə bir da.  
Bir quş olub uçaydım  
Düşəydim Gülbəirdə.*

Sarı Aşıqdan söz açon ilk yazılı qaynaq isə Əndəlib Qaracağının "Təzkirəyi-Qaradağı" əsəridir.

Bir sıra əsərlərdə Aşıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı ilə tanınan Sarı Aşığın asıl adı Sarı olmuş, Yaxşı adlı bir qızə aşiq olandan sonra "Aşıq" taxallüsü ilə tanınmış, bayati janının ləlini, gövhərini, incilərini yaratmışdır. Dünyanın ən nizamlı, ən kövrək, ən sərrast, ən ustad bayatıları mahz Sarı Aşığın adı ilə bağlıdır.

*Aşığındır Sarı qız,  
Sarı köynək, sarı qız,  
Sinan tabutum olsun,  
Saçın ilə sarı qız.*

Bu günümüza gəlib çatan rəvayətlərə görə, Sarı Aşıq gözəl saz çalar, yanıqlı səsi könüllərə od salar, ocaq çatar, qəlbindən

qopan bayatıları könülləri yerindən oynadar, eldən-elə, obadan-obaya yayılmış.

Vaxt, vədə yetişəndə ağılı, istedadı ilə tay-tuşları arasında sayılıb-seçilən haqq aşığı Maqsudlu şenliyinin qanırsız gözəli Yaxşıya aşiq olur. Nə biləydi ki, eşq böyük balaşız, qurbansız ötüşmür.

*Mən Aşıq o yar manım,  
Qəm bağrim oyar manım.  
Makkamdır, Mədinəmdir,  
Kabamdır o yar manım.*

Sarı Aşıqla Yaxşının ilahi sevgisinin sorağı tezliklə hər tərəfə yayılır, dildə-dodaqdə gəzir.

*Aşıq birinnən gərək,  
Sədəf dürünnən gərək.  
Dünyada gözəl çoxdu,  
İlqar birinnən gərək.*

Sarı Aşığın atası Qaramanlı tayfasından olan Qara İbrahimla Yaxşının atası Maqsudlu Salman bəy arasında örus əstə dava düşür, Yaxşının qardaşı Fərman Sarı Aşığın atası Qara İbrahimin xəncərinə tuş gəlir.

Iki ailə arasında qan düşmənçiliyi yaranır. Bu hadisə sevgililəri bir-birindən ayırrı. Yaxşının qardaşı Yaman qan-qan deyib, Aşıqa qənim kəsilih:

*Aşıq yamana gələ,  
Dərdin yamana gələ.  
Yaxşı yaxşıya gedə,  
Yaman yamana gələ.*

Yaxşı bu sitəmə, bu ayrılığa dözmür. Onun ölümü Sarı Aşığın bütün dünyasını dağdırır.

*Mən aşıq, ağıla bari,  
Gözlərim, ağıla bari.  
Aynılıq yəqin oldu,  
Yar, döşən, ağıla bari.*

Deyilənlərə görə, saf, pak bir eşq sahibi olduğu üçün Yaxşı öləndə onu uşaqlıqdan qəbiristanlığında dəfn edirlər. Yaxşının məzarı

önündə Sarı Aşıq diz çökür, məzari başında pərvanələr kimi dolanır. Yaxşının ölümündən sonra Aşıq çox yaşamır.

Rəvayətə görə, Sarı Aşıq vəsiyyət edir ki, öləndə onu atına sarısınlar, at gedib harada dayansa, onu orada dəfn etsinlər. Belə də olur, at gedib dağın döşündə elə yerda dayanır ki, Həkərinin sağ sahilində Sarı Aşığın məzarı, sol tərəfində Yaxşının məzarı üz-üzə dayanır.

*Mən aşıq, tərsinə qoy,  
Tər təni tərsinə qoy.  
Yaxşını qibləsinə,  
Aşığı tərsinə qoy.*

Sarı Aşığın ilham parisi Yaxşı olsa da, təbiət lövhələri, vətənə, torpağa, yurda sonsuz sevgisi başarı və azalıdır. Sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun bayatıları insan hissələrinin, təbiət lövhələrinin canlı heykəlidir.

*Bu dağlar qoşa dağlar,  
Verib baş-başa dağlar.  
Yarım səndə gazibdir,  
Səni min yaşa dağlar!*

Tarixin daş yaddaşı zaman-zaman insanların yaddasına köçür. Sarı Aşıq böyük bir xalqın ədəbiyyatında qüdrətli söz sərəfi, bayati ustası kimi yaşayır. Ancaq yena də yamanlar aşığın müqəddəs ruhunu rahat buraxmır. Sarı Aşığın məqbərəsi, sevgilisi Yaxşının qəbri düşmən əlində inlayır. Sarı Aşığın narahat ruhu bizi səsləyir:

*Aşıq, vətən yaxşıdı,  
Köynək kətan yaxşıdı.  
Qariblik cənnət olsa,  
Yena vətən yaxşıdır.*

Vaxtından və zamanından asılı olmayaraq, Sarı Aşığın kövrək, hazır, zərif bayatıları dilinin gözəlliyi, sözünün qüdrəti, duyğularının saflığı, müqəddəsliyi ilə bizi zaman-zaman heyratlaşdırıracak.

## Tikmədaşlı Xəstə Qasım

Tikmədaşlı Xəstə Qasım o xoşbəxt sənətkarlardandır ki, mənəvi dünyasında tükanmaz işq və ilahi eşq fəlsəfəsi daşıyır.

Odur ki sirlərlə, müəmmalarla dolu Xəstə Qasım bu gün də möcüza olaraq qalmaqdadır. Tanıdığımız, əslində tanımaq üçün 40 hikmat qapısının 39-nu açsaq belə, 40-ci qapının o üzündəki Xəstə Qasım dünyasını dərk etmək qüdrətində deyilik. Sadəcə, zaman-zaman Xəstə Qasımın söz aləminə, hikmət qapısına boylanırıq.

*Bir acaib ağac gördüm, kökü bir, budağı üç.*

*Hər budaqdan altmış çiçək,  
yüz səksən budağı üç.*

*Cəm idi on iki, on üç, altı otuz sərasər,  
Yeddi təbib açar, yumar,  
bağçası bir, bağı üç.*

Yaddaşlardan yaddaşlara köçən rəvayatlara görə, Xəstə Qasım XVIII əsrədə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbilədə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.

"Xəstə Qasımın Ərdəbil safəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırdı müəllimi onun məktəbdən çıxarıcağı ilə hədələyir. Qasımın ali hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan bada alır, bir gecənin içində təriqatın ən yüksək qatlarına çatır.

*Xəstə Qasım deyir, dast-rast oldum,  
Şah alından bada içib mast oldum,  
Saylı beş gün Şeyx Səfida bəst oldum,  
Onda bəyan oldu dörd kitab mənə.*

Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.

Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım "Qurani-Kərim" iəzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürəmiş.

*Xəstə Qasım deyir, qalmadı tabım,*

*Qızılqılıtək çəkilibdir güləbim,*

*Cədvalkeş Quranım, qırx cild kitabım,*

*Zərnışanlı qələmdanım necə olsun.*

"Xəstə Qasım", "Bıçarə Qasım", "Molla Qasım" təxəllüsleri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünkü Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.

Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında - qazəl, qəsida, məsnəvi yazımaqla yanaşı, ilk dəfə aşiq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzəd, aşiq yaradıcılığında bugunadək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır:

*Oxudum Quranı çıxdım Yasına,*

*İgid olan ixləs bağlar Yasına,*

*Aşıq deyər ya sına,*

*Namard boynu ya sına.*

*Nanaciba söz demə,*

*Ya inciya, ya sına.*

*Qasım ölär, ellər galər yasına,*

*Eşidənlər deyər, ay hayif, hayif.*

Bunlardan əlavə, Xəstə Qasım həm də "əvvəl-axır" deyilan şeir-sənat nümunəsini ilk dəfə bir gərayılsında işlatmışdır.

*Ay arıflar, bir tərlanım uçubdur,*

*Sağ əlimdən sol alıma alınca,*

*Onu tutan xeyrү-bahrın görməsin,*

*Mən yazılığın nalası var dalınca.*

Ancaq aşiq ədəbiyyatında Xəstə Qasım daha çox öz ustamaləri ilə məşhurdur.

*Ela bir kişinin tut atayından,  
Bil sənə imdadı ol eylər-eylər.  
Zərracə üstündə olsa nazarı  
Yerdən daş götürsən, ləl eylər-eylər.*

Ömrünün çoxunu qurbanatda keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən hasratlı şeirlərinin də xüsusi yeri var.

*Xəstə Qasım, tamam oldu sözlərim,  
Eşq ucundan külə döndü gözlərim,  
Qarib yerda, yad ölkədə gözlərim,  
Vətən deyib aqla, aqlar qal indi.*

Xəstə Qasımın adı ilə bağlı "Xəstə Qasımın Dərbənd səfəri", "Xəstə Qasımın Urmiya səfəri", "Xəstə Qasımın Dağıstan səfəri" dastanları günümüzə qədər gəlib çatmasa da, "Əliyar və Məsum", "Camal ilə Abdulla" (Azərbaycanda yayılmış "Cahan ilə Abdulla"), "Xəstə Qasım və Mələksimə" dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.

*Xəstə Qasım, kimə qılsın dadını  
Canı çıxsin, özü çəksin odunu,  
Yaxşı ığid yaman etməz adını,  
Çünki yaman addan ölüm yaxşıdı.*

Xəstə Qasım aşiq ədəbiyyatında elə bir bağdır ki, ondan sonra gələnlər bu bağın söz güllərini dərdilər, fikir yükündən yük götürdülər, hikmət bulağından su içdilər. Bu gün də Xəstə Qasım dünyası saz-söz sənətimizin ən müqaddəs, toxunulmaz abidələrindəndir. Zaman su kimi rahat, dəvə karvanı kimi ləngərlə, dəyirman daşı kimi ağır-ağır ötüb keçdikcə də belə olacaq.

08.04.2011

## Ağ Aşığın bəyaz dünyası

*Ağ Aşıq aşiq ədəbiyyatının bəmbəyaz, uğurlu yoludur. Ondan sonra Aşıq Ali, Aşıq Ələsgər kimi sənətkarlar da bu ağ yolun yolcusu oldular...*

Yaddaş insana və tarixə maxsusdur. Bəzən tarixin unutduğunu yaddaş, yaddaşın unutduğunu tarix qoruyub saxlayır. Əvvəli və sonu bilinməyən insan selinin arasında dövrə, vaxta siğmayanlar zaman-zaman üzə çıxır.

Aşıq ədəbiyyatında Ağ Aşıq kimi tanınan, ağ ucalıqda dayanan Aşıq Allahverdinin XVIII yüzilliğin sonu, XIX yüzilliğin əvvəllerində (1775-1880) yaşadığı güman edilir. Çox da uzaq olmayan bir tarixdə yaşayıb-yaratса da, Ağ Aşıq barədə məlumatlar o qədər də çox deyil. XIX əsr Göyçə aşiq məktəbinin ən ünlu sənətkarlarından olan Ağ Aşığın yaradıcılığı kimi hayatı, nəsil şəcərası maraq doğurur.

Deyilənlərə görə, Allahverdinin anadangalmə saç, qaşı, kırçıpiyi ağ olduğu kimi, dünyaya baxışı, yaradıcılığı da fərqli olmuşdur. Ömrünü-gününü aşiq sənətinə bağlayan Allahverdi xalq arasında Ağ Aşıq adı ilə tanınıb şöhrət tapmışdır.

Allahverdinin Ağ Aşıq deyə çağırılması ilə bağlı başqa bir versiya da mövcuddur. Folklorşunas alımların tədqiqatlarına görə, Ağ Aşığın babası Şeyx Osman sufi-darviş təkkasının mürşüdü olmuş, müridləri ilə quzeydən, çox güman ki, Qazax-Şəmşəddil, yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində məskunlaşmışdı. Şeyx Osman və onun oğlu Qara Osmanoğlu aşiq olmasalar da, gözəl saz çalıb-oxuyarmışlar. Ancaq onların aşılılığı təkkə mərasimi çevrəsindən kənara çıxmazmiş.

Ağ Aşığın bacısının da saz-söz sənətinin bilicisi olduğu, Kosacanda gəlin olduğuna baxmayaraq, ölenadək sazi yera qoymadığı faktları mövcuddur. Günümüzə gəlib çatan rəvayətlərə görə, Ağ Aşıq Arazın o tayından Telli Cəfərin qızı Süsənbər x-

nimla ailə qurmuş, "Süsənbəri" havası da məhz onun şərəfinə yaranmışdır. Ağ Aşığın İsmayıllı və Məhərrəm adlı iki oğlu olduğu da məlumdur.

Ağ Aşığın Goyçaya köçməsi səbabını isə tədqiqatçılar iki hadisə ilə bağlayır. Atası öldükdən sonra ailanın bütün ağırlığının Allahverdinin üzərinə düşməsi və o zaman kəsiyində Qacarların İranda və Qafqazda tüwyən etməsi ilə əlaqələndirirlər.

Xalq öz qahramanını mifləşdirməyi sevir. Deyilənlərə görə, Allahverdiyə Allah vergisi verildiyindən, onun saz çalıb oxumasından sağalmaz xəstələr şəfa taparmış. Bu xəbər tezliklə Şərqi Anadolu hakimlərindən Sərdar Hüseyn paşaçaya çatır. Yuxusuluqdan əzab çəkən Sərdar Hüseyn paşa əmr edir ki, aşığı, nəyin bahasına olursa-olsun, tapıb gatırsınlar. Göndərilən silahlı dəstə onu çox axtarır, axırdı Goyçada tapıb Sərdar Hüseyn paşaının həzuruna aparırlar. Ağ Aşiq 5 ilə yaxın burada qalır. Deyilənlərə görə, aşığın ilk çalıb-çağırımağı ilə Sərdar Hüseyn yuxuya gedir. Yaxın adamlar paşanın öldüyünü güman edib, Allahverdini öldürmək istəyirlər. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və həmin andan dərdinə dava edən Ağ Aşığı heç yana buraxmir.

Bu hadisədən beş il sonra Sərdar Hüseyn Allahverdiyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb yola salır. Ağ Aşiq Goyçaya üz tutur. Onun yolda dediyi:

*Durnam, gedər olsan bizim ellərə,  
Qatiq söylə, qaymaq söylə, yağ söyla.  
Əgər soruştalar Ağ Aşığın halını,  
Boynu armud saplaq, canı sağ söyla,*

– bəndi ilə başlanan şeiri bu günümüzədək gəlib çatmışdır.

Ağ Aşığın gəzib-dolaşlığı, çalıb-çağırdığı coğrafi çevrə olunduqca geniş olmuş, Misirdən Şərqi Türküstana kimi gəzib dolılmışdır.

Ağ Aşığın ırsından əlimizdə çox az nümunələr olsa da, onun zərif, ince bayatıları günümüze kimi gəlib çatıb.

*Mən aşiq, gəldi keçdi,  
Günərim gəldi keçdi.  
Yarın odlu baxışı  
Sinəmi daldı keçdi.*

Ağsaqqalların söylədiyinə görə, Ağ Aşiq çuxa, buxara paqq və İran məstə ("əcəmi çarıq" da deyərdilər o zaman) geyər, geydiyi çuxa həmişə şabalıdı rəngdə olardı. Kim olursa-olsun, heç zaman hərcayı-hadyan sözlərə baş qoşmaz, ağızından bir cə ağır söz belə qaçırmazdı. Heç kim və heç nə qarşısında ayilmazdı.

Deyilənlərə görə, Ağ Aşiq ömrünün son 15 ilini çalıb-oxumaşa da, söz qoşar, bayatılar çağırırmış.

Aşıq adəbiyyatında Ağ Aşığın ən böyük xidmatlarından biri ustad aşıqlar, məsələn, Aşıq Ali kimi sənətkar yetişdirməyidir. Aşıq Ali isə öz növbəsində Aşıq Ələsgərin ustası oldu.

06.05.2011

## Bir gün eşidərsiz, Ali da köçdü...



Haqqı və ədaləti təbliğ edən ürfan sahibi, sufi şair Aşıq Alının yaradıcılığı ilə aşiq şeirinin yeni ömrü, yeni dövrü başlandı.

1801-ci ildə Goyça mahalının Qızılvəng kəndində yoxsul bir ailədə dünyaya gələn Aşıq Ali XIX əsr Goyça aşiq mühitinin an ünlü sənətkarlarından biri oldu.

*Camalın şövqündən dilim oldu təng,  
Çayda baliq olar, dəryada nahəng,  
Mahalim Goyçədi, kəndim Qızılvəng,  
Aşıq Ali birdir, bira-bir garak.*

Oğlunun dərrakəli və həssas bir uşaq olduğunu erkən yaşlarından hiss edən Aşıq Alının atası Mirzə kişi onu oxutmaq qərarına gəlir. Ali mollaxanada təhsil alsa da, içində olduğu aşiq mühiti onu daha çox çəkir.

Alinin gözəl və məlahətli səsindən xəbər tutan atası oğlunu Goyçənin Kərkibaş kəndində yaşayan Ağ Aşıqa şayırdliyə verir. İlk günlərdən şayırdinin fitri istedəda malik olduğunu duyan Ağ Aşıq az müddətdə bütün saz havalarını Aliya öyrədir.

Deyilənlərə görə, Aşıq Ali boyu iki metrdən uca, enlikürak, sarişin, qumral gözlü bir adam olmuşdur. Məlahətli səsi, olduqca şirin ləfzi, dastan söyləmək qabiliyyəti onu insanlara sevdirmiş, dövrünün nadir şəxsiyyətlərindən biri kimi ad-sən qazandırılmışdır. Aşıq Alının səsi-sorağı tezliklə Goyçənin hüdudlarını aşır. Onun hayatı və aşiqlıq fəaliyyəti ilə bağlı məlumat verən qaynaqlardan biri "Aşıq Alının Türkiye səfəri" dastanıdır. Alının dastandakı aşiq obrazı haqq aşığıdır. Klassik məhəbbət dastanı tipi ilə "aşıq rəvayəti" arasında orta mövqədə dayanan bu dastan aşiq haqqında yaddaşlarda saxlanılan bilgilərlə zəngindir.

Dastanda Aşıq Alının Goyça mahalının Çamırlı kəndində Niftalı adlı varlı bir kişinin Bəsti adlı qızını sevdiyindən bəhs edilir. Başlığı verə bilməyan Ali Naxçıvana, Türkiyəyə səfər edib bu diyarlarda aşiqlıq edir. Sevgilisine iki ilə galacayıni desə də, həmin müddətdə Aşıq Ali vətənə döna bilmir. Qurbanatda həmyerlilərindən birinə rast galan aşiq "Deyinən" rədifli qoşmasını yazıb göndərir:

*Qasid, gedər olsan bizim ellərə,  
Bu naməni o canana deyinən,  
Qohum-qardaş, dost-müsahib olanlar,  
Göz dikmasın başqa yana deyinən.*

Qızın ata-anası onu zorla başqasına ərə vermek istəsə də, Aşıq Ali doğma vətənə sevgilisinin toyunun başlandığı gün gəlib çatır və dastan xoşbəxt sonluqla bitir.

"Aşıq Ali və Əsmər xanım" dastanı isə "Aşıq Alının Türkiye səfəri" dastanının variantıdır.

Aşıq Ali gözəl şair olmaqla yanaşı, həm də saz havalarının məsilsiz yaradıcısı kimi tarixə düşüb. "Goyça şərili", "Goyçəgülü", "Ağr şərili", "Goyça qaytağı", "Qəhrəmanı", "El bayatısı" ("Köç bayatı"), "Gilanar" saz havalarının Aşıq Ali tərafından yaradıldığı heç kima siir deyil.

Onun azamətli və möhtəşəm poetik dühası insan gözəlliyyini, harmoniya və ahəngdarlığı mükemmel sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.

*Süsanlı, sünbüllü, tər bənövşəli,  
Yaylaq, bizim yaylaqlara bənzərsən.  
Içən ölməz sənin kövsar suyundan,  
Bulaq, bizim bulaqlara bənzərsən.*

Aşıq Ali yaradıcılığında səmimi insan hislərini yüksək sənətkarlıqla qalama alır:

*Istaklı sevgilim, gəldik üz-üza,  
Əlimi alına al güla-güla.  
Çox gəzdim dünyani, seçə bilmədim  
Sənin tak gözəldən, al gülə-güla.*

Aşıq Alının öz dəst-xətti ilə yazdığı üç kitab əlyazması şeirləri və ustası Ağ Aşıqdan yazdığı bir kitab əlyazması 1938-ci ilədək Kalbacarda "Dilsuz və Xəzangül" dastanının müəllifi Aşıq Nəbinin şəxsi arxivində saxlansa da, təəssüf ki, bu nadir nüsxə həmin il anlaşılmazlıq üzündən yandırılmışdır.

Aşıq Alının 20-dən çox şayirdi olduğu da məlumdur. Aşıq Ələsgər, Aşıq Mehdi, Aşıq Məhəmməd, Aşıq Hümmət kimi qüdrətli sənətkarlar ustadin əlindən su içmiş, özləri də ustadlıq səviyyəsinə yüksəlib, ustadlarının üzünü ağ etmişlər.

*Bu gün bir hikmət görmüşəm*

*Alamə iman verir,*

*Yədiyi təkrar yeyilir,*

*Hamisini tamam verir.*

*Özü aləmi doyurur,*

*Nala çəkir, acam mən,*

*Onun nə ki yeməyi var,*

*Cəminin insan verir.*

Aşıq Ali böyük təcnis ustası olduğundan el arasında onu "Təcnis Ali", "Loğman Ali", "Dədə Ali", "Şix Ali" da deyə çağırmışlar. Aşığın ədəbi irsi bütövlükdə biza gəlib çatmasa da, əldə olan qoşma, təcnis, təsnif, bayatı, gəraylı, ustadnamə, deyişmələrin hər biri əsil sənət nümunəsidir:

*Havalanma, dəli könül,*

*Zorunan işin nədi?*

*Mənsur təki Halabda*

*Darinan işin nədi?*

*Tut orucun, qıl namazın,*

*Şükür et Allahına,*

*Yoxsulsan, alçaqdan yeri,*

*Varnan işin nədi?*

Deyilənlərə görə, Aşıq Ali ömrünün axırlarında dünya işığınına həsrət qalmış, öz işıqlı söz dünyasından dünyaya boylanmışdır.

*Çəkma xacaləti, unutma ari,*  
*Saxla bu sinəda ar, Aşıq Ali.*  
*Bir zaman aqildim, başda ayləşən*  
*İndi da ayaqda kor Aşıq Ali.*

1911-ci ildə dünyasını dəyişən sənətkardan gələcək nəsilər böyük bir irts miras qaldı. Aşıq Ali ham də tarixa Ağ Aşığın şayirdi, Aşıq Ələsgərin ustası kimi düşdü. Bu üç sənətkar – Ağ Aşıq, Aşıq Ali, Aşıq Ələsgər XIX əsr aşiq ədəbiyyatının üç gedişli-galişli, əbədi yoluna çevrildi.

29.04.2011

## Aşıq Ələsgər möcüzəsi



*Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşiq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarat edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yənə da bitib-tükənməyəcək.*

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan aşiq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazin, sözün yeni ömrü başladı. "Haqq aşığı" ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.

1821-ci ildə Göycə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətinə dolandırı bilmediyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökrər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyatında nökərcilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbaniya aşiq olsa da, bu sevda baş tutmur.

İllər keçir, Ələsgər nakam məhəbbətinin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keça-keça sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Ali onun galəcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kaskin hafızası, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Aliya şayirdlik edir, saz dünyasının sirlarına balad olur, sirlər qapısını açıb, ustadlıq mərtəbasına yetişir.

Aşıq Ələsgər sazi sinasına sıxıb bədahatən şeirlər deyər, həmsöhbət olduğu adamların fikrini "oxuyar", baş verəcək hadisələri əvvəlcədən xəbər verərdi. Yuxuda Ələsgərə bədə veril-

məsi haqqında söz-söhbətlər isə bitib-tükənməz, xalq onu "haqq aşığı" çağırırdı.

Ələsgər xümsünən zəkatın verə  
Əməlin mələklər yaza dəftərə,  
Hər yanı istəsə, baxanda görə,  
Təriqatla bu sevdalı gərakdır.

Dünyaya səs salan Aşıq Ələsgəri zəmanə ağır imtahanlara çəkir, gözlənilməz tarixi hadisələr, dönüşlər onun könül evini silikaladikca duyğularını saza-söza köçürür.

Saksanı, doxsanı keçibdir yaşım,  
Əzrayıl həmdəmim, məzar yoldaşım.  
Gor deya tərpanır bələli başım,  
Daha köç təbilin çal, qoca baxtım.

Gözalliya, sevgiya, torpağa, elə, vatanə, tabiatə münasibat Aşıq Ələsgər yaradıcılığında yeni bir formada, real və səmimi boyalarla əks olunur. Böyük sənətkar məhəbbəti yolunda canını fəda edən aşıqlarə qibətə edir.

Ələsgərəm, mən deyirdim,  
Pərvanə əfsanə yanır.  
Eşqidən bir od düşüb  
Cismimə, mərdana yanır;  
Deyirəm, danişram,  
Dönüram, hər yana, yanır.  
Üräyim bir Kərəma,  
Bir Şeyx Sənəna yanır;  
Qalbdən yas tuturam  
Məcnuna, Fərhada bu gün.

Aşıq Ələsgər poeziyasında dodaqdəyməz, müxəmməs, qiflibənd, tacnis, cığalı tacnis, gərayı, divan şeir növləri özünü ən gözəl şəkildə, yüksək sənətkarlıqla bürüza verir.

Arif olan, bir od düşüb canıma,  
Əridib döndərir a yağa məni.

Aşıq deyər ay ağa,  
Yetiş dada, ay ağa!  
İllər xəstəsi canım,  
Yar gəldi, qalx ayağa!  
Ağa olan qulun salmaz nəzərdən,  
Salma nazarindən, ay ağa, mənil!

Xalq şairi Səməd Vurğun çıkışlarının birində belə demişdir: "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dəda Ələsgərdən bir nişanə görürəm".

Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı bələcə bəzəmiş, xalqın ruhuna, yaddasına köçmüştür.

Deyilənlərə görə, Aşıq Ələsgər yüz ildən çox ömrü sursə də, nə qəddi ayılmış, nə qulağı ağırlaşmış, nə gözləri zəifləmiş, nə də saçları tamam ağarmışdır. Dünyadan köçəcəyi günü avvalcədən xəbər verən ustad 1926-cı il martın 7-də dünyasını dəyişsə də, haqqında dastanlar, rəvayətlər, xatirələr bitib-tükənməmiş, zəngin yaradıcılığı ona ölümsüzlük qazandırmışdır.

26.08.2011

## Növrəs İmanın sırrı

"Növrəs İman böyük bir daryadır ki, ondan bir damla biza galib çatıb".

İslam Ələsgər

Östündən uzun illar keçərə belə,  
Azərbaycan aşiq ədəbiyyatının klassiklərindən sayılan Növrəs İmanın ugursuz və müəmmələ taleyi insanları hələ də kədərlandırmakdadır. Bu nakam taleli şairin hayatı niya sirlər, müəmməmlər doludur? Suallara cavab tapmaq üçün zamanın galidiliyi yolla ötən əsrin avvallarına qayıdırıq.

"Növrəs İman kimdir" sualına cavab tapmaq üçün Aşıq Ələsgərin nəvəsi, folklorşunas alim İslam Ələsgərə müraciət etdi.

- Növrəs İman aşiq sənati tariximizdə özünün yeri olan sənətkarlardan biridir. O, 1903-cü ildə Goyça mahalının Ağkilsa kəndində anadan olub. Aşıq Ələsgərin qardaşı oğlu Maşadi Salehin oğludur. İman uşaqlıqdan çox zəkəli bir uşaq olduğuna görə Maşadi Saleh oğlunu mollaxanaya qoyur. Vaxtı ilə İmanla mollaxanada oxuyan Aşıq Bahman sonralar danışmış ki, İman öz zəkası ilə, hamını heyran qoyarmış. Aşıq Ələsgərin şeirlərini əzbər bilən İman yeniyetmə yaşlarından şeir yazmağa başlayır. Rahmatlıq Aşıq Nacaf danışındı ki, Növrəs İmanın yazdığı şeirlər o vaxt dilimizdə əzbər idi.

### Bu tab səni puç edəcək

Aşıq Talib söhbət eləyir ki, bir gün Nacaf əlində bir kağız gatirdi, Aşıq Ələsgər dedi, a bala, o nə kağızdır? Nacaf deyir ki, İmanın şeiri idir. Nacaf şeiri oxuyur, dədəm (Aşıq Ələsgər) şeira qulaq asandan sonra deyir, a bala, gedin, İmani tapın, deyin, şeirlər yazdığını dəftarı da götürüb bura gətirsin. İman galır, bir-



iki şeir oxuyandan sonra görürler ki, Aşıq Ələsgərin gözündən yaş axır. İman soruşur ki, dədə, niyə ağlayırsan? Aşıq Ələsgər deyir ki, oğul, sənin halına ağlayıram. Bu təb ki, səndə var, bu səni axırda puç elayacak, ona indidən ağlayıram.

İman da deyir ki, ay dədə, səndə olan təb heç kəsdə yoxdur. Bəs o təb səni niyə puç eləmədi? Aşıq Ələsgər deyir ki, a bala, məna də bax, özüñə də bax. Mənim bədənim sandan iki-üç dəfə böyük olar. Bir də mən səbirlə olmuşam, özüm-özümün həkimi olmuşam, özümü istidən-soyuqdan gözləmişəm, amma sən bunu eləməyəcəksən. Zəmanə bəd galır, sən zəmanə ilə düz gəlməyəcəksən.

Deyir, dədəm bunu dedi, sonra dəsmalla gözünün yaşını sildi. Növras İman nadir istedad sahibi olduğundan tezliklə Ələsgər ocağının ən istedadlı nümayəndlərindən biri kimi ad qazanır.

*Yaralı galmişəm fani dünyaya,  
Mənim sağalmağa dərmanımmı var?  
Əzrayıl gələndə canım almağa,  
Onu verməməyə fərمانımmı var?*

İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan Növras İman haqqında məlumatlara ötən asrin 20-30-cu illərindəki dövrü mətbuatda rast galınır.

"Yeni kənd" jurnalı 1927-ci ilda İman haqqında çox qısa məlumat verir. Məlumatda deyilir: "İmanın yaşı hələ çox cavan olub, özünün də savadı vardır. Bunun galəcəyindən istedadlı el şairi çıxacağını gözəlmək olar".

Göyça mahalının Hüseynquluağlı kəndində molla məktəbində oxuyan Növras İman sovet hakimiyyəti qurulduğundan sonra bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifasında işləyir, eyni zamanda, aşiq şeirinin bütün janlarında gözal sənat nümunaları yaradır.

#### **İmanın hayatındakı facia**

- Zaman keçdikcə çox ahvalatlar baş verdi. Çar hakimiyyəti yıldı, sovet hakimiyyəti quruldu. O vaxtlar idarələrdə işlatmək üçün savadlı adamlar axtarırdılar. İmanı Kəlbəcər rayonunun Seyidlər kəndində kənd şurasının sədrinin katibi vazifəsinə qoyurlar.

Sovet hakimiyyətinin ilk illərində İman da yeni quruluşa şeirlər yazar. Amma bir qədər sonra görür ki, onlar adət-ənənələrimizə çox xor baxırlar, məscidləri təhqir elayirlar, o zaman İmanda bu quruluşa qarşı bir etiraz yaranır. Başa düşür ki, bu quruluşa qulluq eləmək olmayıcaq. O vəzifədən imtina elayir, 1925-ci ildən saz götürüb aşiqlıq eləməyə başlayır.

*İman qələm çalır, na xoş səfadır,  
Nə nizam qoyulub, na xoş səfadır,  
Parişan xəyalım na xoş səfadır,  
Xain bəd qandırar o yara məndən.*

Növras İmanın hayatı barədə məlumatlar olduqca azdır. Şeirlərində nakam bir məhabbat yaşamış şairin iztirabları duyulmaqdadır. Bəs, əslində, Növras İmanın sevgisi barədə nə bilirik?

- İmanın hayatında başqa bir faciəvi hadisə də baş verir. İman qonşularında yaşayan bir qızı nişanlanır. Amma İmanın böyük qardaşı Aşıq Qurban bu zaman vəfat edir. Aşıq Ələsgərin qızı Gülnisə də Qurbanın yoldaşı imiş. Bir neçə il keçəndən sonra Saleh məsləhət görür ki, İman nişanlısından ayrılsın, Qurbanın arvadı Gülnisə ilə ailə qursun. Bu fikri Aşıq Ələsgəra deyəndə Aşıq Ələsgər razılaşır. Deyirlər, Maşədi Saleh ağladı, gözünü silə-sila dedi ki, ay qardaş, Qurban öldü, bir evim yixildi, istəmə ki, Gülnisə də evimdən çıxb getsin, bir də evim yixilsin. Həmin vaxtı Gülnisənin iki uşağı varmış. İman bu xəbarı eşidəndə ipə-sapa yatmaq istəmir. Danlamaqla, öyüd-nəsihatla birtəhər onu yola gətirib kəbin kəsdirirlər. Bu hadisədən sonra İman çox sarsılır. Ona elə gəlir el içində hamı onu qınayıb ki, adam da qardaşı arvadı ilə evlənardı? İman bu xəcalata görə kəndin içənə çıxb heç kimlə görüşmək istəmir. Həm quruluş-dövran, ham də ailə daxilində olan bu faciəvi əhvalat İmanı tamamilə sarsıdır.

Növras İman 1932-ci ilda müəmmalı şəkildə itkin düşür. Onun müəmmalı şəkildə yoxa çıxmazı haqqında isə bu günə qədər müxtalif fikirlər mövcuddur.

- Deyilənlərə görə, İman şeirlərini çox vaxt gecələr yazarmış. Məlum hadisələrdən sonra İman gecələr yazdığı şeirləri

səhər cırıb atarmış. Səbabını soruşanda deyarmış ki, şeirə qiyamat verən yoxdur. Deyilənə görə, bir dəfə də yazdığı dəftərləri (içində dram əsəri də varmış) alovlu təndirə töküb yandırmışdı.

Bazılıları onun bu hərəkətini dəli olmaq kimi yozurdular. Amma İman dəli olmamışdı, onu zəmanə dəli etmişdi.

1927-1928-ci illərdə İman bir neçə dəfə evdən getməyə təşabbüs göstərir. Ələsgərin oğlu Aşıq Talib, Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Nəcəf, bir də İmanın qardaşı Aşıq Musa onu axtarır Azərbaycanın ayrı-ayrı kəndlərindən tapıb gətirirlər. Onun itkin düşməsi baradə bir neçə mülahizə var. Belə deyilir ki, İman haradasa qəzaya uğrayıb, meyitini basdırırlar. Bazılıları hesab edirdi ki, onun paxılığını çəkən aşıqlar onu öldürdü-rüblər. Ən axırıncı mülahizə odur ki, İman ölkədən baş götürüb gedib. Əvvəlki variantlar sahvdir, çünki düşmən də olsa, İman kimi vücudə qıymazdı. Amma ölkədən getməsi inandırıcıdır.

1935-ci ildə Hümbət Əlizadə "Ədəbiyyat" qazetində Növras İman baradə belə bir məlumat verir: "Aşıq İmana son zamanlar bədbaxt hadisə üz vermiş, o, dəli olaraq evlərindən qaçıb getmiş, harada olması indi də məlum deyildir".

- İman qeyri-adı istedad sahibi olmaqla yanaşı, həm də onda elə qüdrət varmış ki, söhbət etdiyi adamın fikrindən keçənləri bilirmiş, hətta galəcəkdən xəbar verirmiş. O, itkin düşəndən sonra belə haqqında rəvayatlar, xatirələr dildə-ağızda dolaşır.

### Tarixin an böyük silahı faktdır

Tarixin yaddaşında Növras İmanla bağlı faktlar hələ də qalmaqdadır. Aşıq Məsim 1966-ci ildə bir xatırəsində danışır ki, 1928-ci ildə Qazaxda Azərbaycan aşıqlarının toplantısı keçirilmiş. Məclisə 100 aşiq dəvətlə olur, Növras İman da xüsusi olaraq çağırılır. Tədbirin sədri Aşıq Əsəd, müavini (katibi) Aşıq İmirza Bayramov olmuş. Səmad Vurğun isə kənd müəllimi olaraq o tədbirdə iştirak edirmiş. Məclis başa çatanda yerdən deyirlər ki, kim bu gün - 30 mayda Qazaxa bir şeir deya bilər. Sadr də, müavin də, eləcə də bir çoxları çiyinlərini çəkir ki, hazır deyilik. Növras İman ayağa qalxıb bədahətən Qazaxın şənинə bir şeir

deyir. Alqışlar zalı titrədir, ona qızıl saat hədiyyə verirlər. O vaxtlar Cahandar ağanın oğlu Qiyas bay Şıxlinski Qazax qəzasının millis rəisi işləyirmiş, o da orada imiş. Növras İmanın istedadı onu heyran edir, aşığı evinə dəvət edir, onun şəninenə təzədən bir məclis başlayır...

Növras İmanın şeirləri qanadlı, ruhla, ilhamla yazılmış şeirlərdir.

*Bir tanrı nurudur hüsni-kənanın,*

*Söylə, dərd əhlina varmı dərmanın?*

*Növras İman kimi qəmli cavanın,*

*Yaralı könlüna yar olan dağlar.*

Eyni zamanda Növras İmanın şeirləri kədərli şeirlərdir. Sanki şair sonrakı taleyini duyurmuş kimi o nisgili, kədəri, ayrılığı, qəmi şeirinə köçürüb.

"Var" adlı qiflibəndinin sonunda Növras İman deyir:

*Mən istəram, bu gün açam ar aşıqlar meydani,*

*Pirim mənə nüsrət versə, tək alaram dünyani.*

*Toxunmayın, incitməyin, siz bu Növras İmani,*

*Tifil vaxtdan qəm əhliyəm, canda qəm dəryası var.*

- Bayaq dedim ki, İman yazdıqlarını sonradan cırıb atırmış, Xoşbəxtlikdən Tovuz rayonunun Aşağı Ayıblı kəndində Maşadi Qədim adlı bir nafər İmanın şeirlərini qoruyub saxlamışdı. İman o taraflara gedəndə Maşadi Qədimin qonağı olarmış. Hətta İmanı görmədən onun şeirlərini ondan-bundan oxuyub yazırmış. İman ora gedəndən sonra xahiş eləyir ki, İman bu şeirləri öz xətti ilə yapsın. İllər keçir, Maşadi Qədim ömrünün son illərində oğluna deyir ki, a bala, mən dünyadan köçürəm, bu əmanatı Aşıq Ələsgərin qohumlarına çatdır. Mənim qardaşım Haqverdi o vaxt Gəncədə oxuyurdu. Həmin adamlar gəlib Haqverdiyi tapıb şeirləri ona verirlər. Haqverdi də o şeirləri mənə çatdırırdı. Növras İmanın yüz illiyində bu şeirləri kitab həlində çap etdirdim.

İman an çox qoşmalar yazıb, 35-dək tacnisi, 10 divanisi, 7 qazəli günümüze gəlib çatıb.

İmanın 22 yaşı olanda şeirləri dillər əzbəri imiş. O çox yaşamadı, cəmi 27 il ömür sürdü. İman böyük bir dəryadır ki, ondan bir damla biza gəlib çatıb.

Növrəs İmanın müəmmali yoxa çıxmasından çox illər keçir, ləp çox... Ancaq Növrəs İmanın nakam taleyi, kədarlı şeirləri dildən dilə, eldən elə dolaşib onu unudulmağa qoymur...

16.09.2011

### Aşıq Hüseyin Bozalqanlıının söz dünyası

XIX əsrə yollanırıq. O əsra ki, Azərbaycan aşiq ədəbiyyatına üç nəhəng sənətkarı - Aşıq Hüseyin Şəmkirli, Aşıq Ələsgar və Aşıq Hüseyin Bozalqanlıı baxş etdi. 1862-ci ildə Tovuzun Bozalqanlı kəndində gələcəyin böyük sənətkarı Aşıq Hüseyin Bozalqanlı dünyaya gəldi.

Hüseyin kəndlərində yeni açılan dini məktəbdə - mollə Səməd Axundun məktəbində üç il təhsil alır, ərəb və fars dilərini mükəmməl öyrənir. Kiçik yaşlarından söza, sənətə bağlanır, on iki yaşında ikən şeir yazmağa başlayır. Toylardada, məclislərdə aşıqlara qulaq asa-asə bu sənətə valeh olur.

Cəmi üç ay aşiq Məmmədquluya şagirdlik edir. Tezliklə fitri istədədi ilə toylardada, ziyafatlarda bacarıqlı aşiq kimi şöhrat qazanır. Çünkü Hüseyin haqq aşığı idι, sənəti ona möcüzələr yaranan Allah vermişdi.

*Nə lazımdır, naqafıla söz deyim,  
Xatirina ya daymaya, ya daya.  
Sizin olsun, eyvan, otaq, alaçıq,  
Biza basdı ya kölgilik, ya dəya.*

Aşıq Hüseyin Bozalqanlıının atası Maşadi Cafərqulu cəmərdiliyi, qahramanlığı ilə zəmanəsinin nadir şəxsiyyətlərinindən biri olduğundan Hüseyin də həmisiət üzündə sazla yanaşı, mauzer də gəzdirər, hazırlıq, özünə inamı ilə seçilərmiş. Aşıqlarla deyişəndə heç vaxt sözünü birinci deməz, öz rəqibinə fürsət verər və naticədə təmkini ilə qalib gələrmiş.

*Müxənnat zamana, beymürvət falak.  
Qoymadı matlabım, bir əlam indi,  
Gözüm açdım, qarinalar dolandım,  
Görünür gözüma bir əlam indi.*

Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsi ilə tarbiyalanın Hüseyin Bozalqanlı aşiq poeziyasının bütün formalarında özünü sınayır - gözəlləmələr, qoşmalar, tacnislər, dodaqdəyməzlər, divanıllar, gərayılılar və dastanları ilə aşiq şeirinin an gözal nümunələrini yaradır.

*Bahar galdı, çiçək açdı,  
Güllər qırmızı geyindi.  
Çırılıq dəydi, üz qanadı,  
Xallar qırmızı geyindi.*

Ölməz sənətkarın on dörd şagirdi olduğu bəlliidir. Onların arasında Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı Aşıq Nəcəf, Aşıq Mirzə Bayramov, el arasında Kor Ələkbər kimi tanınan Aşıq Ələkbər Əsgərov və başqları Aşıq Hüseyin Bozalqanlı məktəbinin davamçıları olmuşlar. Deyilənlərə görə, Aşıq Hüseyin müasirləri olan maşhur Aşıq Ələsgar, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şairlər Vəli, Nacəf və başqları ilə deyişib. Bu deyişmələr xalqın yaddaşında xoş xatırələr kimi qalmaqdadır.

*Bilmirəm, na dedim, yar küsdü məndən,  
Coşqun çaylar kimi axdı da getdi.  
Oynatdı qaşını, süzdü gözünü,  
Mənə oğrun-oğrun baxdı da getdi.*

Azərbaycan xalq yaradıcılığının inkişafında Hüseyin Bozalqanlıının ən böyük xidmətlərindən biri də dastan yaradıcısı olması, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarını yaratmasıdır.

"Koroğlu" dastanının ən kamil bilicisi də məhz Hüseyin Bozalqanlı hesab edilir. Dastanın bir neçə qolu - "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və s. qolları onun dilindən yazılib.

Böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşır və həmişə da onların məhəbbətini qazanır. Aşiq Metex qalasında həbsdə olarkən Nəriman Nərimanova yaxın-dan tanış olur və sonradan "Qoca Şərqi Nərimanı gəlirmi?" şe-irini və "Nəriman" dastanını yazar.

Bədahətən söz deməkdə Hüseyin Bozalqanlıının əvəzi olma-dıından Xalq şairi Səmad Vurğun onu "əli qılınclı şair" adlandı-rar, ona dərin məhabbat başlayardı.

Sayyad olub ov barəsin keçəndə,  
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.  
Ovun galib barəsinə çatanda,  
Sərvəxt dayan, dürüst tuşla, yaxşı at.

"Geri dur" müxəmməsi və digər şeirlərindən aydın olur ki, Hüseyin Bozalqanlı Sadi, Firdovsi, Füzuli kimi klassiklərin əsər-lərinə dərindən bələd olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub.

Aşiq Hüseynin bütün şeirləri zəngin xalq təcrübəsinə əsas-lanan iibrətamız nəsihətlərdir, sinaqlardan çıxmış həyat fəlsəfə-sidir. Onun fəlsəfi fikirləri, dini baxışları, həyatın yaranması haqqında şeirləri aşığın dünyagörüşünün nə qədər kamil olduğunu sübut edir:

Cəlili-Cabbarım, Qadırı-Muxtar,  
Altı gündə bu dünyani çəkibdi.  
On sakkız min aləm külli hər nə var,  
Ərşə, kürsü, nöh asmanı çəkibdi.

1937-ci ildə Hüseyin Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqı-nın üzvü və İttifaq nəzdində aşıqlar bölməsinin rəhbəri seçilir. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə da Moskva-da keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlük-lərinin iştirakçısı olur. Şairin amayı dövlət tərafından yüksək qiymətləndirilir. "Şərəf nişanı" ordeni və fəxri fərmanla müka-fatlandırılır, 1941-ci ildə isə ən yüksək fəxri ada – Azərbaycanın Əməkdar incəsənət xadımı adına layiq görülür.

Hüseyin Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edir, onu Bozalqanlı kəndinin qəbiristanlığında dəfn edirlər.

Bundan sonra aşığın zamansız ömrü başlayır. Bu ömrün nə əvvəli, nə sonu var. Harada aşiq sənətindən, sazdan-sözdən söz düşürsə, Aşiq Hüseyin Bozalqanlıının şeirləri dil açıb danışır, us-tadın qanadlı misraları ruhumuzu oxşayır. O, beləcə yaşayır...

07.10.2011

### Aşiq Pərinin azad ruhu

Görkəmli alman şərqşünası Adolf Berje 1867-ci ildə Ley-psiqdə nəşr etdirdiyi "Məcmuəyi-əşəri-şüərəyi-Azərbaycan" adlı məc-muədə yazdı: "1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidil-məmisi bir gözəlliyyə malik olan bu qız Aşiq Pəri idi..."

Azərbaycan qadın aşiq sənətinin banisi sayılan Aşiq Pəri 1813-cü ildə Cəbrayıł qəzasının Maralyan kəndində anadan olub. Aşiq Pəri şeirlərinin birində doğma diyanı belə tərənnüm edirdi:

Pərinin dərdi tüyandır,  
Sakin yeri Maralyandır,  
Gülüm qönçəsində yandı,  
Bülbüllər əfqan eylədi.

Deyilənlərə görə, Aşiq Pərinin atası xırda alverla maşğıl ol-duğundan ona el arasında tacir Hacı Sayad deyərlərmiş. Pəri-nin anası Gülüstan xanım isə zəmanəsinin mütərəqqi fikirli qadınlarından biri olduğundan, Pəri kiçik yaşlarından ruhani təhsili alır, arab-fars dillərinə dərindən bələd olur. Qarabağ aşiq maktabının nümayəndələrindən biri – Məhəmməd bay Aşiq-dən aşiq sənətinin sırlarını öyrənir. O dövrə geniş yayılmış "Vəlican", "Nağılkəsməşikəstə", "Güllü qafiyə", "Qara qafiyə" səz

havalarını cüra sazda çalmağı ustadından öyrənir. Pəri saz çalıb-oxumaqla yanaşı, məclislərdə bədahətən şeirlər deyar, qeyri-adi istedadı, azad ruhu, azad fikirləri ilə hər kəsi heyratlandırdı.

Görkəmli alman şərqşünası Adolf Berje daha sonra yazır: "... Onun deyişmələri, hazırlıqla dediyi şeirlər diqqəti cəlb edirdi. Öz dövrünün istedadlı şairləri ilə deyişmələrdə həmişə müvəffaqiyət qazanardı. Heç kəsin ona qalib gəlməsinə imkan verməzdi".

*Can içinde man bu canı neylərəm,  
Ləli-Yəman, bədaxçanı neylərəm,  
Xanı, bayı, man paşanı neylərəm,  
Pariyam, eylərəm dualar sənə.*

Aşıq Pəri aşiqana lirik şeirlər yazar, saf məhabbatı, ana təbiəti, ülvı insan hislərini özünəməxsus ustalıqla tərənnüm edərdi. Odur ki həyatılık və səmimilik Aşıq Pəri şeirlərinin əsas xüsusiyyətlərindəndir.

*Dad eylərəm haray naşı əlindən,  
Yandı ciyar eşq ataşı əlindən,  
Mən na deyim gözüm yaşı selindən  
Ürküşür sonalar, göllər oyanır.*

Tanrı Aşıq Pərini sanki Qarabağ ədəbi mühitina düşündürmüş şakildə göndərmişdi. O həm zahiri gözəlliyi, həm istedadı ilə Qarabağ ədəbi mühitini öz ətrafında cəmləşdirmiş, sazla-sözün işığında onları valeh etmişdi.

Böyük ədəbiyyatşunas alim Firudin bay Köçərli 1903-cü ildə yazırı: "Özünün agil və istedadı ilə coxlarında heyrat doğuran gözəl və gənc şairə Aşıq Pəri o zamankı savadlı, təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı". Aşıq Pəri müəsirləri Məhəmməd bay Aşıq, Cəfərqulu ağa Nəva, Əsəd bay və başqa neça-neça dövrünün görkəmli sənətkarları ilə yaxın dost olmuş, onlara şeirlər həsr etmişdir.

Aşıq Pərinin şeirləri XIX əsrin ortalarından ədəbiyyatşunaların diqqətini cəlb etmiş, bütün təzkirə və ədəbiyyat müntəxəbatlarında şairənin şeirlərindən nümunələr verilmiş, adı ifti-

xar hissi ilə çəkilmişdir. 1856-ci ildə Nesesov Teymurxanşurada - indiki Şimali Qafqazın Buynaksk şəhərində çap etdirdiyi "Məcmueyi-Vaqif və müasirani-digar" adlı məcmuəsində Aşıq Pəri yaradıcılığından söz açır. Mir Möhsün Nəvvab, Salman Mümtaz, Əliabbas Münzib, Əzizə Cəfərzada, Sədник Paşayev və başqaları Aşıq Pərinin yaradıcılığı barədə dəyərli fikirlər söyləmişlər.

Aşıq Pəri çox yaşamamış, taxminən 1848-ci ildə, 37 yaşında dünyasını dəyişmişdir.

*Bir dilbar pariya Pəri qan ağlar,  
Çəkilib sinəmə düyünlü dağlar,  
Ölübdür bülbülm, lal olub dağlar,  
Saralib, savılıb güllər, ağlaram.*

İllər, qarınalar keçə də, aşiq sənatının gözəl Pərisi Qarabağın bir parçası kimi ruhumuzda, yaddaşımızda, tariximizdə yaşayacaq, onun zərif duyğuları zaman-zaman aşiq şeirlərini bazayacak.

21.01.2012

## Haqq aşağı – Aşıq Hüseyin Şəmkirli

Aşıq Hüseyin Şəmkirli o xoşbəxt sənətkarlardandır ki, zaman axındıqca, sular durulduqca, sazin sarı simi könlümüzə toxunduqca dirilən, durulan söz xazinəsi ilə ruhumuzu işiqləndirir, yada düşür, xatırlanır.

*Yeri dağlar, sənla hamdam olmaram,  
Dağlar, əsirgədin qarı da məndən!  
Seyraqubun tənə-tənə sözləri,  
Bir gün ayn salar yarı da məndən.*

Aşıq Hüseyin Şəmkirli XIX əsrin əvvəllerində 1811-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olub. Sonra ailəsi Qaracəmirli kəndinə köçüb, Hüseyin ömrünün son gününə kimi o kənddə yaşayır. Atası Qurban kişi oğlunu Alabaşlı kəndində yaşayan məşhur dəmirçi Kəblə Bağırın yanına gətirərək ona şayird verir. Kəblə Bağır adı dəmirçi deyildi, mükəmməl

mədrəsa təhsili almış, ərab-fars dillərini öyrənmiş dövrünün gözüaçıq, savadlı, yeni fikirli adamlarından biri idi. Dəmirçilik sənəti ilə yanaşı saz çalar, şeir qoşar, "Məzлum" təxəllüsü ilə qoşmalar yazardı.

Kəbələ Bağır az vaxt içərisində Hüseynin istedadını qiymətləndirir, ona saz-söz sənətinin sırlarını öyrədir. Hüseynin əlində dəmir, ürəyində söz muma dönür.

*Nazlı yarın gül yanağı,  
Yaraşdırıdır xal üstüna.  
İncə beldə gümüş kəmar  
Düzülübdür pul üstüna.*

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Aşıq Hüseyn Şəmkirli ilə bağlı maraqlı məqamları bizimlə bölüşdü:

– XIX əsr manzarasında Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı üçlüyü Azərbaycan aşiq sənətinin unudulmaz üçlüyündür. Cərgənin bu cür düzülüşü onların yaş dövrləri ilə bağlıdır. Aşıq poeziyasının inkişafında bu üçlük məsilsiz xidmətlər göstərmişdir.

Bu il həm də Aşıq Hüseyn Şəmkirlinin 200 illik yubileyidir. Aşıq Hüseyn Şəmkirli, doğrudan da, böyük simadır və onun yubileyinin geniş miqyasda, çox yüksək səviyyədə qeyd olunması olduqca vacibdir.

– **Məhərrəm müəllim, deyilənlərə görə, Aşıq Hüseyn Şəmkirli ilə Molla Pənah Vaqif arasında qohumluq əlaqələri olub. Bu nə dərəcədə doğrudur?**

– Bir rəvayətə görə, Aşıq Hüseyn Şəmkirli Molla Pənah Vaqifin bacısı nəvəsidir. Burda özünü doğruldan müəyyən bir təraf də var, "qoç ığid dayısına oxşar". Vaqif nəfəsi, şeir ənənəsi Şəmkirli Aşıq Hüseyndə özünü göstərə bilərdi və bəzi əlamətlər də var. Vaqifin məşhur "Oynasın" rədflili qoşmasının davamını biz Şəmkirlinin eyni adlı qoşmasında görürük. Bu genetik koddan, ənənədən də irəli gələ bilərdi.

### ***Iki böyük sənətkarın unudulmaz görüşü***

Maraqlıdır ki, Aşıq Hüseyn Şəmkirlinin dövründə onunla üzbəüz gəlib onun meydanında qürrələnə biləcək bir sənətkar

görünmür. Özü başqa yerlərdə sənətkarlara meydan oxuyur və nəticədə dastanlar yaranır. İki böyük sənətkarı – Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgəri deyişən yox, görüşən görürük.

Maraqlı bir əhvalat danışırlar. Aşıq Hüseyn Şəmkirli yaylaqda olanda ürəyinə düşür ki, gedib Göyçədə Aşıq Ələsgəri görəsün. Aşıq Ələsgərin də ürəyinə damır ki, Aşıq Hüseyn Şəmkirli onlara qonaq galəcək. Oğlu Talib danışmış ki, səhər atam durub dedi ki, bu gün biza Aşıq Hüseyn Şəmkirli qonaq galəcək. Gətirin, qoç bağlayın, galəndə qabağında kəsəcəm. Deyir, inanmadıq. Aşıq Hüseyn Şəmkirli galib kanda girir, görür ki, damın üstündə bir ağsaqqal kişi oturub qəlyan çəkir. Bilir ki, bu Aşıq Ələsgərdir. Yanına çatan kimi deyir, salam-əleyküm, aşiq Ələsgər! Aşıq Ələsgər eyni ilə cavab verir: "Əleykassalam, Aşıq Hüseyn Şəmkirli!" Heç vaxt bir-birinin üzünü görməyan haqq vergisi olan istedadılar, həqiqətən də, bir-birini tanıırlar. O görüş sonralar dastana çevirilərək dillər azbarı olur. Bu onu göstərir ki, Ələsgərin sənət meyarları ilə Aşıq Hüseyn Şəmkirlinin sənət meyarları biri-birinə tən gələn səviyyədə idi və Ələsgər Şəmkirli şeiriyyatına, Şəmkirli də Ələsgər şeiriyyatına böyük ehtiram baslayırdı.

– **Aşıq Hüseyn Şəmkirlinin özünün dediyinə görə, onun altı yüz divanisi, tacnisi, yeddi yüz qifilibəndi, səksən bahri-təhvili olsa da, zəngin ırsının çox az bir hissəsi biza gəlib çatıb. Bunun səbəbi nadir?**

– Aşıq Hüseyn Şəmkirli yazıb-oxumaq bildiyindən şeirlərini həm də yazı şəklində ortaya qoyub. Deyilənə görə, Vəli Xuluflu 1930-cu illərdə Qaracəmirliya gedib, aşığın iki at yükü xurcunla dolu alyazmasını götürüb Bakıya gətirib. Sonralar Vəli Xuluflu-nun repressiya olunub güllələnməsindən sonra bu alyazmaları itib-batır, aqibəti naməlum qalır.

Bir ayrı rəvayət də danışıldır ki, Aşıq Hüseyn Şəmkirlinin bir erməni şagirdi əlyazmalarını götürərək aradan çıxarıb məhv eləmişdir. Hər halda indi Aşıq Hüseyinə əldə olan əsərləri nəhang ırsının cüzi bir hissəsidir. Bununla belə, yəna də dastan,

rəvayət və yüzə yaxın şeiri – divanillər, müxəmməsslər, təcnis-lər, qoşmalar yaddaşlara siğınıb günümüze qədər gəlib çatıb.

### Aşıqın zarif bəstələri

– Aşıq Hüseyin Şəmkirli həm də tarixə bəstəçi aşiq kimi düşüb...

– Bütün başqa aşıqlardan fərqli olaraq, Aşıq Hüseyin Şəmkirli bəstəçi aşiq idi, o bir çox saz havalarının müəllifi idi. Köhnə aşıqlar deyirdilər ki, Şəmkirli 10-dan çox hava bəstələyib, ancaq indi onun adı ilə ortada olan havalar "Aşıq Hüseyin gözəlləməsi" deyilən məşhur hava (Borçalı aşıqları bu havaya "Dastanı" deyirlər), "Zarınçı havası", "Şəmkir sarayı" və nahayət, məşhur "Dilqəmi" saz havasıdır. Ola bilsin ki, desinlər ki, "Dilqəmi" havasını Aşıq Dilqəm yaradıb, elə deyil. Bu hava Aşıq Hüseyin Şəmkirli tərəfindən yaradılıb, sadəcə olaraq, Dilqəmin sözlərini bu hava üstündə ilk dəfə səsləndirib. Bu hava da onun barmaqlarından yadigarıdır.

Dediyməm havaların melodik tərkibinə baxanda adamı hey-rət bürüyür ki, nə qədər yüksək musiqi duyumu olmalıdır, nə qədər yüksək musiqi biliyi olmalıdır ki, havanı bu cür dəqiqliyi ilə bəstələyəsan. Təsadüfi deyil ki, bu havalardan ikisi – "Dilqəmi" və "Aşıq Hüseyni" havaları bu gün solo saz ifaçlığında çox mühüm yer tutur.

Aşıq Hüseyin Şəmkirlinin şeirlərində də bu gözəllik var.

Yarın bağçasında üç gül açılmış,  
Ağ gül, qırmızı gül, illah sarı gül.  
Hər üçü də bir-birindən sevməli,  
Ağ gül, qırmızı gül, illah sarı gül.

Nə qədər gözəldir. Bunların içarısında həm melodik axar, həm kolorit, həm cazibədarlıq var. Aşıq Hüseyin Şəmkirlinin sənət dünyası, poeziyası, aşiq sənətindəki xidməti, doğrudan da, unudulmazdır.

Aşıq Hüseyin Şəmkirlinin irsi böyük bir məktəbdır. Onun irsini uca tutmaq lazımdır. O buna layiq sənətkardır.

Hüseyin deyərlər adıma,  
Ellər yetişsin dadıma.  
Yarım düşəndə yadıma  
Yansa parvana layiqdir.

Aşıq Hüseyin Şəmkirli lirik şeirlərlə yanaşı, irihəcmli əsərlərin də müallifidir. Bunların arasında "Vaqif" dastanı, "Hüseyin-Reyhan" dastanı, "Aşıq Hüseynin Bayçobanla əhvalatı", "Aşıq Hüseynlə Aşıq Ələsgərin görüşü" və s. dastan və poetik rəvayətlər var.

Aşıq Hüseyin Şəmkirli 1891-ci ildə 80 yaşında haqq dünyasına qovuşsa da, onun zəngin ədəbi irsi Azərbaycan aşiq ədəbiyyatının ən gözəl nümunələri kimi dildən-dilia, eldən-elə dolaşmaqdadır, yüz illar boyu da belə olacaq.

02.12.2011

### Könlün qəmi – "Dilqəmi"

Yəhya bəy Dilqəm könlünün qəmini "Dilqəmi"yə köçürdü. Odur ki "Dilqəmi" könüllərin qəmini, kadərini, həsrətini çəkir. Yüz illər də belə olacaq...

Əsrlərdir ki, ince ruhlu haqq aşığı Yəhya bəy Dilqəmin adı çəkiləndə yada "Dilqəmi" havası düşür. Klassik aşiq havaları arasında ölümsüzlük qazanan bu hava qəlbimizin sari siminə toxunub könül dünyamızı silkələyir. Nakam sevginin, ayrılığın, həsrətin harayı kimi qalblərimizi havalandırır.

Dilqəməm, əridim dərd kürasında,  
Bivəfa dilbarın dörd dövrəsində,  
Şikar sevdasıyla ov bərəsində  
Gözələyib, gözləyib yorulan manam.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Şəmkir mahalında yaşayıb-yaratmış Yəhya bəy Dilqəm aşiq ədəbiyyatında fərqli bir yoluñ yolcusu oldu.

*Əyri gedən yoxuş, yollar!  
Yollar, yarı qaytar geri.*

Onun yollara üz tutub dediyi bu sözlər yarı geri qaytarmasa da, yollar haqq aşığının saz-söz dünyasını galəcəyə aparır. Yəhya bəy Dilqəm beləcə xatırlanır, zamansızlaşır.

Mükəmməl təhsili, geniş dünyagörüşü, incə ruhlu şeirləri, zərif bəstələri ilə ürəklərə yol tapan Yəhya bəy Dilqəm hələ gənc yaşlarında xalqın hörmətini, sevgisini qazanır.

Nə yaziq ki Yəhya bəyin nakam məhəbbəti, nisgil dolu hayatı könül evini dağıtmış, aşiq kədər dolu ömür yaşamışdır.

Yəhya bəy Dostuxanım adlı gözəl bir qızla ailə qursa da, taleləri ugursuz olur, övladları olmur. Deyilənlərə görə, bir gün Dostuxanım inayı əmmək istəyən buzovu sərincə vuraraq geri qaytarır. Bu aşiq Dilqəmin ürəyinə toxunur, bilmədən "Axi sən hardan biləsan bala qədrini?!" – deyir. Övladsızlıq həsrətindən üzülən Dostuxanımın sevdiyi insanın bu sözlərindən könül dünyası tar-mar olur. İnciyib gedir, bir daha geri dönmür. Nə Dostuxanım başqasına əra gedir, nə də Yəhya bəy təzədən evlənir.

*Hayif oldu, əlim əldən üzüldü,  
Mənim üçün birçə saat yüz ildir,  
Bağlar xazal oldu, güllər pozuldu.  
Mən kimi gülşəni solan varmola?*

Könlünü şeirə, sənətə, saza bağlayan Dilqəm bütün ömrü boyu Dostuxanımı öz qoşmalarında Telli deyərək azıslayıb, haylasa da, Dostuxanımın sınmış könlüna heç nə malhəm ola bilmir. Bu sevgi hekayəti dilda-ağızda gəzib el-el, oba-oba dolaşır.

Dilqəm dünyasını dəyişəndən az sonra Dostuxanım da haqq dünyasına qovuşur.

*O qızıl gülləri darmayan Dilqəm,  
Dərib pünhan yera sərmayan Dilqəm,  
Yarı bu dünyada görmayan Dilqəm,  
Yarab o dünyada görüşənmola.*

Yəhya bəyin "Dilqəmi" təxəllüsü götürməsinin də öz tarixçəsi var. Bu təxəllüsün qəmlə, kədərlə heç bir bağlılığı yoxdur.

Həqiqət budur ki, Dilqəm Yəhya bəyin atının adı olub. Onu çox sevdiyindən atının adını özüne təxəllüs götürüb.

Yəhya bəy Dilqəm zaman-zaman xalqın yaddaşında yaşayır. Səməd Vurğun, Osman Sarıvəlli kimi böyük şairlərimiz Yəhya bəy Dilqəmin yaradıcılığı barədə dəyərli fikirlər söyləyiblər. Xalq şairi Hüseyn Arif isə dərəd əlindən qəmə üz tutan haqq aşığını "Dilqəm" poemasında əbadiləşdirib.

Yəhya bəy Dilqəm öz fərqli, zəngin yaradıcılığı ilə saz-söz dünyamızda yeni çıçı, yeni yol açdı. Sənatkarlığı ilə sevgini adilikdən eşq mərtəbəsinə ucaltdı, kədərin, qəmin ayrılmışın nazını heç kimin çəkmədiyi kimi çakdı. Odur ki Yəhya bəy Dilqəm həm zərif şeirlərində, həm yaddaşlarda, həm də "Dilqəmi"da yaşayacaq.

05.08.2011

### **Bəstini ölüncə izləyən fələk, Öldür qurtar, ayağına gəlmışəm**

Zərif şeirləri, incə duyğuları ilə Azərbaycan aşiq ədəbiyyatına naxış salan, gənc yaşlarında igid bir çobana aşiq olsa da, butasına əli yetməyən Aşıq Bəstinin şeirləri bu gün də dağçıçıqları kimi təravətini və atrını qoruyub saxlamaqdadır.

*Bəstinin ah-nalasından  
Oyan dağlar, oyan dağlar.  
Qan damır dağ laləsindən,  
Sən də qana boyan, dağlar.*

Tarixdə Aşıq Bəsti kimi əbədiləşən Bəsti Bayramalı qızı XIX əsrin 30-cu illərində Kəlbəcər rayonunun Löh kəndində yoxsul bir ailədə anadan olub. Yeniyetmalik çağlarından fitri istədi, gözəl təbi və ağılı ilə dövrünün işiqli simalarından birinə çevrilir. Aşıq Ələsgər və Ağdabanlı Qurban kimi ustadların məcli-sində iştirak edir, onlardan el ədəbiyyatını dərindən öyrənir, bə-

dahatən şeirlər deyir. Alagözlü, gülərzülü, azad sözlü Bəstinin sorağı hər yana yayılır.

Bəsti 17-18 yaşlarında bir çobana aşiq olur. Lakin bu sevgi fəlakətlə nəticələnir. Zəmanəsinin ağızlı, hazırlıqdan olan çobanı zalim bir bəy Bəstinin gözləri qarşısında vəhşicəsinə doğrayaraq qatla yetirir:

*Müxənnata can deyənin  
Dili düşsün, dili düşsün.  
Vədəsiz göy zəmisi,  
Dolu düşsün, dolu düşsün.  
Düşmənlə kim peyman bağlar?  
Sinəmdən getməyib dağlar,  
Bu Bəstini qoyub ağlar  
Zalim bəyin qolu düşsün.*

Bu hadisə Bəstinin sinasına sağalmaz yara vuraraq həyatını və dünyaya baxışını tamamilə dəyişir. Bəsti el-el, oba-oba gəzərkən dərdini sazla, sözlə deyir:

*Yarın qanlı köynəyi tak,  
Qızarır yol üstə lala.  
Xan Çobanı gətir dila,  
Bir şirin can istə, lala.*

Aşıq Bəstinin əlinə saz götürüb aşılıqlıq etməsi o dövr üçün əslində ədəbi bir inqilab idi. Dini qadağaların hökm sürdürüyü cəmiyyatda qadının aşılıqlıq etməsi o zaman cəsarət taləb edirdi. Bütün bunlar Bəstinin azad cəmiyyət arzularının, mübarizliyinin ifadəsi idi. Aşıq Bəsti nəinki qorxu və qadağalardan çəkindi, əksinə, sazi, cəsarətli, üsyankar şeirləri ilə dövrün amansızlıqlarını, xurafatı sarsıcıdır, tərki-diyar olub el-obada mübarizlik toxumu sapır, adını qadın aşılıqların sırasına yazar.

*A bəy, nə gazırsən hallı-havalı,  
Süleyman mülkünün yiyesi kimi.  
Nədəndi yaxşının başın kəsməyə  
Hazırsan xəncərin tliyəsi kimi?*

Fikrini kamil sənatkar, saz-söz xırıdan kimi ifadə edən, o dövrdə çox məşhur olan "Qurban bulağı" ədəbi məclisinin üzvlərindən biri kimi xatırlanan Aşıq Bəsti Ağdabanlı Qurbanın diqqətindən yayılmışdır. Ağdabanlı Qurban Aşıq Bəstinin el-obada məşhurlaşmasını, qoşmalarının birində belə ifadə edir:

*Bağça bülbülsən güllər eşqina,  
Nağmalısan - şirin dillər eşqina.  
Sənatkar olubsan ellər eşqina,  
Şöhrətin yayılıb hər yana, Bəsti.*

Bəsti öz faciəsini sazla, sözlə ifadə edə-edə oba-oba gəzəda, əsasən Daşkəsan rayonunun Qabaqtəpə kəndində yaşayır.

Ağlamaqdən gözləri kor olan aşiq qəlbinin, ruhunun işığı ilə yaşayır, "Kor Bəsti" kimi tanınır:

*Vaxtsız daşım qürbat ela atıldı,  
Nə dərd desən manım üçün tapıldı,  
Ağlamaqdən gözlərim də tutuldu,  
Getdi gözün nur işığı bilginən.*

Aşıq sonralar Gəyçənin Sarıyaqub, Gədəbəyin Miskinli kandlarında və Samuxda yaşayır. Harada yaşamasından asılı olmayaraq, yazdığı bütün şeirlərində çəkdiyi üzüçü mahrumiyətləri, zəmanənin dözülməzliyini, ölkədəki dərəbəyliyi, haqqın, ədalətin yoxluğunu yanıqlı bir dillə bayan edir. El-el dəlaşib sənatının sirlərini şayirdlərinə öyrədir, bir çox sanballı aşılıqlar yetişdirir.

*Bir qəmlı bülbülam,  
Güllər inanmir.  
Məcnunsuz Leyliyam,  
Çöllər inanmir.*

Ömrünün axır illarında o yenidən doğma kandına qayıdır. 1936-cı ildə təxminən 100 yaşında vəfat edir.

*Şirinin beynində eşqin əsəri,  
Fərhad qayalara vurur düşəri,*

*Kiprik qatlamıram o gündən bəri,  
Yata bilməm, qəm dağına düşmüşəm.*

Aşıq Bəstinin yaradıcılığı hələ ötən əsrin 50-60-cı illərində ədəbi tədqiqatın obyektinə çevrilir. Həmid Araslinın 1964-cü ildə toplayıb nəşr etdirdiyi "Azərbaycan aşiq yaradıcılığı", Əzizə Cəfərzadənin "Azərbaycanın aşiq və şair qadınları" kitablarında, 2005-ci ildə "Adiloğlu" nəşriyyatı tərəfindən buraxılmış "Kəlbəcər dünyası: yüz şairin bir kitabı"nda onun haqqında geniş məlumatlar verilmişdir.

*Hər dörlü çiçək sinəndə,  
Tapılmaz qeyri çəməndə,  
Bahar fəslı Bəstə səndə  
Qonaq qaldı Çoban Dağı.*

Onu da qeyd etmək yerinə düşər ki, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası bu baxımdan olduqca dəyərli ədəbi mənbədir. Aşıq Bəstinin ilk araşdırıcılarından biri də filologiya elmləri doktoru, professor, folklorşunas alım Sadnik Paşa Pirsultanlıdır. O, 1969-cu ildə Aşıq Bəstinin "Lalə", 2001-ci ildə isə "Bənövşələr"ini kitab şəklində oxucuların ixtiyarına vermişdir. Aşığın tədqiqatçısı kimi o, "Bəsti və Xançoban" dastanını bərpa etmişdir.

*Dağ üstündən, çəkdiñ dağı,  
De, nəydì günahım, dağlar.  
Sən manə kəsildin yağı.  
Tutsun səni ahım, dağlar.*

Aşıq Bəsti qəmli bir tale yaşasa da, söz baxçasından dərdiyi incilər aşiq ədəbiyyatının qiymətli nümunələri kimi bu gün də nakam taleli şairi yaşatmaqdadır.

16.11.2012

## **Yeri, yeri, yalan dünya...**

*Qaracaoğlan o xoşbəxt sənətkarlardandır ki, sərhədsiz söz dün-yası zamanın sərhədlərini aşış dünyani ham öz, ham söz süzgə-cindən keçirdi. Nəğmaları qanad açıb sözünü Yer üzüñə yaydı.*

Qaracaoğlan sazin-sözün qüdrəti ilə har şeyi mümkün edən bir övliya kimi tapdanmış yollarla getməyib, öz yolu, söz yolu olan bir sənətkara çevrildi. Elə bir sənətkara ki, öz dövründə və özündən sonrakı dövrlərda türkdilli poeziya uzun müddət Qaracaoğlan sənətindən bahrələndi. Onun xalqın ruhunu oxşayan nağmələri, lirik şeirləri xalqın yaddasına köçüb günümüza qədər gəlib çıxdı.

Tədqiqatçıların araşdırımalarına görə, Qaracaoğlan 1606-ci ildə Mut elinin Çuxur obasında tanınmış Sayioğlu nəslinə mənsub əllədə anadan olub. Kiçik yaşılarından yayı Anadolu yaylalarında keçirən Qaracaoğlan ömrü boyu xalqa bağlı olmuş, gəzərgi həyat keçirmiş, Balkan ölkələrini, Şərqi vilayətlərini, Azərbaycanı, İranı gəzmiş, şeirlərində də bu yerlərdən bahs etmişdir.

Təsadüfi deyil ki, Qaracaoğlanın şeirlərini orta əsr türk həyatının güzgüsü sayırlar. Bu güzgüdə xalqın həyatı, məişəti, adət-ənənələri ilə yanaşı, türk gözəllərinin sevgisi, zərif duyuları, böyük mahəbbəti yüksək sənətkarlıqla tərənnüm olunur.

*Ala gözlü xallı dilbər,  
Xəlvət danış, söz edərlər.  
Söndürərlər can odunu,  
Ürəyimi buz edərlər.*

"Qaracaoğlanın şeir dünyası xalqın dünyasıdır" – deyən tədqiqatçılar haqlı olaraq, onun nağmələrinin uzunömürlü olmasının sırrını də şeirlərin xalqa sıx bağlı olması, etnoqrafik baxımdan zənginliyi ilə əlaqələndirirlər. Xalq dilinin incilikləri və zənginliyi Qaracaoğlan yaradıcılığında olduğu kimi qorunub

saxlanılır. Qaracaoğlan sənətinin ölümsüzlüyü də elə bundadır.

*Qaracaoğlan, gəz mərdilən,  
İşim yoxdur namərdilən.*

*Falak bizi bu dərdilən*

*Qoyub qaçar demədimmi?*

Qaracaoğlan şeirlərində fikir daha oynaq, dil daha şirin, qafiyələr daha tutumludur.

*Qoyun mələr, quzu mələr,*

*Su axıb cuxura galər,*

*Ağlayanlar bir gün gülər,*

*Qəmlənma, könül, qəmlənma.*

Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Qaracaoğlanın Gədəbəydə olması, Göyçədə yaşaması haqqında rəvayatlar da dolaşmaqdadır. XVI-XVII yüzillikdə yaşayıb-yaratmış Qurbani-nin, Sarı Aşığın təsiri Qaracaoğlan yaradıcılığında hiss olunduğu kimi, özündən sonrakı aşıqların – Aşıq Alının, Aşıq Ələsgərin və başqa sənətkarların yaradıcılığında da Qaracaoğlanın təsiri aydınca duylulmaqdadır.

*Yeri, yeri, yalan dünya,*

*Sənə galən gedər bir gün.*

*İnsan bir əkin misali,*

*Əkin-biçin bitar bir gün.*

Rəvayatların birində isə Qaracaoğlanın qədim bir zamanda yaşadığı söylenilir. XVII yüzillikdə yaşamış Aşıq Ömar bir bəytində belə deyir:

*Öysüz aşıq deyişləri əsaldır,*

*Qaracaoğlan isə köhnə məsəldir.*

Dastanlarda da Qaracaoğlan surətinə rast galınır. "Mahmud və Nigar" dastanında Qaracaoğlan bağban kimi iştirak edir, Bolqarıstanda yaşayan Rza Mollovun yazıya aldığı "Xan Mahmud" əfsanəsində də, "Mahmud və Nigar" dastanındaki adlar eynidir, şeirlərin bir qismi də Qaracaoğlana məxsusdur.

"Qaracaoğlan və Qaracaqız əfsanəsi" da Qaracaoğlanın ha-

yatından, onun nakam məhəbbətindən bəhs edir. Qaracaoğlanla Qaracaqızın rəvayatları isə Sarı Aşıqla Yaxşı rəvayatına çox bənzəyir.

*Der Qaracaoğlan yanam, alışam,*

*Axib gedən gəy sulara qarışam,*

*Başima gələni gərək danışam,*

*Falak manı nazlı yerdən ayırdı.*

Bu gün də Azərbaycanda, Orta Asiyada, Türkiyədə, İranda və Avropanın türklər yaşayan bölgələrində Qaracaoğlan nəğmaləri oxunur. Bizim aşiq məclislərində, sözləri Qaracaoğlana məxsus olan "xalq mahnisi", "el havası" kimi çox sevdiyimiz mahnilər da var:

*Yar gərək yarın qeydina,*

*Qala yalvara-yalvara,*

*Yüz naz ilə, qol boynuna,*

*Sala yalvara-yalvara.*

Çoxları bilmir ki, bu mahnının sözləri də, bəstəsi də Qaracəoglana məxsusdur.

Qaracaoğlan ellər, ölkələr gəzsə də, ömrünün axırında Çuxurobaya qayıtmış, taxminən 1679-cu ildə vəfat etmiş, Qaracəoglana tapası adlanan yerdə, istaklısı Qaracaqız da qarşı tapada dəfn olunmuşdur.

Qaracaoğlan öz yaradıcılığında sözlə musiqini birləşdirdi. Nəğmaləri qanad açdı, sözünü yer üzünə yaydı. Bu gün də ulu ozanın ruhu dünyani qarış-qarış gəzir, sözü dünyadan, dünyani sözdən keçirir. Mahniləri qədim türk ellərini sərhədsizləşdirir.

22.04.2011

## KİTABDAKİLAR

Tərana Vahidlə daha bir tanışlıq (Telli Pənahqızı).....	3
<b>Musiqinin işığı</b>	
İki dahinin ilahi asəri .....	9
"Şərq musiqisinin peyğəmbəri" .....	13
Tanıdığımız qədər tanımadığımız maestro .....	19
Sənət, eşq və işləq .....	24
"Dahilər hər gün anadan olmur" .....	29
"Bilmirəm, bu nə hikmətdir, "Segah"ın əsiriyam" .....	34
Biz afsanələri çox vaxt uzaqda axtarıraq .....	39
Şərəfli ömür yaşamışam .....	45
Macnun Karimovun səs xazinası .....	51
Kərpic evin pəncərasından muğam dünyasına .....	56
"İki ömrüm də olsayıdı, yənə bu sənəti seçərdim" .....	61
"Kamança mənim dünyamdır" .....	65
Aşıq İsgəndər dərdini "Ağ dəvə"yə yükleyib yol gedir .....	70
Sənətinin vaqfi – "Segah Vəqif" .....	74
Anadolunun səsi – Esat Kabaklı .....	78
"Əldə etdiyim nailiyyatlər mənim yox, Azərbaycanındır" .....	82
Qeyri-adı pianoçu barədə adı yazı .....	88
<b>Teatr və kino</b>	
138 illik səhna hayatı .....	93
Bir əsra sığmayan Adil İsgəndərov .....	97
Gülüş kralı .....	101
Zaman içində zamansız: Tofiq Kazimov .....	106
Vəfəsiz illər .....	111
Vaxt içində vaxt tapan rejissor .....	113
"Gərək sənətin dəlisi olasan" .....	119

"Mənim üçün mənfi, müsbət rol yoxdur" .....	124
Bu dünyada mən də yaşamışam .....	129
<b>"Tamaşaçı alqışını eşitmək sənətkar üçün böyük xoşbəxtlikdir"</b> .....	
"Sənətinin paşası – Azər Paşa Nəmatov .....	140
"Səhnə aynadır, tamaşaçı orada özünü görməlidir" .....	145
"Mən teatrsız yaşaya bilmərəm" .....	150
"Səhnə müqəddəs yerdir" .....	155
"Sənətdə özümü xoşbəxt sayıram" .....	160
Azərbaycan teatrı Vəqifini itirdi .....	165
Məbədin sırrı, gizli kod və teatr .....	170
Yetmiş yaşılı cavan .....	176
"Ölülər"ın sonrakı taleyi .....	181
Sənətinin sultani .....	187
Eldar Quliyev: "Kino sənəti böyüdücü şüşədir" .....	190
Kino, ilk sevgi və ağ qarpız .....	195
Aydın Kazımzadə: 70+1 .....	200
Ölümdan əvvəl "Qətl günü" .....	204
"Teatr tale sənətimdir" .....	207
<b>İncəsənətin rəngləri</b>	
Böyük sivilizasiyanın beiyi – Qobustan abidələri .....	213
Tariximizin yaddaşı, İçərişahərin baş tacı: Şirvanşahlar sarayı .....	217
"Qarabağ şıkəstəsi" rənglərin göz yaşında .....	222
"Ən böyük rəssam Yaradanın özüdür" .....	224
"Xalça sənəti ornamental mədəniyyət və tarix kitabəmizdir" .....	227
40 il dayanmadan rəqs .....	232
Rəqqasənin taleyi .....	237

## **Əbədi uçuş**

Azad düşüncənin ilk mehi və ya uzun yolun başlanğıcı .....	243
Təbi dəniz kimi dalgalanan şair .....	257
Şair, ölüm dalğası və azadlıq .....	263
Ədəbiyyatımızın böyük dayağı .....	269
Səhnəmizə gülüş və təbəssüm gətirən Sabit Rəhman .....	274
İki imperiyanın qorxduğu şair – Əli Tuda .....	277
Şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan yazıcı .....	280
Ölümüsüz həyat .....	285
"Qarlı aşırım"dan "Axırıncı aşırım"a doğru .....	291
Şirin və duzlu qəlam sahibi .....	294
Yeri sahv düşməyən şair .....	299
Əliağa Kürçaylı adlı bir şair vardi .....	302
Mənə yarımçıq azadlıq verincə, bütöv ölüm ver, ilahi .....	306
Bircə qarış yol variymiş, Adəmdən Akif Səməda .....	309
Ayrılığın sonu yoxmuş .....	312
"Özümü dramaturgiyada daha rahat hiss edirəm" .....	315
Yaxşı jurnalist insanların səsinə çevrilir .....	321
Qələm adamı .....	326
"Yazıcı cəsarətli olmalıdır" .....	331
Ədəbiyyatımızın güzgüsü .....	337
Lənkəran folkloru, Mirhaşim müəllim və bir ovuc gilas çiçəyi .....	342
"Məni ədəbiyyat yaşadır" .....	347
20 Yanvar həyatın güzgüsündə .....	351
Xocalı faciəsinin izləri ədəbiyyatımızda .....	354
Bir azadlıq şairi vardi .....	357
Xəyyamın dünyası, dünyanın Xəyyami .....	363

## **Ruhumuzun memarları**

Ustadlar ustadı Dirili Qurbanı .....	369
Miskin Abdal .....	374
Aşıq şeirinin padşahı – Abbas Tufarqanlı .....	378
Sarı Aşığın bayati dünyası .....	381
Tikmədaşlı Xəstə Qasım .....	384
Ağ Aşığın bəyaz dünyası .....	387
Bir gün eşidərsiz, Ali da köcdü .....	390
Aşıq Ələsgər möcüzəsi .....	394
Növras İmanın sırrı .....	397
Aşıq Hüseyn Bozalqanının söz dünyası .....	402
Aşıq Pərinin azad ruhu .....	405
Haqq aşığı – Aşıq Hüseyn Şəmkirli .....	407
Könlün qəmi – "Dilqəmi" .....	411
Bəstini ölüncə izləyən falak, Öldür qurtar, ayağına gəlmışəm .....	413
Yeri, yeri, yalan dünya .....	417



"Şərq-Qerb" Nəşriyyat Evinin məhsuludur.

[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](https://www.facebook.com/eastwest.az)

Buraxılışa məsul Sevil İsmayılova  
Dizayner Gülnar Qurbanova  
Səhifələyici Kübra Bədəlova  
Korrektor Nübar Qarayeva  
Texniki redaktor Fəridə Səmədova  
Baş redaktor Samira Bəktəşı  
Texniki direktor Allahverdi Kerimov  
Nəşriyyat direktoru Rasim Müzəffərli

Çap'a imzalanmışdır: 21.08.2014. Format 60x90 1/16. Ofset çapı  
Fiziki çap vəraqi 26,5. Sifariş 13148. Tiraż 500

"Şərq-Qerb" ASC-nin mətbəəsində çap olunmuşdur.  
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17  
Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



"Şərq-Qerb" Nəşriyyat Evinin bütün kitablarının toplusu:  
<http://www.eastwest.az/az/books/> vənnda